

RIYAZİYYAT 1

METODİK VƏSAİT



**Günay Hüseynzadə
Solmaz Abdullayeva
İlahə Rüstəmova**

Ümumtəhsil məktəblərinin

1-ci sinfi üçün

Riyaziyyat

fənni üzrə dərsliyin

METODİK VƏSAİTİ

Bu nəşrlə bağlı irad və təkliflərinizi
artitrm2017@gmail.com və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

MÜNDƏRİCAT

1. Müasir riyazi təhsil.....	3
2. Dərsliyin komponentləri	4
3. Dərsliyin quruluşu və təlim konsepsiyası	6
4. Təlimin fəaliyyət xətləri üzrə təşkili.....	8
Riyazi təhsildə bəzi strategiyalar	11
Məsələ həlli dərslərinin təşkili	12
5. Riyaziyyat fənn kurikulumu	16
I sinifdə standartlar üzrə reallaşdırılacaq bacarıqlar	17
I sinif üzrə məzmun standartlarının reallaşdırılması cədvəli	27
İllik planlaşdırma	33
6. Bilik və bacarıqların qiymətləndirilməsi	36
1-ci BÖLMƏ. ƏŞYANIN ƏLAMƏTİ.....	38
2-ci BÖLMƏ. ƏDƏDLƏR (10-a qədər)	47
3-cü BÖLMƏ. ƏDƏDLƏRİN MÜQAYİSƏSİ.....	64
4-cü BÖLMƏ. TOPLAMA (10-a qədər)	75
5-ci BÖLMƏ. ÇIXMA (10-a qədər)	91
6-ci BÖLMƏ. ƏDƏDLƏR (20-yə qədər)	107
7-ci BÖLMƏ. HƏNDƏSİ FİQURLAR	119
8-ci BÖLMƏ. TOPLAMA (20-yə qədər).....	125
9-cu BÖLMƏ. ÇIXMA (20-yə qədər)	134
10-cu BÖLMƏ. ƏDƏDLƏR (100-ə qədər). PULLAR.....	145
11-ci BÖLMƏ. ÖLÇMƏ	155
12-ci BÖLMƏ. MƏLUMATLARIN TƏSVİRİ	168

GİRİŞ

1

MÜASİR RİYAZİ TƏHSİL

Külli miqdarda rəqəmsal informasiya axınının insana birbaşa təsir etdiyi, əvvəlki nəsillərin qarşılaşmadığı yeni problemlərlə üzləşdiyimiz müasir dünyada riyaziyyata dəyər verən, riyazi təfəkkürü inkişaf etmiş, riyazi modelləşdirməyi bacaran və bunu problem həllində istifadə edə bilən şəxslərə həmişə-kindən daha çox ehtiyac hiss olunur. Bununla əlaqədar olaraq riyazi təhsilin əsas hədəfi kimi şagirdlərin aşağıdakı bacarıqlara yiyələnmələri və onları təkmilləşdirmələri nəzərdə tutulur:

- **Problem həlli.** Həll yolunun əvvəlcədən bilinmədiyi və ya həllə aparan yolun həmin anda naməlum olduğu, buna görə də mövcud biliklər əsasında mühakimə qabiliyyətindən istifadənin zəruri olduğu vəziyyətlərdə problemi başa düşmək, həll yolu üçün müəyyən strategiyani ortaya qoymaq, bu strategiyani tətbiq etmək və həlli yoxlamaq bacarığıdır.
- **Riyazi təfəkkür.** Riyaziyyatda və gündəlik həyatda məntiqə, induksiya və deduksiyaya əsaslanan nəticələr çıxarmaq və bunları arqumentləşdirmək, riyazi model və əlaqələrə əsaslanaraq mühakimə yürüdə bilmək bacarığıdır.
- **Riyazi əlaqələndirmə.** Riyazi dildən və terminologiyadan münasib, düzgün və effektiv şəkildə istifadə etmək, düşüncələri riyazi dil, terminologiya, model və təqdimatlar vasitəsilə ifadə etmək bacarığıdır.
- **Riyaziyyatı dəyərləndirmə.** Riyaziyyatı hissətmə, riyaziyyatla məşgül olmayı faydalı bir iş kimi dəyərləndirmək, diqqətlə və əzmlə işləmək və fərdi olaraq bunun faydasını görmək, riyaziyyatı narahatlıq keçirmədən öyrənmək, başqa emosional sahələrdə riyaziyyata və onun öyrənilməsində özünə inanmaq, müsbət münasibətə və dəyərlərə malik olmaq bacarığıdır.

Riyaziyyatın tədrisində hansı tədris metodunun (birbaşa təlim, aktiv fəaliyyətə əsaslanan təlim, müəllim-mərkəzli tədqiqat, istiqamətləndirilmiş kəşfetmə və s.) daha səmərəli olması ilə bağlı müzakirələrdə fərqli düşüncələr və nəticələr mövcuddur. Lakin müəllimlər şəraitdən, şəxsi keyfiyyətlərindən və şagirdlərin ehtiyaclarından asılı olaraq optimal metodlar müəyyənləşdirməli və müxtəlif metodları məkan və zamana uyğun olaraq düzgün istifadə etməlidirlər. I–IV sinif riyaziyyat dərsliklərindən istifadə edərkən tövsiyə olunan təlim metodları aşağıdakılardır:

- **Fəaliyyətə əsaslanan təlim (Activity-based Instruction).** “Yerinə yetirməklə, təcrübədən keçirməklə öyrənmə” mənasına gələn bu metodda şagirdlərin qrup şəklində və ya fərdi çalışmaları nəticəsində riyazi anlayışları araşdırmaq, öyrənmək istiqamətində praktik fəaliyyət göstərmələri nəzərdə tutulur. Bunu edərkən şagirdləri mücərrəd riyazi anlayışlara, proseslərə və nəticələrə dair fikir formalaşdırmağa istiqamətləndirmək üçün müxtəlif real obyektlərdən (*manipulatives*) və başqa mənbələrdən istifadə olunur.
- **Problem mərkəzli öyrənmə (Problem-centered Learning).** Riyaziyyatın fikir və anlayışlarının əlaqələndirildiyi real həyatı (*real and/or realistic*) situasiyalar üzərində qurulmuş problemlər kontekstində təqdim olunan bu metodda şagirdlərə öyrəndikləri riyazi anlayışlara dair düşüncələrini müzakirə və ifadə etmək imkanı verilir. Bu cür dərs mühitində şagirdlərin problem həlli bacarıqlarını üzə çıxarıb onu inkişaf etdirəcək real, praktik məsələlər təqdim olunmalıdır. Bu prosesdə şagirdlərin riyazi dil ilə ifadə etdikləri düşüncələri və sinifdə apardıqları müzakirələr böyük əhəmiyyət kəsb edə bilər.
- **Birbaşa təlim (Direct Instruction).** Biliklərin birbaşa tədrisi (ötürülməsi) vasitəsilə öyrənmək kimi başa düşülən bu metodda müəllim yeni anlayış və bacarıqları təqdim edir, izah edir və göstərir. Birbaşa təlimin effektivliyini təmin etmək üçün şagirdlərə təlim məqsədləri (*learning goals*) və nə öyrənəcəkləri barədə, həmçinin təlim nəticəsində onlardan nələrin gözlənilədiyi izah olunmalıdır.

Birbaşa təlim prosesində müəllim mövzuları əlaqələndirir, suallar verir, əsas anlayışları izah edir və düşünmə prosesində nümunə rolunu (*role model*) oynayır. Bu prosesdə şagirdlərin marağını cəlb etmək və bu marağı daha da inkişaf etdirmək çox əhəmiyyətlidir. Qrafik və ya vizual elementlər, real həyatdan götürülmüş nümunələr və hətta məzəli əhvalatlarla da diqqəti çəkmək yararlı ola bilər.

- **Müəllim mərkəzli tədqiqat** (*Teacher-Directed Inquiry*). Sorğu-suallar vasitəsilə istiqamətləndirilmiş öyrənmə mənasını verən bu metoddə müəllim şagirdlərin cavablarını birbaşa deyil, sərbəst olaraq tədqiqat aparmaq, təhlil və müzakirə nəticəsində cavablaşdırmağa çalışır. Bu zaman şagirdlər öz diqqətlərini müəyyən fikir və suallar üzərində cəmləməyi, bunlarla bağlı anlayış və cavablar haqqında düşünməyi, əlaqə və izahata fokuslaşmayı öyrənirlər. Onlar həmçinin suallar verməyi, bilik və məlumatlarla işləməyi, düzgün üsul və həll yolları tapmaq bacarıqlarını da mənimsəyirlər.
- **Şifahi (zehindən) hesablama** (*Mental Mathematics*) və **hesablama səlisliyi** (*Computational Fluency*). Kağız-qələmdən (və ya başqa vasitələrdən) istifadə etmədən şagirdlərin sürətli və düzgün hesablama aparması çox əhəmiyyətlidir. Təqdim olunan dərslikdə şagirdlər şifahi hesablama bacarıqlarını inkişaf etdirəcək strategiyaların və riyazi modellərin öyrədilməsi, həmçinin bunların tətbiq olunması imkanı verilir. Digər tərəfdən bu, "sürətli hesablama"dan daha geniş və ümumi məna kəsb edən "hesablama səlisliyi" (*computational fluency*) anlayışı ilə də əlaqəlidir. Hesablama səlisliyi eyni zamanda konseptual qavrama ilə yanaşı, tam və çevik düşünmə də tələb edir. Bununla əlaqədar olaraq əsas riyazi faktları (*basic facts*) başa düşmək üçün ədədlər arasında əlaqələr qurmaq və onları lazımı anda yada salıb istifadə edə bilmələri üçün şagirdlərə şərait yaradılmalıdır. Təqdim edilən dərslik komplektində riyazi təhsilin dünyada qəbul olunmuş müasir üsul və metodları, həmçinin TIMSS, PISA kimi beynəlxalq qiymətləndirmələrdə yüksək nəticələr göstərən ölkələrdə riyaziyyatın tədrisi təcrübəsi ciddi surətdə nəzərə alınmışdır. Beynəlxalq müqayisələrə əsasən yüksək nəticə göstərən ölkələrdə tətbiq edilən təhsil proqramları və bu sahədə aparılan araşdırımlar nəzərə alındıqda riyaziyyatın tədrisində müasir dövrdə qəbul olunmuş yanaşmaları aşağıdakı kimi təsvir etmək olar.

2

DƏRSLİYİN KOMPONENTLƏRİ

Dərslik komplektinə aşağıdakı komponentlər daxildir:

- Şagird kitabı (dərslik)
- Metodik vəsait
- İş dəftəri
- Valideyn üçün tövsiyələr

Sagird kitabında bilavasitə şagird üçün nəzərdə tutulan və kurikulumda təsbit olunmuş müvafiq məzmun standartlarını reallaşdırıran tədris materialları əks olunur. Komplektin digər komponentləri şagird kitabının məzmunu ilə bağlıdır.

Dərsliyin 1-ci yarımlı üçün nəzərdə tutulan hissəsi 6 bölmədən ibarətdir. Uyğun bölmələrin ümumi titul səhifəsi var və hər bir bölmə ümumiləşdirici dərs üçün nəzərdə tutulmuş səhifə ilə bitir. Bölməyə daxil olan hər mövzu yeni səhifədən başlayır. Hər bir dərsə aid olan sual və tapşırıqlar nömrələnmişdir.

İş dəftəri. Dərslikdə verilmiş məzmunun şagirdlər tərəfindən daha dərindən mənimsənilməsi üçün sual və tapşırıqları ehtiva edir. Qazanılmış bilik və bacarıqların təkmilləşdirilməsi, praktik vərdişlərin formalasdırılması üçün iş dəftərləri xüsusi əhəmiyyət kəsb edir. Şagirdin iş dəftərindəki fəaliyyətinə



əsasən formativ qiymətləndirmə, təlim prosesinin monitorinqi və şagird nailiyyətlərinə nəzarət həyata keçirilə bilər.

Müəllimlər üçün nəzərdə tutulan metodik vəsait ümumi (giriş) hissədən və dərslərin şərhindən ibarətdir. Ümumi hissədə dərsliyin məzmun-struktur və metodoloji konsepsiyası əks olunur. Bunlar aşağıdakılardır:

- Müasir riyazi təhsilin əsas prinsipləri.
- Riyaziyyat təliminin fəaliyyət xətləri üzrə təşkili.
- Riyaziyyat təlimində bəzi strategiyalar.
- Məsələ həlli dərslərinin təşkili.
- Ümumi illik planlaşdırma.
- Alt standartların təlim nəticələri üzrə bölünmə xəritəsi.
- Məzmun standartlarının bölmə və mövzular üzrə reallaşma cədvəli.
- Ümumiləşdirici dərslərin təşkili.
- Qiymətləndirmə prinsipi.
- Diferensial təlim üsulları.

Hər bir bölmənin girişində uyğun tədris materiallarının icmali və dərslik komponentləri üzrə bölmənin məzmun xəritəsi (bölmə, dərs, standart, səhifə və s.) verilir.

Hər bir dərsin şərhində aşağıdakılar öz əksini tapmalıdır:


- Standart üzrə təlim nəticəsi.
- Dərs üçün lazım olan resurslar.
- Motivasiya üzrə tövsiyələr.
- Təlim texnologiyası üzrə tövsiyələr.
- Təlim prosesində, adətən, şagirdlərin çətinlik çəkdikləri məqamları aradan qaldırmaq istiqamətində tövsiyələr.
- Tapşırıqların cavabları və onlarla iş üzrə tövsiyələr.
- Diferensial təlim üzrə tövsiyələr.
- Formativ qiymətləndirmə üsulları üzrə tövsiyələr və təlim nəticəsinin reallaşma səviyyəsini qiymətləndirmək üçün deskriptorlar (anonslar).

Valideyn bələdcisi. Dərslik komplektində valideyn üçün vəsaitin yer alması Azərbaycanda ilk təcrübədir. Təqdim olunan vəsaitdə valideynlər üçün psixoloji və pedaqoji tövsiyələrə geniş yer verilmişdir:

- şagirdin məktəbə intellektual, fiziki, psixoloji hazırlığı (gigiyena, təhlükəsizlik, özünüidarə, ruhi və fiziki sağlamlıq məsələləri);
- şagirdin məktəb şəraitinə adaptasiyası;
- valideynlə müəllim arasında şagird barədə informasiya mübadiləsi və s.

Müasir dövrdə təhsilin məzmunu, təlim texnologiyaları sürətlə inkişaf edir, dəyişir və valideyn öz uşağının dərsliyində ona tanış olmayan məqamlarla rastlaşır. Sözsüz ki, bu, valideyndə narahatlıq, bəzən də etiraz doğurur.

Bu problemləri aradan qaldırmaq məqsədilə vəsait valideynləri "Azərbaycan dil" və "Riyaziyyat" dərsliklərinin ümumi məzmunu, yeni metodikalar və çalışma modelləri ilə tanış edir.



3

DƏRSLİYİN QURULUŞU VƏ TƏLİM KONSEPSİYASI

Təlim prosesinin mühüm vəzifəsi təlim zamanı şagirdin dəstəklənməsi və onun təlim nəticələrinin yüksəldilməsidir.

- Standartların reallaşdırılmasına dəstək məqsədilə mövzular üzrə konkret təlim məqsədləri müəyyən edilmişdir.
- Sözlük üzrə məqsədə uyğun sualların verilməsi şagirdləri rəğbətləndirməyə və eyni zamanda qiymətləndirməyə xidmət edə bilər.
- Təklif olunan fəaliyyət tapşırıqları şagirdlərin məsələ həll etmək bacarıqlarının formalasdırılmasına yardım edir.


Mövzuların təlim modeli “Öyrən → möhkəmləndir → tətbiq et” modelinə əsaslanır.

Öyrən – bilik və bacarıqların illüstrativ materiallarla zənginləşdirilərək əyani vəsaitlərlə mənimsdiləməsi.

Möhkəmləndir – qazanılmış yeni bilik və bacarıqların məşğələ, çalışmalar, yazı və başqa yollarla təkmilləşdirilməsi.

Tətbiq et – öyrənilən bilik və bacarıqların getdikcə mürəkkəbləşən məsələ həllinə və modelləşdirməyə tətbiq olunması.

Hər bir mövzu beşmərhələli təlim tsikli əsasında tədris edilir. Mövzu məsələ həlli ilə başlayıb məsələ həlli ilə bitir.



Təlim modeli ilə dərslikdəki rubrikaların uyğunluğu

Öyrən



Möhkəmləndir



Tətbiq et

- **1. Problem mərkəzli fəaliyyət (Problem-Centered Hands-on Activity).** Dərslikdə "ARAŞDIRMA-MÜZAKİRƏ" başlığı ilə verilir.
- **2. Mövzunun izahatı.** Dərslikdə "ÖYRƏNMƏ" başlığı ilə verilir.

- **3. Dinlə, təhlil et, açıqla və tətbiq et** (müəllimlə birlikdə aparılan iş). Dərslikdə "BƏLƏDÇİ" başlığı ilə verilir.
- **4. Növbə sizdə.** Dərslikdə "MÜSTƏQİL İŞ" başlığı ilə verilir.

- **5. Problem həllətmə.** Dərslikdə "MƏSƏLƏ HƏLLİ" başlığı ilə verilir.

Təlim materialları aşağıdakı rubrikalar üzrə qruplaşdırılmışdır:

Mövzü 5 - 3, 4 və 5 adədləri

Əməkdaşlılıq
- Şəkilək har heyvanın sayını müəyyən edin.
- Ördək balına necə düzülsə onları sayımaq daha asan olar?
Dəftarınızda nöqtələrlə göstərin.

Öğrenme

Bələdçi
Uyğunluğunu müəyyən edin.
Nüümə 3 5
Müstəqil iş
1. Uyğunluğunu müəyyən edin.
2. Hansı domino daında nöqtələrin sayı 3, 4, vaxt 5 danadır?

Məsələ həlli
3. Anar üzündə 2 yaşılmış eeda yaşayır. Anar ve lalanın yaşadığı evlər arasında 1 ev var. Narmının evinin üzündə hansı edəd yazılıb?

1. Araşdırma-müzakirə. Hər bir mövzunun öyrənilməsi əhəmiyyətli riyazi fikirləri formalaşdırmağa imkan verən, məsələ həlli bacarıqlarının təkmilləşdirilməsinə yardım edən fəaliyyətlə başlanır. Bu fəaliyyət şagirdləri konkret, yaxud təsviri modellən (məsələn: ox, diaqram, şərti işaretlər və s.) istifadə etməklə və dərsdə daha fəal iştiraka həvəsləndirməklə həyata keçiriləcəkdir. Fəaliyyətdə şagirdlər, əsasən, qrup şəklində iştirak edəcəklər. Bununla əlaqədar olaraq müəllim üçün metodik vəsaitdə problem mərkəzli fəaliyyətin sinifdə necə həyata keçirilməsi, dərkətmənin inkişafı üçün şagirdlərə düzgün istiqamətdə fikirləşmə və əlaqələndirmə apara bilmələri üçün hansı sual və göstərişlərdən (ipucundan) istifadə etməsi, fəaliyyətin nəticələrinin bölüşülməsinə və ümumiləşdirilməsinə dair qısa tövsiyələr və başqa şərhələr veriləcəkdir.

2. Öyrənmə. Yeni bilik və məlumatların izahıdır. Problem mərkəzli fəaliyyətdən sonra müvafiq mövzunun izahı zamanı "**konkret-təsviri-müċərrəd**" (KTM) yanaşmasına uyğun konkret və təsviri model-lərdən istifadə ediləcək.

Dərsin gedişi şagirdləri fəal iştiraka cəlb etmək üçün mümkün qədər sadə və vizual olaraq təşkil edilir. Müəllim üçün metodik vəsaitdə mövzunun izahı zamanı addım-addım nələrin yerinə yetiriləcəyi, şagirdlərə hansı sualların veriləcəyi, müvafiq riyazi prosedurların yerinə yetirilməsi bacarıqlarının necə formalasdırılacağı barədə tövsiyələr əks olunur. Şagirdlərin fəaliyyəti zamanı onların daha çox hansı

səhvlərə yol verdikləri araşdırılır və onları aradan qaldırmaq yolları üçün lazımi göstərişlər və şərh'lər verilir. Bu prosesdə dərslikdə və iş dəftərində mövzu ilə bağlı əhəmiyyətli məqamlara, əsas məlumatlara, şagirdlərin düzgün düşünmə tərzlərinə, tez-tez edilən səhvlərə və ya anlaşılmazlıqlara diqqət çəkmək üçün xüsusi tövsiyələr verilir.

Yuxarıdakı proseslərdə “konkret-təsviri-mücərrəd” yanaşmasına əsasən, qəpiklər və əsginaslar, bir-birinə birləşdirilə bilən kublar, sayma vasitələri: çöplər, lentlər, taxta çubuqlar (dondurma çubuqları), “ədəd tərəzisi”, analoq saat modeli və digər konkret obyektlərdən istifadə edərək anlayış və bacarıqların konkret nümayiş etdirilməsi istiqamətində göstərişlər verilir.

Yeni anlayışların öyrənilməsi prosesində “konkret-təsviri-mücərrəd” yanaşmasına əsasən, şagirdlərin eyni anlayışa uyğun bir neçə modeli təcrübədən keçirmələrinə imkan yaradılmalıdır. Digər tərəfdən “scaffolding” (taxtabənd) strategiyası ilə tədris prosesini şagirdlərin şəxsi ehtiyaclarına uyğunlaşdırmaq nəzərdə tutulur. Başqa sözlə, məqsəd şagirdləri tədricən daha yaxşı anlamağa yönəltmək və nəticədə onların dərs prosesində daha müstəqil olmalarını təmin etməkdir. Bu işdə “konkret-təsviri-mücərrəd” yanaşması anlayışların formalaşdırılmasında və təlim materiallarının təqdim edilməsində nəzərə alınmışdır.

3. Bələdçi. Fəaliyyət, yaxud mövzu izahının əsasını təşkil edən riyazi bilik və bacarıqları mücərrədləşdirən nümunə və həllərinə (şəkil və modellərlə gücləndirilərək) yer verilir. Şagirddən bunları əvvəlcə təhlil etməsi (və ya müəllimin açıqlamasına qulaq asması), daha sonra isə onu izah etməsi gözlənilir. Ardınca şagirdlərin öyrəndiklərini tətbiq etmələri üçün bənzər tapşırıqlar nəzərdə tutulur.

4. Müstəqil iş. Nümunə kimi verilmiş tapşırığın həllini nəzərdən keçirərək şagirdlərin onu sərbəst şəkildə həll edə biləcəklərini və qazanılması nəzərdə tutulan müvafiq bilik və bacarıqları qüvvətləndirəcək az sayda tapşırıqlar təqdim olunur. Bu həmçinin müəllimə formativ qiymətləndirmə aparmağa da yardım edəcəkdir. Metodik vəsaitdə diferensial təlim üçün nəzərdə tutulan tapşırıqlar üzrə tövsiyələr əks olunur. Belə ki, sərbəst iş zamanı zəif nəticə göstərən şagirdlərə təkrar izah, yaxud yüksək nəticə göstərən şagirdlər üçün veriləcək əlavə fəaliyyət, çalışma və tapşırıqlara dair materiallar təqdim edilir. Bu mərhələdə veriləcək suallar qapalı tapşırıqlar kimi deyil, açıqtıplı, qısa cavablı, uyğunlaşdırma, doğrusəhv və s. kimi olmalıdır.

5. Məsələ həlli. Hər bir mövzu üçün ən azı bir məsələ həll etmək fəaliyyətinə yer verilir. Problem həllətmə bacarıqları qoyulan problemin mərhələlərlə həll edilməsi şəklində formalaşdırılır.

4

TƏLİMİN FƏALİYYƏT XƏTLƏRİ ÜZRƏ TƏŞKİLİ

Riyaziyyat fənn kurikulumunda reallaşdırılan məzmun standartları 5 fəaliyyət xətti üzrə həyata keçirilir:

- Ünsiyyətqurma
- Təqdimetmə
- Əlaqələndirmə
- Mühakiməyürütmə və isbatetmə
- Problemin həlli

A. Ünsiyyətqurma və təqdimetmə

Riyazi dil özünəməxsus simvol və terminologiyaya malik ümumbaşəri bir dildir. Şagirdlərin riyazi dildən düzgün və effektiv istifadə etmələri üçün onlar bu dilə dəyər verməli və bu dilə ehtiyac hiss etməlidirlər. Riyazi ünsiyyətdə şifahi izahın, yazılı və qrafik ifadələrin, həmçinin zəruri hallarda modellərin istifadəsi böyük əhəmiyyət kəsb edir. Riyazi fikirləri dinləmə, müvafiq terminlərlə danışma və riyazi simvollarla yazma təkcə şagirdin ünsiyyət bacarıqlarını inkişaf etdirmir, həm də şagirdlərin riyazi anlayışları daha yaxşı qavramlarına kömək edir. Müəllim şagirdlər üçün öz düşüncələrini açıqlamaq, şifahi və yazılı

olaraq ifadə etmələri, habelə onların öz aralarında daha yaxşı ünsiyyət qura bilmələri üçün uyğun müzakirələr təşkil etməlidir. Şagirdlərin riyazi ünsiyyətqurma bacarıqlarının inkişafı riyazi təhsilin əsas məqsədlərindən biridir. Dərslikdə şagirdlərin riyazi dildən istifadə edərək ünsiyyətqurma qabiliyyətinin inkişafı üçün aşağıdakı bacarıqların formalasdırılması əsas götürülmüşdür:

- fərqli formalardan (model, şəkil, sxem, qrafik, cədvəl, simvol və s.) istifadə edərək riyazi fikirləri ifadəetmə;
- gündəlik danişiq dilini riyazi dil və simvollarla, riyazi dili isə gündəlik danişiq dili ilə əlaqələndirmə;
- riyaziyyatın simvol və terminlərindən effektiv şəkildə istifadə etmə;
- riyazi dilin daxili əlaqələrə malik, özünəməxsus simvol və terminologiyası olan bir dil olduğunu başa düşmə;
- riyazi dildən riyaziyyatın özündə və müxtəlif sahələrdə uyğun və effektiv şəkildə istifadə etmə;
- riyazi anlayışları, əməlləri və situasiyaları müxtəlif formalardan (konkret model, şəkil, sxem, qrafik, cədvəl, simvol və s.) istifadə edərək ifadə etmə;
- riyaziyyatla əlaqədar irəli sürülən fikirlərin doğruluğunu və mahiyyətini şərhətmə;
- riyazi dilin özünəninəmlə işlədilməsi;
- riyazi dilin istifadəsinə müsbət münasibətin və hisslerin aşilanması.

B. Əlaqələndimə

Riyaziyyat təkcə qaydalar, simvollar, şəkillər, sxemlər, qrafiklər və əməliyyatlardan deyil, həmçinin tamlıq təşkil edən nizam və əlaqələr sistemindən ibarətdir. Riyaziyyatla müxtəlif elm və fənlər arasında da əlaqələr mövcuddur. Müvafiq əlaqələrin tətbiq olunması üçün yaradılan situasiyalar şagirdlərin riyaziyyatı daha dərindən öyrənmələrinə xidmət edir. Təlimin bu cür təşkili zamanı qazanılan bilik və bacarıqlar daha yaxşı yadda qalır, riyaziyyatın həyatda əhəmiyyətini dəyərləndirmək imkanı yaranır, riyazi biliklərə olan inam artır və şagirdlərdə riyaziyyata maraq yaranır. Dərslikdəki mövzuların tədrisi zamanı riyaziyyatın özünün müxtəlif nəzəriyyə və konsepsiyaları arasında da əlaqələrin qurulması çox vacibdir. Məhz buna görə də təqdim olunan dərslikdə anlayış və qaydaların müqayisəsi, konkret və mücərrəd nümunələr arasında əlaqələrin yaradılmasına əsaslanan məsələ həllinə üstünlük verilmişdir.

Beləliklə, dərsliyin quruluş və məzmunu şagirdlərdə əlaqələndirmə qabiliyyətinin inkişafı üçün aşağıdakı bacarıqların formalasdırılmasına zəmin yaradır:

- konseptual və operativ məlumatlar arasında əlaqə qurma;
- riyazi anlayış və qaydaları müxtəlif nümunələrlə göstərmə;
- məzmun xətləri arasında əlaqə qurma;
- digər fənn və gündəlik həyatla bağlı situasiyaları riyaziyyatla əlaqələndirmə;
- riyazi anlayış, mövzu və fikirlər arasında əlaqə qurma;
- riyazi anlayış, əməl və situasiyaların fərqli formaları (ədədi, simvolik, həndəsi, qrafiki və s.) arasında əlaqə qurma;
- müxtəlif formalalar (ədədi, simvolik, həndəsi, qrafiki və s.) arasında keçid etməyi bacarma.

C. Mühakiməyürütmə və isbatetmə

Dərsliklər və dərs zamanı sinifdə yaradılan təlim mühiti şagirdlərin mühakiməyürütmə və isbatetmə, əsaslandırma bacarıqlarının inkişafına xidmət etməlidir. Şagirdlərin gündəlik həyatda, məktəb daxilində, yaxud məktəbdənkənar fəaliyyətlərini asanlaşdırmaq üçün mühakimə yürüdülməsində qazanılmış riyazi bilik və bacarıqların əhəmiyyətinin dəyərləndirilməsi çox vacibdir.

Dərslikdə şagirdlərin mühakiməyürütmə qabiliyyətinin inkişaf etdirilməsi üçün aşağıdakı bacarıqların formalasdırılması hədəf olaraq müəyyən edilmişdir:

- Riyaziyyatda və gündəlik həyatda məntiqə əsaslanan ümumiləşdirmə və nəticələrin çıxarılması.
- Riyazi və qeyri-riyazi nəticələrin, fikirlərin doğruluğunu əsaslandırma.
- Fikirləri izah edərkən riyazi modellərdən, qayda və əlaqələrdən istifadə etmə.
- Riyazi situasiyaları təhlil edərkən riyazi qayda və əlaqələrdən istifadə etmə.

- Yuvarlaqlaşdırma, müvafiq ədədlərin qruplaşdırılması, ilk və ya son mərtəbələrdən istifadə strategiyaları¹ və ya özlərinin fikirləşdikləri üssülları tətbiq edərək əməllərin və ölçmələrin nəticəsinə dair təxminlər irəli sürmə.
- Riyaziyyatdakı qayda və əlaqələri izahetmə.
- Hesablama nöqtəsinə nəzərən ölçmə zamanı təxminetmə.
- Ümumi riyazi əlaqələri xüsusi situasiyalara tətbiqetmə.
- Riyazi əsaslandırma zamanı induksiya və deduksiyadan istifadə edərək nəticələr əldəetmə.
- Riyazi mülahizənin doğruluğunu mühakimə yürütməklə isbatetmə.

D. Riyazi modelləşdirmə, tətbiqetmə və məsələ həlli

Riyazi modelləşdirmə və tətbiqetmə şagirdlərə həyati situasiyalarla riyaziyyatı əlaqələndirməyə, mühüm riyazi konsepsiya və metodları anlamağa, riyazi bacarıqları inkişaf etdirməyə imkan verir. Təlim prosesində müxtəlif həyati problemlərə cavab tapmaq üçün riyazi məsələləri həllətmə və əsaslandırma bacarıqlarını tətbiq etməklə şagirdlərə bu bacarıqları daha da təkmilləşdirmək imkanı yaradılmalıdır. *Riyazi model* real həyati situasiyaların mücərrəd təsviridir. Riyazi modellər tənliklər sistemi qədər mürrəkkəb, müstəvi həndəsi fiqurlar qədər sadə də ola bilər. "Model" sözünün mənasından göründüyü kimi, o, real həyati situasiyanın bəzi əlamətlərini əks etdirir. *Riyazi modelləşdirmə* isə real həyati problemlərin həllində riyazi modellərin tətbiq edilməsi və onların daha da təkmilləşdirilməsi prosesidir.

Riyazi modelləşdirmə vasitəsilə şagirdlər qeyri-müəyyən vəziyyətlərlə üzləşir, riyazi əlaqələr qurmağı, uyğun riyazi konsepsiya və bacarıqları tətbiq etməyi, real həyati problemlərin həlli barədə fərziyyələr irəli sürməyi, toplanmış real verilənlər əsasında qərar qəbul etməyi öyrənirlər.

Riyazi modelləşdirmə şagirdlərin riyazi təfəkkürlərini inkişaf etdirir və riyaziyyatın real həyatdakı rolunu göstərməklə riyaziyyata dəyər vermələrinə kömək edir, onlara riyaziyyatın real həyatdan təcrid olunmuş bir sistem olmadığını, həyati problemlərin həlli üçün yol göstərən bir təfəkkür sistemi olduğunu açıqlayır.

Bu baxımdan dərslikdə şagirdlərin həm modelləşdirmə, həm də problem həllətmə bacarıqlarının inkişafı üçün şəraitin yaradılmasına böyük əhəmiyyət verilir. "Problem" sözü daha əvvəllər rast gəlinməyən çətinlik, yaxud aradan qaldırılması lazımlı olan bir maneə şəklində izah edilə bilər. *Riyazi problemlər* isə həll yolunun əvvəlcədən bilinmədiyi və ya həll yolu həmin an qaranlıq görünən və mövcud biliklərə əsasən fərziyyələr irəli sürmək tələb olunan situasiyalar kimi xarakterizə oluna bilər. Problemin həll edilməsi onun mahiyyətini düzgün dərk etməyi, problemin həlli üçün düzgün strategiyanın seçilməsini, həmin strategiyanın tətbiq edilməsini və nəhayət, alınan cavabın doğruluğunu əsaslandırmamasını tələb edir. Yuxarıda sadalanan xüsusiyyətlər nəzərə alınarsa, riyazi problem deyərkən, ənənəvi olaraq, alqoritmik və ümumi qaydalar əsasında həll olunan rutin (təkrarlanan) məsələlər deyil, fərqli bir anlayış başa düşülməlidir. Dərslikdəki verilən problemlər mümkün olduğu qədər şagirdlərin gündəlik həyatlarında qarşılaşıqları mövzularla bağlı olub diqqət cəlb edən və realdır. Problem kimi verilən situasiyalar şagirdin təcrübəsində asılı olaraq və ya əvvəllər ona tanış olduğundan həmin situasiyaları problem vəziyyətindən çıxara bilər. Başqa cür ifadə etsək, bir şagird üçün problem sayılan hər hansı situasiya başqa bir şagird üçün problem olmaya da bilər. Buna görə də şagirdlərin problem həllətmə

¹Bəzi strategiyalar:

- *Yuvarlaqlaşdırma*. Ədədi müvafiq qiymətlərə yuvarlaqlaşdıraraq nəticənin təxmin edilməsi.
- *Müvafiq ədədlərin qruplaşdırılması*. Şifahi hesablanması asan olan ədədləri qruplaşdıraraq nəticənin təxmin edilməsi.
- *İlk və ya son mərtəbələrdən istifadə*. Ən soldakı və ya ən sağdakı mərtəbələri toplayaraq cavabın təxmin edilməsi.
- *Xüsusi ədədlər*. Kəsrlərlə bağlı hesablamalarda bəzi xüsusi ədədlərin (1, 0 və 1/2) yaxınlığına diqqət yetirərək cavablarının təxmin edilməsi.
- *Bölüşdürmə*. Məsələn, 23×91 əməlini $(23 \times 100) - (23 \times 10) = 2300 - 230$ formasına çevirərək nəticənin 2100 ədədinə yaxın olduğunu təxmin edilməsi.
- *Tənzimləmə və düzəltmə*. Alınan təxminini cavabı həqiqi cavaba daha da yaxınlaşdırmaq üçün aparılan tənzimləmə və düzəltmə əməliyyatları.

qabiliyyətlərini daim inkişaf etdirmək məqsədilə problemlər tərtib edilərkən şagirdlərin böyük əksəriyyəti üçün yeni olacaq situasiyalara diqqət yetirilməlidir.

E. Riyaziyyata dəyər vermə

Şagirdlərin riyazi bilik və bacarıqlarının inkişafları ilə yanaşı, onların riyaziyyatı həyatı əhəmiyyətə malik, real, faydalı bir sahə kimi qəbul etmələri çox vacibdir. Bununla əlaqədar olaraq şagirdlərin riyaziyyatla bağlı emosional inkişafı, fənnə münasibəti, özünənin və riyaziyyatla bağlı çatınlıklar nəzərə alınmalıdır. Dərslikdə riyaziyyatın fənlərarası integrasiyasına və gündəlik həyatdakı roluna dair çalışmalara geniş yer verilmişdir.

Beləliklə, dərslik şagirdlərə aşağıdakı keyfiyyətlərin aşilanmasına zəmin yaradır:

- Riyaziyyatın öyrənilməsinə həvəsləndirmək.
- Riyaziyyatın güc və gözəlliyindən zövq almağı aşılamaq.
- Riyaziyyatda özünənin qazandırmaq.
- Problemin həlli zamanı səbirli olmağı öyrətmək.
- Riyaziyyatın hər kəs tərəfindən öyrənilməsinin mümkün olduğunu aşkar etmək.
- Real həyatda riyaziyyatın əhəmiyyətini göstərmək.
- Dərsdən kənar vaxtlarda da riyaziyyatla məşğul olmağa istək oyatmaq.
- Riyaziyyatla əlaqədar fəaliyyətlərlə məşğul olmağa həvəsləndirmək.
- Riyaziyyatın elm və texnologiyanın inkişafındakı rolunu diqqətə çatdırmaq.
- Riyaziyyatın estetik və əyləncəli cəhətlərini aşkar etmək.
- Riyaziyyatın məntiqli qərarların verilməsində (analitik düşüncə) rolunu vurğulamaq.

Dərslikdə şagirdlərin riyazi təhsildə özünü tənzimləmə məqsədilə aşağıdakı məqamlarda onlara dəstək olacaq materiallar da yer alır:

- Şagirdin mövzular üzrə motivasiyası.
- Riyaziyyat dərsləri üçün məqsədlər müəyyənləşdirmək və bu məqsədlərə çatmaq üçün özünü istiqamətləndirmək.
- Verilən tapşırıqların vaxtında və mütəmadi olaraq yerinə yetirilməsi.
- Çalışmalarda şagirdin özünü qıymətləndirməsi.
- Ailəsindən, yoldaşlarından və müəllimlərindən zəruri hallarda kömək istəməsi.
- Dərsə məhsuldar şəkildə hazırlanması.
- Qiymətləndirmə proseslərində həyecanlı olmamaq və təşvişə düşməmək.
- Çalışmaların nizamlı (səliqəli) yerinə yetirilməsi.
- Dərsdə əyani vasitə və materiallardan diqqətlə istifadə etmək.

Riyazi təhsildə bəzi strategiyalar


“Konkret → təsviri → mücərrəd” yanaşması (Concrete-Pictorial-Abstract)

Bu metod koqnitiv proseslərin məşhur araşdırıcıası olan amerikalı psixoloq Cerom Brunerin (*Jerome Bruner*) üç – praktik, simgəvi (nişanlarla) və simvolik (*enactive, iconic, symbolic*) reprezentasiya üsuluna əsasən hazırlanmışdır. Bu metoda əsasən, şagirdlər əvvəlcə təcrübə apara biləcəkləri konkret materiallardan (*manipulatives*) istifadə edirlər. Məlumat zehində yerləşdirildikdən sonra təsviri vasitələrlə düsturlaşdırma, ifadə etmə, mühakimə etmə və başqa yollarla getdikcə mürəkkəbləşən problemlə situasiyaları araşdıraraq öyrənirlər. Şagirdlər konkret və təsviri olaraq ifadə edilən anlayışları qavradıqdan sonra ədədlər və riyazi işarələrdən istifadə edərək mücərrəd prezəntasiyalar nümayiş etdirirlər. Şagirdlərin riyazi anlayışları öyrənmələri, başa düşmələri və möhkəmləndirmələri üçün hər yeni problemlə situasiyalarda bu mərhələlərə diqqət yetirilməlidir.

Konkret	Təsviri	Mücərrəd	
		İki	2

Ədəd üçlüyü (Number Bond – ədəd bağı)

Ədədlərin bir-biri ilə necə əlaqəli olduğunu nümayiş etdirən təsvirdir. İki və ya daha çox hissənin (1 sinifdə yalnız iki hissənin) bir tamı necə əmələ gətirdiyini əyani şəkildə göstərmək üçün "tam-hissə" modelindən – ədəd üçlüyündən istifadə olunur. Ədəd üçlüyü şagirdlərə ədədləri parçalamağı (*decompose*) və birləşdirməyi (*compose*) nümayiş etdirmək üçün nəzərdə tutulmuş əsas modeldir. Bu, toplama və çıxma bacarıqlarının inkişafı ilə birbaşa əlaqəlidir.



Göstərilən ədəd üçlüyü aşağıdakı münasibətləri təsvir etmək üçün istifadə oluna bilər:

$$1 + 3 = 4 \quad 3 + 1 = 4 \quad 4 - 3 = 1 \quad 4 - 1 = 3$$

Şagirdlər ədəd üçlüyünü təşkil edən ədədlərin bir-biri ilə əlaqəli olduğunu başa düşürərlər. Sonra isə toplama əməlini iki hissənin tamı əmələ gətirməsi, çıxma əməlini isə tamdan hissələrdən birinin ayrılması kimi anlayırlar. Bu proses xüsusilə daha mürəkkəb hesablamalar zamanı zehindən hesablama bacarıqlarının da inkişafına yardım edir. Məsələn, $8 + 7$ cəmini hesablayarkən 8-in 3 və 5 olaraq (yaxud 7-nin 2 və 5 olaraq) ikiyə parçalandığını bilməklə bu cəmi əvvəlcə $5 + (3 + 7)$, yaxud $(8 + 2) + 5$ şəklində, sonra isə $5 + 10$ (yaxud $10 + 5$) kimi hesablamaya əməl olunur.

Ədədin ikiqatı (doubles) və ikiqatından 1 artıq (doubles plus 1)

Şagirdlər şifahi hesablamalarda (mental riyaziyyat) çox mühüm bacarıqlardan olan “ədədin ikiqatı” və “ikiqatından 1 artıq” anlayışları ilə tanış olurlar. Ədədin ikiqatını ədədin 2-yə hasılı kimi deyil, ədədin özü ilə toplanması kimi başa düşmək lazımdır. “Ədədin ikiqatı” anlayışı “ikiqatdan 1 artıq”, “ikiqatdan 1 əskik”, “ikiqata yaxın” anlayışlarının öyrənilməsi üçün əsasdır. Məsələn, 115 və 116 ədədlərini şifahi hesablamaq üçün 115 ədədini özü ilə toplayıb üzərinə 1 əlavə etmək ən asan yoldur. Bu, ədədin ikiqatından 1 artıq strategiyasıdır. Eyni qayda ilə 249 və 250 ədədlərini toplayarkən 250-ni özü ilə toplayıb cəmdən 1 çıxməq daha rahatdır. Bu isə ədədin ikiqatından 1 əskik strategiyasıdır. Eyni qayda ilə “ədədin ikiqatına yaxın” (*near doubles*) strategiyalarından istifadə edilir. Məsələn, 248 və 253 ədədlərini şifahi toplamaq üçün ən asan yol 250-nin ikiqatından 2 əskik və 3 artıq ədədi tapmaqdır. Yəni: 501.

Məsələ həlli dərslərinin təşkili

Məsələ həlli riyaziyyat təliminin ayrılmaz hissəsidir. Şagirdlər daim həlli aşkar görünməyən və adı riyazi prosedurların tətbiqini deyil, daha çox yaradıcılıq tələb edən məsələ həlli ilə məşğul olmalıdır. *Riyaziyyat Müəllimlərinin Milli Şurası (National Council of Teachers of Mathematics)* tərəfindən təsdiq olunmuş standartlarda qeyd edilir: “Məsələ həlli – riyazi təhsilin əsas məqsədi olmaqla yanaşı, həm də bunun üçün əsas vasitədir. Şagirdlər üçün daha çox məsələ qurmaq və onları həll etmək, özü də daha çox səy tələb edən mürəkkəb məsələləri həll etmək imkanları yaratmaq lazımdır”. NTCM, *Principles Standards and for School Mathematics*, p.52.

Şagirdlərin məsələ həlli zamanı yol verdikləri səhvləri təhlil edən Amerika təhsil tədqiqatçısı Anne Nyuman (Anne Newman) bu səhvləri 5 mərhələyə ayırmışdır:

Səhvin xarakteri	Şərhi	Aradan qaldırmaq üçün şagirdə verilən tövsiyələr
Oxuma	Termin və riyazi simvollar düzgün oxunmur.	Sualı təkrar oxu
Anlama	Məsələ tam dərk olunmur.	Məsələdə sizdən nəyi tapmaq tələb olunur?
Çevirmələr	Çevirmələr düzgün yerinə yetirilmir.	Məsələni necə həll etməyi düşünürsünüz?
Riyazi prosedur və faktlar	Riyazi hesablamalarda səhvə yol verilir.	Cavabı necə hesablayardınız?
Kodlaşdırma	Həll tapılsa da, məsələnin cavabı düzgün göstərilmir.	İndi isə aşağı sətirdən öz cavabınızı yazın.


Məşhur riyaziyyatçı, elmin təbliğatçısı və riyazi təhsilin araşdırıcısı Corc Poyanın (George Pólya, "How to Solve It", 2nd ed., Princeton University Press, 1957) nəzəriyyəsinə əsasən, məsələ həlli 4 fazadan keçir:

1. Məsələni başa düşmək (anlama).

Çox vaxt müəllimlər bu mərhələyə ciddi fikir vermədiklərindən şagirdlər hətta sadə məsələləri də həll etməkdə çətinlik çəkirər. Bu çətinliyi tədricən aradan qaldırmaq məqsədilə şagirdlər müxtəlif suallar vermək olar:

- Məsələnin şərtindəki bütün sözlərin mənası aydınlaşdırımı?
- Sizdən nəyi tapmaq və ya göstərmək tələb olunur?
- Məsələnin şərtini öz sözlərinizlə necə söyləyə bilərsiniz?
- Məsələnin şərtini necə təsəvvür edirsiniz?
- Məsələni daha yaxşı başa düşmək üçün onu şəkil, yaxud sxemlə necə təsvir etmək olar?

Məsələnin şərtini daha yaxşı başa düşmək üçün qısa yazılış forması, cədvəl, sxem, şəkil və digər təsvirlərdən də istifadə etmək olar.



2. Məsələni həll etmək üçün plan qurmaq.

Bir məsələni həll etmək üçün müxtəlif üsullardan istifadə etmək olar. Düzgün üsulu seçmək bacarıqlarını formalasdırmağın ən yaxşı yolu daha çox məsələ həll etməkdir. Təcrübə qazandıqca şagirdlər məsələ həllinin daha asan strategiyasını seçə biləcəklər. Ümumi məsələ həlli strategiyaları (Alfred S. Posamentier Stephen Krulik, "Problem Solving Mathematics", Corwin, 2009) aşağıdakılardır:

- Təxminetmə və yoxlama (*guess and check*) – bu strategiya cavabı təxmin edib yoxlamağı və həlli təkmilləşdirməyi nəzərdə tutur.
- Praktik fəaliyyət (*Act It Out*) – vəsaitlərdən istifadə etməklə praktik fəaliyyət.
- Şəkil çəkmə (*Draw*) – şəkil və diaqramlar çəkmək.
- Siyahı tərtib etmək və cədvəl qurmaq (*Make a List and table*).
- Məntiqi düşünmə (*Think*) – əvvəlki biliklərdən istifadə etməklə məntiqi düşünmə.

3. Məsələni həll etmək.

Bu mərhələ plan qurma ilə müqayisədə daha sadədir. Şagirdlərə izah etmək lazımdır ki, əgər seçdiyiniz həll üsulu kömək etmirsə, onu dəyişmək lazımdır. Bundan çəkinmək lazım deyil: ən güclü riyaziyyatçılar da məsələnin həlli alınmayanda həll üsulunu dəyişmək məcburiyyətində qalırlar.

4. Cavabı yoxlamaq.

Yoxlama mərhələsi şagirdlərə çox fayda verə bilər. Məsələ həllini müzakirə edərkən səhvlər aydınlaşdırılır və bu tipli məsələlərin həllində hansı üsullardan istifadə etməyin daha səmərəli olduğu müəyyən olunur.

Ümumiyyətlə, “məsələ həll etmək” və “məsələ həllinin tədrisi” anlayışlarını fərqləndirmək çox vacibdir. Bu baxımdan tədris prosesində hər bir məsələ həllinin 4 fazalı idrak prosesinə (anlama – plan qurma – həll etmə – yoxlama) üçmərhələli şagird fəaliyyəti kimi yanaşılması tövsiyə olunur. Mason, Burton və Staceyə (2010) görə (Mason J., Burton L., & Stacey K. 2010. Thinking Mathematically. 2nd. Ed. New York: Pearson), məsələ həllinin tədrisi üç mərhələdə reallaşdırılır: *cəlbetmə, əqli hücum və müzakirə*.

1. Cəlbetmə mərhələsi məsələnin həllinə zəmin yaratdıği üçün buna kifayət qədər vaxt ayırmaq lazımdır. Bu mərhələdə şagirdlərin məsələdə nəyi tapmaq lazım olduğunu anladıqlarına və şərti tam olaraq başa düşdüklərinə əmin olmaq lazımdır. Bunun üçün müəllim şagirdləri aşağıdakı suallar ətrafında düşünməyə istiqamətləndirir:

- Nəyi bilirəm?
- Nə etmək istəyirəm?
- Nə edə bilərəm?

Məsələnin şərtini daha yaxşı başa düşmək üçün qısa yazılış forması, cədvəl, sxem, şəkil və digər təsvirlərdən də istifadə etmək olar. Adətən, bu mərhələ şagirdlərin daha fəal iştirakı ilə keçir. Onlar məsələni anlamaq və daha asan həll etmək üçün məsələni müxtəlif üsullarla modelləşdirirlər. Bu, rollu oyun, müxtəlif ssenari əsasında qurulmuş səhnəcik, yaxud praktik fəaliyyət ola bilər.


2. Məsələnin həlli (əqli hücum) – plan qurma və həll etməyə xidmət edir. Müəllim şagirdlərin düzgün strategiya seçmələrinə nəzarət edir. O, məsələni müxtəlif üsullarla həll etmək üçün şagirdlərə şərait yaradır və fərqli düşünən şagirdləri daha da həvəsləndirir. Bunun üçün onlara müxtəlif manipulyativlərdən (birleşən kublar, say çöpləri, müxtəlif konstrukturlar, maqnit dairələr, onluq kublar, onluq çərçivələr və s.) sərbəst istifadə etməyə imkan yaradılır.

3. Müzakirə – yoxlamaya və ümumiləşdirməyə xidmət edir. Bu mərhələdə:

- Həllin düzgünlüyü yoxlanılır.
- Əsas ideyalar (*key ideas*) və həll prosesinin mühüm mərhələləri müzakirə edilir (reflektiv təfəkkür).
- Məsələ və onun həlli ümumiləşdirilir.

MƏSƏLƏNİN HƏLLİ VƏ ONUN TƏDRİSİNƏ AİD NÜMUNƏ

Muncuqları ipə hansı ardıcılıqla düzmək lazımdır?




1-ci addım ANLAMA (MƏSƏLƏNI BAŞA DÜŞMƏK)

Nəyi tapmalıyım: – Göy muncuqdan sonra muncuqları necə düzəmli?

Nə məlumdur: – Muncuqların ipə düzülüş qaydası və düzüləcək muncuqlar.

Məsələnin təsviri



2-ci addım PLAN (MƏSƏLƏNİN HƏLL YOLUNU FİKİRLƏŞMƏK)


Necə həll edə bilərəm:

– Muncuqların ipə düzülmə qaydasını müəyyən edərəm. Bu qayda ilə muncuqları düzərəm.


3-cü addım

HƏLL (MƏSƏLƏNI HƏLL ETMƏK)

– Qaydanı müəyyən etmək üçün təkrarlanan hissəni taparam.



– Düzülüş qaydasına əsasən, göy muncuqdan sonra sarı-qırmızı-yaşıl muncuqlar gəlir.



4-cü addım

YOXLAMA (CAVABI YOXLAMAQ)

Məsələnin həllini necə yoxlaya bilərəm:

– Hər rəngdən neçə muncuq var? Hər rəngli muncuqdan sağda hansı rəngdə olan muncuq durur?

Müəllim məsələ həllinin təqdim olunmuş 4 mərhələsini 3 mərhələdə belə tədris edə bilər:

Cəlbetmə:

- Məsələdə üç muncuğu təsvir olunmuş qaydaya (qanunauyğunluğa) görə ipə düzəmkən tələb olunur. Müəllim şagirdlərin rəngli karandaşlarından istifadə etməklə məsələni əyani nümayiş etdirə bilər. Məsələnin şərtini şagirdlərin necə başa düşdüklərini yoxlamaq üçün sinfə suallar verilə bilər:
 - Cəmi neçə rəngdə muncuq var?
 - Muncuqları rənglərinə görə düzülüşünü ardıcıl necə sadalamaq olar?

Məsələnin həlli:


- Məsələ rəngli kağızlardan kəsilmiş və hərəsindən 3 dənə olmaqla göy, sarı, qırmızı və yaşıl dairələrlə modelləşdirilir.
- Düzülüş qaydasını müəyyən etmək üçün təkrarlanan hissə tapılır.
- Düzülüş qaydasına əsasən, göy muncuqdan sonra sarı-qırmızı-yaşıl muncuqlar gəlir.

Cavab: sarı, qırmızı, yaşıl.

Müzakirə:

- Məsələni həll etmək üçün hansı ideyalardan istifadə edildiyi müzakirə olunur – qruplaşdırma, düzülüş qaydası, əşyanın rəng əlaməti. Cavabın düzgünlüyünü yoxlamaq üçün hər bir rəngdən sonra gələn rəngi yoxlamaq olar.
- Ümumiləşdirmə: müəyyən qayda ilə düzülən əşyaların növbətisini necə tapmaq olar? Düzülüş qaydasını necə müəyyən etmək olar?

Ümumi təhsil pilləsinin dövlət standartları və programlarının (kurikulumları) şagirdlərdə riyazi təfəkkürün və riyazi dəyərləndirmə bacarıqlarının formalaşdırılmasına xidmət edir. Fənn kurikulumunda riyaziyyat 5 məzmun xətti üzrə tədris olunur. Bütün məzmun xətlərinin əsas hədəfi şagirdlərdə məsələ həlli bacarıqlarının formalaşdırılmasıdır.



İbtidai təhsil səviyyəsində dərsliklər tərtib edilərkən təlim prosesi riyaziyyat fənn kurikulumunda nəzərdə tutulmuş bu məzmun xətləri üzrə təşkil ediləcəkdir: *ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal*.

Məzmun xətləri üzrə təlimin təşkili zamanı mənimmsənilən bilik və bacarıqların sadadən mürəkkəbə doğru olmaqla dərinləşdirilməsi və genişləndirilməsi nəzərdə tutulacaqdır. Bununla yanaşı, fənnin məzmununa daxil olan hər hansı bir bilik və bacarıq yalnız bu məzmun xətti çərçivəsində məhdudlaşmayaraq digər xətlərlə də əlaqələndiriləcəkdir. İbtidai təhsil pilləsinin sonunda məzmun xətləri üzrə təlim nəticələri aşağıdakı kimi olacaqdır:

Ədədlər və əməllər

Şagird

- milyon dairəsində əşyaları bir-bir və ya qruplarla sayı, onluq say sistemində mərtəbə vahidlərinin qiymətini müəyyən edir, ədədləri oxuyur və yazır, müxtəlif ekvivalent formalarda təsvir edir, mərtəbə toplananlarının cəmi şəklində göstərir, ədədin hissəsini tapır;
- mənfi olmayan tam ədədlər üzərində hesab əməllərini aparır, bu əməllər arasındaki əlaqələri başa düşür və onlardan problemlərin həllində istifadə edir;
- kəsrlər haqqında ilkin məlumatları əldə edir;
- məsələ həlliində və hesablamlarda gözəyari qiymətləndirmə aparır.

Cəbr və funksiyalar

Şagird

- ədədlər arasında əlaqələrin ifadəsində, təsvirində, sadələşdirilməsində, problemlərin həllində müvafiq simvollar, əməllər və xassələrdən istifadə edir;
- sadə tənlikləri həll edir;
- müxtəlif kəmiyyətlər (qiymət, miqdar, dəyər, sürət, zaman, gedilən yol, əmək məhsuldarlığı, işin müddəti, işin həcmi və s.) arasında funksional asılılıqları ifadə edir və bu biliklərdən problem həllində istifadə edir.

Həndəsə

Şagird

- əşyaların fəzada qarşılıqlı vəziyyətini müəyyən edir, sadə fiqurları (nöqtə, parça, düz xətt, bucaq, üçbucaq, düzbucaqlı, kvadrat, dairə, kub) tanır, təsvir edir, onların bəzi xüsusiyyətlərini bilir, bu biliklər əsasında müqayisələr aparır və onlardan məsələ həlliində istifadə edir.

Ölçmə

Şagird

- seçilmiş şərti ölçü vahidinin verilmiş kəmiyyətdə neçə dəfə yerləşdiyini müəyyənləşdirməklə ölçmə əməliyyatının mənasını başa düşür, vahidlər arasında əlaqə yarada bilir;
- kəmiyyətlərin ölçülməsində və müqayisəsində uyğun ölçü vahidləri və alətlərindən düzgün istifadə edir və bu biliklər əsasında riyazi və praktik çalışmaları yerinə yetirir;
- “perimetr” və “sahə” anlayışlarını başa düşür, bu biliklərdən praktik işlərin və çalışmaların yerinə yetirilməsində istifadə edir.

Statistika və ehtimal

Şagird

- məlumatları toplayır, sistemləşdirir və alınan nəticələri şərh edir;
- ehtimalla bağlı bəzi ifadələri (mümkündür, qeyri-mümkündür, baş verə bilər, baş verə bilməz) bilir və onlardan sadə proqnozların verilməsində istifadə edir.

Digər tərəfdən dərslik tərtib edilərkən aşağıdakı prinsiplər diqqətə alınmışdır:

- Gündəlik həyatda, cəmiyyətdə, yaxud hər hansı bir iş görərkən qarşıya çıxan problemlərdə riyaziyyatdan istifadə.
- Verilən məlumatı təhlil etmək, problemi həll etmək üçün plan və ya strategiya ortaya qoymaq, bir həll yolunu tapmaq və bu həlli əsaslandırmak, problemin həlli prosesini və uyğunluğunu gözdən keçirmək, mərhələ-mərhələ problem həllinin modelini formalasdırmaq.
- Problemləri həll etmək üçün məqsədə uyğun vasitələrdən (real əşya, konkret material, kağız-qələm, texnologiya və s.) istifadə edilməsi və müvafiq texnikanın (şifahi hesablama, təxminetmə, ədədləri hissətəmə – *number sense* və s.) seçilməsi.
- Riyazi fikir və mühakimə yürütmənin nəticələrini müxtəlif şəkildə (simvollar, diaqramlar, qrafiklər, şifahi və s.) nümayiş etdirməklə əlaqənin yaradılması.
- Riyazi fikirlərin sistemləşdirilməsi, yazılıması və mübadiləsi üçün təqdimatların (*representations*) hazırlanması və onlardan istifadə olunması.
- Riyazi fikirlərin əlaqələndirilməsi və fikir mübadiləsini təmin etmək üçün riyazi əlaqələrin təhlil olunması.
- Yazılı və ya şifahi ünsiyyətdə riyazi fikirlərin və dəlillərin təqdim olunması, izahı və təsdiqi üçün qüsursuz, səlis riyazi dildən istifadə edilməsi.

I sinifdə standartlar üzrə reallaşdırılacaq bacarıqlar

Məzmun standartları

1. Ədədlər və əməllər

Şagird:

1.1. “Say” və “ədəd” anlayışlarını, onlar arasındaki əlaqəni başa düşdüyüünü nümayiş etdirir.

1.1.1. 20 dairəsində bir-bir düzünə və tərsinə sayı.

- Qrupda olan 10-a qədər əşyanı bir-bir düzünə sayı.
- 1-10 arasındaki ədədlərin ardıcıl düzülüşündəki səhvləri aşkar edir və düzəldir.
- 0-10 arasında verilmiş ixtiyarı iki ədəddən birindən digerinə qədər bir-bir düzünə sayı.
- 1-10 arasında iki ədəddən birindən digerinə qədər bir-bir geri sayı.
- Qrupda olan 20-ya qədər əşyanı bir-bir düzünə sayı.
- 1-20 arasındaki ədədlərin ardıcıl düzülüşündəki səhvləri aşkar edir və düzəldir.
- 0-20 arasında verilmiş ixtiyarı iki ədəddən birindən digerinə qədər bir-bir düzünə sayı.
- 1-20 arasında iki ədəddən birindən digerinə qədər bir-bir geri sayı.
- Ədəd oxunda irəli və geri sayı.

1.1.1.* 100 dairəsində düzüna sayı.

- Qrupda olan 100-a qədər əşyanı bir-bir düzünə sayı.
- 100-a qədər ədədləri tanır və yazır.
- 1-100 arasındaki ədədlərin ardıcıl düzülüşündəki səhvləri aşkar edir və düzəldir.
- 0-100 arasında verilmiş ədəddən əvvəl və sonra gələn bir neçə ədədi sayı.

1.1.2. 20 dairəsində iki-iki ritmik sayı.

- 10 dairəsində iki-iki, beş-beş ritmik sayı.
- 20 dairəsində iki-iki, beş-beş, on-on ritmik sayı.

1.1.2.* 100 dairəsində ritmik sayı.

- 50 dairəsində iki-iki, beş-beş, on-on ritmik sayı.
- 100 dairəsində iki-iki, beş-beş, on-on ritmik sayı.

1.1.3. 20 dairəsində ədədləri oxuyur və yazır.

- 0-10 arasında ədədləri oxuyur və yazır.
- 0-10 arasında şifahi söylənilmiş ədədi yazır.
- 0-20 arasında yazılımış ədədi oxuyur.
- 0-20 arasında şifahi söylənilmiş ədədi yazır.
- 20-yə qədər ədədlərin sözlə yazılışını oxuyur.
- Ədəd oxunda 10-a qədər ədədləri təsvir edir.
- Ədəd oxunda 20-yə qədər ədədləri təsvir edir.

1.1.3.* 100 dairəsində ədədləri oxuyur və yazır.

- 0-100 arasında yazılımış ədədi oxuyur.
- 0-100 arasında şifahi söylənilmiş ədədi yazır.
- 100-a qədər ədədlərin sözlə yazılışını oxuyur.

1.1.4. Hər bir ədədə uyğun əşya qrupunu müəyyən edir.

- Bir neçə qrupdan verilmiş ədədə uyğun əşya qrupunu müəyyən edir.
- 0 ədədini barmaqlarını yumaraq, 1 və 2 ədədlərini isə barmaqlarını açaraq təsvir edir.
- 3, 4 və 5 ədədlərini barmaqlarını açaraq təsvir edir.
- 6, 7 və 8 ədədlərini barmaqlarını açaraq təsvir edir.
- 9 və 10 ədədlərini barmaqlarını açaraq təsvir edir.
- Onluq çərçivədə 0, 1 və 2 ədədlərinə uyğun sayıda dairələr çəkir.
- Onluq çərçivədə 3, 4 və 5 ədədlərinə uyğun sayıda dairələr çəkir.
- Onluq çərçivədə 6, 7 və 8 ədədlərinə uyğun sayıda dairələr çəkir.
- Onluq çərçivədə 9 və 10 ədədlərinə uyğun sayıda dairələr çəkir.
- Bir neçə qrup arasında verilmiş ədədə uyğun sayıda əşyası olan qrupu müəyyən edir.
- Açılışına görə barmaqların sayını saymadan baxışla müəyyən edir.
- Onluq çərçivədəki dairələrlə təsvir olunan ədədləri müəyyən edir.
- 1-dən 6-ya qədər xalların sayını zər və domino daşlarında düzülüşünə görə anı baxışla, saymadan müəyyən edir (*subitize – subitasiya*).
- 1-dən 10-a qədər dairələrin sayını onluq çərçivədə düzülüşünə görə anı baxışla, saymadan müəyyən edir (*subitize – subitasiya*).

1.1.5. Əşyalar coxluğundan tələb olunan sayıda əşyani ayırir.

- Qrupdan verilmiş ədədə uyğun sayıda əşyani ayırir.
- Sayı 10-a qədər olan əşyaları iki qrupa ayıır və hər birində olan əşyaların sayını müəyyən edir.
- 10-a qədər əşyaları coxluğunu müxtəlif variantlarda iki hissəyə ayıır.
- 10 dairəsində konkret (əşyalar coxluğu), təsviri (domino daşları və nöqtələr) və mücərrəd (ədədin yazılışı) formalarda təqdim olunan ədədləri iki hissəyə ayıır.
- Sayı 20-yə qədər olan əşyaları iki qrupa ayıır və hər birində olan əşyaların sayını müəyyən edir.
- 20 dairəsində konkret (əşyalar coxluğu), təsviri (domino daşları və nöqtələr) və mücərrəd (ədədin yazılışı) formalarda təqdim olunan ədədləri iki hissəyə ayıır.
- Sayı eyni olan, lakin fərqli elementlərdən ibarət müxtəlif coxluqlar yaradır.
- Verilən qrupla eyni sayıda, ondan çox və ya az sayıda elementi olan qrup yaradır.

1.1.6. 20 dairəsində ədədlər arasındaki münasibətləri ">", "<", "=" işarələri ilə yazır.

- İki kəmiyyətin müqayisəsinə dair hekayəli məsələlər (şəkil və söz) həll edir.
- İki qrupdakı əşyaların sayını "azdır", "çoxdur" və "eyni saydadır" sözlərindən istifadə etməklə müqayisə edir.
- Ədədləri müvafiq riyazi dildən istifadə etməklə müqayisə edir.
- 10 dairəsində konkret (əşyalar coxluğu), təsviri (domino daşları və nöqtələr) və mücərrəd (ədədin yazılışı) formalarda təqdim olunan ədədləri müqayisə edir.

- 10 dairəsində verilmiş ədədləri ədəd oxunda yerlərinə görə sıralayır.
- İki qrupa daxil olan əşyaların sayını müqayisə edir və nəticəni uyğun riyazi ifadələr vasitəsilə təsvir edir.
- Ədədlər arasında münasibətləri müqayisə işarələri vasitəsilə ifadə edir.
- Ədədlərin müqayisəsini ədəd oxunda onların bir-birinə nəzərən yerləşməsi kimi təqdim edir (məsələn, $2 < 5$ ifadəsini ədəd oxunda 5 ədədinin 2-dən sağda yerləşməsi kimi izah edir).
- Ədəd oxunda yerləşməsinə görə iki ədəd arasındaki münasibəti riyazi ifadə şəklində yazır.
- 20 dairəsində konkret (əşyalar çoxluğu), təsviri (domino daşları və nöqtələr) və mücərrəd (ədədin yazılışı) formalarda təqdim olunan ədədləri müqayisə edir.
- 20 dairəsində verilmiş ədədləri ədəd oxunda yerlərinə görə sıralayır.
- ">", "<", "=" işarələri ilə təsvir edilən ədədlər arasındaki münasibətləri manipulyativlər, real əşyalar və s. istifadə etməklə qollu tərəzi vasitəsilə modelləşdirir.

1.1.7. Ədədləri model, sxem, diaqram, qrafik və riyazi ifadələrlə təsvir edir.

- Müxtəlif əşyalardan istifadə etməklə ədədi modelləşdirir (məsələn, 10 stul və 10 karandaş eyni ədədlə təsvir edilir).
- Ədədi tam və onun hissələri kimi modelləşdirir.
- Ədədi hissələrinə ayırmalı ədəd üçlüyü şəklində təsvir edir.
- 100-ə qədər ədədləri manipulyativlər, onluq dəstlər (çöplər, birləşmiş kublar və s.), onluq çərçivə, domino daşları, zərlər və s. sayı ilə ifadə edir.
- Ədəd oxu üzərində 0, 5, 10 və 20 ədədlərini qeyd edir.
- Ədəd oxunda bölgüyə əsasən ədədin yerini müəyyən edir.
- Ədəd oxunda verilmiş ədəddən bir neçə vahid irəli və geri saymaqla alınan ədədi müəyyən edir.
- Məsələdə təqdim olunan ədəd və hadisələri konkret, təsviri və mücərrəd (ədədi) ifadələrlə təsvir edir.

1.1.8. Sayı 10-dan 20-yə qədər olan əşyalar qrupunu onluq və təklik tərkibinə ayırır.

- Verilmiş əşyaları bərabər sayıda əşyalar qrupu şəklində qruplaşdırır və onlardan saymağa ən rahat olanı izah edir.
- 10-dan böyük olan ədədi manipulyativlərdən (onluq çöp dəsti və tək çöplər, birləşmiş kublar və s.) istifadə etməklə onluq və təkliklər şəklində təsvir edir.
- Sayı 20-dən çox olan əşyalar qrupunu onluqlar və təkliklər şəklində qruplaşdırır.
- 20-dən böyük olan ədədi onluq çərçivədən (təsviri) istifadə etməklə onluq və təkliklər şəklində təsvir edir.
- Ədədin onluq və təkliklərinin sayını mərtəbə cədvəlində yazır.
- Onluq və təkliklərin sayına əsasən ədədi müəyyən edir.
- İkirəqəmli ədəddə rəqəmlərin onluq və təkliklərin sayını ifadə etdiyini izah edir.

1.1.9. Sıra sayılarından istifadə edir.

- Ardıcıl düzülmüş 10-a qədər əşyanın hər birinin sıradə neçənci yerləşdiyini müəyyən edir.
- Ardıcıl düzülmüş əşyalar arasında söylənilən sıra nömrəsinə görə əşyanı göstərir.
- Ardıcıl düzülmüş 10-a qədər əşyanın bir-birinə nəzərən neçənci yerləşdiyini müəyyən edir.
- Ardıcıl düzülmüş 20-yə qədər əşyanın hər birinin sıradə neçənci yerləşdiyini müəyyən edir.
- Ardıcıl düzülmüş 20-yə qədər əşyanın bir-birinə nəzərən neçənci yerləşdiyini müəyyən edir.

1.2. Toplama və çıxma əməllərinin mənasını başa düşdürünen nümayiş etdirir.

1.2.1. Toplamani iki qrupun əşyalarının birgə sayılması kimi modelləşdirir.

- Real həyatı situasiyalarda toplamaya aid məsələ qurur və saymaqla həlli edir.
- Müxtəlif manipulyativlərin (birləşən kublar, say çöpləri, rəngli karandaşlar və s.) köməyi ilə toplamanı əşyaların birgə sayılması kimi modelləşdirir.
- Cəmi müxtəlif qruplara daxil olan əşyaların ümumi sayı kimi izah edir.

1.2.2. Çıxma əməlini qrupun əşyalarının bir hissəsinin götürülərək qalığın müəyyənləşdirilməsi kimi modelləşdirir.

- Real həyatı situasiyalarda çıxmaya aid məsələ qurur və saymaqla həlli edir.
- Çıxmanın müəyyən sayıda manipulyativləri (birləşmiş kubları, say çöplərini, rəngli karandaşları və s.-ni) iki hissəyə ayırmalı modelləşdirir.

- Fərqi əşyaları çıxılan qədər azaltdıqdan sonra qalan əşyaların sayı kimi izah edir.

1.2.3. "Əlavə etmək", "artırmaq", "cəm", "oldu" ifadələrini toplama ilə, "üstündən götürmək", "azaltmaq", "fərq", "qaldı" ifadələrini isə çıxma əməli ilə əlaqələndirərək əşyalar çoxluğu ilə nümayiş etdirir.

- "Əlavə etmək", "artırmaq", "qoşulmaq" sözləri ilə ifadə olunan hadisələri toplama ilə əlaqələndirir.
- Toplama ilə əlaqəli hadisələrin nəticəsini "cəmi", "oldu", "alındı" sözləri ilə ifadə edir.
- "Azaltmaq", "ayırmaq", "üstündən götürmək" sözləri ilə ifadə olunan hadisələri çıxma ilə əlaqələndirir.

• Çıxma ilə əlaqəli hadisələrin nəticəsini "fərq", "qaldı" sözləri ilə ifadə edir.

1.2.4. "Ədəd (dənə) çox", "ədəd (dənə) az" ifadələrini toplama və çıxma ilə düzgün əlaqələndirir.

- İki müxtəlif qrupa daxil olan əşyaların sayını "dənə çox", "dənə az" ifadələri vasitəsilə müqayisə edir.
- 10 dairəsində verilmiş ədəddən 1 artıq və 2 artıq, həmçinin 1 az və 2 az olan (0-dan kiçik ədədlərə keçmədən) ədədləri söyləyir.
- 20 dairəsində verilmiş ədəddən 1 artıq və 2 artıq, həmçinin 1 az və 2 az olan ədədləri (20 ədədini aşmamaqla) söyləyir.
- Onluq çərçivə vasitəsilə verilmiş ədəddən 1 artıq, 2 artıq və 1 az, 2 az olan ədədi təqdim edir.
- Ədəd oxu üzərində "... vahid irəli" və "... vahid geri" ifadələrinin "... ədəd çox" və "... ədəd az" ifadələri ilə uyğunluğunu nümunələrlə izah edir.

1.2.5. Toplama və çıxma əməllərinin komponentlərinin və nəticələrinin adlarını bildiyini nümayiş etdirir.

- Toplamaya dair riyazi ifadələrdə toplananları və cəmi fərqləndirir.
- Toplama və bərabərlik işarələrinin mənalarını izah edir.
- Çıxmaya dair riyazi ifadələrdə azalan, çıxılan və fərqi müəyyən edir.
- Çıxma və bərabərlik işarələrinin mənalarını izah edir.
- Bərabərlik işarəsinin mənasını riyazi ifadələrdə sol və sağ tərəfin bərabər, yəni tarazlıqda olduğu kimi izah edir.

1.2.6. Toplama və çıxma əməllərinin komponentləri və nəticələri arasındaki əlaqələrdən hesablaşmarda istifadə edir.

- Cəmi və fərqi taparkən konkret (manipulyativ) və qrafik təsviretmə strategiyalarını anladığını nümayiş etdirir.
- Çıxma əməli üçün əlaqəli toplama əməllərindən istifadə edir (məsələn, $6 - 4 = 2$ ifadəsi ilə iki ifadə əlaqəlidir: $2 + 4 = 6$ və $4 + 2 = 6$).
- Toplama əməli üçün əlaqəli çıxma əməllərindən istifadə edir (məsələn, $2 + 3 = 5$ ifadəsi ilə iki ifadə əlaqəlidir: $5 - 2 = 3$ və $5 - 3 = 2$).
- Ədəd üçlüyündə ədədlər arasında əlaqəni toplama və çıxma vasitəsilə təsvir edir (məsələn, $7, 2$ və 5 ədədləri 4 ifadə ilə əlaqəlidir: $2 + 5 = 7; 5 + 2 = 7; 7 - 2 = 5; 7 - 5 = 2$).

1.3. Toplama və çıxmaya aid sadə hesablamları yerinə yetirir, onlardan məsələ həllində istifadə edir və təxminetmə bacarığını nümayiş etdirir.

1.3.1. İki qrupun əşyaları arasında sayca müqayisə aparır və müqayisənin nəticəsini "çoxdur", "azdır", "bərabərdir" sözlərinin köməyi ilə ifadə edir.

- 10-a qədər verilmiş iki ədədi onluq çərçivə ilə təsvirindən istifadə etməklə müqayisə edir.
- 20-yə qədər verilmiş iki ədədi müxtəlif təsvirlərindən istifadə etməklə müqayisə edir.
- İki əşya qrupunu "azdır", "çoxdur" və "eyni saydadır" sözlərindən istifadə etməklə müqayisə edir.
- İki kəmiyyətin müqayisəsi daxil olan hekayəli məsələləri (şəkil və söz) həll edir.
- Ədəd oxunda yerləşməsinə görə ədədləri müqayisə edir.

1.3.2. Sıfırın necə alındığını əşyalar üzərində nümayiş etdirir.

- Sıfırı qrupda əşyanın yoxluğu kimi modelləşdirir.
- Sıfırı qrupdakı əşyaların hamısını ayırmaqla alındığı kimi izah edir.
- Ədəd oxunda verilmiş ədəddən özü qədər geri saymaqla sıfırın alınmasını izah edir.

1.3.3. 20 dairəsində toplama və çıxma əməllərini müxtəlif üsullarla (yazılı, şifahi, sətirdə, sütunda, saymaqla) yerinə yetirir.

- Toplama və çıxmazı ədəd üçlüyü vasitəsilə modelləşdirir.
- Toplama və çıxmazın sətir və alt-alta (sütun şəklində) yazılışını üfüqi və şaquli domino daşları vasitəsilə modelləşdirir.
- 5-ə qədər ədədləri 5-ə, 10-a qədər ədədləri isə 10-a tamamlayır.
- 5, 10 və 20 ədədləri üçün uyuşan (*compatible, совместимый*) ədəd cütlərini müəyyən edir (məsələn: 5 ədədi üçün 1 və 4, 2 və 3; 10 ədədi üçün 1 və 9, 2 və 8 və s.; 20 ədədi üçün 1 və 19, 2 və 18 və s. ədədləri uyusandır).
- Ədəd oxu üzərində irəli və geri saymaqla 20 dairəsində toplama və çıxma əməllərini yerinə yetirir.
- İki toplananlı ifadənin qiymətini hesablamaq üçün yerdəyişmə qaydasından istifadə edərək daha böyük toplananın üzərinə kiçiyi əlavə edir.
- Üç toplananlı ifadələrin qiymətini hesablayır.
- Şifahi toplamada ədədin ikiqatı və ikiqatından 1 artıq (*doubles, near doubles*) anlayışlarından istifadə edir (məsələn, 5 + 6 ifadəsinin şifahi 5-in ikiqatından 1 artıq kimi şifahi olaraq toplayır. Bu bacarıq yuxarı siniflərdə çoxrəqəmli ədədlərin toplanmasında istifadə ediləcəkdir. Məsələn, 135 və 136 ədədlərini şifahi toplamaq üçün 135 ədədinin ikiqatının üzərinə 1 əlavə edilir. Bu bacarıq ikiqata yaxın anlayışı vasitəsilə yuxarı siniflərdə daha da təkmilləşdiriləcəkdir).
- Üç toplananlı ifadələri hesablamaq üçün əvvəlcə toplamaq daha asan olan ikisini toplayır, cəmin üzərinə üçüncü toplananı əlavə edir.
- 10-a tamamlamaqla toplama [məsələn: $7 + 6 = (7 + 3) + 3 = 10 + 3 = 13$] və 10-a qədər azaltmaqla çıxma [məsələn: $15 - 8 = (15 - 5) - 3 = 10 - 3 = 7$] üsullarından istifadə edir.

1.3.4. Toplama və çıxmaya aid müxtəlif növ sadə məsələləri həll edir.

- Ədəd oxu üzərində toplama və çıxmaya dair müxtəlif məsələlər həll edir.
- Şifahi söylənilən, yaxud birlikdə oxuduğu hekayəyə aid məsələləri müxtəlif strategiyalardan istifadə etməklə həll edir.
- Hekayədə qoyulan məsələni həll etmək üçün toplama, yaxud çıxma əməllərinin hansından istifadə edəcəyini müəyyənləşdirir.
- Ədədi ifadələr yazmağa dair sadə məsələlər qurur.

1.3.5. Həyatı problemlərin həllində təxminetmə bacarığı nümayiş etdirir.

- Saymadan iki qrupun hansında daha çox, yaxud daha az əşya olduğunu təxmin edir.
- İki çoxluqdan əşyalarının sayı soruşulan miqdara ən yaxın olanı seçir və seçimini izah edir.
- Qrupdakı əşyaların sayını məlum sayıla müqayisə etməklə təxmin edir.
- Ədəd oxu üzərində bölgü olmadıqda ədədin yerini təxmin edir.
- Ədəd oxunda fəza təsəvvürlərindən istifadə etməklə ədədlərin bir-birinə nəzərən yerini təyin edir.
- Reallığa ən yaxın olan variantın seçilməsini (təxminetmə) əsaslandırır.
- Ölçmədən verilmiş əşyalardan hansının uzun-qısa, ağır-yüngül, geniş-dar olduğunu təxmin edir.

2. Cəbr və funksiyalar

Şagird:

2.1. Ədədi və dəyişəni olan sadə ifadələr haqqında təsəvvürü olduğunu nümayiş etdirir.

2.1.1. Sadə ədədi ifadələri oxuyur və yazar.

- Müqayisə işarəsi ilə yazılmış ədədi bərabərsizlikləri sözlərlə ifadə edir.
- Toplama və çıxmaz işarələri ilə yazılmış bərabərliyi sözlərlə ifadə edir.
- Sözlərlə söylənilən sadə riyazi ifadələri riyazi işarələrin köməyi ilə yazar.

2.1.2. Sadə ədədi ifadələrin qiymətini hesablayır.

- Toplama və çıxmaya dair riyazi ifadələrin cavabını tapır.
- Cəmi hesablayarkən müxtəlif strategiyalardan (ədədin ikiqatı, 10-a tamamlama, ədəd oxunda irəli sayma və s.) istifadə edir.
- Fərqi hesablayarkən müxtəlif strategiyalardan (uyuşan ədədlər, 10-a qədər azaltma, ədəd oxunda geri sayma və s.) istifadə edir.
- Üç toplananlı ifadələri iki toplananın cəmi şəklində salmaqla hesablayır.

2.1.3. Şifahi şəkildə söylənmiş riyazi fikri yazılı ifadə edir.

- Ədəd oxu üzərində irəli və geri saymağa aid təsvirlərə əsasən riyazi ifadələr yazır.
- İki kəmiyyətin müqayisəsi daxil olan hekayəli məsələləri (şəkil və söz) riyazi ifadələr yazmaqla həll edir.
- Ədədlərin müqayisəsi ilə bağlı eşitdiyi fikirləri müqayisə işarələrinin köməyi ilə yazır.
- Toplama və çıxmaya dair məsələləri riyazi ifadələr şəklində təsvir edir.
- Şifahi söylənmiş məsələdəki toplama və çıxma əməllərini uyğun işarərlə təsvir edir, məsələni həll edir.

2.1.4. Dəyişəni olan ifadələr haqqında ilkin təsəvvürü olduğunu nümayiş etdirir.

- Ədəd üçlüyündə məchulu toplama və çıxma vasitəsilə tapır.
- Toplama və çıxmanın verilmiş iki komponentinə görə üçüncü məchul komponenti tapır.
- Eyni əşyalardan istifadə etməklə iki ekvivalent çoxluq yaradır.
- Fərqli sayda eyni əşyalardan ibarət iki çoxluğa əşya əlavə edib çıxmaqla onları bərabərləşdirir.
- İfadələrin bərabərliyini tarazlıq kimi təsvir edir.
- Toplama və çıxmanın tərəzi ilə modelləşdirərkən tarazlığı bərpa etmək üçün dəyişəni çəki daşları ilə eyniləşdirir.
- 20-yə qədər verilmiş ədədi bərabərlik vasitəsilə müxtəlif cür təsvir edir (məsələn: $14 = 11 + 3$, $14 = 10 + 4$, $14 = 17 - 3$, $14 = 19 - 5$).
- Məsələlərdə erkən cəbrin (*early algebra*) elementləri ilə tanış olur (məsələn, tərəzinin gözlərini tarazlaşdırmaq üçün sual işarəsinin yerinə neçə ədəd kub ola bilər, yaxud riyazi ifadələrdə boş xanalarda hansı ədəd ola bilər və s.)

2.2. Ədədi bərabərsizliklər və tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir.

2.2.1. Sadə ədədi bərabərsizliklərlə bağlı mühakimələr yürüdür.

- İki ədədin müqayisəsini iki qrupa daxil olan əşya sayılarının müqayisəsi kimi modelləşdirir (məsələn, $4 > 2$ ona görə ki, 4 alma 2 almadan çoxdur).
- Verilmiş ədədləri sıralayır.
- Riyazi ifadələrdə ədədlər arasındaki münasibətləri sadə nümunələrlə izah edir.
- Ədəd oxunda “ədəddən əvvəl”, “ədəddən sonra”, “iki ədədin arasındaki ədəd” anlayışlarını ədədi bərabərsizliklərlə ifadə edir.
- Ədəd oxunda “...vahid irəli” və “...vahid geri” ifadələrinin “böyükdür” və “kiçikdir” ifadələri ilə uyğunluğunu izah edir.
- Ədədi bərabərsizliklərdə səhvi müəyyən edir və ədəd oxundan istifadə etməklə fikrini əsaslandırır.
- Ədədi bərabərsizliyi qollu tərəzi vasitəsilə modelləşdirir.

2.2.2. Tənliklər haqqında ilkin təsəvvürü olduğunu nümayiş etdirir.

- Toplama əməli ilə bağlı riyazi ifadələrdə gizlədilmiş komponenti tapır.
- Çıxma əməli ilə bağlı riyazi ifadələrdə gizlədilmiş komponenti tapır.
- Toplama və çıxmanın qarşılıqlı əlaqəsindən istifadə etməklə məchulu tapır.
- “Ədəd tərəzisinin” gözlərini bərabərləşdirmək üçün məchulu olan misallar yazır və həll edir.

2.3. Müəyyən əlamətlərə (kəmiyyət və keyfiyyət) görə dəyişikliklər haqqında mühakimələr yürüdür.

2.3.1. Əlamətlərinə görə (forma, ölçü və rəng) dəyişmələri müəyyən edir.

- Təsvirlər arasındaki fərqləri müəyyən edir.
- Sıradakı elementlərin dəyişmə qaydasını müəyyən edir.
- İki, üç və dörd elementin təkrarlanması ilə yaranan qaydanı sözlərlə təsvir edir.
- Manipulyativlərdə, diaqramlarda, səs və hadisalərdə təkrarlanan qaydanı davam etdirir.
- Qanunauyğunluqda gizlədilmiş elementi müəyyən edir.

2.3.2. Sabit və dəyişən kəmiyyətləri fərqləndirir.

- Toplananlardan birinin sabit qalıb digərinin dəyişməsi ilə cəmin necə dəyişdiyini sadə nümunələrlə izah edir.
- Azalan və çıxıldan birinin sabit qalıb digərinin dəyişməsi ilə fərqli necə dəyişdiyini sadə nümunələrlə izah edir.
- Toplamani “riyazi” tərəzi vasitəsilə modelləşdirərkən toplananların birinin dəyişməsi ilə tarazlığın necə dəyişdiyini izah edir.

3. Həndəsə

Şagird:

3.1. Əşyaları əlamətlərinə və fəzadakı vəziyyətlərinə görə müqayisə edir.

3.1.1. Əşyaları əlamətlərinə (ölçüsünə, formasına, rənginə) görə fərqləndirir.

- Əşyanın rəng, forma və ölçü əlamətlərini müəyyən edir.
- Əşyaları oxşar əlamətlərinə görə uyğunlaşdırır.
- Eyni əlamətə (ölçüsünə, formasına, rənginə və s.) görə əşyaları qruplaşdırır.
- Əşyaların fərqləndirici əlamətlərini (rəng, forma və ölçü və s.) müəyyən edir.

3.1.2. Əşyanın fəzada vəziyyətini müəyyənləşdirir.

- Yerini söyləməklə əşyanı tapır (məsələn, “Bu əşa stolun altındadır” və s.) .
- Əşyanın fəzada yerləşməsi barədə mühakimələr yürüdür.
- Əşyanın yeri barədə “sağda”, “solda”, “aşağıda”, “yuxarıda”, “qarşısında”, “arasında” və s. sözlərlə fikirlər bildirir.

3.1.3. Əşyanın yerinin dəyişdirilməsinə aid praktik tapşırıqları yerinə yetirir.

- Soruşulan əşyanın yerini digər əşyalara nəzərən müəyyən edir.
- Sadə sxemlərdə soruşulan əşyanın yerini və ona çatmaq yolunu müəyyən edir.
- Sadə sxemlərdə soruşulan əşyaya çatmaq yollarından ən qısa olanı müəyyən edir.

3.2. Sadə həndəsi fiqurları tanıyor və verilmiş əlamətlərə görə onların təsnifatını aparır.

3.2.1. Sadə həndəsi fiqurlar formasında olan əşyaları tanıyor.

- Verilmiş fiqurun üçbucaq, kvadrat, düzbucaqlı, yaxud dairə olduğunu müəyyən edir və adlandırır.
- Verilmiş bir neçə fiqur arasında üçbucaq, kvadrat, düzbucaqlı və dairəni seçilir.
- Ətrafindakı əşyalardan (yaxud onların rəsm və ya fotosuna əsasən) üçbucaq, kvadrat, düzbucaqlı və dairəyə oxşayanlara aid nümunələr göstərir.
- Ətrafında 3 ölçülü obyektlər arasında 2 ölçülü həndəsi fiqurlara bənzəyənləri müəyyən edir.
- Sözlərlə təsvirini eйтməklə fiqurun özünü müəyyən edir.
- Həndəsi fiqur və bəzi əşyaların bərabər olan hissələrini, həmçinin qrupdakı əşyaların sayca yarısını “tam”, “yarı”, “yarısı” kimi sözlərdən istifadə etməklə təsvir edir.
- Həndəsi fiqur və bəzi əşyaların yarısını, həmçinin qrupdakı əşyaların sayca yarısını müəyyən edir.
- Sadə fiqur və əşyanın verilmiş yarı hissəsinə, həmçinin qrupdakı əşyaların sayca yarısına görə tamı müəyyən edir.

3.2.1.* Sadə fəza fiqurları formasında olan əşyaları tanıyor.

- Verilmiş 3 ölçülü fiquru “yumru”, “qutuyaoxşar”, “topabənzər”, “kosa papağına oxşar” və s. sözlərlə təsvir edir.
- Verilmiş fiqurun konus, kürə, kub, kuboid, yaxud silindr olduğunu müəyyən edir və adlandırır.
- Verilmiş bir neçə fiqur arasında konus, kürə, kub, kuboid, yaxud silindiri seçilir.
- Ətrafindakı əşyalardan konus, kürə, kub, kuboid, yaxud silindirə oxşayanlara aid nümunələr göstərir.

3.2.2. Sadə həndəsi fiqurları əlamətlərinə (rənginə, formasına, ölçüsünə) görə təsnif edir.

- Verilmiş fiqurları əlamətlərinə (təpə və tərəflərin sayına) görə fərqləndirir.
- Verilmiş 2 ölçülü həndəsi fiqurları bir əlamətinə görə (forma, rəng, ölçü, təpə, tərəf və s.) qruplaşdırır.
- Verilmiş 2 ölçülü fiqurlar arasında ümumi əlamətləri eyni olanları qruplaşdırır.
- Əvvəlcədən qruplaşdırılmış iki çoxluqdakı fiqurların hansı əlamətə görə qruplaşdırıldıqını müəyyən edir.

3.2.3. Məsələlərin həllində və sxematik təsvirində sadə həndəsi fiqurlardan istifadə edir.

- Verilmiş şəkil kompozisiyasının hansı sadə fiqurlardan təşkil olundığını müəyyən edir.
- Şəkil kompozisiyasında çatışmayan fiquru verilmiş fiqurlar arasından təyin edir.
- Növbəti fiquru təyin etməklə qanunauyğunluğu davam etdirir.

4. Ölçmə

Şagird:

4.1. Eyniadlı kəmiyyətləri müqayisə edir.

4.1.1. Hadisələrin vaxtını müqayisə edir.

- Hadisələrin ardıcılığını “əvvəl” və “sonra” sözləri ilə ifadə edir.

- Ətraf ələmdəki hadisələrin (yaxud rəsm və ya fotoya əsasən) günün hansı vaxt baş verdiyini “səhər”, “günorta”, “axşam”, “gecə” sözləri ilə ifadə edir.
- Günün vaxtlarını ardıcıl olaraq söyləyir (səhər – günorta – axşam – gecə – səhər).
- Günün vaxtlarını gündəlik gördüyü işlərlə uyğunlaşdırır.
- Ətraf ələmdəki hadisələrin (yaxud rəsm və ya fotoya əsasən) ilin hansı fəslində baş verdiyini müəyyən edir.
- İlın fəsillərini ardıcıl olaraq söyləyir (qış-yaz-yay-payız-qış...).
- İlın aylarını ardıcıl olaraq söyləyir (yanvar, fevral, mart...).
- 1 ilin 4 fəsildən, hər fəsilin isə 3 aydan ibarət olduğunu söyləyir.
- Həftənin 7 gündən, ilin 12 aydan təşkil olunduğunu söyləyir.
- Saat, gün, həftə, ay, il zaman vahidi olduğunu sadə nümunələrlə izah edir.

4.1.2. Əşyaların uzunluqlarını müqayisə edir.

- Verilmiş iki obyekti fərqləndirmək üçün müvafiq əlaməti (uzunluq, kütlə, tutum) müəyyən edir.
- Ölçmədən istifadə etmədən verilmiş iki və daha çox obyektdən hansının uzun, yaxud qısa olduğunu təxmin edir.
- Verilmiş obyektləri uzunluqlarına görə “uzundur”, “qıсадır”, “hündürdür”, “alçaqdır”, “təxminən eyni uzunluqdadır” və s. sözləri vasitəsilə müqayisə edir.
- Əşyaların uzunluğunu şərti ölçü vahidlərindən (qısqac, birləşən kub, qarış, ayaq, addım və s.) istifadə etməklə müqayisə edir.

4.1.3. Əşyaların kütləsini müqayisə edir.

- Verilmiş iki obyekti fərqləndirmək üçün müvafiq əlaməti (uzunluq, kütlə, tutum) müəyyən edir.
- Ölçmədən istifadə etmədən verilmiş iki və daha çox obyektdən hansının ağır, yaxud yüngül olduğunu təxmin edir.
- Əşyaların ağırlığını şərti ölçü vahidlərindən istifadə etməklə müqayisə edir.
- Əşyanın “kütləsi” sözünün onun ağırlığını bildirmək üçün istifadə olunduğunu izah edir.
- Verilmiş obyektləri kütləsinə görə “ağırdır”, “yüngüldür”, “təxminən eyni ağırlıqdadır” və s. sözləri vasitəsilə müqayisə edir.
- Tərəzinin əşyanın kütləsini ölçmək, yaxud iki əşyanın kütləsini müqayisə etmək üçün istifadə edildiyini izah edir.

4.1.4. Qabların tutumlarını müqayisə edir.

- Verilmiş iki obyekti fərqləndirmək üçün müvafiq əlaməti (uzunluq, kütlə, tutum) müəyyən edir.
- Ölçmədən istifadə etmədən verilmiş iki qabdan hansının çox, yaxud az tutduğunu təxmin edir.
- Verilmiş qabları tutumuna görə “daha çox tutur”, “daha az tutur”, “təxminən eyni qədər tutur” və s. sözləri vasitəsilə müqayisə edir.

4.2. Standart və şərti ölçü vahidlərindən istifadə edir.

4.2.1. Uzunluğun ölçülümsində şərti ölçü vahidlərindən istifadə edir.

- Əşyanın uzunluğunu ölçmək üçün daha əlverişli şərti ölçü vahidini (qısqac, birləşən kub, qarış, ayaq, addım və s.) seçir.
- Əşyaların uzunluğunu şərti ölçü vahidləri ilə ölçür və “iki qısqac”, “dörd qarış”, “beş addım” və bu kimi sözlərlə ifadə edir.
- Əşyaların uzunluğunu “Təxminən ... qısqac, qarış, addım və s. uzunluqdadır” kimi fikirlərlə təxmin edir.
- Sadə məsələlərdə uzunluğu tapmaq üçün 20 dairəsində toplama və çıxma bacarıqlarını tətbiq edir.

4.2.2. Verilmiş parçanın uzunluğunu ölçür.

- Parçanın uzunluğunu ölçmək üçün şərti və standart ölçü vahidlərindən istifadə edir.
- Xətkeşdən ölçmək və xətt çəkmək üçün istifadə olunduğunu izah edir.
- Xətkeşlə verilmiş parçanın uzunluğunu ölçür.

4.2.3. Uzunluğu verilmiş parçanı çəkir.

- Xətkeşdən istifadə etməklə verilmiş uzunluqda xətt çəkir.
- Əvvəlcə ipdən, sonra isə xətkeşdən istifadə etməklə sadə əyri xəttin uzunluğunu tapır.
- Xətkeş vasitəsilə uzunluğu santimetrlərlə verilmiş parçanı çəkir.

4.2.4. Tam saatları müəyyən edir.

- Saatin vaxtı göstərdiyini izah edir.
- 1 günün 24 saat olduğunu söyləyir.
- Gün ərzində əqrəbli saatin qısa əqrəbinin iki dəfə dövr etdiyini izah edir.
- Səhər yuxudan qalxmaq, günorta nahar etmək, axşam yatmaq vaxtlarını saatin göstəriciləri ilə əlaqələndirir.
- Gün ərzində baş verən hadisələrin vaxtını təxminini olaraq saatla söyləyir (məsələn, "Məktəbdən evə saat 12-də gəldim").
- Əqrəbli saatın göstəricisinə əsasən tam saatları söyləyir.
- Hadisənin başvermə müddətini saatlarla söyləyir (məsələn, "Mən günorta 1 saat həyətdə oynadım", "Bu gün məktəbdə 4 saat oldum" və s.).

4.2.5. Pul vahidlərindən (manat, qəpik) hesablamalarda istifadə edir.

- Qəpik və manatları tanıyor.
- Pulun alış-veriş zamanı malın qiymətini ödəmə vasitəsi olduğunu izah edir.
- 1 manatin 100 qəpiyə bərabər olduğunu söyləyir.
- Cəmi 20-yə qədər olan bir neçə qəpik (yaxud kağız) pulun cəmini hesablayır.
- İki pulqabında cəmi 20-yə qədər olan müxtəlif sayıda qəpik (manat) pulların miqdarını müqayisə edir.
- Cəmi bərabər olan iki qabdakı pulların dəyərinin də eyni olduğunu sadə nümunələrlə izah edir.
- Verilən hər hansı bir məbləği müxtəlif qəpik (yaxud kağız) pullarla göstərir (məsələn, 10 qəpiyi 5-5 qəpikliklər, yaxud 1-1-3-5 qəpikliklərlə).
- Oyuncaq pullardan istifadə etməklə lazım olan məbləğləri düzəldir.
- Qəpik (manat) pulların iştirak etdiyi alış-veriş məsələlərində 20-yə qədər toplama-çixma bacarıqlarını tətbiq edir.

4.2.6. Əşyanın kütləsini tərəzinin köməyi ilə kiloqramla ifadə edir.

- Sadə tərəzi vasitəsilə əşyanın kütləsinin ölçülülməsini nümunələrlə izah edir.
- Kiloqramın ümumi kütlə vahidi olduğu barədə biliklərini sadə nümunələrlə nümayiş etdirir.
- Kütləsi tam ədədlərlə ifadə olunan əşyaların kütləsini riyazi ifadələr yazmaqla müqayisə edir.
- Tərəzi şəkilləri ilə verilmiş sadə məsələlərdə əşyaların kütləsini tapmaq üçün 20 dairəsində toplama və çıxma bacarıqlarını tətbiq edir.

4.2.7. Tutumun ölçülülməsində standart və şərti ölçü vahidindən istifadə edir.

- Qabların tutumunu şərti ölçü vahid/ərindən (stəkan, suqabı, vedrə və s.) istifadə etməklə ölçür və "iki stəkan", "üç suqabı", "bir vedrə" və s. kimi sözlərlə ifadə edir.
- Əşyaların tutumunu "Təxminən ... stəkan, suqabı, vedrə və s. qədər su tutur" kimi fikirlərlə ölçmədən təxmin edir.
- Litrin ümumi tutum vahidi olduğu barədə biliklərini sadə nümunələrlə nümayiş etdirir.
- Tutumu tam ədədlərlə ifadə olunan qabların tutumlarını riyazi ifadələr yazmaqla müqayisə edir.
- Sadə məsələlərdə qabların tutumunu tapmaq üçün 20 dairəsində toplama və çıxma bacarıqlarını tətbiq edir.

5. Statistika və ehtimal

Şagird:

5.1. Əşyalar və hadisələr haqqında məlumatlar toplayır.

5.1.1. Verilmiş obyektlərə (əşya, şəkil, diaqram) aid suallar tərtib edir.

- Verilmiş obyektlərin (əşya, şəkil, diaqram) sayına, yerinə, forma, rəng və s. əlamətlərinə dair suallar tərtib edir (məsələn, "Neçə oyuncaq var? Neçə uşaq yay fəslini daha çox sevir? Hansı şirniyyatı daha çox sevirsən? Yoldan neçə qırmızı maşın keçdi?" və s.).
- Qrafik formada təsvir olunmuş məlumatlara aid suallar verir.

5.1.2. Suallar əsasında topladığı məlumatları təqdim edir.

- Siyahı, cədvəl, piktoqram və sütunlu diaqramları fərqləndirir.
- Siyahı və cədvələ dair sadə nümunələr göstərir.
- Sadə şaquli və üfüqi diaqrlardakı məlumatlara əsasən "neçə dənədir", "hansı daha çoxdur", "cəmi neçə dənədir", "neçə dənə çoxdur", "neçə dənə azdır" və bu kimi suallara cavab verir.

- Obyektləri müəyyən əlamətlərə görə qruplara ayırır və hər qrupdakı obyektlərin sayını müxtəlif formalarda (cədvəl, piktoqram, diaqram) təqdim edir.
- Sadə siyahılar (məsələn: "Dostlarım", "Sevdiyim yeməklər", "Kitablarım" və s.) tərtib edir.
- Sadə cədvəllər (məsələn: "Dayanacaqdakı qırmızı, ağ və qara maşınların sayı", "Dondurmaların qiyməti" və s.) qurur.
- Yoldaşları arasında müxtəlif sadə sorğular ("Hansi meyvəni sevirsən?", "Ad günün hansı aydadır?", "Hansi idmanı sevirsən?" və s.) keçirir və nəticəni piktoqram şəklində təqdim edir.
- Verilmiş sadə piktoqramları sütunlu diaqram şəklində təqdim edir və diaqrama əsasən suallara cavab verir.

5.2. Məlumatlar əsasında proqnozlar verir.

5.2.1. Təkrarlanan (dövri) sadə proseslərdə qanunauyğunluğu müəyyən edir.

- Gündəlik həyatda (sinifdə, evdə, yaxud küçədə) qanunauyğunluqları müəyyən edir və təsvir edir.
- Təkrarlanan hadisələri müəyyən edir (məsələn: gün, həftə, ad günü, fəsillərin dəyişməsi və s.).
- Verilmiş əşya, hadisələr və ədədlər ardıcılığında qanunauyğunluğu müəyyən edir.
- Əşya, hadisələr və ədədlər ardıcılığını qanunauyğunluğa əsasən davam etdirir.
- Qanunauyğunluqda nizamı pozan elementi müəyyən edir.

5.2.2. Müəyyən əlamətə görə verilmiş əşyalar və ədədlər çoxluğunda nizamı pozan (çatışmayan) elementi islah (bərpa) edir.

- Forma, rəng və ölçü əlamətlərinə görə verilmiş qanunauyğunluğu müəyyən edir və sıranı davam etdirir.
- 2 ölçülü fiqurlardan ən çox iki əlamətə (forma, ölçü və rəng) görə qanunauyğunluq düzəldir.
- Ədəd oxunda iki-iki, beş-beş, on-on saymaqla boş buraxılmış ədədləri bərpa edir.
- Qanunauyğunluğa görə sıradə ötürülmüş ədədi müəyyən edir.

*Qeyd: *işarəsi ilə verilmiş alt standartlar II sinfə aid standartların bir qismini əhatə edir.*

I yarımlı üzrə məzmun standartlarının reallaşdırılması cədvəli

Məzmun standartları	Bölme və mövzular	I bölmə		II bölmə		III bölmə		IV bölmə		V bölmə		VI bölmə																	
		1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28
1.1. "Say" və "ədəd" anlayışlarını, onlar arasındaqlı başa düşdüyüünü nümayiş etdirir.																													
1.1.1. 20 dairəsində bir-bir düzüne və tərsinə sayıır.		✓																		✓	✓								
1.1.2. 20 daireləndə iki-iki ritmik sayıır.																				✓									
1.1.3. 20 daireləndə ədədləri oxuyur və yazır.																				✓	✓								
1.1.4. Hər bir ədədə uyğun əşyə qrupunu müayyan edir.																				✓									
1.1.5. Əşyalar çoxluğunundan tələb olunan sayıda əşyani ayırrı.																			✓										
1.1.6. 20 daireləndə ədədlər arasındaqlı münasibətləri ">", "<", "=" işarələri ilə yazar.																			✓	✓									
1.1.7. Ədədləri model, sxem, diagram, qrafik və riyazi ifadələrlə təsvir edir.																			✓	✓									
1.1.8. Sayı 10-dan 20-yə qədər olan əşyalar qrupunu onluq və təklik tərkibinə ayırır.																				✓									
1.1.9. Sıra sayılarından istifadə edir.																				✓									
1.2. Toplama və çxma əməllərinin mənasını başa düşdürüyü nümayiş etdirir.																													
1.2.1. Toplamani iki qrupun əşyalarının birgə sayılması kimi modelləşdirir.																			✓	✓									
1.2.2. Çxma əmalini qrupun əşyalarının bir hissəsinin götürürlərək qalığın niyyəyənlaşdırılmışlı kimi modelləşdirir.																				✓									
1.2.3. "Əlavə etmək", "artırmadıq", "cam", "oldu" ifadələrini toplama ilə, "Üstündən götürmək", "azaltmaqdıq", "fərqli", "qaldı" ifadələrini isə çxma əməli ilə əlaqələndirərək əşyalar coxluğu ilə nümayiş etdirir.																				✓	✓								
1.2.4. "Ədəd (dənə) çox", "ədəd (dənə) az" ifadələrini toplama və çxma ilə düzgün əlaqələndirir.																				✓	✓								
1.2.5. Toplama və çxma əməllərinin komponentlərinin və natiçelərinin adlarını bildiyini nümayiş etdirir.																					✓								
1.2.6. Toplama və çxma əməllərinin komponentləri və natiçeləri arasındaqlı əlaqələrdən hesablaşmallaşdırır.																				✓	✓								

Bölme ve mövzular		I bölme							II bölme							III bölme							IV bölme							V bölme						
		1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28							
Məzmun standartları																																				
1.3. Toplama və çoxmaya aid sadə hesablamaları yerinə yetirir, onlardan məsələ hallində istifadə edir və təxminetmə bacarığını nümayiş etdirir.																																				
1.3.1. İki qrupun əşyaları arasında sayıca müqayisə aparır və müqayisəni naticasını "çoxdur", "azdır", "barabardır" sözlarının köməyi ilə ifadə edir.																																				
1.3.2. Sifirın necə alındığını əşyalar üzərində nümayiş etdirir.																																				
1.3.3. 20 dairəsinde toplama və çoxma əməllərinin müxtəlif üsullarla (yazılı, şəfahi, sətirə, sütunda, sayımaqla) yerine yetirir.																																				
1.3.4. Toplama və çoxmaya aid müxtəlif növ sadə məsələləri həll edir.																																				
1.3.5. Həyatı problemlərinin hallində təxminetmə bacarığı nümayiş etdirir.																																				
2. Cabr və funksiyalar																																				
2.1. Ədədi və dəyişəni olan sadə ifadələr haqqında təsvürü olduguunu nümayiş etdirir.																																				
2.1.1. Sadə ədədi ifadələri oxuyur və yazır.																																				
2.1.2. Sadə ədədi ifadələrin qiymətini hesablayır.																																				
2.1.3. Şəfahi şəkildə söylənmiş riyazi fikri yazılı ifadə edir.																																				
2.1.4. Dəyişəni olan ifadələr haqqında ilkin təsvürü olduğunu nümayiş etdirir.																																				
2.2. Ədədi barabarsızlıklar və tənliklər haqqında təsvürü olduğunu nümayiş etdirir.																																				
2.2.1. Sadə ədədi barabarsızlıklara bağlı mühakimələr yürütdür.																																				
2.2.2. Tənliklər haqqında ilkin təsvürü olduğunu nümayiş etdirir.																																				
2.3. Müyyən əlamətlərə (kəmiyyət və keyfiyyət) görə dəyişikliklər haqqında mühakimələr yürüdür.																																				
2.3.1. Əlamətlərinə görə (forma, ölçüsü və rang) dəyişmələri müyyəyan edir.																																				
2.3.2. Sabit və dəyişən kəmiyyətləri fərqləndirir.																																				
3. Həndəse																																				
3.1. Əşyaları əlamətlərinə və fəzadakı vəziyyətlərinə görə müqayisə edir.																																				
3.1.1. Əşyaları əlamətlərinə (ölçüsünə, formasına, rənginə) görə fərqləndirir.																																				
3.1.2. Əşyanın fəzadə vəziyyətinin müyyənləşdirir.																																				
3.1.3. Əşyanın yerinin dəyişdirilməsinə aid praktik tapşırıqları yerinə yetirir.																																				

Bölme ve mövzular		I bölüm	II bölüm	III bölüm	IV bölüm	V bölüm	VI bölüm																						
Mazmun standartları	3. Həndəsə	1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28
3.2. Sədə həndəsi fiqurları tanır və verilmiş əlamətlərə görə onların təsnifatını aparır.																													
3.2.1. Sədə həndəsi fiqurlar formasında olan əşyaları tanır.																													
3.2.2. Sədə həndəsi fiqurları əlamətlərinə (rangına, formasına, ölçüsünə) görə təsnif edir.																													
3.2.3. Məsələlərin həllində və sxematik təsvirində sədə həndəsi fiqurlardan istifadə edir.																													
4. Ölçmə																													
4.1. Eyniadlı kəmiyyətləri müqayisə edir.																													
4.1.1. Hadisaların vaxtını müqayisə edir.																													
4.1.2. Əşyaların uzunluqlarını müqayisə edir.																													
4.1.3. Əşyaların kütləsini müqayisə edir.																													
4.1.4. Qabların tutumlarını müqayisə edir.																													
4.2. Standart və şərti ölçü vahidlərindən istifadə edir.																													
4.2.1. Uzunluğun ölçülməsində şərti ölçü vahidlərindən istifadə edir.																													
4.2.2. Verilmiş parçanın uzunluğunu ölçür.																													
4.2.3. Uzunluğu verilmiş parçanı çəkir.																													
4.2.4. Tam saatları müəyyən edir.																													
4.2.5. Pul vahidlərindən (manat, qapık) hesablamalarda istifadə edir.																													
4.2.6. Əşyanın kütləsini tərzənin kəməyi ilə kiloqramla ifadə edir.																													
4.2.7. Tutumun ölçülməsində standart və şərti ölçü vahidləndən istifadə edir.																													
5. Statistiklər və ehtimal																													
5.1. Əşyalar və hadisələr haqqında məlumatlar toplayırlar.																													
5.1.1. Verilmiş obyektlərə (əşya, şəkil, diaqram) aid suallar tərtib edir.																													
5.1.2. Suallar arasında topladığın məlumatları təqdim edir.																													
5.2. Məlumatlar əsasında proqnozlar verir.																													
5.2.1. Təkrarlanan (dövri) sadə proseslərdə qanuna uyğunluğu müəyyən edir.																													
5.2.2. Müəyyən əlamətə görə verilmiş əşyalar və adədlər əxoluğunda nizami pozan (çatışmayan) elementi islah (bərpa) edir.																													

II yarımlı üzre məzmun standartlarının reallaşdırılması cədvəli


Məzmun standartları	Bölümə və mövzular	VII bölmə			VIII bölmə			IX bölmə			X bölmə			XI bölmə			XII bölmə				
		29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48
1. Ədədlər və əməllər																					
1.1. "Say" və "ədəd" anlayışlarını, onlar arasındaqlı əlaqəni başa düşdüyüünü nümayiş etdirir.																					
1.1.1. 20 dairəsində bir-bir düzünlərə və tərsinə sayıv.																					
1.1.2. 20 dairəsində iki-iki ritmik sayıv.																					
1.1.3. 20 dairəsində ədədləri oxuyur və yazıır.																					
1.1.4. Hər bir ədədə uyğun əşya qrupunu müəyyən edir.																					
1.1.5. Əsayalar çoxluğunundan tələb olunan sayıda əşyani ayırir.																					
1.1.6. 20 dairəsində ədədlər arasındaqlı münasibətləri ">", "<", "=" işarələri ilə yazar.																					
1.1.7. Ədədləri model, sxem, diaqram, qrafik və riyazi ifadələrlə təsvir edir.																					
1.1.8. Sayı 10-dan 20-ye qədər olan əşyaların qrupunu onluq və təklik tərkibinə ayırir.																					
1.1.9. Sıra sayılarından istifadə edir.																					
1.2. Toplama və çxma əməllərinin mənasını başa düşdüyüünü nümayiş etdirir.																					
1.2.1. Toplamani iki qrupun əşyalarının birgə sayılması kimi modelləşdirir.																					
1.2.2. Çxma əməlini qrupun əşyalarının bir hissəsinin götürürlərək qalığın nümayənələşdirilməsi kimi modelləşdirir.																					
1.2.3. "Əlavə etmək", "artırmad", "cam", "oldu" ifadələrini toplama ilə, "Üstündən götürmək", "azaltmaq", "fərqli", "qaldı" ifadələrini isə çxma əməli ilə əlaqələndirərək əşyalar çoxluğu ilə nümayiş etdirir.																					
1.2.4. "Ədəd (dənə) çox", "ədəd (dənə) az" ifadələrini toplama və çxma ilə düzgün əlaqələndirir.																					
1.2.5. Toplama və çxma əməllərinin komponentlərinin və nəticələrinin adlarını bildirdiyini nümayiş etdirir.																					
1.2.6. Toplama və çxma əməllərinin komponentləri və nəticələri arasındaqlı əlaqələrdən hesablamalarda istifadə edir.																					

Bölme ve mövzular	VII bölüm	VIII bölüm	IX bölüm	X bölüm	XI bölüm	XII bölüm															
Mazmun standartları	29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49
1.3. Toplama ve çıkmaya aid sadə hesablamaları yerine yetirir, onlardan məsələ həllində istifadə edir və təxminetmə bacarığını nümayış etdirir.																					
1.3.1. İki qrupun əşyaları arasında sayıca müqayisə aparır və müqayisənin naticəsini "çoxdur", "azdır", "barabardır" sözlarının köməyi ilə ifadə edir.																					
1.3.2. Sifirın necə alındığını əşyalar üzərində nümayiş etdirir.																					
1.3.3. 20 dairəsinde toplama və çıxma əməllərinin müxtəlif üsullarla (yazılı, şifahi, sətiqli, süturunda, sayımaqla) yerine yetirir.																					
1.3.4. Toplama ve çıkmaya aid müxtəlif növ sadə məsələləri həll edir.																					
1.3.5. Həyatı problemlərin həllində təxminetmə bacarığı nümayiş etdirir.																					
2. Cabr və funksiyalar																					
2.1. Ədədi və dəyişəni olan sadə ifadələr haqqında təsvürü olduguunu nümayiş etdirir.																					
2.1.1. Sadə ədədi ifadələri oxuyur və yazır.																					
2.1.2. Sadə ədədi ifadələrin qeymətini hesablayır.																					
2.1.3. Şifahi şekilde söylənmiş riyazi fikri yazılı ifadə edir.																					
2.1.4. Dəyişəni olan ifadələr haqqında ilkin təsvürü olduğunu nümayiş etdirir.																					
2.2. Ədədi barabarsızlıklar və tənliklər haqqında təsvürü olduguunu nümayiş etdirir.																					
2.2.1. Sadə ədədi barabarsızlıklarla bağlı mühakimələr yürüdür.																					
2.2.2. Tənliklər haqqında ilkin təsvürü olduğunu nümayiş etdirir.																					
2.3. Müyyən əlamətlərə (kəmiyyət və keyfiyyət) görə dəyişikliklər haqqında mühakimələr yürüdür.																					
2.3.1. Əlamətlərinə görə (form, ölçü və rəng) dəyişmələri müyyən edir.																					
2.3.2. Sabit və dəyişən kəmiyyətləri fərqləndirir.																					
3. Həndəsə																					
3.1. Əşyaları əlamətlərinə və fəzadakı vəziyyətlərinə görə müqavise edir.																					
3.1.1. Əşyaları əlamətlərinə (ölçüsüne, formasına, rənginə) görə fərqləndirir.																					
3.1.2. Əşyanın fəzadə vəziyyətinə müyyənləşdirir.																					
3.1.3. Əşyanın yerinin dəyişdirilməsinə aid praktik tapşınqları yerinə yetirir.																					

Bölme ve mənzular	VII bölmə	VIII bölmə	IX bölmə	X bölmə	XI bölmə	XII bölmə															
Məzmun standartları	29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49
3. Həndəsə																					
3.2. Sədə həndəsi fiqurları tanıyr və verilmiş əlamətlərə görə onların təsnifatını aparır.																					
3.2.1. Sədə həndəsi fiqurlar formasında olan əşyaları tanır.	✓	✓																			
3.2.2. Sədə həndəsi fiqurları əlamətlərinə (rangına, formasına, ölçüsüne) görə təsnif edir.	✓	✓																			
3.2.3. Məsələlərin həllində və sxematik təsvirində sədə həndəsi fiqurlardan istifadə edir.	✓	✓	✓																		
4. Ölçmə																					
4.1. Eyniadlı kəmiyyətləri müqayisə edir.																					
4.1.1. Hadisaların vaxtını müqayisə edir.																					✓
4.1.2. Əşyaların uzunluqlarını müqayisə edir.																					✓
4.1.3. Əşyaların kütləsini müqayisə edir.																					✓
4.1.4. Qabların tutumlarını müqayisə edir.																					✓
4.2. Standart və şərti ölçü vahidilarından istifadə edir.																					
4.2.1. Uzunluğun ölçülməsində şərti ölçü vahidilarından istifadə edir.																					✓
4.2.2. Verilmiş parçanın uzunluğunu ölçür.																					✓
4.2.3. Uzunluğu verilmiş parçanı çəkir.																					✓
4.2.4. Tam saatları müəyyən edir.																					✓
4.2.5. Pül vahidilarından (manat, qapık) hesablamalarda istifadə edir.																					✓
4.2.6. Əşyanın kütləsini tərəzinin köməyi ilə kilogramla ifadə edir.																					✓
4.2.7. Tutumun ölçülməsində standart və şərti ölçü vahidindən istifadə edir.																					✓
5. Statistika və ehtimal																					
5.1. Əşyalar və hadisalar haqqında məlumatlar toplayı.																					✓
5.1.1. Verilmiş obyektlərə (əşya, şəkil, diaqram) aid suallar tərtib edir.																					✓
5.1.2. Suallar əsasında topladığı məlumatları təqdim edir.																					✓
5.2. Məlumatlar əsasında proqnozlar verir.																					✓
5.2.1. Təkrarlanan (dövri) suad proseslərdə qanunauyğunluğu müəyyən edir.																					✓
5.2.2. Müəyyən əlamətə görə verilmişmiş əşyalar və adədlər çoxluğununda nizamı pozan (çatışmayan) elementi islah (bərpa) edir.																					✓

Planlaşdırma

Dərslik komplektinə daxil olan komponentlər təlim prosesinin effektivliyini artırmaqla yanaşı, şagirdlərin təlim nəticələrini yüksəltməyə xidmət edir. Təklif olunan dərslik komplekti I sinif riyaziyyat üzrə alt standartların tam reallaşdırılmasına xidmət edir və müəllimlərə illik və gündəlik planlaşdırılmaya yardım göstərir.



Dərslik komplektinin mövzular üzrə strukturu və hər mövzuya ayrılan tədris saatları aşağıdakı cədvəldə təqdim olunur. Plan həftədə 4 saat olmaqla 33 həftə üçün (cəmi 132 saat) nəzərdə tutulmuşdur.

Gündəlik planlaşdırma

Müəllim üçün vəsaitin əsas hissəsinin gündəlik planlaşdırırmaya dair tövsiyələr təşkil edir. Hər bir mövzunun tədrisi aydın şəkildə təsvir edilir və təqdim olunan təlim materialları ilə müxtəlif üsullarla istifadə üzrə məsləhətlər verilir. Bununla yanaşı, tövsiyələrdə şagirdlərin diqqətini daha çox cəlb etmək məqsədilə oyun və digər interaktiv təlim formaları təklif olunur. Müəllim şagirdlərin hazırlıq səviyyəsindən və sinfin texniki təchizatından asılı olaraq müxtəlif rəqəmsal texnikadan (interaktiv lövhə, proyektor və s.) istifadə etməklə təlim məqsədlərinə nailolma səviyyəsini yüksəldə bilər. Gündəlik planlaşdırırmaya dair tövsiyələr 27-ci səhifədən başlamaqla təqdim edilir.

Ümumiləşdirici dərslərin təşkili

Bölmələr üzrə ümumiləşdirici dərslərin əsas məqsədi mövzuların tədrisi zamanı əldə edilən biliklərin sistemləşdirilməsi və möhkəmləndirilməsidir. Belə dərslər bölmə üzrə əldə olunmuş biliklərin əlaqələndirilməsinə və daha da dərinləşdirilməsinə, həmçinin nəzərdə tutulmuş bacarıqların təkmilləşdirilməsinə yardım edir. Bölmə üzrə ümumi sorğu keçirməklə şagirdlərin çətinlik çəkdikləri mövzuları və nisbətən zəif reallaşdırılmış standartları müəyyənləşdirmək olar. Bu zaman dərsi şagirdlərin zəif cəhətlərinin aradan qaldırılması istiqamətində qurmaq daha məqsədəuyğundur.

Dərslik və iş dəftərində verilmiş tapşırıqlarla yanaşı, müəllim şagirdlərə bölmə üzrə reallaşdırılması nəzərdə tutulan alt standartlar üzrə əlavə sual və tapşırıqlar da verə bilər.

I sinifdə kiçik summativ qiymətləndirmə olmasa da, müəllim şagirdlərin inkişaf dinamikasını mütləq nəzarətdə saxlamalıdır. Dərsin digər bir məqsədi tapşırıqlar əsasında şagirdlərin bölmədəki mövzuları qavrama səviyyəsini müşahidə etməkdir.

I HİSSƏ (I yarımil)

No	Bölmə, fəsil və mövzular	saat
BÖLMƏ – 1. ƏŞYANIN ƏLAMƏTİ		
1	Əşyanın yeri	2
2	Əşyanın əlaməti	2
	Ümumiləşdirici dərs	2
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	6
BÖLMƏ – 2. ƏDƏDLƏR (10-a qədər)		
3	10-a qədər sayma	1
4	0, 1 və 2 ədədləri	1
5	3, 4 və 5 ədədləri	1
	Məsələ həlli	2
6	6, 7 və 8 ədədləri	1
7	9 və 10 ədədləri	1
8	Sıra sayıları	1
	Ümumiləşdirici dərs	2
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	10
BÖLMƏ – 3. ƏDƏDLƏRİN MÜQAYİSƏSİ		
9	Azdır, çoxdur	2
10	Ədədlərin müqayisəsi	1
11	Ədəd oxu	1
12	Sıralama	2
	Ümumiləşdirici dərs	2
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	8
BÖLMƏ – 4. TOPLAMA (10-a qədər)		
13	Ədəd üçlüyü	3
14	Əlavə etmək, artırmaq	1
15	Ədədlərin toplanması	2
	Məsələ həlli	2
16	Ədəd oxu üzərində toplama	2
17	Üç toplananlı ifadələr	2
18	Toplamanın digər üssülları	2
	Ümumiləşdirici dərs	2
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	16
BÖLMƏ – 5. ÇIXMA (10-a qədər)		
19	Azaltmaq, çıxmaq	2
20	Ədədlərin çıxılması	3
	Məsələ həlli	3
21	Ədəd oxu üzərində çıxma	1
22	Toplama və çıxmanın əlaqəsi	3
23	Məchulun tapılması	3
	Ümumiləşdirici dərs	3
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	18
BÖLMƏ-6. ƏDƏDLƏR (20-yə qədər)		
24	20-yə qədər sayma	1
25	İrəli və geri sayma	1
26	Onluq və təklik	1
	Məsələ həlli	2
27	Ədədlərin müqayisəsi	1
28	Sıralama	1
	Ümumiləşdirici dərs	2
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	9
	I yarımil üzrə təkrar	1
	I YARIMİL ÜZRƏ CƏMİ	68

II HİSSƏ (II yarımil)

No	Bölmə və mövzular	saat
BÖLMƏ – 7. HƏNDƏSİ FİQURLAR		
29	Üçbucaq, dairə, kvadrat, düzbucaqlı	1
30	Fəza fiqurları	1
31	Tam, yarı	1
	Ümumiləşdirici dərs	2
BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR		5
BÖLMƏ – 8. TOPLAMA (20-yə qədər)		
32	Ədədlərin toplanması	2
33	10-a tamamlamaqla toplama	3
	Məsələ həlli	1
34	Toplamanın digər üsulları	3
	Ümumiləşdirici dərs	2
BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR		11
BÖLMƏ – 9. ÇIXMA (20-yə qədər)		
35	Ədədlərin çıxılması	3
36	10-a qədər azaltmaqla çıxma	3
	Məsələ həlli	2
37	Toplama və çıxmmanın əlaqəsi	2
	İkiaddımlı məsələlərin həlli	2
	Ümumiləşdirici dərs	2
BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR		14
BÖLMƏ – 10. ƏDƏDLƏR (100-ə qədər). PULLAR		
38	100-ə qədər sayma	2
39	Onluq və təklik	2
40	Qəpik, manat	2
41	Alış-veriş	2
	Ümumiləşdirici dərs	3
BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR		11
BÖLMƏ – 11. ÖLÇMƏ		
42	Uzun, qısa	2
43	Santimetr	2
44	Ağır, yüngül	1
45	Tutum	1
	Məsələ həlli	2
46	Gün, həftə, ay	2
47	Saat	2
	Ümumiləşdirici dərs	2
BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR		14
BÖLMƏ – 12. MƏLUMATLARIN TƏSVİRİ		
48	Cədvəl, piktoqram	2
	Məsələ həlli	1
49	Diagram	2
	Ümumiləşdirici dərs	2
BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR		7
II YARIMİL ÜZRƏ TƏKRAR		2
II YARIMİL ÜZRƏ CƏMİ		64

6

BİLİK VƏ BACARIQLARIN QİYMƏTLƏNDİRİLMƏSİ

Niyə qiymətləndiririk?

Dərslikdə hər bir mövzu üzrə müəyyən təlim nəticələrinin reallaşdırılması nəzərdə tutulur. Bu təlim nəticələri müəllim üçün vəsaitdə hər bir mövzunun əvvəlində qeyd edilmişdir. Hər bir dərsdə təlim nəticələrinin reallaşma səviyyəsini yoxlamaq üçün formativ qiymətləndirmədən istifadə olunur. Bunu bilmədən növbəti məzmun vahidinə keçmək, sonrakı təlim fəaliyyətini düzgün qurmaq mümkün deyil.

Formativ qiymətləndirmə hər bir şagirdə fərdi yanaşmaqla onun zəif cəhətlərini aradan qaldırmaq və təlim prosesini təkmilləşdirmək üçün böyük əhəmiyyət kəsb edir. Formativ qiymətləndirmə aşağıdakı suallara cavab verməyə kömək edir:

- Şagirdlər hazırda nəyi bilir?
- Əvvəlki nəticələrlə müqayisədə onların nailiyyəti necə dəyişib?
- Nəticələri necə yaxşılaşdırmaq olar?

Necə qiymətləndiririk?

Ümumi təhsil pilləsinin dövlət standartları və proqramlarında (kurikulumlarında) nəzərdə tutulmuş bacarıqlar vəsaitdə təlim məqsədləri formasında daha konkret mərhələlərə ayrılmışdır. İl ərzində bu məqsədlərin reallaşdırılması sonda alt standartlarda təsbit olunmuş bilik və bacarıqların tam reallaşdırılmasını təmin edir. Hər bir mövzu üzrə təlim məqsədləri sadəcə mürəkkəbə doğru olmaqla təlim materiallarının dərslikdə təqdimolunma ardıcılığına əsaslanır. Dərslikdə verilmiş təlim materialları təlim məqsədlərinə uyğundur.

Müəllim üçün vəsaitdə hər bir dərsin sonunda üçsütunlu formativ qiymətləndirmə cədvəli verilir.

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialları

Qiymətləndirmə meyarları təlim məqsədlərinə uyğundur və hər şagird üçün təlimin nəticəsini qiymətləndirməyə xidmət edir. Bu meyarlar təlim nəticələrinə nisbətən daha konkret və ölçüləbiləndir. İkinci və üçüncü sütunda qiymətləndirmə üsul və vasitələri təklif olunur.

Üsul və vasitələr

Üsullar	Vasitələr
Müşahidə	Müşahidə vərəqləri
Şifahi sual-cavab	Şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi
Tapsırıqvermə	Çalışmalar
Məsələ həlli	Real həyati situasiyalar, mətnli məsələlər
Oyun	Öyrədici-didaktik oyunlar
Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq	Söhbət, sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
Yazı	Yazı bacarıqlarının inkişafı üzrə qeydiyyat vərəqi
Riyazi imla	Riyazi işarələri düzgün yazma vərdişlərinin formalasdırılması üçün vərəqlər
Layihə	Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş meyar cədvəli
Şifahi və yazılı təqdimat	Meyar cədvəli
Test	Test tapşırıqları
Özünüqiymətləndirmə	Özünüqiymətləndirmə vərəqləri

Qeyd etmək lazımdır ki, bu cədvəl sinifdə formativ qiymətləndirməni aparmaq üçün müəllimə təqdim olunan ən zəruri və sxematik yardımçı materialdır ki, müəllim onun əsasında rəngarəng üsullar, formalar, müxtəlif qiymətləndirmə materialları (iş vərəqləri, intellektual oyunlar və s.) işləyib-hazırlaya bilər.

Burada dəyişməz olan yeganə məqam qiymətləndirmə meyarlarıdır, çünki onlar məzmun standartları və təlim məqsədləri ilə bağlıdır.

Formativ qiymətləndirmənin nəticələrini müxtəlif cür təqdim etmək olar: müşahidə əsasında şagirdlərin smaylik və ya ulduzlarla qiymətləndirilməsi, riyazi imla, məsələ həlli və digər tapşırıqların cədvəller əsasında səviyyələr üzrə qiymətləndirilməsi və s. Formativ qiymətləndirmənin nəticələrini daha konkret təsvir etmək üçün, əsasən, rubriklərdən istifadə olunur. *Rubrik* – şagird nailiyyətlərinin qiymətləndirilməsi zamanı onun səviyyəsinin (balının, qiymətinin) sözlü təsvirini nəzərdə tutur.

Nəyi qiymətləndiririk?

Yuxarıda deyildiyi kimi, qiymətləndirmə meyarları təlim nəticələri əsasında, təlim nəticələri isə məzmun standartları əsasında formalasdır. Əsas məqsəd şagirdin riyaziyyat təlimi nəticəsində əldə etdiyi bilik və bacarıqların müxtəlif situasiyalı məsələlərə tətbiqetmə səviyyəsini müəyyənləşdirməkdir. Bu məqsədlə hər mövzunun sonunda verilmiş məsələlər təlim məqsədlərinə nailolma səviyyəsini qiymətləndirmək üçün çox faydalı vasitədir. Demək olar ki, hər bölmədə verilən ayrıca məsələ həlli dərsləri də şagirdlərin nəzərdə tutulmuş bilik və bacarıqlara nail olmalarını müəyyənləşdirməyə imkan verir. Hər məsələ üçün aşağıdakı meyarlar üzrə ayrıca qiymətləndirmə aparmaq olar:

- Məsələdə verilənləri düzgün sistemləşdirir.
- Məsələnin şərtində verilənləri başa düşür və məsələnin həll qaydasını müəyyən edir.
- Nəticəni dəqiq təqdim edir və cavabı əsaslandırmaqla izah edir.

Diferensial təlim

Şagirdlərin məktəbə hazırlıq səviyyəsi fərqli olur və bu fərq məktəb təhsilinin ilk günlərində özünü aydın göstərir. Buna görə də ilk dərslərdə ümumilikdə sinfin və ayrılıqda hər bir şagirdin diaqnostik qiymətləndirilməsi aparılmalıdır. Bu, xüsusilə ədədlərin tanınması, fəza təsəvvürləri, "sağ", "sol", "yuxarı", "aşağı" anlayışlarının başa düşülməsinə aiddir.

Şagirdlərin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyən etmək üçün bölmələrin ilk səhifələrində "Hazırıqmı?" başlıqlı diaqnostik xarakterli sual və tapşırıqlar verilmişdir. Hər mövzunun əvvəlində isə "Araşdırma-müzakirə" başlıqlı tapşırıqların müzakirəsi və suallara verilən cavablar şagirdlərin cari səviyyəsini aşkar etməyə imkan yaradır.

Sonrakı təlim prosesində şagirdlərlə iş zamanı müəllim bu göstəriciləri nəzərə almalı, onlara fərdi yanaşma tətbiq etməlidir. Sinifdə müxtəlif bacarıqlar üzrə ən yüksək və ən aşağı səviyyəli şagirdlər müəyyən olunmalıdır. Diferensial təlimin əsas məqsədi təlim nəticələri yüksək olan şagirdlərin inkişaf sürətlərini zəiflətməmək, nəticələri zəif olan şagirdləri təlim prosesinə maksimum cəlb etməkdir.

Dərslərin şərhində diferensial təlim üzrə müəyyən tövsiyələr yer almışdır. Lakin sinifdən asılı olaraq müəllim özü səviyyələri kəskin fərqlənən şagirdlər üçün fərdi tapşırıqlar hazırlaya bilər.

1-ci BÖLMƏ

ƏŞYANIN ƏLAMƏTİ

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 1	Əşyanın yeri	2	8	2
Mövzu 2	Əşyanın əlaməti	2	11	4
	Ümumiləşdirici dərs	2	14	6
	CƏMI	6		

Bölmənin qısa icmalı

Dərsliyin ilk bölməsi şagirdlərin ətraflarında gördükleri əşya, onların yeri və əlamətləri ilə bağlıdır. Tədris ilinin ilk günlərində riyaziyyatın mücərrəd anlayışlarına keçməzdən əvvəl göz ilə görünən konkret əşyalar haqqında söhbət açmaq və onların xassələri barədə məlumat vermək daha məqsədəyendumur. Bu, riyaziyyat təlimində konkret–təsviri– mücərrəd (CPA: *concrete, pictorial, abstract*) prinsipinin əsas şərtlərindəndir. Əşyanın əlamətlərini müəyyən etmək, bu əlamətlərə görə mövcud qanunauyğunluqları aşkar etmək və yeni qanunauyğunluqları yaratmaq riyaziyyat təliminin əsasını təşkil edir.

Əşyanın əlamətlərinin, əlamətlərə görə müəyyən qanunauyğunluqların təyin edilməsi şagirdlərdə düzgün fəza təsəvvürlərinin formalasdırılmasına zəmin yaradır.

Fəza təsəvvürlərinə *vizuallaşdırma* (müəyyən əlamətlərinə görə obyektin təsvirinin formalasdırılması), *mental* (əqli) *obrazların yaradılması* və *fəza təfəkkürünün formalaşdırılması* bacarıqları aididir. Riyaziyyat təlimində bu bacarıqların inkişaf etdirilməsi şagirdlərə 2 və 3 ölçülü obyektlərlə bağlı məsələlər həll etməyə, real fiziki məkanın 2 və 3 ölçülü təsvirini eks etdirməyə və onun interpretasiyasına imkan verir. Bir çox riyazi məsələlərdə obyekt və fiqurların ölçülərinin uyğun vahidlərdə ədədlərlə ifadəsinə rast gəlmək olar. Fəza təsəvvürləri şagirdlərə ölçməni proqnozlaşdırmağa imkan verir (məsələn: kvadratın tərəflərini 2 dəfə uzatmaqla onun sahəsini 4 dəfə artırmış oluruq).

Dərslikdə fəza təsəvvürlərinin formalasdırılması “Əşyanın yeri” mövzusunda əşyanın yerini bildirən anlayışları – “sol”, “sağ”, “üstündə”, “altında”, “yanında”, “önündə”, “arkasında”, “işində”, “çölündə”, “yuxarısında”, “aşağısında” anlayışlarının öyrənilməsi ilə başlayır. “Əşyanın əlamətləri” adlanan ikinci mövzuda isə “forma”, “ölçü”, “qruplaşdırma” və “qanunauyğunluq – düzülüş qaydası” anlayışlarının formalasdırılması həyata keçirilir. Dərsliyin “Həndəsi fiqurlar” bölməsində isə şagirdlərin fəza təsəvvürləri daha da genişləndirilir və inkişaf etdirilir.

“Qruplaşdırma” (yaxud təsnifetmə) anlayışı şagirdlərin ədədlərlə tanış olmazdan qabaq öyrənəcəkləri fundamental anlayışdır, çünkü onlar saymadan önce nəyi saydıqlarını, hansı qrupdakı əşyaların miqdarını təyin etdiklərini anlamalı, yalnız bundan sonra saymağa başlamalıdırılar.

• *Qruplaşdırma – oxşar və uyğun əşyaların, yaxud ümumi əlamətləri olan əşyaların bir çoxluğunu daxil etdilməsidir.*

Məsələn, heyvanlar rənginə, növünə, yaşına görə, oyuncاقlar isə materialına, ölçüsünə və rənginə görə qruplaşdırıla bilər. Bunun üçün müxtəlif üsullardan istifadə etmək olar. Şəkildə uşaqlar üçün konfetləri rənglərinə görə qruplaşdırma nümunəsi təsvir olunmuşdur.

• *Qanunauyğunluq – əşya və hadisələrin müəyyən əlamətlərinə görə təkrarlanmasıdır.*

Qruplaşdırma (və ya təsnifetmə) bacarıqları şagirdlərə qanunauyğunluqları aşkar etməyə imkan verir. Bunun üçün təkrarlanan əşya və hadisələr qruplaşdırılır və onların təkrarlanması qaydası müəyyən olunur.



Qanunauyğunluğun müəyyənləşdirilməsi və davam etdirilməsi şagirdlərdə ilkin cəbri anlayışlarının formallaşdırılmasına (asılılıq əsasən proqnozlaşdırma) xidmət edir.

Nəyə diqqət yetirməli?

Şagirdlər çox vaxt əşyanın yerini düzgün müəyyənləşdirməkdə çətinlik çəkirlər. Onlara əşyanın yerini müəyyənləşdirmək üçün mütləq ikinci bir əşyanı (hesablama obyektini) seçmək lazımlığı xüsusi qeyd edilməlidir. Bunu nümunələrlə izah etmək olar: məsələn, lövhə qarşısına üç şagird çağırılır və onlardan yanaşı dayanmaq xahiş olunur. Ortada dayanan şagirdin kənardakıların birinə nisbətən sağda, digərinə nisbətən isə solda durduğu izah edilir.

İkinci mövzunun tədrisi zamanı şagirdlər əvvəlcə qanunauyğunluqların aşkar olunmasında təkrarlanan əşyalar qrupunu müəyyən edirlər. Bu zaman əşyalar qrupunun hansı əlamətlərinə görə təkrarlanlığı müəyyən olunur, sonra isə qanunauyğunluq davam etdirilir. Əşyaların və hadisələrin təkrarlanması qanunauyğunluğunun davam etdirilməsi şagirdlərdə proqnozlaşdırma bacarıqlarının formallaşdırılmasına xidmət göstərir.

Riyazi dilin inkişafı

“Əşyanın əlaməti” bölməsində əşyanın yerini bildirən əsas açar sözləri şagirdlərin mənimsəmələri çox vacibdir. Bunun üçün müxtəlif çalışma və oyunlardan istifadə oluna bilər. Əşyanın əlamətlərini bildirən forma (kvadrat, dairə, üçbucaqlı), rəng (ağ, qırmızı, sarı, göy və s.) və ölçünü (böyük, kiçik, orta) ifadə edən sözlərdən istifadə oluna bilər.

Bölmədə mənimsədilən riyazi anlayış və terminlər: *sağ, sol, üstündə, altında, içində, yanında, arxasında, önündə, forma, ölçü, əlamət, qruplaşdırma, qanunauyğunluq.*

Öncədən vacib olan bilik və bacarıqlar:

- “Sağ”, “sol”, “yuxarı”, “aşağı” anlayışları.
- Əşyaya xas olan əlaməti müəyyən etmə.
- Əşyaları bir-birindən fərqləndirmə.

Fənlərarası integrasiya

Fəza təsəvvürlərinin formallaşdırılması, demək olar ki, bütün fənlərlə əlaqəli mövzudur. Məsələn, Azərbaycan dili fənnində əşyanın yerini bildirən sözlərin mənasını anlamaq və nitqdə onlardan düzgün istifadə etmək, təsviri incəsənət fənnində əşyanın təsvirində perspektivlərin düzgün müəyyən edilməsi, texnologiya fənnində konstruksiyalar yaradarkən hissələrin bir-birinə nəzərən düzgün yerləşdirilməsi və əlaqəsi, həyat bilgisində Günəş, Yer və planetlərin bir-birinə nəzərən yerləşməsi, “uzaqda-yaxında” anlayışlarını fərqləndirə bilmək bacarıqları məhz fəza təsəvvürlərinin formallaşdırılması ilə əlaqədardır.

“Əşyanın əlaməti” bölməsi isə mübaliğəsiz olaraq bütün fənlərlə əlaqədardır. Hər bir fənnin öyrənmə obyektləri və bu obyektlərin özünəməxsus xassələri – əlamətləri var. Məsələn, Azərbaycan dili fənnində samit və sait səslərini fərqləndirən xüsusiyyətlər, həyat bilgisi fənnində ilin fəsillərinin fərqi, canlı və cansız təbiəti fərqləndirən xüsusiyyətlər, təbiətin fauna və florاسını bir-birindən fərqləndirən xüsusiyyətlər – əlamətlər vardır. Texnologiya dərslərində məmulatlardan düzgün istifadə edilməsi onların əlamətlərinə əsaslanır. Fiziki təribyə dərslərində bir idman növünü digərindən fərqləndirmə bacarıqları məhz bu idman növünün əlamətləri əsasında mümkün olur. Təsviri incəsənət fənnində isə rəng, forma və ölçü əlamətləri obyektlərin düzgün təsvir edilməsi və onların fərqləndirilməsi üçün əsas şərtidir.

Mövzu 1

Əşyanın yeri

- Dərslik: səh. 8
- İş dəftəri: səh. 2

Təlim məqsədləri

- Yerini söyləməklə əşyanı tapır (3.1.2).
- Əşyanın fəzada yerləşməsi barədə mühakimələr yürüdür (3.1.2).
- Əşyanın yeri barədə "sağda", "solda", "aşağıda", "yuxarıda", "qarşısında", "arasında" və s. sözlərlə fikirlər bildirir (3.1.2).
- Soruşulan əşyanın yerini digər əşyalara nəzərən müəyyən edir (3.1.3).
- Sadə sxemlərdə soruşulan əşyanın yerini və ona çatmaq yolunu müəyyən edir (3.1.3).

Köməkçi vasitələr: rəngli karandaşlar, qələm, müxtəlif əşyalar.

Dərsin qısa planı

1. **Şəkil üzrə iş.** Bölmənin 1-ci səhifəsi üzrə sualların müzakirəsi.
2. **Araşdırma-müzakirə.** Açıar sözlərdən istifadə etməklə şəkil üzrə danışmaq.
3. **Öyrənmə.** "Sol", "sağ", "üstündə" və "altında" sözlərindən istifadə etməklə əşyanın yeri haqqında fikir yürütütmək.
4. **Bələdçi.** Əşyanın yerini digər əşyalara nəzərən müəyyən etmək.
5. **Müstəqil iş.** Dərslik: tap. №1, 2. iş dəftəri (İD): №1, 4.
6. **Məsələ həlli.** Dərslik: tap. №3; İD: tap. №5, 6.
7. **Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Şagirdlərdə bir əşyanın yerini digər əşyaya nəzərən müəyyən etmək, əşyanın yerini bildirən sözlərdən düzgün istifadə etmək və əşyanın yerini göstərişə uyğun olaraq dəyişmək bacarıqları formalaşdırılır.

Müəllimin nəzərinə! Şagirdlər artıq bəzi fəza təsəvvürlərinə malik olsalar da, onlarda bu anlayışlar dağınıq və sonrakı bacarıqlar üçün yetərli olmaya da bilər. Şagirdlərdə fəza təfəkkürünün inkişafı ciddi riyazi bacarıqların formalasdırılması üçün vacibdir. Fəza təfəkkürünün inkişafı ətraf aləmdəki obyektləri həndəsi baxımdan başa düşmək, qiymətləndirmək və yenisini yaratmaq üçün mühüm əhəmiyyət kəsb edir.

"Əşyanın yeri" anlayışının nisbi anlayış olması şagirdlərdə bir qədər qeyri-müəyyənlik yarada bilər. Xüsusilə də "sağ", "sol" anlayışlarını şagirdlər çox zaman qarışdırırlar. Ona görə də müəllim bu anlayışları nümunələr göstərməklə izah edə və sonraki mövzularda isə onlara aid təsəvvürləri daha da möhkəmləndirə bilər.

I DƏRS

Mövzuya yönəltmə. Müəllim valideynlərə ilk dərs günü nə şagirdlərin oyuncaqlarla oynadığı otağın fotosəkləni

gətirməyi tövsiyə edir. Dərsə başlayarkən "Araşdırma"dan öncə hər şagirdə evdə ona doğma olan oyuncaqların yeri barədə suallar verilməsi didaktik baxımdan faydalıdır.

Dərsliyin 8-ci sahifəsindəki şəkil üzrə iş aparılır: müəllim şagirdlərdən əşyaların yerini müəyyən edərək hansı sözlərdən istifadə edildiyini soruşur.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığı şagirdlərin gətirdikləri fotosəkillərdən istifadə etməklə də yerinə yetirmək olar. Müəllim şagirdlərin daha aktiv iştirakını təmin etmək məqsədilə aşağıdakı sualları verə bilər:

– Kim "üstündə" sözündən istifadə etməklə şəkildəki oyuncaqlardan birinin yerini söyləyə bilər? Oyuncaq nəyin yanındadır? və s.

Sual-cavabdan sonra dərslikdəki tapşırıq icra olunur. Müəllim fikir verməlidir ki, şagirdlər əşyanın yerini ifadə edən sözləri düzgün işlətsinlər.

Cütlərlə oyun: "Əşyanı tap". Masanın üstünə müxtəlif əşyalar düzülür. Şagirdlərdən biri fikrində hər hansı bir əşya tutur və onun yerini söyləyir: məsələn, "dəftərin sağındadır", "kitabın üstündədir" və s. ikinci şagird düz taparsa, 1 xal qazanır və növbə ona keçir. Əgər düz tapmazsa, 1 xal birinci şagirdə verilir və növbə də birinci şagirdin özündə qalır. Oyun 3 xala kimi davam edir. Diqqət yetirmək lazımdır ki, sual verən şagird sözlərdən düzgün istifadə etsin. Nümunə kimi müəllim özü sınıfə bir neçə sual verə bilər: məsələn, "mənim arxamdadır" (yazı lövhəsi), "şəkafın üstündədir" (hansısa əşya).

ÖYRƏNMƏ Diqqət açar sözlərə ("sol", "sağ", "üstündə", "altında") yönəldilir. Şagirdlərin əksəriyyəti müxtəlif vəziyyətlərdə "sol" və "sağ" sözlərini işlədəndə səhvə yol verir. Dərslikdəki şəkildə Anarın arxa tərəfdən verilməsi şagirdlər üçün kitaba baxanda "sol" və "sağ" istiqamətləri müəyyənləşdirməkdə çətinlik yaratmayacaq. Müəllim sinifdəki ayrı-ayrı şagirdə "Aydən, səndən solda kim oturub?", "Anar, bəs səndən sağda nələr var?" və s. tipli suallarla müraciət edə bilər. "Sağ" və "sol" anlayışlarını başa düşən şagird dərsliyin "Öyrənmə" hissəsindəki materialı da rahat qavraya bilir.

Kiçik qruplarla oyun: "Şüurlu robot". Hər komanda bir "robot" təyin edir. Robot rəqib komandanın 3 əmrini yerinə yetirməlidir. Məsələn: "lövhənin qarşısına gəl", "pəncərənin önüne keç", "Samirin solunda dayan". Robot bütün əmrləri düzgün yerinə yetirərsə, o, komandasına 1 xal qazandırır və sual vermək növbəsi onun komandasına keçir. Səhv edərsə, xal rəqib komandaya verilir və komanda sual verməkdə davam edir.

Bələdçi Nümunədə verilmiş fikir səslənir: "çörək Anarın solundadır". Boş yerə sözlər əlavə etməklə əşyanın yeri ilə bağlı cümlələr deyilir: "yumurta

Ananın sağındadır”, *pişik masanın altındadır*”. Əlavə suallar da verilə bilər:

– *Bıçaq haradadır? Pendir qabın harasındadır? Fincan haradadır? Ananın sağında daha nə var?*

II DƏRS

Müəllimin nəzərinə! Əşyanın yerini bildirən sözləri şagirdlərə öyrətmək üçün tapşırıqlarda əyani liyə və onların həyatla əlaqələndirilməsinə nail olmaq məqsədə uyğundur. Bu, şagirdlərdə həm fənnə maraq yaradar, həm də uyğun sözlərin təyinatını düzgün müəyyənləşdirməyə kömək edər.

MÜSTƏQİL İŞ 1-ci tapşırıq. Tapşırıqda açar sözlərdən istifadə etməklə şəkil üzrə danışmaq tələb olunur. Müəllim çərvində verilmiş açar sözləri əyani şəkildə izah etmək üçün iki qutu və kiçik topdan istifadə edə bilər. Şagirdlərdən əyləncə parkında olarkən nə etdikləri soruşulur. Onlar hansı karuseli daha çox sevdikləri haqqında qısa məlumat verirlər. Şagirdlər şəkildə illüstrasiya olunan hadisələri təsvir edirlər. Bu zaman müəllim sinfə yönəldici suallarla müraciət edir:

– *Təyyara iki buludun harasındadır? Yük maşını harada gedir? Yelkənli qayiq hansı yerdə görünür? Qırmızı avtomobil yük maşınınından hansı tərəfdədir?*

2. Tapşırıqda nöqtələrin yerinə yazılıcaq sözlər düzgün müəyyən edildikdən sonra müəllim şagirdlərə müxtəlif tapşırıqlar da verə bilər.

Diferensial təlim. Masaın üstünə bəzi əşyalar qoyulur və sinfə aşağıdakı tapşırıqlar verilir.

Dəstək. Üç əşya seçib elə yerləşdirin ki, onlardan biri digər iki əşyanın arasında olsun. Əşyaların arasında olan əşyanın adını söyləyin.

Dərinləşdirmə. Elə iki əşya seçin ki, birini o birinin içi-nə qoymaq mümkün olsun. Sonra onları iç-içə qoyn. Qələmi əvvəlcə masadakı kitabın sağında, sonra isə onun solunda yerləşdirin. Qələmi kitabın üstünə, altına, sonra isə içiñə qoyn.

Məsələ həlli 3. Məsələdə kəpənəyin damalara nəzərən uçaraq hansı gülə çatacağı soruşulur. Məsələ **Formativ qiymətləndirmə**

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Əşyanın yeri barədə eşitdiyi məlumatə əsasən əşyani tapır.	Şifahi sual-cavab, oyun, tapşırıq	Dərslik, İD, “Əşyanı tap” oyunu
Əşyanın fəzada yeri barədə “göydə”, “yerdə”, “dənizdə”, “uzaqda”, “yaxında” və s. sözlərlə ümumi mühakimələr yürüdür.	Tapşırıq, sual-cavab, dialoq	Dərslik
Əşyanın harada yerləşdiyini “sağda”, “solda”, “üstündə”, “altında” və s. sözləri vasitəsilə söyləyir.	Müşahidə, şifahi sual-cavab, məsələ həlli	Qutu, top, otaq əşyaları, dərslik, İD
Bir əşyanın yerinin iki fərqli əşyaya nəzərən fərqli olduğunu nümunələrlə (“Kitab işığın altında, stolun üstündədir”, “Üz-üzə dayananda mənim solumdakı əşya sənin sağındadır” və s.) izah edir.	Tapşırıq, müşahidə, oyun, praktik tapşırıq, layihə	Məktəb ləvazimatları, müxtəlif əşyalar, dərslik, layihədə yaratdığı kompozisiya
Sadə sxemlərdə əşyanın yanına çatmaq üçün “sağa”, “sola”, “yuxarı”, “aşağı” sözləri ilə marşrutu təyin edir.	Tapşırıq, oyun	Dərslik, “Şüurlu robot” oyunu

maqnit lövhədə əyani şəkildə yerinə yetirilə bilər: güllərin rənginə uyğun maqnit düymələr uyğun damalara yerləşdirilir. Güllərin rəngindən fərqli rəngdə olan maqnit düymə – “kəpənək” seçilir və başlanğıc damaya qoyulur. Müəllim bəndlərdə verilən göstərişləri ardicil olaraq lövhəyə çağırıldığı şagirdlərə söyləyir. Şagirdlər “kəpənəyi” lövhədə uyğun damalardan keçirməklə onu gülə çatdırırlar.

Vaxt imkan verərsə, kəpənəyi və gülləri başqa damalarda yerləşdirməklə məsələni digər şagirdlərin həll etmələri üçün də şərait yaradıla bilər.

Fənlərarası integrasiya. Əşyanın yerinin müəyyən edilməsi təsviri incəsənət dərslərində əşyaların bir-birinə nəzərən yerinin düzgün təsviri ilə sıx əlaqəlidir. Həyat bilgisində fəza cisimlərinin yerləşməsi və hərəkəti, təbiət qanunlarının bəsit şəkildə izahı (qar dənələri və yağış damcıları yuxarıdan yağır, yuxarı atılan daş müəyyən yüksəklikdən sonra aşağı düşür, Günəş həmişə yuxarıda olur və s.) fəza təsəvvürləri ilə bağlıdır.

Layihə. Evdə şagirdlər valideynlərlə birlikdə “sağında”, “solunda”, “altında”, “üstündə”, “içində”, “yanında”, “arasında”, “önündə” sözlərinə uyğun şəkil çəkmək, rəngli kağızlar, yaxud plastilin fiqurlardan ibarət kompozisiya hazırlamaq tapşırılır. Layihədə təsvirdən, rəngli kağızlardan və plastilin fiqurlardan istifadə etmək olar. Çalışmaq lazımdır ki, layihə müəyyən bir mövzuya aid olsun; məsələn, layihə “Azərbaycan dil” dərsində keçilən “Aılə və məktəb”, “Evimiz”, “Heyvan-xanada”, “Kəndimiz”, “Meşədə” və bu kimi mövzuları əhatə edə bilər. Bu zaman şagird hazırladığı kompozisiya ilə müəyyən bir fikri təqdim etməlidir. Layihəyə valideynlərin cəlb edilməsi çox vacibdir. Şagird layihəni təqdim edərkən əşyaların bir-birinə nəzərən necə yerləşdiyini sözlərlə ifadə etməlidir.

Qeyd. Layihələr bölmənin sonunda ümumiləşdirici dərsdə təqdim oluna və müzakirə edilə bilər. Layihə kiçik qruplarla da icra oluna bilər.

Mövzu 2

Əşyanın əlaməti

- Dərslik: səh. 11
- İş dəftəri: səh. 4

Təlim məqsədləri

- Əşyanın rəng, forma və ölçü əlamətlərini müəyyən edir (3.1.1).
- Əşyaları oxşar əlamətlərinə görə uyğunlaşdırır (3.1.1).
- Eyni əlamətə görə əşyaları qruplaşdırır (3.1.1).
- Verilmiş ardıcılıqla qanunauyğunluğu müəyyən edir (5.2.1).
- Sıradakı elementlərin dəyişmə qaydasını müəyyən edir (2.3.1).
- Qanunauyğunluqda gizlədilmiş elementi müəyyən edir (2.3.1).

Köməkçi vasitələr: kiçik toplar, düymələr, say çöpləri, rəngli karandaşlar, müxtəlif əşyalar.

Dərsin məzmunu. Dərs bir-biri ilə sıx əlaqəsi olan dörd vacib bacarığın – əşyaları əlamətlərinə görə fərqləndirmək, ümumi əlamətlərinə görə əşyaları uyğunlaşdırmaq, qruplaşdırmaq və qanunauyğunluğu müəyyən etmək bacarığının aşilanması məqsədini daşıyır. Şagirdlər əşyanın əlamətlərinin onu digər əşyalardan fərqləndirən xassələri olduğunu anlamalıdır. Onlar dərsdə əşyaların uyğun əlamətlərini müəyyən edir və ümumi əlamətlərə görə bir neçə əşyani bir qrupda birləşdirir – qruplaşdırır. Dərsin son hissəsində isə əşyaların düzülüş qanunauyğunluğunu (*qeyd: 1-ci sinif şagirdləri “qanunauyğunluq” sözünü söyləməkdə çətinlik çəkdiklərindən onun “qayda” sözü ilə əvəz edilməsi məqsədə uyğun hesab edilmişdir*) müəyyənləşdirmək və bu düzülüş qaydasını davam etdirmək bacarıqları aşilanır. Mövzunun tədrisinə 2 saat nəzərdə tutulur.

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Qarışiq verilmiş corab təsvirlərindən eyni corab cütünün tayının tapılması.
- Öyrənmə.** Əşyanın rəng, forma və ölçü əlamətinə malik olması.
- Bələdçi.** Əlamətlərinə görə uyğun olan fiqurların müəyyən edilməsi.
- Müstəqil iş.** Dərslik: tap. №1. İD: tap. №1-3.
- Öyrənmə materialı.** Qruplaşdırma.
- Müstəqil iş.** Dərslik: tap. №2,3. İD: tap. №4.
- Öyrənmə materialı.** Düzülüş qaydası – qanunauyğunluq.
- Müstəqil iş.** Dərslik: tap. №4, 5. İD: tap. № 5-7.
- Məsələ həlli.** Dərslik: tap. №6 və7. İD: tap. №8.
- Formativ qiymətləndirmə.**

Müəllimin nəzərinə! Bu dərs riyaziyyat təliminin təməlini təşkil edən mühüm bacarıqların aşilanması məqsədini daşıyır. Əşyanın əlamətləri onu xarakterizə edən mühüm xassələridir. Əşyanın çox əlaməti vardır, lakin onlardan 1-ci sinif səviyyəsində yalnız forma, rəng və ölçü əlamətləri barədə danışılır. Riyaziyyatda əşyanın forma və ölçüsü özü öyrənmə obyektidir. Buna misal olaraq əşyanın sahəsini, perimetrini, daxili bucaqlarının sayını və s.-ni göstərmək olar. Əşyanın bir çox əlamətləri (müxtəlif fiziki kəmiyyət göstəriciləri, təyinatı, koordinatları, dadi, iyi, səsi v.s.) vardır ki, onlar yuxarı siniflərdə və müxtəlif fənlərdə öyrəniləcəkdir. Əlamətlər əşyaları qruplaşdırmağa və onların arasında müəyyən asılılıqlar qurmağa imkan verir. Qanunauyğunluq obyektlər arasında müəyyən əlaqə və asılılıq kimi başa düşülməlidir. Obyektlərin müəyyən əlamətlərinin dəyişilməsi təkrarlanırsa, deməli, burada müəyyən qanunauyğunluq vardır. Əksinə, əgər hər hansı bir obyekt və prosesdə qayda varsa, deməli, orada təkrarlanan əlamətlər vardır. Ədədər ardıcılılığı, funksiyalar, həndəsi teoremlər, cəbri əmələlər və riyaziyyatın, demək olar, bütün sahələri müəyyən qanunauyğunluqlar üzərində qurulmuşdur.

I DƏRS

Mövzuya yönəltmə

“Doğru-yalan” oyunu. Müəllim obyektin adını deyir və onun rəngini səsləndirir. Əgər düzgündürsə, şagirdlər əl çalır, səhvdirse – əl calmırlar. Məsələn:
– Timsah yaşıldır (*əl calınır*).
– Günəş qırmızıdır (*əl calınmir*).
– Limon sarıdır (*əl calınır*).

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıq bütün siniflə yerinə yetirilə bilər. Müxtəlif corab cütlərini qarışdırıb onları lövhənin altına müxtəlif ardıcılıqla yapışqanlı lentlə yapışdırmaq olar. Şagirdlər bir-bir lövhəyə yaxınlaşib bu qarışıldan corab cütlərinin uyğun tayıni tapırlar.

“Uyğun əşa hansıdır?” oyunu. Müəllim rəngin (yaxud formanın) adını çəkir. Şagirdlər isə bu rəngə (formaya) uyğun sinifdəki əşyaların adlarını deyirlər. Cavablar azaldıqla müəllim son əşyanın adını çəkib 3-ə qədər sayırlar. Növbəti əşyanın adı deyilmirsə, sonuncu əşyanın adını deyən şagird qalib gəlir.

ÖYRƏNMƏ Müəllim şagirdlərə izah edir ki, hər bir əşyani onun əlamətləri ilə tanımaq olar. Məsələn, “Mən sizi uzaqdan görəndə boyunuza, üzünüzə, yerişinizi görə tanıyıram. Bu sizin əlamətlərinizdir. Amma biz haləlik əşyaların forma, rəng və ölçü əlamətləri barədə danışacaqıq”. Suallar verilir:

- Hansı rəngləri tanıyırsınız? Hansı formaları bilirsiniz? Əşyalar hansı ölçüdə ola bilər?
- Cavablar alındıqdan sonra müəllim belə bir oyun təklif edə bilər.

“Əşyanı tap” oyunu. Müəllim sinifdə olan hər hansı bir əşyanı fikrində tutub onun əlamətlərini söyləyir. Şagirdlər isə bu əşyanın adını deməlidirlər. Əlamətlərin hamısı eyni zamanda deyil, bir-bir söylənilir: əvvəlcə bir əlamət söylənilir və şagirdlərdən düzgün cavab gəlmədikdə növbəti əlamət söylənilir. Beləliklə, şagirdlərə əşyanı da-ha az əlamətləri ilə tanımaq bacarığı aşılıdır.

Oyunu cütlərlə də davam etdirmək olar: şagirdlərdən biri sinifdə gördüyü bir əşyanın əlamətlərini söyləyir. Digər şagird isə bu əşyanı tapır. Məsələn: “Düzbu-caqlıdır, böyük və balaca ola bilər, 3 rəngi var, küləkdə dalğalanır, bayramlarda hamı əllərində tutur” və s.

BƏLƏDÇİ Tapşırıqda təsvirləri verilmiş əşyaların rəng, forma və ölçü əlamətlərinə görə seçiləsi və qruplaşdırılması tələb olunur. Şagirdlər forma və ölçüləri uyğun olan fiqurları özləri seçir və qruplaşdırırlar: formaya görə üçbucaqlar, kvadratlar və dairələr qruplaşdırılır. Ölçüsünə görə isə böyük və kiçik fiqurlar qruplaşdırılır.

MÜSTƏQİL İŞ 1. Tapşırıqda əşyalar arasında uyğunluğu müəyyən etmək tələb olunur.

Layihə. Müəllim şagirdlərə evdə analarına kömək etməyi tapşırır:

— *Mətbəxdə ananız yuyulmuş qab-qacaqları yerinə yiğmağa kömək edin. Əvvəlcə mətbəx əşyalarının hansı əlamətlərinə görə bir yerə yiğildiyinə fikir verin və ananız toxunmadan özünüz çəngəl-qasıqları, kiçik və böyük qabları, qazan və tavaları sərbəst olaraq yerinə yiğin. Nəticəni ananızla müzakirə edin.*

Dərsin bu hissəsi qanunaugunluğa həsr olunur.

II DƏRS

Müəllim əşyaların qruplaşdırılmasını izah edir. Qruplaşdırma müəyyən bir əlamətə görə əşyaları bir yerə toplamaq kimi də izah edilər bilər. Dərsi əyanılaşdırma məqsədilə lövhəyə 10 şagird dəvət olunur və göstərişlər verməklə onlar müxtəlif əlamətlərə görə qruplaşdırılır. Məsələn, belə:

I göstəriş. “Qızlar sağda, oğlanlar isə solda toplaşın”. Şagirdlər göstərişə əməl etdikdən sonra əvvəlki vəziyyətlərinə qaytarılır.

II göstəriş. “Sarışınlar sağda, qarabənizlər isə solda toplaşın”. Yenə də uşaqlar əvvəlki vəziyyətə qaytarılır.

III göstəriş: “Boyları hündür olanlar sağda, ortaböylülər ortada, boyu kiçik olanlar isə solda toplaşın”. Beləliklə, müəllim şagirdləri müxtəlif əlamətlərə görə bir neçə dəfə qruplaşdırır. Vaxt imkan verərsə, dərsdə aşağıdakı oyunu icra etmək olar.

“Əlaməti tap” oyunu. Müəllim qruplaşdırılmış əşyaların adını deyir, şagirdlər isə onların hansı əlamətə görə qruplaşdırıldığını söyləyirlər. Məsələn: “Penal” (qələm və karandaşlar – yaza bilən məktəb ləvazimatları); “çanta” (məktəb ləvazimatları – məktəbdə lazımlı olacaq əşyalar); kitab şəkfi (kitablar – oxumaq lazımlı

olanda götürüb oxumaq, sonra da yerinə qoymaq üçün) və s.

Daha sonra dərslikdəki aşağıdakı tapşırıqlar yerinə yetirilə bilər.

2. Quş və siçan kiçik, fil və dəvə isə böyük olduqlarına görə qruplaşdırılmışdır. Fil və dəvənin “otyeyənlər” qrupuna aid edildiyi də qeyd oluna bilər.

3. Oyuncaqlar sol rəfdə rənginə, sağ rəfdə isə formasına görə qruplaşdırılmışdır. Sağdakı qırmızı rəngli top soldakı rəfə qoyula bilər.

Müəllimin nəzərinə! Qanunaugunluq kifayət qədər mürəkkəb və çoxcəhətli olduğu üçün bu dərsdə yalnız düzülüş qaydasına görə qanunaugunluqlara baxılır. Sonrakı dərslərdə ədədlərin düzülüşündəki qanunaugunluq (sadə ədədi ardıcılıqlar), sıranı tamamlamaqla məntiqi testlər, ədədi sudoku və digər məntiqi tapşırıqlar veriləcəkdir. Şagirdlərin ardıcılılığı təyin etməklə məntiqi sıranı davam etdirmələri onlarda ümumişdirmə və nəticə çıxarma kimi mühüm sosial bacarıqların inkişafına təkan verir.

Praktik fəaliyyət. Müəllim lövhəyə 4 qız və 4 oğlan dəvət edir. Onları bir qız və bir oğlan olmaqla ardıcıl düzür. Sinfə müraciət edilərək yoldaşlarının hansı qaydada düzüldüyü soruşulur. Sonra şagirdlərin düzülüş qaydası iki oğlan və iki qız olmaqla dəyişdirilir. Şagirdlərin hansı qayda ilə düzüldüyü soruşulur. Üçüncü dəfə yenə düzülüş qaydası dəyişir: dörd oğlan və dörd qız. Sinfə yenə qayda barədə sual verilir.

Qeyd edilir ki, əşyaların düzülüşü müəyyən qayda ilə təkrarlanır bilər. Bu zaman soldan başlayaraq əşyaların ardıcıl düzülüşü diqqətlə müşahidə edilir. Əvvəlcə təkrarlanan qrup müəyyən olunur, sonra bu qrup zehində növbəti əşyalardan ayrılr – zehində təkrarlanan qrupun şəkli (*pattern*) davam etdirilir.

4. Tapşırıqdakı təsviri diqqətlə nəzərdən keçirdikdə meyvələrin müəyyən qayda ilə düzüldüyü müşahidə olunur: alma – portagal – banan. Deməli, növbəti meyvə banan olmalıdır.

5. Oxların düzülmə qaydası belədir: a) yuxarı-aşağı, b) sol-sağ. Şagirdlərə dəftərdə hər sıranı daha iki-üç dəfə davam etdirməyi tapşırmaq olar.

Məsələ HƏLLİ 6. Məsələdə muncuqları hansı ardıcılıqla ipə düzəmək soruşulur.



Cəlbetmə. Müəllim lövhədə aşağıdakı sxemi çəkib şagirdlərdən fiqurların düzülüş qaydasını soruşa bilər.



Bu zaman şagirdlərdən fiqurların hansı əlamətə görə təkrarlandığı soruşulur.

Məsələnin həlli:

• İpə düzülmüş muncuqların fərqləndirici əlamətləri müəyyən olunur.

- İpə düzülmüş muncuqların rəng əlamətinin təkrarlanan qaydası müəyyən edilir: göy-qırmızı-sarı-göy-qırmızı-sarı (G-Q-S-G-Q-S).

- Kəndə iki muncuqdan hansının ipə birinci, hansının ikinci düzüldüyü təkrarlanma qaydasına əsasən müəyyən edilir.


Cavab: əvvəlcə qırmızı, sonra isə sarı muncuq düzülür: .

Müzakirə. Məsələnin həllini yoxlamaq üçün prosesin tərsini fərz etmək olar. Tutaq ki, əvvəlcə sarı, sonra isə qırmızı muncuq ipə salınmalıdır. Sinfə sual verilə bilər:

– Əvvəlcə sarı, sonra isə qırmızı muncuğunu düzəsək, qayda saxlanarmı? Bu zaman təkrarlanma qaydası pozulmuş olacaq: G-Q-S-G-Q-S-G-S-Q.

7. Məsələ şəkilli sudokudur. Tapşırıqda fiqurları kvadratın boş xanalarına elə düzəmkən tələb olunur ki, onun sətir və sütunlarında hər fiqurdan ancaq biri olsun.

Cəlbetmə. Lövhədə 2×2 ölçülü kvadrat çəkilərək şagirdlərə belə bir tapşırıq verilə bilər (şəkil 1): fiqurları elə yerləşdirin ki, hər sətir və sütunda onlardan yalnız biri olsun.



Şəkil 1

Bu sadə variantları həll etdikdən sonra 3×3 ölçülü kvadrata keçmək daha asan olar.

Məsələnin həlli. Məsələni həll etmək üçün elə sətir, yaxud elə sütun seçilir ki, orada iki fiqur olsun. Bu halda həmin sətri (və ya sütunu) tamamlamaq üçün yalnız üçüncü fiquru tapmaq lazımlı olsun.

a) sudokusunda:

- I sətirdə çatışmayan fiqur müəyyən edilir: bu, ulduzdur.
- II sətrə yalnız günəş fiquru qoyula bilər.

- III sətirdə isə ay və ulduz fiqurları çatışır. Əgər günəş fiqurunun yanına ulduz fiquru qoyularsa, II sütundan iki ulduz fiquru yerləmiş olar. Deməli, günəş fiqurunun yanına ay, sonra isə ulduz fiquru qoyula bilər.

b) sudokusunda:



- I sətirdə çatışmayan fiqur müəyyən edilir: bu, günəş fiqurudur, o, boş xanada yerləşdirilir.

- II sütundə çatışmayan ulduz fiqurudur.

- III sütundə çatışmayan ulduz fiquru sütunun boş xanasında yerləşdirilir.

- II sətirdə çatışmayan ay fiqurudur, o, uyğun xanada yerləşdirilir.

Cavab:




Müzakirə. Alınmış kvadratın sətir və sütunlarında hər fiqurdan biri yerləşsə, məsələ düzgün həll edilmişdir.


Diferensial təlim

Dəstək. Məsələ iki xanalı kvadrat üçün həll edilə bilər (şəkil 2).

Dərinləşdirmə. Hər sətirdə bir fiqur olan variantlar təklif edilə bilər (şəkil 3).



Şəkil 2



Şəkil 3

Fənlərarası integrasiya

Təsviri incəsənət dərsində müxtəlif naxışların çəkilməsi fiqurların müəyyən qayda ilə düzülüşünün təkrarlanmasına əsaslanır. Həyat bilgisi fənnində gecəgündüz, fəsillərin dəyişməsi və s. təbiət hadisələri qanuna uyğunluqlara aiddir.

Layihə. Evə müxtəlif naxışlı təsvirlər çəkmək tapşırıla bilər.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Əşyanın rəngini və formasını tanıdığı rəng və həndəsi fiqurlarla adlandırır, ölçüsünü isə digər əşyalarla müqayisədə müəyyən edir.	Sual-cavab, oyun, tapşırıq	Müxtəlif əşyalar, dərslik, İD
İki əşyanın forma, rəng və ölçü əlamətlərindən hansı ilə oxşar olduğunu müəyyən edir.	Müşahidə, şifahi sual-cavab, tapşırıq	Karandaşlar, dərslik, İD
Verilmiş əşyalar arasında rəng, forma və ölçüsü oxşar olan əşyaları qruplaşdırır.	Tapşırıq, müşahidə	Məktəb ləvazimatları, müxtəlif əşyalar, dərslik, İD
Verilmiş ardıcılılıqda təkrarlanan düzülüş əsasında qayda müəyyən edir.	Məsələ, sual-cavab	Dərslik, İD
Verilmiş əşyaların düzülüş qaydasını müəyyən edir və düzülüşü davam etdirilir.	Tapşırıq, sual-cavab	Dərslik, İD
Elementlərin dəyişmə qaydasına görə buraxılmış elementi bərpa edir.	Tapşırıq, sual-cavab	Dərslik, İD

Ümumiləşdirici dərs

- Dərslik: səh. 14
- İş dəftəri: səh. 6

Köməkçi vasitələr: maqnit düymələr, müxtəlif əşyalar.

Dərsin məzmunu. Ümumiləşdirici dərsə qədər öyrənilən mövzularda əldə olunan bilik və bacarıqların əksəriyyəti məktəbəqədər təlim müddətində qazanılsada, 1-ci sinifdə o daha da dərinləşdirilmişdir. Məhz bu səbəbdən dərslikdə “Əşyanın əlaməti” bölməsi 2 mövzu ilə yekunlaşdırılmışdır. Bu bölmədə öyrənilmiş anlayışlar şagirdlərə artıq tanışdır. Açıq sözlər şəkil üzrə, sinifdə əşyaların bir-birinə nəzərən yerləşməsi, onların əlamətləri haqqında danışilaraq ümumiləşdirilməli və bir-biri ilə əlaqələndirilərək daha da möhkəmləndirilməlidir.

Müəllimin nəzərinə! Qeyd etdi ki, nisbi anlayış olduğundan əşyanın yeri digər əşyaya nəzərən müəyyənləşdirilir. Əşyanı tanımaq, müqayisə etmək, fərqləndirmək, yaxud qruplaşdırmaq üçün onun əlamətlərindən istifadə edilir. Çalışmaq lazımdır ki, şagirdlərin çəşidiqları bəzi anlayışlar onlarda oyun xarakterli tapşırıqlarla formalasdırılsın. Belə anlayışlardan biri “qanuna uyğunluq – düzülüş qaydası” anlayışıdır. Şagirdlər məntiqi misal və məsələlərə böyük maraq göstərdiklərindən onların həllində bu anlayış mühüm əhəmiyyət kəsb edir. Bu tipli tapşırıqlar şagirdlərin məntiqi təfəkkürlərini inkişaf etdirməyə xidmət edir.

Mövzuya yönəltmə. Bölmə üzrə öyrənilən sözlər müəllim tarəfindən şagirdlərə xatırladılır. Hər anlayış səsləndikcə şagirdlər onun məzmunu ilə bağlı izahatlar verir, nümunələr söyləyirlər. Müəllim dərslikdə uyğun mövzuları vərəqləyərək şagirdlərə keçilən anlayışları bir daha xatırlada bilər. Şagirdlər anlayışları əyani şəkildə də təsvir edə bilərlər.

Bölmə üzrə təkrarlanan anlayışlar: *sol, sağ, üstündə, altında, yanında, önündə, arxasında, içində, arasında, yuxarıda, aşağıda, forma, ölçü, qruplaşdırma, düzülüş qaydası.*

TAPŞIRIQLARIN HƏLLİ

1. Məsələdə “sağ”, “sol”, “aşağı” və “yuxarı” anlayışlarından istifadə etməklə dovşanın kələm, turp və kök olan xanaya gedəcəyi yolu təyin etmək tələb olunur. **Cəlbetmə.** “Şüurlu robot” oyunu. Müəllim şagirdlərdən birini lövhəyə çağırır və ona “Robot” olmayı təklif edir. Müəllim “Robot”a belə göstərişlər verir: “*Bir addım irəli get! İki addım sağa get!*” və s.

Sonra o, “Robot”u əvvəlki yerinə qaytarır və lövhə qarşısına ikinci şagirdi, məsələn, Səbinəni dəvət edir.

Səbinə “Robot”dan bir neçə addım aralıda dayanır.

Müəllim bu dəfə “Robot”a belə bir tapşırıq verir:

– *Sənə sağa, sola, irəli və geri getməyi öyrətdik. İndi sən dayandığın yerdən yalnız sağa, sola, irəli və geri addımlamaqla Səbinənin yanına getməlisən. Bunu necə edə bilərsən?*

Məsələnin həlli:

- Kələmin hansı xanada yerləşdiyi müəyyən olunur. Bu zaman “sağ” və “yuxarı” sözlərindən istifadə edilir.
- Kələm olan xanaya gedilən yol sözlərlə söylənilir.
- Kökün hansı xanada yerləşdiyi müəyyən olunur.
- Kökün yerləşdiyi xanaya gedilən yol sözlərlə söylənilir.

• Turpun hansı xanada yerləşdiyi müəyyən olunur.

• Turp olan xanaya gedilən yol sözlərlə söylənilir.

Cavab. Məsələnin bir neçə cavabı ola bilər.

Dovşan kələmin olduğu xanaya bu yolla gedə bilər:
a) sağa 1, yuxarı 2; b) yuxarı 2, sağa 1; c) aşağı 1, sağa 1, yuxarı 3 və s.

Dovşan kök olan xanaya bu yolla gedə bilər:

a) sola 2, aşağı 1; b) aşağı 1, sola 2; c) yuxarı 1, sola 2, aşağı 2 və s.

Dovşan turp olan xanaya bu yolla gedə bilər:

a) sola 2, yuxarı 2; b) yuxarı 2, sola 2;
c) sola 1, yuxarı 2, sola 1.

Cavabların hər biri məqbuldur. Burada əsas məqsəd əşyanın yerinin düzgün təyin olunması və onun yanına gedilən yolu müəyyən edilməsidir.

Müzakirə. Tapşırığın nəticəsini müzakira etmək üçün hər şagirdin cavabı parti yoldaşı tərəfindən yoxlanıla bilər. Şagird müəyyən etdiyi yolu söyləyir və parti yoldaşı isə bu yolu barmağı ilə “gedir”. Kələm, turp və kök olan xanaya gedilən yolu təsvir etməklə cavabın düzgünlüyünü yoxlamaq olar.

Diferensial təlim

Dəstək. Müəllim məsələni sadələşdirmək üçün dovşan və kələmi eyni sətir və sütunda yerləşdirir. O bunu sxematik çəkməklə də təsvir edə bilər.

Dərinləşdirmə. Dovşan kələmin yanına müxtəlif yollarla gedə bilər. Müəllim şagirdlərə əvvəlcə dəftərdə bütün mümkün yolları təsvir etməyi, sonra isə bu yollar arasından ən qısa olanı tapmağı tapşırır. Şagirdlərdən fikirlərini izah etmək xahiş olunur. Tapşırıq bir qədər də mürəkkəbləşdirilə bilər, məsələn, kələm olan xanadan kök olan xanaya necə getmək mümkün olduğu soruşula bilər.

2. Məsələdə Səbinənin kənardakı muncuqları ipə hansı ardıcılıqla düzəmlə olduğu soruşular.

Cəlbetmə. Şagirdlər məsələnin həllində rəngli kağızlardan kəsilmiş dairələrdən istifadə edə bilərlər. Bu zaman müəllim şagirdlərə yönəldici suallar verə bilər:
– *İpdə neçə rəngdə muncuq var? Bu muncuqların düzülüşündə hansı qayda təkrarlanır?*

Məsələnin həlli. Məsələ aşağıdakı ardıcıl addımlarla həll oluna bilər:

- Muncuqların düzülüşündə təkrarlanan hissə müəyyən edilir.
- İpin bir tərəfi düyünləndiyi üçün ora muncuq salmaq olmaz.

• İpin digər tərəfi göy muncuqla qurtardığı üçün təkrarlanma S-Q-G rəngli muncuqlarla davam etməlidir. Cavab: sarı, qırmızı, göy muncuqlar.

Müzakirə. Məsələni həll etmək üçün hansı fikirlərdən istifadə olunduğu müzakirə edilir: fərqləndirmə, qruplaşdırma, düzülüş qaydasının müəyyənləşdirilməsi, qaydanın davam etdirilməsi. Cavabın düzgünlünü yoxlamaq üçün müəyyən rəngdə olan muncuqdan sonra hansı rəngli muncuq gəldiyi müəyyən edilməlidir. Məsələn, sarı muncuqdan sonra qırmızı, qırmızı muncuqdan sonra göy, göydən sonra isə sarı muncuq gəlir.

3. Məsələdə fiqurların düzülüş qaydasına əsasən "?" işarəsinin yerindəki fiquru tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim məsələnin şərtini müxtəlif üsullarla izah edə bilər. Məsələn, təkrarlanan hərəkətlərlə uşaqları maraqlandırmaq olar.

Məsələnin həlli. Məsələ bu ardıcıl addımlarla həll oluna bilər:

- Məsələnin hər bəndində təkrarlanan hissə tapılır.
- a) sarı dairə – yaşıl dairə ardıcılılığı təkrarlandığı üçün "?" işarələrinin yerində uyğun olaraq sarı, yaşıl, sarı dairə təsviri olmalıdır.
- b) bənövşəyi – sarı – yaşıl ulduzlar ardıcılılığı təkrarlandığı üçün "?" işarələrinin yerində bənövşəyi və sarı ulduz təsviri olmalıdır.
- c) dairə – aypara – ulduz ardıcılılığı təkrarlandığı üçün "?" işarələrinin yerində uyğun olaraq dairə və aypara təsviri olmalıdır.

Cavab: a) sarı, yaşıl, sarı dairələr; b) bənövşəyi, sarı ulduz; c) dairə, aypara.

4. Məsələ qrafik imla kimi də yerinə yetirilə bilər. Sonda alınan təsvirlə dərslikdəki təsvirlər müqayisə edilir.

2-ci BÖLMƏ

ƏDƏDLƏR (10-a qədər)

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 3	10-a qədər sayma	1	16	8
Mövzu 4	0, 1 və 2 ədədləri	1	18	10
Mövzu 5	3, 4 və 5 ədədləri	1	20	12
	Məsələ həlli dərsi	2	22	14
Mövzu 6	6, 7 və 8 ədədləri	1	23	16
Mövzu 7	9 və 10 ədədləri	1	25	18
Mövzu 8	Sıra sayıları	1	27	20
	Ümumiləşdirici dərs	2	29	22
CƏMI		10		

Bölmənin qısa icmalı

2-ci bölmə 10-a qədər sayma, ədədlərin tanınması, sıra sayıları ilə miqdar sayını fərqləndirmək bacarıqlarını əhatə edir.

I sinif şagirdlərinin əksəriyyəti, xüsusilə də məktəbəhazırlıq qruplarında təhsil almış şagirdlər məktəbə gələrkən artıq ədədləri tanır. Onlar gündəlik həyatda böyükərlərin öz aralarında söhbətlərdən də ədədlər barədə çox eşitmışlar; məsələn “Biz 2 gündən sonra gəzməyə gedəcəyik”, “Gün ərzində bir dondurmadan çox yesən, boğazın ağrıyar” və s.

Ədəd təsəvvürləri (number sense) insanda ədədi informasiyaları anlamaq, ədədlər və ədədlər arasında münasibətlərdən məsələ həllərində istifadə etmək bacarıqları kimi başa düşülür. Ədəd təsəvvürləri uyğun anlayış və prosedur ilə xarakterizə olunur. Bunlar “miqdar”, “kəmiyyət”, “ədədi qiymət”, “ədədlər arasında münasibət”, “ədədlər üzərində əməllər”dir. Bu anlayış və prosedurlar şagirddə daha yüksək bacarıqların formalaşmasına zəmin yaradır.

Şagirdlərdə ədəd təsəvvürləri aşağıdakı fəaliyyət növləri vasitəsilə inkişaf etdirilir:

- şifahi hesablama (*mental calculation*);
- təxminetmə (düzgün cavaba yaxın ədədin tapılması);
- ədədlərin müqayisəsi barədə mühakimə yürütmə;
- tam-hissə münasibətləri və mərtəbə qiymətini müəyyən etmə;
- məsələ həllətmə.

Bölmənin ilk səhifəsindəki təsvir üzərində şagirdlərin ədədlərlə bağlı ilkin bilikləri aşkar edilir və bəzi məlumatlar yada salınır. Bu fəaliyyətə 10-15 dəqiqə ayırmak olar. Tapşırıq şagirdlərin ilkin biliklərini yada salmağa xidmət etdiyindən müəllim sinif otağında olan real əşyalar barədə də eynitipli suallar verə bilər.

Bölmənin ilk dərsi “10-a qədər sayma”dır. Bölmənin digər mövzuları 10-a qədər ədədlərin tanınmasına həsr olunur. Uşaqlarda ədəd təsəvvürləri ləp kiçik yaşılardan formalaşmağa başlayır. Uşaq 2 yaşına kimi hələ şüurlu sayımağa başlamadan, sərbəst olaraq 1, 2, yaxud 3 əşyadan ibarət qrupları fərqləndirir. Məşhur psixoloq Jan Piaje uşaqlarda bu qabiliyyəti “subitasiya” (kiçik qruplardakı obyektlərin yerləşməsinə görə saymadan onların sayını tapmaq) adlandırırırdı. Məsələn, zər və ya domino daşlarında 3, 4, 5 və 6 nöqtə elə yerləşir ki, onların sayını saymadan da görüntüyüə əsasən müəyyən etmək mümkündür. Bu səbəbdən əşyaları daha asan saymaq üçün onların düzülüşünə xüsusi diqqət yetirilməlidir. Mövzularda bu bacarıqlara yönəlmış bir çox tapşırıqlar yer almışdır.

Şagirdlərin məktəbəhazırlıq pilləsində ədədlərlə tanışlığını nəzərə alaraq 0-10 ədədlərinin öyrənilməsinə 4 saat nəzərdə tutulmuşdur. Bölmənin son mövzusu isə sıra sayılarına həsr olunur.

Nəyə diqqət yetirməli?

Şagirdlərin çoxu saymanı 1-dən başlayıb 10-da bitirmək kimi başa düşür. Onlar əşyalar qrupundakı əşyaları sayarkən səsləndirdikləri ədədin uyğun əşyanın nişanı olduğunu da çox zaman başa düşmürələr. Ədəd təsəvvürləri formalasdırıllar kən ədədin 3 növünü fərqləndirmək lazımdır: miqdar sayıları (*cardinal*) – “neçə dənə”, sıra sayıları (*ordinal*) – “neçənci” və nişan (*nominal*) – “hansı” (məsələn, evin və ya avtobusun nömrəsi, idmançının geyimindəki nömrə və s.) suallarına cavab bildirir.

Riyazi dilin inkişafı

Bölmədə 10-a qədər ədədləri tanımaq, oxumaq və yazmaq öyrədilir. Bunun üçün iki ədəd nümayiş etdirmək olar, sonra şagirdlərdən bu ədədləri söyləmək və sinif otağında uyğun sayda olan əşyaların adını söyləmək soruşula bilər.

Bölmədə mənimmsədilən riyazi anlayış və terminlər: *ədəd, say, sıra sayı, neçə dənə, neçənci.*

Öncədən vacib olan bilik və bacarıqlar:

- 10-a qədər sayıma.
- Qrupdakı əşyaların sayı ilə uyğun ədədləri uyğunlaşdırma.

Fənlərarası integrasiya

Ədəd təsəvvürləri bütün fənlərlə əlaqəlidir. İxtiyari fənnin tədrisində ədəd təsəvvürlərindən istifadə olunur. Məsələn, Azərbaycan dili dərslərində sözdəki hərf və hecaları sayarkən şagirdlər ədədlərdən istifadə edirlər. Hansı hərfin neçənci olduğu isə sıra sayıları vasitəsilə müəyyən olunur. Eynilə də həyat bilgisi fənnində ilin fəsilləri, 1 ildəki ayların sayı, 1 həftədə və 1 aydakı günlərin sayı ədədlərlə ifadə edilir. Həftənin günləri isə sadəlik üçün sıra sayıları ilə ifadə olunur. Təsviri incəsənət dərslərində şəkil çəkərkən obyektlərin sayı və onların yeri ədədlərlə göstərilir. İnformatika fənnində oxlarla alqoritmələri icra edərkən neçə addım sağa, neçə addım yuxarı və s. göstərişlər ədədlərlə təsvir olunur.

Mövzu 3

10-a qədər sayma

- Dərslik: səh. 16
- İş dəftəri: səh. 8

Təlim məqsədləri

- Qrupda olan 10-a qədər əşyani bir-bir düzünə sayıır (1.1.1).
- Qrupdan verilmiş ədədə uyğun sayıda əşyani ayırır (1.1.5).
- Sayı 10-a qədər olan əşyaları iki qrupa ayırır və hər birində olan əşyaların sayını müəyyən edir (1.1.5).
- Bir neçə qrup arasından verilmiş ədədə uyğun sayıda əşyasi olan qrupu müəyyən edir (1.1.4).

Köməkçi vasitələr: onluq kartlar, say çöpləri, rəngli karandaşlar, şəkillər, düymələr.

Dərsin qısa planı

1. **Şəkil üzrə iş.** Bölmənin ilk səhifəsi üzrə sualların müzakirəsi.
2. **Araşdırma-müzakirə.** Meyvalerin sayılması.
3. **Öyrənmə.** Sayma. Sıfır nədir.
4. **Bələdçi.** Barmaqların sayılması.
5. **Müstəqil iş.** Dərslik: tap. №1-2. İD: tap. №1-5.
6. **Məsələ həlli.** Dərslik: tap. №3. İD: tap. №6-7.
7. **Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Şagirdlərdə sayma ilə ədəd təsəvvürleri arasında əlaqəqurma bacarıqları formalaşdırılır. Bu, sonrakı mövzularda ədəd təsəvvürlerinin formalaşdırılmasında tədrisin “konkret-təsviri-mücerərəd” (KTM) prinsipini təmin edir.

Müəllimin nəzərinə! Şagirdlərin əksəriyyəti 10, 20 və hətta 50-yə qədər saymağı bacarıır. Ona görə də mövzu, müəyyən mənada, təkrar xarakterlidir.

Mövzuya yönəltmə. Bölmənin 1-ci səhifəsində olan şəkil üzrə iş təşkil edilir. Şagirdlər məktəbə hazırlıq pilələsində 10-a qədər sayma bacarıqlarına yiyələnmişlər. Müəllim dərslikdə verilmiş suallardan əlavə olaraq şagirdlərin öz sinif otağına aid suallar verməklə də onları ətrafdakı əşyaları saymağa cəlb edə bilər. Bu zaman texniki imkanları olan siniflərdə 10-a qədər sayma ilə bağlı videomaterial nümayiş etdirilə bilər: <https://www.youtube.com/watch?v=DR-cfDs HCGA>.

ARAŞDIRMA-MÜZAKİRƏ Problem mərkəzli təlimə uyğun olaraq bütün təlim prosesi gündəlik həyatı situasiyalardan doğan problemlər üzərində qurulur. Araşdırma tapşırığı gözdən keçirilir. Ehtiyac olarsa, hər meyvənin sayını yazı lövhəsində qeyd etmək olar. Şagirdlərə şəkil üzrə dərslikdə olmayan aşağıdakı tip suallar da vermək olar:

– Neçə meyvə qrupu var? Sayı 5 olan hansı meyvədir?
Bu meyvaları başqa cür necə qruplaşdırmaq olar? (formasına, rənginə görə).

Suallar sərbəst mövzulara da aid ola bilər:

– Yaşınız, ailə üzvlərinizin sayı, evinizdə otaqların sayı, bacı və qardaşlarınızın sayı və s.

Diferensial təlim

Dəstək. 10-a qədər saymaqda çətinlik çəkən şagirdlər sayı 6-7-yə çatan əşyaları sayımaq tapşırıla bilər; məsələn: “Sinif otağında neçə pəncərə var? Köynəyinizin neçə düyməsi var?”

Müəllim lövhə qarşısında 5-6 şagirddən ibarət qruplar yaradıb oradakı şagirdlərin sayını da soruşa bilər.

Dərinləşdirmə. Hazırkılı şagirdlərə daha çox əşyani sayımaq tapşırıla bilər; məsələn, “Sinifdə kimdə ən çox karandaş var? Sinifdəki şagirdlərin neçəsi oğlan, neçəsi qızdır?”

ÖYRƏNMƏ

Şagirdlərə saymanın mənasını izah etmək üçün bu mərhələni ya dərslikdə verilən təsvirlər əsasında, ya da sinifdə real situasiya yaratmaqla (karandaşları, kitabları və s.-ni sayımaqla) həyata keçirmək olar. Əşya yoxdursa, sayın sıfıra bərabər olduğu vurgulanır. Şagirdlərə sinifdə olan əşyaların sayı ilə bağlı müxtəlif fikirlər söyləməyi tapşırmaq faydalı olar. Bunu müxtəlif oyunlarla da həyata keçirmək mümkündür.

Oyun. Şagirdlər iki-iki lövhəyə çağırılır. Onlardan biri bir neçə dəfə əl çalır, digər şagird isə onun neçə dəfə əl caldığını müəyyən edir.


Bu oyunu başqa formada da təşkil etmək olar: şagirdlərdən biri masanın üzərinə bir neçə əşya qoyur, digər şagird bu əşyaların sayını söyləyir.

Bu oyunlarda cavab doğrudursa, şagird cavab verən yoldaşını alqışlayır, yanlışdırsa, doğru cavabı özü söyləyir.

BƏLƏDÇİ

Bu tapşırıqda şagirdlər barmaqları ilə 1-10 ədədlərini təsvir edirlər və ya əksinə, müəllim barmaqlarını göstərir, şagirdlər isə onun sayını söyləyirlər.

Qeyd edək ki, şagirdlər çox zaman 1, 2, 3, 4, 6, 7, 8, 9 ədədlərini fərqli barmaq kombinasiyaları ilə göstərir-lər. Bunun elə bir əhəmiyyəti yoxdur, əsas məqsəd ədədə uyğun barmaqları göstərmək və əksinə, barmaqların sayına uyğun ədədləri müəyyən etməkdir.



MÜSTƏQİL İŞ

1. Tapşırıqda şagirdlərdən rənglərinə görə ulduzların sayını söyləmək tələb olunur.

Tapşırığı bir qədər də mürəkkəbləşdirmək olar: əvvəlcə bütün ulduzlar sayıılır, sonra isə onların rənglər üzrə sayı müəyyən edilir. Bu, 10 ədədini hissələrə bölməyə uyğundur.

2. Şagirdlər hər meyvənin sayını müəyyən etməlidirlər. Məqsəd konkretdən mücərrədə keçidi təmin etməkdir – yəni konkret əşyaların sayını mücərrəd işarə və sözlərlə ifadə etməkdir. Tapşırıq yerinə yetirilərkən narin sayını soruşmaq lazımdır.

Məsələ həlli

3. Məsələ həllində eyni zamanda bir neçə bacarıq təkmilləşdirilir: şəkildəki obyektləri oxşar fiqura bənzətmə (təxminetmə), həndəsi fiqurları fərqləndirmə, mürəkkəb fiqurları sadə fiqurlara ayırma və sayma bacarıqları. Şagirdlər məktəbəhazırlıq pilləsindən sadə həndəsi fiqurları tanışalar da, məsələdə bu fiqurların adını söyləmək tələb olunmur. Məqsəd oxşar formalı fiqurların sayını müəyyən etməkdir. Məsələ əşyaların əlamətlərinə (rəng, forma və ölçü) əsasən həll edilir.

Cəlbətmə. Oyun. Şagirdlərə sinif otağında sadə həndəsi fiqurlara uyğun əşyaların adlarını söyləməklə onları saymaq tapşırıla bilər. Bunu “auksion” üsulu ilə də təşkil etmək olar. Məsələn, müəllim “dairə” sözü-

nü səsləndirir. Şagirdlər sinifdə dairə formalı əşyaların adını söylədikcə uşaqlardan biri sayıır. Dairə formalı əşyanın adını sonuncu söyləyən şagird qalib gəlir. Sonra isə oyun “üçbucaq”, “kvadrat” sözlərinin səsləndirilməsi ilə davam etdirilə bilər.

Tapşırığın cütlərlə yerinə yetirilməsi məqsədə uyğundur.

Məsələnin həlli:

- Şəklin dairə formalı hissələrinin adları söylənilir. Məsələn, ağac, kol, günəş. Ad səsləndikcə onun sayı müəyyən olunur.

- Düzbucaklı, üçbucaq və kvadratların da eyni qayda ilə adları söylənilir və sayılr.

Cavab: dairələrin sayı – 4, düzbucaklı – 5, üçbucaq – 9, kvadrat – 1.

Müzakirə. Məsələdə əşyalar uyğun əlamətlərinə görə qruplaşdırılır, onların əlaqəsi müəyyən edilir. Məsələnin müzakirəsində bu bacarıqlar inkişaf etdirilir: çeşidləmə, fərqləndirmə, sayma. Cütlər bir-birinin cavablarını yoxlayır. Cavabları uyğun gəlməyən cütlərin cavabı müzakirə edilir. Sonda müəllim uyğun əşyaları şagirdlərlə birlikdə saya bilər.

Layihə. Şagirdlərə evdə hər hansı əşyanın sayını tapmaq (nümunələr çəkməklə) tapşırıla bilər. Məsələn, 6 stəkan, 6 nəlbəki, 2 güldən, 2 qayçı və s.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
10-a qədər əşya olan qrupundakı əşyaları sayıır.	Müşahidə, oyun, qrup işi, şifahi sual-cavab	Düymə, karandaş, otaq əşyaları
Barmaqlarını verilmiş ədədə uyğun sayıda açır.	Şifahi sual-cavab, praktik tapşırıq	Açılmış barmaqların sayına əsasən
Sayı 10-a qədər olan əşyaları müəyyən əlamətə görə qruplara ayırır və hər birində olan əşyaların sayını müəyyən edir.	Tapşırıq, məsələ həlli, sual-cavab	Dərslik, İD
Əşya qrupları arasında söylənilən ədədə uyğun sayıda əşyası olan qrupu müəyyən edir.	Tapşırıq, məsələ həlli	Dərslik, İD, məktəb ləvazimatları, müxtəlif əşyalar, layihə

Mövzu 4

0, 1 və 2 ədədləri

- **Dərslik:** səh. 18
- **İş dəftəri:** səh. 10

Təlim məqsədləri

- Sıfırı qrupda əşyanın yoxluğu kimi modelləşdirir (1.3.2).
- Sıfırı qrupdakı əşyaların hamısını ayırmaqla alındığı kimi izah edir (1.3.2).
- 0, 1 və 2 ədədlərini barmaqları ilə təsvir edir (1.1.4).
- 0, 1 və 2 ədədlərini oxuyur və yazır (1.1.3).
- Bir neçə qrupdan verilmiş ədədə uyğun əşya qrupunu müəyyən edir (1.1.4).

Köməkçi vasitələr: onluq kartlar, say çöpləri, düymələr, noxudlar, lobyalar, rəngli karandaşlar, şəkillər.

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Quşların və yuvaların sayılması.
2. Öyrənmə. Sıfır, bir, iki ədədlərinin oxunuşu, yazılışı, tanınması.
3. Bələdçi. 0, 1, 2 sayına uyğun əşya qruplarının təyini.
4. Müstəqil iş. Dərslik: tap. №1-3. İD: tap. №1-6.
5. Məsələ həlli. Dərslik: tap. №4. İD: tap. №7.
6. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə 0, 1 və 2 ədədlərini tanıma və yazma, bu ədədlərə uyğun sayıda əşya qrupunu müəyyən etmə bacarıqları formalasdırılır. 0 ədədinin mənası əşyanın yoxluğu kimi izah edilir.

Müəllimin nəzərinə! Ədədlərin tanınması “sayma” anlayışından fərqlidir. Ədədləri tanımaq dedikdə söhbət onun mənasını başa düşməkdən gedir. Ədədlər miqdarı (*cardinal numbers*) və sıranı (*ordinal numbers*) bildirməklə yanaşı, onların nişan, simgə (*nominal numbers*) funksiyaları da vardır. Bəzi hal-

larda ədədlər obyektin müəyyən əlaməti kimi də istifadə olunur. Məsələn, futbol komandasında qapıcıının 1 nömrəsi nə oyunçu miqdarı, nə də sıra sayı ilə əlaqədardır. Yaxud şagird dərsindən “2” qiyməti alırsa, bunun miqdar və sıra ilə heç bir əlaqəsi yoxdur. Ona görə də ədədi düzgün oxumaq və anlamaq bacarıqlarının formalasdırılması ədəd təsəvvürlərinin formalasdırılması baxımından çox vacibdir.

Mövzuya yönəltmə. Müəllim uşaqlara idman hərəkətlərini yerinə yetirməyi təklif edə bilər:

*Kim sevirsə idmanı,
Bir, iki, üç, dörd,
Poladdan olar canı,
Bir, iki, üç, dörd.*

Bu zaman səsləndirilən ədədlərdən 1 və 2 ədədlərinin, həmçinin 0 ədədinin öyrədiləcəyi vurğulana bilər. Texniki imkanları olan siniflərdə 0, 1, 2 ədədlərinə aid videomaterial nümayiş etdirilə bilər. Nümunə:

0 ədədi – [youtube.com/watch?v=eJdTZU08peM](https://www.youtube.com/watch?v=eJdTZU08peM)
1 ədədi – [youtube.com/watch?v=uXyWsp6TUV4](https://www.youtube.com/watch?v=uXyWsp6TUV4)
2 ədədi – [youtube.com/watch?v=hNMUU2SHfQo](https://www.youtube.com/watch?v=hNMUU2SHfQo)

ARAŞDIRMA-MÜZAKİRƏ Dərsin bu mərhələsində şagirdlər əlavə tapşırıqlar da vermək olar:
– Şəkil əsasında 0, 1 və 2 ədədlərinən istifadə edərək hekaya udurun.

Köməkçidi suallar verilə bilər:

– Şəkildə neçə yuva var? Neçə quş yuvadadır?
Neçə quş uçdu? Neçə yuvada quşların sayı 2-yə bərabərdir?

“Sayı 1 və 2 olan varlıqlara hansı nümunələr göstərmək olar? Bu ədədləri harada görmüşsünüz?” kimi yönləndirici suala şagirdlərdən belə cavablar almaq olar: *göydə 1 Günsəv və 1 Ay var; mənzilin nömrəsi 2-dir; avtobus 1 nömrədir; insanda 2 göz, 2 əl, 2 qulaq və 1 burun olur və s.*

Diferensial təlim

Dəstək. Nisbətən zəif hazırlıqlı şagirdlər əvvəlcədən hazırlanmış rəngli kvadratları onluq kart üzərinə düzəmkələ onların sayını müəyyən edə bilərlər.

Dərinlaşdırma. Müxtəlif əşyaları qarışdırıb masanın üzərinə tökərək şagirdlərə əşyaları sayına görə ardıcıl düzəmkələ tapşırıla bilər. Yaxud sayı 0, 1 və 2 olan əşyaların adları yazılmış vərəqlər şagirdlərə verilə və onların sayını uyğun adların qarşısına yazmaq tapşırıla bilər.

ÖYRƏNMƏ Şagirdə ədədlərin öyrədilməsi prosesinə konkret-təsviri-müċərrəd yanaşılma ardıcılığının gözlənilməsi çox vacibdir. Belə yanaşma ədədlərin təqdim edilməsi prosesində də gözlənilmişdir.


Əvvəlcə ədədə uyğun əşya qrupu (barmaqlar və birləşən kublar) təqdim edilir. Sonra konkret əşyaların rəmzi təsviri kimi zər daşı və onluq çərçivə daxilindəki dairələr izah olunur. Sonuncu mərhələdə isə

uyğun sayı təsvir edən ədədin riyazi və sözlərlə yazılışı verilir.

Dərsin izahında “Klaster” üsulundan istifadə etmək olar. Lövhənin yuxarı hissəsinə 3 dairə çəkilərək onlara 0, 1 və 2 ədədləri yazılır. Lövhənin aşağı hissəsinə isə yapışqanlı lentlə bir və ikidən çox olmayan müxtəlif əşyalar yapışdırılır. İrəli çağırılan şagirdlər sayı ədədlərə uyğun olan əşyaları xətlərlə 0, 1 və 2 dairələri ilə birləşdirirlər. Əgər sinifdə elektron lövhə varsa, bu üsul interaktiv tapşırıq şəklində da verilə bilər. Sonra 0, 1 və 2 ədədlərinin yazılmama qaydası izah olunur, həmin ədədlərin çap şəkli, açılmış barmaqlarla təsviri və havada barmaqla yazılışı nümayiş etdirilir. Müəllimin izahından sonra 0, 1 və 2 ədədləri dəftərdə nümunəyə əsasən yazılır.

BƏLƏDÇİ Tapşırıqda 0, 1 və 2 ədədinə uyğun əşya qrupu müəyyən edilir. Bələdçidə verilmiş nümunə şagirdlərə izah olunur. Mərhələni aşağıdakı oyunla da keçirmək olar.

Cütlərlə oyun. Masanın üzərinə 0, 1 və 2 yazılmış 6 kart (eyni ədəd iki kartda olmaqla) və 10 düymə qoyulur. Kartlar üzüşağı çevrilib qarışdırılır.



Birinci şagird (I oyunçu) kartlardan birini çəkir və üzərindəki ədəd qədər düyməni qarşısına yığır. Sonra kart yerinə qoyulur və qarışdırılır. Növbə ikinci şagirdə (II oyunçuya) keçir – o da ixtiyari kartı çəkir və üzərindəki ədəd qədər düyməni öz qarşısına qoyur. Beləliklə, düymələr qurtarana kimi oyun davam edir. Sonuncu dəfə oyunçu kartı çəkərkən yerdə qalan düymələrin sayı (1 düymə) kartdakı ədəddən (2) az olarsa, bu zaman oyunçu sonuncu düyməni götürür. Ən çox düymə toplayan oyunçu qalib gəlir.

MÜSTƏQİL İŞ 1. Hər çərçivədə rənglənən xananın sayı soruşulur. Təsvirdəki çərçivənin onluq kart olduğu qeyd edilir və onun haqqında şagirdlərə ətraflı məlumat verilir. Bu məqsədlə onluq kart şagirdlərə nümayiş etdirilərək oradakı boş xanaların 10 sayıda olduğu vurğulanır. Şagirdlərə hər onluq kartda rənglənmiş xanaların sayına uyğun ədədi bu xanaların rəngi ilə dəftərdə yazmağı tapşırmaq olar.

MƏSƏLƏ HƏLLİ 4. Məsələdə meyvələri sayıq, sayı uyğun ədədi tanımaq və meyvələri dəyişməklə onların sayının necə dəyişdiyini müəyyən etmək tələb olunur.

Cəlbatma. Məsələ lövhə qarşısına bir oğlan və bir qız dəvət olunmaqla real meyvərlər təqdim edilə bilər.

Məsələnin həlli:

- Qabdakı bütün meyvələrin adı çekilir və sayıları qeyd olunur.
- Lalə və Elxanda hansı meyvədən nə qədər olduğu müəyyən edilir və şərti olaraq aşağıdakı kimi yazılır:

$$\square - 1 \quad \triangle - 2 \quad \circ - 1$$

Lalə

Elxan

• Qabda armud olmadığı üçün onun sayının 0-a bərabər olduğu qeyd edilir.


• Qabdakı meyvələrin sayının uyğun olaraq hansı ədədlə göstərildiyi təyin edilir.

• Lalə və Elxandakı meyvələr lövhədə şərti olaraq dairə, kvadrat və üçbucaqlarla təsvir oluna bilər.

Cavab: Lalədə 2 alma, 1 nar və 1 portagal oldu.

Müzakirə. Məsələni həll etmək üçün hansı fikirlərdən istifadə olunduğu müzakirə edilir: qruplaşdırma, düzülüş qaydası, sayma, əvəzləmə.

Məsələ real meyvərlə modelləşdirilib həll edilir. Lalədə qalan meyvələr sayılır.



Fənlərarası integrasiya

Şagirdlərə izah etmək olar ki, “neçə”, “nə qədər” sualları verilirsə, bu, əşyaların sayı ilə əlaqədardır.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Qrupda “sıfır sayıda əşya” fikrinin “əşya yoxdur” fikri ilə eyni olduğunu nümunələrlə göstərir.	Müşahidə, qrup işi, şifahi sual-cavab	Əşyalar, dərslik, İD
Qrupdakı bütün əşyaları ayırdıqda qalan əşyalarnın sayının sıfıra bərabər olduğunu izah edir.	Tapşırıq	Məktəb ləvazimatları, müxtəlif əşyalar
0, 1 və 2 ədədlərini barmaqlarını bir-bir açmaqla təsvir edir.	Şifahi sual-cavab, praktik tapşırıq	Əl barmaqları, ətrafdakı əşyalar, dərslik, İD
0, 1 və 2 ədədlərini oxumaqla əşya qrupunda uyğun sayıda əşyani ayırır, əşya qrupundakı əşyaları saymaqla 0, 1 və 2 ədədlərini yazır.	Tapşırıq, oyun, yazı	Dərslik, İD
Bir neçə qrupdan sayı 1 və 2 olan əşya qrupunu müəyyən edir.	Məsələ	Dərslik, İD

Mövzu 5

3, 4 və 5 ədədləri

- Dərslik: səh. 20
- İş dəftəri: səh. 12

Təlim məqsədləri

- 3, 4 və 5 ədədlərini barmaqlarını açaraq təsvir edir (1.1.4).
- 3, 4 və 5 ədədlərini oxuyur və yazır (1.1.3).
- Bir neçə qrupdan 3, 4 və 5 ədədlərinə uyğun əşya qrupunu müəyyən edir (1.1.4).
- 1-dən 6-ya qədər xalların sayını zər və domino daşlarında düzülüşünə görə anı baxışla saymadan müəyyən edir (1.1.4).
- 1-dən 10-a qədər dairələrin sayını onluq çərçivədə düzülüşünə görə anı baxışla saymadan müəyyən edir (1.1.4).

Köməkçi vasitələr: onluq kartlar, say çöpləri, rəngli karandaşlar, şəkillər, düymələr.

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Ev heyvanlarının və quşlarının sayılanması.
2. Öyrənmə. Üç, dörd, beş sayı ədədlərinin oxunuşu, yazılışı, tanınması.
3. Bələdçi. 3, 4, 5 ədədinə uyğun əşya qruplarının təyini.
4. Müstəqil iş. Dərslik: tap. №1, 2. İD: tap. №1-5.
5. Məsələ həlli. Dərslik: tap. №3. İD: tap. №6.
6. Formativ qiymətləndirmə

Dərsin məzmunu. 3, 4 və 5 ədədlərini oxumaqla yanaşı, yazmaq da öyrənilir. Dərsdə bu ədədlərə uyğun sayıda əşyani ayırmak bacarıqlarına uyğun tapşırıqlar yerinə yetirilir. 5 ədədinin öyrənilməsi 5-ə tamamlama bacarıqlarının formalasdırılmasını tələb edir. 5-ə və 10-ə tamamlama sonradan sayma (5-5, 10-10 sayma) və şifahi hesablama bacarıqlarının təkmilləşdirilməsi üçün (5-ə və 10-ə tamamlama) çox əhəmiyyətli olduğundan bu dərsdə adigedən məsələyə səthi toxunulur. Sonrakı dərslərdə 5-ə və 10-ə tamamlama bacarıqları daha da təkmilləşdiriləcəkdir.

Müəllimin nəzərinə! Əvvəlki mövzularda artıq qeyd edildi ki, ədədin oxunması onun mexaniki olaraq səsləndirilməsi deyil, ədədin mənasını başa düşmək deməkdir. Başqa sözlə, şagird gördüyü və ya eşitdiyi ədədin arxasında miqdar, nişan, yaxud sıra sayının olduğunu anlamalıdır (bax: sahifa 1 və 4). Ədədin yazılıması da eynilə mexaniki qaydada kağıza köçürmək deyil, ədədin mənasını anlayaraq onun yazı şəklində ifadə edilməsi deməkdir.


Mövzuya yönəltmə. Ədədlərə uyğun videomaterial nümayiş etdirilə bilər. 1-5 ədədləri:

www.youtube.com/watch?v=SV6iC34a46w


3 ədədi: youtube.com/watch?v=sppcp-al0_Y

Oyun. Müəllim 3, 4 və 5 ədədlərini səsləndirib şagirdlərdən bu ədədə uyğun əşyaları söyləməyi xahiş edə bilər. Məsələn, 3 – sınıfda pəncərələrin sayı, milli bayrağımızdakı rənglərin sayı, nağılların sonunda göydən düşən almaların sayı və s.; 4 – otağın küncləri, maşının təkərləri, ilin fəsilləri və s.; 5 – bir əlin və ayağın barmaqları və s. Hər ədəd üzrə sonuncu fikri söyləyən qalib elan olunur.

ARAŞDIRMA-MÜZAKİRƏ Araşdırma tapşırığı gözdən keçirilir. Sualları cavablandırırkən çalışmaq lazımdır ki, şagirdlər fikirlərini bitkin şəkildə ifadə etsinlər. Məsələn, "Şəkildə 3 pişik var", "Ağacın altında 3 çiçək var" və s. Sonra müəllim şagirdlərə nöqtələrin düzülməsi ilə onları saymanın daha asan variantlarını təqdim edə bilər (*subitasiya*):



Müəllim araştırma mərhələsini fərqli şəkildə də təşkil edə bilər: məsələn, o, lövhəyə 3, 4 və 5 sayıda heyvanlar təsvir olunmuş şəkillər yapısdırıb şagirdlərdən onları uyğun ədədlərlə birləşdirməyi xahiş edə bilər.



Sinifda elektron lövhə varsa, eyni qayda ilə aşağıdakı sxemdə interaktiv tapşırıqlar da hazırlanmaq olar.



ÖYRƏNMƏ

3, 4 və 5 ədədlərinin yazılmış qaydası şagirdlərə izah edilir. Bu mərhələdə ədədlərin havada barmaqla yazılışı göstərilir, kublar, zərlər və onluq kartlarla təsvir edilir. Sonda isə 3, 4 və 5 ədədləri dəftərdə nümunəyə əsasən yazılır.

BƏLƏDÇİ Bu tapşırıqda verilmiş nümunəyə əsasən şagirdlər uyğunluğu müəyyən edirlər. Nümunədə 3 armud, ona uyğun olaraq zər üzərində 3 nöqtə və 3 ədədin yazılışı göstərilir. Şagirdlər bu nümunəyə əsasən hər meyvənin sayına uyğun zər xanasını və ədədi müəyyən edirlər. Müəllim şagirdləri düzgün istiqamətləndirmək üçün aşağıdakı sualları da verə bilər: "Gilasdən neçə dənədir? Buna hansı xana və ədəd uyğundur?" və s.

Cütlərlə oyun. Masanın üzərinə 0, 1, 2, 3, 4 və 5 yazılmış 6 kart üzüshağı qoyularaq qarışdırılır. Ortaya iki cərgədə 12 boş daması (ən çox 12 dama rənglənə bilər) olan vərəq qoyulur. I oyuncu kartlardan birini çəkir və onu kənara qoyur. Kartın üzərindəki ədəd qədər boş damanı soldan başlamaqla qırmızı karandaşla rəngləyir. Növbə II oyuncuya keçir, o isə çəkdiyi kartın üzərindəki ədəd qədər damanı göy karandaşla rəngləyir. Beləcə, hər oyuncu növbə ilə kartları çəkib oradakı ədədə uyğun sayıda dama rəngləyir. Sonda daha çox dama rəngləyən oyuncu qalib gəlir.

0	1	2	3	4	5

MÜSTƏQİL iş 1. Hər bir ədədə uyğun sayıda əşya müəyyən edilir. Müəllim yönəldici suallar verməklə şagirdləri istiqamətləndirə bilər:

– Hər bir əşyanın adını və sayını söyləyin. Neçə top var? Bu ədədə uyğun nə seçərdiniz? Onu necə müəyyən etdiniz? və s.

2. Domino daşlarının hansında xalların sayı 3, 4 və 5 ədəd olduğu soruşulur. Bu zaman şagirdlərin diqqətinə çatdırılır ki, domino daşları iki hissədən ibarət olsa da, onun xallarının sayı ümumi götürülür.

Məsələ Həlli 3. Məsələdə Anarın evinin nömrəsini və onunla Lalənin evləri arasında bir ev olduğunu bilərək Lalənin evini tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim lövhədə 1-dən 5-ə qədər ədədləri ardıcıl yazır (1 2 3 4 5) və sinfə suallarla müraciət edir:

– 1 və 3 ədədləri arasında hansı ədəd var? 2 və 5 ədədləri arasında hansı ədədlər var? 1-in sağındakı ədəd hansıdır? 3-ün solundakı ədəd hansıdır?

Şagirdlərin diqqətinə çatdırılır ki, “sağında” dedikdə şəkillə üzərzə dayandığı halda sağ tərəfdəki obyekt nəzərdə tutulur. Hazırkı suallarından sonra nisbətən çətin olan tərs suallar da verilə bilər:

– O hansı ədəddir ki, 1-lə öz arasında bir ədəd var? 3-lə öz arasında bir ədəd olan neçə ədəd var?

Məsələnin həlli:

- 2-ci evlə qonşu olan ən yaxın evlər tapılır: 1 və 3.
- 2-ci evdən solda bir, sağda isə 3 ev olduğu müəyyən edilir.

- Sual tərs qoyulur: hansı evlə 2 sayılı ev arasında bir ev var?

Cavab: 4-cü ev.

Müzakirə. Evlər bir-bir yoxlanılır: 2-ci evlə 1-ci ev arasında ev yoxdur; 2-ci evlə 3-cü ev arasında ev yoxdur; 2-ci evlə 5-ci ev arasında 2 ev var; yalnız 4-cü evlə 2-ci ev arasında bir ev var.

Diferensial təlim

Dəstək. Məsələni sadələşdirmək üçün şagirdlərə qonşu evləri saymaq tapşırıla bilər. Sonra isə hansı evlərin qonşu olmadığı soruşula bilər.

Dərinlaşdırma. Məsələ belə dəyişdirilə bilər: Anar 3 nömrəli evdə yaşayır. Anar və Lalənin yaşadığı evlər arasında 1 ev var. Lalənin yaşadığı evdən sağda ev yoxdur. Lalə hansı evdə yaşayır?

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
3, 4 və 5 ədədlərini barmaqlarını bir-bir açmaqla təsvir edir.	Müşahidə, şifahi sual-cavab	Əl barmaqları, ətrafdakı əşyalar, dərslik, İD
3, 4 və 5 ədədlərini oxumaqla əşya qrupunda uyğun sayıda əşyani ayırir, əşya qrupundakı əşyaları saymaqla 3, 4 və 5 ədədlərini yazar.	Tapşırıq, oyun, yazı	Məktəb ləvazimatları, müxtəlif əşyalar
Bir neçə qrupdan sayı 3, 4 və 5 olan əşya qrupunu müəyyən edir.	Praktik tapşırıq, məsələ həlli	Müxtəlif əşyalar, dərslik, İD
1-dən 5-ə qədər xalların sayını onların düzülüşünə görə müəyyən edir.	Tapşırıq, oyun	Zər, domino daşları, dərslik
1-dən 5-ə qədər dairələrin sayını onluq çərçivədə düzülüşünə görə müəyyən edir.	Tapşırıq, şifahi sual-cavab	Onluq kart, dərslik, İD

Məsələ həlli dərsi

- **Dərslik:** səh. 22
- **İş dəftəri:** səh. 14

Müəllimin nəzərinə! Şagirdlər bu dərsə qədər 0-5 ədədlərini yazmayı, onlara uyğun əşya sayını müəyyən etməyi öyrəndilər. Müəllim şagirdlərin hansı mövzuları zəif bildiyini onların uyğun tapşırıqları yerinə yetirəbilmə bacarıqları əsasında müəyyən edə bilər. Bu, şagirdlərin gələcək dərslərdə daha yaxşı nəticə göstərmələri üçün vacibdir. Hər hansı tapşırığın yerinə yetirilməsində çətinlik çəkən şagirdlərə istiqamətləndirici suallar verməklə mövzunun daha yaxşı mənimşənilməsinə nail oluna bilər.

Dərsin məzmunu. Şagirdlərin ədəd təsəvvürlərini da-ha da dərinləşdirmək üçün müxtəlif məsələlər həll edilir. Şagirdlər əvvəlki dərslərdən hər bir ədədə (0-5) uyğun əşya qrupunu müəyyən etməyi, 0-dan 5-ə qədər ədədlərin yazılışını, hər hansı bir ədədin həmişə eyni sayı ifadə etdiyini praktik tapşırıqlar yerinə yetirməklə öyrənmiş, domino daşları, birləşən kublar üzərində sayma bacarığına aid müxtəlif tapşırıqları

yerinə yetirmişlər. Bu dərsdə isə onlar 0, 1, 2, 3, 4, 5 ədədlərinə uyğun məsələlər həll edəcəklər.

Mövzuya yönəltmə. Şagirdlər müxtəlif sanamalarla 10-a qədər sayma xatırladıla bilər: “Bir-iki, bizimki. Üç-dörd, qapını ört. Beş-altı, daşaltı. Yeddi-səkkiz, Fırangız. Doqquz-on, qırmızı don”. Müəllim sanama vaxtı şagirdlərdən 5-ə qədər ədədləri dəftərdə yazmağı tapşırıla bilər.

3. Məsələdə ədədlərin konkret-təsviri-mücərrəd təsvirlərinin əlaqəsini müəyyənləşdirmək tələb olunur. *Cəlbetmə.* Müəllim lövhədən bir neçə ədəd yazılmış plakat asa bilər. Həmin ədədlərə uyğun sayıda əşya masa üzərinə qoyulub sinfə sual verilə bilər:

– Mən masadakı əşyanın sayını bildirmək üçün danışmadan sizə necə təqdim edə bilərəm? (*barmaqlarla, nöqtələrlə, ədədləri yazmaqla və s.*)

Məsələnin həlli. Məsələ aşağıdakı ardıcılıqla həll edilə bilər:

- Təsvirdəki dondurma qrupları rənginə görə fərqləndirilir.
- Sayı ən az olan qrupdan başlamaqla donurmalar sayılır.
- Eyni sayıda nöqtələri olan zər müəyyən edilir.
- Saylara uyğun ədəd qeyd olunur.

Müzakirə. Şagirdlərə hər ədədə uyğun digər təsvirləri

də tapmaq tapşırıla bilər.

4. Məsələdə şagirdlər mücərrəd yazılmış 5 ədədinin mənasını ifadə edən təsvirləri müəyyənləşdirməlidirlər. Müzakirə zamanı tapşırıq bir qədər mürəkkəb-ləşdirilə də bilər: "5 ədədine uyğunlaşdırmaq üçün yanlış təsvirlərdə hansı dəyişikliklər etmək lazımdır?"
5. Tapşırığı lövhədə yazmaqla da yerinə yetirmək olar. Müəllim ədədləri dərslikdə təsvir olunan qayda-da lövhədə yazır və şagirdlərdən səhvələri müəyyən

etmələrini istəyir. Şagirdlər Səbinənin 2 və 3, 4 və 5 ədədlərinin ardıcıl yazılışında səhvə yol verdiyini deməlidirlər. Müəllim müxtəlif sanamalardan istifadə etməklə ədədlərin ardıcılığını şagirdlərdən soruşa bilər. Məsələnin müzakirəsi zamanı ədədlərin hansı ar-diciliqliqə söylənilədiyi və yazılılığı müzakirə edilə bilər.

Mövzu 6

6, 7 və 8 ədədləri

- Dərslik: səh. 23
- İş dəftəri: səh. 16

Təlim məqsədləri

- 6, 7 və 8 ədədlərini barmaqlarını açaraq təsvir edir (1.1.4).
- 6, 7 və 8 ədədlərini oxuyur və yazır (1.1.3).
- Bir neçə qrupdan 6, 7 və 8 ədədlərinə uyğun əşya qrupunu müəyyən edir (1.1.4).
- 1-dən 6-ya qədər xalların sayını zər və domino daşlarında düzülüşünə görə anı baxışla saymadan müəyyən edir (1.1.4).
- 1-dən 10-a qədər dairələrin sayını onluq çərçivədə düzülüşünə görə anı baxışla saymadan müəyyən edir (1.1.4).

Köməkçi vasitələr: onluq çərçivələr, birləşən kublar, say çöpləri, rəngli karandaşlar, şəkillər, üzərində ədədlər yazılmış və fiqurlar çəkilmiş kartlar.

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Balıqların rənglərinə görə sayılması.
2. Öyrənmə. 6, 7, 8 ədədlərinin oxunuşu, yazılışı, tənimsizləşdirilməsi.
3. Bələdçi. 6, 7, 8 ədədlərinə uyğun əşya qruplarının təyini.
4. Müstəqil iş. Dərslik: tap. №1, 2. İD: tap. №1-4.
5. Məsələ həlli. Dərslik: tap. №3. İD: tap. №5.
6. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Şagirdlər 6, 7 və 8 ədədlərini oxumaqla yanaşı, yazmağı da öyrənirlər. Dərsdə bu bacarıqların formalasdırılmasına aid tapşırıqlar yerinə yetirilir.

Müəllimin nəzərinə! Şagirdlər ədədi oxuyan və yanan zaman onun uyğun miqdard, yaxud nişan bildirdiyini hiss etməlidirlər.

Mövzuya yönəltmə. Dərsdə müxtəlif biliklərlə əlaqəli söz assosiasiyaları yaratmaq olar. Məsələn, Altıağac, 6 yaş, saat 6-dir, "yeddi şüşə" oyunu, 1 həftə 7 gündür,

göyqurşağında 7 rəng var, nağıl qəhrəmanı 7 gün 7 ge-cə yol getdi, göyün 7-ci qatı, bayraqımızda 8 guşəli ulduz, səkkizayaq, 8 Mart – Qadınlar günü və s.

Lövhədə hər hansı bir söz yazılır və şagirdlərdən bu sözdə neçə hərf olduğu sorulur. Məsələn, "altı", "yeddi", "səkkiz", "şəftali" və s.

Texniki imkanları olan siniflərdə 6, 7 və 8 ədədləri ilə bağlı videoçarx nümayiş etdirilə bilər. Bu zaman şagirdlərə yönəldici suallar verilib saya uyğun ədədi cavab olaraq almaq olar.

Nümunə.

6 ədədi: www.youtube.com/watch?v=R8QIrKCJVAk
www.youtube.com/watch?v=C4V1nMOeDOc

6, 7 və 8 ədədləri:

www.youtube.com/watch?v=VgVrc7M9e_w

Müəllim masa üzərinə 6, 7 və 8 sayda fərqli əşya (məs.: karandaş, qələm, dəftər və s.) qoyub şagirdlərdən bu əşyaların hər birinin sayını soruşa bilər.

ARAŞDIRMA-MÜZAKİRƏ Araşdırma tapşırığı yerinə yetirilərkən şagirdlərə əlavə suallar vermək olar.

– *Balıqları neçə qruplaşdırmaq olar?* (rənginə, ölçüsü-nə, formasına, sağa-sola hərəkət etmələrinə görə)

Sualları cavablandırarkən, çalışmaq lazımdır ki, şagirdlər fikirləri bitkin şəkildə ifadə etsinlər.


Diferensial təlim

Dəstək. Müəllim şagirdə say çöpləri verib onlardan 6, 7 və 8 çöpdən ibarət qrupları sayıb ayırmağı tapşırıbilər.

Dərinləşdirmə. Müəllim öz masasının səthinə üzərində 6, 7 və 8 ədədləri yazılmış 3 "poçt qutusu" qoyur, şagirdlər isə aq vərəq paylayır. Sonra onlara vərəqdə 6, 7, 8 ədədlərindən birini yazmağı və yazdığı ədəd sayda şar çəkib uyğun qutuya salmağı tapşırı bilər.


ÖYRƏNMƏ Öyrənmə materialını şagirdlərlə müzakirə kimi təşkil etmək faydalıdır. Lövhəyə dairə çəkilihər və daxilinə "?" işarəsi yazılır. Dairənin kənarına 8 ədədini ifadə edən müxtəlif şəkillər (məs.: 8 ayaqlı hörümçək, domino daşları, səkkizguşəli ulduz, səkkizayaqlı dəniz ilbizi, 8 armud və s.) asılır. Şagirdlər ulduzun guşəsini, domino daşlarındakı xalları, hörümçəyin

ayaqlarını sayırlar. Bu şəkillərin 8 ədədi ilə bağlı olduğu müəyyən edilir və dairədə 8 ədədi yazılır. Analoji olaraq bu iş 6 və 7 ədədləri ilə də aparıla bilər.



Sonra 6, 7 və 8 ədədlərinin yazılması üzrə iş aparılır. 6, 7, 8 ədədlərinin çap şəkli və açılmış barmaqlarla təsviri nümayiş etdirilir. Bu mərhələdə ədədlərin havada barmaqla yazılışı da göstərilir. Müəllimin izahından sonra 6, 7 və 8 ədədlərinin hər biri dəftərdə nümunəyə əsasən yazılır.

Şagirdlərə belə videomateriallar təqdim etmək olar:
https://www.youtube.com/watch?v=-_OJ54BhgjQ
<https://www.youtube.com/watch?v=BHQ2MbcSRB8>
<https://www.youtube.com/watch?v=2X-HAFPHBzg>.
 Şagirdlərə nöqtələrin düzülməsi ilə onları sayımanın daha asan variantlarını təqdim etmək olar (*subitasiya*):



Fənlərarası integrasiya. Adətən, şagirdlər 8 ədədini yazımaqdə çətinlik çəkirələr. 8 ədədinin yazılışı "s" hərfinin yazılışı ilə eynidir. Lakin şagirdlər bu hərfin yazılışını hələ keçmədiklərindən 8 ədədinin düzgün yazılışı "s" hərfinin yazılış qaydasını öyrənməyə də kömək edəcəkdir.

Bələdçi Tapşırıqda 6, 7 və 8 ədədlərini də əvvəlki dərslərdə olduğu kimi, konkret-təsviri-müċərrəd prinsipi ilə uyğunlaşdırmaq tələb olunur. Belə ki, şagirdlər əvvəlcə balıqları sayı, sonra onların şərti təsviri olan domino daşlarını müəyyənləşdirir, sonda isə sayı müċərrəd təsviri olan ədədlərlə yazılışını təyin edirlər. "Bələdçi" də verilmiş nümunə şagirdlərə izah edilməlidir. Şagirdlərin düzgün istiqamətləndirilməsi üçün sinfə belə suallar da verilə bilər:

– *Neçə sarı balıq var? Bu balığın sayına hansı domino daşı və ədəd uyğun gəlir?* və s.

Bu tapşırıqda təsvirlərin surətini çıxarıb şagirdlərə paylamaq və onlardan hər bir ədədə uyğun əşya qrupunu müəyyən etmək xahiş oluna bilər.

Sinifdə elektron lövhə varsa, 1-ci şəklə uyğun interaktiv tapşırıqlar da hazırlanmaq olar.

MÜSTƏQİL İŞ

1. Canlıların sayına uyğun ədədlər müəyyən edilir. Müəllim şagirdlərə istiqamətləndirici suallar verməklə cavabların tapılmasına kömək edə bilər:

– *1-ci şəkildə hansı canlı var? Bənövşəyi rəngdə olan balıqların sayı neçədir? Bu ədəd hansı rəngli xanada yazılıb?*

Eyni qaydada suallar verməklə digər şəkillərdə təsvir olunan canlılarla bağlı ədədləri tapmaq olar.

MƏSƏLƏ HƏLLİ

2. Məsələdə su pərisinin hər mücrüyə neçə mirvari yiğdiğini tapmaq tələb olunur.

Çalbetmə. Müəllim masanın üzərinə 3 müxtəlif rəngdə olan karandaşlar (məs.: 2 ədəd qırmızı, 3 ədəd sarı, 4 ədəd göy) qoyur və onları qarışdırır. O, lövhə qarşısına 3 şagird çağırıb onların hər birinə eyni rəngdə olan karandaşları götürməyi tapşırır. Sonra şagirdlərdən onların hər birində neçə karandaş olduğunu soruştur. Bu zaman sinfə müraciət oluna bilər:

– *Yoldaşlarınız karandaşları hansı əlamətinə görə qruplaşdırılar?*

Məsələnin həlli:


- Mirvarılərin neçə rəngdə olduğu müəyyən edilir.
- Mücrülərin sayı tapılır.
- Hansı rəngdə olan mirvarının hansı mücrüyə qoymaçağı təyin edilir.
- Əvvəlcə qırmızı, sonra sarı, axırda isə bənövşəyi mirvarılər sayılır.
- Mirvarılərin sayı uyğun rəngli karandaşla yazılır.

Cavab: 1-ci mücrüdə 7 sarı, 2-ci mücrüdə 8 bənövşəyi, 3-cü mücrüdə 6 qırmızı mirvari olacaq.

Müzakirə. Məsələnin həllinin müxtəlif üsulları araşdırıla bilər. Cavabı yoxlamaq üçün şagirdlər təkrar sayı bilərlər.

3. Məsələdə rənginə və ölçüsünə görə balıqların sayının tapılması tələb olunur.

Çalbetmə. Oyun. Müəllim cütlərlə belə bir oyun təşkil edə bilər. Üzərində böyük və kiçikölçülü sarı və qırmızı rəngdə müxtəlif sayıda dairələr çəkilmiş kartlar üzüaşağı düzülür.



Oyunçular növbə ilə kartları açır və oradakı dairələri əvvəlcə rənglərinə görə qruplaşdırıb hər qrupdakı fiqurların sayını yazır, sonra isə ölçülərinə görə qruplaşdırıb uyğun sayıları yazır:

Məs.: a) kartı seçilibsə, rəngə görə: ● – 4, ○ – 3; ölçüyə görə ○ – 3, ○ – 4.

Məsələnin həlli:

- Hansı rəngdə balıqlar olduğu müəyyən edilir.
- Əvvəlcə sarı, sonra isə yaşılı balıqlar sayılır.
- Böyük və kiçik balıqlar ayrı-ayrı sayılır.
- Sağa və sola üzən balıqlar qruplaşdırılır.

Cavab: yaşıl – 8, sarı – 5; büyük – 6, kiçik – 7; sağa üzənlər – 7, sola üzənlər – 6.
Müzakirə. Akvariumdakı balıqların ümumi sayı qrupların sayından asılı olmayaraq sabit qalır. Ona görə də şagirdlərin diqqətini balıqları müxtəlif əlamətlərə görə qruplaşdırarkən onların ümumi sayının dəyiş-

məz qalmasına yönəltmək lazımdır. Akvariumdakı balıqların sayı 13-dür. Şagirdlərin çoxu 13-ə qədər saymağı bacardıqları üçün cavabı yoxlamaq məqsədilə qruplaşdırıldıqdan sonra onları birgə saymaq olar. Məsələnin həllinə şagirdlərin alternativ yanaşmaları müzakirə edilə bilər.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
6, 7 və 8 ədədlərini barmaqlarını bir-bir açmaqla təsvir edir.	Müşahidə, şifahi sual-cavab	Əl barmaqları, ətrafdakı əşyalar, dərslik, İD
6, 7 və 8 ədədlərini oxumaqla əşya qrupunda uyğun sayıda əşyani ayırır, əşya qrupundakı əşyaları saymaqla 6, 7 və 8 ədədlərini yazır.	Tapşırıq, oyun, yazı	Məktəb ləvazimatları, müxtəlif əşyalar
Bir neçə qrupdan sayı 6, 7 və 8 olan əşya qrupunu müəyyən edir.	Praktik tapşırıq, məsələ həlli	Dərslik, İD
1-dən 6-ya qədər xalların sayını onların düzülüşünə görə müəyyən edir.	Tapşırıq, oyun	Zər, domino daşları, dərslik
1-dən 8-ə qədər dairələrin sayını onluq çərçivədə düzülüşünə görə müəyyən edir.	Tapşırıq, şifahi sual-cavab	Onluq kart, dərslik, İD

Mövzu 7

9 və 10 ədədləri

- **Dərslik:** səh. 25
- **İş dəftəri:** səh. 18

Təlim məqsədləri

- 9 və 10 ədədlərini barmaqlarını açaraq təsvir edir (1.1.4).
- 9 və 10 ədədlərini oxuyur və yazır (1.1.3).
- Onluq çərçivədə 9 və 10 ədədlərinə uyğun sayıda dairələr çəkir (1.1.4).
- 9 və 10 dairənin sayını onluq çərçivədə düzülüşünə görə ani baxışla saymadan müəyyən edir (1.1.4).
- Qrupdan 9 və 10 sayıda əşyani ayırır (1.1.5).

Köməkçi vasitələr: onluq kartlar, birləşən kublar, sayçıqları, rəngli karandaşlar, şəkillər, kartlar.

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Şəkildə təsvir olunan varlıqların sayının müəyyən edilməsi.
- Öyrənmə.** Sayma. 9, 10 sayının oxunuşu, yazılışı, tanınması.
- Bələdçi.** 9, 10 sayına uyğun əşya qruplarının təyini.
- Müstəqil iş.** Dərslik: tap. №1, 2. İD: tap. №1-5.
- Məsələ həlli.** Dərslik: tap. №3. İD: tap. №6.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Mövzu 10-a qədər ədədlərin tanınması, oxunması və yazılıması bacarıqlarının son mövzusu olduğundan şagirdlər dərsdə 9 və 10 ədədlərini oxumaqla yanaşı, onların yazılış qaydasını öyrənəcək, onluq kartda bu ədədlərə uyğun sayıda dairələr olan çərçivələri müəyyən edəcəklər. Təqdim olunan

tapşırıqlarla verilən ədədə uyğun sayıda əşyani ayırmaq bacarıqlarını inkişaf etdirəcəklər.

Müəllimin nəzərinə! Şagirdlər 9 ədədindən sonra 10 ədədinin yazılışı zamanı bu ədədin 2 rəqəmdən ibarət olduğunu soruşa bilərlər. Bu zaman birrəqəmli və iki-rəqəmli ədədlər barədə geniş danışmağa ehtiyac yoxdur. Sadəcə izah olunur ki, on əşyanın sayı 10 kimi ifadə edilir. Bu ədədin niyə belə yazılışı isə “Onluq və təklik” mövzusunda izah olunacaqdır.

Mövzuya yönəltmə. Müəllim lövhə qarşısına 4 şagird dəvət edir. O, müxtəlif sanamalardan istifadə edib şagirdlərdən uyğun ədədləri lövhədə yazmağı xahiş edə bilər. 9 və 10 ədədlərini isə özü yazır. Məsələn, “Bir-iki, bizimki – 1, 2. Üç-dörd, qapını ört – 3, 4” və s., yaxud: “Bir-iki, qırmadi. Üç-dörd, vurmadi. Beş-altı, xurmadı. Yeddi-səkkiz, qurmadi. Doqquz-on, durnadi”.

Texniki imkanları olan siniflərdə uyğun videomateriallardan istifadə edilə bilər:

<https://www.youtube.com/watch?v=FNEJXKTSkYM>

ARAŞDIRMA-MÜZAKİRƏ Şagirdlərə şəkillə bağlı istiqamətləndirici suallar vermək olar:

– *Şəkildə neçə ağaç var? Neçə daş var? Şəkildə neçə ördək balası təsvir olunub?* və s.


Fənlərarası integrasiya. Bu dərsdə söz assosiasiyaları da yaratmaq olar. Şagirdlərin hər bir ədədlə bağlı məlumatları soruşula bilər. Məsələn: “Saat 9-dur, yaşı 10-dur, 10 nömrəli ev, 10 sayılı avtobus” və s. Çox vaxt oğlanlar məşhur futbolçuları tanıırlar. Onlardan 9 və 10 nömrəli məşhur futbolçuların adlarını soruşmaq olar; məsələn, Suares 9, Messi 10 nömrədir.

Əlavə suallar da vermək olar:


– *Sinifda, ətrafinizdə sayı 9, 10 olan əşya adlarını söyləyin.*

ÖYRƏNMƏ

Müəllim 9 və 10 ədədlərini dərslikdə verilmiş konkret-təsviri-mücərrəd (KTM) prinsipinə uyğun əyani şəkildə izah edə bilər. Sınıfdə elektron lövhə varsa, izahı interaktiv formada təşkil etmək olar.




9 və 10 ədədlərinin yazılıması üzrə iş aparılır. Bu ədədlər havada açılmış barmaqlarla göstərilir, birləşən kublar, domino daşları və onluq kartlarla nümayiş olunur, onların yazılışı öyrədilir. Sonra isə 9 və 10 ədədləri dəftərdə verilən nümunəyə əsasən yazılır. Bu zaman 10 ədədinin yazılışına xüsusi diqqət yetirilir, belə ki, o, ikirəqəmli ədəd olduğu üçün bir damada deyil, iki damada yazılıdığı şagirdlərin diqqətinə çatdırılır. Müəllim şagirdlərə nöqtələrin düzülməsi ilə onları saymağın daha asan variantlarını təqdim edə bilər (*subitasiya*):

**BƏLƏDÇİ**

Verilən tapşırıqda 9 və 10 ədədinə uyğun qruplar müəyyən edilir. Şagirdlər nümunəyə əsasən qrupları, uyğun domino daşlarını və ədədi müəyyən etməlidirlər. Müəllim şagirdləri düzgün istiqamətləndirmək üçün yönəldici suallar verə bilər:
– 1-ci şəkildə nə görürsünüz? Ulduzların sayı neçədir?
Bu hansı ədəddir? Hansı domino daşı bu sayı uyğundur? və s.


MÜSTƏQİL İŞ

Dərslikdəki tapşırıqla yanaşı, belə bir tapşırıq da verilə bilər. Kart üzərində qarışiq şəkildə müxtəlif dairələr verilir və şagirdlərə onların sayına uyğun ədədi tapıb onu haşiyəyə almaq tapşırılır.




Vaxt imkan verərsə, belə bir oyun da keçirmək olar.

Cütlərlə oyun: “Çöpdən fiqur düzəldək” oyunu. Cütlər ən çox 10 çöpdən istifadə etməklə müxtəlif fiqurlar (məs.: evcik, qar dənəciyi, yolka, yelkənli qayıq, ulduz, maşın və s.) düzəldirlər. Cütlüyü daxil olan şagirdlər yarışa başlamazdan əvvəl öz aralarında hansı fiquru düzəldəcəklərinə qərar verirlər. Orijinala daha çox oxşayan iş qalib olur. Bu zaman şagirdlər istifadə etdikləri çöplərin sayını söyləyirlər.

**Diferensial təlim**


Dəstək. Çətinlik çəkən şagirdlərə bir neçə saniyə müddətində çöplərdən düzəldilmiş əşya nümunələrinin təsvirləri göstərilə bilər. Şagirdlər nümunə əsasında əşyanın təsvirini qurdugandan sonra şəkildə neçə çöpdən istifadə olunduğunu müəyyən edirlər.

Dərinləşdirmə. Oyunçulara daha mürakkəb təsvirlər yaratmaq tapşırıla bilər. Bu zaman 20-yə qədər çöpdən istifadə etməyə icazə verilir. Sonra isə ən yaxşı təsvir nümayiş etdirilir və istifadə olunan çöplərin sayı söylənilir.

**MƏSƏLƏ HƏLLİ**

3. Məsələdə müxtəlif rəngli şokoladları sayılarına uyğun qutulara yığmaq tələb olunur.

Cəlbetmə. Lövhə qarşısına 6 stul qoyulur və 1-ci şəkildəki kimi düzülür.



Şəkil 1

3 oğlan və 3 qız qarşıya çıxarılır və onlara belə bir tapşırıq verilir:

– Hesab edin ki, kinoteatra gəlmisiniz. 3 rəfiqə kinoteatra birlikdə gəlib. 2 dost da filmə baxmağa birlikdə gəlib. Sonuncu oğlan isə tək gəlib. Siz oturacaqlarda necə oturardınız?

Müəllim uşaqların birlikdə filmə baxmasını qruplaşdırma ilə əlaqələndirir. Məsələ ilə oyun arasında əlaqə qurulur və məsələdə nə tələb olunduğu müzakirə edilir.

Məsələnin həlli:

- Cəmi neçə rəngdə şokolad olduğu müəyyən edilir.
 - Şagirdlər hər rəngdə neçə şokoladın olduğunu sayıqla tapırlar.
 - Şokoladlar sayılarına görə qruplaşdırılır.
 - Hər qutuda neçə yer olduğu müəyyən olunur.
 - Şokoladların sayılarına uyğun qutular müəyyən edilir.
- Cavab: 1-ci qutuda 10 qara, 2-ci qutuda 9 qəhvəyi, 3-cü qutuda 8 ağ şokolad olacaq.

Müzakirə. Müəllim şagirdlərə ağ şokoladları 1-ci qutuya qoymağı təklif edə bilər. Bu zaman qara şokoladları heç bir qutuya yiğmaq mümkün olmayacaq. Eyni qayda ilə ağ şokoladlar 2-ci və qəhvəyi şokoladlar 1-ci qutuya yerləşdirilərsə, sayı 10 olan qara şokoladları heç bir qutuya yiğmaq mümkün olmayacaq. Məsələnin həllinə şagirdlərin alternativ yanaşmaları da müzakirə edilə bilər.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
9 və 10 ədədlərini barmaqlarını bir-bir açmaqla təsvir edir.	Müşahidə, şifahi sual-cavab	Əl barmaqları, ətrafdakı əşyalar, dərslik, İD
9 və 10 ədədlərini oxumaqla əşya qrupunda uyğun sayıda əşyanı ayırir, əşya qrupundakı əşyaları sayıqla 9 və 10 ədədlərini yazar.	Tapşırıq, oyun, yazı	Dərslik, İD, müxtəlif əşyalar
9 və 10 ədədlərini eşitmək və oxumaqla onluq çərçivədə uyğun sayıda dairə çəkir.	Praktik tapşırıq, məsələ həlli	Dərslik, İD, müxtəlif əşyalar
10-a qədər dairələrin sayını onluq çərçivədə düzülüşünə görə müəyyən edir.	Tapşırıq, şifahi sual-cavab	Dərslik, İD
Sayı 9 və 10 olan əşyaları verilmiş əlamətlərə görə ümumi qrupdan ayırrı.	Tapşırıq, oyun, məsələ	Dərslik, İD, say çöpləri

Mövzu 8

Sıra sayıları

- **Dərslik:** səh. 27
- **İş dəftəri:** səh. 20

Təlim məqsədləri

- Ardıcıl düzülmüş 10-a qədər əşyanın hər birinin sıradə neçənci yerləşdiyini müəyyən edir (1.1.9).
- Ardıcıl düzülmüş əşyalar arasında söylənilən sıra nömrəsinə görə əşyanı göstərir (1.1.9).
- Ardıcıl düzülmüş 10-a qədər əşyanın bir-birinə nəzərən neçənci yerləşdiyini müəyyən edir (1.1.9).

Köməkçi vasitələr: kiçik toplar, düymələr, say çöpləri, rəngli karandaşlar, müxtəlif əşyalar, ədəd kartları, “ilan və nərdivan” oyunu çəkilmiş təsvir.

Dərsin qısa planı

- 1. Araşdırma-müzakirə.** Uşaqların sıra nömrələrinin müəyyən edilməsi.
- 2. Öyrənmə.** Yarışçıların neçənci yerdə olduğunu təyin etmək.
- 3. Bələdçi.** Kubların sıra nömrəsinin təyini.
- 4. Müstəqil iş.** Dərslik: tap. №1, 2. İD: tap. №1-6.
- 5. Məsələ həlli.** Dərslik: tap. №3. İD: tap. №7,8.
- 6. Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər 10-a qədər əşyanın sıra nömrəsini və bir-birinə nəzərən neçənci yerləşdiyini “birinci”, “ikinci” və s. sözləri ilə müəyyən edirlər. Onlar həmçinin qaçış iştirakçılarının yarışı neçənci başa vurmaları barədə fikir bildirirlər. Yarışın

nəticəsini əks etdirən reyting cədvəli də sıra sayıları ilə qeyd olunur. Şagirdlərə izah edilir ki, əşyanın yeri hansısa başqa bir əşyaya nəzərən müəyyən edilir. Məsələn, “pəncərə tərəfdən birinci parta”, yaxud “arxadan ikinci parta” və s. Bu baxımdan sıra sayıları fəza təsəvvürleri ilə çox sıx bağlıdır. Məsələn, “sağdan birinci”, “soldan ikinci”, “yuxarıdan birinci”, “aşağıdan üçüncü” və s. Dərsdə şagirdlər “birinci” və “sonuncu” anlayışları ilə də tanış olurlar.

Müəllimin nəzərinə! Ədədin kəsb etdiyi mənalardan biri də obyektin yerini bildirməkdir. Sıra sayılarının “Ədədlər” bölməsində verilməsinə baxmayaraq bu iki anlayışı qarşıdırmaq olmaz. Şagirdlər sıra sayıları ilə miqdardı saylarını fərqləndirməlidirlər. Miqdardı sayları ilə kifayət qədər tanış olduqdan sonra sıra sayılarını başa düşmək asanlaşır. Belə ki, sıra sayıları miqdardı deyil, obyektin yerini, yaxud ranqını bildirir.

Əşyaları (yaxud obyektləri) sıraya düzdükdə onların yeri sıra sayıları ilə təyin edilir. Bu obyektlər ədədlərin özü də ola bilər. *Ədədi ardıcılıq, sıralar, çoxhədlilər* və digər anlayışların öyrənilməsində sıra sayılarının böyük əhəmiyyəti vardır.

Mövzuya yönəltmə. Sıra sayılarını izah etmək üçün şagirdləri sıraya düzəmək olar. Sıranın haradan başlanması və birinci kimin və ya hansı əşyanın olması şagirdlərin diqqətinə çatdırılır. Məsələn, müəllim lövhə qarşısına 6 şagird çağırıb sıraya düzər. Əvvəlcə sağdan kimin neçənci olduğunu sayıqla soruşa bilər: “Uşaqlar, Nərgiz neçənci dayanıb?” və s. Bu zaman fərqli nəticələrin alındığı vurğulanmalıdır.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığı belə əyanıləşdirmək olar. Lövhə qarşısına avtobus oturacaqlarına bənzər bir-birinin arxasında 7 stul düzüb 6 şagird dəvət olunur. Onları dərslikdə verilmiş qaydada əyləşdirməklə sonuncu stul boş saxlanılır. Müəllim Səbinə ilə Samirin yerini dəyişib şagirdlərdən soruşa bilər:


– *Səbinə indi neçənci yerdə oturub?*

Dərslikdə olmayan suallar da verilə bilər:

– *Neçənci sinifdə oxuyursunuz? Sən neçənci partada oturmussan? Sinfiniz neçənci mərtəbədə yerləşir?* və s.

ÖYRƏNMƏ Uşaqların finiş çatma ardıcılılığı söylənilir. Hər bir uşağın yerinin onun sıra nömrəsi ilə ifadə olunduğu bildirilir. Sıra sayılarından mağaza, kitabxana, yelləncək və s.-də növbədəki yerinin səsləndirilməsində istifadə olunur.

“İlan və nərdivan” oyunu. Oyun 3 şagirdlə yerinə yetirilir. Hər kəs START xanasına bir düymə yerləşdirir.



Üzərndə 1, 2, 3 yazılmış kartlar qarışdırılaq üzü-aşağı parta üzərinə qoyulur. I oyuncu kartlardan birini açır və sinfə göstərir. Sonra kartı yerinə qoyub qarışdırır. O, düyməsini xanalar üzrə açdığı kartdakı ədəd qədər saymaqla sürüsdürür. Düymə nərdivanın ayağı olan xanaya çatarsa, o, dərhal nərdivanın yuxarı hissəsi yerləşən xanaya sürüsdürülür. Düymə ilanın başı olan xanaya düşərsə, bu zaman o, ilanın quyuğu olan xanaya sürüsdürülür (məs.: əgər düymə 2 xanasına çatırsa, o, 4 xanasına, 7 xanasına çatırsa, 9 xanasına, 8 xanasına çatırsa, 4 xanasına sürüsdürülür). Bu qayda ilə növbə digər oyuncuya keçir. Oyuncular finiş çatana qədər kartlar açılır və düymələri sonuncu durduğu xanadan sürüsdürməkdə davam edirlər. Oyunçuların reytingi finiş çatma ardıcılığına görə müəyyən olunur: finiş kimin birinci, kimin ikinci, kimin isə sonuncu çatdığı elan edilir.

Qeyd. “İlan və nərdivan” oyununu zərlə də oynamaq mümkündür. Lakin sayı 10 olan xanalar üzrə zərin 5 və 6 xalının 2 dəfə düşməsi oyun vaxtını qısalda bilər ki, bu da uşaqlarda oyuna marağın azaldır. Çərçivələrin sayı 20, 30, ..., 100 olduğu halda oyun zərlərlə aparıla bilər.

BƏLƏDÇİ Tapşırıqda kublar üst-üstə qoyulmuşdur. Nümunədə verilmiş kublardan mavi rəngdə olan kubun birinci olduğu qeyd edilmişdir. Bu o deməkdir ki, kublar aşağıdan başlayaraq sıralanmışdır.

Nümunəyə əsasən şagirdlər digər kubların da sıra nömrəsini müəyyən etməlidirlər. İkinci kub qırmızı, üçüncü – yaşıl və s. Sualı başqa şəkildə də qoymaq mümkündür: kubun rəngi söylənir, şagirdlər isə onun neçənci olduğunu deyirlər, məs.: sarı – beşincidir, yaşıl – üçüncüdür və s.

MÜSTƏQİL İŞ 1. Tapşırığı yerinə yetirərkən finiş zolağına diqqət vermək lazımdır. Finiş zolağı kimin birinci olduğunu təyin etməyə imkan verir. Finişə yaxınlaşan birinci atlı Anardır. Deməli, üçüncü yerdə Samir, dördüncü yerdə Lalə olacaq.


Fənlərarası integrasiya. Hər şagirdə adını yazmaq və adında 1-ci, 3-cü və s. hərfli söyləmək tapşırılır. Bu tapşırığı başqa cür də yerinə yetirmək olar. Məsələn, şagirdin adı Nizamidir. Onun adında “A” hərfinin neçənci olduğunu soruşturulur. Tapşırığı eyni qaydada müxtəlif şagirdlərlə də yerinə yetirmək olar.

3. Məsələdə Anar və Elxanın evləri arasında neçə ev olduğunu müəyyən etmək tələb olunur.


Cəlbetmə. Müəllim lövhə qarşısına 3 şagird çağırıb onları sıraya düzür və sinfə müraciət edir:

– *Sizə nəzərən soldan 1-ci kimdir? Sağdan 1-ci kimdir? Soldan 2-ci kimdir? Sağdan 2-ci kimdir? Nə üçün sağdan və soldan 2-ci dedikdə eyni şagird oldu? (çünki o, ortada yerləşir və hər iki kənardan eyni uzaqlıqdadır).*

Evləri dəftərlərlə, məktəb və kitabxananı isə kitablarla əvəz edib məsələni şəkildəki kimi modelləşdirmək olar.



Müəllim məsələnin üçmərhələli olduğunun şagirdlər tərəfindən başa düşüldүүнө əmin olmalıdır: 1) Anarın evi müəyyən olunur; 2) Elxanın evi müəyyən olunur; 3) bu iki ev arasında neçə ev olduğu tapılır. Məsələni lövhədə aşağıdakı kimi sxematik də təsvir etmək mümkündür.



Məsələnin həlli. Qeyd edildiyi kimi, məsələ 3 mərhələdə həll olunur. Əvvəlcə Anar və Elxanın evləri təyin edilir. Sonra isə onların arasındaki evlərin sayı müəyyən olunur.


- Məktəbdən sağ tərəfə olan istiqamət müəyyən edilir.
- Həmin istiqamətdə sayaraq 2-ci ev – Anarın evi təyin edilir. Uyğun düzbucaqlının içində “A” hərfi yazılır.
- Kitabxanadan sol tərəfə olan istiqamət müəyyən edilir.
- Həmin istiqamətdə sayaraq 1-ci ev – Elxanın evi təyin edilir. Uyğun düzbucaqlının içində “E” hərfi yazılır.
- Anar və Elxanın evləri arasında olan evlər sayılır.

Cavab: Anar və Elxanın evləri arasında 2 ev var.

Müzakirə. Məsələni başqa cür də həll etmək olar. Anar və Elxanın evləri müəyyən edildikdən sonra bütün tikililər soldan-sağa nömrələnir:

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Əşyanın adını eşitdiyi əşyanın sıradə neçənci yerləşdiyini müəyyən edir.	Şifahi sual-cavab, tapşırıq	Toplar, dərslik, İD
Ardıcıl düzülmüş əşyalar arasında söylənilən sıra nömrəsinə görə əşyani göstərir.	Müşahidə, şifahi sual-cavab	Rəngli karandaşlar, otaq əşyaları, dərslik, İD
Bir sıradə düzülmüş 10-a qədər obyektlər arasında ikisinin bir-birinə nəzərən neçənci yerləşdiyini müəyyən edir.	Tapşırıq, müşahidə, oyun, məsələ həlli	“İlan və nərdivan” oyunu, məktəb ləvazimatları, müxtəlif əşyalar, dərslik



Anar və Elxanın evlərinin soldan neçənci olduğu sorusulur. 3 və 6-ci evlər arasında 4-cü və 5-ci evlər var. Məsələni fərqli üsulla həll edən şagirdlərin yaxınlaşmaları müzakirə edilir.

Diferensial təlim

Dəstək. Hər bir evin sağdan neçənci olduğu müəyyən edilir.

Dərinləşdirmə. Əvvəlcə hər bir evin sağdan və soldan neçənci olduğu soruşulur. Məsələn, Anarın evi sağdan 2-ci, soldan isə 6-cıdır. Tapşırığı bir qədər də mürəkkəbləşdirmək üçün qonşu evlərin sağ və soldan neçənci olduğunu soruşturmaq olar, məsələn, soldan 4 və 5-ci evlər sağdan 4 və 3-cü evlərdir.

Layihə. Şagirdlərə vərəqdə ən çox xoşladıqları 10 şəkil yapışdırmaq tapşırılır. Bu, maşın, çiçək, heyvan şəkilləri, yaxud çizgi filmi stikerləri, herbari, futbolçu şəkli və s. ola bilər. Şagirdlər seçdikləri şəkilləri daha çox xoşladıqları şəkildən başlayaraq daha az xoşladıqları ardıcılıqla yapışdırırlırlar. Hər şəkin altında nömrəsi qeyd olunur. Beləliklə, məsələn, əgər maşın şəkilləri yapışdırılsara, 1-ci yerdə ən çox xoşladığı maşının, 10-cu yerdə isə nisbətən az xoşladığı maşının şəkli olacaq.

Ümumiləşdirici dərs

- Dərslik: səh. 29
- İş dəftəri: səh. 22

Köməkçi vasitələr: say çöpləri, ədəd kartları, müxtəlif əşyalar.

Dərsin məzmunu. Ümumiləşdirici dərsin əsas məqsədi şagirdlərin bölmə üzrə qazandıqları bilik və bacarıqları bir daha yoxlamaq və onların zəif cəhatlərini aşkar etməkdən ibarətdir. Bu məqsədlə bölmədə öyrənilmiş anlayışlar ümumiləşdirilməli və bir-biri ilə əlaqələndirilərək daha da möhkəmləndirilməlidir. Məsələn, 10-a qədər sayma, yazma, tanıma və oxuma bacarıqlarını formalasdırıqdan sonra onlar sıra sayıları ilə əlaqələndirilir. Dərsdə şagirdlər 0-10 ədədlərinə uyğun müxtəlif tapşırıqlar yerinə yetirirlər.

Müəllimin nəzarına! Müəllim yerinə yetirilən tapşırıqlar əsasında şagirdlərin hansı mövzuları zəif bildiklərini müəyyənləşdirə bilər. Demək olar, bütün şagirdlər 0-10 dairəsində ədədləri yaxşı bilir. Əsas çətinliklər ədədi tanıma bacarıqlarının formalasdırılmasında hiss olunur. Verilmiş ədədin miqdar, say, yaxud da nişan bildirməsini şagird müxtəlif məsələlər həl etməklə vərdişə çevirir. Hər bir məsələnin sinifdə bütün şagirdlərin iştirakı ilə müzakirə edilməsi vacibdir. Səhv'lərlə işin təşkili müəllim üçün əsas prioritətdən dərdir. Hər hansı tapşırığın yerinə yetirilməsində çətinlik çəkən şagirdə istiqamətləndirici suallarla yardım oluna bilər.

Mövzuya yönəltmə. Bölmə üzrə öyrənilən sözlər şagirdlərə xatırladılır, hər anlayış səsləndikcə onun məzmunu ilə bağlı izahlar verilir, nümunələr göstərilir. Dərslikdə uyğun mövzuları vərəqləyərkən şagirdlərə bu anlayışları bir daha xatırlatmaq olar. Ədədləri səsləndirərkən şagirdlər barmaqları ilə müvafiq ədədi təsvir edə bilərlər.

Bölmə üzrə təkrarlanan anlayışlar: say, saymaq, sıfır, bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, sıra sayıları, birinci, ikinci, ...

Dərsdə aşağıdakı videomateriallardan istifadə etmək olar:

<https://www.youtube.com/watch?v=YMvb4F03IN0>. Müxtəlif interaktiv tapşırıqlar da yerinə yetirmək olar: <https://www.topmarks.co.uk/learning-to-count/underwater-counting>.

Aşağıdakı interaktiv tapşırıqla şagirdlərin sürətli sayma bacarığını yoxlamaq olar:

<https://www.education.com/game/counting-in-the-kitchen/>

TAPŞIRIQLARIN HƏLLİ

1. Tapşırıqda uşaqlardan kimin səhv saydığı müəyyən olunur.

Cəlbetmə. Müəllim masanın üstündə hansı rəngdə fiqurlar olduğunu soruşa bilar. Bu zaman məsalədə fiqurların formasına deyil, yalnız onların rənginə fikir vermək lazımdır.

Məsələnin həlli:

• Əvvəlcə Lalənin cavabı yoxlanılır: "4 sarı və 5 göy fiqur var".

• Sarı və göy fiqurlar sayılır.

• Lalənin cavabı ilə müqayisə edilir.

• Samirin cavabı yoxlanılır: "6 yaşıl və 4 qırmızı fiqur var".

• Yaşıl və qırmızı fiqurlar sayılır.

• Samirin cavabı ilə müqayisə edilir.

Cavab: qırmızı fiqur – 4, sarı – 5, yaşıl – 6, göy – 2. Lalənin cavabı səhvdir.

Müzakirə. Cavabı yoxlamaq üçün əvvəlcə şagirdlər-dən masanın üzərində hər rəngdə neçə fiqur olduğunu soruşulur:

– Neçə qırmızı fiqur var? Neçə sarı fiqur var? Neçə yaşıl fiqur var? Neçə göy fiqur var?

Qırmızı fiqur – 4, sarı – 5, yaşıl – 6, göy – 2. Lalə 4 sarı və 5 göy fiqur olduğunu söylədiyi üçün səhv edir. Samir isə 6 yaşıl və 4 qırmızı fiqur olduğunu söylədiyi üçün doğru cavab verir.

Məsələni fərqli şəkildə həll edən şagirdin həll ya-naşmaları (məs.: sadəcə yaşıl və qırmızı fiqurları sayıb Samirin doğru, Lalənin isə yanlış qərar verməsi) müzakirə edilir.

2. Məsələni həll edərkən konkret-təsviri-müçərrəd principini gözləmək lazımdır. Ona görə də əvvəlcə bütün qutular nəzərdən keçirilir. Müəllim istiqamətləndirici suallar verə bilər:

– Şəkildə neçə qutu var? Qutulara nə qoyulub?

Bundan sonra isə diqqət onluq çərçivələrə yönəldilir və çərçivələrdə neçə dairə olduğunu soruşulur. Lap sonda ədədlər soruşulur və uyğunluq müəyyən olunur.

Cütlərlə praktik iş. 2 şagird ayağa qalxır. Birinci şagird ədədləri ardıcıl söyləyərək əl çalır. O hər hansı ədədə çatıb dayanır (məs.: 1, 2, 3, 4). İkinci şagird 10-a qədər davam edərək ədədləri ardıcıl söyləyir və əl çalır (5, 6, 7, 8, 9, 10).

3. Məsələdə Samirin Anargilə getməsi üçün keçəcəyi mərtəbələri müəyyən etmək tələb olunur. Bu tapşırıq şagirdlərdə hər hansı ədəddən başlamaqla (məs.: 4-dən) 10-a qədər sayma bacarıqlarının təkmilləşdirilməsinə xidmət edir.

Cəlbetmə. Müəllim lövhə qarşısına 5 stul düzür və 5 şagird stullarda ayləşir. Şagirdlərə 1-dən 5-ə qədər ədəd kartı verilir. Əlində 2 ədədi tutmuş şagirdə qalxıb 5-ci şagirdin yanına getmək tapşırılır. Sinfə sual verilir:

– Anar hansı nömrəli stulların yanından keçdi?

Məsələnin həlli:

- Şəkildə liftin düymələrinin düzülüş ardıcılılığı müəyyən edilir.
- Düymələr arasında 4 ədədi tapılır.
- 4-dən başlayaraq 10-a qədər ədədlər ardıcıl sadalanır.

Müzakirə. Şagirdlər düymələrin düzülüşünə görə sahəvən 4-6-8-10, yaxud 5-7-9 ardıcılığını söyləyə bilərlər. Bu zaman müəllim şagirdlərin diqqətini liftin düymələrinin 2-2 düzüldüyünə yönəldir və liftin mərtəbələri 1-1 qalxığı qeyd edilir.

Məsələ həll edildikdən sonra şagirdlərə şərtdə dəyişiklik etməklə məsələ ilə bağlı müxtəlif suallar vermək olar:

– *Tutaq ki, Anar 7-ci mərtəbədə yaşayır. Onda Samir hansı mərtəbələri qalxmalıdır?*

4. Məsələdə müəyyən qayda ilə səbətlərə yiğilmiş portağallar təsvir olunur və 3-cü səbətdə neçə portağal olduğu soruşulur.

Cəlbetmə. Müəllim lövhədə belə bir sxem çəkib soruşa bilər:

– *Dairələr hansı qayda ilə düzülmüşdür?*

a)



b)



Məsələnin həlli:

- Portağalların yiğilma qaydası müəyyən edilir.



- Boş səbətdə portağalların sayı tapılır.

Cavab: 4.


Müzakirə. Qayda sağdan-sola müəyyən olunur: 2-3-4-5-6. Sual cavablandırıldıqdan sonra müəllim şagirdlərin tapşırığı nə dərəcədə anladıqlarını müəyyən etmək və onlarda proqnozlaşdırma bilmə bacarığı aşılamaq məqsədilə şərtdə dəyişiklik edə bilər:

– *Əgər 1-ci səbətdə 7, 2-ci səbətdə 6 portağal olsayıdı, növbəti səbətlərdə neçə portağal olardı?*

Diferensial təlim


Dastək. Müəllim əvvəlcə 1 ədəd seçir (məs.: 5). Şagirdlər həmin ədəddən başlayaraq 10-a qədər sayırlar. Sonra müəllim 2 ədəd seçir. Şagirdlər 1-ci ədəddən başlayaraq 2-ci ədədə qədər sayırlar; məsələn, 3-dən 7-yə kimi.

Dərinləşdirmə. Məsələ bir qədər fərqli verilə bilər: – *Şəkildə boş yerdə neçə dairə olmalıdır?*



Vaxt qalarsa, “İlan və nərdivan” oyununun fərqli variantlarını vermək olar.

“İlan və nərdivan” oyunu. Oyun 2 nəfərlə yerinə yetirilir. Hər biri öz düyməsini START xanasına yerləşdirir. Üzərində 1, 2, 3 yazılmış kartlar üzüsağı parti üzərinə qoyulur. I oyuncu kartlardan birini açır və hamiya göstərir. Sonra kartı yerinə qoyub qarışdırır. O açdığı kartdakı ədəd qədər saymaqla düyməni irəli sürüşür. Düymə nərdivanın ayağı olan xanaya düşərsə, o zaman düymə dərhal nərdivanın yuxarı başı yerləşən xanaya sürüşür. Düymə ilanın başı olan xanaya düşərsə, o zaman ilanın quyuğu olan xanaya sürüşür (bizim halda: 3 xanasına düşən oyuncu 1 xanasına, 8 xanasına düşən oyuncu 10 xanasına). Növbə digər oyuncuya keçir. Finiş çatma sırası ilə oyuncuların reytingi müəyyən olunur. Nəticədə şagirdlər finiş kimin birinci, kimin ikinci, kimin isə sonuncu çatdığını müəyyən edirlər.



3-cü BÖLMƏ

ƏDƏDLƏRİN MÜQAYİSƏSİ

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 9	Azdır, çoxdur	1	30	24
Mövzu 10	Ədədlərin müqayisəsi	1	33	26
Mövzu 11	Ədəd oxu	1	35	28
Mövzu 12	Sıralama	2	37	30
	Ümumiləşdirici dərs	2	40	32
	CƏMI	7		

Bölmənin qısa icmali

3-cü bölmə “azdır-çoxdur”, “ədəd oxu” anlayışları, ədədlərin müqayisəsi, ədəd oxunda ədədlərin təsviri, iki-iki sayma, sıralama bacarıqlarını əhatə edir. Bölmə iki qrupa daxil olan əşya sayılarının müqayisəsi, “ədəd oxu” anlayışı və “sıralama” mövzularını əhatə edir. Şagirdlərdə ədədləri müqayisəetmə bacarıqları konkret-təsviri-mücmərəd mərhələləri üzrə formalasdırılır. Bunun üçün müqayisə nişanlarının rəmzi obrazı kimi timsah ağızından istifadə olunur. Belə ki, timsahın ağızı həmişə sayı çox olan tərəfə açılır. Ədədlər bərabər olduqda isə timsah düz baxır və ağızı bağlı vəziyyətdə olub bərabərdir işarəsinə bənzəyir.

İki əşya qrupunu sayına görə müqayisə edərkən “azdır”, “çoxdur”, “eyni saydadır” sözlərindən istifadə edilir. Saymadan, gözəyari iki əşya qrupunun hansının çox, yaxud az olduğu müəyyən edilir. Beləliklə, əşyalar qrupundakı əşyaların miqdarı ədədlə, ədədlər arasındaki münasibətlər isə müqayisə işarələri ilə ifadə olunur. Ədədlərin müqayisəsini izah edərkən ədədlərin kiçikdən böyüyə olmaqla sıralanmış ox üzərində təsvir edilməsi ədəd təsəvvürlerinin formalasdırılması üçün çox əhəmiyyətlidir. Bu məqsədlə də “ədəd oxu” anlayışı verilir. Hansı ədədin kiçik, hansının isə böyük olması ədəd oxunda vizuallaşdırılmış təsvirə görə daha asan qavranılır. “Ədəd oxu” anlayışından sonra “sıralama” anlayışı verilir: *sıralama verilmiş ədədlərin ya artan, ya da azalan sıra ilə düzülməsidir*.

Nəyə diqqət yetirməli?

1-ci sinifdə yalnız iki əşya qrupunun müqayisəsindən danışılır. Üç və daha çox əşya qruplarının müqayisəsi isə sonrakı siniflərdə tədris ediləcəkdir. Müəllimlərin ədədlərin müqayisəsini öyrədərkən daha çox qarşılaşıqları problem bir neçə ədədin artan, yaxud azalan sıra ilə düzülməsini öyrədən zaman yaranır. Bu problem “ədəd oxu” anlayışının verilməsi ilə asanlıqla həll olunur.

Riyazi dilin inkişafı

Riyazi terminlərdən düzgün istifadə etmək məqsədilə əvvəlcə verilmiş iki qrupun hansında daha çox əşya olduğu müəyyən edilir və “azdır”, “çoxdur”, “eyni saydadır” sözləri ilə şifahi olaraq ifadə olunur. Sonra bu fikir riyazi simvollarla yazılır. Hər hansı bir bitmiş riyazi fikir riyazi simvol və işarələrlə təqdim edilir. Dilimizdə olan ənənəvi riyazi ədəbiyyatda “riyazi cümlə” termini ilə rastlaşmasaq da, xarici ədəbiyyatlarda “number sentences” anlayışı geniş yayılmışdır. Yerli ədəbiyyatda riyazi ifadə dedikdə ədəd və əməllərdən ibarət ifadə nəzərdə tutulur. “Riyazi ifadə” və “riyazi cümlə” anlayışlarını qarışdırmaq olmaz. Məsələn, bərabərliyin sağ və sol tərəfləri riyazi ifadə, bərabərliyin (yaxud bərabərsizliyin) özü isə riyazi cümlədir.

Bölmədə məniməsədilən riyazi anlayış və terminlər: *azdır, çoxdur, eyni saydadır, böyükdür, kiçikdir, bərabərdir, ədəd oxu, sıralama*.

Öncədən vacib olan bilik və bacarıqlar:

- Bir neçə əşyadan ibarət iki əşya qrupundakı əşyaları saymadan hansında daha çox əşya olduğunu təxminetmə.

Fənlərarası integrasiya

Azərbaycan dili dərslərində böyük və kiçik hərflərlə tanış olurlar. Bu hərflər həm yazılış formasına görə, həm də ölçüsünə görə fərqlənir. Bu baxımdan ölçüsünə görə hərflər müqayisə olunur. Həyat bilsisi və informatika fənlərində öyrənilən obyektlər ölçüsünə görə müqayisə edilir. Təsviri incəsənət fənnində isə təsvir edilən obyektlər perspektivə uyğun olaraq müxtəlif böyüklükdə təsvir olunur.

Mövzu 9

Azdır, çoxdur

- Dərslik: səh. 30
- İş dəftəri: səh. 24

Təlim məqsədləri

- İki əşya qrupunu "azdır", "çoxdur" və "eyni saydadır" sözlərindən istifadə etməklə müqayisə edir (1.3.1).
- Əşyaları iki qrupa ayırır və hər birində olan əşyaların sayını müəyyən edir (1.1.5).
- Verilən qrupla eyni sayıda, ondan çox və ya az sayıda elementi olan qrup yaradır (1.1.5).
- İki kəmiyyətin müqayisəsi daxil olan hekayəli məsələləri (şəkil və söz) həll edir (1.3.1).
- Saymadan iki qrupun hansında daha çox, yaxud daha az əşya olduğunu təxmin edir (1.3.5).

Dərsin qısa planı

- 1. Araşdırma-müzakirə.** Topların sayının müqayisə edilməsi.
- 2. Öyrənmə.** "Azdır", "çoxdur" və "eyni saydadır" sözlərindən istifadə etməklə müqayisə.
- 3. Bələdçi.** Kitabların sayının müqayisəsi.
- 4. Müstəqil iş.** Dərslik: tap. №1, 2. İD: tap. №1-7.
- 5. Məsələ həlli.** Dərslik: tap. №3- 5. İD: tap. №8, 9.
- 6. Formativ qiymətləndirmə.**

Köməkçi vasitələr: onluq kartlar, kiçik toplar, düymələr, say çöpləri, rəngli karandaşlar, müxtəlif əşyalar.

Dərsin məzmunu. Dərsdə şagirdlərdə verilmiş qrupda eyni sayıda, ondan çox və ya az sayıda elementi olan qrup yaratmaq, iki qrupu "azdır", "çoxdur" və "eyni saydadır" sözlərindən istifadə etməklə müqayisə etmək bacarıqları formalaşdırılır.

Mövzuya yönəltmə. Müəllim masanın üstünə iki fərqli rəngdə karandaşlar düzür və soruşur:

- *Masada hansı rəngdə karandaş var? Hansı çoxdur? Hansı azdır?*

ARAŞDIRMA-MÜZAKİRƏ Bu tapşırığı əyani olaraq müxtəlif əşyalarla (məs.: kiçik toplar, düymələr, meyvələr, rəngli kağızlardan kəsilmiş fiqurlar və s.) yerinə yetirmək olar.

Cütlərlə iş. Yanaşı əyləşmiş şagirdlərə karandaşlarını sahib kimdə çox, kimdə az, yaxud eyni sayıda olduğunu müəyyən etmək tapşırıla bilər. Dərslikdə verilən "Səbətlərdə topların sayını necə bərabərşədirmək olar?" suali şagirdlərdən yaradıcı düşünmə tələb edir. İki müxtəlif qrupdakı əşyaların sayını bərabərşədirməyin fərqli yolları ola bilər: bir qrupdakı əşyaları o biri qrupa qoymaqla; sayı çox olan əşyaları ayırmalı; hər iki qrupdan müxtəlif sayıda əşyaları ayırmalı və s.

Müəllimin nəzərinə! İki əşya qrupunu sayca müqayisə etməyi başa salmaq üçün bir qrupa daxil olan əşyaları digər qrupa daxil olan əşyalarla qarşılaşdırmaq lazımdır. Ümumiləşdirmə apararaq qeyd edilə bilər

ki, iki qrupa daxil olan əşyaları hər zaman qarşılaşdırmaq mümkün olmur. Ona görə də iki qrupdakı əşyaları sayca müqayisə etmək üçün onları saymaq lazımdır. Bu biliklər yuxarı siniflərdə "çoxluğun gücü" anlayışını başa düşmək üçün əsas yaradır.

ÖYRƏNMƏ Hər sütun boyunca göy və qırmızı bir-leşən kublar qarşılaşdırılaraq müqayisə edilir. Daha sonra isə onluq kartlardakı uyğun rəngli dairələr sayılır. Hər üç sütun boyunca kubların və uyğun dairələrin sayıları müqayisə olunur. Müəllim dərsi əyanılışdırırmək üçün digər konkret əşyalardan da istifadə edə bilər (məs.: karandaşlar, dəftərlər, say çöpləri, düymələr və s.). O, bir neçə oğlan və qızı lövhə qarşısına çağırıb qızların sayı ilə oğlanların sayını müqayisə etməyi tapşırıa bilər.

Oyun. "Əşyadan az (və ya çox) olan hansı əşya var?" oyunu. Sınıfdə olan hər hansı bir əşyanın adı çəkilir və sınıfda əşyalar arasında ondan az, yaxud çox olan başqa əşyalar sadalanır, məsələn, "pəncərələrdən az nə var?" Şagirdlər növbə ilə sınıfda pəncərədən az olan əşyaların adlarını söyləyirlər. Ən çox əşya söyləyən şagird qalib hesab olunur.

BƏLƏDÇİ Nümunədə verilmiş kublar sayılır, "azdır", "çoxdur" və "eyni saydadır" sözlərindən istifadə etməklə müqayisə olunur. Sonra hər bir sütundaki kitablar sayilaraq müqayisə edilir.

MÜSTƏQİL İŞ 1. Tapşırıqların yerinə yetirilmə ardıcılılığına diqqət vermək lazımdır. Şagirdlər əvvəlcə konkret əşyaları, sonra isə təsvir olunmuş dairələri müqayisə edirlər.

MƏSƏLƏ HƏLLİ 3. Məsələdə Aynurun kublarının sayının 9-dan az olduğunu bilərək qutuların hansının ona məxsus olduğunu müəyyən etmək tələb olunur. *Cəlbetmə.* Lövhədə nöqtələr çəkməklə məsələni izah etmək olar.

Məsələnin həlli:

- Hər qutudakı kublar sayılır.
- Hər qutudakı kubların sayı 9-la müqayisə olunur.
- İçində sayı 9-dan az kub olan qutu müəyyən edilir.

Cavab: Aynurun kubları sol qutudadır.

Cavabı yoxlamaq üçün sual verilə bilər:

– *Na üçün sağ qutu Aynurun ola bilməz?*

4. Samirin ovcundakı fındıqların 3-dən çox, 5-dən az olduğunu bilərək onların sayını tapmaq tələb olunur. *Cəlbetmə.* Müəllim bu tapşırığı oyun kimi də apara bilər: "*Əlimdə 1-dən çox, 3-dən az düymə var. Əlimdə neçə düymə var?*"

Şagirdlər parta yoldaşları ilə oyunu cütlərlə də davam etdirə bilərlər.

Məsələnin həlli:

- İki əşya qrupu yaradılır: birincidə 3, ikincidə isə 5 əşya (məs.: düymələr, say çöpləri, yaxud rəngli fiqurlar) olur. Ortaya isə boş qutu qoyulur.

- Boş qutuya bir-bir karandaşlar əlavə olunur və hər dəfə də o, digər iki qrupdakı əşyalarla müqayisə edilir.
- Cavab:* Samirin ovçunda 4 findiq var.

Cavabı yoxlamaq üçün 4 şagird arasında əvvəlcə 3 əşyani, sonra isə 5 əşyani paylamaq olar. 3 əşyanın 4 şagirdə çatmadığı, 5 əşyanın isə artıq olduğu görünür.


5. Məsələnin şərti bir sualdan ibarətdir: "Anar Laləyə neçə dəftər versə, Lalənin daftarı Anarın dəftərindən çox olar?" Şərtdə "ən az" ifadəsi işlədilmədiyindən məsələnin cavabı birqiyəmtli deyil. Bu isə məsələni müxtəlif üsullarla həll etmək imkanı yaradır.

Cəlbetmə. Müəllim bir əlinə 1, digərinə isə 3 düymə (yaxud say çöpü) qoyur və sinfə müraciət edir:

— Hansı əlimdə daha çox düymə (çöp) var? Hər əlimdə eyni sayda düymə (çöp) olması üçün bir əlimdən neçə düyməni o birinə qoymalıyam?

Məsələnin həlli:

- Dəftərdə (yaxud lövhədə) sol tərəfdə 7, sağ tərəfdə isə 3 dairə çəkilir (Şək.1).
- 7 dairənin üzərindən bir-bir xətt çəkməklə 3 dairənin yanına əlavə olunur.



• Hər dəfə 1 dairə soldan silinib sağa əlavə olunduqda qruplar müqayisə edilir.

Cavab: 3, 4 və s.

Cavabı yoxlamaq üçün hər iki tərəfdəki dairələrin sayı müqayisə olunur.

Diferensial təlim

Dəstək. Düymələrin say fərqi 2 olan (2 və 4; 3 və 5 və s.) tapşırıq verilir.

Dərinləşdirmə. Tapşırığı düymələrin say fərqini tədrīcən artırmaqla mürəkkəbləşdirmək olar.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
İki qrupu onların elementlərini qarşılaşdırmaqla və saymaqla müqayisə edir.	Şifahi sual-cavab, müşahidə, oyun, tapşırıq	Toplar, dərslik, İD
Əşyani bir qrupdan digərinə keçirdikdə alınmış iki qrupu sayca müqayisə edir.	Müşahidə, şifahi sual-cavab, məsələ həlli	Düymələr, karandaşlar, otaq əşyaları, dərslik, İD
Sayı verilmiş qrupdan çox və ya az sayıda elementi olan yeni qrup yaradır.	Tapşırıq, müşahidə	Məktəb ləvazimatları, müxtəlif əşyalar, dərslik, İD.
Məsələdə alınan yeni çoxluqlardan hansının çox, az və eyni sayda olduğunu müəyyən edir.	Məsələ, sual-cavab	Dərslik, İD
Saymadan, iki qrupun hansında daha çox əşya olduğunu təxmin edir.	Şifahi sual-cavab, məsələ həlli, tapşırıq	Dərslik, İD

Mövzu 10

Ədədlərin müqayisəsi

- Dərslik:** səh. 33
- İş dəftəri:** səh. 26

Təlim məqsədləri

- İki qrupdakı əşyaların sayını "azdır", "çoxdur" və "eyni saydadır" sözlərindən istifadə etməklə müqayisə edir (1.1.6).
- Ədədləri müvafiq riyazi dildən istifadə etməklə müqayisə edir (1.1.6).
- İki kəmiyyətin müqayisəsinə dair hekayəli məsələlər (şəkil və söz) həll edir (1.1.6).
- Ədədlər arasında münasibətləri müqayisə işarələri vasitəsilə ifadə edir (1.1.6).

Köməkçi vasitələr: 1-dən 10-a qədər dairə çəkilmiş kartlar; timsaх ağızının şəkilləri; kublar; sayma vasitələri; kartondan kəsilmiş "böyükdür", "kiçikdir", "bərabərdir" işarələri; zər və s.

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** "Kimdə çoxdur?" oyunu.
- Öyrənmə.** Ədədlərin sözlərlə və ədədi bərabərsizliklər yazmaqla müqayisəsi.
- Bələdçi.** İki qrupdakı nöqtələrin müqayisəsi. Müqayisənin riyazi ifadələrə uyğunluğu.
- Müstəqil iş.** Dərslik: tap. №1-3. İD: tap. №1-7.
- Məsələ həlli.** Dərslik: tap. №4. İD: tap. №8.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər 10 dairəsində verilmiş iki ədəddən hansının böyük və ya kiçik olduğunu sözlə ifadə edir, ">", "<" və "=" işaretlərinin köməyi ilə ədədlər arasında münasibətləri yazmağı öyrənilərlər.

Müəllimin nəzərinə! Müqayisə obyektlərin oxşar və fərqli cəhətlərini (yaxud eyni obyektin inkişaf səviyyələrini) müəyyən edən idrak fəaliyyətidir. Bu fəaliyyət yalnız eynicinsli obyektlər üçün məna kəsb edir. Ob-

yeqtılın müqayisəsi müəyyən əlamətlərinə görə aparıla bilər. Sınıflaraya ayırma, təsnifat vermə, növ və səviyyələrə ayırma kimi mühüm idrakı proseslər məhz müqayisətmə bacarıqlarına əsaslanır. Ədədlərə obyekt kimi yanaşılarsa, ibtidai sınıflardə ədədlərin müqayisəsinə onların böyük və kiçikliyinə görə aparmaq olar. Yuxarı sınıflarda isə şagirdlər ədədi çoxluqları müxtəlif əlamət və xassələrinə görə müqayisə edəcək və müxtəlif çoxluqlarla tanış olacaqlar.

Mövzuya yönəltmə. Müəllim timsah başı çəkilmiş şəkilləri şagirdlərə nümayiş etdirib onun ağızının həmişə çox tərəfə açıldığı bildirir. Bunun üçün belə bir video-material nümayiş etdirmək məqsədə uyğundur:

<https://www.youtube.com/watch?v=M6Efzu2slal>.

Videomaterialda timsahın iki ədəddən yalnız böyük ədədi yediyi və bu səbəbdən də ağızı böyük ədəd tərəfə açıldığı izah olunur. Ədədlər bərabər olduqda isə timsahın üzü düz baxır və heç bir ədədi yemir (Şəkil 1).



Şəkil 1

ARAŞDIRMA-MÜZAKİRƏ Təqdim olunan oyun şagirdlərdə “böyükdür”, “kiçikdir”, “bərabərdir” işarələri haqqında ilkin təsəvvürlərin yaranmasına xidmət edir. Oyundan əvvəl şagirdlərə izah olunur ki, timsah daha çox yemək üçün ağızını həmişə böyük ədəd tərəfə açır.

Cütlərlə iş. Dərslikdəki “Kimdə çoxdur?” oyunu cütlərlə aparılır. “Ləvazimat” hissəsində verilmiş şəkil və kartlar hər partanın üstünə qoyulur (*ləvazimat valideynlərin köməyi ilə də hazırlanı bilər*). İki oyunçunun hərəsi bir kart götürüb açır və partanın üstünə qoyur. Onlar üç işarədən uyğun olanı müəyyən edir, sonra isə bu işaretləri kartların arasına yerləşdirirlər. Beş cəhdən ən azı üçündə dairə sayı çox olan oyunçu qalib sayılır.

ÖYRƏNMƏ Əvvəlcə təsvir olunmuş hər cütdəki halqlar sayımla müqayisə edilir. Sonra sözə deyilən fikirlər yazı lövhəsində riyazi ifadələr şəklində yazılır. Şagirdlərə əşyalarının sayının “çoxdur”, “azdır”, “bərabərdir” sözləri ilə, ədədlərin müqayisəsinin “böyükdür”, “kiçikdir”, “bərabərdir” sözləri ilə ifadə olunduğu və “>”, “<”, “=” işaretlərinin köməyi ilə yazıldığı öyrədilir.

Əşyaların sayılarının müqayisəsi kublardan, çöplərdən və s.-dən istifadə olunmaqla əyani şəkildə də aparıla bilər. Sonra isə bu müqayisələr yenə də riyazi ifadələr şəklində yazılır.

Cütlərlə iş. Bir neçə şagird cütü lövhəyə çağırılır. Növbə ilə onlardan biri yazı lövhəsində hər hansı bir ədəd yazır, sonra isə “böyükdür”, “kiçikdir”, “bərabərdir”

sözlərindən birini səsləndirir. Digər şagird yoldaşının söylədiyi sözə uyğun olaraq əvvəlcə işaretni, sonra isə yanında müvafiq ədədi yazar. Məsələn, birinci şagird söyləyir: “beş böyükdür”. İkinci şagird “5 > 2” yaza bilər. Tapşırıq düzgün icra edilərsə, cütlər yerlərində oturlurlar. Sonra növbə digər cütlüyə verilir. Düzgün yerinə yetirilməyən tapşırıq bütün sınıfə müzakirə olunur.

BƏLƏDÇİ

Əvvəlcə nöqtələrin sayı “böyükdür”, “kiçikdir”, “bərabərdir” sözləri ilə müqayisə olunur. Sonra isə şifahi şəkildə deyilmiş fikirlərin hansı riyazi ifadələrə uyğun gəldiyi müəyyən olunur.


Cütlərlə oyun. Oyun parta yoldaşları arasında oynanılır. Oyuna başlamazdan önce ortaya 6 ədəd say çöpü (yaxud kiçik kublar, rəngli kağızlardan kəsilmiş fiqurlar, karandaşlar və s.) qoyulur. Oyunçular növbə ilə zər atır. İlk zər atan şagird düşən xalların sayı qədər çöpü qarşısına yiğir. Sonra digər oyunçu zər atır. Düşən xallar qədər çöpü əvvəlcə rəqib oyunçudan, çatmayanları isə ortadan öz qarşısına yiğir. Məsələn, əgər ilk oyunçunun atdığı zərdə 4 düşübsə, o ortadan 4 çöp götürüb qarşısına yiğir. İkinci oyunçu 5 atarsa, əvvəlcə rəqibində olan 4 çöpü qarşısına qoyur, çatmayan 1 çöpü isə ortadan götürür. Hər oyunçu 2 və ya 3 dəfə zər ata bilər. Sonda oyunçular qarşılardakı çöpləri sayır və müqayisə edirlər. Çöpü çox olan oyunçu qalib gəlir.

MÜSTƏQİL İŞ

Tapşırıqlarda əsas məqsəd konkret-dən mücərrədə keçidi təmin etməkdir. 1. Bu məqsədlə ilk tapşırıq kimi kubları sayımaqla “böyükdür”, “kiçikdir”, “bərabərdir” sözləri ilə müqayisə aparılır; məsələn: “Üç kub dörd kubdan kiçikdir”. Şifahi söylənmiş fikirlər dəftərə riyazi ifadələr şəkildə də yazılı bilər. 2. Tapşırıq yazılı şəkildə dəftərdə yerinə yetirilir. Tapşırıq icrasında müəllim şagirdlərin yazıda “>”, “<”, “=” işaretlərini düzgün işlədib-işlətmədiklərinə fikir verir. 3. Şagirdlərə səhvi tapmaq və düzgün şəkildə dəftərə yazmağı tapşırmaq olar.

MƏSƏLƏ HƏLLİ

4. Məsələdə “<” və “>” işaretlərinə uyğun neçə tikə ət olduğunu müəyyən etmək tələb olunur. Məsələnin həlli birqıymətli olmadığından şagirdlərin yaradıcılıq imkanlarına daha çox yer verilə bilər. **Cəlbetmə.** Müəllim məsələnin şərtini izah etmək üçün onu sxematik olaraq lövhədə nöqtələrlə təsvir edə bilər.



Məsələnin həlli:

- Şəkil mücərrədəşdirərək ədədlər və müqayisə işarələri ilə modelləşdirilir: $4 < ?; 7 >$?
- Tapşırıq analoji sualla əvəz olunur: "?" işarəsinin yerinə hansı ədədlər ola bilər?
- Ədədlər növbə ilə "?" işarəsinin yerinə yazılır.

Cavab: a) 5, 6, 7, ... b) 6, 5, 4, ...

Müzakirə. Məsələni həll edərkən müqayisəetmə, ədədləri tanıma, riyazi işaretərin düzgün yazılması kimi biliklərdən istifadə olunur. Məsələni başqa yolla həll edən şagirdlərin fikirləri dinlənilir. Cavabın düzgünlüyünü yoxlamaq üçün uyğun cavablar ədədi bərabərsizlikdə yerinə yazılır və alınnmış riyazi faktın doğru-yalan olması müəyyən edilir.

Diferensial təlim

Dəstək. Müəllim tapşırığı sadələşdirmək üçün cavab variantlarını da təklif edə bilər; məsələn: a) 1, 3 və 5 ədədlərindən uyğun olanı tap.

Dərinləşdirmə. Müəllim "ən azı neçə tikə ola bilər" sualından istifadə etməklə çoxvariantlı cavabı konkret olaraq 1 cavabla əvəz edə bilər.

Fənlərarası integrasiya. Şagirdlər Azərbaycan dili dərslərində "böyükdür", "kiçikdir" və "bərabərdir" sözlərindən istifadə etməklə cümlələr qururlar. Onlar həyat bilgisi fənnində müxtəlif varlıqları ölçüsünə görə müqayisə edə bilərlər; məsələn: "Fil qarışqadan böyükdür", "illər keçdikcə insan yaşa böyüyür". Təsviri incəsənət dərslərində böyük və kiçik əşyaların təsvirini çəkə bilərlər.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Əşya qruplarını müqayisə edərkən "azdır", "çoxdur" və "eyni saydadır" sözlərindən istifadə etməklə cümlələr qurur.	Müşahidə, şifahi sual-cavab	Müşahidə vərəqi, danışma
"Səkkiz böyükdür beş", "dörd kiçikdir altı", "üç bərabərdir üç" kimi riyazi fikirlər səsləndirir.	Misal, tapşırıq	Dərslik, İD
Məsələ həllində böyük və kiçikliyinə görə çoxluqları fərqləndirir.	Tapşırıq	Dərslik, İD
Şifahi söylənilən fikrə əsasən, yaxud məsələ həlli zamanı iki ədədi və onlar arasında ">", "<", "=" işaretələrini yazır.	Şifahi tapşırıq, riyazi imla, yazılı tapşırıq, məsələ	Dərslik, İD

Mövzu 11

Ədəd oxu

- Dərslik:** səh. 35
- İş dəftəri:** səh. 28

Təlim məqsədləri

- Ədəd oxunda irəli və geri sayı (1.1.1).
- Ədəd oxunda 10-a qədər ədədləri təsvir edir (1.1.3).
- Ədəd oxunda bölgüyə əsasən ədədin yerini müəyyən edir (1.1.7).
- Ədəd oxunda verilmiş ədəddən bir neçə vahid irəli və geri saymaqla alınan ədədi müəyyən edir (1.1.7).
- Ədəd oxunda yerləşməsinə görə ədədləri müqayisə edir (1.3.1).
- 10 dairəsində verilmiş ədəddən 1 artıq və 2 artıq, həmçinin 1 az və 2 az olan (0-dan kiçik ədədlərə keçmədən) ədədləri söyləyir (1.2.4).

Köməkçi vasitələr: ədəd oxu çəkilmiş vərəqlər, ədəd kartları, kiçik heyvan oyuncاقları, qələməqbə, düymələr.

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Ədəd oxunun addımlarla işaretlənmiş düz xətt kimi təsviri.

2. Öyrənmə. Ədəd oxu, ədəd oxunda ədədlərin düzülüşü və müqayisəsi.

3. Bələdçi. Barmaqla irəli və geri sayılması.

4. Müştəqil iş. Dərslik: tap. №1-3; İD: tap. №1-7.

5. Məsələ həlli. Dərslik: tap. №4. İD: tap. №8.

6. Oyun. Ədəd oxunda irəli sayma.

7. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Şagirdlərdə ədəd təsəvvürlerinin inkişaf etdirilməsi məqsədilə onlara "ədəd oxu" anlayışı öyrədilir. Onlara həmçinin ədədlərin bir-birinə nəzərən yerləşmələri, ədəd oxunda irəli və geri sayma, "kiçik-böyük" anlayışlarının vizual təsviri, ədədlərin müqayisəsi, ədədlərin artma və azalma istiqamətləri barədə məlumat verilir.

Müəllimin nəzərinə! "Ədəd oxu" riyaziyyat təliminin təməl anlayışlarındanndır. Yuxarı siniflərdə koordinat şəbəkəsini, müxtəlif ədədi çoxluqlar və onlar üzərində əməllər, funksiya, qrafik və diaqramlar, riyazi analizin elementləri və bu kimi mühüm riyazi anlayışları ədəd oxu olmadan izah etmək mümkün deyil.

Bu anlayışı izah edərkən 3 əsas məsələ diqqət mərkəzində olmalıdır: 1) 0 nöqtəsi; 2) artma-azalma istiqaməti; 3) bölgü vahidi. Əslində, ədəd oxunun hər iki ucunda ox təsvir olunmalıdır. Lakin sol tərəfə oxun

çəkilməsi mənfi ədədlərin izahını tələb etdiyindən I sinifdə sola ox qoyulmur. Söhbət 0 və natural ədədlərdən (bir çox alımlar, məsələn, Nikola Burbaki 0-ı da natural ədədlər çoxluğuna aid edir) getdiyi üçün ədəd oxu 0-dan sağ istiqamətə təsvir olunur.

İbtidai siniflərdə ədəd oxunun öyrədilməsi şagirdlərdə ədədlərin təsvir edilməsi və müqayisəsi, toplama, çıxma, vurma və bölmə əməllərinin model-ləşdirilməsi, təxminetmə bacarıqlarının formalasdırılmasına çox yardım edir.

Bu məqsədla ədəd oxunu izah edərkən aşağıdakı tövsiyələrə diqqət yetirilməsi məqsədə uyğundur:

- şagirdlərin boş düz xətlə strukturlaşmış ədəd oxunu fərqləndirdiklərinə əmin olmaq;
- şagirdlərə xətkəş və termometr nümunələrində ədəd oxunun hesablama alətindən daha çox, ölçmə aləti olduğunu izah etmək;
- şagirdlərdən ədəd oxu ilə bağlı məsələlərin həllini şifahi izah etməyi təklif etmək. Şagirdlər çox zaman şifahi izah zamanı öz səhvlərini daha tez müəyyən edir və növbəti dəfə bu səhvlərə yol vermirlər. Şifahi izah şifahi nitqin inkişafına və riyazi dilin təkmilləşdirilməsinə böyük yardım edir.

Mövzuya yönəltmə. Əvvəlcə ədəd oxu barədə video-material nümayiş etdirilir, sonra isə şagirdlər didaktik oyun oynayırlar:

https://www.youtube.com/watch?v=M-wG4X_dYLc&t=71s

https://www.youtube.com/watch?time_continue=4&v=_OS0wzijcxg

Cütlərlə oyun. Partanın üstünə ədəd oxu çəkilmiş vərəq, 1 ədəd zər və düymə qoyulur. I oyuncunun məqsədi düyməni 10 ədədinə, II oyuncunun məqsədi isə bu düyməni 0-a daha tez çatdırmaqdır. Oyunçular növbə ilə zəri atırlar. I oyuncu zərdə düşən xal qədər irəli sayır və düyməni həmin ədədin üzərinə qoyur. II oyuncu zəri atır və düşən xal qədər düyməni durduğu yerdən geri çəkir. Beləcə, düymə 10-a tez çatdıqda (10-u keçə də bilər) I oyuncu, 0-a tez çatdıqda (0-i keçə də bilər) isə II oyuncu qalib gəlir.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıq bütün siniflə icra oluna bilər. Şagirdlər qurbağanı (yaxud hər hansı kiçik oyuncağı, düyməni və s.-ni) 0 nöqtəsi üzərinə qoyurlar. Müəllim tapşırığı oxuduqca şagirdlər qurbağanı uyğun ədədin üzərinə qoyurlar. Müəllim əlavə suallar da vera bilər: “Qurbağa 3 və 5 ədədinin arasına düşmək üçün 7-dən neçə addım geri tullanmalıdır? Qurbağa 4 ədədindən neçə addım irəli tullanmalıdır ki, 8 ədədinin üzərinə düşsün?” və s.

ÖYRƏNMƏ Müəllim sinif otağının döşəməsinə yapışqanlı lentlə ədəd oxu çəkilmiş vərəqləri yapışdırıra bilər (o bunu döşəməyə qabaqcadan rəngli kağız-

lardan kəsilmiş ədədləri düz xətt boyunca ardıcıl yapışdırmaqla da edə bilər). Sonra bir neçə şagird növbə ilə lövhə qarşısına çağırılır və onlara belə göstərişlər verilir: “5 ədədindən 3 addım irəli!” Birinci şagird 5-in üzərində durur və 3 addım irəli addımlayırlar. Sonra ikinci şagirdə göstəriş verilir: – “4 ədədindən 2 addım geri!” və s.

Müəllim lövhədə ədəd oxu çəkir və şagirdlərin diqqətini ədəd oxunda 0 nöqtəsinə, ədədlərin ardıcıl düzülməsinə, artma istiqamətinə və onların eyni məsafədə yerləşməsinə yönəldir. Şagirdlərdə ədəd oxu haqqında ilkin təsəvvür yaratıldıqdan sonra onlardan sağıdakı ədədin soldakından necə fərqləndiyi soruşula bilər, “böyük olduğu” cavabı alınır. Sonra bunu nümunələrlə göstərir. 4-dən əvvəlki və sonrakı ədədlər səsləndirilir və ədəd oxunda nümayiş etdirilir. 4 ədədinin 3 və 5 ədədləri arasında yerləşdiyi göstərilir. Yazı lövhəsində bu ədədlərin 4-lə müqayisəsi “>”, “<” işarələri ilə ədədi bərabərsizliklər şəklində yazılır. Müəllim şagirdlərdən bir neçəsini növbə ilə lövhəyə çağırıb analoji suallarla müraciət edə bilər:

– 1 ədədinin sağındakı ədəd hansıdır? 3 ədədinin solundakı ədəd hansıdır? 4 və 6 ədədlərinin arasındaki ədəd hansıdır? Bu ədədlər arasındaki münasibətləri necə yazmaq olar? və s.

BƏLƏDÇİ

Müəllim nümunəsi verilmiş tapşırığı yazı lövhəsində çəkilmiş ədəd oxunda barmağı ilə göstərməklə başa salır. Sonrakı tapşırıqları şagirdlər müəllimin diktəsi ilə ədəd oxunda göstərməklə icra edirlər. Şagirdlər hər hansı ədəddən irəli sayıldıqda böyük, geri sayıldıqda isə kiçik ədədin üzərinə düşdüklərini başa düşürlər.

Kiçik qruplarla oyun. Yerda 0-dan 10-a qədər olmaqla yanaşı iki ədəd oxu çəkilir (bunu rəngli kağızlardan kəsilmiş ədədləri yərə düzəmkələ də etmək olar). Arxa tərəfində aşağıdakı əmrlər yazılmış 5 kart düzəldilir, onlar üzüsağı düzülərək qarışdırılır.



Hər qrupdan 1 nəfər icraçı seçilir və icraçılar 0 ədədinin üzərində dayanıb öz qrup yoldaşlarının əmrlərini gözləyirlər. Əvvəl I qrupun bir oyunçusu kartlardan birini açır, səsləndirir və kartı üzüsağı çevirərək yerinə qoyur. İcraçı səsləndirilmiş əmri yerinə yetirir. Açılmış kart 0-dan geri keçməyi tələb edərsə, icraçı sıfırın üzərində dayanır. Açılmış kartda 0 ədədi çıxarsa, icraçı dərhal 0 ədədinin üzərinə qaydırır.

Sonra kartlar qarışdırılır və II qrupdan bir oyunçu ixtiyarı kartı açır. Beləcə, hər qrupdan bir oyunçu növbə ilə kartları açır və yerinə qoymaqla qarışdırır. 10 ədədinə ilk çatan komanda qalib gəlir. Oyunu müxtəlif qruplarla da bir neçə dəfə təkrarlamaq olar.

MÜSTƏQİL İŞ

Qrup işi. Bu iş hər qrupa tapşırıqlardan birini verməklə qrup işi şəklində yerinə yetiriləbilər. Qrup işlərini məktəbin həyatında də həyata keçirmək olar. Qruplar təqdimata hazır olduqda hər qrupdan bir, yaxud bir neçə nəfər tapşırığın həlini ədəd oxunda əyani olaraq nümayiş etdirir; məsələn, 1-ci tapşırığın həlli üçün qrupun 3 üzvü irəli çıxa bilər: biri ədəd oxunda 3, o biri 5, digəri isə 8-in üzərində dayanmaqla uyğun ədədi söyləyirlər və s.

MƏSƏLƏ HƏLLİ

4. Məsələdə kenquru və qurbağının topa neçə tullanışa çatdıqlarını müəyyən etmək tələb olunur.

Cəlbetmə. Müəllim şagirdlərdən ikisini lövhəyə çəğirir. Özü isə şagirdlərdən birinə nisbətən yaxın olmaqla onların arasında dayanır. Şagirdlərə eyni zamanda özüne tərəf addımlamağı və hər addım atdıqca addımları sayımağı tapşırır. Sonda hər şagirddən soruşur:

– *Mənim yanımı çatmaq üçün neçə addım atdin? Kim mənə daha yaxın idi?*

Məsələnin həlli:

- Kenquru və qurbağa müxtəlif rəngli (məs.: kenquru sarı, qurbağa isə yaşıl) düymələrlə əvəz edilir.
- Dərslikdə təsvir olunmuş ədəd oxunda sarı düymə 0 ədədinin üzərinə, yaşıl düymə isə 10 ədədinin üzərinə qoyulur.
- Sarı düymə topa qədər iki-iki irəli sayılır.

- Yaşıl düymə topa qədər bir-bir geri sayılır.

Cavab: kenquru 3, qurbağa isə 4 dəfə tullanmalıdır. **Müzakirə.** Məsələni başqa yolla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Cavabı yoxlamaq üçün kenquru (sarı düymə) və qurbağa (yaşıl düymə) 6 nöqtəsinin üzərinə qoyulur. Sonra isə kenqurunun 6 ədədinin üstündən 0 nöqtəsinə, qurbağanın isə 10 nöqtəsinə qədər neçə tullanış etdiyi sayılır.

Diferensial təlim

Dəstək. Kenqurunun iki-iki deyil, bir-bir tullanışı üçün məsələ sadələşdirilə bilər.

Dərinləşdirmə. Məsələni bir qədər mürəkkəbləşdirmək olar. Şagirdlərə deyilir: “*Fərz edin ki, ədəd oxunda top yoxdur, kenquru 0, qurbağa isə 6 ədədinin üzərinindədir. Kenquru və qurbağa eyni anda tullanmağa başlayıqlarsa, onlar hansı nöqtədə görüşərlər? Onlar görüşənə qədər neçə dəfə tullanacaqlar?*

Layihə. Şagirdlərə evdə, küçədə, yolda rast gəldikləri ədəd oxuna nümunələr çəkmək tapşırıla bilər; məsələn, xətkeş, termometr, ipdən asılmış paltarlar, küçədə nömrələnmiş evlər və s.

Fənlərarası integrasiya

Şagirdlərə fiziki təbiyə fənnində kimin daha uzağa tullanması, kimin irəlidəki hədəfə daha az tullanışa çatması kimi tapşırıqlar verilə bilər. Təsviri incəsənət dərslərində obyektlə yaxın və uzaq olan başqa obyektləri çəkərkən şagirdlərin diqqəti miqyasın düzgün seçilməsinə yönəldilə bilər.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
0-dan 10-a qədər nömrələnmiş ədəd oxunda bir-bir irəli və geri sayılır.	Müşahidə, oyun, qrup işi, şifahi sual-cavab	Dərslik, iş vərəqləri, İD
0-dan başlamaqla 10-a qədər ədədləri bərabər aralıqda artma sırası ilə təsvir edir.	Tapşırıq	Ev layihəsi, dərslik, İD, ədəd oxu çəkilmiş vərəqlər
0-dan 10-a qədər bölgülənmiş ədəd oxunda verilmiş bir neçə ədədə görə soruşulan ədədin yerini sayımaqla tapır.	Tapşırıq, müşahidə	Ədəd oxu çəkilmiş vərəqlər, dərslik, İD
Strukturlaşmış ədəd oxunda verilmiş ədəddən bir neçə ədəd sağda və solda hansı ədədlərin yerləşdiyini irəli və geri sayımaqla müəyyən edir.	Şifahi sual-cavab, məsələ, praktik tapşırıq,	Ədəd oxu çəkilmiş vərəqlər, dərslik, İD
Ədəd oxunda ədədi özündən sağdakı və soldakı ədədlərlə müqayisə edir və riyazi işaretlər vasitəsilə yazar (məsələn, 4 ədədi üçün: $3 < 4, 3 < 5$).	Tapşırıq, müşahidə	Dərslik, İD
Ədəd oxunda 10 dairəsində verilmiş ədəddən 1, 2 və 3 addım sağdakı (10-dan böyük ədədlərə keçməməklə) və soldakı (0-dan kiçik ədədlərə keçməməklə) ədədləri göstərir.	Tapşırıq, məsələ, praktik tapşırıq	Ədəd oxu çəkilmiş vərəqlər, dərslik, İD

Mövzu 12

Sıralama

- Dərslik: səh. 37
- İş dəftəri: səh. 30

Təlim məqsədləri

- Verilmiş ədədləri sıralayır (2.2.1).
- 10 dairəsində verilmiş ədədləri ədəd oxunda yerlərinə görə sıralayır (1.1.6).
- 10 dairəsində verilmiş ədəddən 1 artıq və 2 artıq, həmçinin 1 az və 2 az olan (0-dan kiçik ədədlərə keçməməklə) ədədləri söyləyir (1.2.4).
- 10 dairəsində iki-iki ritmik sayı (1.1.2).
- Qanuna uyğunluğa görə sıradə ötürülmüş ədədi müəyyən edir (5.2.2).

Köməkçi vasitələr: ədəd oxu, ədəd kartları, rəngli karandaşlar, rəngli kağızlardan kəsilmiş ədədlər, konfetlər, müxtəlif sayma vasitələri: lobya dənələri, çöplər, düymələr və s.

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Uşaqların sıraya düzülməsi.
- Öyrənmə.** Sıralama. Artan və azalan sıra.
- Bələdçi.** Verilmiş ədədlərin artan və azalan sıra ilə düzülməsi.
- Müstəqil iş.** Dərslik: tap. №1. İD: tap. №1-5.
- Öyrənmə materialı.** 1 vahid böyük, 1 vahid kiçik.
- Müstəqil iş.** Dərslik: tap. №2-5. İD: tap. №6.
- Öyrənmə materialı.** İki-iki sayıma.
- Müstəqil iş.** Dərslik: tap. №6. İD: tap. №7.
- Məsələ həlli.** Dərslik: tap. №7, 8. İD: tap. №8.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə üç ədəddən ibarət qrupu artma və azalma sırası ilə düzülmə (sıralama), ədəd oxu üzərində buraxılmış ədədi müəyyənləşdirmə, həmçinin iki-iki sayıma bacarıqları formalaşdırılır. Şagirdlərdə formalaşdırılmış iki ədədin müqayisə bacarıqları əsasında onlara üç ədədi müqayisə edərək sıralamaq bacarıqları aşılanır. *Sıralama – üç və daha çox ədədin birgə müqayisə edilərək artma, yaxud azalma sırası ilə düzülməsidir.* Şagirdlərin yaş səviyyəsini nəzərə alaraq I sinifdə ən çoxu üç, yaxud dörd ədədin müqayisəsi aparılır. Mövzunun tədrisinə 2 saat nəzərdə tutulmuşdur. Müəllim mövzunun təlim materiallarının saatlar üzrə bölünməsini sinfin məniməsəmə səviyyəsindən asılı olaraq məqsədəyən şəkildə həyata keçirə bilər.

Müəllimin nəzərinə! Ədədlərin sıralanması – verilmiş ədədlər çoxluğunda ədədlərin artma, yaxud azalma ardıcılılığı ilə düzülməsidir. Çox zaman “sıralama” (ordering) və “çeşidləmə” (sorting) anlayışları karışdırılır. *Çeşidləmə – müəyyən əlamətlərə (kriteriyalarla) görə qruplaşdırmadır.* Məsələn, verilmiş ədədlər çoxluğunun tek və cüt ədədlərə ayrılması, 3-ə tam

böülünlərin və böülünməyənlərin seçilməsi, Pifaqor üçlüklərinin seçilməsi və s. çeşidləməyə aiddir. Riyaziyyatda (əsasən, informatikada) “çeşidləmə alqoritmələri” adlı xüsusi bir sahə müəyyən olmuşdur. Sıralama zamanı ədədlərin ardıcıl gəlməsi vacib deyil; məsələn, 3, 1, 7, 5, 4 ədədlərini artan sıra ilə düzdükdə 1, 3, 4, 5, 7 sırası alınar.

I DƏRS

Mövzuya yönəltmə. Belə bir videomaterial nümayiş etdirilə bilər:

<https://www.youtube.com/watch?v=lyZQPjUT5B4>
Müəllim şagirdlərə “ədədlərin müqayisəsi” mövzusunu xatırlatmaq məqsədilə bəzi suallar verə bilər:

– *İki ədədin müqayisəsi üçün nə etmək lazımdır? (onlardan hansının böyük, hansının kiçik olduğunu müəyyən etmək lazımdır).*

Şagirdlər yalnız iki ədədi müqayisə etdikləri üçün üç ədədin müqayisəsini “sıra sayıları” mövzusu ilə əlaqələndirmək məqsədəyən olardı.

Praktik iş. Sınıfdə belə bir praktik fəaliyyət təşkil oluna bilər: üç şagird irali dəvət olunur. Onların hər birinə rəngli kağızlardan kəsilmiş üç ardıcıl ədəd verilir. Əllərində ən kiçik və ən böyük ədədlər olan şagirdlər artma sırası ilə düzülür (onların necə düzülməsini şagirdlərdən soruşmaq olar). Sinfə müraciət edilərək üçüncü şagirdin harada dayanması və bunun səbəbi soruşulur. Məqsəd şagirdlərin diqqətini ədədlərin artma ardıcılılığı ilə düzülüşünə yönəltməkdir.



ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıq əyani şəkildə icra oluna bilər. 10 şagird lövhə qarşısına dəvət edilir və onlar arasında 1-dən 10-a qədər ədədlər yazılmış kartlar paylanır. Sonra komanda verilir: “Nömrələrə uyğun sıraya düzəln!” Daha sonra nömrələri səsləndirməklə uyğun nömrəli şagirdin kimlər arasında olduğu soruşulur. Şagirdlər yoldaşlarını 1-dən başlayaraq düzəmkələ sualın cavabını tapırlar.

ÖYRƏNMƏ Yeni məlumatı şagirdlərə şərh etməzdən əvvəl “sıra sayıları” ilə “sıralamaq” anlayışlanının uyğunluğu barədə məlumat verilə bilər. Məsələn, – “Sıralama” – hansı ədədin birinci, hansının ikinci və s. yerləşdiyini müəyyən etmək deməkdir. “Sıra sayıları” dərsində aşyaların sıra nömrəsi müəyyən edilirdi, ədədlərin sıralanmasında hansı ədədin harada dayanması müəyyən olunur.

Burada həmçinin artan və azalan sıranın fərqi izah edilir.

BƏLƏDÇİ Nümunə ilə verilmiş tapşırığın “artan” və “azalan” sıra ilə düzülüşü izah edildikdən sonra qalan tapşırıqlar şagirdlər tərəfindən müstəqil yerinə təqdim edilir.

Kiçik qruplarla oyun. “Artan-azalan sıra ilə düzlən!” oyunu. 0-dan 10-a qədər ədədlər yazılmış kartlar müəllim masasının üzərinə üzüsağı çevrilmiş şəkildə düzülür və qarışdırılır. Şagirdlər hər qrupda ən çoxu 4 nəfər olmaqla qruplara bölünür. Qruplar növbə ilə yazı lövhəsi qarşısına çıxırlar. Qrup üzvləri bir-bir masaya yaxınlaşır, təsadüfi qaydada bir kart çekir və onu sinfin görəcəyi şəkildə qarşısında tutur. Qrup üzvlərinin hamısı kartları çəkdikdən sonra əmr verilir: “Artan sıra ilə düzlən!” Qrupun düzgün düzülüyü barədə sinif yoldaşlarının fikri soruşular və ikinci əmr səslənir: “Azalan sıra ilə düzlən!” Şagirdlər əmri icra edib kartları masaya qoyurlar. Müəllim kartları qarışdırıb növbəti qrupu dəvət edir.

Oyunda qruplara bal (məs.: 5 ballıq sistemlə) verilir və ən çox bal toplayan qrup qalib gəlir.

Bu oyun 1-ci tapşırığın praktik analoqu kimi də tətbiq edilə bilər.

MÜSTƏQİL İŞ 2 və 3-cü tapşırıqlar ədəd oxundan istifadə edilməklə yerinə yetirilir. Ədədlərin yerləşməsinin ədəd oxunda vizual olaraq təsviri onların artan və azalan ardıcılığını yadda saxlamaq üçün ən mükəmməl üsullardandır. Şagirdlərin diqqəti ədəd oxunda ədədlərin soldan-sağ'a doğru artan, sağdan-sola isə azalan sıra ilə düzüldüyünə yönəldilir.

Öyrənmə materialında qeyd olunur ki, ədəd oxunda hər bir ədəd özündən soldakı ədəddən 1 vahid böyük və əksinədir.

Şagirdlər 1-3 tapşırıqlarını yerinə yetirdikdən sonra belə nəticə çıxırlar ki, ədədləri artan sıra ilə düzəndə sıranın ən kiçik ədədi seçilir, sonra isə bu ədəddən böyük olanlar ondan sağda ardıcıl olaraq düzülür. Azalan sıra isə əksinə icra olunur.

Müəllimin nəzərinə! Sıralama bacarıqlarının praktik tətbiqi üçün şagirdlərin qarşısında kağızdan kəsilmiş 1-dən 10-a qədər ədədlərin olması məqsədəuyğundur. Cütlər şəkildə belə bir praktik tapşırıq verilə bilər:

– *Təsadüfi qaydada seçilmiş üç, dörd və daha çox ədədi artan və azalan sıra ilə düzün.*

Bu, bir neçə dəfə təkrarlana bilər. Müəllim bu tapşırıqla şagirdlərin sıralamani necə anladıqlarını müəyyənləşdirə bilər.

Diferensial təlim

Dəstək. Dörd və daha çox ədədi sıralamaqda çətinlik çəkən şagirdlərə üç ədədi sıralamaq tapşırığı verilə bilər.

Dərinlaşdırma. 3-cü tapşırığın sonuncu iki bəndi icra oluna bilər. Daha mürəkkəb tapşırıq vermək üçün sıradakı ədədlərin sayını artırmaq olar.

II DƏRS

II dərsi “Müstəqil iş”in 5-ci tapşırıqından başlamaq məqsədəuyğundur. Bu tapşırıq əvvəlki biliklərlə öyrə-

niləcək biliklər arasında körpü rolunu oynayır. Növbəti tapşırıqlar iki-iki sayıma ilə bağlıdır. Tapşırığa keçməzdən əvvəl dərsin əvvəlində “*Biz nəyi iki-iki, cüt-cüt sayırıq?*” suali ətrafında müzakirə aparılır:

– *Corab, ayaqqabı, insanın gözləri, qulaqları, iki-iki oturmış şagirdləri və s.*

5-ci tapşırığı yerinə yetirdikdən sonra öyrənmə materialı izah olunur:

– *Qarışq verilmiş əşyaları iki-iki qruplaşdıraraq sayımaq daha asandır.*


Müəllimin nəzərinə! Bəzən sayıma və hesablama bacarıqları zəif inkişaf edən şagirdlər sayıma fəaliyyətini mexaniki yerinə yetirirlər. Belə ki, iki-iki sayıb qurtrandan sonra belə şagirdlərdən əşyaların yekun ümumi sayı soruşulanda onlar əşyaları yenidən bir-bir sayımağa başlayırlar. Bu həmin şagirdlərin sayarkən son söylədiyi ədədin əşyanın ümumi sayını ifadə etdiyini başa düşmədiyi ilə əlaqədardır. Belə şagirdlər praktik tapşırıqları daha çox vermək lazımdır.

Cütlərlə praktik tapşırıq. Hər partaya cüt sayıda 10-a qədər olan (4, 6, 8) müxtəlif sayıma vasitələri qoyulur. Əvvəlcə birinci şagird bir-bir, ikinci şagird iki-iki sayı. Sonra növbə dəyişir: ikinci şagird bir-bir, birinci şagird isə iki-iki sayı. Sonda kimdə fərq alındığı soruşulur. Fərq alınan cütlüklərdəki sayıma vasitəsi bütün siniflə birlikdə sayılır.

Məsələ həlli 7. Məsələdə qurbağanın ədədlərin artan sırası ilə tullandığını bilərək hansı rəngdə olan gülə çatacağını tapmaq tələb olunur.

Cəlbetmə. Şagirdləri məsələyə cəlb etmək üçün müəllim belə bir əyləncəli oyun təşkil edə bilər.

Oyun. 3 şagird lövhəyə çağırılır və hərəsinə 1 konfet verilir. Müəllim üzərində üç ardıcıl ədəd (məsələn: 3, 4 və 5) yazılmış kartları şagirdlərə paylayır və onları şəkildəki qaydada düzür.



Əlində 4 ədədi olan şagirdə artma istiqamətində getməyi tapşırır. Şagird düzgün istiqamətdə gedərsə, 5 ədədi olan şagirdin konfetini alır. Səhv gedərsə, öz konfetini 3 ədədi olan şagirdə verir. Bu oyun müxtəlif və ardıcıl olmayan ədədlərlə təkrarlana bilər. Məqsəd şagirdlərin məsələnin şərtini düzgün anlamağına və qurbağanın hərəkət istiqamətini düzgün müəyyən etməyə yardım göstərməkdir.

Məsələnin həlli:

- Qurbağanın ilkin dayandığı ədəd təyin edilir.
- Növbəti istiqaməti müəyyən etmək üçün iki seçimdən hansının 4 ədədindən böyük olduğu tapılır.
- Növbəti yolayricında iki variantdan artma istiqaməti seçilir.

- Qurbağa 4-dən başlayaraq 5, 6 və 7 ədədlərindən hoppanıb 8 ədədinin yanındakı sarı gülə çatacaq.

Cavab. Qurbağa 4–5–6–7–8 ədədləri üzrə sarı gülə çatacaq.

Müzakirə. Cavabı yoxlamaq üçün 8-dən başlayaraq gedilən yolla geri qayıdır. Keçilən ədədlərin azalma sırası ilə düzülüşü (8–7–6–5–4) cavabın düzgünlüyü-nü isbat edir.

Diferensial təlim

Dəstək. Məsələ fraqmentlərlə həll edilə bilər: əvvəlcə 5 ədədində dayanılır. Sonra təklif olunan oyun strategiyasını tətbiq etməklə 6 ədədindən 7 ədədinə keçilir.

Dərinləşdirmə. Məsələdə yolayıcılarında 2 istiqamət deyil, 3, yaxud 4 istiqamət verilə bilər.

8. Məsələdə torpağa iki-iki əkilmiş gülləri saymaqla dibçəklərin sayını müəyyən etmək tələb olunur.

Cəlbetmə. Müəllim iki şagirdin hərəsindən 1 dəftər (yaxud karandaş, qələm və s.) alır. O, 1 cüt dəftəri

yuxarı qaldırıb soruşur: “*Bu dəftərlər əvvəlcə neçə uşaqda idi?*” Sonra daha iki uşaqtan dəftər alıb analoji sualla müraciət edir.

Məsələnin həlli:

- Şəklə əsasən, hər gülün cüt əkildiyi müəyyən olunur.

- Güllər barmaqla cütlərə ayrıılır və iki-iki sayılır.

Cavab: dibçəklərin sayı 10-dur.

Müzakirə. Məsələni başqa üsulla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Cavabı yoxlamaq üçün güllər bir-bir sayılır.

Layihə. Müəllim şagirdlərə evdə oyuncaqları, kitabları, mətbəx əşyalarını və s.-ni müəyyən qayda ilə sıralamağı tapşırıa bilər. Şagirdlərə sevdikləri oyuncaqların, güllərin şəklini müəyyən sıra ilə dəftərdə çəkmək də tapşırıla bilər.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
10 dairəsində verilmiş üç ardıcıl olmayan ədədi artma və azalmaya görə sıralayır.	Şifahi sual-cavab, oyun, tapşırıq	Kağızdan kəsilmiş ədədlər, ədəd kartları, dərslik, İD
10 dairəsində verilmiş dörd və daha çox ədədi ədəd oxundan istifadə etməklə sıralayır.	Müşahidə, şifahi sual-cavab, tapşırıq, məsələ	Kağızdan kəsilmiş ədədlər, ədəd kartları, dərslik, İD
10 dairəsində verilmiş ədəddən 1 və 2 vahid böyük (10-u keçmədən), həmçinin 1 və 2 vahid kiçik olan (0-dan kiçik ədədlərə keçmədən) ədədləri söyləyir.	Tapşırıq, müşahidə	Məktəb ləvazimatları, müxtəlif əşyalar, dərslik
10 dairəsində əşyaları cütləşdirməklə iki-iki sayı.	Sual-cavab, tapşırıq, müşahidə, məsələ	Düymələr, karandaşlar, otaq əşyaları, dərslik, İD
Sıralanmış ədədlərin azalma, yaxud artma sırası ilə düzülüşünü müəyyən edir və ədəd oxunda buraxılmış ədədi tapır.	Müşahidə, tapşırıq	Ədəd oxu çəkilmiş vərəq, dərslik, İD

Ümumiləşdirici dərs

- Dərslik:** səh. 40
- İş dəftəri:** səh.32

Köməkçi vasitələr: kiçik kublar, say çöpləri, rəngli karandaşlar, müxtəlif əşyalar.

Dərsin məzmunu. Dərsdə “Ədədlərin müqayisəsi” bölməsi üzrə qazanılmış bilik və bacarıqlar bir daha yoxlanır və zəif cəhətlər aşkar edilərək daha da təkmilləşdirilir. Bu məqsədlə bölmədə öyrənilmiş anlayışlar ümumiləşdirilməli və bir-biri ilə əlaqələndirilərək daha da möhkəmləndirilməlidir. Məsələn, “Azdır, çoxdur” mövzusunda iki əşya qrupu miqdarına görə müqayisə olunurdusa, bölmənin 2-ci mövzusu olan “Ədədlərin müqayisəsi”ndə qruplarda konkret əşya sayı mücərrəd ədədlərlə ifadə olunur və “azdır-çoxdur” anlayışları

“böyükdür-kiçikdir” anlayışları ilə əlaqələndirilir. Ədədlərin müqayisəsini daha asan izah etmək üçün ədəd oxundan istifadə olunur. Ədəd oxunu izah edəndən sonra ədədlərin kiçikdən böyüyə və böyükdən kiçiyə sıralanmasını da izah etmək asanlaşır.

Müəllimin nəzərinə! Müqayisə etmək bacarığı insan üçün çox mühüm idraki bacarıqlar olduğundan kiçik yaşlardan bu bacarıq formalasdırılmalı və təkmilləşdirilməlidir. Obyektlər ümumi əlamətlərinə görə müqayisə edilir. Ədədləri təkcə böyük və kiçikliyinə görə deyil, onların tək və ya cüt, 3-ə, 7-yə, 9-a bölgünə olması, rasional və ya irrasional, həmçinin digər müxtəlif xassələrinə görə müqayisə etmək olar. Sadalanan bacarıqlar yuxarı siniflərdə reallaşdırılacaqdır. 1-ci sinifdə isə ədədlər yalnız kiçik və böyüklüyüne görə müqayisə edilir.

Mövzuya yönəltmə. Bölmə üzrə öyrənilən anlayışlar müəllim tərəfindən şagirdlərə xatırladılır. Hər anlayış

səsləndikcə şagirdlər onun məzmunu ilə bağlı izah verir, gərək olarsa, nümunələrlə şərh edirlər. Müəllim dərslikdə uyğun mövzuları vərəqləyərək şagirdlərə bu anlayışları bir daha xatırlada bilər.

Bölmə üzrə təkrarlanan anlayışlar: müqayisə, azdır, çoxdur, eyni saydadır, böyükdür, kiçikdir, bərabərdir, ədəd oxu, sıralama, artan sırə, azalan sırə

Məsələləri daha yaxşı başa düşmək üçün onlar rollu oyunlarla səhnələşdirilə bilər. Bu zaman şagirdlər özləri məsələnin subyekti rolunda (oğlan və qız, qurbağa, kenquru və çayırtkə obrazlarında) iştirak edirlər.

TAPŞIRIQLARIN HƏLLİ

3. Məsələdə Anar və Lalənin şarlarının sayını necə bərabər etmək soruşturulur.

Cəlbetmə. Müəllim ümumi sayı cüt olan və say fərqi az olan nümunalərdən başlaya bilər. Məsələn, 1 və 3 düymə, 2 və 4 konfet və s. Ümumi suallar verilə bilər:
– *Kimdə şar daha çoxdur? Eyni sayda şar olması üçün kim kimə şar verməlidir? Anar Laləyə 1 şar versə, onların hərəsində neçə şar olacaq?*

Məsələnin cütlərlə həll edilməsi məqsədə uyğundur. Dəftərdə (yxud lövhədə) sol tərəfdə 7, sağ tərəfdə isə 3 dairə çəkməklə məsələ həll oluna bilər.

Məsələnin həlli:

- Anar Laləyə 1 şar verəndən sonra hər ikisindəki şarlar sayılır və müqayisə edilir: $6 > 4$.
- Bu addım hər ikisində şarların sayı bərabər olana kimi davam edir: $5 = 5$.



Şəkil 1

Cavab: 2 şar.

Müzakirə. Məsələni başqa üsulla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Cavabı yoxlamaq üçün əvvəlcə hər uşaqla olan şarların sayı yazılaraq müqayisə olunur: $7 > 3$, sonra isə alınmış bərabərlik yazılır:

$$5 = 5.$$

4. Məsələ "Sıralama" mövzusunun 7-ci məsələsinə oxşayır. O, ədədlərin azalan sırasını müəyyən etməklə həll olunur. *Cavab:* qurbağa göy rəngli gülə çatar (2).

5. Məsələ 11-ci mövzunun 4-cü məsələsinə oxşardır, lakin bir qədər mürəkkəbləşdirilib.

Cavab: kenquru 3, çeyirtkə 1, qurbağa isə 4 dəfə tullanacaq.


Layihə. 1. Şagirdlərə vərəqlərdə nömrələnmiş nöqtələri ardıcıl birləşdirməklə alınan müxtəlif şəkillər paylamaq olar. Belə ki, nöqtələri artan, yaxud azalan sıra ilə birləşdirildikdə şəkil (məs.: heyvan, qayıq, təyyarə, gül və s.) alınsın. Şəkil rənglənərək növbəti dərsdə təqdim edilə bilər.

2. Müxtəlif yolayıcıları olan şəkillər təqdim edilə bilər. Məsələn:

a) "?" işarələrinin yerinə elə ədədlər yazın ki, şəkildəki uşaqlar ədədlərin artma sırası ilə dəyişirmanı, azalma sırası ilə isə babanın yanında gedə bilsinlər (şəkil 1). *Cavab:* quyu – 5, meşəlik – 3, daxma – 2.

b) "?" işarələrinin yerinə elə ədədlər yazın ki, ədədlərin artma sırası ilə hündürmərtəbəli evdən (5) filarmoniyaya, azalma sırası ilə isə anbara (3) getmək mümkün olsun (şəkil 2).

Cavab: kənar yolla – 6, ağaçlıq – 7, dairə – 4.



Şəkil 2

4-cü BÖLMƏ

TOPLAMA (10-a qədər)

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 13	Ədəd üçlüyü	3	42	34
Mövzu 14	Əlavə etmək, artırmaq	1	46	36
Mövzu 15	Ədədlərin toplanması	2	48	38
	Məsələ həlli dərsi	2	51	41
Mövzu 16	Ədəd oxu üzərində toplama	2	52	43
Mövzu 17	Üç toplananlı ifadələr	2	54	45
Mövzu 18	Toplamanın digər üsulları	2	56	47
	Ümumiləşdirici dərs	2	59	50
CƏMI		16		

Bölmənin qısa icmalı

4-cü bölmə əsas riyazi əməllərdən olan toplamanın mahiyyətinin başa düşülməsi və onun müxtəlif situasiyalarda tətbiq edilməsinə həsr olunur. Məktəbəhəzirliq məşğələlərindən şagirdlərə ilkin toplama bacarıqları məlum olsa da, bölmədə toplamanın mahiyyəti müxtəlif strategiyalar vasitəsilə öyrədirilir. Toplama əməli mövzular üzrə sadələn mürəkkəbə doğru, tədricən tədris edilir: ədəd üçlüyü, toplama ilə bağlı həyati situasiyalar – əlavə etmək, toplama əməli, ədəd oxunda toplamanın interpretasiyası, üç toplananlı ifadələr və toplamanın digər üsulları. Mövzular konkret-təsviri-müċərrəd prinsipinə uyğun olaraq düzülmüşdür. Burada şagirdlər müxtəlif toplama üsullarını öyrənirlər: *irəli sayma, ədəd oxunda toplama, ədədin ikiqatı və ikiqatından 1 artıq, 5-ə və 10-a tamamlama* və s. Bu üsullar şagirdlərdə toplama vərdişlərini və şifahi hesablama bacarıqlarını inkişaf etdirir.

Bölmə mühüm əhəmiyyət daşıyan “ədəd üçlüyü” anlayışının izahı ilə başlayır. Ədəd üçlüyü ədədlərin bir-biri ilə toplama-çıxma əlaqəsini nümayiş etdirən sxematik təsvirdir. İki hissənin tamı necə əmələ gətirdiyini əyani şəkildə göstərmək üçün "tam-hissə" modelindən – ədəd üçlüyündən istifadə olunur. Ədəd üçlüyü şagirdlərə ədədləri parçalamağı (*decompose*) və birləşdirməyi (*compose*) nümayiş etdirmək üçün nəzərdə tutulmuş əsas modeldir. Bu, toplama və çıxma bacarıqlarının inkişafı ilə birbaşa əlaqəlidir. Şagirdlər ədəd üçlüyü vasitəsilə ədədlərin bir-biri ilə əlaqəli olduğunu başa düşürlər. Sonra isə toplama əməlini iki hissənin tamı əmələ gətirməsi, çıxma əməlini isə tamdan hissələrin birinin ayrılması kimi anlayırlar. Bu proses xüsusilə daha mürəkkəb hesablamalar zamanı zehindən hesablama bacarıqlarının inkişafına, həmçinin kəsrlərin başa düşülməsinə də yardım edir.


“Ədəd oxunda toplama” mövzusu toplamanın qrafik interpretasiyasına həsr olunmuşdur. Şagirdlər toplamanı iki qrupun əşyalarının birgə sayılması kimi modelləşdirilməsindən başqa, toplamanın həm də həndəsi mənası ilə də tanış olurlar. Ədəd oxunda toplama parçaların toplanması mənasında ölçmə zamanı uzunluğun (sonradan isə 2 ölçülü koordinat sistemində sahənin, 3 ölçülü koordinat sistemində isə həcmi) toplanmasını təsəvvür etməyə imkan verir. Yuxarı siniflərdə isə ədəd oxunda toplama bacarıqları vektorların toplanması və kompleks ədədlərin həndəsi interpretasiyası zamanı mühüm əhəmiyyətə malikdir.

Şifahi hesablamalarda (mental riyaziyyat) çox mühüm bacarıqlardan olan “ədədin ikiqatı” və “ədədin ikiqatından 1 artıq” anlayışları çox vaxt ədədin iki misli, yaxud ədədin ikiyə hasili kimi başa düşülür (bax: səh. 12). Lakin bu bacarıq ədədin özü ilə toplanması kimi başa düşülməlidir. “Ədədin ikiqatı” anlayışı “ikiqata yaxın” anlayışının (ikiqatdan 1 artıq, 1 əskik, 2 artıq, 2 əskik və s.) öyrənilməsi üçün əsasdır. Məsələn, 225 və 227 ədədlərini şifahi hesablamaq üçün 225 ədədini özü ilə toplayıb üzərinə 2 əlavə etmək ən asan yoldur. Bu, ədədin ikiqatından 2 artıq strategiyasıdır. Eyni qayda ilə, 175 və 173 ədədlərini toplayarkən 175-i özü ilə toplayıb cəmdən 2 çıxməq daha rahatdır. Bu isə ədədin ikiqatından 2 əskik strategiyasıdır. Eyni qayda ilə yuxarı siniflərdə “ədədin ikiqatına yaxın” (*near doubles*) strategiyasından istifadə edilir. Məsələn, 137 və 141 ədədlərini şifahi toplamaq üçün ən asan yol 140-in ikiqatından 3 əskik və 1 artıq ədədi tapmaqdır, yəni: $(140 - 3) + (140 + 1) = 280 - 2 = 278$.

“Uyuşan ədədlər”lə (*compatible*) işləmək bacarıqları şagirdlərdə şifahi hesablama imkanlarını genişləndirir. “Uyuşan ədədlər” “rahat toplanan” ədədlərdir. Bu ədədlərin cəmindən alınan ədədin son rəqəmi 0-dır; məsələn, 7 və 3; 6 və 4; 8 və 2; 9 və 1. Həmçinin 70 və 30; 80 və 20; 86 və 14; 77 və 23; 66 və 34 ədədləri də “uyuşandır”. Bu baxımdan ədədlərin 5-ə və 10-a tamamlanması məhz “uyuşan ədədlər”in tanınmasına xidmət edir. Cəmi 5 və 10 ədədlərini keçən toplama əməllərini şifahi yerinə yetirmək üçün zehində “uyuşan ədədlər”dən istifadə etmək olar.

Ədədlərin 5-lik və 10-luq çərçivələrlə modelləşdirilməsi

10 dairəsində ədədlərin toplanmasını 10-luq çərçivələr vasitəsilə təsvir etmək olar. Bunun üçün 5-lik çərçivədən (10-luq çərçivənin yarısından) başlamaq daha məqsədə uyğundur. 5-lik çərçivə cəmi 5-ə qədər olan, həmçinin toplananlardan biri 5 olan ədədlərin toplanmasını vizuallaşdırmağa kömək edir.

Əsas məqsəd ədədlərin vizuallaşdırılmasıdır və bunun üçün də əvvəlcə boş  çərçivənin təsvirindən başlamaq olar. Bu zaman şagirdlərdən çərçivədə hansı ədədləri “görə” bildiklərini soruşmaq lazımdır. Hər bir şagird 5-lik çərçivə və bu çərçivələrə düzüləcək dairələrlə işə cəlb edilməlidir. Belə mühüm fəaliyyət hər bir şagirddə hesablamani gücləndirir və 5-i təməl ədəd (*benchmark*) kimi görməyə imkan verir; məsələn, 3 ədədi  5-lik çərçivədə sağıdakı kimi modelləşdirilir. Şagirdlər 3 ədədinin $1 + 1 + 1$ olduğunu, daha 2 dairə əlavə edildikdə isə 5 ədədi alındığını görürler. Buradan $5 - 2 = 3$ və $5 - 3 = 2$ olduğu da vizual şəkildə aydın görünür.

Şagirdlər bir müddət 5-lik çərçivələrlə işlədikdən sonra 10-luq çərçivələrə keçmək olar. Bu zaman ədədlərin təsviri üçün belə bir ciddi qayda təyin edilməlidir: “Dairələr həmişə soldan-sağ'a doldurulur. Yuxarı sətir tam dolduqdan sonra növbəti sətər keçilir və yenə də soldan-sağ'a doldurulur”.

5-lik çərçivədən 10-luq çərçivəyə keçərkən şagirdlər 10 ədədini təşkil edən ədəd kombinasiyalarını daha asan müəyyən edirlər. Onlar dərhal $5 + 1$, $5 + 2$, ..., $5 + 5$ kombinasiyalarını “görürərlər”. Hətta $5 + 6$, $5 + 7$ və $5 + 8$ ifadələrinin qiyməti də “iki beşlik və əlavə bir neçə dairə” kimi dərhal müəyyən edilir. Bu baxımdan 10-luq çərçivələrin öyrədilməsinə yalnız 5-lik çərçivələrin öyrədilməsindən sonra başlanılmalıdır. 10-luq çərçivələrlə işləyərkən əsas diqqəti 10 ədədini təşkil edən ədədlərin kombinasiyalarına yönəltmək lazımdır. Məsələn, çərçivəyə 4 dairə çəkdikdən sonra şagirdlərdən 10 ədədini təşkil edən dairə və boş çərçivələrin kombinasiyasını söyləmək tapşırılır. Bu halda: $4 + 6 = 10$.

10-luq çərçivələrlə iş vərdişləri elə inkişaf etdirilməlidir ki, son nəticədə müəllim boş çərçivəni nümayiş etdirib hər hansı bir ədədi söyləyəndə şagird bu ədədi 10-luq çərçivədə “görməli” və 10-a tamamlamaq üçün uyğun ədədi söyləməlidir. 10-luq çərçivədən 20 dairəsində toplama və çıxma əməllərini öyrədərkən də geniş istifadə ediləcəkdir.

Nəyə diqqət yetirməli?

Şagirdlər 1-ci sinifdə yalnız iki hissədən təmin əmələ gətirilməsi ilə tanış olurlar. Bu, sonradan kəsərlərin öyrənilməsi üçün daha yaxşı zəmin yaradır. 10-a tamamlama bacarıqları 5-ə tamamlamadan sonrakı mərhələdə öyrədilməlidir. 10-luq çərçivələrlə işin effektini təmin etmək üçün əvvəlcə, 5-lik çərçivələrlə iş vərdişləri formalasdırılmalıdır.

Riyazi dilin inkişafı

Bölmədə toplama əməli ilə bağlı anlayışların düzgün başa düşülməsi çox vacibdir. Əvvəlcə şifahi nitqin inkişafı məqsədilə “əlavə etmək”, “artırmaq”, “birləşdirmək”, “qoşmaq” (vaqonları qoşmaq, atı arabaya qoşmaq və s.) kimi sözlərlə toplama əməlinin başa düşülməsinə zəmin yaradılır. Sonra isə riyazi işaretlər vasitəsilə toplama əməli və onun komponentlərinin düzgün yazılışı başa salınır.

Bölmədə mənimsədilən riyazi anlayış və terminlər: *əlavə etmək, artırmaq, ədəd cütü, toplama, toplanan, cəm, toplama (plus) işarəsi, ədədin ikiqatı, üç toplananlı ifadələr, 5-ə tamamlama, 10-a tamamlama.*

Öncədən vacib olan bilik və bacarıqlar:

- Müxtəlif əşya qruplarındakı əşyaların sayını müəyyən etmək, ədəd oxunda ədədlərin yerini müəyyənləşdirmək.

Fənlərarası integrasiya

Toplama bütün fənlərlə əlaqəlidir: Azərbaycan dili fənnində sözlərdə hərflərin ümumi sayını, cümlədəki sözlərin sayını tapmaq üçün toplamadan istifadə edilir. Həyat bilgisi fənnində varlıqların sayı, təsviri incəsənətdə isə təsvir olunan obyektlərin ümumi sayı toplama ilə müəyyən olunur.

Mövzu 13

Ədəd üçlüyü

- Dərslik: səh. 42
- İş dəftəri: səh. 34

Təlim məqsədləri

- Sayı 10-a qədər olan əşyaları iki qrupa ayırır və hər birində olan əşyaların sayını müəyyən edir (1.1.5).
- 10 dairəsində konkret (əşyaların çoxluğu), təsviri (domino daşları və nöqtələr) və mücərrəd (ədədin yazılışı) formalarda təqdim olunan ədədləri iki hissəyə ayırır (1.1.5).
- Ədədi tam və onun hissələri kimi modelləşdirir (1.1.7).
- Ədədi hissələrinə ayırmaqla ədəd üçlüyü şəklində təsvir edir (1.1.7).

Köməkçi vasitələr: kiçik toplar, kağızdan kəsilmiş sarı, qırmızı və göy dairələr, düymələr, say çöpləri, üzərində ədədlər yazılmış kartlar.

Dərsin qısa planı

- Şəkil üzrə iş.** Bölmənin ilk səhifəsi üzrə sualların müzakirəsi.
- Araşdırma-müzakirə.** Almaların iki səbətə müxtəlif cür yiğilması.
- Öyrənmə.** “Ədəd üçlüyü”, “tam-hissə” anlayışları ilə tanışlıq.
- Bələdçi.** Verilmiş ədəd üçlüyünə görə meyvə qrupunun hissələrinin müəyyən edilməsi.
- Müstəqil iş.** Dərslik: tap. №1-4. İD: tap. №1-8.
- Məsələ həlli.** Dərslik: tap. №5-7. İD: tap. №9.
- Formativ qiymətləndirmə.**


Dərsin məzmunu. Dərsdə şagirdlərdə əşya qrupunu iki yera müxtəlif cür ayırmış, ədədi tam və onun hissələri kimi modelləşdirmək, verilmiş ədəd və bir hissəsinə görə onun ikinci hissəsini tapmaq kimi bacarıqlar formalasdırılır. Mövzunun vacibliyini nəzərə alaraq onun tədrisinə 3 saat nəzərdə tutulmuşdur. Müəllim mövzunun təlim materiallarının saatlar üzrə bölünməsini sinfin mənimsəmə səviyyəsindən asılı olaraq məqsədəyğun şəkildə həyata keçirə bilər.

Müəllimin nəzərinə! Riyaziyyatda ixtiyari natural ədədi iki və daha çox ədədin cəmi şəklində təsvir etmək mümkündür. Toplama və çıxmanın öyrədilməsinin “ədəd üçlüyü” anlayışı ilə başlanması çox vacibdir. Ədəd üçlüyü toplama və çıxma vasitəsilə iki ədəddən üçüncü ədədin necə əmələ gəldiyini vizual olaraq təsvir edir. Ədəd üçlüyü vasitəsilə həm toplama, həm də çıxma öyrədilir. Toplama və çıxma arasında əlaqə də ədəd üçlüyü vasitəsilə əyani şəkildə təsvir olunur.

Mövzuya yönəltmə. Müəllim masanın üstünə 2 qələməqabı və 4 karandaş qoyaraq sınıfə müraciət edir: – *Bu karandaşları iki qələməqabına necə yiğməq olar?* Bir neçə şagird eyni sualı müxtəlif cür yerinə yetirir. Müəllim sonda şagirdlərin diqqətini eyni sayıda karandaşları müxtəlif cür hissələrə ayırmağın mümkün olduğunu yönəldir.

ARAŞDIRMA-MÜZAKİRƏ Bu tapşırığı müxtəlif əşyalar vasitəsilə (kiçik toplar, düymələr, rəngli kağızlardan kəsilmiş fiqurlar, karandaşlar və s.) əyani şəkildə bütün siniflə yerinə yetirmək olar.


Oyun. Müəllim bütün sınıfə belə bir oyun təklif edə bilər. Şagirdlər 7 əşyanı müxtəlif variantlarda iki hissəyə necə bölməyin mümkün olduğunu söyləyirlər. Şagirdlər variantlar söylədikcə müəllim onları lövhədə ədəd üçlüyü şəkildə qeyd edir.



Sonuncu düzgün variantı söyləyən şagird qalib gəlir.

Müəllimin nəzərinə! O ədədinin başqa bir ədədin hissəsi kimi təqdim edilməsi bu yaşda uşaqlar üçün məqsədə uyğun deyil. Ona görə də tapşırığı yerinə yetirərkən qabların birində almanın olmaması variantına baxmaq vacib deyil.

ÖYRƏNMƏ “Ədəd üçlüyü” anlayışı da konkret-təsviri-mücərrəd prinsipinə uyğun olaraq izah edilir. Bu zaman konkret əşyalardan da istifadə oluna bilər (məs.: karandaşlar, dəftərlər, say çöpləri, fiqurlar və s.). Ədəd üçlüyünün mücərrəd təsvirinə keçməzdən əvvəl konkret nümunələrlə “tam-hissə” anlayışları izah olunur. Bunun üçün hər hansı bir əşya qrupu, məsələn, “masanın üstündəki karandaşlar” qrupu götürürlər və o, “tam” adlandırılır. Sonra bu qrup iki hissəyə ayrılır və alın!n altqruplar “hissələr” adlandırılır. Bununla da şagirdlərə “tam-hissə” münasibətləri izah olunur. Gələcəkdə bu anlayış kəsrlərin öyrənilməsində böyük əhəmiyyət kəsb edəcəkdir. Müəllim konkret nümunələrdən sonra təsviri üsulla şagirdlərə tam-hissə münasibətini izah edə bilər. O, tam-hissə münasibətini içərisində uyğun ədədlər yazılmış üç dairə (yaxud üç kvadrat, ləntşəkilli diaqram və s.) vasitəsilə təsvir edir. KTM modeli üzrə ədəd üçlüyünün izahı növbəti şəkildə təsvir olunan mərhələlər üzrə aparıla bilər.




BƏLƏDÇİ Nümunədə verilmiş şəkil araşdırılır. Bunu bəzi hazırlıqlı şagirdlər çıxma əməlindən istifadə etməklə tapmağa çalışa bilərlər. Bu, indiki mərhələdə tələb olunmur. Burada əsas diqqət ədədi təşkil edən hissələrin sayılaq təpilmasına yönəldilir. Ədəd üçlüğündə hissələrin çıxma ilə təpiləsi növbəti bölmədə öyrəniləcəkdir.

MÜSTƏQİL İŞ Tapşırıqların yerinə yetirilmə ardıcılığına diqqət vermək lazımdır. Tapşırıqlar konkret əşyalar (birləşən kublar), təsviri (domino daşları) və mücərrəd (ədəd üçlüyü) mərhələləri üzrə qruplaşdırılmışdır.

Praktik tapşırıq: “Gizlənmiş ədədi tap”. Müəllim hər şagirdə fərqli ədəd üçlüyü çəkilmiş vərəqlər paylayır. Ədəd üçlüklərində bir ədəd “gizləndilmişdir”. Şagirdlər ədəd üçlüyündə gizləndilmiş ədədi yazmalıdır.

Məsələ həlli 5. Məsələdə verilmiş “ədəd tərəzisində” uyğun ədəd üçlüyünün yazılması tələb olunur. Müəllim ədəd tərəzisi barədə məlumat verə bilər: ədəd tərəzisi sağ və sol gözündə ədədlər olan tərəzidir. Ədədlərin cəmi çox olan göz aşağı enir – “daha ağırındır”. Məsələni ədəd üçlüyünün sxemini çəkməklə həll etmək olar:



6. Burada boş dairələr növbə ilə doldurulur.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Əşyaları müxtəlif miqdarda olan iki qrupa ayıran və hər qrupdakı əşyaların sayını qeyd edir.	Şifahi sual-cavab, oyun, tapşırıq	Düymələr, say çöpləri, kağızdan kəsilmiş dairələr, dərslik, İD
Müxtəlif formalarda təqdim olunan ədədləri sözlərlə, yaxud şəklini çəkməklə iki hissəyə ayırrı.	Müşahidə, şifahi sual-cavab, məsələ həlli, layihə	Dairələr, karandaşlar, üzərində ədədlər yazılmış kartlar, dərslik, İD
Verilmiş ədədi iki müxtəlif hissəyə ayırır, iki müxtəlif ədədlərin təşkil etdiyi tamı müəyyən edir.	Tapşırıq, müşahidə	Həndəsi figurlar, müxtəlif əşyalar, dərslik, İD
Verilmiş ədədi iki müxtəlif hissəyə ayırır və ədəd üçlüyü şəklində yazar.	Məsələ, sual-cavab	Dərslik

Mövzu 14

Əlavə etmək, artırmaq

- Dərslik: səh. 46
- İş dəftəri: səh. 36

Təlim məqsədləri

- Real həyati situasiyalardan toplamaya aid məsələ qurur və saymaqla həll edir (1.2.1).
- Müxtalif manipulyativlərin (birləşən kublar, say çöpləri, rəngli karandaşlar və s.) köməyi ilə toplamanı əşyaların birgə sayılması kimi modelləşdirir (1.2.1).
- “Əlavə etmək”, “artırmaq”, “qoşulmaq” sözləri ilə ifadə olunan hadisələri toplama ilə əlaqələndirir (1.2.3).
- Toplama ilə əlaqəli hadisələrin nəticəsini “cəmi”, “oldu”, “alındı” sözləri ilə ifadə edir (1.2.3).
- Cəmi taparkən konkret (manipulyativ) və qrafik təsviretmə strategiyalarını anladığını nümayiş etdirir (1.2.6).
- Toplamanı ədəd üçlüyü vasitəsilə modelləşdirir (1.3.3).

Köməkçi vasitələr: birləşən kublar, həndəsi fiqurlar, rəngli karandaşlar, say çöpləri və s.

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Şeirə əsasən şəkli izah etmək, qız və oğlanları birlikdə saymaq.
- Öyrənmə.** İki qrupun əşyalarını birgə saymaqla ümumi sayı tapmaq.
- Bələdçi.** Kubların sayına uyğun domino daşları və ədəd üçlüyü arasındaki uyğunluğun müəyyən edilməsi.
- Müstəqil iş.** Dərslik: tap. №1; İD: tap. №1-4.
- Məsələ həlli.** Dərslik: tap. №2,3. İD: tap. №5-7.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlərə toplamanın mənəni gündəlik həyatda rast gəlinən nümunələr əsasında izah olunur. “Əlavə etmək”, “artırmaq”, “toplamaq”, “oldu” ifadələrinin toplama ilə əlaqəsi nümayiş etdirilir. Sonraki dərslərdə toplamanın iki qrupun əşyalarının birgə sayılması kimi başa düşülməsinə zəmin yaradılır.

Müəllimin nəzərinə! Şagirdlər əvvəlki mövzuda ədədi hissələrinə ayırmayı öyrəndilər. Toplama isə bunun tərsidir, yəni iki hissədən tamın əmələ gəlməsidir. Bölmənin mövzularına diqqət yetirdikdə toplama əməlinin tədricən, sadədən mürkəkkəbə doğru tədris olunduğunu görmək olar. Əvvəlcə ədəd üçlüyü, sonra toplama ilə bağlı həyatı situasiyalar, toplama əməli, ədəd oxunda toplama əməlinin mənası, üç toplananlı ifadələr və toplamanın müxtəlif üsulları öyrənilir.


Dərsdə şagirdlərə “birləşdirmək”, “bir araya getirmək”, “artırmaq”, “əlavə etmək”, “qoşmaq” anlayışlarının toplamanın müxtəlif ifadə formaları olduğu

izah edilir. Bu sözlərin əşyaların sayının artdığını ifadə etməsi şagirdlərin diqqətinə çatdırılır. Konkret-təsviri-müċərrəd prinsipinə uyğun olaraq şagirdlərin gündəlik həyatda eşitdikləri konkret situasiyalarda bu sözlərlə toplama əməlinin əlaqəsi təmin edilir.

Mövzuya yönəltmə

Cütlərlə oyun: “Nə qədər əlavə etdim?” oyunu. Oyun üçün 10 say çöpü tələb olunur. Əvvəlcə I oyunçu bütün çöpləri qarşısına yiğir. O bu çöplərin bir neçəsini II oyunçunun qarşısına qoyur (məs.: 3 çöp). Sonra II oyunçu gözünü yumur və bu zaman I oyunçu daha bir neçə çöp əlavə edir (məs.: 2 çöp). II oyunçu gözünü açıb neçə çöp əlavə olunduğunu tapmalıdır. Düz taparsa, 1 xal qazanır və növbə ona keçir. Əks halda 1 xal I oyunçuya verilir və II oyunçu yenə gözlərini yumur. Oyun 3 xala qədər davam edir. Kim birinci 3 xal toplasa, o da qalib gəlir.

ARAŞDIRMA-MÜZAKİRƏ Uşaqların çoxunun bildiyi şeiri müəllim bir daha oxuyur. Şeirdəki “topladi” sözünün mənası soruşulur. Müəllim “toplamaq” sözü ilə bağlı müəyyən fikirlər səsləndirib onun mənasını şagirdlərdən soruşur. Məsələn, “Çəmənlikdə gül toplamaq”, “Uşaqlar futbol oynamaq üçün meydancada toplanırlar”, “Uşaqlar ekskursiyaya getmək üçün məktəbin həyətinə toplaşdırılar” və s. Şagirdlərin diqqəti şəkər yönəldilir. Qız və oğlanlar əvvəlcə ayrı-ayrı, sonra isə birlikdə sayılır. Uşaqların sayı lövhədə nöqtələrlə təsvir olunur. Bunu 2 rəngli markerlə göstərmək daha məqsədəyindən istifadə olunmasına diqqət yetirməlidir:



Kiçik qruplarda iş. Qruplara “birləşdirmək”, “bir araya getirmək”, “artırmaq”, “əlavə etmək”, “qoşmaq” sözlərindən istifadə etməklə kiçik hekayə qurmaq və həmin hekayəni sahnələşdirmək kimi tapşırıqlar verilə bilər. Bu hekayələrdə şagirdlərin nitqində həmin sözlərdən istifadə olunmasına diqqət yetirməlidir.

ÖYRƏNMƏ Müəllim dərsi əyanıləşdirmək üçün konkret əşyalardan istifadə edə bilər (məsələn, birləşən kublar, karandaşlar, dəftərlər, say çöpləri, meyvələr, kağızdan kəsilmiş fiqurlar və s.).

BƏLƏDÇİ Nümunədə verilmiş şəkil araşdırılır. Bu tapşırıq da əyanıləşdirilə bilər.

MÜSTƏQİL İŞ Verilən tapşırıqlarda şəkil üzrə danışmaq və uyğun sözlərdən istifadə edərək toplama əməli barədə fikirlər bildirmək tələb olunur. Bu zaman “əlavə etmək”, “artırmaq”, “oldu” ifadələrindən istifadə edilməsinə diqqət yönəldilir.

MƏSƏLƏ HƏLLİ 2. Məsələdə verilmiş şəkli uyğun ədəd üçlüyünün yazılıması tələb olunur.


Cəlbetmə. Şagirdləri məsələyə cəlb etmək üçün tapşırığın sadə variantını nümayiş etdirmək daha məqsədə uyğun olardı. Qarşıya 2 oğlan çıxırlar. Sonra onlara 1 qız qosulur. Şagirdlərə bunu ədəd üçlüyü ilə təsvir etmək tapşırılır (şəkil 1). Sinfə müraciət olunur:

– Ədəd üçlüyündəki ədədlər birlikdə hansı ədədi təşkil edir?

Məsələnin həlli:

- Əvvəl futbol oynayan uşaqların sayı müəyyən edilir.
- Onlara bir neçə uşaq da qosulandan sonra ümumi say müəyyən olunur.

Cavab: 7 uşaq futbol oynayır.




Şəkil 1

Müzakirə. Ədəd üçlüyündə 5 və 2 ədədlərinin 7-nin hissələri olduğu aşkar görünür (şəkil 2).

Layihə. Şagirdlərə evdə, küçədə, yolda rast gəldikləri əşyaları bir yera toplayaraq onların ümumi sayını tapmaq tapşırıla bilər. Məsələn, kiçik hamar çay daşlarının, küçənin sağ və sol tərəfindəki ağacların birgə sayılması, fincan və nəlbəkilərin birgə sayının tapılması və s. Hər bir tapşırığın nəticəsi uyğun ədəd üçlüyü ilə təsvir olunur və müəllimə təhvil verilir.

Fənlərarası integrasiya

Şagirdlərə şifahi nitqin inkişafı məqsədilə (Azərbaycan dili) uyğun sözlərdən istifadə etməklə cümlə, həkaya qurmaq tapşırıla bilər.



Şəkil 2

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Toplamaya aid hekayələr fikirləşir və nəticəni bütün əşyaları birlikdə saymaqla söyləyir.	Şifahi sual-cavab, kiçik qruplarda iş, müşahidə, tapşırıq	Qrupların təqdim etdikləri səhnəcik, dərslik, İD
Say çöplərinin köməyi ilə toplamanın nəticəsini iki əşya qrupunu birgə saymaqla tapır.	Oyun, müşahidə	Oyunun nəticəsinə əsasən toplanılan ballar
“Əlavə etmək”, “artırmaq”, “qoşulmaq” sözlərindən istifadə etməklə hekayə qurur, nəticəni ədəd üçlüyü şəklində təqdim edir.	Məsələ həlli, tapşırıq, müşahidə	Dərslik
İki qrupun əşyalarını birləşdirməklə toplamanın nəticəsini “cəmi”, “oldu”, “alındı” sözləri ilə ifadə edir.	Müşahidə, şifahi sual-cavab, məsələ həlli	Dairələr, karandaşlar üzərində praktik çalışmalar, dərslik, İD
Kubların birləşməsinə uyğun qrafik təsvirləri müəyyən edir.	Tapşırıq, şifahi sual-cavab	Dərslik, İD
Əşyaların birləşməsini konkret-təsviri-mücer-rəd prinsipi ilə ədəd üçlüyünə uyğunlaşdırır.	Tapşırıq, sual-cavab	Dərslik, İD

Mövzu 15

Ədədlərin toplanması

- **Dərslik:** səh. 48
- **İş dəftəri:** səh. 38

Təlim məqsədləri

- Toplamaya dair riyazi ifadələrdə toplananları və cəmi fərqləndirir (1.2.5).
- Toplama və bərabərlik işaretlərinin mənalarını izah edir (1.2.5).
- Toplama işaretisi ilə yazılmış bərabərliyi sözlərlə ifadə edir (2.1.1).
- Toplamaya dair riyazi ifadələrin cavabını tapır (2.1.2).
- Toplamanın sətir şəklində və alt-alta (sütun) yazılışını üfüqi və şaqli domino daşları vasitəsilə model-ləşdirir (1.3.3).
- İki toplananlı ifadənin qiymətini hesablamaq üçün yerdəyişmə qaydasından istifadə edərək daha böyük toplananın üzərinə kiçiyi əlavə edir (1.3.3).

Köməkçi vasitələr: şüse banka, konfetlər (10 ədəd), birləşən kublar, qırmızı və göy rezin şarlar, həndəsi fiqurlar, qələmlər, say çöpləri, üzərində meyvə təsvirləri olan kartlar və s.

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Şəkildə verilmiş iki müxtəlif rəngli şarların birgə sayılması.
- Öyrənmə.** İki qrupun əşyalarının toplama işaretinin köməyi ilə yazılması və hesablanması, sıfırla toplama.
- Bələdçi.** Kubların cəminə uyğun domino daşları və riyazi ifadə arasındakı uyğunluğun müəyyən edilməsi.
- Müstəqil iş.** Dərslik: tap. №1-4. İD: tap. №1-8.
- Öyrənmə materialı.** Toplamanın yerdəyişmə xassəsi.
- Müstəqil iş.** Dərslik: tap. №5-6. İD: tap. №9-10.
- Öyrənmə materialı.** Toplamanın alt-alta (sütunla) yazılışı.
- Müstəqil iş.** Dərslik: tap. №7-8. İD: tap. №12.
- Məsələ həlli.** Dərslik: tap. №9. İD: tap. №13-17.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər toplama əməli, toplama əməlinin komponentləri, onun sətir və alt-alta (sütun şəklində) yazılışı, sıfırla toplama, toplamanın yerdəyişmə xassəsi ilə tanış olur, toplama əməlinə aid 10 dairəsində hesablamaları yerinə yetirirlər. Mövzunun tədrisinə 2 saat nəzərdə tutulmuşdur. Müəllim mövzunun təlim materiallarının saatlar üzrə bölünməsini sinfin mənimsəmə səviyyəsindən asılı olaraq məqsədə uyğun şəkildə həyata keçirə bilər.

Müəllimin nəzərinə! Şagirdlər toplamanın riyazi yazılış qaydasını öyrənmək üçün konkret-təsviri-mücərrəd prinsipinə uyğun olaraq əvvəlcə manipulyativləri birləşdirmək, yaxud birgə sayılmaqla, sonra ədəd üçlüyündə təsvir etməklə, sonra isə mücərrəd riyazi əməl şəklinə çevirməklə öyrənirlər. Yəni əvvəlcə kublar birləşdirilir, onların birləşdirilməsi domino daşlarındakı xallarla təsvir olunur, sonra isə riyazi işarələrlə təsvir edilir. Hesablamalarda çətinlik çəkən şagirdlər əl barmaqlarından, sayma vasitələrindən istifadə edə bilərlər. Nəzərə almaq lazımdır ki, belə şagirdlərə toplamaya aid daha çox misallar vermək lazımdır. Bu onlarda şifahi hesablama vərdişlərini formalaşdırır və sonradan daha çətin misalları zehində hesablama bacarıqlarına yiylənmələrinə yardım edir.

Mövzuya yönəltmə. Müəllim şüşə bankaya bir neçə konfet qoyub şagirdlərdən onların sayını soruşur. Sonra bankaya bir neçə konfet də əlavə edir və sual verir:

– *Qabda neçə konfet oldu? Bu fikri necə yazmaq olar?* Məqsəd şagirdlərə toplama əməlinin yazılışını izah etməkdir.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığı müxtəlif əşyalar vasitəsilə (kiçik toplar, düymələr, meyvələr, rəngli kağızlardan kəsilmiş fiqurlar və s.) əyani şəkildə yerinə yetirmək olar. Şagirdlərin diqqəti şəklə yönəldilir. Klounun əlindəki şarların ümumi sayı tapılır. Sonra şagirdlər şarların ümumi sayını lövhədə nöqtələr və ədəd üçlüyü şəklində təsvir edirlər.



ÖYRƏNMƏ Müəllim ardıcıl olaraq birləşən kublarla bağlı nümunəni nöqtələrlə (domino daşı), ədəd üçlüyü ilə və nəhayət, riyazi işaretərlə yazaraq mövzunu izah edə bilər. Bu zaman əsas diqqət toplama əməlinin komponentlərinin izahına yönəldilməlidir. Şagirdlərin diqqətinə çatdırılır ki, misalda iştirak edən ədədlərin hər birinin riyazi adı var. Burada 5 və 4 toplananlar, 9 isə cəm adlanır. Birləşmələr toplama əməlinin komponentləri deyilir. Toplama əməlində "+" (üstəgəl və ya plus) işarəsindən istifadə olunur.

Dərsdə sıfırı ədədlə, yaxud ədədi sıfırla toplama qaydası da izah olunur. Bunu nümunə əsasında etmək daha məqsədə uyğundur. Müəllim içərisində konfet olan şüşə qabı boşaldaraq soruşur:

– *Qabın içinde neçə konfet var?*

Şagirdlər "konfet yoxdur" söylədikdə müəllim lövhədə "0" yazar. Sonra ora 2 konfet atıb soruşur:

– *Mən qaba neçə konfet əlavə etdim? Cavab: 2.*

Sual: – *Mən qaba iki konfet əlavə etdikdən sonra qabda cəmi neçə konfet oldu? Cavab: 2.*

Müəllim lövhədə yazar: $0 + 2 = 2$.

Eyni qayda ilə ədədin üzərinə sıfır gəlmə qaydasını izah edə bilər. O, boş şüşə bankaya 4 konfet atıldıqdan sonra əlini açaraq şagirdlərdən soruşur:

– *Əlimdə neçə konfet var? Cavab: konfet yoxdur.*

Sonra müəllim əlini büküb bankaya nəsə atmış kimi hərəkət edir və soruşur:

– *Mən bankaya neçə konfet atdım? Cavab: 0.*

– *Qabda neçə konfet oldu? Cavab: 4.*

Müəllim lövhədə yazar: $4 + 0 = 4$.

BƏLƏDÇİ


Nümunədə verilmiş birləşən kubların şəkilləri araşdırılır. Riyazi nitqin inkişafı məqsədilə şagirdlər əvvəlcə toplama əməlini səlis və bitkin fikir kimi səsləndirir, sonra isə bu fikrin riyazi işaretərlərə yaxılışı arasında əlaqə qururlar. Başqa sözlə, şagirdlər şifahi deyilmiş fikri riyazi işaretərlərə yazmaq bacarığına yiylənirlər.

"Poçt qutusu" oyunu. Şagirdlərə üzərində misallar yazılmış kartlar paylanır. Sonra müəllim masanın üstünlə üzərində 6 və 8 ədədləri yazılmış iki "poçt qutusu" qoyur. Şagirdlər deyilir ki, "məktubdakı" misalın cavabı 6 alırsa, həmin məktublar 1-ci qutuya, 8 alırsa – 2-ci qutuya atılır. Sonra qutular açılır və cavablar yoxlanılır.

MÜSTƏQİL İŞ Tapşırıqların yerinə yetirilmə ardıcılığına diqqət yetirmək lazımdır. Tapşırıqlar konkret-təsviri-mücərrəd prinsipi ilə düzülmüşdür. Şagirdlər hər domino daşına uyğun ifadələri dəftərlərinə yازırlar.

4. Bu tapşırıqda riyazi ifadələr lövhədə yazılır və şəhərlə bütün siniflə müzakirə edilir.

Cütlərlə, yaxud kiçik qruplarla oyun. 5 kartdan ibarət dəst düzəldilir. Ora üzərində ədəd yazılmış 3 kart, "+" və "=" işarələri yazılmış iki kart daxil olur. Hər qrupa iki dəst paylanır və ədədlərlə riyazi işaretərləri düzgün yerləşdirmək tapşırılır; məsələn:



Kartlar belə düzülə bilər:

$$3 + 4 = 7; 2 + 6 = 8; 4 + 2 = 6.$$

Diferensial təlim

Dəstək. Oyunu sadələşdirmək üçün şagirdlərə yalnız 3 ədəd yazılmış kart verilə bilər.

Dərinləşdirmə. Şagirdlərə 3, yaxud 4 dəst kart vermək olar.

Müəllimin nəzərinə! Müəllim toplamanın yerdəyişmə qaydasını əyani şəkildə izah etmək üçün lövhəyə 3 qız və 2 oğlan dəvət edə bilər. Əvvəlcə 2 oğlan soldan, 3 qız isə sağdan düzülür. Sınıfdan lövhə qarşısında cəmi neçə şagird olduğu soruşular. Sonra qız və oğlanların yeri dəyişdirilir və sual təkrarlanır. Nəticə bərabərliklə yazılırlar: $2 + 3 = 3 + 2$.

5 və 6-cı tapşırıqlar yerinə yetirilir.

Müəllimin nəzərinə! Toplamanın alt-alta yazılış qaydasının bu mərhələdə çox əhəmiyyəti olmasa da, o, ikişəqəmli ədədlərlə toplamanın öyrədilməsində müüm rol oynayır. Ona görə də inididən bu yazılış qaydasının öyrədilməsi məqsədə uyğunudur. Alt-alta toplamanın yazılış qaydası izah edildikdən sonra 7 və 8-ci tapşırıqlar yerinə yetirilir.

Məsələ həlli 9. Məsələdə mağarada gizlənən ayı balalarının sayına əsasən onların ümumi sayını tapmaq tələb olunur. Məsələ uyğun misal yazıqla həll olunur.


Cəlbetmə. Şagirdləri məsələyə cəlb etmək üçün tapşırığın daha sadə variantını praktik həll etmək

məqsədə uyğunudur. Müəllim əvvəlcə şagirdlərə bir Əvvəlcə əlindəki 4 düyməni, sonra digər əlindəki 2 dənə fərqli düyməni göstərir. Daha sonra soruşur:

– *Düymələrin ümumi sayını tapmaq üçün hansı misal yazımaq olar?*

Məsələnin həlli:

- Ədəd üçlüyünün sxemi çəkilir.
- Uyğun misal yazılır: $4 + 2 = 6$



Cavab: 6

Müzakirə. Məsələ dairələrlə modelləşdirilir və dairələrin ümumi sayı tapılır.

Layihə. Şagirdlər müxtəlif şəkillərlə, məsələn, ağacları quşlar, qabdakı meyvələr, masadakı stəkan və qablar və s.-lə toplama əməlini təsvir edib uyğun misallar yazırlar.

Fənlərarası integrasiya

Şagirdlər riyazi dili inkişaf etdirmək məqsədilə riyazi işarələrlə yazılmış müxtəlif toplama əməllərini sözlərlə oxuyurlar. Onlar təsviri incəsənət dərslərində bir neçə obyektdən ibarət şəkillərdə toplamanın necə ifadə olunduğunu izah edirlər. Həyat bilsisi dərsində ətraf aləmdə toplamaya aid nümunələr göstərir və uyğun misallar yazırlar.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Toplama əməlində komponentləri sadalamaqla göstərir.	Şifahi sual-cavab, oyun, tapşırıq	Dərslik, İD
Plyus və bərabərlik işarələrinin mənalarını uyğun sözlərlə ("əlavə etmək", "üzərinə gəlmək", "artırmaq" və "oldu", "alınar") izah edir.	Sual-cavab, tapşırıq, oyun	Dərslik, oyun kartları, İD
Toplama ifadəsini uyğun sözlərlə (məsələ: "bir üstəgəl iki bərabərdir üç") ifadə edir.	Tapşırıq, layihə, misallar	Dərslik, iş vərəqləri, İD
Toplamaya dair misalları həll edir.	Tapşırıq, misal həll etmə, məsələ həlli	Dərslik, İD
Sətir şəklində və alt-alta (sütun) yazılmış ifadənin qiymətini domino daşlarından xallarla uyğunlaşdırır və cavabı tapır.	Tapşırıq, misal həll etmə	Dərslik, İD
İki ədədi daha asan toplamaq üçün kiçik ədədin üzərinə böyük ədədi gəlir.	Müşahidə, şifahi sual-cavab, məsələ həlli	Dairələr, karandaşlar, üzərində ədədlər yazılmış kartlar, dərslik, İD

Məsələ həlli dərsi

- **Dərslik:** səh. 51
- **İş dəftəri:** səh. 41

Müəllimin nəzərinə! Şagirdlər "Ədəd üçlüyü", "Əlavə etmək, artırmaq", "Ədədlərin toplanması" mövzu-


larıni öyrəndilər. Müəllim şagirdlərin zəif mənimsədikləri mövzuları tapşırıqlar əsasında müəyyən edir. Bilər. Bu zaman hər hansı tapşırığın yerinə yetirilməsində çətinlik çəkən şagirdlərə istiqamətləndirici suallar verməklə və fərdi yanaşmaqla onların zəif cəhətləri aradan qaldırıla bilər.

Dərsin məzmunu. Dərsdə ədədlərin toplanması və toplamanın praktik tətbiqinə dair müxtəlif məsələlər

həll edilir. Şagirdlər toplamanın iki əşya qrupunun birgə sayılması kimi modelləşdirilməsini öyrənmişlər. Dərsdə manipulyativlərin köməyi ilə toplamanın modelləşdirilməsi, şəkil çəkməklə toplama, məsələnin şərtinə uyğun misallar yazma, hesablamaları sətirlə və alt-alta (sütundan) yerinə yetirme, sıfırla toplama bacarıqları daha da təkmilləşdirilir.

Mövzuya yönəltmə. Müəllim ədəd üçlüyü, toplama ya aid müxtəlif situasiyalar və toplama əməlinə dair praktik tapşırıqlar verə bilər.

1. Məsələdə 3 peçenyenin iki uşaq arasında bölmək tələb olunur. Məsələ ədəd üçlüyündən istifadə etməklə həll olunur. Bu zaman sıfır varianta baxılmır.



2. Məsələdə Anar və Aynurun birlikdə yiğdiqları almanın toplamaq tələb olunur. Məsələ uyğun misal yazıqla həll olunur: $2 + 3 = 5$.

3. Elxanla dostlarına 2 uşaq da əlavə qoşulandan sonra onların sayını tapmaq tələb olunur. Məsələnin şərti diqqətlə oxunur. Müəllim şagirdlərdən məsələnin şərtini danışmağı xahiş edir. Sonra məsələdə tapılması tələb olunan cümlə təkrarlanır.

Cəlbətəmə. Müəllim bu məsələnin daha sadə variantını praktik olaraq nümayiş etdirə bilər. Bunun üçün məsələ səhnələşdirilir. 2 uşaq seçilir. Sonra onlara daha 2 uşaq qoşulur. Lövhədə uyğun misal yazılır və həll edilir. Dərslikdəki məsələ bir daha oxunur və lövhədə onun qısa şərti yazılır:

- Var idi – 4 uşaq.
- Onlara qoşuldu – 2 uşaq.
- Oldu – ? uşaq.

Müəllim sual verir:

– Uşaqların ümumi sayını hesablamaq üçün hansı misalı yazmaq olar?

Məsələnin həlli:

• Əvvəlki və sonradan qoşulan uşaqlar dairəciklərlə modelləşdirilir və uyğun misal yazılır:




$$4 + 2 = 6.$$

Cavab. Hekayə dinləyən uşaqların sayı toplama əməlinin köməyi ilə tapılır. Deməli, 6 uşaq oldu.

Müzakirə. Məsələni başqa yolla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Cavabı yoxlamaq üçün sual verilə bilər:

– Nə üçün uşaqların sayının neçə nəfər olduğunu toplayaraq tapdınız? Cavabı yoxlamaq üçün uyğun ədəd üçlüyünü yazmaq olar.



4. Məsələdə maşın bağışlanandan sonra Anarın maşınlarının sayı soruşturulur. Bu məsələ də əvvəlki məsələ kimi həll edilir.

Cəlbətəmə. Məsələnin şərti müzakirə edilir və qısa şərt yazılır:

- Var idi – 3 maşın.
- Başılaşdırılar – 4 maşın.
- Oldu – ? maşın.


Məsələnin həlli: $3 + 4 = 7$.

Müzakirə. Cavabı dairəciklərlə modelləşdirib birgə sayıqla və ədəd üçlüyü ilə yoxlamaq olar.

5. Məsələdə çiçək toplamağın “toplama” sözü ilə uyğunluğu vürgülənən Aynurun ümumilikdə neçə çiçək dəstəsi topladığı soruşturulur.

Cəlbətəmə. Müəllim şərti diqqətlə oxuyub şagirdlərdən məsələnin şərtinin qısa yazılış formasını soruşa bilər.


- Topladı:
- əvvəl – 6 dəstə;
- sonra – 3 dəstə.
- Oldu – ? dəstə.



Məsələnin həlli:

$$3 + 6 = 9.$$

Müzakirə. Şagirdlər 3 və 6 ədədlərinin 9-un hissələri olduğunu bölmənin 1-ci mövzusundan bildikləri üçün ədəd üçlüyü ilə bunu bir daha yoxlamaq olar:



- Ədəd oxu üzərində toplamaya dair müxtəlif məsələlər həll edir (1.3.4).

- Ədəd oxunda irəli və geri sayımağa aid təsvirlərə əsasən riyazi ifadələr yazır (2.1.3).

Köməkçi vasitələr: ədəd oxu çəkilmiş vərəqlər, ədəd kartları, düymələr, rəngli karandaşlar, birləşən kublar, kağızdan kəsilmiş həndəsi fiqurlar, say çöpləri və s.

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Ədəd oxu üzərində irəli sayıqla toplamanın uyğunlaşdırılması.

2. Öyrənmə. Ədəd oxunda toplamanın modelləşdirilməsi.

Mövzu 16

Ədəd oxu üzərində toplama

- Dərslik: səh. 52
- İş dəftəri: səh. 43

Təlim məqsədləri

- Ədəd oxunda verilmiş ədəddən bir neçə vahid irəli və geri sayıqla alınan ədədi müəyyən edir (1.1.7).
- Ədəd oxunda irəli və geri sayıqla 20 dairəsində toplama əməlini yerinə yetirir (1.3.3).

3. Bələdçi. Ədəd oxunda toplamanın yerinə yetirilməsi.

4. Müstəqil iş. Dərslik: tap. №1-3. İD: tap. №1-5.


5. Məsələ həlli. Dərslik: tap. №4.

6. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər toplamanın ədəd oxunda qrafik interpretasiyası ilə tanış olurlar. Ədəd oxunda toplamanın "... vahid irəli saymaqla" eyni mənaya gəldiyini başa düşürlər. Toplamanın vizual təsviri toplananların və cəmin ədəd oxunda yerini təsəvvür etməyə və toplamanın həm də irəliyə sayma olduğunu başa düşməyə imkan verir. Mövzunun tədrisinə 2 saat nəzərdə tutulmuşdur. Müəllim mövzunun təlim materiallarının saatlar üzrə bölməsini sinfin mənimsəmə səviyyəsindən asılı olaraq məqsədə uyğun şəkildə həyata keçirə bilər.

Müəllimin nəzərinə! Dərsdə şagirdlər toplamanın həndəsi mənəsi ilə tanış olurlar. Ədəd oxunda toplamanın təsvir edilməsinin mühüm əhəmiyyəti ondadır ki, şagirdlər ilk dəfə toplamanın yalnız birgə sayıma olmadığını anlayırlar. 1-ci sınıf şagirdləri üçün toplamaya fərqli yanaşmanın çəsditməsi üçün ədəd oxunda toplamanın parçaların toplanması kimi təqdim edilməsi məqsədə uyğundur. Ədəd oxunda toplama parçalarının toplanması mənasında, ölçmə zamanı uzunluqların (sonradan isə 2 ölçülü koordinat sistemində sahələrin, 3 ölçülü koordinat sistemində isə həcmələrin) toplanmasını təsəvvür etməyə imkan verir.

Mövzuya yönəltmə. Müəllim lövhə qarşısına bir oğlan (məs.: Samir) və bir qız (məs.: Lalə) dəvət edir. Onları üz-üzə olmaqla təxminən 9-10 addımlıqda yerləşdirir. Samirə əvvəl 2 addım irəli gedib dayanmayı xahiş edir və lövhədə 2 ədədini yazır. Sonra isə daha 7 addım (Lalə ilə aralarındaki addımların sayı qədər)



Kiçik qruplarla oyun. Yerdə 0-dan 10-a qədər olmaqla yanaşı iki ədəd oxu çəkilir (bunu rəngli kağızlardan kəsilmiş ədədləri yera düzəmkələ də etmək olar). Arxa tərəfində toplama əməli yazılmış aşağıdakı kimi 4 kart düzəldilir, onlar üzüsağı çevrilərək qarışdırılır.



Hər qrupdan 1 nəfər icraçı seçilir və icraçılar 0 ədədinin üzərində dayanıb əmri gözləyirlər. Əvvəl I qrupun bir oyunçusu kartlardan birini açır, səsləndirir və kartı yerinə qoyur. İcraçı səsləndirilmiş əmri yerinə

getməyi xahiş edir və lövhədə yazır: $2 + 7 = ?$ Sinfə sual verilir:

– *Samir Lalənin yanına çatmaq üçün cəmi neçə addım atdı?* Lövhədə isə yazılır: $2 + 7 = 9$.

Uyğun videomateriallar da nümayiş etdirilə bilər: <https://www.youtube.com/watch?v=tp9n4kMTuQo>


ARAŞDIRMA-MÜZAKİRƏ Bu tapşırığı əyani şəkildə bütün siniflə də yerinə yetirmək olar. Mövzuya yönəltmə üçün verilən praktik tapşırıqdan fərqli olaraq bu tapşırıqda doşan 0 nöqtəsindən hərəkətə başlamır. O artıq 3 ədədinin üzərində dayanmış kimi təsvir edilir. Şagirdlərin daha asan başa düşmələri üçün müəllim məsələni doşanın əvvəlcə 0-dan başlayaraq 3 addım atıb 3 ədədinin üzərinə gəldiyi kimi də izah edə bilər.

ÖYRƏNMƏ Mövzunun izahını əyanıləşdirmək üçün konkret əşyalardan da istifadə edilə bilər.

Praktik tapşırıq. Müəllim uzunluq vahidi olaraq hər hansı bir əşyadan, məsələn, karandaşlardan istifadə edə bilər. Sinfdən soruşula bilər:

– *3 karandaşla 2 karandaşı toplayanda neçə karandaş alınır?*

Əvvəlcə karandaşlar hərəsində 3 və 2 ədəd olmaqla iki topada yanaşı qoyulur. Uşaqlar karandaşların ümumi sayını tapmaq üçün onları birgə sayırlar. Sonra müəllim 3 karandaşı ard-arda düzür və eyni suali təkrar edir. Bu dəfə isə o, növbəti 2 karandaşı ilk 3 karandaşın ardı ilə düzür. Sonra müəllim ard-arda düzülmüş karandaşların altından ədəd oxu çəkib toplamanı irəli sayıma kimi təsvir edir.



yetirir. Sonra kartlar qarışdırılır və II qrupun bir oyunçusu ixtiyarı kartı açır. Beləcə, hər qrupdan bir oyunçu növbə ilə kartları açır və yerinə qoymaqla qarışdırır. 10 ədədin ilk çatan qrup qalib gəlir. Oyunu müxtəlif qruplarla da bir neçə dəfə təkrarlamaq olar.

Bələdçi Nümunədə verilmiş şəkil araşdırılır. Kubların sayı ilə ədəd oxu üzərində toplama uyğunlaşdırılır. Müvafiq misallar yazılır.

MÜSTƏQİL İŞ 1. Tapşırıq yalnız irəli saymaqla ədədin yerinin tapılmasına həsr olunur. 2 və 3-cü tapşırıqlarda isə ədəd oxunda toplama əməlinin yerinə yetirilməsi tapşırılır.

Müəllim sinfə "Nə üçün toplama zamanı böyük toplandan başlamaq daha asandır?" suali ilə müraciət edir. Şagirdlərin cavabları dinlənilir. Bu sualın cavabı

ədəd oxunda toplamanın qrafik təsviri zamanı daha aydın görünür: irəli az saymaq daha rahatdır.

Məsələ həlli 4. Məsələdə sincabın göbələyin altın-dan fındığı götürmək üçün neçə addım tullanacağı və onun hansı ədədin üstündə dayanacağı soruşulur.

Cəlbetmə. Şagirdləri məsələyə cəlb etmək üçün tapşırığı rollu oyunla həll etmək daha məqsədəvəgundur. Yerdə ədəd oxu çəkilir. Şagirdlərdən biri "sincab", digərləri isə "göbələk"lər olur. Müəllim ədəd oxu üzərindəki şagirdlərə bir-bir yaxınlaşır və gizləcə 5 və 7 ədədləri üzərində dayanan şagirdlərin hərəsinə 1 konfet verir. "Sincab" məsələni düz həll edərsə, konfetləri qazanmış olur. Məsələni riyazi ifadələrlə həll edən zaman üç toplananlı ifadələr yazmağa ehtiyac yoxdur. Bu mövzu növbəti dərsdə keçiləcəkdir.

Məsələnin həlli:

- Sincabın yeri müəyyən olunur və misalda 1-ci toplanan kimi 2 ədədi yazılır.
- Ədəd oxu üzərində 3 addım irəlidə olan göbələyin yeri müəyyən olunur və uyğun misal yazılır: $2 + 3 = 5$.
- Sonra isə daha 2 addım irəli saymaqla palid qozasının yeri müəyyən olunur: $5 + 2 = 7$.

Cavab: 5 ədədinin üzərindəki göbələyin altında fındıq, 7 ədədinin üzərindəki göbələyin altında isə palid qozası yerləşir.

Müzakirə. Əgər sincab konfetlərin hər ikisini qazanarsa, deməli, məsələ düzgün həll edilmişdir. Məsələni başqa yolla həll edən şagirdlərin fikirləri dinlənilir.

Diferensial təlim (5-ci tapşırıq kimi də vermək olar)

Dəstək. Məsələni bir qədər sadələşdirib şərti belə **Formativ qiymətləndirmə**

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Ədəd oxunda nöqtədən verilmiş addım qədər irəli saymaqla alınan ədədi müəyyən edir.	Şifahi sual-cavab, oyun, tapşırıq	Dərslik, İD
Toplama əməlini ədəd oxunda irəli saymaqla yerinə yetirir.	Müşahidə, şifahi sual-cavab, məsələ həlli	Ev layihəsi üçün iş vərəqi, dərslik, İD
Ədəd oxunda irəli saymaqla toplamaya dair müxtəlif məsələlər həll edir.	Tapşırıq, müşahidə, məsələ həlli	Dərslik, İD
Ədəd oxunda irəli tullanmaya, yaxud şəklə əsasən toplamaya dair misallar yazar.	Məsələ, sual-cavab	Dərslik

Mövzu 17

Üç toplananlı ifadələr

- Dərslik:** səh. 54
- İş dəftəri:** səh. 45


Təlim məqsədləri

- Müxtəlif manipulyativlərin (birləşən kublar, say çöpləri, rəngli karandaşlar və s.) köməyi ilə toplamani əşyaların birgə sayılması kimi modelləşdirir (1.2.1).
- Üç toplananlı ifadələrin qiymətini hesablayır (1.3.3).

dəyişmək olar: "Sincaba fındığı 2 addım irəlidəki göbələyin altında gizlətməyə kömək edin. Fındıq hansı ədədin üstündə olacaq?"

Dərinləşdirmə. Məsələni bir qədər mürəkkəbləşdirmək üçün şərti belə dəyişmək olar: "Sincabın yuvası dayandığı ədədin üzərində yerləşir. O, göbələklərin altında gizlətdiyi fındıq və palid qozasını bir-bir yuvasına yiğməq istəyir. Sincab 2 addım irəlidəki göbələyin altında fındıq, ondan 1 addım irəlidə isə palid qozası gizlədir. O, əvvəlcə fındığı götürüb yuvasına qoydu. Sonra isə palid qozasını yuvasına gətirdi. Sincab cəmi neçə addım getdi?"

Layihə. Şagirdlərə evdə, həyətdə, küçədə arası 10 addım olan əşyaların yerləşməsini ədəd oxunda təsvir etmək tapşırılır. Şagirdlər bir obyektdən digərinə getmək üçün neçə addım atacaqlarını misallarla yazırlar. Məsələn, həyat qapısını 0 nöqtəsi üzərinə qoyub digər obyektləri ona nəzərən təsvir etmək olar:



Qapıdan alma ağacına kimi ___ addım getmək lazımdır.

Alma ağacından oturacağa kimi ___ addım getmək lazımdır.

Qapıdan oturacağa kimi ___ addım getmək lazımdır:
___ + ___ = ___

- Şifahi söylənilən, yaxud birlidə oxuduğu hekayəyə aid məsələləri müxtəlif strategiyalardan istifadə etməklə həll edir (1.3.4).
- Hekayədə qoyulan məsələni həll etmək üçün toplama əməlindən istifadə edəcəyini müəyyən edir (1.3.4).
- Ədədi ifadələr yazmağa dair sadə məsələlər qurur (1.3.4).

Köməkçi vasitələr: ədəd oxu çəkilmiş vərəqlər, ədəd kartları, qələməqabı, say çöpləri, markerlər, karandaşlar, üzərində yarıqları olan düzüm kassası.

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** 3 müxtəlif rəngdə verilmiş güllərin sayının tapılması.
- Öyrənmə.** Üç ədədin toplanma qaydası.
- Bələdçi.** 3 birləşən kub dəstinin cəminin tapılması və onlara uyğun misalın yazılması.
- Müstəqil iş.** Dərslik: tap. №1-3. İD: tap. №1-4.
- Məsələ həlli.** Dərslik: tap. №4,5. İD: tap. №5-7.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə üç toplananlı ifadələrin hesablanması üsulu öyrənilir. Qeyd edək ki, ədəd cəminin tapılması şifahi hesablama strategiyalarındandır. Ədəd oxunda üç ədədin cəminin tapılmasına dair misallar verilmişdir. Mövzunun tədrisinə 2 saat nəzərdə tutulmuşdur. Müəllim mövzunun təlim materiallarının saatlar üzrə bölgünməsini sinfin mənimmsəmə səviyyəsindən asılı olaraq məqsədə uyğun şəkildə həyata keçirə bilər.

Müəllimin nəzərinə! Toplama binar əməl olduğu üçün burada yalnız iki toplanan iştirak edir. Şagirdlər 3 ədədi toplamaq üçün əvvəlcə ixtiyarı strategiyadan istifadə etməklə iki ədədi toplayıb üzərinə 3-cü ədədi gələ bilərlər. Toplamanın yerdəyişmə və qruplaşdırma xassələrindən istifadə etməklə bunu ixtiyarı ardıcılıqla yerinə yetirmək olar. Amma toplananları elə qruplaşdırmaq olar ki, onları toplamaq daha asan olsun; məsələn, böyükün üzərinə kiçiyi əlavə etmək, yaxud 5-ə və 10-a tamamlama qaydaları seçilə bilər. Üç ədədin cəmini tam, toplananları isə onun hissələri kimi qəbul etsək, üç toplananlı misallara əsasən ədəd dördlüklərini də yazmaq mümkündür. Bu zaman ədəd özü yuxarıda, onun 3 hissəsi isə aşağıdakı dairələrin içərisinə yazılıcaqdır.

Mövzuya yönəltmə. Lövhə qarşısına 3 şagird çağırılır. Onların hərəsinə bir qələməqabı verilir. Birinci qələməqabında 4, ikincidə 3, üçüncüdə isə 2 karandaş var. Lövhədə yanaşı 4, 3 və 2 ədədləri yazılır. Şagirdlərdən soruşulur:

– Karandaşların ümumi sayını onları birlikdə saymadan necə tapmaq olar?

Şagirdlər 3 ədədi toplamaqda çətinlik çəkərlərsə, birləşən kublardan istifadə etmək olar.

Belə bir videomaterial da təqdim oluna bilər:

<https://www.youtube.com/watch?v=pM-qP4ymRIw>

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıq bütün sinflə icra oluna bilər. Şagirdlər üç müxtəlif rəngdə verilmiş güllərin ümumi sayını hesablayırlar. Müəllim bu tapşırığı fərdi olaraq hər şagirdə rəngli karandaşlar, düymələr və digər manipulyativlərlə icra etməyi tapşırı bilər.

ÖYRƏNMƏ Müəllim hər hansı bir situasiyaya uyğun məsələ təklif etməklə 3 ədədin toplanmasını yaza bilər; məsələn, hər hansı bir nağıl danışmaq olar. Nağılı danışdıqca lövhədə uyğun ədədlər yazılır: "iki dovşan talada oynayırdı. Onlar qaçışaraq meşənin kənarına çatdılar. Birdən tanış səs eşidildi. Yaxınlaşış gördülər ki, bir dovşan dostları sınmış ağaç

budaqlarının altında qalıb çıxa bilmir. Onlar çox çalışıdilar, lakin dostlarını çıxara bilmədilər. Köməyə taladan daha 4 dovşan çağırıldılar. Bütün dovşanlar birlikdə ağaç budaqlarını kənaraya itələyib dostlarını xilas etdilər və talada birgə oynamaya qəcdilər".

Sual: – Dostlarını xilas etdikdən sonra cəmi neçə dovşan oldu? Bunu necə tapmaq olar?

Müəllim izah üçün belə ifadələr yazıb onların qiymətini müxtəlif cür hesablaya bilər:

$$\begin{array}{c} 3 \\ 1 + 2 + 4 = 3 + 4 \end{array} \rightarrow 3 + 4 = 7$$

$$\begin{array}{c} (1) + 2 + (4) = 5 + 2 \\ (5) \end{array} \rightarrow 5 + 2 = 7$$

Bələdçi

Nümunəsi verilmiş tapşırıq əyani olaraq birləşən kublar və ədəd tərzisi vasitəsilə izah edilə bilər. Sonrakı tapşırıqları şagirdlər müəllimin köməyi ilə həll edirlər. Üç ədədin cəmini tapmaq şagirdlərdə şifahi və yazılı hesablama bacarıqlarını möhkəmləndirir.

Kiçik qruplarla oyun. Müəllim hər qrupa üzərində ixtiyarı bir ədəd (məs.: 10) yazılmış kart verir. Qrup üzvləri bu ədədi üç toplananın cəmi şəklində ifadə etməlidirlər. Daha çox düzgün variant yazan qrup qalib olur. Oyunu müxtəlif ədədlərlə bir neçə dəfə təkrarlamək olar. Bu zaman bütün qruplara eyni bir ədəd verilməlidir.

MÜSTƏQİL İŞ Dərslikdə verilmiş 1-ci tapşırıq cüt-lərlə oyun kimi də yerinə yetirilə bilər.

Cütlərlə oyun. Üzərində 0, 1, 2, 3 və 4 ədədləri yazılmış kartlar üzüşağı parta üzərinə qoyulur. I oyuncu ardıcılı üç kart açır. II oyuncu isə bu kartlarda yazılmış ədədlərin cəmini tapmaq üçün misal yazır və hesablayır. Cəmi düzgün yazan oyuncu 1 xal qazanır və kartları qarışdırıb açmaq növbəsi ona keçir. Misal səhv yazılsrsa, 1 xal rəqibə verilir və kart açmaq növbəsi də I oyuncuda qalır.

Dərslikdə olan 2 və 3-cü tapşırıqlar sərbəst iş olaraq fərdi yerinə yetirilə bilər.

MƏSƏLƏ HƏLLİ 4. Verilmiş şəklinə əsasən sadə məsələ qurulmalıdır. Şagirdlər şəkildə gördüklorını danışırlar. Müəllim onlara bildirir ki, danışdıqları hekayəyə dair məsələ də qurmaq olar. Məsələn, "Samirin 2 sarı balığı var idi. Bacısı ona 4 qırmızı, atası isə 3 boz balıq bağışladı. Samirin cəmi neçə balığı oldu?" Uyğun misal yazmaqla həll edilir: $2 + 4 + 3 = 9$.

5. Məsələdə uşaqların hansının daha çox xal topladığı müəyyən edilməlidir.

Cəlbetmə. Müəllim şagirdlərə belə bir oyun təklif edir. Üzərində 0, 1, 2, 3 və 4 yazılmış kartlar üzüşağı masanın üstünə düzülür. Hər oyuncu 3 kart çəkir. Bu kartlardakı ədədlərin cəmi daha çox olan oyuncu qalib gəlir. Müəllim sinfə sual verir:

– Hansı oyuncunun qalib gəldiyini müəyyən etmək üçün nə etmək lazımdır?

Məsələnin qısa yazılışı:

Samir yiğdi – 5, 3 və 1 xal.

Səbinə yiğdi – 4, 3 və 1 xal.

Qalib geldi – ?

Məsələnin həlli:

- Samirin topladığı xallar hesablanması: $5 + 3 + 1 = 9$.
- Səbinənin topladığı xallar hesablanması: $4 + 3 + 1 = 8$.
- Ədədlər müqayisə olunur: $9 > 8$.

Cavab: Samir qalib geldi.

Müzakira. Məsələni başqa yolla həll edən şagirdin fikirləri müzakirə olunur. Samir və Səbinənin iki cəhdləri eynidir, lakin üçüncüdə Samir 5, Səbinə isə 4 xal yiğib. Ona görə də Samir daha çox xal toplayıb.

Layihə. Şagirdlər evdə ümumi sayı 10-dan çox olmayan üç fərqli əşya qrupundan ibarət kolleksiyə düzəldirlər. Bunun üçün onlar topladıqları əşyaları müəyyən əlamətinə görə (rənginə, formasına, yaxud ölçüsünə) 3 qrupa bölgürlər. Məsələn, herbari (qurudul-

muş bitki), çay daşları, balıqlaqları və s. Kolleksiyanın altında hər elementin sayı göstərilir və bütün kolleksiyanın ümumi sayını əks etdirən misal yazılır.



Fənlərarası integrasiya

Azərbaycan dili dərsində 3 sözdən ibarət cümələdə hecələrin ümumi sayını müəyyən etmək olar; məsələn, "La-lə mək-tə-bə gəl-di": $2 + 3 + 2 = 7$. Həyat bilgisi fənnində ümumi sayı 10-dan çox olmayan üç müxtəlif qrupa daxil olan elementləri toplamaq olar; məsələn: məktəb həyatindəki ağacları rənginə, yaxud ölçüsünə görə üç qrupa bölmək olar. Təsviri incəsənət dərslərində 3 göy, 4 qırmızı, 3 yaşıl bayraq çəkib onların ümumi sayını yazmaq olar.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
3 ədədin toplanmasını üç qrupa daxil olan əşyalarının birgə sayılması kimi modelləşdirir.	Müşahidə, oyun, qrup işi, şifahi sual-cavab, ev layihəsi	Dərslik, iş vərəqləri, İD, kolleksiya vərəqi
Üç toplananlı ifadələri hesablamaq üçün əvvəlcə toplamaq daha asan olan ikisini toplayır, cəmin üzərinə üçüncü toplananı əlavə edir.	Tapşırıq, məsələ həlli	Dərslik, İD, ədəd oxu çəkilmiş vərəqlər
Toplamaya aid məsələni müxtəlif strategiyalardan istifadə etməklə həll edir.	Tapşırıq, məsələ həlli, oyun	İş vərəqləri, dərslik, İD
Hekayədə qoyulan məsələni həll etmək üçün toplama əməlindən istifadə edəcəyini müəyyənləşdirir.	Məsələ həlli	Dərslik, İD
Ədədi ifadələr yazmağa dair sadə məsələlər qurur.	Müşahidə, tapşırıq	Dərslik

Mövzu 18

Toplamanın digər üsulları

- **Dərslik:** səh. 56
- **İş dəftəri:** səh. 47

Təlim məqsədləri

- Şifahi toplamada "ədədin ikiqatı" və "ədədin ikiqatından 1 artıq" anlayışlarından istifadə edir (1.3.3).
- İki toplananı hesablamaq üçün yerdəyişmə qaydasından istifadə edərək daha böyük toplananın üzərinə kiçiyi əlavə edir (1.3.3).
- Üç toplananlı ifadələri hesablamaq üçün əvvəlcə toplamaq daha asan olan ikisini toplayır, cəmin üzərinə üçüncü toplananı əlavə edir (1.3.3).
- Onluq çərçivə vasitəsilə verilmiş ədəddən 1 artıq, 2 artıq olan ədədi təqdim edir (1.2.4).
- 5-ə qədər ədədləri 5-ə, 10-ə qədər ədədləri isə 10-a tamamlayırlar (1.3.3).
- 5 və 10 ədədləri üçün uyuşan ədəd cütlərini müəyyən edir (1.3.3).

Köməkçi vasitələr: beşlik və onluq kartlar, birləşən kublar, say çöpləri, markerlər, karandaşlar, 1 dəst domino daşı.

Dərsin qısa planı

- 1. Araşdırma-müzakirə.** İki qrup əşyanın birlikdə sayının tapılması.
- 2. Öyrənmə.** Ədədin ikiqatı və ikiqatından 1 artıq ədədlərin toplanmasının öyrədilməsi.
- 3. Bələdçi.** Verilmiş dairələrin cəmini tapmaq və ikiqat və ikiqatdan 1 artıq uyğun riyazi ifadənin yazılması.
- 4. Müstəqil iş.** Dərslik: tap. №1. İD: tap. №1-4.
- 5. Öyrənmə materialı.** 5-ə və 10-a tamamlama.
- 6. Müstəqil iş.** Dərslik: tap. №2-4. İD: tap. № 5.
- 7. Öyrənmə materialı.** 5-ə tamamlamaqla toplama.
- 8. Müstəqil iş.** Dərslik: tap. №5. İD: tap. №6.
- 9. Öyrənmə materialı.** Üç toplananın cəminin daha asan tapılması.
- 10. Müstəqil iş.** Dərslik: tap. №6. İD: tap. №7,8.
- 11. Məsələ həlli.** Dərslik: tap. №7,8. İD: tap. №9-11.
- 12. Oyun.** "Kim tez tapar".
- 13. Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlərdə şifahi, yazılı hesablama bacarıqlarını inkişaf etdirmək məqsədilə "ədədin ikiqatı", "ikiqatından 1 artıq" anlayışları, həmçinin 5-ə və 10-a tamamlama bacarıqları verilir.

və 10 ədədləri üçün uyuşan ədədlər müəyyən edilir. 3 ədədin cəmini daha tez tapmaq üsulu öyrədir. Mövzunun tədrisinə 2 saat nəzərdə tutulmuşdur. Müəllim mövzunun təlim materiallarının saatlar üzrə bölünməsini sinfin mənimsəmə səviyyəsindən asılı olaraq məqsədə uyğun şəkildə həyata keçirə bilər.

Müəllimin nəzərinə! Şifahi toplamada “ədədin ikiqatı” və “ədədin ikiqatından 1 artıq” anlayışlarından geniş istifadə edilir. Ədədin ikiqatı dedikdə ədədin 2-yə hasili kimi deyil, ədədin özü ilə toplanması kimi başa düşülür. “Ədədin ikiqatı”, “ədədin ikiqatından 1 artıq”, “ədədin ikiqatından 1 əskik” anlayışları gələcəkdə ikiqata yaxın anlayışların öyrənilməsi üçün çox vacibdir. Məsələn, 225 və 226 ədədlərini şifahi hesablamaq üçün 225 ədədini özü ilə toplayıb üzərinə 1 əlavə etmək ən asan yoldur. Bu, ədədin ikiqatından 1 artıq strategiyasıdır. Eyni qayda ilə 149 və 150 ədədlərini toplayarkən 150-ni özü ilə toplayıb cəmdən 1 çıxməq daha rahatdır. Bu isə ədədin ikiqatından 1 əskik strategiyasıdır. Eyni qayda ilə “ədədin ikiqatına yaxın” (*near doubles*) strategiyalarından istifadə edilir. Məsələn, 117 və 124 ədədlərini şifahi toplamaq üçün ən asan yol 120-nin ikiqatından 3 əskik və 4 artıq ədədi tapmaqdır, yəni: 241.

“Uyuşan ədədlər”la işləmək bacarıqları şagirdlərdə şifahi hesablama imkanlarını artırır. “Uyuşan ədədlər” rahat toplanan ədədlərdir. Bu ədədlərin cəmindən alınan ədədin son rəqəmi “0”-dır. Məsələn, 7 və 3; 6 və 4; 8 və 2; 9 və 1. Həmçinin 70 və 30; 80 və 20; 86 və 14; 77 və 23; 66 və 34 də “uyuşandır”. Bu baxımdan ədədlərin 5-ə və 10-a tamamlanması məhz “uyuşan ədədlər”in tanınmasına xidmət edir. Cəmi 5 və 10 ədədlərini keçən toplama əməllərini şifahi yerinə yetirmək üçün zehində uyuşan ədədlərdən istifadə etmək olar. Dərsdə yalnız 10-a qədər toplama öyrədildiyi üçün cəmi 5-i keçən toplamalar üçün 5-ə tamamlama strategiyası öyrədir.

Mövzuya yönəltmə

“Ədədi tap” oyunu. Müəllim lövhədə ədədləri yazır: 2, 4, 6, 8, 10 və sual verir:

– *Hansi ədədləri özü ilə topladıqda bu ədədlər alınır?* O, nümunə olaraq birini yaza bilər: $1 + 1 = 2$. Bunun üçün 5-lük və 10-luq çərçivələrdən də istifadə etmək olar.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıq bütün siniflə icra oluna bilər. Göbələklərin ümumi sayı hesablanması.

ÖYRƏNMƏ “Ədədin ikiqatı” və “ədədin ikiqatından 1 artıq” anlayışları izah edilir. İstənilən ədədi özü ilə topladıqda ədədin ikiqatı alınır. $3 + 3$ cəmini biz asanlıqla hesablaya bilirik. Bu cəmdən istifadə edərək $3 + 4$ cəmini də asanlıqla şifahi hesablaya bilirik: verilən cəm ədədin ikiqatından 1 artıqdır. Sonra şagirdlərə onluq kartlar paylanılır, onlar əvvəlcə ədədin ikiqatına uyğun dairələr rəngləyir, sonra isə 1 dairə əlavə

edərək ədədin ikiqatından 1 artıq təsvirlər yaradırlar. Şagirdlər təsvirlərə uyğun misallar yazırlar.

BƏLƏDÇİ

Müəllim nümunəsi verilmiş tapşırığı əyani olaraq onluq kartlar üzərində izah edir. Şagirdlər sonrakı tapşırıqları da müəllimin köməyi ilə həll edirlər.

Qruplarda iş. Müəllim bir dəst domino daşlarını qruplara arasında bərabər sayda paylayır. Bu zaman xallarının cəmi 10-dan çox olan daşlar dəstdən çıxarıılır (6-5 və 6-6). Hər qrup ona düşən domino daşları arasında ədədin ikiqatı və ikiqatından 1 artıga uyğun daşları qruplaşdırır və uyğun misallar yazır.

Müəllim sinfə müraciət edir:

– 4 + 5 ifadəsinin cavabını yazmadan, şifahi necə tapmaq olar?


MÜSTƏQİL İŞ

Dərslikdə verilmiş 1-ci tapşırıq yerinə yetirilir.

Müəllimin nəzərinə! Şifahi toplama zamanı ədədlərin 5-ə və 10-a tamamlanması çox vacibdir. 5-lük və 10-luq çərçivələr verilmiş ədədlərin vizual obrazını yaratmağa kömək edir. Çərçivələr dairələrlə soldan-sağ'a (10-luq çərçivədə isə əvvəl I sıra, sonra isə II sıra) doldurulur. Bu çərçivələr şagirdlərə dairələri saymadan uyğun ədədi tapmağa imkan verir. Ədədlərin 5-lük və 10-luq çərçivələr vasitəsilə vizual obrazlarının yaradılması ədədlər arasında münasibətlərin müəyyən edilməsinə, həmçinin toplama və çıxma əməllərini daha asan yerinə yetirməyə əlverişli şərait yaradır. Çərçivələr bir ədədi digər ədədlərin kombinasiyası kimi qavramağı da asanlaşdırır. Məsələn, şagirdlər 7 ədədinin 5-dən 2 ədəd çox olduğunu, yaxud 9-un 10-dan kiçik olduğunu əyani olaraq görə bilirlər. Ədədlər arasında münasibətlərin 5-lük və 10-luq çərçivələr vasitəsilə vizuallaşdırılması daha mürəkkəb zehni hesablamalar üçün zəmin yaradır.

10-luq çərçivəyə keçməzdən qabaq şagirdlərdə 5-lük çərçivələrlə iş vərdişləri formalasdırılmalıdır. 5-dən böyük ədədlərin təsviri zamanı şagirdlər 5 ədədini təməl ədəd kimi görürler. 5-lük çərçivələrlə iş vərdişlərini formalasdırıldıqdan sonra 10-luq çərçivələrlə iş daha səmərəli olacaqdır.


Müəllim əvvəlcə 5-lük çərçivələri nümayiş etdirir.



Sinfə müraciət olunur:

– Neçə dairə var? 5 dairə olması üçün daha neçəsi çatmir? Çərçivəyə 4 dairə çəkmək istəsək, neçəsi artıq qalar?

Sonra 10-luq çərçivə göstərib uyğun suallar verilir:



– Neçə dairə var? 10 dairə olması üçün daha neçəsinə çəkmək lazımdır?

2, 3, 4 və 5-ci tapşırıqlar yerinə yetirilir.

Müəllim üç ədədin toplanması ilə bağlı bəzi bilikləri xatırladır: “Üç ədədi istənilən ardıcılıqla toplamaq olar”. Yəni üç ədədin hansı ardıcılıqla toplan-

masından asılı olmayaraq onların cəmi dəyişmir. Şagirdlərə izah olunur ki, üç toplananlı ifadənin cəmini tez tapmaq üçün əvvəlcə daha asan toplanan (uyuşan ədədlər) iki toplananın cəmi tapılır, sonra isə cəmin üstünə üçüncü toplanan əlavə olunur. Məsələn, $1 + 5 + 4 = 4 + 1 + 5 = 5 + 5 = 10$. Müəllim öyrənilmiş biliklərə əsasən əvvəlcə 4 ədədini 5-ə tamamlamağı və sonra üzərinə 5 əlavə etməyi nümayiş etdirir.

Cütlərlə oyun: "Kim tez hesablayar" oyununun gedisi dərslikdə verilmişdir. Müəllim oyunun qaydaları ilə şagirdləri tanış edir və cütlər oyuna başlayırlar.

Məsələ həlli 7. Məsələ 10-a tamamlama ilə həll edilir.

8. Məsələdə Anarın qələmlərinin sayını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim tapşırığı səhnələşdirər də bilər. İki şagird lövhə qarşısına çıxırlar. Onlardan birinə 3 qələm verilir. Digərinin qələmləri isə penalda olduğundan onlar görünmür. Müəllim bildirir ki, penal-dakı qələmlərin sayı 3-ün ikiqatından 1 artıqdır. Sinfə yardımçı suallar verilir:

– Ədədin ikiqatını necə tapmaq olar? Ədədin ikiqatından 1 artıq olan ədədi necə tapmaq olar?

Şərtin qısa yazılışı:

Var:

Lalənin – 3 qələmi.

Anarın – Lalənin qələmlərinin ikiqatından 1 artıq.

Anarın – ? qələmi.

Məsələnin həlli:

• Ədədin ikiqatından 1 artığı tapılır : $3 + 3 + 1 = 7$.

Cavab: Anarın 7 qələmi var.

Müzakirə. Cavabın həllini müzakirə etmək üçün əvvəlcə Lalənin qələmlərinin ikiqatı tapılır: $3 + 3 = 6$. Sonra isə onun üzərinə 1 əlavə olunur.

Layihə. Şagirdlərə evdə, həyətdə ədədin ikiqatı və ikiqatından 1 artıq əşyaları müəyyən etmək tapşırılır. Məsələn, ikiqata aid: 3 fincan və 3 nəlbəki, 2 qifil və 2 açar və s. İkiqatdan 1 artıq: 4 çəngəl və 5 qaşıq, 2 qapı və 3 pəncərə və s.

Plastilindən ədədin ikiqatı və ikiqatından 1 artıga aid fiqurlar düzəldilə bilər.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Verilmiş ədədin ikiqatını və ikiqatından 1 artıq tapır.	Müşahidə, oyun, qrup işi, şifahi sual-cavab	Ev layihəsi, dərslik, onluq kartlar, domino daşları, ifadələr yazılmış kartlar
Verilmiş ədədin hansı ədədin ikiqatı, yaxud ikiqatından 1 artıq olduğunu müəyyən edir.	Tapşırıq, oyun	Domino daşları, dərslik
Toplamanı böyük ədədin üzərinə kiçiyi gəlməklə şifahi yerinə yetirir.	Məsələ həlli	Dərslik, İD
3 ədədin cəmini asan toplanan 2 ədədin cəminin üzərinə 3-cü ədədi əlavə etməklə tapır.	Şifahi sual-cavab, məsələ, praktik tapşırıq	Dərslik, İD
Onluq çərçivədəki dairələrlə verilmiş ədəddən 1 artıq, 2 artıq olan ədədi təqdim edir.	Müşahidə, tapşırıq	Dərslik, İD, 10-luq çərçivə
Uyğun çərçivəyə baxmaqla verilən ədədin 5-ə (yaxud 10-a) neçəsinin çatmadığını şifahi söyləyir.	Tapşırıq, sual-cavab	Məsələ, 5-lik və 10-luq çərçivələr

Ümumiləşdirici dərs

- **Dərslik:** səh.59
- **İş dəftəri:** səh.50

Köməkçi vasitələr: onluq kartlar, say çöpləri, rəngli karandaşlar, müxtəlif əşyalar.

Dərsin məzmunu. Bölmədə şagirdlərin məktəbəhəzirlilik pilləsindən tanış olduğu toplama əməli daha da təkmilləşdirilmişdir. Bura ədəd üçlüyü, toplamanın həyatı situasiyalara tətbiqi, toplamanın sətir və alt-alta yazılış formalıları, ədəd oxunda toplama, 2 ədədin müxtəlif toplama üsulları, ədədin ikiqatı və ikiqatından 1 artıq, 5-ə və 10-a tamamlama, 5-lik və 10-luq çərçivələrlə toplama kimi yeni toplama strategiyaları verilmişdir. Dərsin əsas məqsədi toplama bölməsi üzrə

qazanılmış bilik və bacarıqları bir daha yoxlamaq və zəif cəhətləri aşkar edərək daha da təkmilləşdirməkdir. Bu məqsədlə bölmədə öyrənilmiş anlayışlar ümumiləşdirilməli və bir-biri ilə əlaqələndirilərək daha da möhkəmləndirilməlidir.

Müəllimin nəzərinə! Bölmədəki mövzular bir-biri ilə ciddi əlaqələndirilmişdir və six bağlıdır; məsələn, "Əlavə etmək, artırmaq" mövzusunda cəmin iki əşya qrupunun birgə sayılması kimi tapılması tələb olunurdu, "Ədədlərin toplanması" mövzusunda toplama əməli riyazi əməl kimi (komponentləri, toplama işarəsi, sətir və alt-alta toplama, sıfırla toplama) öyrədilir. Mövzuların ardıcılılığı *konkret-təsviri-mücarərəd* prinsipinə əsaslanır. Bölmənin sonunda toplamanın yerdəyişmə və qruplaşdırma xassələrindən istifadə etməklə zehindən hesablama (mental) bacarıqları təkmilləşdirilir.

Şagirdlər toplamanın mənasını iki əşya qrupunun birgə sayılması və əşya qrupunun sayının artması kimi

anlasalar da, sonradan bu bacarıqlar yazılı və şifahi hesablama bacarıqlarına çevrilir. Əsas məqsəd isə məsələ həllində toplamadan düzgün istifadə etməyi bacarmaqdır. İbtidai sinifdə toplamaya aid məsələlərdə aşağıdakı strategiyalardan istifadə edilir:

- məsələni daha asan anlamaq üçün onun qısa şərtini yazmaq;
- məsələni vizuallaşdırmaq: qrafik, şəkillərlə, sxematik təsvir etmək;
- situasiyaları səhnələşdirmək;
- uyğun riyazi ifadə yazmaq;
- təxminetmə və yoxlamaq;
- mümkün addimları yoxlamaqla seçmək;
- məsələni manipulyativlər vasitəsilə modelləşdirmək;
- oxşar məsələlərə istinad etməklə həll etmək;
- şəklə uyğun məsələ qurub həll etmək.

Mövzuya yönəltmə. Bu bölmədə mövzulardakı sözlər müəllim tərəfindən şagirdlərə xatırladılır. Hər anlayış səsləndikcə şagirdlərə onun məzmunu ilə bağlı izahlar verilir, nümunələrlə şərh edilir. Müəllif dərslikdə uyğun mövzuları vərəqləyərək şagirdlərə bu anlayışları bir daha xatırlada bilər.

Bölüm üzrə təkrarlanan anlayışlar: adəd üçlüyü, tam, hissə, əlavə etmək, toplamaq, artırmaq, üstəgəl, plus, toplanan, cəm, riyazi ifadə, sətir və alt-alta toplama, irəli sayma, adəd oxu, üç toplananlı ifadə, adədin ikiqatı, adədin ikiqatından 1 artıq, toplananların yerdəyişmə xassəsi, 5-lük və 10-luq çərçivələr.

Müəllim bəzi məsələləri rollu oyunlarla da başa sala bilər. Bu zaman şagirdlər özləri məsələnin subjekti rolunda iştirak edə bilərlər.

TAPŞIRIQLARIN HƏLLİ

1-ci tapşırığı həll etmək üçün ədədin ikiqatı xatırladılır və saylara uyğun ədədlər yazımaqla həll edilir.

2. Məsələdə pinqvinlərin ümumi sayını tapmaq tələb olunur.

Cəlb etmə. Şagirdləri məsələyə cəlb etmək üçün tapşırığı praktik həll etmək yaxşı olar. Lövhəyə bir neçə şagird çıxıb “pingvin” rolunu oynayırlar. Məsələni daha sadə variant kimi 4 “pingvin”lə $(1 + 2 + 1)$ həll etmək olar. Sinfə müraciət edilir:

– Pinqvinlərin cəmini necə tapmaq olar? Bunun üçün hansı riyazi ifadə yazmaq mümkündür?

Qısa yazılış forması.

• Var:

Qar mağarada – 4 pinqvin.

Təpədən sürüsür – 2 pinqvin.

Aşağıda oynayır – 3 pinqvin.

Cəmi – ? pinqvin.

Məsələnin həlli:

- Əvvəlcə pinqvinlərin sayı ayrı-ayrı yazılır.
- Pinqvinlərin ümumi sayını tapmaq üçün riyazi ifadə yazılır: $2 + 4 + 3 = 5 + 4$

• 3 toplananlı ifadənin cavabını daha asan tapmaq üçün strategiya seçilir:

$$(2) + 4 + (3) = 5 + 4 \rightarrow 5 + 4 = 9.$$

Cavab: pinqvinlərin ümumi sayı 9-dur.

Müzakirə. Məsələ riyazi ifadə yazmaqla həll edildi. Başqa yolla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Şagirdlərdən soruşulur:

– Məsələni daha hansı yolla həll etmək olar?

(Müxtəlif qruplardaki pinqvinləri birgə saymaqla).

Cavabı yoxlamaq üçün birgə sayma strategiyasından istifadə etmək olar. Pinqvinlər birgə sayılır.

3. Məsələ ədədin 10-luq çərçivələrə təsvirinə aiddir.


8 ədədinin 5-i keçən hissəsi yaşıl dairələrlə təsvir edilir. Düzgün cavab sağdakı çərçivədir.

4. Məşhur sudoku oyunu uşaqlarda intellektual inkişafə böyük kömək edir. Tapşırıqda kvadratin sətir və sütunları üzrə ədədlərin cəmi 5-ə bərabər olmalıdır. Bu cür tapşırıqlar əvvəlki dərslərdə şəkilli sudoku kimi verilib. Cədvələ qırmızı ilə yazılmış ədədlər düzgün cavablardır.

1	3	1
2	1	2
2	1	2

3	2	0
1	3	1
1	0	4

5. Məsələ ilk baxışdan 2-ci məsələ ilə oxşardır. Lakin bu məsələni 10-a tamamlama strategiyası ilə həll etmək daha məqsədə uyğundur. Məsələn, 10-luq çərçivə ilə məsələ belə həll oluna bilər:



5-ci BÖLMƏ

ÇIXMA (10-a qədər)


Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 19	Azaltmaq, çıxmaq	2	60	52
Mövzu 20	Ədədlərin çıxılması	3	63	54
	Məsələ həlli dərsi	3	66	57
Mövzu 21	Ədəd oxu üzərində çıxma	1	67	60
Mövzu 22	Toplama və çıxmanın əlaqəsi	3	69	62
Mövzu 23	Məchulun tapılması	3	72	65
	Ümumiləşdirici dərs	3	75	67
CƏMI		18		

Bölmənin qısa icmali

Müasir riyazi təhsilin ibtidai səviyyəsində çıxma əməlinin tədrisinin bir çox mühüm strategiyalarından istifadə olunur. Bunlara aiddir: azaltma, ayırma; geri sayma; toplama ilə əlaqə (*thinking addition*), məsələn, $8 - 5$ ifadəsinin qiymətini tapmaq üçün sual verilir: 5-in üzərinə neçəni əlavə etsək, 8 alınar); ədəd oxunda çıxma; 10-luq çərçivədə vizuallaşdırma strategiyaları.

Bölmənin mövzuları çıxma strategiyalarının öyrənilməsi üzrə formalasdırılmışdır. “Çıxma” anlayışının formalasdırılması “Azaltmaq, çıxmaq” mövzusunun tədrisi ilə başlanır. Mövzuda çıxma gündəlik həyatda rast gəlinən hadisələr əsasında izah olunur.

Ədəd üçlüyü çıxmanı şagirdlərə daha əyani şəkildə öyrətmək üçün çox əlverişlidir. Naməlum hissəni tapmaq üçün ədəd üçlüyünün iki komponentindən istifadə olunur – ədədin özündən məlum hissə çıxılır. Təlim prosesini əyanıləşdirmək məqsədilə 5-lük və 10-luq çərçivələrdən də istifadə etmək olar:



5-lük çərçivələrdən danışarkən biatlon yarışmasını (xizəklə qaçaraq tüfəngdən hədəfə gülləatma) misal göstərmək olar. Bu yarışmanın şərtlərinə görə, 5 cəhddən ən çox hədəfi vuran idmançı böyük üstünlük əldə edir.

Ədəd oxunda çıxma əməli geriyə sayma kimi təsvir edilir. Şagirdlər vizuallaşdırma ilə çıxma əməlinin mənasını başa düşürlər.

Bölmənin son iki mövzusu olan “Toplama və çıxmanın əlaqəsi” və “Məchulun tapılması” mövzuları 4 və 5-ci bölmələrin ümumiləşdirilməsinə və əlaqələndirilməsinə xidmət edir.

Toplama və çıxma arasında əlaqəni nümayiş etdirmək üçün də ədəd üçlüyündən istifadə olunur. Vəsaitin girişində bu əlaqə konkret-təsviri-müċərrəd prinsipinə uyğun olaraq birləşən *kublar* – *diaqram* – ədəd üçlüyü vasitəsilə izah olunur.



Nəyə diqqət yetirməli?

“Dənə az” anlayışını izah edərkən şagirdlərə bu anlayışın həmişə çıxma ilə əlaqəli olmadığı izah edilməlidir. “Dənə az” və “dənə çox” anlayışları iki qrupdakı əşya sayıları arasındaki fərqlidir; məsələn, $a - b = c$ bərabərliyində a ədədi b ədədindən c qədər çox, b ədədi a ədədindən isə c qədər azdır. Verilmiş məsələdə azalanın tapılması tələb olunarsa, c və b toplanır, çıxılanın tapılması tələb olunarsa, a və c çıxılır. Ona görə də “dənə az” və “dənə çox” anlayışlarının yalnız çıxma, yaxud yalnız toplama ilə bağlı olduğunu demək mümkün deyil.

“Çoxdur” və “azdır” sözləri ilə bağlı şagirdlərdə yanlış təsəvvürlər formalaşır. Çox vaxt onlara elə gəlir ki, şərtində “çoxdur” sözü olan məsələlərdə verilənlər toplanır, “azdır” olan məsələlərdə isə çıxılır. Bu yanlışlığı şagirdlərə başa salmaqla aradan qaldırmaq lazımdır. Elə məsələlər var ki, şərtində “çoxdur” sözü olsa da, çıxma ilə həll olunur; məsələn: “İki qabdan birində alma, digərində isə armud var. Almaların sayı armudların sayından 3 dənə çoxdur. Almaların sayı 5 olarsa, armudların sayı nə qədərdir?” Belə məsələlərin sxematik təsvirlə həll olunması daha məqsədə uyğundur.

Ədəd üçlüyünə daxil olan ədədlər bir-biri ilə 4 misal vasitəsilə əlaqəlidir. Toplama və çıxmanın əlaqəsi dedikdə də yalnız bu 4 misal nəzərdə tutulur; məsələn, üçlük təşkil edən 2, 3 və 5 ədədləri bir-biri ilə bu bərabərliklərlə əlaqədardır: $2 + 3 = 5$; $3 + 2 = 5$; $5 - 2 = 3$ və $5 - 3 = 2$. Həmin ədədlərin digər ixtiyari kompozisiyası toplama və çıxma arasında əlaqəni əks etdirmir; məsələn: $3 + 5$, $2 + 5$, $3 - 2$ ifadələrini toplama və çıxma arasında əlaqə kimi qəbul etmək olmaz. Ona görə də şagirdlərə toplama və çıxmanın əlaqəsini ədəd üçlüyündəki ədədlərin hər üçünün iştirak etdiyi misallarla izah etmək lazımdır.

Sonuncu mövzu məchulun tapılmasına həsr olunur. Çıxmanı məchul toplananın tapılması kimi də izah etmək olar. Mövzuda ədəd üçlüyü ilə məchul toplananın, azalanın və çıxılanın tapılması əyani şəkildə təsvir olunur.

Riyazi dilin inkişafı

Bölmədə çıxma əməli ilə bağlı anlayışlar verilir. Bu anlayışların düzgün başa düşülməsi və yazı zamanı onlardan düzgün istifadə edilməsi çox vacibdir. Əvvəlcə şifahi nitqin inkişafı məqsədilə “azaltmaq”, “ayırmaq”, “üstündən götürmək”, “fərq”, “qaldı” kimi sözlərlə formal çıxma əməlinin başa düşülməsinə zəmin yaradılır. Sonra isə riyazi işaretlər vasitəsilə çıxma əməli və onun komponentləri başa salınır. Çıxma əməli vasitəsilə ifadələrin cavabı tapılır və uyğun riyazi cümlələr yazılır.

Şagirdlər tapşırıqları yerinə yetirərkən fikirlərini şifahi olaraq tam ifadə etmələri çox vacibdir. Bu, riyazi dilin inkişafı üçün böyük əhəmiyyət daşıyır; məsələn:

- Yuvada neçə quş var idi? – Yuvada 3 quş var idi.
- Yuvadan neçə quş uçdu? – Yuvadan 1 quş uçdu.
- Yuvada neçə quş qaldı? – Yuvada 2 quş qaldı.

Bölmədə mənimsədilən riyazi anlayış və terminlər: *azaltmaq, ayırmaq, çıxmaq, azalan, çıxılan, fərq, geri sayma, məchul toplanan, məchul azalan, məchul çıxılan.*

Öncədən vacib olan bilik və bacarıqlar:

- Ədəd üçlüyü.
- Toplama və onun komponentləri.
- 5-lük və 10-luq çərçivə.
- 5-ə və 10-a tamamlama.

Fənlərarası integrasiya

Çıxmaya dair məsələlər, demək olar ki, bütün fənlərlə əlaqəlidir. Dilin inkişafı məqsədilə bölmənin I mövzusunda çıxmaya dair həyatı situasiyalarda *azaltmaq, ayırmaq, çıxmaq* və s. sözlərlə çıxmanın şərh etmək və uyğun hekayələr danışmaq tələb olunur. Həyat bilgisi fənnində çıxmaya aid məlumatlarda heyvanlar, bitkilər, kainat və göy cisimlərinə aid çoxlu sayıda nümunələr göstərmək olar. Təsviri incəsənət dərslərində hər hansı obyektin azalması, ayrılmazı və s. məzmununda sadə təsvirlər çəkilə bilər.

Mövzu 19

Azaltmaq, çıxmaq

- Dərslik: səh. 60
- İş dəftəri: səh. 52

Təlim məqsədləri

- Real həyatı situasiyalarda çıxmaya aid məsələ qurur və saymaqla həlli edir (1.2.2).
- Çıxmanın müəyyən sayıda manipulyativləri (birləşmiş kubları, say çöplərini, rəngli karandaşları və s.) iki hissəyə ayırmaqla modelləşdirir (1.2.2).
- “Azaltmaq”, “ayırmaq”, “üstündən götürmək” sözləri ilə ifadə olunan hadisələri çıxma ilə əlaqələndirir (1.2.3).
- Çıxma ilə əlaqəli hadisələrin nəticəsini “fərq”, “qaldı” sözləri ilə ifadə edir (1.2.3).
- İki müxtəlif qrupa daxil olan əşyaların sayını “dənə çox”, “dənə az” ifadələri vasitəsilə müqayisə edir (1.2.4).
- 10 dairəsində verilmiş ədəddən 1 az və 2 az olan (0-dan kiçik ədədlərə keçmədən) ədədləri söyləyir (1.2.4).

Köməkçi vasitələr: onluq kartlar, çöplər, düymələr, noxudlar, lobyalar, rəngli karandaşlar, şəkillər.

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Gizlənən uşaqların sayının tapılması.
- Öyrənmə.** Çıxmanın azalma ilə izahı.
- Bələdçi.** Çıxmanın ayrılmış kublarla izahı.
- Müstəqil iş.** Dərslik: tap. №1-3. İD: tap. №1-3.
- Öyrənmə materialı.** Çıxmanın geri saymaqla izahı.
- Müstəqil iş.** Dərslik: tap. №4. İD: tap. №4.
- Öyrənmə materialı.** “Dənə az” və “dənə çox” anlayışları.
- Məsələ həlli.** Dərslik: tap. №5,6. İD: tap. №5-9.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə çıxmanın mənəsi şagirdlərə yaxın olan situasiyalara izah olunur. Şagirdlər qrupdan bir neçə əşya ayırdıqda əşyaların sayının azaldığını öyrənirlər. Belə ki, qrupdan bir neçə əşyanı ayırdıqdan sonra qalan əşyaların sayını təyin etmək üçün geri saymadan istifadə edilir. *Çıxma – ayrılan əşyaların üzərindən xətt çəkməklə yerdə qalan əşyaların sayılması* kimi izah olunur. Şagirdlər “dənə az” və “dənə çox” anlayışlarını öyrənir və onlarla bağlı tapşırıqları yerinə yetirirlər. Mövzunun tədrisinə 2 saat nəzərdə tutulmuşdur. Müəllim mövzunun təlim materiallarının saatlar üzrə bölünməsini sınıfın mənimsəmə səviyyəsində asılı olaraq məqsədə uyğun şəkildə həyata keçirə bilər.

Müəllimin nəzərinə! Məktəbəhazırlıq pilləsində şagirdlər çıxmanın riyazi əməl kimi tanıyırlar. Bu dərsdə

şagirdlər “azaltmaq”, “çixmaq”, “ayırmaq” anlayışlarının nə demək olduğunu öyrənir, sayı necə dəyişdiyini müşahidə edir, qalan əşyaların sayını geri saymaqla tapmağı öyrənirlər. Geri saymanın daha asan qavranılmasını təmin etmək üçün çıxma ədəd oxunda vizuallaşdırılır. “Dənə az” anlayışını izah edərkən şagirdlər “dənə az” ifadəsinin həmişə çıxma olmadığı izah edilir. “Dənə az” və “dənə çox” anlayışları *iki əşya qrupundakı əşya sayıları arasındakı fərqli*.

Mövzuya yönəltmə. Müəllim masanın üzərinə 6 karandaş qoyur. Sonra karandaşlardan ikisini götürür və sırf sual verir:

- Karandaşların ikisini götürsək, neçəsi qalar? Bunu necə tapdınız?

ARAŞDIRMA-MÜZAKİRƏ Bu tapşırığı əyani şəkildə yerinə yetirmək olar. Belə ki, lövhə qarşısına 6 şagird çağırılıb sıraya düzülür. 5 dəfə sanamaqla hər dəfə sıradan 1 şagird kənarə çıxarılır. Hər şagird çıxdıqca müəllim sırf sual verir:

- Neçə şagird qaldı?

Dərslikdə verilmiş suallarla yanaşı, müəllim əlavə suallar da verə bilər.

ÖYRƏNMƏ Bu mərhələ cütlərlə iş şəklində təşkil edilə bilər. Masanın üzərinə bir neçə əşya (karandaşlar, qələmlər, say çöpləri, düymələr və s.) qoyulur. Şagirdlərdən biri əşyaları sayıır. Digər şagird əşyalarından bir neçəsini ayırır. Bu zaman əşyaların sayının necə dəyişdiyi şagirdlərlə birləşdə müşahidə edilir. Çıxmanın vizual təsvir etmək üçün əşyaların şəkli dairəciklərə çəkilir. Ayrılan (çixılan) əşyalar dairəciklərin üstündən xətt çəkməklə işarələnir. Yerdə qalan əşyaları saymaqla fərqi təyin etməyin mümkün olduğu vurgulanır.

BƏLƏDÇİ Tapşırıqda *konkret-təsviri-mücərrəd* yanaşma prinsipi gözlənilmişdir. Birləşən kublardan bir neçəsinin ayrılması göstərilmişdir. Şagirdlər qalan kubların sayını müəyyən etməlidirlər. Bunun üçün onlar əvvəlcə neçə kub olduğunu bilməli, sonra neçəsinin ayrıldığını və neçə kub qaldığını tapmalıdır. Bu tapşırığı yerinə yetirmək üçün riyazi əməl kimi çıxmadan deyil, ədəd üçlüyündən istifadə olunması məqsədəyündür. Nümunədə birləşən kublar, onluq çərçivə və ədəd üçlüyü verilmişdir. Müəllim nümunədəki tapşırığı şagirdlərə izah etmək üçün istiqamətləndirici suallar verə bilər: “Nümunədə neçə kub var? Onlardan neçəsi ayrıldı? Neçəsi qaldı? Onluq çərçivədə təsvir olunan dairələr haqqında nə deyə bilərsiniz? Nəyə görə onların qarşısında 6, 1, 5 ədəd üçlüyü yazılmışdır? Qırmızı rəngli kublara uyğun ədəd üçlüyündə sual işarəsinin yerinə hansı ədəd yazılmışdır? Nəyə görə belə düşünürsünüz?”

Analoji sualları yaşıł rəngdə birləşən kublar üçün də vermək olar.

MÜSTƏQİL İŞ

1. Tapşırıqları yerinə yetirərkən hər cümlə şagirdlərlə birlikdə müzakirə edilməlidir. Sualların şagirdlərə tam verilməsi və şagirdlərin sualları tam cavablandırması riyazi dilin inkişafı üçün çox vacibdir.

- *Yuvada neçə quş var idi?* – *Yuvada 3 quş var idi.*
 - *Yuvadan neçə quş uçdu?* – *Yuvadan 1 quş uçdu.*
 - *Yuvada neçə quş qaldı?* – *Yuvada 2 quş qaldı*
2. Bu tapşırıq da analoji qaydada yerinə yetirilir.
- *Çiçəyin üstündə neçə arı var idi?* – *Çiçəyin üstündə 6 arı var idi.*
 - *Neçə arı uçdu?* – *2 arı uçdu.*
 - *Neçə arı qaldı?* – *4 arı qaldı.*

3. Tapşırıq oxunur və şagirdlərdən sualın cavabı soruşulur. Uyğun şəkli düzgün tapan şagirdlərdən niyə belə düşündüklərini soruşmaq olar. Şagirdləri belə cavab verməyə istiqamətləndirmək lazımdır:

- *Dairələrin ümumi sayı bütün konfetlərin sayına bərabərdir. Yeyilən konfetlərin sayı qədər dairələrin üzərindən xətt çəkilir. Qalan dairələr yeyilməyən konfetlərin sayını göstəracək. Ona görə də cavab sağdakı çərçivədir.*

Əgər şagirdlər suali cavablandırmaqdə çətinlik çəkərsə, müəllim istiqamətləndirici suallar verə bilər. Bundan sonra şagirdlərdən digər çərçivələrin nəyə görə cavaba uyğun olmadığı soruşula bilər. Məsələ onluq çərçivə ilə təsvir edilməklə asanlıqla həll olunur. Ona görə də belə tapşırıqlara xüsusi diqqət yetirilməlidir.

Müəllimin nəzərinə! Çıxma zamanı qalan əşyaların sayını geri saymaqla da müəyyən etmək olar. Müəllim nümunələrlə bu faktı izah etdikdən sonra şagirdlərə cütlərlə iş formasında tapşırıq verilə bilər. İlk baxışdan geri sayma ilə çıxma əməlinin nəticəsinin tapılması bir

qədər mürəkkəb görünə bilər. Bu strategiyanın öyrədilməsində əsas məqsəd “çixma”, “azalma” və “geri sayma” anlayışlarını uyğunlaşdırmaqdır.


Cütlərlə iş. Hər cütün qarşısına 8 karandaş qoyulur. Cütlərə 8 karandaşdan 4-nü çıxanda qalan karandaşların sayını tapmaq tapşırılır. Bunun üçün geriye saymadan istifadə olunur. Əvvəlcə I şagird 1 karandaş götürür, qalanlarının sayını söyləyir. Sonra II şagird eyni əməli təkrarlayır və s. Beləliklə, geri saymaqla şagirdlər çıxmayı uyğunlaşdırırlar. Bunu ədəd oxu üzərində də təsvir etmək daha məqsədə uyğundur. Geri saymanı ədəd oxunda vizuallaşdırmaqla izah etmək daha faydalıdır. Tapşırıqda 7 ədədindən 2 vahid kiçik ədədi ədəd oxunda geri saymaqla tapılma qaydası göstərilmişdir.

4. Dərslikdə verilmiş ədəd oxundan istifadə etməklə tapşırıq yerinə yetirilə bilər.

a) 5-dən 3 vahid kiçik ədədi tapmaq üçün 3 vahid geri sayılır: 4, 3, 2. *Cavab: 2.*

b) 7-dən 4 vahid kiçik ədədi tapmaq üçün 4 vahid geri sayılır: 6, 5, 4, 3. *Cavab: 3 və s.*

“Məktəbdən evə gedən yol” oyunu (şəkil 1). Bu oyun üç oyuncu ilə oynanılır. Yolların sayını artırmaqla oyuncuların sayını da artırmaq olar. Hər oyuncuya bir düymə verilir. Başlangıçda düymələr 10 ədədinin (məktəbin) üzərinə qoyulur. Oyuna başlamazdan önce hər oyuncu öz yollunu müəyyən edir. Üzərində 0, 1 və 2 yazılmış kartlar üzüəşəyi parta üzərinə qoyulur. Hər oyuncu növbə ilə bir kart açır və orada yazılmış ədəd qədər geri sayır. Kart yerinə qoyulur və qarışdırılır. Sonra növbə ikinci oyuncuya keçir və s. Evə ilk çatan oyuncu qalib gəlir.




Şəkil 1.

Müəllimin nəzərinə! Dərsdə “dənə az” və “dənə çox” anlayışları izah olunur. Bu anlayışlar iki qrupa daxil olan əşyaların sayıları fərqi kimi izah olunmalıdır. Kublar bir-bir qarşılaşdırılır, artıq qalan kublar bir qrupun o birindən *dənə çox* və ya *dənə az* olduğunu göstərir.

Məsələ Həlli 5. Məsələdə “dənə az” anlayışından istifadə edərək hansı uşağın sarı güllərin sayını doğru tapdığını müəyyənləşdirmək tələb olunur.

Cəlbetmə. Müəllim 3 qırmızı və 1 sarı dairə nümayiş etdirib soruştur:

– Sarı dairə neçə dənə azdır? Əlimdə göy dairələr tutmuşam və bilirəm ki, onlar qırmızı dairələrdən 1 dənə azdır. Göy dairələrin sayını necə tapa bilərəm?



Məsələnin həlli:

- Partanın üzərinə qırmızı güllərin sayı qədər (5) kağızdan kəsilmiş qırmızı dairə düzülür.
- Hər qırmızı dairənin qarşısına bir sarı dairə qoyulur.
- Hər sarı dairə qoyulduğça onların sayının qırmızı dairələrdən neçə dənə az olduğunu soruşulur.
- Fərq 3 olduqda dayanıb sarı dairələrin sayı müəyyən olunur.
- Bu ədəd sarı güllərin sayını göstərir.

Cavab: 2 sarı gül. Deməli, Samir cavabı doğru tapıb.

Müzakirə. Məsələni fərqli yolla həll edən şagirdlərin fi-kirləri dinlənilir. Şagirdlər sarı dairələri qırmızı dairələrin sayına bərabər olana qədər artırmaqdə davam edə bilərlər. Bu zaman 3 sarı dairə artırılacaqdır. Bu isə sarı dairələrin 3 dənə az olduğunu göstərir.

Diferensial təlim

Dəstək. Məsələni bir qədər dəyişməklə şagirdlərə belə bir sual vermək olar:

– Əgər sarı güllərin sayı 4 dənə az olsaydı, güldəndən neçə sarı gül olardı?

Dərinləşdirmə. Səbinənin cavabında qırmızı güllərin sayı neçə dənə çoxdur? Məsələnin şərtini bu cavaba uyğun necə dəyişmək olar?

6. Şagirdlər məsələni əvvəlki məsələ kimi həll edə bilərlər. *Cavab:* 4 balıq.

Fənlərarası integrasiya

Şifahi nitqin inkişafı məqsədilə şagirdlər “azaltmaq”, “ayırmaq”, “üstündən götürmək”, “fərq”, “qaldı”, “dənə çox”, “dənə az” ifadələri vasitəsilə çıxmaya aid hekayələr söyləyirlər. Təsviri incəsənət fənnində şagirdlər təsvir etdikləri sadə əşyaların üzərindən xətt çəkməklə azalmaya aid fikirlərini bildirirlər. Həyat bilsisi fənnində payızda yaşıł yarpaqların azalmasının, quşların uçub getməsinin və s. hadisələrin çıxma ilə əlaqəli olduğu izah edilir.

Layihə. Şagirdlər A4 formatlı vərəqlərdə gün ərzində yeməkdən əvvəl və sonra sayıla bilən bəzi qidaları aşağıdakı qaydada qeyd edirlər. Hər qidanın üstünə onun şəkli yapışdırılır. Fərq növbəti dərsdə sinifdə hesablanacaqdır.



Var idi – 5
Qaldı – 3
Yedim – ?



Var idi – 6
Qaldı – 4
Yedim – ?



Var idi – 7
Qaldı – 3
Yedim – ?



Var idi – 6
Qaldı – 2
Yedim – ?

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Çıxmaya aid real həyatı məsələləri əşyaların sayını azaltmaqla həll edir.	Müşahidə, qrup işi, şifahi sual-cavab	Əşyalar, dərslik, İD
Çıxmaya aid sadə məsələləri birləşmiş kubları, say çöplərini, rəngli karandaşları və s.-ni iki hissəyə ayırmalı nümayiş etdirir.	Tapşırıq, məsələ həlli, oyun	Əşyalar, dərslik, İD
Çıxma ilə əlaqəli situasiyaları “azaltmaq”, “ayırmaq”, “üstündən götürmək”, “fərq”, “qaldı” sözləri ilə ifadə edir.	Tapşırıq, məsələ həlli, layihə, sual-cavab	Məktəb ləvazimatları, müxtəlif əşyalar, iş vərəqləri
İki əşya qrupu arasında fərqi “dənə az” və “dənə çox” ifadələri ilə söyləyir.	Şifahi sual-cavab, praktik tapşırıq	Ətrafdakı əşyalar, dərslik, İD
10 dairəsində verilmiş ədəddən 1 az və 2 az olan ədədi söyləyir.	Tapşırıq, oyun, yazı	Dərslik, İD

Mövzu 20

Ədədlərin çıxılması

- Dərslik: səh. 63
- İş dəftəri: səh. 54

Təlim məqsədləri

- Fərqi taparkən konkret (manipulyativ) və qrafik təsviretmə strategiyalarını anladığını nümayiş etdirir (1.2.6).
- Çıxmaya dair riyazi ifadələrdə azalan, çıxılan və fərqi müəyyən edir (1.2.5).
- Çıxma və bərabərlik işarələrinin mənalarını izah edir (1.2.5).
- Sifiri qrupdakı əşyaların hamisini ayırmaqla alındığı kimi izah edir (1.3.2).
- Çıxmaya dair riyazi ifadələrin cavabını tapır (2.1.2).

Köməkçi vasitələr: say çöpləri, rəngli karandaşlar, ədəd oxu, müxtəlif əşyalar (birləşən kublar, karandaşlar və s.).

Dərsin qısa planı

- 1. Araşdırma-müzakirə.** Şərlərin necə azaldığının müəyyən edilməsi.
- 2. Öyrənmə.** “2 ədədin fərqi”, “azalan”, “çıxılan”, “fərq” anlayışlarının öyrənilməsi.
- 3. Bələdçi.** Uyğun ədəd üçlüyünün təyini və riyazi ifadənin müəyyən edilməsi.
- 4. Müstəqil iş.** Dərslik: tap. №1-3. İD: tap. №1-6.
- 5. Öyrənmə materialı.** Sifirin alınması.
- 6. Müstəqil iş.** Dərslik: tap. №4-6. İD: tap. №7,8.
- 7. Məsələ həlli.** Dərslik: tap. №7-9. İD: tap. №9-12.
- 8. Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər çıxmanın riyazi işarələrlə yazmayı öyrənlərlər. Onlar çıxmanın komponentlərini – *azalan, çıxılan, fərq* – tanıyır və müvafiq ifadələrdə yerini düzgün müəyyən edirlər. Əşya qrupundan bir neçə əşya ayırdıqda ümumi sayıdan ayrılan əşyaların sayının çıxıldığı misallarla təsvir edilir. Çıxma zamanı sıfırın necə alındığı başa düşülür. Mövzunun vacibliyini nəzərə alaraq onun tədrisinə 3 saat nəzərdə tutulmuşdur. Müəllim mövzunun təlim materiallarının saatlar üzrə bölünməsini sinfin mənimsəmə səviyyəsindən asılı olaraq məqsədə uyğun şəkildə həyata keçirə bilər.

Müəllimin nəzarinə! Çıxma əməlinin mənasını izah edərkən əşya qrupundakı əşyaları çıxılan qədər azaltmaq lazımlı olduğu qeyd edilir. Bunu təsvir edərkən həmin əşyaların üstündən xətt çəkməklə onların çıxılması göstərilir. Şagirdlərə əşyaların çıxmadan əvvəlki sayı azalan, çıxdıqdan sonra qalan sayı isə fərq olduğu bildirilir.

Mövzuya yönəltmə. Müəllim 7 karandaş götürür və lövhə qarşısına 1 şagird çağırır. O, karandaşlardan 3-nü

şagirdə verərək əlində neçə karandaş qaldığını və sayı necə dəyişdiyini sinifdən soruşur.

Texniki imkanları olan siniflərdə çıxmaya aid video-materiallar nümayiş etdirilə bilər:

<https://www.youtube.com/watch?v=rVBadndp3Aw>

<https://www.youtube.com/watch?v=rjUsuKbhqxk>

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıq dərslik üzrə, yaxud əyani şəkildə yerinə yetirilə bilər. Bunun üçün müəllim müxtəlif manipulyativlərdən istifadə edə bilər.

ÖYRƏNMƏ Çıxmanın riyazi əməl kimi izah etmədən əvvəl *konkret-təsviri-mücərrəd* prinsipinə riyat edilməsi çox vacibdir. Bu zaman ədəd üçlüyü bir daha təsvir edilir və ədədin naməlum hissəsinin tapılması üçün çıxma əməlindən istifadə edildiyi qeyd olunur. İki ədəd fərqi tapılması ədəddən onun hissəsinin çıxılması kimi izah edilir. Bunun üçün çıxma əməlindən istifadə olunduğu söylənilir. Müəllim lövhədə yazımaqla çıxma əməlinin komponentlərini şagirdlərin diqqətinə çatdırır.

BƏLƏDÇİ Tapşırıqda konkret nümunələrə əsasən fərqi tapmaq tələb olunur. Tapşırıqlar *konkret-təsviri-mücərrəd* prinsipi ilə yerləşdirilmişdir.

Diferensial təlim

Dəstək. Hazır misallar yazdırıb uyğun komponentləri soruşturma olar.

Dərinləşdirmə. Şagirdlərə fərqi 3, 5 və ya 7 olan misallar yazmaq tapşırıla bilər. Bu zaman çıxma əməlinin komponentləri səsləndirilir.

MÜSTƏQİL İŞ 2-ci tapşırıqda ədədin naməlum hissəsinin tapmaq üçün çıxmadan istifadə edildiyi qeyd olunur. “Ədəd üçlüyü” mövzusunu daha yaxşı mənimşəyən şagirdlər bu tapşırığı çıxma əməlindən istifadə etmədən də yerinə yetirə bilirlər. Lakin tapşırığın şərtinə əsasən çıxma əməlindən istifadə etmək lazımdır. Olduğu vurğulanır. Şagirdlər misalları yazdıqca onlardan çıxma əməlinin komponentləri soruştula bilər.

Cütłərlə oyun. Masanın üzərinə 10 çöp, hərəsindən 2 ədəd olmaqla 1 və 2 yazılmış 4 kart üzüaşağı qoyulur. Oyunçular növbə ilə kartları açıb uyğun sayıda çöpü qarşılara qoyurlar. Şagirdlər hər dəfə çöp götürdükdə azalan, çıxılan və fərqi söyləməlidirlər. Daha çox çöp yiğan oyunçu qalib gəlir.

Fənlərarası integrasiya

Nitqi inkişaf etdirmək məqsədilə belə bir tapşırıq verilir. Əvvəlcədən hər birində bir söz yazılmış vərəqlər hazırlanır. Vərəqlərdə “getdi”, “qaldı”, “uçu”, “düşdü” kimi çıxmaya aid sözlər yazmaq olar. Hər şagird bir vərəq çəkir və yazılmış sözə uyğun məsələ qurur. Sinifdə interaktiv lövhə varsa, çıxmaya aid maraqlı oyunlar oynamaq olar. Fərqi tapmaq üçün interaktiv oyun: https://www.helpingwithmath.com/resources/games/magnet_sub_to9/SubTo9.html.

Müəllim manipulyativlərdən istifadə etməklə sıfırın alınmasını nümayiş etdirir. O, “ədədlərin toplanması” mövzusundakı praktik nümunələrə uyğun nümunələrlə “qalmadı”, “bitdi”, “qurtardı”, “yoxdur” sözlərinin sıfır sayıda varlıq bildirdiyini izah edir. Müəllim izah edir ki, azalanla çıxılan bərabərdirsə, fərq sıfırı bərabər olur. İstənilən ədəddən sıfırı çıxdıqda ədədin özü alınır.

Fənlərarası integrasiya

Dinləyib-anlama və oxuyub-anlama bacarıqları dilin tədrisində mühüm bacarıqlardır. Növbəti iki tapşırıq oxumaqla və dinləməklə uyğun ifadələrin yazılmamasına və onların cavablarının tapılmasına həsr olunur.

4. Tapşırıq dəftərdə misallar yazmaqla həll olunur. Cədvəldə verilənlərə əsasən fərq tapılır. Müəllim hər sütunu ayrıca soruşur:

– Azalan 4, çıxılan 1-dir, fərq neçədir?

Riyazi dilin inkişafı və uyğun riyazi terminologiyanın zənginləşdirilməsi üçün *riyazi imlaların* əhəmiyyəti çox böyükdür. İmla dəftərdə yazılır. Əgər 4-cü tapşırıq *oxuyub-anlama* bacarıqlarına əsaslanırsa, riyazi imlaya aid tapşırıqlar *dinləyib-anlama* bacarıqlarına əsaslanır.

5. Riyazi imla əsasında misal yazmaqla şagirdlərdə çıxmanın komponentlərini başa düşdükleri yoxlanılır. Müəllimi dinləməklə ifadələr və onların cavabları yazuñılır.

Diferensial təlim

Dəstək. Müəllim şagirdlərə 6-cı tapşırıqə oxşar riyazi imla deyə bilər.

Dərinləşdirmə. Müəllim çıxmanın komponentlərinin ardıcılığını adlarını səhv söyləməklə riyazi imla yazdırıb ilər:

– Çıxılan 5, azalan 9 olarsa, fərqi tapın. Fərq və azalan 3-dür, çıxılanı tapın. Çıxılan və azalan 4-dür, fərqi tapın və s.

Videomaterial nümayiş etdirilə bilər.

<https://www.youtube.com/watch?v=rjUsuKbhqxk>
Videodaki təsvirlərə uyğun məsələ düşünməyi şagirdlərə tapşırmaq olar.

Məsələ Həlli Şagirdlər dərslikdə verilən məsələləri həll etmək üçün riyazi ifadə yazmalıdırlar.

7. Məsələdə 10 uşaqtan finiş neçəsinin çatlığı soruñulur.

Cəlbetmə. Müəllim istiqamətləndirici suallar verə bilər:

– Neçə uşaq qaçırdı? Neçə şagird dayandı? Nəyi tapmaq lazımdır?

Çətinlik çəkən şagirdlər məsələni sxem çəkməklə təsvir edə bilərlər. Məsələnin qısa şərti:

- Qaçırdı – 10 uşaq.
- Dayandı – 2 uşaq.
- Finişə çatdı – ? uşaq.

Məsələnin həlli:

• Qaçan uşaqların sayından dayanan uşaqların sayı çıxılır: $10 - 2 = 8$.

Cavab: 8 uşaq finişə çatdı.

Müzakirə. Məsələni başqa yolla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Həlli yoxlamaq üçün dayanan və finişə çatan uşaqların sayını toplamaq olar. Əgər bu say 10-a bərabərdirsə, deməli, məsələ düzgün həll edilib.

8. Məsələyə əsasən Lalənin yiğdiyi çaydaşlarına uyğun onluq çərçivəni müəyyən etmək tələb olunur. Məsələ çıxma əməlindən istifadə etmədən geri sayma, qarşılaşdırma strategiyaları ilə də həll oluna bilər.

Cəlbetmə. Müəllim lövhə qarşısına 2 şagird çağırır. Onlardan birinə 5 karandaş verərək digər şagirdə deyir: “Sənin alacağın karandaşların sayı yoldaşının karandaşlarından 2 dənə azdır. Partanın üstündən uyğun sayda karandaş götür. Nə üçün 3 karandaş götürdüyüünü izah et”.

Məsələ oxunur və yönəldici suallar verilir:

– Anar neçə çaydaşı yiğdi? Nəyi tapmaq lazımdır?

Məsələni həll etmək üçün qarşılaşdırmadan istifadə oluna bilər.

- Anar yiğdi – 9.

- Lalə yiğdi – Anardan 3 dənə az.

- Lalə – ?

Məsələnin həlli:

• Anarın çaydaşlarına uyğun çərçivə sağdakı çərçivələrlə bir-bir qarşılaşdırılır.

• 2-ci qrupda çatışmayan dairələrin sayı müəyyən edilir: solda – 2 dairə çatmir; sağda – 3 dairə çatmir.

• Şərtə əsasən 3 çaydaşı çatışır.

Cavab: Lalənin yiğdiyi çaydaşlarının sayı 3 dənə az olduğundan doğru cavab sağ tərəfdəkdir.

Müzakirə. Qırmızı dairələr olan onluq çərçivə ilə Anarın çaydaşlarına uyğun onluq çərçivə qarşılaşdırılır. Fərqli 2 olduğu görünür. Deməli, düzgün cavab mavi dairələr olan çərçivədir.

9. Məsələdə Aynurun neçə peçenye yediinin tapılması tələb olunur. Əvvəlki məsələdə şagirdlər dənə az olduqda qarşılaşdırma yolu ilə uyğun onluq çərçivəni müəyyən etdilər. Bu tapşırıqda isə şagirdlər dənə azı riyazi ifadə şəklində yazmalıdırlar.

Cəlbetmə. Müəllim şagirdlərə bəzi suallar verə bilər:

– Məndə 6 karandaş var. Əlidə olan karandaşların sayı bundan 4 dənə azdır. Əlidə neçə karandaş var? Necə tapdınız?

Çalışmaq lazımdır ki, şagirdlər suala misal yazıb həll etməklə cavab versinlər.

9-cu məsələni həll etmək üçün müəllim istiqamətləndirici suallar verə bilər:

– Samir neçə peçenye yedi? Aynurun yediyi peçeniyelərin sayını necə tapmaq olar?

Məsələnin qısa şərtini belə yazmaq olar:

- Samir yedi – 5 peçenye.

- Aynur yedi – Samirdən 2 dənə az peçenye.

- Aynur yedi – ? peçenye.

Məsələnin həlli:

- “Dənə az” ifadəsinin çıxma əməlində fərqi göstərdiyi yada salınır.
- Çıxma əməlindən istifadə olunaraq cavab tapılır:
 $5 - 2 = 3$.

Cavab: Aynur 3 peçenye yedi.

Müzakirə. Məsələni fərqli yolla həll edən şagirdlərin fikri müzakirə olunur. Cavabı yoxlamaq üçün Samirin və Aynurun yedikləri peçeneylər miqdarında çöp və ya karandaş götürülə bilər. Qarşılaşdırma yolu ilə aradakı fərqin 2 olduğu müəyyən edilir.

Sinifdə interaktiv lövhə varsa, dənə az ilə bağlı maraqlı oyunlar təşkil edilə bilər; məsələn, “Hesab tiri”ndən istifadə etmək olar:

https://www.helpingwithmath.com/resources/games/target-what-number02_v1/what-number02_v1.html

Layihə. Ötən dərsdəki layihədə fərqi hesablayıb yazmaq tapşırıla bilər. Bundan əlavə, şagirdlərə belə bir tapşırıq da vermək olar: çıxmaya aid “qaldı”, “yedi”, “getdi” və s. sözlərdən ibarət kiçik hekayə fikirləşin.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Çıxma əməlini manipulyativlər və onluq çərçivə vasitəsilə modelləşdirir.	Şifahi sual-cavab, oyun, tapşırıq	Məktəb ləvazimatları, müxtəlif əşyalar, dərslik, İD
Çıxmaya aid misal və məsələdə çıxma əməllərinin komponentlərini söyləyir.	Şifahi sual-cavab, tapşırıq	Məktəb ləvazimatları, müxtəlif əşyalar, dərslik, İD
Misallarda çıxma və bərabərlik işaretlərinin mənasını öz sözləri ilə izah edir.	Sual-cavab, müşahidə, məsələ həlli, tapşırıqlar, layihə	İD, iş vərəqləri, şifahi müzakirə
Sıfırın necə alındığını əşyalar üzərində nümayiş etdirir.	Tapşırıq, müşahidə,	Məktəb ləvazimatları, müxtəlif əşyalar, dərslik, İD
Çıxma əməlinə aid sadə ədədi ifadələrin qiymətini hesablayır.	Tapşırıq, müşahidə, məsələ	Məktəb ləvazimatları, müxtəlif əşyalar, dərslik, İD

Məsələ həlli dərsi

- Dərslik:** səh. 66
- İş dəftəri:** səh. 57

Müəllimin nəzərinə! Toplama ilə müqayisədə çıxmaya aid məsələlərin həllində şagirdlər daha çox çətinlik çəkirlər. 10 dairəsində çıxmaya aid məsələlər müxtəlif strategiyalardan istifadə etməklə həll oluna bilər. Bu, nisbətən daha çox çətinlik yaradan 20 dairəsində çıxmaya aid məsələ həllinə hazırlıq xarakteri daşıyır. Şagirdlər bu dərsə qədər “dənə az”, “dənə çox” anlayışlarını, geriye saymanı, ədəd və onun bir hissəsinə görə ikinci hissənin tapılması (ədəd üçlüyünü), çıxma əməli ilə məsələ həll etməyi öyrəndilər. Müəllim şagirdlərin zəif cəhətlərini tapşırıqlar əsasında müəyyən edə bilər. Bu, şagirdlərin gələcək dərslərdə daha yaxşı nəticə göstərmələri üçün vacibdir. Hər hansı tapşırığın yerinə yetirilməsində çətinlik çəkən şagirdlərə müəllim istiqamətləndirici suallar verməklə mövzunun daha yaxşı başa düşülməsinə yardım edə bilər.

Dərinin məzmunu. Şagirdlər çıxmaya aid məsələlər həll edərkən bəzi strategiyalardan istifadə vərdişlərini təkmilləşdirəcəklər. *Azaltmaq, ayırmaq, kənarə qoymaq, çıxmak* və s. anlayışların çıxma əməli ilə əlaqəsini yaxşı anlayacaqlar. Məsələnin şərtini daha tez qavramaq, qısa şərt, sxem, qrafik təsvirlər məsələni anlamaya və düzgün strategiyanın seçilməsi vərdişləri daha çox məsələ həll etməklə tədricən formalaşdırılır. Bu məqsədlə dərsdə daha çox məsələ həllinə fikir vermək lazımdır.

Mövzuya yönəltmə

Cütlərlə oyun. Hər oyunçu qarşısına 10 çöp qoyur. Oyunçular üzərində ədədlər yazılmış lent üzrə düymələrini sürüşdürümlədirlər (oyunçular düymələrini qarışdırılmamaq üçün fərqli rəngdə düymədən istifadə edirlər). İrəli getmək üçün onların hərəsi öz düyməsini qızılı xanaya qoyur. Əvvəlcə birinci oyunçu zəri atır və düyməsini zərdə düşən ədəd qədər irəli aparır. O dayandığı xanada yazılın ədəd qədər çöpü yoldaşına verir. Sonra növbə ikinci oyunçuya keçir: zər atılır və oyunçu düyməsini uyğun ədəd qədər qədər çöpü yoldaşına verir. Hər iki oyunçu sarı xanaya çatandan sonra çöpləri sayırlar və daha az çöpü qalan oyunçu məğlub olur. Məğlub oyunçu nə qədər çöp verdiyini hesablamaq üçün misal yazar.

Çıxma vərdişlərini möhkəmlətmək üçün videomaterialdan istifadə etmək olar:


<https://www.youtube.com/watch?v=rjUsuKbhqxk>

1. Məsələdə çičəklərin üzərində qalan kəpənəklərin sayını tapmaq tələb olunur.

Cəlbetmə. Məsələni daha yaxşı başa salmaq üçün 10-luq çərçivədən istifadə edilə bilər.

Sinfə müraciət olunur:

– Kəpənəkləri dairələrlə təsvir etsək, üçən kəpənəkləri necə qeyd edə bilərik? Qalanları müəyyən etmək üçün nə etmək olar?



Uyğun qısa şərt yazılır:

- Var idi – 8 kəpənək.
- Uçdu – 5 kəpənək.
- Qaldı – ? kəpənək.

Məsələnin həlli:

- Çiçəyə qonmuş kəpənəklərin ümumi sayı müəyyən edilir.
- Uçub gedən kəpənəklərin sayı müəyyən edilir.
- Uyğun misal yazılır: $8 - 5 = 3$.

Cavab: 3 kəpənək qaldı.

Müzakirə. Məsələni başqa strategiya ilə həll edən şagirdlərin fikirləri müzakirə edilir. Cavabı yoxlamaq üçün uşub gedən kəpənəklərin sayı ilə qalan kəpənəklərin sayını toplamaq olar.

2. Məsələdə Anarın neçə dəfə topu səbətə saldığı soruşulur.

Cəlbetmə. Oyun. Müəllim sinifdə oxşar situasiyani oyunla yarada bilər. Sinfin bir küncünə boş qutu qoyulur. Şagirdlərdən birini lövhə qarşısına çağırıb topu 5 dəfə qutuya atmaq tapşırılır. Müəllim lövhədə hər bir cəhd 5-lük çərçivə ilə sxematik qeyd edir. Belə ki, top qutuya düşən sayıda dairələr çəkilir:



Oyunu digər şagirdlərlə də təkrar etmək olar. Oyun bitdikdən sonra sıfır suallar verilir:

– *Neçə cəhd olundu? Neçə dəfə yayındı? Neçə dəfə topu qutuya sala bildi?*

Məsələnin qısa şərti yazılır:

- Cəhdlərin sayı – 5.
- Yayındı – 4 .
- Səbətə saldı – ?

Məsələnin həlli:

- Cəhdlərin ümumi sayından yayınan cəhdlərin sayı çıxılır: $5 - 4 = 1$.

Cavab: 1 top səbətə salındı.

Müzakirə. Məsələni fərqli strategiya ilə (ədəd üçlüyü, geri sayma) həll edən şagirdlərin fikirləri müzakirə olunur. Cavabı yoxlamaq üçün yayınan cəhdlərin sayı ilə uğurlu cəhdlərin sayını toplamaq olar. Alınan cavab cəhdlərin ümumi sayına bərabər olarsa, məsələ doğru həll edilmişdir.

3. Məsələdə Samirin kimin yanına çatdığını tapmaq və uyğun riyazi ifadəni yazmaq tələb olunur.

Cəlbetmə. Müəllim birinci partada əyləşən şagirddənayağa qalxaraq ondan 3 parta geri getməyi xahiş edir.

Müəllim soruşur:

– *Sən kimin yanında çatdin? Nəyə görə bu partanın yanında dayandın?*

Məsələnin həlli:

- Samirin dayandığı nöqtəyə uyğun ədəd müəyyən edilir (7).

- Şərtə görə Samir geri 3 addım getməlidir.
- Həmin addımların sayı qədər geriyə saymaqla uyğun ədəd müəyyən olunur: 4.
- Bu ədədin üstündə dayanan uşaq Anardır.
- Uyğun riyazi ifadə yazılır: $7 - 3 = 4$.

Cavab: Samir Anarın yanına çatar.

Müzakirə. Anarın dayandığı yerdə başlayaraq 3 addım irəli sayılır. Əgər Samir əvvəlki yerə çatarsa, deməli, cavab doğrudur.

Gələcəkdə şagirdlər “dənə az” anlayışının həmişə çıxmama olmadığını öyrənəcəklər. Buna görə də şagirdlərə mətnində “... dənə az” olan məsələni oxuyub-almamağı və fərqləndirməyi bacarmaları üçün onun çıxmama olmadığını vurgulamaq məqsədəuyğundur.

Məsələ 4. Məsələdə bağdan dərilən almanın armuddan neçə dənə az olduğunu müəyyən etmək tələb olunur.

Cəlbetmə. Müəllim şagirdlərə “dənə az” və “dənə çox” ifadələrinin fərqlərini bildiklərini xatırladır. Əlində tutduğu karandaşları nümayiş etdirib suallar verir:

– *Sarı karandaşlar qırmızılardan neçə dənə azdır?*

Məsələnin həlli:

- Alma və armudların sayı müəyyən edilir.
- Armudların sayından almaların sayı çıxılır : $7 - 5 = 2$.

Cavab: almaların sayı armudların sayından 2 dənə azdır.

Müzakirə. Əgər alma armuddan 2 dənə azdırsa, armudların sayından 2 çıxdıqda almaların sayına bərabər olmalıdır: $7 - 2 = 5$. Cavab doğrudur.

5. Məsələdə bir neçə sualın cavabı tapılmalıdır. Bəzən çoxsuallı məsələlərdə şagirdlər verilən suali cavablaşdırmaq üçün məlumatlar arasından lazım olanı tapmaqdə çətinlik çəkirələr. Bu səbəbdən hər suali ayrıca müzakirə etmək məqsədəuyğundur.

Cəlbetmə. Burada 2-ci məsələdəki oyun iki şagirdlə təkrarlana bilər.



Lalə

Anar

Məsələnin həlli:

- Lalə topu səbətə saldı: $5 - 2 = 3$.
- Anar topu səbətə saldı: $5 - 3 = 2$.
- $3 > 2$.

Cavab: Lalə qalib geldi.

Müzakirə. Əgər Anar qalib gəlsəydi, o, səbətə daha çox top salmalı idi. Amma səbətə Lalə daha çox top salıb. Deməli, Lalə qalib gəlib.

Mövzu 21

Ədəd oxu üzərində çıxma

- Dərslik: səh. 67
- İş dəftəri: səh. 60

Təlim məqsədləri

- Ədəd oxunda verilmiş ədəddən bir neçə vahid geri saymaqla alınan ədədi müəyyən edir (1.1.7).
- Ədəd oxunda verilmiş ədəddən özü qədər geri saymaqla sıfırın alınmasını izah edir (1.3.2).
- Ədəd oxunda geri saymaqla çıxma əməlini yerinə yetirir (1.3.3).
- Ədəd oxunda geri saymaya aid təsvirlərə əsasən riyazi ifadələr yazır (2.1.3).
- Ədəd oxu üzərində çıxmaya dair müxtəlif məsələlər həll edir (1.3.4).

Köməkçi vasitələr: say çöpləri, rəngli karandaşlar, ədəd oxu, müxtəlif əşyalar (birləşən kublar, stullar və s.).

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Lalə neçə ev geri qayitmalıdır.
- Öyrənmə.** Ədəd oxu üzərində çıxma.
- Bələdçi.** Kublarla ədəd oxunda çıxmanın uyğunluğu.
- Müstəqil iş.** Dərslik: tap. №1-3. İD: tap. №1-4.
- Məsələ həlli.** Dərslik: tap. №4,5. İD: tap. №5.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər ədəd oxunda geri saymaqla çıxma əməli arasında əlaqəni öyrənir, "... vahid geri" anlayışı olan ifadələri misal yazımaqla həll edir, bir neçə vahid geri getdikdə hansı ədəd üzərində dayanıldığı ədəd oxunda təsvir edirlər.

Müəllimin nəzarinə! Ədəd oxunda çıxma geri sayma kimi izah edilir. Bu zaman nəzarət etmək lazımdır ki, şagirdlər ədəd oxunda geri saydıqca barmaqlarını ədədlərin üstünə qoysunlar. Bu, ədəd oxunda çıxma əməlini daha asan qavramağa kömək edir.

Mövzuya yönəltmə. Müəllim ədəd oxu, ədəd oxunda irəli və geri sayma, ədəd oxunda sıralama, ədəd oxunda toplama mövzularını xatırlada bilər. O, ədəd oxunda çıxmaya aid interaktiv oyun da təşkil edə bilər:

http://www.hbschool.com/activity/count_back_numberline/

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıq şagirdlərlə səhnələşdirilə bilər. Bu zaman 5 stul lövhə qarşısına qoyularaq 6-dan 10-a qədər ədədlərlə nömrələnir. Müəllim əlavə suallar da verə bilər:

– Anar 8 nömrəli evdə yaşasayıdı, Lalə neçə ev geri qayitmalı idi?

ÖYRƏNMƏ Dərsdə hər şagirdin qarşısında ədəd oxu modelinin olması mövzunun daha yaxşı mənimmənilməsinə kömək edir. Müəllim lövhədə uyğun

misali yaza və ədəd oxunda yerinə yetirilmə ardıcılığını izah edə bilər. Sonra isə hər şagirdin misali ədəd oxunda necə təsvir etdiyini yoxlaya bilər.

BƏLƏDÇİ Təsvir olunan kublarla ədəd oxunda çıxma uyğunlaşdırılır. Ədəd oxunda təsvir tapıldığdan sonra uyğun riyazi ifadə yazılaraq fərq tapılır.


MÜSTƏQİL İŞ 1. Şagirdlər dəftərdə təsvirlərə uyğun misallar yazırlar.

2. Ədəd oxunda verilən ifadəyə əsasən alınan ədəd göstərilir. "... vahid irəli" anlayışını şagirdlər toplama bölməsində öyrəniblər. Həmin anlayışın misal şəklinde yazılması təkrar edilə bilər. Analoji olaraq "... vahid geri" anlayışı nümunələrlə yazılır.

3. Tapşırıq dəftərdə ayrıca yerinə yetirilə bilər.

Praktik iş. Şagirdlərə riyazi ifadələr yazılmış vərəqlər paylanır. Çıxmanı ədəd oxunda təsvir etməklə yerinə yetirirlər. Ədəd oxunda azalan qırmızı, çıxılan mavi, fərq isə yaşıl karandaşla rənglənir.

Ədəd oxunda çıxma əməlini yerinə yetirin.



MƏSƏLƏ HƏLLİ 4. Ədəd oxunda verilən təsvirlərə əsasən misallar yazılır.

Diferensial təlim

Dəstək. Müəllim çıxma əməli olan bir neçə riyazi ifadə yazılmış vərəqləri masanın üzərinə üzüaşağı qoyur. Şagirdlər vərəqi çəkir və riyazi ifadələri ədəd oxunda təsvir etməklə fərqli tapırlar.

Dərinlaşdırma. Müəllim çıxma əməli ilə yanaşı, toplama əməli də olan bir neçə riyazi ifadə yazılmış vərəqləri masanın üzərinə üzüaşağı qoyur. Şagirdlər vərəqi çəkir və riyazi ifadələri ədəd oxunda təsvir etməklə cəmi və fərqli tapırlar. Müəllim şagirdlərin ədəd oxunda toplama və çıxma əməllərini təsvir edərkən səhvə yol verib-verməyəcəklərinə diqqət yetirilməlidir.

5. Məsələdə maşının göstərilən vahid qədər geri gedərkən hara çatacağı soruşular.

Cəlbetmə. Müəllim şagirdlərdən maşının nə zaman geri hərəkət etdiyi barədə sadə suallar verir. Məsələdə şagirdlər əvvəlcə şərtə əsasən maşının hansı ədəd üzərində dayandığını müəyyən etməlidirlər. Sonra isə verilənlərə və tapılan cavaba əsasən uyğun misal yazmalıdırlar.

Məsələnin həlli:

- Maşının ilk dayandığı yer (nöqtə) təyin edilir və şagird barmağını həmin nöqtənin üstüne qoysur.

• Neçə vahid geri gedəcəyi müəyyən edilir. 5 vahid geri gedəcəyi üçün şagird geri sayma ilə maşının ədəd oxu üzərində nəyin yanına çatacağını tapır. Maşın zavodun yanına çatar. Uyğun misal yazılır:

$$10 - 5 = 5.$$

Digər variantlar da eyni ardıcılıqla yerinə yetirilir. **Müzakirə.** Məsələni başqa yolla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Cavabın doğruluğunu yoxlamaq üçün şagirdlər zavodun yanından 5 vahid irəli

sayaraq maşının ilk dayandığı nöqtəyə gəldiklərini yoxlaya bilərlər. Ədəd oxunda toplama əməlini yazmaqla da cavabı yoxlamaq olar. Bu zaman əlavə sual da verə bilər:

– *Maşın ağacın yanından evin yanına qədər neçə vahid geri getmalıdır?*

Layihə. Şagirdlər valideynlərinin köməyi ilə çıxmaya aid bir neçə məsələ qurur və onu ədəd oxunda həll edirlər.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Ədəd oxunda ədəddən çıxılan qədər geri saymaqla fərqi müəyyən edir.	Praktik iş, tapşırıq, müşahidə	İş vərəqləri, İD, dərslik
Ədəd oxunda azalan qədər geri saymaqla sıfırın alınmasını təsvir edir.	Tapşırıq, praktik iş, müşahidə	İş vərəqləri, İD
Çıxmaya aid misalı ədəd oxunda geri saymaqla həll edir.	Praktik iş, tapşırıq, müşahidə	İş vərəqləri, İD, dərslik
Ədəd oxunda təsvirlərə əsasən çıxma əməlini riyazi ifadə şəklində yazır.	Məsələ həlli, tapşırıq	Dərslik, İD
Ədəd oxunda "... addım geri", "... vahid geri" ifadələri ilə bağlı məsələləri həll edir.	Məsələ həlli	Dərslik, İD

Mövzu 22 Toplama və çıxmanın əlaqəsi

- **Dərslik:** səh. 69
- **İş dəftəri:** səh. 62

Təlim məqsədləri

- Çıxma əməli üçün əlaqəli toplama əməlindən istifadə edir (1.2.6).
- Toplama əməli üçün əlaqəli çıxma əməllərindən istifadə edir (1.2.6).
- Ədəd üçlüyündə ədədlər arasında əlaqəni toplama və çıxma vasitəsilə təsvir edir (1.2.6).
- Sözlərlə söylənilən sadə riyazi ifadələri riyazi işaretlərin köməyi ilə yazır (2.1.1).
- Şifahi söylənilən, yaxud birlikdə oxuduğu hekayəyə aid məsələləri müxtəlif strategiyalardan istifadə etməklə həll edir (1.3.4).
- Hekayədə qoyulan məsələni həll etmək üçün toplama, yaxud çıxma əməllərinin hansından istifadə edəcəyini müəyyənləşdirir (1.3.4).

Köməkçi vasitələr: say çöpləri, rəngli karandaşlar, ədəd kartları, müxtəlif əşyalar (birləşən kublar, domino daşı və s.).

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** "Gizlədilmiş düymələri tap" oyunu.
- Öyrənmə.** Toplama və çıxmanın qarşılıqlı əlaqəsi-nə aid 4 misalin yazılıması.
- Bələdçi.** Domino daşına əsasən toplama və çıxmanın qarşılıqlı əlaqəsinə aid 4 misalda boş xanalara uyğun ədədlərin yazılıması.

4. Müstəqil iş. Dərslik: tap. №1-4. İD: tap. №1-7.

5. Məsələ həlli. Dərslik: tap. №5-7. İD: tap. №8-11.

6. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər toplama və çıxma arasında əlaqəni verilən ədəd üçlüyündən və domino daşından istifadə edərək uyğun misallar yazmaqla öyrənirlər. Qarışq məsələləri həll etməklə nə zaman toplama, nə zaman isə çıxma əməlindən istifadə olunduğunu müəyyən edirlər. Mövzu "Toplama" və "Çıxma" bölmələrində qazanılan bacarıqlar üzərində qurulmuşdur. Mövzunun vacibliyini nəzərə alaraq onun tədrisinə 3 saat nəzərdə tutulmuşdur. Müəllim mövzunun təlim materiallarının saatlar üzrə bölünməsini sinfin mənimsəmə səviyyəsindən asılı olaraq məqsədə uyğun şəkildə hayata keçirə bilər.

Müəllimin nəzərinə! Toplama və çıxmanın əlaqəsi ədəd üçlüyü ilə çox əyani şəkildə izah edilir. Ədəd üçlüyündə iştirak edən ədədlər bir-biri ilə 2 toplama və 2 çıxma əməli olan 4 bərabərliklə əlaqəlidir. Məsələn, $3 + 2 = 5$ bərabərliyi növbəti üç bərabərliklə eynigüclüdür: $2 + 3 = 5$; $5 - 3 = 2$ və $5 - 2 = 3$. Şagirdlər bu misallardan birini bilməklə qalan üçünü də bilmmiş olurlar. Ümumiyyətlə, çıxma əməli şagirdlər tərəfindən toplama əməlinə nisbətən daha çətin mənimsənilir. Bu, ikirəqəmli ədədlərdə özünü daha aşkar göstərir. Ona görə də şagird $6 + 9 = 15$ olduğunu bilirsə, $15 - 9$ ifadəsinin qiymətini tapmaq üçün o fikirləşəcək: "9-un üzərinə hansı ədədi əlavə etsəm, 15 alıñar?" Bir çox hallarda geriye saymaqla fərqli təpiləsiçox da effektiv olmur. Bu zaman şagirdlər toplama və çıxmanın qarşılıqlı əlaqəsini bilməklə çıxmayı asanlıqla yerinə yetirmiş olurlar.

Mövzuya yönəltmə. Müəllim lövhədə hər hansı ədəd üçlüyü yazır və *tam-hissə* münasibətlərinə dair suallar verir. Şagirdlər hissələrin cəminin tam ədədə bərabər olduğunu xatırlayırlar.

ARAŞDIRMA-MÜZAKİRƏ “Gizlədilmiş düymələri tap” oyunu keçirilir. Oyunda şagirdlər toplananlardan birini (*hissə*) və cəmi (*tam*) bilməklə digər toplananı (*his-səni*) tapmalıdır. Müəllim şagirdlərə suallar verə bilər:
– *Diger əldə olan düymələrin sayını necə təyin etdiniz?*
Əgər düymələrin ümumi sayı 10 deyil, 9 olsaydı, bu zaman gizlədilmiş düymələrin sayını necə tapardınız?


ÖYRƏNMƏ Ədəd üçlüyündəki 3 ədədin bir-biri ilə əlaqəsi 4 bərabərliklə yazılır: onlardan 2-si toplama, 2-si isə çıxma əməlinə aiddir.

Müəllimin nəzarinə! Verilmiş ədəd üçlüyü bir-biri ilə yalnız göstərilən 4 misal vasitəsilə əlaqəlidir. Üçlüyə daxil olan ədədlərin başqa kompozisiyaları bu ədədlər arasında əlaqəni göstərmir. Məsələn, $3 + 5, 2 + 5, 3 - 2$ ifadələri toplama və çıxma arasında əlaqəni nümayiş etdirmir. Ona görə də şagirdlərə toplama və çıxmanın əlaqəsini ədəd üçlüyündəki 3 ədədin hər üçünün iştirak etdiyi misallarla izah etmək lazımdır.

Bələdçi Tapşırıqda domino daşlarına əsasən yazılmış misallarda boş xanalar doldurulur. Domino daşındaki ümumi xalların sayı yazılmışdır. Nümunədə domino daşından istifadə edərək toplama və çıxmanın qarşılıqlı əlaqəsinə aid 4 misalın necə yazılıcağı verilmişdir. Tapşırıq nümunədəki kimi yerinə yetirilir. Şagirdlərin işini asanlaşdırmaq məqsədilə tapşırıqda toplama və çıxma işarələri yazılmışdır. Onlar sadəcə boş xanalara yazılıcaq uyğun ədədləri təyin edirlər.

MÜSTƏQİL İŞ 1. Şagirdlər domino daşlarına uyğun 4 misal yazmalıdır. “Bələdçi”də verilmiş tapşırıqdan fərqli olaraq bu tapşırıqda cəm verilməyib.

Sınıfdə elektron lövhə varsa, təsvir olunan şəkildə interaktiv tapşırıqlar hazırlamaq olar. Bu tapşırıqların surətini çıxartmaqla onu şagirdlərə cütlərlə praktik iş kimi də vermək olar. Pazlı hissələri kəsilib qarışdırılır. Şagirdlər toplama və çıxmanın qarşılıqlı əlaqəsinə aid 4 misal olan hissələri seçərək birləşdirməlidirlər.



3. Tapşırıq 3 ədədin bir-biri ilə toplama və çıxma əməlliəri ilə əlaqəsinə əsasən yerinə yetirilir.

4. Tapşırığı lövhədə yazmaqla da yerinə yetirmək olar. Müəllim misalları dərslikdə verilən qaydada lövhədə yazır və şagirdlərdən səhvləri müəyyənləşdirməyi xahiş edir.

Məsələ həlli 5. Məsələdə Aynurun sayıdı ümumi güllərin sayını müəyyən etmək tələb olunur.

Cəlbetmə. Müəllim 3 qırmızı, 4 soy karandaş götürür və şagirdlərə sual verir:

– *Cəmi neçə karandaş var? Qırmızı karandaşların sayını necə tapa bilərik?*

Məsələ qısa şəkildə yazılı bilər:

- Qırmızı gül – 6 dənə.
- Sarı gül – 4 dənə.
- Cəmi – ? gül.

Məsələnin həlli:

• Aynurun bağçada neçə gül saylığını tapmaq üçün misal yazılır: $6 + 4 = 10$.

Cavab: 10 gül.

Müzakirə. Cavab uyğun üçlüyə daxil olan ədədlər arasında əlaqəni göstərən misallarla yoxlanıla bilər:
 $4 + 6 = 10; 10 - 6 = 4$ və $10 - 4 = 6$.

6. Məsələdə Səbinənin sarı güllərinin sayının tapılması tələb olunur.

Cəlbetmə. Müəllim 2-si sadə olmaqla 7 karandaş götürür. Onlardan 2-sinin sadə karandaş olduğunu şagirdlərə göstərir və sual verir:

– *Rəngli karandaşların sayını necə tapa bilərik?*

Məsələ qısa şəkildə yazılı bilər:

- Cəmi – 8 gül.
- Qırmızı gül – 5 dənə.
- Sarı gül – ? dənə.

Məsələnin həlli:

• Səbinənin neçə sarı gülü olduğunu tapmaq üçün misal yazılır: $8 - 5 = 3$.

Cavab: 3 sarı gül.

Müzakirə. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Cavab uyğun üçlüyə daxil olan ədədlər arasında əlaqəni göstərən misallarla yoxlanıla bilər:

$3 + 5 = 8; 5 + 3 = 8$ və $8 - 3 = 5$.

Deməli, məsələ düzgün həll edilmişdir.

Diferensial təlim

Dəstək. Müəllim toplama əməli olan bir neçə məsələ yazılmış vərəqi masanın üzərinə üzüasağı qoyur. Şagirdlər vərəqi çəkərək məsələni həll edirlər.

Dərinlaşdırma. Müəllim hərəsində çıxma əməlinə aid bir məsələ yazılmış vərəqləri masanın üzərinə üzüasağı qoyur. Şagirdlər vərəqi çəkərək məsələni həll etdikdən sonra bu məsələyə aid tərs məsələ qururlar. Şagirdlər tərəfindən qurulan yeni məsələ həll olunur. Diferensial təlim cütlərlə praktik iş şəklində də təşkil oluna bilər.

7. Məsələdə uşaqlar konfetləri elə bölməlidirlər ki, Səbinəyə daha çox konfet düşsün.

Cəlbetmə. Cütlərlə praktik iş. Şagirdlər 5 say çöpünü öz aralarında bir neçə dəfə bölüşür və hər dəfə kimə daha çox çöp düşdüğünü müəyyən edirlər. Müəllim məsələni oxuyub sual verə bilər:

– *Uşaqlar konfetləri necə bölüşə bilərlər?*

Məsələnin həlli:

- Uşaqlar konfetləri 2 cür bölüşə bilərlər:

$$2 + 1 = 1 + 2.$$

Hər iki variant yoxlanılır.

- İkinci variantda Səbinədə 2, Ayazda isə 1 konfet olur.

Cavab: Ayaz özünə 1 konfet saxladı.

Müzakirə. Məsələni fərqli yolla həll edən şagirdin fikirləri müzakirə olunur. Cavabı yoxlamaq üçün digər varianta ($2 + 1$) baxılır. Bu halda Ayazda daha çox konfet olar. Deməli, məsələ düzgün həll edilib.

Layihə. Toplama kartını tamamlayın.

Şagirdlərə izah olunur ki, toplama cədvəlinin sətir və sütunlarının kəsişməsində I sətir və I sütundakı uyğun

ədədlərin cəmi yazılımalıdır. Kart tamamlandıqdan sonra xanalardan bir neçəsi seçilir, uyğun sətir və sütunlar rənglənir. Bu ədədi təşkil edən digər iki ədəd arasında toplama-çıxma əlaqələrini yazmaq tapşırılır.

+	0	1	2	3	4	5
0						
1			3			
2						
3					7	
4						
5						

$$2 + 1 = 3$$

$$1 + 2 = 3$$

$$3 - 1 = 2$$

$$3 - 2 = 1$$

$$4 + 3 = 7$$

$$3 + 4 = 7$$

$$7 - 3 = 4$$

$$7 - 4 = 3$$

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyərləri	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Çıxmaya aid misalın cavabını tapmaq üçün əlaqəli toplama əməlindən istifadə edir.	Tapşırıq, məsələ	Məktəb ləvazimatları, müxtəlif əşyalar, ədəd oxu, dərslik, İD
Toplamaya aid misalın cavabını tapmaq üçün əlaqəli çıxma əməlindən istifadə edir.	Tapşırıq, məsələ	Məktəb ləvazimatları, müxtəlif əşyalar, ədəd oxu, dərslik, İD
Ədəd üçlündən ədədlər arasında əlaqəni 2 toplama və 2 çıxma əməlinə aid misallarla təsvir edir.	Tapşırıq, müşahidə, layihə	Toplama cədvəli, müxtəlif əşyalar, ədəd oxu, dərslik, İD
Eşitdiyi sadə riyazi ifadələri riyazi işaretlərin köməyi ilə yazır və cavabını tapır.	Tapşırıq, müşahidə, məsələ	Məktəb ləvazimatları, müxtəlif əşyalar, ədəd oxu, dərslik, İD
Toplama və çıxmaya aid məsələləri müxtəlif strategiyalardan istifadə etməklə həll edir.	Tapşırıq, məsələ	Dərslik, İD
Qarşıq məsələni həll etmək üçün toplama, yaxud çıxma əməllərinin hansından istifadə edəcəyini müəyyənləşdirir.	Tapşırıq, məsələ	Dərslik, İD

Mövzu 23

Məchulun tapılması

- Dərslik:** səh. 72
- İş dəftəri:** səh. 65

Təlim məqsədləri

- Ədəd üçlündə məchulu toplama və çıxma vasitəsilə tapır (2.1.4).
- Toplama və çıxmanın verilmiş iki komponentinə görə üçüncü məchul komponenti tapır (2.1.4).
- Toplama əməli ilə bağlı riyazi ifadələrdə gizlədilmiş komponenti tapır (2.2.2).
- Çıxma əməli ilə bağlı riyazi ifadələrdə gizlədilmiş komponenti tapır (2.2.2).
- Toplama və çıxmanın qarşılıqlı əlaqəsindən istifadə etməklə məchulu tapır (2.2.2).

Köməkçi vasitələr: say çöpləri, rəngli karandaşlar, ədəd kartları, müxtəlif əşyalar (birləşən kublar, domino daşı və s.).

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Səbətdə əvvəl olan göbələklərin tapılması.

2. Öyrənmə. Məchul toplanan və çıxılan.

3. Bələdçi. Ədəd üçlündə gizlədilmiş ədədin tapılması.

4. Müstəqil iş. Dərslik: tap. №1,2. İD: tap. №1-3.

5. Öyrənmə materialı. Məchul azalanın tapılması.

6. Müstəqil iş. Dərslik: tap. №3,4. İD: tap. №4-5.

7. Məsələ həlli. Dərslik: tap. №5-8. İD: tap. №6-10.

8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər məchullu ifadələrlə tanış olurlar. Onlar məsələləri həll etmək üçün yazılın riyazi ifadələrdə məchuldan istifadə edirlər. Məqsəd *toplama* və *çıxma* mövzularının genişləndirilməsidir. Mövzunun vacibliyini nəzərə alaraq onun tədrisi üçün 3 saat nəzərdə tutulmuşdur. Müəllim mövzunun təlim materiallarının saatlar üzrə bölünməsini sinfin mənimsəmə səviyyəsindən asılı olaraq məqsədə uyğun şəkildə həyata keçirə bilər. Məsələn, müəllim sinfin hazırlıq səviyyəsindən asılı olaraq, "məchul toplanan", "məchul çıxılan" və "məchul azalan" anlayışlarının hər birinin izahına 1 saat ayıra bilər.

Müəllimin nəzərinə! Riyazi ifadələr qurarkən soruşulan kəmiyyətin məchulla əvəz olunması məsələ üçün universal üsullardan biridir. 1-ci sınıf səviyyəsi üçün “məchul”, “gizlədilmiş ədəd” və s. terminlərindən istifadə edilsə də, “tənlik” anlayışından istifadə olunmur. Toplama və çıxma əməlləri ilə bağlı ifadələrdə məchul bu əməllərin ixtiyarı həddi ola bilər. Ona görə də mövzuda “məchul toplanan”, “məchul çıxılan” və “məchul azalan” terminləri izah edilir, onların tapılma qaydası öyrədilir.

Şagirdlərin ədəd üçlüyünün köməyi ilə cəmi və fərqi tapmaq qaydalarını öyrənmələrinə baxmayaraq onların bəziləri məchulu tapmaq qaydalarını qarışdırırlar. Məsələn, azalanı taparkən çıxır, yaxud çıxılanı taparkən toplayır. Belə səhvlərə yol verən şagirdlərə ədəd üçlüyünü daim göz önünə gətirməyi tapşırmaq lazımdır. Üçlükdəki ədədlərin toplama-çıxma ilə əlaqəsini yadda saxlayan şagird onların biri məchul olduqda bu məchulu tapmaq yolunu da yadda saxlamış olur.

Mövzuya yönəltmə. Müəllim lövhəyə ədəd üçlüyünü çəkir. O, ədədin hissələrini topladıqda onun tama bərabər olduğunu xatırladır. Sonra o, əli ilə hissələrin birinin üzərini örtür və şagirdlərdən onu necə tapmaq mümkün olduğunu soruşur. Şagirdlərə çıxma əməli məchul toplananın tapılması bir üsulu kimi də izah edilə bilər.

ARAŞDIRMA-MÜZAKİRƏ Sınıfdə araştırma tapşırığına uyğun situasiya yaradılır. Bunun üçün say çöpləri, karandaşlar, düymələr və s.-dən istifadə oluna bilər. Şagirdlər tapşırığı sınıfdə əyani şəkildə yerinə yetirirlər. Müəllim şagirdlərə suallar verir:

– Necə tapdırınız? Ədəd üçlüyündən istifadə edərək necə tapmaq olar?

ÖYRƏNMƏ Şagirdlər ədəd üçlüyündə ədədlərin bir-biri ilə toplama və çıxma əməlləri ilə əlaqələrini öyrəniblər. Məchul toplananı tapmaq üçün çıxmadan istifadə olunur. Dərslikdə məchul toplananın və çıxılanın tapılma qaydası verilmişdir. Şagirdlər hər iki halda həllin eyni olduğu – çıxmadan istifadə edildiyi bildirilir.

BƏLƏDÇİ Ədəd üçlüyündə uyğun məchulu olan riyazi ifadələr yazılmalıdır. Verilən tapşırıqlarda ədəd üçlüyündə hissələrdən birinin tapılması tələb olunur.

MÜSTƏQİL İŞ 1 və 2-ci tapşırıqlar məchul komponentin tapılma qaydasına əsasən həll edilir.

Müəllimin nəzərinə Məchul toplananın və çıxılanın tapılma qaydasından fərqli olaraq məchul azalanı taparkən şagirdlər toplama əməlindən istifadə etməlidirlər. Çıxma əməlində məchul azalanı tapmaq tamı tapmaq deməkdir. Tam hissələrdən böyük olduğu üçün azalanı tapdıqda hissələr toplanır. Bu qayda öyrəniləndikdən sonra 3-cü tapşırıq yerinə yetirilir.

4. Cədvəl məchul toplanan, azalan və çıxılanın tapılma qaydasına əsasən doldurulur. Müəllim hər sütuna uyğun olan misali məchulu olan ifadə kimi dəftərə yazdırıb ilər.

Məsələ Həlli

5. Məsələdə Lalənin əvvəlki və sonrakı kitablarının sayını bilməklə ona bağışlanmış kitabların sayını (məchul toplananı) tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim 1 kitab götürür və sual verir:


– Neçə kitab da götürürəm, alımda 3 kitab olar?

Məsələnin qısa şartı:

- Var idi – 3 kitab.
- Oldu – 5 kitab.
- Bağışladı – ? kitab.

Məsələnin həlli:

• Məsələ aşağıdakı üsullardan biri ilə modelləşdirilə bilər:



• Üçlüyə uyğun misallar yazılırlar:

$$3 + \square = 5; \square + 3 = 5; 5 - \square = 3; 5 - 3 = \square.$$

$$5 - 3 = 2.$$

Cavab. Rəfiqəsi Laləyə 2 kitab bağışladı.

Müzakirə. Cavab uyğun üçlüyə daxil olan ədədlər arasında əlaqəni göstərən misallarla yoxlanılır:

$$3 + 2 = 5; 2 + 3 = 5; 5 - 2 = 3.$$

6. Məsələdə Şaxta babanın bağışladığı hədiyyələrin sayı soruşulur.


Cəlbetmə. Məsələni səhnələşdirmək olar.

Məsələnin qısa şartı:

- Var idi – 10 hədiyyə.
- Qaldı – 3 hədiyyə.
- Verdi – ? hədiyyə.

Məsələnin həlli:

• Məsələ müxtəlif cür modelləşdirilə bilər:



• Üçlüyə uyğun misallar yazılırlar:

$$\square + 3 = 10; 3 + \square = 10; 10 - \square = 3; 10 - 3 = \square.$$

$$10 - 3 = 7.$$

Cavab. Şaxta baba uşaqlara 7 hədiyyə verdi.

Müzakirə. Cavab uyğun üçlüyə daxil olan ədədlər arasında əlaqəni göstərən misallarla yoxlanıla bilər:

$$3 + 7 = 10; 7 + 3 = 10; 10 - 7 = 3.$$


7. Məsələdə əvvəl budaqda olan quşüzümünün sayını tapmaq tələb olunur.

Cəlbetmə. Məsələnin qısa şartı yazıla bilər:

- Apardı – 3 quşüzümü.
- Qaldı – 6 quşüzümü.
- Var idi – ? quşüzümü.

Məsələnin həlli:

- Məsələ ədəd üçlüyü ilə modelləşdirilə bilər:



- Üçlüyə uyğun misallar yazılır:

$$6 + 3 = \square; 3 + 6 = \square; \square - 3 = 6; \square - 6 = 3.$$

$$6 + 3 = 9.$$

Cavab: Əvvəlcə budaqda 9 quşzümü var idi.

Müzakirə: Cavabı yoxlamaq üçün əvvəlcə budaqda olan quşzümünün sayından yuvaya aparılan quşzümünün sayı çıxılır: $9 - 3 = 6$. Deməli, məsələ düzgün həll edilib.

8. Anarın qalan şərlərinin sayı soruşulur.

Cəlbetmə: Məsələnin şərtinə əsasən verilənlər qısa şərt şəklində yazılı bilər:


- Partladı – 3 şar.

- Qaldı – 2 şar.

- Var idı – ? şar.

Məsələnin həlli:

- Məsələ müxtəlif cür modelləşdirilə bilər:



- Üçlüyə uyğun misallar yazılır:

$$2 + 3 = \square; 3 + 2 = \square; \square - 2 = 3; \square - 3 = 2.$$

$$2 + 3 = 5.$$

Cavab: Anarın əvvəlcə 5 şarı var idi.

Müzakirə: Cavab uyğun üçlüyə daxil olan ədədlər arasında əlaqəni göstərən misallarla yoxlanıla bilər:

$$3 + 2 = 5; 2 + 3 = 5; 5 - 2 = 3; 5 - 3 = 2.$$

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Ədəd üçlüyündə verilən iki ədədə görə üçüncüü toplama və çıxma vasitəsilə tapır.	Tapşırıq	Məktəb ləvazimatları, müxtəlif əşyalar, ədəd oxu, dərslik, İD
Toplama və çıxmaya aid misallarda verilmiş iki komponentinə görə məchul komponenti tapır.	Tapşırıq, məsələ	Məktəb ləvazimatları, müxtəlif əşyalar, ədəd oxu, dərslik, İD
Toplama əməli ilə bağlı misallarda məchul toplananı tapır.	Tapşırıq, müşahidə,	Məktəb ləvazimatları, müxtəlif əşyalar, ədəd oxu, dərslik, İD
Çıxma əməli ilə bağlı misallarda məchul azalanı və məchul çıxılanı tapır.	Tapşırıq, müşahidə,	Məktəb ləvazimatları, müxtəlif əşyalar, ədəd oxu, dərslik, İD
Məchulu olan misallarda toplama və çıxmanın qarşılıqlı əlaqəsindən istifadə etməklə məchulu tapır.	Məsələ həlli, tapşırıq	Dərslik, İD

Ümumiləşdirici dərs

- **Dərslik:** səh. 75
- **İş dəftəri:** səh. 67

Köməkçi vasitələr: say çöpləri, ədəd kartları, müxtəlif əşyalar.

Dərsin məzmunu. Ümumiləşdirici dərsin əsas məqsədi çıxma bölməsi üzrə qazanılmış bilik və bacarıqları bir daha yoxlamaq və onların zəif cəhətlərini aşkar etməkdən ibarətdir. Bu məqsədlə bölmədə öyrənilmiş anlayışlar ümumiləşdirilməli və bir-biri ilə əlaqələndirilərək daha da möhkəmləndirilməlidir. Burada ədədlərin çıxılması, çıxmanın komponentlərinin tanınması, ədəd oxunda çıxma, toplama və çıxmanın əlaqələndirmək bacarıqları formalşdırılır. Onlardan istifadə edərək məchul azalan, çıxılan və toplananın tapılması qaydaları daha da təkmilləşdirilir. Dərsdə şagirdlər çıxma bölməsinə əhatə edən müxtəlif tapşırıqları yerinə yetirirlər.

Müəllimin nəzərinə! Müəllim şagirdlərin hansı mövzuları zəif bildiyini yerinə yetirilən tapşırıqları əsasında müəyyənləşdirə bilər. Adətən, şagirdlər çıxmaya aid

riyazi ifadənin cavabını hesablamaqdə çətinlik çəkir-lər. Əsas çətinliklər məchul ədədin tapılması, "dənə az" və "dənə çok" anlayışı olan məsələləri həll edərkən toplama və ya çıxmadan istifadə olunacağı müəyyən etməklə bağlı olur. Hər bir tapşırığın sinifdə bütün şagirdlərin iştirakı ilə müzakirə edilməsi vacibdir. Səhvlərlə işin təşkil müəllim üçün əsas prioritetlərdənirdir. Hər hansı tapşırığın yerinə yetirilməsində çətinlik çəkən şagirdlərə müəllim istiqamətləndirici suallarla yardım edə bilər.

Mövzuya yönəltmə. Bölmə üzrə öyrənilən sözlər müəllim tərəfindən şagirdlərə xatırladılır. Hər anlayış səsləndikcə şagirdlər onun məzmunu ilə bağlı izah verir, nümunələrlə şərh edir. Müəllif dərslikdə uyğun mövzuları vərəqləyərək şagirdlərə bu anlayışları bir daha xatırlada bilər.

Bölmə üzrə təkrarlanan anlayışlar: *azaltmaq, çıxmaq, ayırmaq, dənə az, azalan, çıxılan, fərq, məchul azalan, məchul çıxılan, məchul toplanan.*

Çıxmaya dair videomaterial nümayiş etdirilir: <https://www.youtube.com/watch?v=rVBadndp3Aw&t=41s>.

Müxtəlif onlayn interaktiv tapşırıqları da yerinə yetirmək olar. Məchul toplananın tapılması:

<https://toytheater.com/missing-addend/>

Məchul çıxılanın tapılması:

<http://www.sheppardsoftware.com/mathgames/math/SubtractionX.htm>

Ədəd oxu üzərində çıxma:

http://www.sheppardsoftware.com/mathgames/earlymath/FS_NumberLine_minus.htm

Bu interaktiv tapşırıq vasitəsilə şagirdlərin sürətli çıxma bacarığını yoxlamaq olar:

https://www.mathplayground.com/ASB_MinusMission.html

TAPŞIRIQLARIN HƏLLİ


1. Tapşırıqda şagirdlər boş xanalara uyğun ədədləri müəyyən etməlidirlər. Şagirdlər sütundada verilən məsəllərin bir-biri ilə əlaqəli olduğunu görərək toplama və çıxmanın qarşılıqlı əlaqəsindən istifadə edir, tapşırıqları yerinə yetirirlər.

2. *Cəlbetmə*. Lövhədə məsələnin şərti yazılır:

- Elxan – 5 oyuncaq maşın.
- Samir – bundan 2 dənə az oyuncaq maşın.
- Samir – ? oyuncaq maşın.

Məsələnin həlli:

- Məsələ müxtəlif cür modelləşdirilə bilər:



2 dənə az
?

• Samirin oyuncaq maşınlarını tapmaq üçün çıxma əməlinindən istifadə edilir: $5 - 2 = 3$.

Cavab: Samirin 3 oyuncaq maşını var.

Müzakirə. Məsələni fərqli yolla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Samirin oyuncaq maşınlarının sayı ilə Elxanın oyuncaq maşınlarının sayı müqayisə edilir və arasındakı fərqlin 2-ya bərabər olduğu görünür: $5 - 3 = 2$. Deməli, məsələ düzgün həll edilib.

3. Məsələdə nar ağaclarının sayıni bilməklə ərik ağaclarının sayıni tapmaq tələb olunur. Şərtdə verilmiş “dənə çox” sözü bu halda toplama ilə əlaqədardır.

Cəlbetmə. Lövhədə məsələnin şərti yazılır:

- Var idi – 4 nar ağacı.
- Ərik ağacları – nar ağaclarından 3 dənə çoxdur.
- Ərik ağaclarının sayı – ?

Məsələnin həlli:

- Məsələ müxtəlif cür modelləşdirilə bilər:



3 dənə çox
?

- Uyğun misal yazılır: $4 + 3 = 7$.

Cavab. Bağda 7 ərik ağacı var.

Müzakirə. Cavabi yoxlamaq üçün misal yazıla bilər:

$$7 - 4 = 3$$

4. *Cəlbetmə.* Məsələ qısa şərt şəklində yazıla bilər:


- Var idi – 6 kitab.

- Qaldı – 4 kitab.

- Götürdü – ? kitab.

Məsələnin həlli:

- Məsələ ədəd üçlüyü ilə modelləşdirilə bilər:
- Üçlüyə uyğun misallar yazılır: $\blacksquare + 4 = 6$; $4 + \blacksquare = 6$; $6 - \blacksquare = 4$; $6 - 4 = \blacksquare$. $6 - 4 = 2$.



Cavab: Anar rəfdən 2 kitab götürmişdi.

Müzakirə. Cavabi yoxlamaq üçün rəfdən götürülən kitabların sayı ilə qalan kitabların sayını toplamaq olar. 5. Məsələ ədəd oxunda geri saymaqla həll edilir.

6 və 7-ci tapşırıqlar riyazi prosedurların yerinə yetirilməsinə aiddir.

8. Məsələdə toyuqların sayı verilir. Toyuqların sayının ördəklərdən 2 dənə az olduğunu bilərk ördəklərin sayını tapmaq tələb olunur.

Müəllimin nəzərinə! Müəllim izah edir ki, “azdır” sözü olan bəzi məsələlər də toplama ilə həll olunur. Məsələn: İki qutunun birində sarı, digərində isə bənövşəyi toplar var. Sarı toplar bənövşəyi toplardan 2 dənə azdır. Sarı topların sayı 4 olarsa, neçə bənövşəyi top var?

Sarı toplar bənövşəyilərdən 2 dənə az



$$4 + 2 = 6$$

Cəlbetmə. Məsələnin qısa şərti:


- Var idi:

toyuq – 5 dənə; bu, ördəklərdən 2 dənə azdır
ordəklər – ?

Məsələnin həlli:

- Məsələ müxtəlif cür modelləşdirilə bilər:

2 dənə azdır



- Uyğun misal yazılır: $5 + 2 = 7$.

Cavab. Həyətdə 7 ördək var.

Müzakirə. Cavabi yoxlamaq üçün ördək və toyuqların fərqli tapmaq lazımdır: $7 - 5 = 2$.

9 və 10-cu məsələlər ədəd üçlüyü ilə həll edilir.

6-cı BÖLMƏ

ƏDƏDLƏR (20-yə qədər)

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 24	20-yə qədər sayma	1	78	70
Mövzu 25	Irəli və geri sayma	1	80	72
Mövzu 26	Onluq və təklik	1	82	74
	Məsələ həlli dərsi	2	84	76
Mövzu 27	Ədədlərin müqayisəsi	1	85	78
Mövzu 28	Sıralama	1	87	80
	Ümumiləşdirici dərs	2	89	82
CƏMİ		9		

Bölmənin qısa icmalı

Mövzuların spiralvari düzülüşü bilik və bacarıqların il ərzində tədricən dərinləşdirilməsini təmin edir. 20 dairəsində ədədlərlə tanışlıq II bölmənin davamıdır. Bölmədəki dərslərin ardıcılılığı sadən mürəkkəbə doğru düzülmüşdür. Mövzularda *konkret-təsviri-müçərrəd* (KTM) prinsipi ciddi gözlənilir. Bölmənin ilk dərsi olan “20-yə qədər sayma” 20 dairəsində sayma, ədədləri oxuma və tanıma bacarıqları üzərində, ədədləri yazma bacarıqları isə 10 dairəsində biliklər üzərində qurulmuşdur. Bu baxımdan mövzunun tədrisi çətinlik törətmir.

Bölmənin II mövzusunda irəli və geri sayma bacarıqları ədəd oxundan istifadə olunmaqla tədris edilir. Şagirdlər 10 dairəsində irəli və geri sayma bacarıqlarını mənimsədikləri üçün 20 dairəsində bu bacarıqlar daha asan formalasdırılır.

Bölmənin 3-cü mövzusu onluq və təkliklərə həsr olunur. Dərsdə şagirdlər 10-dan böyük ədədləri mani-pulyativlərdən istifadə etməklə onluq və təkliklər şəklində təqdim edirlər. Belə təqdimat şagirdlərdə *onluq və təklik* anlayışlarını vizual olaraq yadda saxlamağa imkan yaradır.

20-yə qədər ədədləri tanıyan, oxuyub-yazmayı bacaran şagirdlər ədədlər arasındaki münasibətləri ">", "<", "=" işarələrindən istifadə etməklə onluq və təkliklər şəklində təqdim edirlər. Ədədləri müqayisə etdikdən sonra qarşıq verilmiş ədədlər sırasında ən böyük, ən kiçik ədədləri təyin etməklə sıralamanı yazmayı bacarırlar.

Bölmənin sonuncu mövzusu 20 dairəsində ədədləri sıralama ilə yanaşı, verilmiş ixtiyari üç ədədin sıralanmasına həsr edilir.

Nəyə diqqət yetirməli?

20 dairəsində geri sayma bacarıqları nisbətən çətinlik yaratdığı üçün ədəd oxundan istifadə edilir. Bu məqsədlə geri sayma əvvəlcə ədəd oxunda vizual olaraq öyrədirilir, sonra isə bu, şifahi sayma vərdişlərinə çevirilir. Nəzərə alınsa ki, sonrakı dərslərdə ədəd oxundan geniş istifadə olunacaq, müəllim sinfin hamı tərəfindən görünən yerindən ədəd oxu çəkilmiş poster asa bilər. Bu, şagirdlərdə 20 dairəsində irəli və geri sayma vərdişlərinin inkişaf etdirilməsinə yardım edə bilər.

1-ci sinifdə “rəqəm” anlayışı 10-cu bölmədə verilir. Rəqəmlər haqqında yuxarı siniflərdə isə daha ətraflı məlumat veriləcəkdir. İndiki səviyyədə isə rəqəmləri hərflərlə analogiyada izah etmək olar. Hər hansı bir sözü yazdıqda əvvəlcə fikrimizdə onun obrazını yaradıraq, sonra sözlər şəklində təqdim edirik, daha sonra isə hərflərlə yazılıq (*fikir-söz-hərf* əlaqəsi). Ədədləri də yazarkən, eynilə, əvvəlcə ədədin nəyi ifadə etdiyi müəyyən olunur, sonra ədəd özü ifadə edilir (şifahi, yaxud fikrimizdə) və sonda rəqəmlər vasitəsilə yazılır. Ədəd özündə 3 anlayışı birləşdirir: *miqdar* (yaxud nömrə), *ədəd* və *rəqəm* (number-numeral-digit). Ona görə də şagirdlər *ədəd* və *rəqəm* anlayışlarını qarşıdırırmamaq üçün ilkin səviyyədə onlara yalnız *ədəd* anlayışından danışılır. İki rəqəmli ədədi onluq və təklik tərkibinə ayırmaya mərtəbə cədvəlindən istifadə edilir. Mərtəbə cədvəli müəyyən məna kəsb edən ədədin (nömrə, miqdar)

onluq say sistemində yazılışının açılışıdır. Buna görə də mərtəbə cədvəlinin istifadə edilməsi çoxrəqəmli ədədlərin yazılıma prinsipini izah etmək üçün çox əhəmiyyətlidir.

Məlumdur ki, ədədlərin müqayisəsi yalnız iki ədəd arasında aparılır. Üç, dörd və daha çox ədədləri müqayisə edərkən onları iki-iki müqayisə edib zehində ən kiçik və ən böyük ədədləri tapmaq lazımdır. Bu, 1-ci sinif şagirdləri üçün mürəkkəb prosesdir. Ədəd oxundan istifadə edildikdə isə bu proses çox sadələşir. Ədəd oxu sıralamanın qrafik təsvirini verir. Ona görə də sıralama ədəd oxu vasitəsilə tədris edilir.

Riyazi dilin inkişafı

Bölmədə 20 dairəsində ədədlərlə bağlı bəzi anlayışlar verilir. 10-dan böyük ədədləri səsləndirərkən onların söz birləşməsi şəklində neçə əmələ gəldiyini sxematik təsvir etmək olar: 11 – on bir – on və bir; 12 – on iki – on və iki və s. İkirəqəmli ədəddə soldan 1-ci rəqəm onluğu ifadə etdiyindən bu ədədləri səsləndirərkən ilk olaraq “on” sözü istifadə edilir. Bölmədə istifadə olunan “əvvəlki və sonrakı ədədlər”, “ən böyük və ən kiçik ədədlər” anlayışlarının mənasını ədəd oxundan istifadə etməklə daha asan başa düşmək olar.

Bu anlayışların düzgün başa düşülməsi və yazı zamanı düzgün istifadə olunması çox vacibdir. İki-rəqəmli ədədlərdə onluq və təklikləri düzgün müəyyənləşdirmək üçün mərtəbə cədvəlidən istifadə edilir. Yazılmış ikirəqəmli ədədi göstərməklə şagirdlərdən ədəddə neçə onluq və neçə təklik olduğunu soruşmaq mümkündür.

Bölmədə məniməsədilən riyazi anlayış və terminlər: *təklik, onluq, sonrakı ədəd, əvvəlki ədəd, arasındakı ədəd, ən böyük ədəd, ən kiçik ədəd.*

Öncədən vacib olan bilik və bacarıqlar:

- 10-a qədər sayma.
- Ədəd oxunda irəli və geri sayma.
- 5-lük və 10-luq çərçivərlər ədədi təsvir etmə.
- 10 dairəsində ədədlərin müqayisəsi.
- 10 dairəsində sıralama.

Fənlərarası integrasiya

10-dan böyük ədədləri səsləndirərkən bu söz birləşmələrini ayrı-ayrılıqda təhlil etmək olar: 11 – on bir – on və bir; 12 – on iki – on və iki və s. Sayarkən şagirdlərin həyat bilgisi fənnində tanış olduqları müxtəlif əşyalardan istifadə etmək olar. Çox zaman daha çox sayımaq üçün gecə aydın səmada “Kim çox ulduz sayar?” əyləncəli oyunundan istifadə edilə bilər. Ağac və bitkiləri, heyvan və quşları da sayımaq olar. Təsviri incəsənət dərslərində müxtəlif əşyaların sayını söyləməklə şəkil çəkməyi tapşırmaq olar.

Mövzu 24

20-yə qədər sayma

- Dərslik: səh. 78
- İş dəftəri: səh. 70

Təlim məqsədləri

- Qrupda olan 20-yə qədər əşyani bir-bir düzünə sayı (1.1.1).
- 0-20 arasında yazılmış ədədi oxuyur (1.1.3).
- 0-20 arasında şifahi söylənilmiş ədədi yazır (1.1.3).
- 20-yə qədər ədədlərin sözlə yazılışını oxuyur (1.1.3).

Köməkçi vasitələr: onluq kartlar, 1-20 ədəd kartları, çöplər, rəngli karandaşlar, **şəkillər**, düymələr.

Dərsin qısa planı

- Şəkil üzrə iş.** Bölmənin 1-ci səhifəsi üzrə sualların müzakirəsi.
- Araşdırma-müzakirə.** Qoğalların sayılması.
- Öyrənmə.** Sayma. 20-yə qədər ədədlərin sayılması, yazılışı, sözlə oxunuşu.
- Bələdçi.** Dairələrin sayılması.
- Müstəqil iş.** Dərslik: tap. №1, 2. İD: tap. №1-6.
- Məsələ həlli.** Dərslik: tap. №3. İD: tap. №7.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlərdə 20-yə qədər sayma, 20-yə qədər ədədləri tanıma və yazma bacarıqları mənimsədirilir.

Müəllimin nəzərinə! Şagirdlər məktəbə hazırlıq pilləsində 20-dən daha çox sayma bacarıqlarına yiyələnmişlər. Dərs, əsasən, diaqnostik və möhkəmləndirmə xarakterlidir. Bəzi uşaqlarda zəif cəhətlər aşkarlanıb aradan qaldırılır. 10 dairəsində ədədləri yazan şagirdlər üçün 20 dairəsində ədədlərin yazılıması heç bir çətinlik törətmir. Amma ikişəqəmli ədədlərlə iş vərdişlərinin təkmilləşdirilməsi baxımından dərs xüsusi əhəmiyyət kəsb edir.

Mövzuya yönəltmə. Bölmənin ilk səhifəsindəki şəkil üzrə iş təşkil edilir. Müəllim dərslikdəki suallardan əlavə də suallar verə bilər:

– *Oğlan hasarın daha neçə sütununu rəngləməlidir? Fermer arabaya neçə kisə yükleyib? O, cəmi neçə kisə yükləməlidir? Şəkildə neçə ot tayası görürsünüz? Alma ağacında görünən neçə alma var? və s.*

Müəllim sinif otağında əşyaların sayılmasına aid suallar verə bilər.

ARAŞDIRMA-MÜZAKİRƏ Müəllim tapşırıq üzrə əyani müzakirə təşkil edə bilər. Hər şagirdin qarşısında müəyyən sayma vasitəsi var. Bu, sayı 20 olan düymə, lobya dənələri və s. ola bilər. Sayma vasitəsi, məsələn, düymələr parta üzərinə pərakəndə şəkildə tökülr. Müəllim onları saymağı təklif edir. O bildirir ki, kimə necə asandırsa, elə də saysın. Özü isə şagirdləri müşahidə edir. Müəllim şagirdlərin düymələri sayarkən 10-dan sonra saymada çətinlik çəkib-çəkmədiklərini, onların bir-bir, yaxud iki-iki saymaya üstünlük verdiklərini müəyyən edir. Sonra araştırma

tapşırığı gözdən keçirilir. Şagirdlər sonuncu sualın cavabını dəftərdə nöqtələrlə göstərirlər.

Diferensial təlim

Dəstək. 20-yə qədər saymaqda çətinlik çəkən şagirdlərə sayı nisbətən az olan əşyaları saymaq tapşırıla bilər:

– *Sinif otağında neçə parta var? Yanaşı oturan yoldaşınla karandaşlarınızılayın. Neçə oldu?*

Həmçinin onlara 20-yə qədər beş-beş və on-on sayma tapşırıllar. Bu zaman əyanılık üçün barmaqlardan istifadə etmək olar.

Dərinlaşdırma. Hazırlıqlı şagirdlərə 20-yə qədər iki-iki, dörd-dörd sayma tapşırıla bilər. Sual:

– *Üç-üç sayarkən 20 ədədini də söyləyirikmi?*

Sualın cavabını üç-üç sayımaqla təsdiqləyirlər. Yaxud:

– *Sinifdəki qızları və oğlanlarılayın. Kimlərin sayı 20-yə də yaxındır?*

Fənlərarası integrasiya

Şagirdlərə izah etmək olar ki, “neçə” və ya “nə qədər” suali verilirsə, bu, əşyaların sayı ilə əlaqədardır.

ÖYRƏNMƏ Hər şagird öz partasının üstündə 10-dan çox say çöpü ayırır. Şagirdlərin 10-dan sonra saymanı davam etdirmələrinə fikir verilir. Müəllim hər şagirdə fərdi yanaşaraq onun necə saydığını müşahidə edir. Bəzilərinə suallar verir:

– *Neçə çöp saydın? Necə saydın? Bir də say.*

Şagirdlərin cavablarına diqqət çəkilir. Əgər onlar ayırdıqları 10 çöpdən sonra bir-bir əlavə etməklə sonuncuyadək sayırlarsa, bu onlarda artıq sayma vərdişinin formalasdığını göstərir. Elə şagird də ola bilər ki, çöpləri 1-dən başlamaqla saysın. Sayma məşğələlərində belə şagirdlərə daha çox diqqət yetirmək lazımdır.

Müəllim şagirdlərə yeni öyrəndikləri ədədlərin düzgün yazılışını göstərir. Onlar təmrinləri dəftərdə davam etdirirlər. Yaxşı olar ki, müəllim yazı lövhəsində ədədləri həm sözlə, həm də rəqəmlərlə yazsın.

BELƏDÇİ Bu tapşırıqda şagirdlər dairələrin sayını müəyyən etməlidirlər. Şagirdlər artıq onluq çərçivənin tam dolmuş halının 10 ədədinə uyğun olduğunu bildikləri üçün 10-dan sonra 2-ci çərçivədəki dairələrin sayını təyin etməklə cavabı söyləyəcəklər. Şagirdlərə bir daha izah etmək lazımdır ki, onluq çərçivənin yuxarı və aşağı satırlarında 5 xana olduğu üçün beş-beş sayma daha asandır. Digər çərçivələrdəki dairələrin sayını müəyyən etdikdən sonra şagirdlərə üzərində onluq çərçivələr çəkilmiş vərəqlər paylamaqla belə bir tapşırıq da verilə bilər:

– *13 (12, 17, 19) dairəni onluq çərçivələrdə göstərin və s.*

MÜSTƏQİL İŞ 1. Tapşırıq üzərində ədədlər yazılış kartları vasitəsilə praktik olaraq yerinə yetirilə bilər. Şagirdlər konfetlərin sayına uyğun ədəd kartını qaldıraraq nümayiş etdirirlər. Müəllim şagirdlərin cavabının düzgünlüğünü göstərdikləri kartlarla müəyyən edir.

2. Şagirdlər hər toyuğun qarşısındaki dənləri sayıb uyğun ədədi dəftərdə yazırlar. Onlar ikişəqəmli ədədləri yazarkən müəllim hər rəqəmin bir damada yazılımasına diqqət yetirməlidir. Dəftərdə yazmazdan əvvəl ədədlərin havada imitasiyasını nümayiş etdirmək onlarda həm göz yaddaşı,

həm də motorikanı inkişaf etdirir. Bunu hər ədəd üçün bir neçə dəfə təkrarlatmaq onların gözəl və düzgün yazımlarına yardım edir.

Məsələ həlli 3. Məsələdə sarı və qırmızı rəngli düymələri rənglərinə uyğun qutulara yiğarkən hər qutuda neçə düymə olacağını tapmaq tələb olunur. *Cəlbetmə*. Müəllim maqnit lövhəsinə pərakəndə şəkildə üç rəngdə (məsələn, qırmızı, göy və yaşıl) maqnit düymələr yapışdırır. Düymələrin sayının çox olması vacib deyil. Məqsəd məsələdə rənglərə görə qruplaşdırıb saymanı öyrətməkdir. Sinfə sual verilir:

– Hansı rəngdən neçə düymə var? Bunu necə müəyyən edə bilərik?

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
20-yə qədər əşyanı bərkdən bir-bir düzünə sayır.	Tapşırıq, məsələ həlli	Müxtəlif əşyalar, dərslik, İD
0-20 arasında yazılımış ədədi oxuyur.	Müşahidə, sual-cavab	Dərslik, İD, yazı lövhəsi
0-20 arasında şifahi söylənmiş ədədi yazır.	Tapşırıq	İD, iş vərəqləri
20-yə qədər ədədlərin sözlə yazılışını oxuyur.	Şifahi sual-cavab, tapşırıq	Dərslik, İD, ədəd kartları

Mövzu 25

Irəli və geri sayma

- Dərslik: səh. 80
- İş dəftəri: səh. 72

Təlim məqsədləri

- Ədəd oxunda 20-yə qədər ədədləri təsvir edir (1.1.3).
- 20 dairəsində iki-iki ritmik sayı (1.1.2).
- Ədəd oxu üzərində 0, 5, 10 və 20 ədədlərini qeyd edir (1.1.7).
- Ədəd oxunda 20-yə qədər irəli və geri sayı (1.1.1).

Köməkçi vasitələr: ədəd oxu çəkilmiş vərəqlər, ədəd kartları, müxtəlif sayma vasitələri: lobya dənələri, çöplər, düymələr və s.

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Ədədlər sırasında lazım olan ədədin tapılması.
- Öyrənmə.** Ədəd oxunda barmaqla irəli və geri sayıma.
- Bələdçi.** Ədədlər sırasında növbəti ədədlərin tapılması.
- Müstəqil iş.** Dərslik: tap. №1. İD: tap. №1-5.
- Öyrənmə materialı.** İki-iki sayma.
- Müstəqil iş.** Dərslik: tap. №2. İD: tap. №6,7.
- Məsələ həlli.** Dərslik: tap. №3. İD: tap. №8-10.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə ədəd oxunda irəli və geri sayıma, irəli sayarkən ədədlərin artması, geri sayarkən

Müəllim eyni rəngli düymələri bir yerə yiğir.

Məsələnin həlli:

- Hansı rənglərdə düymə olduğu müəyyən edilir.
- Hər rəngdə olan düymələr sayılırlar.

Cavab: sarı – 15, qırmızı – 14.

Müzakirə. Yanaşı oturan şagirdlər cavabları qarşılaşıdırıb nəticə çıxarırlar. Saylar fərqlənərsə, təkrar sayılır.

Layihə. Şagirdlərə rəngli kağızlardan müxtəlif fiqurlar kəsmək tapşırılır. Onlar 10 və 20 arasında iki ədəd seçir və hər ədəd sayıda fiqur kəsirlər; məsələn, 11 sarı üçbucaq, 15 qırmızı kvadrat.

azalması, ədədlərin yerini müəyyənləşdirmə, 20-dək iki-iki sayıma bacarıqları formalaşdırılır.

Müəllimin nəzərinə! Şagirdlər artıq 10 dairəsində irəli və geri sayıma bacarıqlarını mənimsemişlər. 20 dairəsində irəli sayıma da nisbətən asan bacarıqlardandır. 20 dairəsində geri sayıma şagirdlərdə bir qədər çətinlik yaradır. Bu məqsədlə geri saymanı ədəd oxunda vizual olaraq öyrənmək daha məqsədə uyğundur. Ədəd oxunda irəli və geri sayıma şagirdin barmağını müəyyən ədədin üzərinə qoymaqla verilən ədəd qədər sağa və ya sola bir-bir hərəkət etdirmək deməkdir. Irəli saydıqda ədədlər artır, geri saydıqda isə azalır. Şagirdlərə başa salınır ki, gələcəkdə sayarkən müxtəlif sayıma bacarıqlarından istifadə ediləcək. Bu yaş dövründə bir-bir saymayı dərk edən şagird iki-iki sayımayı daha rahat qavrayır və sayıır. Gələcəkdə üç-üç, beş-beş, on-on sayıma və s. bacarıqlar formalaşdırılacaq. İki-iki sayarkən şagirdlər 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20 ədədlərini sadəcə əzbərləyib deməməlidirlər. Onlar belə sayıma üsulunu əşyaları sayarkən tətbiq etməyi bacarmalıdırular.

Mövzuya yönəltmə. Müəllim şagirdlərə belə suallar verə bilər:

– *Sinifdəki şagirdlərin sayını necə bilmək olar? (saymaqla). Bu zaman irəli sayılmalıdır, yoxsa geri? (irəli). Bəs nə zaman geri sayılır? (yuxarı mərtəbədən aşağıya enərkən, bəzən teatrda, sirkdə yerimizi təyin edəndə, raket start götürəndə və s.). Bəzən ümumi sayı iki-iki, yaxud cüt-cüt saymaqla tapırıq. Bu nə zaman olur? (ayaqqabıları, corabları, əlcəkləri və s.-ni sayarkən)*

Müəllim belə bir praktik fəaliyyət təşkil edə bilər: iki şagird irəli dəvət olunur. Onlardan biri müəyyən sıradakı şagirdləri bir-bir, digəri isə həmin sıradakı şagirdləri iki-iki sayıır. Sinfə müraciət olunur:

— Yoldaşlarınızın hər ikisi eyni saydakı uşaqları müxtəlif cür saydı. Bu sayma ilə bağlı nə deyə bilərsiniz? Məqsəd şagirdlərin fikrini iki-iki saymanın daha səmərəli olduğuna yönəltməkdir.

ARAŞDIRMA-MÜZAKİRƏ Təqdim olunan tapşırıq əyani şəkildə icra oluna bilər. Bunun üçün lövhə qarşısına arxası sınfə tərəf 6-7 stul qoyulur və onlara uyğun olaraq 12, 13, 14, 15, 16, 17 ədədləri yapışdırılır. Şagirdlərin birinə “13”, digərinə “14” yazılmış kart verilir və onlara uyğun yerdə oturmaq tapşırılır. Tapşırığın icrasından sonra müəllim hər iki şagirddən soruşur:

— Yerinizi necə təyin etdiniz?

Müzakirənin sonunda şagirdlər dərsliyin “Araşdırma-müzakirə” hissəsindəki tapşırığı asanlıqla yerinə yetirirlər.

ÖYRƏNMƏ Artıq şagirdlər dərsin əvvəlki mərhələsində irəli saylıqda ədədlərin artdığını, geri saylıqda isə azaldığını müşahidə etdilər. Müəllim bu məlumatı şagirdlərə ədəd oxunda göstərməklə bir daha şərh edir.

BƏLƏDÇİ Nümunəsi verilmiş tapşırığın biri irəli, digəri isə geri saymaqla boş yerlərdəki ədədlərin müəyyən edilməsi ilə bağlıdır. İzahdan sonra digər tapşırıqlar şagirdlər tərəfindən müstəqil şəkildə yerinə yetirilir.

Praktik tapşırıq. Müəllim maqnit lövhəyə düz xətt boyunca 20 ədəd rəngli maqnit yapışdırır. Bir neçə şagirdi lövhə qarşısına çağırır və hər birinə ayrı ayrılıqda tapşırıqlar verir:

— 12-ci maqnitini göstər; barmağını 13-cü maqnitin üzərinə qoy və iki addım irəlidəki maqnitin rəngini de; barmağını 11-ci maqnitin üzərinə qoy, bu maqnidən 7-ci maqnitə gəl. Neçə maqnit geri saydın? 20-ci maqnidən geri saymaqla 17-ci maqnitini tap və rəngini de; 15-ci maqnidən 3 maqnit irəli say. Neçənci maqnitə çatdır? və s.

Səhv'lər bütün siniflə müzakirə edilir.

MÜSTƏQİL İŞ 1-ci tapşırıq ədəd oxunda irəli və geri saymaqla icra olunur.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
20-yə qədər ədədləri bərabər aralıqda yerləşdirməklə ədəd oxunda təsvir edir.	Tapşırıq, müşahidə	Dərslik, İD, iş vərəqləri
Ədəd oxunda bərabər aralıqda 0, 5, 10 və 20 ədədlərini təxmini qeyd edir.	Tapşırıq, müşahidə	İD, iş vərəqləri
Ədəd oxunda 20 dairəsində irəli və geri sayı.	Tapşırıq, müşahidə	Məktəb ləvazimatları, müxtəlif əşyalar, kağızdan kəsilmiş ədədlər, ədəd kartları, dərslik, İD
İki-iki 20-yə qədər sayı.	Sual-cavab, tapşırıq, müşahidə, məsələ	Müxtəlif sayma vasitələri, dərslik, İD

Müəllimin nəzərinə! 2-ci tapşırığı icra etməzdən əvvəl iki-iki sayma izah olunur. Müəllim yazı lövhəsində çəkilmiş dairələri və yaxud masanın üstünə səpələnmiş düymələri barmaqla göstərərək iki-iki saymanın nümayiş etdirə bilər. Sonra isə o, ədəd oxunda 0-2 aralığının 2 addım olduğunu göstərir və iki-iki irəli addımlamaqla 20 ədədinədək gəlib dayanır. İki-iki sayma əşyaların ümumi sayını tapanda səmərəli bacarıq kimi qiymətləndirilir.

Praktik tapşırıq. Müəllim masanın üstünə hər hansı sayma vasitələri qoyur. Bunlar düymə, lobya dənələri, rəngli karandaşlar və s. ola bilər. Neçə növdə sayma vasitəsi varsa, o qədər də şagirdi irəli çağırır. Hər şagird müəyyən sayma vasitəsinə iki-iki ayırib saymaqla sayını müəyyən etməlidir. Tapşırığı bir az da mürəkkəbləşdirmək olar. Məsələn, əgər şagird 14 düyməni sayıbsa, müəllim ona daha iki düymə verir və ümumi sayı soruşur. Bu zaman iki hal ola bilər: şagird son dediyi 14 ədədindən sonra 16 deyə bilər. Yaxud da yenidən iki-iki saymaqla bütün düymələrin ümumi sayını tapa bilər. Amma bunu səhv kimi qəbul etmək olmaz. Müəllim belə şagirdlərə saymayı son əddədən başlamağı məsləhət görür və səbəbini izah edir.

Məsələ Həlli 3. Məsələdə Səbinədən kitabda açıldığı 12-ci səhifədən 18-ci səhifəyədək hansı səhifələri vərəqlədiyi, 18-ci səhifədən 4 səhifə gerinin neçənci səhifə olduğunu tapmaq tələb olunur.

Cəlbetmə. Şagirdlərə məsələni dərsliyin nümunəsinə başa salmaq olar.

Məsələnin həlli:

- Bütün şagirdlər dərsliyin 12-ci səhifəsini açırlar.
- Açıqları səhifədən saya-saya vərəqləməklə 18-ci səhifəyə çatırlar: 13, 14, 15, 16, 17, 18.
- 18-ci səhifədən geri 4 səhifə sayaraq 14-cü səhifəyə çatırlar: 17, 16, 15, 14.

Cavab: Səbinə dovşan şəklinə baxmaq üçün 13, 14, 15, 16, 17, 18-ci səhifələri (6 səhifə) açdı. Ayı şəkli 14-cü səhifədədir.

Müzakirə. Şagirdlər cavabları yoldaşları ilə müqayisə edirlər. Səhv olarsa, təkrar sayırlar.

Mövzu 26

Onluq və təklilik

- Dərslik: səh. 82
- İş dəftəri: səh. 74

Təlim məqsədləri

- 20-yə qədər ədədləri manipulyativlər, onluq dəstlər (çöplər, birləşmiş kublar və s.), onluq çərçivə, domino daşları, zərlər və s.-dən istifadə etməklə təsvir edir (1.1.7).
- Sayı 10-dan çox olan əşyalar qrupunu onluqlar və təkliliklər şəklində qruplaşdırır (1.1.8).
- 10-dan böyük olan ədədi onluq çərçivədən (təsviri) istifadə etməklə onluq və təkliliklər şəklində təsvir edir (1.1.8).
- 10-dan 20-yə qədər ədədin onluq və təkliliklərinin sayını mərtəbə cədvəlində yazır (1.1.8).

Köməkçi vasitələr: onluq çərçivələr, kublar, müxtəlif sayma vasitələri: lobya dənələri, say çöpləri, düymələr və s.

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Yumurtaların 10 yerlik qutulara yiğilması.
- Öyrənmə.** 20-yə qədər ədədlərin onluq və təkliliklər şəklində təsvir edilməsi.
- Bələdçi.** Dairəciklərin sayının onluq və təkliliklərlə təsvir edilməsi.
- Müstəqil iş.** Dərslik: tap. №1-2. İD: tap. №1-5.
- Məsələ həlli.** Dərslik: tap. №3-4. İD: tap. №6-8.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə onluq və təkliliklər barədə məlumat verilir. 10 dənə çöp bağlanır, bunun 1 onluq əmələ gətirdiyi başa salınır. Şagirdlərə 10-dan böyük ədədi onluq və təkliliklərə ayırmalı, onluq və təkliliklərin sayını bilməklə ədədi yazmaq öyrədirilir.

Müəllimin nəzərinə! Dərsdə 20-yə qədər ədədlərdən danışıldığı üçün sayı 20-yə qədər olan sayma vasitələrinin miqdarı onluqlar və təkliliklər formasında təqdim olunur. Belə təqdimat şagirdlərdə *onluq, təklilik* anlayışlarını vizual olaraq yadda saxlamağa imkan verir. 1-ci sinif səviyyəsi üçün “rəqəm” anlayışının mürəkkəbliyini nəzərə alaraq bu anlayış dərslikdə verilməmişdir. Rəqəmlər barədə yuxarı siniflərdə daha ətraflı məlumat veriləcəkdir. İndiki səviyyədə isə rəqəmləri hərflərlə analogiyada izah etmək olar. Hər hansı bir sözü yazarkən fikir-söz-hərf əlaqəsinə uyğun olaraq ədədlərin də yazılışında analogi princip gözlənilir. Ədəd özündə 3 anlayışı birləşdirir: miqdar – ədədi simvol – rəqəm (number-numeral-digit); məsələn, “17” yazarkən hər hansı bir əşyanın sayının on yeddi dənə olduğunu təsəvvür edirik. Bu miqdardı ifadə edən “17” yazılışı ədədi simvoldur. “1” və “7” isə

rəqəmlərdir. Onluq say sistemində rəqəmlərin sayı ondur: 0-9. Hərflərdən fərqli olaraq ədədlərin yazılışındaki rəqəmlər mövqelərinə görə müəyyən məna daşıyır. Ona görə də belə say sistemləri mövqeli say sistemləri adlanır. Bu barədə yuxarı siniflərdə ətraflı danışılacaqdır.

Şagirdlərə “sözlər hərflər vasitəsilə yazıldığı kimi, ədədlər də rəqəmlər vasitəsilə yazılır” kimi qısa məlumat vermək olar. Şagirdlər çöplərdən on-on ayırb bağlayır, bunların hər birinin 1 onluq olduğunu qeyd edirlər. Onluğa daxil olmayan, kənarda qalan tək-tək çöplərin təkliliklərə aid olduğu da başa düşülür. Müəllim çalışmalıdır ki, şagirdlər müxtəlif əşyalardan istifadə etməklə ədədi modelləşdirməyi bacarsınlar. Şagirdlərə onluq çərçivələr çəkilmiş vərəqlər paylanılır. Müəllim müxtəlif göstərişlər, məsələn, “16 ədədini modelləşdirin” verməklə şagirdləri onluq çərçivədəki xanaları ya rəngləmək, ya da dairələr çəkmək bacarıqlarını nümayiş etdirməyə sövq edir.

Mövzuya yönəltmə. Müəllim 10 barmağıni göstərir və soruşur:

– *Neçə barmaq görürsünüz?*

Şagirdlər saymadan “on” cavabını verirlər. Müəllim izah edir ki, elə əşyalar var, onları saymadan, baxan kimi ümumi sayını deyə bilirik. Müəllim belə bir praktik fəaliyyət təşkil edə bilər: bir şagird irəli dəvət olunur. O hər iki əl barmaqlarını açır. Müəllim özü isə ixtiyarı sayda barmağını açır və şagirdlərdən açılmış bütün barmaqların sayını soruşur. Bu, bir neçə dəfə təkrarlanır. Belə ki, müəllim hər dəfə yalnız özü barmaqlarının sayını dəyişir, yanındakı şagird isə 10 barmağını açıq saxlayır. Məqsəd şagirdlərin birinci onluğña (şagirdin açdığı 10 barmağı) dərhal “10” deyib diq-qətlərini müəllimin barmaqlarına yönəltməkdir.

ARAŞDIRMA-MÜZAKİRƏ Hər şagirdin masasının üstündə 2 onluq çərçivə çəkilmiş A4 formatlı vərəq və 10-dan çox sayda düymələr qoyulur. Müəllim düymələri onluq çərçivələrin xanalarına (soldan-sağla olmaqla əvvəl I, sonra isə II sətri) düzməyi tapşırır. Sonra o soruşur:

– *Kimdə neçə düymə var?*

Şagirdlərdən bir neçəsi düymələrin sayını söyləyir. Şagirdlər dərsliyin “Araşdırma-müzakirə” hissəsindəki tapşırığın müzakirəsinə keçirlər. Praktik tapşırıqla analoji olaraq I qutuya 10, II qutuya isə 9 yumurta yiğiləcək.

ÖYRƏNMƏ Müəllim izahı say çöpləri ilə praktik olaraq nümayiş etdirə bilər.

BƏLƏDÇİ Nümunəsi verilmiş tapşırıqda tam dolmuş onluq çərçivənin bir onluğu təsvir etdiyi xatırladılır. Izahdan sonra digər tapşırıqlar şagirdlər tərəfindən müstəqil yerinə yetirilir.

MÜSTƏQİL İŞ 1-ci tapşırıqda bağlanmış çöpləri 10 qəbul edib təkliliklər sayılır.

2-ci tapşırıqda onluq və təkliklər dəftərdə çəkilən uyğun mərtəbə cədvəlində yazılır.

Onluqlar	Təkliklər
1	7

Onluqlar	Təkliklər
1	1

Onluqlar	Təkliklər
1	9

Onluqlar	Təkliklər
1	5

Onluqlar	Təkliklər
1	4

Məsələ Həlli 3. Məsələdə Elxanın fikrində tutduğu ədədi tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim şagirdləri məsələyə cəlb etmək üçün mərtəbə cədvəlini çəkir və suallar verir:

– Cədvəllər hansı ədədləri təsvir edir? Uyğun ədədlərdə təkliklərin sayı onluqlardan neçə ədəd çoxdur?

Onluqlar	Təkliklər
1	3

Onluqlar	Təkliklər
1	5

Onluqlar	Təkliklər
1	7

Məsələnin həlli:

- Uyğun mərtəbə cədvəli çəkilir:

Onluqlar	Təkliklər
?	1

- Onluqların sayı təkliklərə bərabər olduğu üçün “?” işarəsinin yerinə 1 yazılır.

Cavab: Elxan fikrində 11 ədədini tutub.


Müzakirə. Cavabı yoxlamaq üçün 11 ədədində onluq və təkliklərin sayı soruşulur.

4. Məsələdə yumurtaları 10 yerlik qutuya qoymuşdan sonra 6-sının artıq qaldığı məlumudursa, Anarın neçə yumurta aldığına tapmaq tələb olunur.


Cəlbetmə. Şagirdlər bu məsələnin həllini əyani yerinə yetirə bilərlər. Yumurtalar düymələrlə, qutu isə onluq çərçivə ilə əvəz oluna bilər. Müəllim 20-yə yaxın düyməni onluq çərçivəyə düzüb neçə düymə olduğunu soruşa bilər.

Məsələnin həlli:

- İki boş onluq çərçivə çəkilir:



- Biri düymələrlə tam doldurulur, 6 düymə isə kənar-da saxlanılır:



- Uyğun mərtəbə cədvəli çəkilir:

Onluqlar	Təkliklər
1	6

Cavab. Anar 16 yumurta almışdır.

Müzakirə. 16 düyməni iki onluq çərçivəyə düzdükdə biri tam dolur, digərində isə 4 boş xana qalır.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
20-yə qədər ədədləri konkret (çöplər, birləşmiş kublar) – təsviri (onluq çərçivələr) – mücərrəd ədədlərlə təsvir edir.	Şifahi sual-cavab, oyun, tapşırıq	Ədəd kartları, kublar, çöplər, onluq çərçivə, dərslik, İD
Sayı 10-dan 20-dək olan əşyalardan on dənəsini ayırib 1 onluq, qalanını isə təkliklər şəklində qruplaşdırır.	Sual-cavab, tapşırıq, müşahidə, məsələ həlli	Ədəd kartları, müxtəlif sayma vasitələri, dərslik, İD
Söylənilən 10-dan böyük ədədi onluq çərçivədən istifadə etməklə onluq və təkliklər şəklində təsvir edir və uyğun ədədi yazar.	Müşahidə, tapşırıq	Müxtəlif sayma vasitələri, dərslik, İD
Söylənilən 10-dan böyük ədədin onluq və təkliklərinin sayını mərtəbə cədvəlində uyğun xanaxara yazar.	Tapşırıq, məsələ həlli	Mərtəbə cədvəli, dərslik, İD

Məsələ həlli dərsi

- Dərslik: səh. 84
- İş dəftəri: səh. 76

Müəllimin nəzərinə! Şagirdlər bu dərsə qədər 20-yə qədər saymayı, yazmayı, onlara uyğun əşya sayını müəyyən etməyi, ədəd oxunda irəli və geri, iki-iki ritmik saymayı, sayı 10-dan çox olan əşyalar qrupunu onluqlar və təkliklər şəklində qruplaşdırmağı, 10-dan böyük olan ədədləri onluq çərçivədən istifadə etməklə onluq və təkliklər şəklində təsvir etməyi öyrəndilər. Müəllim dərsdə şagirdlərin zəif cəhətlərini müəyyən

etmək və onları aradan qaldırmaq məqsədilə dərslik və iş dəftərində olan uyğun tapşırıqları həll etdirə bilər.

Dərsin məzmunu. Dərsdə 20-yə qədər əşyaları onluqlar və təkliklər şəklində qruplaşdırmaqla sayını müəyyən etmək, 0-20 arasında verilmiş ədəddən düzünə və ya geri bir-bir saymaq, ədədin onluq və təkliklərə ayrılması, mərtəbə cədvəlinin doldurulması bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müxtəlif məsələlər həll edilir.

Mövzuya yönəltmə. Müəllim sinifdə əvvəlki mövzularla əlaqəli materiallara dair suallar verə, uyğun anlayışları təkrarlaya bilər.


1. Məsələ çıxma ilə həll edilmir. Məqsəd onluqları ayırmadır. Ona görə də məsələni iki yolla həll etmək olar: 1) bütün kubları iki-iki sayıb tam sayını tapmaq və uyğun ədədin təkliklərini ayırmak; 2) iki-iki sayıb 10-a çatandan sonra dayanıb yenidən 2-dən başla- maqla iki-iki saymaq. Müəllim əlavə suallar da verə bilər:

– Kubların ümumi sayı nə qədərdir? (14) Qüllədəki 10 kub və yerdə qalanlar nəyi təşkil edir? (onluq və təkliklərin sayını).

2. Məsələdə sayı 10-dan çox olan muncuqları 1 onluq və 1 təklik şəklində qruplaşdırmaqla onların sayını müəyyən etmək tələb olunur.

Cəlbetmə. Müəllim şagirdlərə onluq çərçivənin birində bütün dairələri, digərində isə yalnız 3-nü rəngləməyi tapşırır. Suallar verilir:

– Cəmi neçə dairəni rənglədiniz? Bu ədəddə neçə onluq və təklik var?




Məsələnin həlli:

- Əvvəl 1 onluq çərçivə tam rənglənir:



- Kənarda qalan 1 muncuğu təsvir etmək üçün ikinci çərçivədə bir dairə rənglənir:



- 1 muncuq az isə 10-a bərabərdir.

Cavab. Lalənin 11, Səbinənin 10 muncuğu var.

Müzakirə. Cavabı yoxlamaq üçün mərtəbə cədvəlini doldurmaq olar.

3. Məsələdə Samirin növbədəki sıra nömrəsinə görə digər uşaqların sıradı neçənci olduğunu tapmaq tələb olunur.

Cəlbetmə. Məsələni ədəd oxunda irəli və geri sayma ilə həll etmək olar. Sinfə suallar verilir:

– Ədəd oxunda 10 ədədindən sonra 1-ci ədəd hansıdır? 20-dən əvvəl 1-ci ədəd hansıdır?

Məsələnin həlli:

- 1-20 intervalında ədəd oxu çəkilir.
- Şagirdlər barmaqlarını ədəd oxunda 15-in üzərinə qoyub 3 addım irəli sayırlar. Uyğun ədəd Səbinənin növbədəki yerini bildirir.
- Ədəd oxunda 15-dən 4 addım geri sayılır, uyğun ədəd Elxanın növbədəki yerini bildirir.

Cavab: Səbinə növbədə 18-ci, Elxan isə 11-cidir.

Müzakirə. Məsələni müzakirə edərkən müəllim ləvhədə ədəd oxu çəkib həlli nümayiş etdirə bilər.

4. Məsələdə Aynurun fikrində tutduğu ədədin onluğunun 1, təkliklərinin sayının isə bundan 3 ədəd çox olduğunu bilərək bu ədədi tapmaq tələb olunur.

Məsələnin həlli:

- Uyğun mərtəbə cədvəli çəkilir:

Onluqlar	Təkliklər
1	?

- Riyazi ifadə yazılır və cavabı hesablanır: $1 + 3 = 4$.

Cavab. Bu ədəd 14-dür.

Müzakirə. 14 ədədində təkliklərin sayından onluqların sayı çıxılır: $4 - 1 = 3$. Deməli, cavab doğrudur.

Mövzu 27

Ədədlərin müqayisəsi

- Dərslik: səh. 85
- İş dəftəri: səh. 78

Təlim məqsədləri

- İki qrupa daxil olan əşyaların sayını müqayisə edir və nəticəni uyğun riyazi ifadələr vasitəsilə təsvir edir (1.1.6).
- Ədədlər arasında münasibətləri müqayisə işarələri ilə ifadə edir (1.1.6).
- Ədədlərin müqayisəsini ədəd oxunda onların bir-birinə nəzərən yerləşməsi kimi təqdim edir (1.1.6).
- 20-yə qədər verilmiş iki ədədi müxtəlif təsvirlərindən istifadə etməklə müqayisə edir (1.3.1).
- Müqayisə işarəsi ilə yazılmış ədədi bərabərsizlikləri sözlərlə ifadə edir (2.1.1).

Köməkçi vasitələr: gül şəkilləri, timsahın açılmış ağızının şəkilləri, müxtəlif sayma vasitələri (lobya dənələri, say çöpləri, düymələr və s.), onluq çərçivələr.

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Sinifdə oğlan və qızların sayının müqayisəsi.
2. Öyrənmə. İki çubuqlar qrupu arasında ədədlərin sözlərlə, riyazi ifadələr yazmaqla, ədəd oxundan istifadə etməklə müqayisəsi.
3. Bələdçi. İki qrupun "çoxdur", "azdır", "bərabərdir" sözlərinin köməyi ilə müqayisəsi.
4. Müstəqil iş. Dərslik: tap. №1-3. İD: tap. №1-8.
5. Məsələ həlli. Dərslik: tap. №4. İD: tap. №9,10.
6. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə iki qrupa daxil olan əşyalar arasında müqayisə aparılır. Bu müqayisə ədədlər arasında "böyükür", "kiçikdir", "bərabərdir" sözlərini

işlətmək, sonra isə riyazi ifadələr yazımaqla aparılır. Ədəd oxundan istifadə etməklə müqayisə bir daha nəzərdən keçirilir. Ədədlər arasında müqayisə işarələri qoymaqla riyazi ifadələr yazılır. Verilən ədədlə ondan 1 vahid az, 1 vahid çox, 2 vahid az, 2 vahid çox ədəd müqayisə edilir. Bu zaman ədəd oxundan istifadə edilir.

Müəllimin nəzərinə! Şagirdlər artıq 10 dairəsində ədədlər arasında “böyükdür”, “kiçikdir”, “bərabərdir” sözlərindən istifadə etməklə müqayisə aparmağı bacarırlar. Onlar müqayisə işarələri qoymaqla riyazi ifadələr yazmayı, ədəd oxunda sağıdakı ədədin soldakından böyük və əksinə olduğunu bilirlər. Bu dərsdə həmin bacarıqlar 20-yə qədər ədədlər üçün təkmilləşdirilir. Sayı 10-dan çox olan əşyalar qrupunu onluqlar və təkliklər şəklində qruplaşdırmaq üçün say çubuqlarından, kublardan istifadə etmək məqsədəyendumur.

Mövzuya yönəltmə. Müəllim şagirdlərə 2 sarı və 5 qırmızı olmaqla bir buket gül şüklə göstərir və soruşur:

– *Buketdə hansı rangda güldən daha çoxdur?*

Şagirdlər “Qırmızı güllər” cavabını deməkdə çətinlik çəkmirlər.



Müəllim sonra bir-birindən 1, yaxud 2 ədəd fərqi olan daha çox sayıda sarı və qırmızı güldən ibarət buket (məs.: 13 sarı və 14 qırmızı) göstərir. Şagirdlər bu dəfə hansı rəngli güldən çox olduğunu deməkdə çətinlik çəkirərlər. Sinfə sual verilir:

– *Güllərdən hansının çox, hansının az olduğunu bilmək üçün neyləmək olar?*

Məqsəd şagirdlərin diqqətini sayı 10-dan çox əşyalar qrupunu saymaq üçün onluq və təkliklər qrupuna ayırmak, sonra isə müqayisə etməyə yönəltməkdir.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıq sinifdəki şagirdlərin sayına uyğun olaraq praktik yerinə yetirilə bilər. Müəllim şagirdlərin diqqətini tapşırıqdaşlıq şəklə yönəldir. Şagirdlər şəkildəki qızları və oğlanları ayrılıqda sayıb cavabı tapırlar. Tapşırığın 2-ci suali şagirdlərdən yaradıcılıq tələb edir və müzakirə edilə bilər. Cavablar

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
İki əşa qrupunu sayıv və onların müqayisəsini riyazi işarələrlə yazır.	Şifahi sual-cavab, tapşırıq	Şəkillər, dərslik, İD
20 dairəsində verilmiş iki ədəd arasındaki münasibəti riyazi işarələrlə yazır.	Müşahidə, şifahi sual-cavab, tapşırıq, məsələ	Vərəqdə yazılmış ədədlər, dərslik, İD
İki ədədi onların ədəd oxunda bir-birinə nəzərən sağda-solda yerləşməsinə görə müqayisə edir.	Tapşırıq, müşahidə	Məktəb ləvazimatları, müxtəlif əşyalar, dərslik
20-yə qədər verilmiş iki ədədi onluq çərçivə, çubuqlar, sadə həndəsi fiqurlar və digər müxtəlif təsvirlərindən istifadə etməklə müqayisə edir.	Müşahidə, tapşırıq	Müxtəlif sayma vasitələri, dərslik, İD
Yazılmış ədədi bərabərsizlikləri sözlərlə ifadə edir.	Müşahidə, tapşırıq	dərslik, İD

müxtəlif ola bilər: *bir oğlan bir qızla yanaşı; oğlanlar yanaşı, qızlar yanaşı; qızlar ön, oğlanlar arxa cərgələrdə; sol sıradə oğlanlar, sağ sıradə qızlar, orta sıradə isə qız-oğlan.*

ÖYRƏNMƏ Hər qrupdakı göy və qırmızı çubuqların sayı müqayisə olunur, müqayisənin nəticəsi əvvəlcə “çoxdur”, “azdır”, “bərabərdir” sözlərinin köməyi ilə, sonra isə ədədi işarələrlə ifadə olunur.

BƏLƏDÇİ Tapşırıq öyrənmə materialında verilmiş məlumatın praktik tətbiqidir.


MÜSTƏQİL İŞ 1-ci və 2-ci tapşırıqlar 10 dairəsində şagirdlərin tanış olduğu təpşirinq modellərindənədir. Ona görə də onlar bu təpşirıqları daha asan yerinə yetirə biləcəklər.

3-cü tapşırıq ədəd oxundan istifadə edilməklə yerinə yetirilir. Müəllim suallar verə bilər:

– *Ədəd oxunda ədəddən 1 vahid böyük və kiçik ədədlər bu ədədə nisbətən harada yerləşir? (sağında və solunda).*

MƏSƏLƏ HƏLLİ 4. Məsələdə Lalənin karandaşlarının sayının Samirin karandaşlarından çox olduğunu bilərək Lalənin karandaşlarının verilən saylardan hansı olduğunu tapmaq tələb olunur.

Cəlbətmə. Müəllim lövhədə belə şəkillər çəkib soruşur:



– *Sağdakı onluq çərçivələrin hansında soldakı çərçivədəkindən çox, az və eyni sayıda dairə var?*

– *Bunu hansı yolla müyyən etmək olar?*

Məsələnin həlli:

- Samirin karandaşları sayılır: 15.
- Hər qutudakı karandaşlar sayılır: a) 13; b) 15; c) 16.
- **a**, **b** və **c** qutularındaki karandaşların sayı 15 ədədi ilə müqayisə olunur.

• $15 > 13; 15 = 15; 15 < 16.$

• 15-dən çox 16 karandaşdır.

Cavab: Lalənin karandaşlarının sayı **c** variantında verilən 16 karandaşdır.

Müzakirə. Cavabı yoxlamaq üçün ədəd oxunda 13, 15 və 16 ədədləri qeyd edilib müqayisə olunur.

Mövzu 28

Sıralama

- Dərslik: səh. 87
- İş dəftəri: səh. 80

Təlim məqsədləri

- Ədəd oxunda yerləşməsinə görə ədədləri müqayisə edir (1.3.1).
- Ədəd oxunda “ədəddən əvvəl”, “ədəddən sonra”, “iki ədədin arasındakı ədəd” anlayışlarını ədədi bərabərsizliklərlə ifadə edir (2.2.1).
- 1-20 arasındaki ədədlərin ardıcıl düzülüşündəki səhvləri aşkar edir və düzəldir (1.1.1).
- 20 dairəsində verilmiş ədədləri ədəd oxunda yerlərinə görə sıralayır (1.1.6).
- Verilmiş ədədləri sıralayır (2.2.1).

Köməkçi vasitələr: ədəd oxu çəkilmiş vərəqlər, ədəd kartları, müxtəlif sayma vasitələri: lobya dənələri, sayçıqları, düymələr və s.

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Rəfdəki kitabların ardıcıl olaraq sıra ilə yigilması.
- Öyrənmə.** Ədəd oxunda ədədlərin sıralanması.
- Bələdçi.** Ədəd oxunda buraxılmış ədədlərin tapılması.
- Müstəqil iş.** Dərslik: tap. №1. İD: tap. №1-8.
- Öyrənmə materialı.** Artan və azalan sıra ilə düzülmə qaydası.
- Müstəqil iş.** Dərslik: tap. №2. İD: tap. №9-10.
- Məsələ həlli.** Dərslik: tap. №3,4. İD, tap. №11-12.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər 20 dairəsində ədədləri sıralama ilə, “ən kiçik” və “ən böyük” anlayışları ilə tanış olurlar. Verilən bir neçə ədədin artma və azalma ardıcılığı ilə sıralama qaydası öyrənilir.

Müəllimin nəzərinə! Şagirdlər 10 dairəsində sıralama ilə tanış olmuşlar. Bu dərsdə 20 dairəsində verilmiş bir neçə ədədin sıralama qaydası ilə tanış olurlar. Sıralama ədədlərin müqayisə edilərək artma, yaxud azalma sırası ilə nizamlanmasıdır. Üç, dörd və daha çox ədədləri müqayisə edərkən onları iki-iki müqayisə edib zehində ən kiçik və ən böyük ədədləri tapmaq lazımdır. Bu, 1-ci sinif şagirdləri üçün kifayət qədər mürəkkəb prosesdir.

Ədəd oxundan istifadə edildikdə isə bu proses çox sadələşir.

Mövzuya yönəltmə. Lövhə qarşısına 2 şagird çıxarılır və onlardan boyalarının artma sırası ilə durmaları xahiş edilir. Sonra 3-cü şagird dəvət olunur və ona yerini düzgün müəyyən etmək tapşırılır. Hər növbəti şagird dəvət olunduqca onların öz yerlərini tapması da mürəkkəbləşir.

ARAŞDIRMA-MÜZAKİRƏ Təqdim olunan tapşırığın ilk suali şagirdlərin müzakirəsinə buraxılır. Cavablar

müxtəlif ola bilər: nömrəsinə, kitabın cildinin rənginə, kitabın qalınlığına, məzmununa (məs.: ətraf aləmlə bağlı kitablar, nağıl kitabları, şeir kitabları) və s.-yə görə yığla bilər. Müəllim şagirdlərin diqqətini şərtdə verilmiş “20 cildlik” sözünə yönəldir. Bundan sonra şagirdlər 1-dən 20-dək nömrələnmiş kitabları sıralamaqda çətinlik çəkməyəcəklər. Tapşırıqda verilmiş sualların cavabı alındıqdan sonra əlavə suallar da verilə bilər:

- 17 nömrəli kitab hansı kitabların arasında? 13 nömrəli kitabdan əvvəlki kitab hansıdır? 15 nömrəli kitabdan sonrakı kitab hansıdır? və s.

ÖYRƏNMƏ

Şagirdlərin diqqətinə çatdırıla bilər ki, “ən kiçik ədəd” və “ən böyük ədəd” anlayışları üç və daha çox ədədləri müqayisə edərkən istifadə olunur. İki ədəd üçün “ən” sözü (ədatlı) istifadə olunmur. “Ən kiçik ədəd” və “ən böyük ədəd” anlayışı ədəd oxunda izah olunur.

BƏLƏDÇİ

Tapşırıqda ədəd oxunda buraxılmış ədədləri nümunə əsasında bərpa etmək tələb olunur. Hər tapşırıq yerinə yetirildikcə müəllim sözlükdəki sözlərlə bağlı suallar verir:

- 16-dan sonrakı ədəd neçədir? 17 və 19-un arasında ədəd neçədir? 9 ədədi hansı ədədlərin arasında yerləşir? Bu ədədlərdən ən böyüyü (ən kiçiyi) hansıdır? və s.

Bütün siniflə “Sıraya düzəlnə!” oyunu. Oyunda 20 nəfər iştirak edə bilər. Müəllim sinifdə ixtiyarı 20 şagirdin hərəsinə bir ədəd kart verir. Onlara izah edilir ki, hər biriniz bir ədədsiniz və veriləcək göstərişləri diqqətlə eşidib yerinə yetirmək lazımdır; məsələn:

- 18-dən və 16-dan əvvəlki ədədlər lövhəyə çıxsın (həmin şagirdlər qarşıya çıxır). Bu ədədlərin arasında kim olmalıdır, gəlsin.

Səhv edən şagird kartını müəllimə qaytarıb yerinə keçir. Oyun davam etdirilir. Müəllim hər dəfə göstərişi fərqli məzmunda verir:

- 17 və 19-un arasındaki ədəd gəlsin. Bu ədəddən sonrakı ədədlər də ondan sonra düzəlsin və s.

Bu oyunda şagirdlər müəllimi diqqətlə dinləməlidirlər, çünki komanda veriləndə şagirdlər fikirləşib qərar verməlidirlər. Onlar öz ədədlərini müzakirə əsasında da təyin edə bilərlər. Bu oyun uşaqlarda dinləmə bacarığını inkişaf etdirməklə yanaşı, məntiqi düşünmə, ünsiyyətqurma bacarıqlarını da inkişaf etdirir.

Müəllimin nəzərinə! Sözlükdə verilmiş “əvvəlki” və “sonrakı” anlayışlarına xüsusi diqqət yetirilməlidir. “Əvvəl gələn” ədədlərlə “əvvəlki” ədədi fərqləndirmək lazımdır. Əvvəlki ədəd əvvəl gələn və bu ədədə ən yanın olan ədəddir. Yəni 15-dən əvvəlki ədəd 14-dür. Amma 15-dən əvvəl gələn ədədlər isə çoxdur: 1, 2, 3, ... 14. Eynilə “sonrakı ədəd” anlayışı izah edilə bilər.

MÜSTƏQEİL İŞ

1-ci tapşırıq ədəd oxundan istifadə edilməklə yerinə yetirilir. Müəllim hər bəndə aid əlavə suallar verə bilər:

– 14-dən sonrakı ədəd neçədir? 12-dən sonrakı ədəd neçədir? 15-dən əvvəlki və sonrakı ədədlər hansılardır? 14 və 16 ədədləri arasındaki ədəd hansıdır? və s.

Müəllimin nəzərinə! Tapşırıqdan sonra müəllim öyrənmə materialını izah edir. Sonra 2-ci tapşırıq müstəqil şəkildə yerinə yetirilir. 2-ci tapşırıq cütlərlə də yerinə yetirilə bilər. Müəllim dərslikdə verilən bəndləri 2 dəfə də artırıb bilər. Həmin bəndlərdə suallar “a” bəndinə “azalan sıra ilə”,

“b” bəndinə “artan sıra ilə” əlavə edilməklə çoxaldıla bilər. Tapşırıq cütlərlə yerinə yetirilə bilər.

Diferensial təlim

Dəstək. Müəllim yalnız 3 ədədin sıralanmasını tapşırıb bilər. *Dərinləşdirmə.* Verilmiş 4 ədədin həm artan, həm də azalan sıra ilə düzülməsi tapşırıla bilər.

Kiçik qruplarla oyun. Sinif 4 və 5 nəfərdən ibarət qruplara bölünür. Masanın üstündə 1-dən 20-yə qədər ədədlər yazılımış kartlar üzüsağı qoyulur. Qrup üzvləri masaya yaxınlaşır və onların hər biri 1 kart götürür. Şagirdlər müəllimin “*artan sıra ilə düzlən!*” göstərişinə uyğun olaraq düzülür. Şagirdlərə izah edilir ki, artan sıra ilə düzülərkən hər şagirdin nömrəsi özündən sağdakı (yerlərində əyləşmiş şagirdlər nəzərən hər şagirdin solundakı) şagirdin nömrəsindən böyük olmalıdır. Daha tez düzülən qrup qalib gəlir.

Qeyd edək ki, şagirdlər üçün “azalan sıra ilə düzlən!” göstərişinin icrası bir qədər çətin olduğundan o, diferensial təlim məqsədilə həyata keçirilə bilər.

Məsələ həlli

3. Məsələdə oyun zamanı Anarın 9,

Aynurun 11 xal topladığı, Elxanın Anardan çox, Aynurdan isə az xal topladığı məlumdur, Elxanın xalının neçə ola biləcəyini tapmaq tələb olunur.

Cəlbetmə. Şagirdləri məsələyə cəlb etmək üçün müəllim diqqəti ədəd oxuna yönəldir.

Əvvəl 12-dən böyük və 14-dən kiçik, sonra isə 15-dən böyük, 17-dən kiçik olan ədədləri tapmaq soruşulur.

Məsələnin həlli:

- Ədəd oxunda hər usağın topladığı xallar qeyd olunur.


- 9-dan böyük, 11-dən kiçik ədəd müəyyən olunur.
- Həmin ədəd 10-dur.

Cavab: Elxanın 10 xalı var.

Müzakirə. Cavabı yoxlamaq üçün 10 ədədinin ədəd oxunda yeri müəyyən olunur. Bu ədədin 9-dan böyük, 11-dən kiçik olduğu vizual olaraq görünür.

4. Məsələdə Səbinənin 5, Lalənin 15, Samirin 13 nömrəli evdə yaşadıqlarını bilərkə ədəd oxundan istifadə etməklə Samirin kimə daha yaxın yaşadığını tapmaq tələb olunur. Təsvir olunan ədəd oxunda bütün ədədlər yazılmamışdır. Ona görə də uyğun ədədlərin yerini şagird özü tapmalıdır. Məsələ şagirdlərdə təxminetmə bacarıqlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulmuşdur.

Cəlbetmə. Şagirdləri məsələyə cəlb etmək üçün müəllim lövhədə ədəd oxu və bəzi ədədlərin üzərində həndəsi figurlar çəkir.



Sinfə müraciət olunur:

- *Dairə kvadratdan neçə vahid irəlidə yerləşir?* Üçbucaq dairədən neçə vahid irəlidə yerləşir? Dairə kvadrata daha yaxındır, yoxsa üçbucağa? Bunu saymadan necə təyin etmək olar?

Məsələnin həlli:

- Üç kiçik kağız parçasında Sə (Səbinə), Sa (Samir) və La (Lalə) yazılır.

- Kağız parçaları dərslikdəki ədəd oxunda uyğun ədədlərin üzərinə qoyulur: 5-in üzərində Sə, 13-ün üzərində Sa və 15-in üzərində La yazılmış parçalar.

- Ədəd oxundan görünür ki, Samir Laləyə daha yaxındır.

Cavab: Samir Laləgilə daha yaxın yaşıyır.

Müzakirə. Cavabı yoxlamaq üçün ədəd oxunda 15-dən 13-ə addımlayıraq. Cəmi 2 addım getdik. 5-dən 13-ə isə 8 addım getdik. İki səkkizdən kiçik olduğu üçün cavab doğrudur.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Ədəd oxunda ədədləri göstərməklə soldakı ədədlərin kiçik, sağdakı ədədlərin isə böyük olduğunu izah edir.	Oyun, müşahidə, tapşırıq, məsələ	Ədəd oxu, kağızdan kəsilmiş ədədlər, ədəd kartları, dərslik, İD, iş vərəqləri
Ədəd oxunda ədədi əvvəl və sonra gələn ədədlərlə müqayisəni uyğun müqayisə isərələri ilə yazar.	Oyun, tapşırıq, şifahi sual-cavab	Dərslik, İD, iş vərəqləri
1-20 ədədlərinin düzülüşündə nizami pozan ədədi aşkar edir.	Oyun, tapşırıq	Kağızdan kəsilmiş ədədlər, ədəd kartları, dərslik, İD
Üç və daha çox ədədi ədəd oxunda yerlərinə görə sıralayır.	Şifahi sual-cavab, oyun, tapşırıq, məsələ	Kağızdan kəsilmiş ədədlər, ədəd kartları, dərslik, İD
Verilmiş ədədlərdən ən kiçik və ən böyüyü müəyyən etməklə sıralayır.	Oyun, tapşırıq, müşahidə	Dərslik, İD, iş vərəqləri

Ümumiləşdirici dərs

- Dərslik: səh. 89
- İş dəftəri: səh. 82

Köməkçi vasitələr: kiçik kublar, say çöpləri, rəngli karandaşlar, müxtəlif əşyalar.

Dərsin məzmunu. Ümumiləşdirici tapşırıqlar vasitəsilə şagirdlərin bu bölmədə əldə etdikləri bacarıqları möhkəmləndirmək, uşaqlarda zəif cəhətləri aradan qaldırmaq üçün fərdi tapşırıqlar vermək nəzərdə tutulur. Bölmədə 20-yə qədər sayma, ədədləri tanıma və yazma, ədəd oxunda irəli və geri sayma, onluqlar və təkliklər, müqayisə və sıralama mövzuları üzrə təlim nəticələrinə uyğun bacarıqlar təkmilləşdirilir. 10 dairəsində uyğun bacarıqların formalasdırılması bölmədəki təlim materiallarının daha effektiv mənimsənilməsini təmin edir.

Müəllimin nəzərinə! 20 dairəsində ədədləri tanıma, oxuma və yazma, onluqlar və təkliklər, müqayisə və sıralama, həmçinin onlar üzərində riyazi əməllərin öyrədilməsi daha böyük ədədlərlə iş vərdişləri üçün çox mühüm əhəmiyyət kəsb edir. Şagirdlərin 20 dairəsində ədədlərlə nə qədər mükəmməl iş bacarıqları olarsa, riyazi təhsilin sonrakı mərhələləri üçün daha geniş zəmin yaranmış olur. Bu məqsədlə də çətinlik çəkən şagirdlər müəyyən olunmalı, müəllim tərəfindən sinifdə, sinifdən kənar tapşırıqlarla valideynin də köməyi sayəsində lazımlı səviyyəyə çatdırılmalıdır.

Mövzuya yönəltmə. Bölmədə mövzulardakı sözlər müəllim tərəfindən şagirdlərə xatırladılır. Hər anlayış səsləndikcə şagirdlər onun məzmununu izah edir, gərək olarsa, nümunələrlə şərh edirlər. Müəllim dərslikdə uyğun mövzuları vərəqləyərək şagirdlərə bu anlayışları bir daha xatırlada bilər.

Bölmə üzrə təkrarlanan anlayışlar: irəli sayma, geri sayma, təklik, onluq, sonrakı, əvvəlki, arasındakı, ən böyük, ən kiçik.

Müəllim bütün məsələləri rollu oyunlarla başa sala bilər. Bu zaman şagirdlər özləri məsələnin subyekti rolunda (oğlan və qız, qurbəğə, kenquru və çeyirtkə obrazında) iştirak edə bilərlər.

TAPŞIRIQLARIN HƏLLİ

1. Məsələdə Anarın 16 balıqqulağı, Lalənin isə bundan çox topladığını bilərək 12, 8, 15, 17 ədədlərindən hansının Lalənin balıqqulaqlarının sayını göstərdiyini müəyyənləşdirmək tələb olunur.

Məsələni həll etmək üçün verilmiş ədədlərin hansının 16-dan böyük olduğunu müəyyənləşdirmək lazımdır. 3. Samirin fikrində tutduğu ədədin 1 onluq və ondan 6 ədəd çox təklikdən ibarət olduğunu bilərək ədədi tapmaq tələb olunur.

Məsələ mərtəbə cədvəli vasitəsilə həll oluna bilər.

Cavab: Samirin fikrində tutduğu ədəd 17-dir.

Müzakirə. 17 ədədində təkliklərin sayından onluqların sayını çıxmaqla cavabı yoxlamaq olar.

4. Məsələdə ədəd oxundan istifadə etməklə boş xanalardakı ədədləri tapmaq tələb olunur. Məsələ barmağı ədəd oxu üzərində sürüşdürməklə həll olunur.

Məsələnin həlli:

• 0 ədədindən başlamaqla göstərişlər yerinə yetirilir.
Cavab. Boş xanalarda 14, 12, 18, 13 ədədləri olmalıdır.

Müzakirə. Sonuncu tapdıığınız boş xanalardakı 13 ədədinə uyğun nöqtədən 7 addım bir-bir irəli saydıqda 20-nin üzərində dayanırsınız.

5. Məsələdə ədəd oxunda hərflərə uyğun ədədləri tapmaq tələb olunur.

Məsələnin həlli:

- Ədəd oxunda bölgülər üzrə irəli saymaqla hərflərə uyğun ədədlər qeyd edilir.
- A – 6, B – 11, C – 13, E – 19.
- D hərfi B və C-nin arasında olduğu üçün ona 12 ədədi uyğundur.

Cavab: 6, 11, 13, 19; D – 12.

Müzakirə. Ədəd oxu dəftərdə çəkilib ardıcıl nömrələnərsə, hərflərin yerində uyğun ədədləri görmək mümkündür.

7-ci BÖLMƏ

HƏNDƏSİ FİQURLAR

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 29	Üçbucaq, dairə, kvadrat, düzbucaqlı	1	6	2
Mövzu 30	Fəza fiqurları	1	8	4
Mövzu 31	Tam, yarı	1	10	6
	Ümumiləşdirici dərs	2	12	8
	CƏMI	5		


Bölmənin qısa icmalı

Riyaziyyatın mühüm sahələrindən olan həndəsə ətraf ələmlə daha çox maraqlanan kiçikyaşlı məktəblilər üçün xüsusi əhəmiyyət kəsb edir. Həndəsənin öyrənilməsi gündəlik həyatda həndəsənin dəyərləndirilməsi, fəza təsəvvürlərinin formalasdırılması və müəyyən məsələlərin həllində istifadəsi, bu biliklərin riyaziyyatın digər sahələrinə tətbiqi və fənlərarası integrasiya üçün geniş zəmin yaradır. Bölmə 3 əsas ideya üzərində qurulmuşdur:

- İkiölçülü və üçölçülü fiqurların tanınması.
- Onların sadə xassələri ilə tanışlıq.
- “Tam-yarı” anlayışı ilə “ədəd üçlüyü” anlayışının əlaqələndirilməsi.

İnsan gündəlik həyatda, əsasən, üçölçülü fiqurlara rast gəlsə də, həndəsi fiqurlarla tanışlıq daha sadə olan müstəvi fiqurlardan başlanılır. Bu məqsədlə əvvəlcə əsas müstəvi, sonra isə sadə fəza fiqurları öyrədilir.

“Yarı” anlayışını verməklə həndəsi fiqurların tam-yarı nümunəsi ilə əvvəl öyrənilən ədəd üçlüyü arasında əlaqə qurulur. “Tam-yarı” anlayışı ilə “tam-hissə” anlayışları da əlaqələndirilir. Aşağıdakı sxemdə tam-hissə (tam-yarı) modeli konkret-təsviri-mütərrəb (KTM) ardıcılılığı ilə təsvir olunur. Cüt sayda əşya qrupunun sayıca iki bərabər hissəyə bölünməsi şagirdlərin əvvəl öyrəndikləri ədəd üçlüyü ilə əlaqələndirilir. “Ədədin ikiqatı” anlayışı isə yarının ikiqatı ilə eyniləşdirilir.



Riyazi dilin inkişafı

1-ci sinif şagirdləri “bucaq” anlayışı ilə tanış olmadıqları üçün həndəsi fiqurların tanınması onların tərəflərinin və təpə nöqtələrinin sayı, həmçinin onların vizual əlamətləri (qarşı tərəflərinin bərabərliyi, dairənin yumru olması, kubun kvadrata, kuboidin düzbucaqlıya bənzəməsi və s.) ilə təmin olunur. Əşyanın əlamətlərini söyləyərkən onun forması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan müstəvi və fəza fiqurlarının düzgün adlandırılması çox vacibdir.

Bölmədə mənimsədilən riyazi anlayış və terminlər: üçbucaq, dairə, kvadrat, düzbucaqlı, tərəf, təpə, konus, kürə, kub, kuboid, silindr, tam, yarı.

Öncədən vacib olan bilik və bacarıqlar:

- Fəza təsəvvürləri.
- Əşyaya xas olan sadə forma əlamətlərini müəyyənetmə.
- Əşyaların fərqləndirici əlamətlərinin müəyyən edilməsi.

Fənlərarası integrasiya

Həndəsi fiqurlar bir çox fənlərlə əlaqəli mövzudur; məsələn, təsviri incəsənət, texnologiya, həyat bilgisi fənlərində ətraf ələmlə tanışlıq həndəsi fiqurların tanınması ilə sıx əlaqəlidir.

Mövzu 29

Üçbucaq, dairə, kvadrat, düzbucaqlı

- Dərslik: səh. 6
- İş dəftəri: səh. 2

Təlim məqsədləri

- Verilmiş bir neçə fiqur arasında üçbucaq, kvadrat, düzbucaqlı və dairəni seçil (3.2.1).
- Ətrafindakı əşyalardan (yaxud onların rəsm və ya fotosuna əsasən) üçbucaq, kvadrat, düzbucaqlı və dairəyə oxşayanlara aid nümunələr göstərir (3.2.1).
- Verilmiş şəkil kompozisiyalarının hansı sadə fiqurlardan təşkil olundığını müəyyən edir (3.2.3).
- Verilmiş fiqurları əlamətlərinə (təpə və tərəflərin sayına) görə fərqləndirir (3.2.2).
- Verilmiş 2 ölçülü həndəsi fiqurları bir əlamətinə görə (forma, rəng, ölçü, təpə, tərəf və s.) qruplaşdırır (3.2.2).

Köməkçi vasitələr: rəngli kağızlardan kəsilmiş fiqurlar, düymələr, müxtəlif sayma vasitələri.

Dərsin qısa planı

1. **Şəkil üzrə iş.** Bölmənin 1-ci səhifəsi üzrə sualların müzakirəsi.
2. **Araşdırma-müzakirə.** "Kim çox tapar" oyununda sadə həndəsi fiqurlara bənzəyən əşyaların adının müəyyən edilməsi.
3. **Öyrənmə** Üçbucaq, dairə, kvadrat, düzbucaqlının tanıdılması, tərəf, təpə anlayışı haqqında məlumatın verilməsi.
4. **Bələdçi.** Şəkildə üçbucaq, dairə, kvadrat, düzbucaqlıdan neçə dənə olduğunu müəyyən edilməsi.
5. **Müstəqil iş.** Dərslik: tap. №1-2. İD: tap. №1-4.
6. **Məsələ həlli.** Dərslik: tap. №3. İD: tap. №.5-7.
7. **Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Şagirdlərə sadə həndəsi fiqurlar – üçbucaq, dairə, kvadrat və düzbucaqlı tanıdır, ətrafda gördükleri əşyaların bu fiqurlarla oxşarlığını, şəkillərdə istifadə olunan və onlarda çatışmayan həndəsi fiqurları müəyyən etmək bacarıqları formalaşdırılır.

Müəllimin nəzərinə! Şagirdlər məktəbə hazırlıq dövründə də sadə həndəsi fiqurlarla tanış olublar. Şagirdlərin çoxu onların adlarını bilir. Şagirdlər arasında hətta ətrafda gördükleri bu fiqurlara bənzəyən əşyaları, oyuncaqları üçbucaq, dairə və s. kimi adlandıranlar da var. Fiqurları tanıyan uşaqlara "tərəf", "təpə" anlayışlarını mənimsemək daha asandır. Müəllim çalışmalıdır ki, şagirdlər ətrafda gördükleri əşyaların formasını həndəsi fiqurlara bənzədə, ya da müqayisə edə bilsinlər.

Dərsə başlayarkən müəllim xətkəş haqqında qısa məlumat verir (xətkəş haqqında daha ətraflı "Ölçmə" bölməsində dəyişiləcəkdir). Bir çox həndəsi fiqurların düz xətt parçalarından ibarət olduğunu izah edir. Düz xətti çəkmək üçün xətkəşdən istifadə olunduğu qeyd edilir.

Mövzuya yönəltmə. Bölmənin 1-ci səhifəsində olan şəkil üzrə iş təşkil edilir. Şagirdlər bu səhifədəki sualları cavablandırıqca müəllim onların həndəsi fiqurlar haqqında təsəvvürlerini müəyyən etmiş olur. Əgər sinifdə fiqurların adlarını bilən şagirdlər çoxluq təşkil edərsə, onlara əlavə suallar da verilə bilər.

Yəqin ki, evdə uşaqların oyuncaqları içərisində kub, kürə və s. kimi fiqurları var. Onların bu fiqurlardan nələr düzəldikləri, kağız üzərində həmin fiqurlardan hansılardır. Şagirdlər fiqurların həndəsi fiqurlara bənzəməsi ilə bağlı kiçik təqdimatlar dinlənilir.

ARAŞDIRMA-MÜZAKİRƏ "Kim çox tapar" oyununda hər açılan kartda təsvir olunmuş fiqura bənzəyən əşyanın adı növbə ilə söylənilir.

ÖYRƏNMƏ Müəllim yazı taxtasında çəkdiyi üçbucaq təsvirində "tərəf" və "təpə" anlayışlarını formalasdırır. Xətkəşlə çəkilən düz xətt parçaları həndəsi fiqurun *tərəfidir*. Fiqurların tərəfləri bir nöqtədə kəsişir və kəsişmə nöqtəsi *təpə* adlanır.

Üçbucaqda 3 təpə və 3 tərəf olduğu söylənilir və şəkil vasitəsilə təsvir edilir. Şagirdlər üçbucaqların yalnız bərabərtərəfli və bərabəryanlı üçbucaqlardan ibarət olduğunu başa düşməməsi üçün müəllim fərqli üçbucaqları da çəkib göstərməlidir.

Kvadratın bütün tərəflərinin, düzbucaqlının isə yalnız qarşı tərəflərinin bərabər olduğu qeyd edilir. Şagirdlər kvadratın, düzbucaqlının, üçbucağın tərəflərini və təpələrini fiqurun üzərində barmaqları ilə göstərirler. Daha sonra qeyd edilə bilər ki, üçbucaq, kvadrat və düzbucaqlını çəkmək üçün xətkəşdən istifadə olunduğu halda, dairə çəkəndə ondan istifadə edilmir.

Böyük qruplarla oyun. "Fiquru düzəlt". Sinifdəki şagirdlər sayından asılı olaraq 2, yaxud 3 böyük qrupa bölünür. Hər qrupda 8-10 nəfərə yaxın şagird ola bilər. Müəllim hər dəfə bir fiqurun adını çəkir. Qrup üzvləri həmin fiquru sinifdə düzəlnitməklə nümayiş etdirirlər. Oyunun sonunda daha tez və səliqəli "fiqur yaradan" qrup qalib hesab olunur.

Bələdçi Müəllim əvvəlcə belə sual verə bilər: "Şəkildə hansı həndəsi fiqurlardan istifadə olunub?" Bundan sonra hər fiqurun adını çəkməklə onun sayı tapılır. Tapşırıq cütlərlə yerinə yetirilə bilər. Tapşırığı tez və düzgün yerinə yetirən cütlərin işi qeyd olunur. Bu tapşırıq müəllimə uşaqların hansı fiqurları səhv saldıqlarını müəyyən etməyə imkan verir. ○ – 4, □ – 1, □ – 13 dənədir.

MÜSTƏQİL İŞ 2-ci tapşırıq şagirdlərdə eyni zamanda fiqurları tanımaq, saymaq və müqayisə etmək bacarıqlarının formalasdırılması məqsədini daşıyır.

Diferensial təlim.

Dəstək. Şagirdlərə hərəsindən bir neçə dənə olmaqla müxtəlif ölçü və rəngdə olan üçbucaq, dairə, kvadrat

və düzbucaqlı çəkilmiş vərəqlər paylanılır. Hər fiqurdan neçə dənə olduğu soruşular.

Dərinlaşdırma. Belə tapşırıq vermək olar: a) kağızdan müxtəlif həndəsi fiqurlar kəsin; b) kağızı qatlamaqla müxtəlif həndəsi fiqurlar hazırlayın.

Məsələ həlli 3. Məsələdə şəkilləri tamamlayan hissələri müəyyən etmək və hər təsvirə hansı fiqurların əlavə olunacağını tapmaq tələb olunur. Texniki

imkanları olan siniflərdə tapşırığın elektron lövhədə yerinə yetirilməsi məqsədə uyğundur.

Layihə. Evdə şagirdlərə valideynləri ilə birlikdə rəngli kağızlardan həndəsi fiqurlar (üçbucaq, dairə, kvadrat və düzbucaqlı) kəsib kartonun üzərinə yapışdırmaqla müxtəlif kompozisiyalar düzəltmək tapşırılır.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Verilmiş fiqurlar coxluğundan üçbucaqlı, kvadrat, düzbucaqlı və dairə formalı fiqurları seçib qruplaşdırır.	Tapşırıq, sual-cavab, oyun, məsələ həlli	Dərslik, İD, əyani vasitələr
Real həyatda üçbucaq, kvadrat, düzbucaqlı və dairə formalı əşyalara dair nümunələr göstərir.	Müşahidə, şifahi sual-cavab, məsələ həlli	Dərslik, İD
Müstəvi fiqurlardan ibarət şəkil kompozisiyasının hissələrinin hansı fiqurlardan təşkil olunduğunu söyləyir.	Müşahidə, məsələ həlli	Dərslik, İD
Əlamətlərinə görə sadə həndəsi fiquru müəyyən edir.	Şifahi sual-cavab, oyun, tapşırıq	Dərslik, İD, əyani vasitələr, kağız və kartondan kəsilmiş fiqurlar
Verilmiş əşyaları formasına görə qruplaşdırır.	Tapşırıq, məsələ həlli, oyun, müşahidə	Dərslik, İD, rəngli kağızlar

Mövzu 30

Fəza fiqurları

- Dərslik: səh. 8
- İş dəftəri: səh. 4

Təlim məqsədləri

- Verilmiş üçölçülü fiquru sadə sözlərlə təsvir edir (3.2.1).
- Verilmiş fiqurun konus, kürə, kub, kuboid, yaxud silindr olduğunu müəyyən edir və adlandırır (3.2.1).
- Verilmiş bir neçə fiqur arasından konus, kürə, kub, kuboid, yaxud silindri seçilir (3.2.1).
- Ətrafindakı əşyalardan konus, kürə, kub, kuboid, yaxud silindrə oxşayanlara aid nümunələr göstərir (3.2.1).
- Verilmiş şəkil kompozisiyasının hansı sadə fiqurlardan təşkil olunduğunu müəyyən edir (3.2.3).
- Şəkil kompozisiyاسında çatışmayan fiquru verilmiş fiqurlar arasında təyin edir (3.2.3).

Köməkçi vasitələr: kvadrat formalı kağızlar, həndəsi fiqurlar çəkilmiş vərəqlər, karton fiqurlar, fəza fiqurlarına oxşayan əşyalar, pazllar və s.

Dərsin məzmunu. Dərsdə şagirdlərin gündəlik həyatda gördükleri sadə üçölçülü fiqurlarla (konus, kürə, kub, kuboid və silindr) tanışlıq məqsədi daşıyır. Şagirdlərə izah olunur ki, ikiölçülü (müstəvi) fiqurların qalınlığı olmur, üçölçülü fiqurlar isə müəyyən qalınlığa malikdir.

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Kağızdan sadə fəza fiqurunun düzəldilməsi.
2. Öyrənmə. Konus, kürə, kub, kuboid və silindr.

3. Bələdçi. Real həyatda rast gəlinən əşyalarla fəza fiqurlarının uyğunlaşdırılması.

4. Müştəqil iş. Dərslik: tap. №1-3. İD: tap. №1-5.

5. Məsələ həlli. Dərslik: tap. №4. İD: tap. №6.

6. Formativ qiymətləndirmə.

Müəllimin nəzərinə! Bu dərsdə tanıdlan fiqurlara oxşar əşyalara şagirdlər həyatda hər yerdə – evdə, məktəbdə, idman zalında, küçədə və s. yerlərdə rast gəlirlər. Müəllim sinfə bu fiqurlara oxşayan əşyalar gətirib nümayiş etdirə bilər. Sonradan şagirdlər uyğun fiqurları gördükdə “kub formasındadır”, yaxud “konusa oxşayır” və bu kimi ifadələr işlədəcəklər.

DİQQƏT! Mövzuda istifadə olunan “kuboid” anlayışı “düzbucaqlı paralelepiped” və “düz düzbucaqlı prizma” anlayışları ilə sinonimdir. (Bax: H.Ağayev, F.Maqsdarov, Q.Mustafayev. “Riyaziyyat terminləri lügəti”. “Elm” nəşriyyatı, Bakı – 1979. Səhifə 73.)

1-ci sınıf şagirdləri üçün “kuboid” anlayışından istifadə olunması daha məqsədə uyğundur.

Mövzuya yönəltmə. Dərsdə ətraf aləmdəki əşyalarla əvvəl öyrənilən müstəvi fiqurlar arasında əlaqə qurmaq olar. Bu zaman konus, kürə, kub, kuboid və silindri nümayiş etdirib onların hansı müstəvi fiqurlara bənzədikləri soruşula bilər.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıq bütün siniflə yerinə yetirilir. Hər şagirdin partası üzərində kvadrat formalı kağız var. Müəllimin göstərişi ilə şagirdlər kağızı qatlayırlar. Alınan fiqur nümayiş etdirilir. Şagirdlərdən bu fiqura oxşar əşyalara harada rast gəldikləri soruşula bilər (rupor, nəsə tökmək üçün kağız paket, qif, Kosanın papağı və s.).

ÖYRƏNMƏ Müəllim şagirdlərə əgər sinifdə hazır fəza fiqurları varsa, onları, yoxdursa, proyektor vasitəsilə şəkillərini nümayiş etdirir.

“Koma” oyunu. Oyunda ən azı 9 şagird iştirak edir. Koma kimi şərti olaraq sinfin bir hissəsi, hər hansı parta və s. ola bilər. İştirakçıların yaxalarında və ya əllərində təmsil etdiyi fiqurun şəkli olur, məsələn: 4 şagird müstəvî, 5 şagird isə fəza fiquru tutur. İştirakçılarından biri koma sahibi seçilir və o, əvvəlcə özünü təqdim edir; məsələn:

– Mən kvadratam. Məndə 4 təraf, 4 təpə var və bütün tərəflərim bərabərdir.

– Mən kubam. Yandan kvadrat kimi görünürəm.

– Mən konusam. Yandan üçbucaq kimi görünürəm. Mənim bir də dairə üzüm vardır.

Koma sahibi “qonaqları qəbul edir”. “Qonaqlar” növbə ilə komaya yaxınlaşır.

– Tuk-tuk, komada kim yaşayır?

– Mən kvadratam. Sən kimsən?

– Mən düzbucaqlıyam. Məni komaya buraxarsanmı?

– Səni necə tanımaq olar?

– Mənim 4 tərəfim və 4 təpəm var. Qarşı tərəflərim bir birinə bərabərdir.

Bundan sonra qonaq komaya daxil olur. Sonra növbəti iştirakçı komanın qapısını döyür. Beləliklə, hamı komaya daxil olur. İştirakçılarından kimsə koma sahibinin sualına cavab verə bilmirsə, digər şagirdlər ona köməklə edə bilər.

BƏLƏDÇİ Tapşırıqda formasına görə əşyaların hənsi fiqurlara bənzədilməsini tapmaq lazımdır.

“Kim tez tapar” oyunu. Oyun auksion üsulu ilə aparıla bilər. Müəllim hər hansı fiquru ya göstərir, ya da adını deyir. Şagirdlər sinifdə bu fiqura oxşayan əşyanın adını söyləyirlər. Əgər sinifdə həmin fiqura oxşayan əşa yoxdursa, şagirdlər ona oxşayan başqa bir əşyanın adını çəkə bilərlər. Əşya adını sonuncu deyən şagird qalib olur.

MÜSTƏQİL İŞ 3. Fəza fiqurlarının yandan görünüşlərinə görə uyğunluq müəyyən olunur.

MƏSƏLƏ HƏLLİ 4. Məsələdə şəkli tamamlamaq üçün misalları həll etmək və cavaba uyğun fiqurun adını söyləmək tapşırılır.

Layihə. Evə tapşırıq kimi kağızdan müxtəlif fəza fiqurları düzəltmək tapşırıla bilər.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
3 ölçülü fiqurun əlamətlərini öz sözləri ilə (məsələn “yumrudur”, “şkafa oxşayır”, “hədiyyə qutusuna oxşayır”, “topa bənzəyir”, “Kosanın papağına oxşayır” və s.) bildirir.	Sual-cavab, oyun, tapşırıq	Müxtəlif əşyalar, dərslik, İD.
Şəkildə göstərilən və real olaraq nümayiş etdirilən bir neçə fəza fiquru arasında konus, kürə, kub, kuboid, yaxud silindri seçil və adını söyləyir.	Müşahidə, şifahi sual-cavab, tapşırıq	Fiqur maketləri, şəkil, dərslik, İD
Ətrafindəki əşyalardan tanıldığı fəza fiqurlarına bənzəyənləri seçil və adını söyləyir.	Tapşırıq, müşahidə, məsələ həlli	Dərslik, İD.
Şəkil kompozisiyasının hissələrinin hənsi sadə fiqurlardan təşkil olunduğunu müəyyən edir və çatışmayanları söyləyir.	Məsələ, sual-cavab	Şəkil, pazl, dərslik, İD.

Mövzu 31

Tam, yarı

- Dərslik: səh. 10
- İş dəftəri: səh. 6

Təlim məqsədləri

- Həndəsi fiqur və bəzi əşyaların bərabər olan hissələrini, həmçinin qrupdakı əşyaların sayca yarısını “tam”, “yarı”, “yarısı” kimi sözlərdən istifadə etməklə təsvir edir (3.2.1).
- Həndəsi fiqur və bəzi əşyaların yarısını, həmçinin qrupdakı əşyaların sayca yarısını müəyyən edir (3.2.1).
- Sadə fiqur və əşyanın verilmiş yarı hissəsinə, həmçinin qrupdakı əşyaların sayca yarısına görə tamı müəyyən edir (3.2.1).

Köməkçi vasitələr: müxtəlif rəngli kağızlar, sayma vasitələri – düymə, lobya dənələri, qayçı, xətkeş, müxtəlif peçeniyelər, alma, armud.

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Şirniyyatların iki bərabər hissəyə bölünməsi.
2. Öyrənmə. Tamın iki bərabər hissəyə bölünməsi.
3. Bələdçi. Tam və onun yarısının müəyyən edilməsi.
4. Müstəqil iş. Dərslik: tap. №1, 2. İD: tap. №1, 2.
5. Məsələ həlli. Dərslik: tap. №3-5. İD: tap. №3-8.
6. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə “tam-yarı” anlayışları öyrənilir. Cüt sayıda əşya qrupunun sayca iki bərabər hissəyə bölünməsi şagirdlərin əvvəl öyrəndikləri ədəd üçlüyü ilə əlaqələndirilir.

Mövzuya yöneltmə. Müəllim əlində tutduğu ipi ortadan kəsir və soruşur:

– *Ipi ortadan kəsdiyimi necə yoxlamaq olar?*

Sonra müəllim müxtəlif cür kəsilmiş almaları nümayiş etdirir və onlardan hansının yarı olduğunu soruşur.

ARAŞDIRMA-MÜZAKİRƏ Bu tapşırığı əyani olaraq cütlərlə yerinə yetirmək daha məqsədə uyğundur. Bu zaman hər partanın üstünə 1 ədəd peçenye qoyulur və sinfə müraciət edilir:

– *Yoldaşınızla peçenyenə elə bölün ki, hər ikinizə bərabər pay düşsün.*

Şagirdlər peçenyləri əllə bərabər bölməyə çalışırlar. Müəllim iki yerə bölünmüş bir neçə peçenyenin nümayiş etdirir. Uşaqlar bu hissələrin hansının bərabər olduğu barədə fikirlər söyləyirlər. Sonda fikirlər ümumiləşdirilərək qeyd edilir ki, peçenyenin nə qədər çalışsaq da, əllə bərabər hissələrə bölmək asan deyil. Alinan hissələr biri o birindən fərqlənmiş olur.

Müəllimin nəzərinə! Şagirdlər hər hansı əşyanı iki bərabər hissəyə bölərkən yarıya bölünmüş hissəni bir daha iki yerə bölgə bilərlər. Bu zaman $\frac{1}{4}$ -i izah etməyə ehtiyac yoxdur. Şagirdlərə izah edilə bilər ki, sonda böldüyüünüz hissə əvvəlki hissənin yarısıdır. Bu, bütöv əşyanın yarısı deyil. Yuxarı siniflərdə bu, tamın $\frac{1}{4}$ hissəsi kimi öyrəniləcək.

ÖYRƏNMƏ Dərsin əvvəlindəki çalışmalardan sonra müəllim izah edir ki, bəzi əşyaları iki bərabər hissəyə bölmək olar. O, fikrini dəftər vərəqini qayçı ilə iki bərabər hissəyə kəsməklə nümayiş etdirir. Daha sonra izah olunur ki, əgər kağızı birinci halda "tam" adlandırısaq, kəsdiqdən sonra alınan bərabər hissələri "yarı" adlandıracğıq. İki yarı birlikdə tamı əmələ gətirir. Yaxud tam yarının ikiqatıdır. Bu zaman tamın bərabər olmayan iki hissəsi ilə, tamın yarısı fərqləndirilməlidir. Eyni ölçülü kağızı bərabər olmayan hissələrə bölməklə bunu nümayiş etdirmək olar.

BƏLƏDÇİ Tapşırıqda məqsəd əşyanın ixtiyari hissəsinin onun yarısı olmadığı qənaətinə gəlməkdir. Bəzi meyvələrin yarısını, bəzilərinin isə $\frac{1}{4}$ hissələrini fərqləndirmək tələb olunur.

MÜSTƏQİL İŞ 1. Bələdçidə verilmiş konkret əşyaların yarı hissələrini izah etdiqdən sonra müstəqil işin ilk tapşırığında təsvir olunmuş fiqurlar arasında yarı bölünmiş fiqurları tapmaq tələb olunur.

Müəllimin nəzərinə! Bələdçi və 1-ci tapşırıqda konkretnə və təsviri obyektlərin yarı bölünməsindən sonra verilmiş nəzəri materialda əşya qruplarının sayca yarı bölünməsi əlaqələndirilir. Təbii ki, burada yalnız cüt sayda əşyalar nəzərdən keçirilir. "Tam-yarı" anlayışları həmcinin ədədin ikiqatı ilə də əlaqəlidir.


2. Yalnız bənövşəyi düymələrin iki bərabər hissəyə böldüyü müəyyən edilir.

MƏSƏLƏ HƏLLİ 3. Gülləri sayca iki bərabər hissəyə bölmək tələb olunur.

4. Məsələdə neçə meyvənin yarıya bölündüyü soruşular. **Cəlbetmə.** Bir neçə alma və armudu əyani şəkildə kəsib göstərmək olar.

Məsələnin həlli:

- Yarılard iki-iki sayılır.
- Almalardan 4 ədəd yarı hissə, armudlardan isə 6 ədəd yarı hissə olduğu müəyyənləşir.
- Sxematik olaraq göstərilir:



Cavab: a) 2 alma; b) 3 armud yarıya bölünmüştür.

Müzakirə. Cavabı 2 alma və 3 armudu yarıya bölməklə yoxlamaq olar. Bu zaman 4 yarımalma və 6 yarımarmud alınar.

5. Məsələdə Anarın "düzbucaqlılarının yalnız ikisi bərabər hissəyə bölünmüştür" fikrinin düzgünlüyünü yoxlamaq tələb olunur.

Cəlbetmə. Müəllim tapşırığın şərtini şagirdlər düzbucaqlı formasında kəsilmiş kağızlar paylamaqla aydınlaşdırı bilər. Tapşırığı yerinə yetirmək üçün xətt üzrə qayçı ilə kəsib onları üst-üstə qoymaq lazımdır.

Məsələnin həlli:


- Düzbucaqlı formasında kəsilmiş 3 kağız şəkildə olduğu kimi xətlər boyunca kəsilir.
- Kəsilmiş hissələr bir-birinin üzərinə qoyulur, birinci və üçüncü şəkildəki hissələr bir-birini tam örtür. İkinci bənddəki hissələr isə örtmür.

Cavab: Anarın fikri doğrudur: yalnız **b)** bəndindəki düzbucaqlı iki bərabər hissəyə bölünməyib.

Diferensial təlim

Dəstək. 1. Tam şəkillərin yarısını tapın.

Yaxud, müəllim partaya cüt sayıda əşya yiğib onu iki bərabər hissəyə ayırmayı tapşırı bilər.



Dərinləşdirmə. Şagirdlərə iki hissəyə bölünmüş müxtəlif qida şəkilləri təqdim olunur. Sual:

– Neçə qida yarıya bölünmüştür?



Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Verilən əşyanın yarısını sözlərlə (məsələn “armudun yarısı”, “yarı alma” və s.) ifadə edir.	Şifahi sual-cavab, müşahidə, oyun, tapşırıq	Meyvələr, kağız fiqurlar, dərslik, İD
Qrupdakı əşyaların sayca yarısını sözlərlə (məsələn “topların yarısı”, “karandaşların yarısı”) ifadə edir.	Şifahi sual-cavab, müşahidə, oyun, tapşırıq	Toplar, karandaşlar, düymələr, dərslik, İD
Əşya və fiqurun yarısını müəyyən edir.	Müşahidə, şifahi sual-cavab, məsələ həlli	Kağızdan yarıya kəsilmiş fiqurlar, yarıya kəsilmiş meyvələr, otaq əşyaları, dərslik, İD
Əşya və fiqurun yarısına görə tamı müəyyən edir.	Müşahidə, şifahi sual-cavab, məsələ həlli	Düymələr, karandaşlar, otaq əşyaları, dərslik, İD
Sayı verilmiş əşyaların sayca ikiqatını müəyyən edir.	Tapşırıq, müşahidə, məsələ həlli	Məktəb ləvazimatları, müxtalif əşyalar, dərslik, İD

Ümumiləşdirici dərs

- **Dərslik:** səh. 12
- **İş dəftəri:** səh. 8

Köməkçi vasitələr: maqnit düymələr, müxtalif əşyalar.

Dərsin məzmunu. Bu dərsdə “Həndəsi fiqurlar” bölməsindəki mövzulara yenidən nəzər salınır. Şagirdlər sadə müstəvi fiqurları tanışalar da, bəzi sadə fəza fiqurlarının adlarını söyləməkdə çətinlik çəkə bilərlər. Bölmə üzrə bəzi anlayışlar yada salınır, qazanılmış bilik və bacarıqlar bir daha yoxlanılır və zaif cəhətlər aşkar edilərək müvafiq tapşırıqlar yerinə yetirilməklə aradan qaldırılır. Bölmədə öyrənilən “tam-yarı” anlayışları qrupdakı əşyaların sayca yarısının tapılması ilə əlaqələndirilir. Bu zaman məqsəd həm həndəsi, həm də ədədi olaraq “vahid” anlayışını başa düşməkdir.

Müəllimin nəzərinə! Üçbucaq, dairə, kvadrat və düzbucaqlının fəza fiqurları ilə oxşar və fərqli əlamətləri araşdırılır. “Bu fiqurlarla həyatda haralarda rastlaşıraq” mövzusunda kiçik müsahibə aparılır.

“Tam, yarı” mövzusunu keçərkən şagirdlərdə bu anlayışların yalnız əşya və fiqurlara aid olması təəssüratı yarada bilər. Bu zaman müvafiq izahat və suallarla şagirdlərdə “tam-yarı” anlayışını “ədəd üçlüyü” və “tam-hissə” anlayışları ilə uyğunlaşdırmağa çalışmaq lazımdır.

Mövzuya yönəltmə. Bölmə üzrə öyrənilən anlayışlar şagirdlərə xatırladılır. Hər anlayış səsləndikcə onun məzmunu soruşulur və nümunələr söylənilir. Müəllim dərslikdə uyğun mövzuları vərəqləyərək şagirdlərə keçilən anlayışları bir daha xatırlada bilər. Şagirdlər anlayışları əyani şəkildə də təsvir edə bilərlər.

Bölmə üzrə təkrarlanan anlayışlar: *üçbucaq, dairə, kvadrat, düzbucaqlı, tərəf, tapə, konus, kürə, kub, kuboid, silindr, tam, yarı*

TAPŞIRIQLARIN HƏLLİ

1-3 №-li tapşırıqlarda əlamətlərinə görə fiqurları müəyyən etmək tələb olunur. Bu tapşırıqlar oyunla da yerinə yetirilə bilər.

Praktik tapşırıq. “**Havada rəsm**”. Müəllim fiqurun əlamətlərini söyləyir, şagirdlər isə həmin fiquru barmaqları ilə havada çəkirlər.

Məsələn: 4 təpəsi olan fiqur (şagirdlər bu zaman istənilən dördbucaqlını çəkirlər).

– 3 təpəsi olan fiqur.

– təpəsi olmayan fiqur.

Şagirdlərin hazırlıq səviyyəsinə görə müəllim fiqurların adlarını da çəkə bilər. Məsələn, “**Kvadrat**”. Şagirdlər havada kvadrat çəkirlər. Müəllim davam edir:

– Çəkdiyiniz fiqurun neçə təpəsi var?

Uşaqlar barmaqları ilə 4 göstərirlər və s.

– Hansı fiqurun təpə və tərəflərinin sayı daha çoxdur: düzbucaqlının, yoxsa üçbucağın?

4. Şəkillər arasında 4-cüsü iki bərabər hissəyə bölünmüsdür.

5. Bu tapşırığın elektron lövhədə yerinə yetirilməsi məqsədə uyğundur. Müəllim lövhədə Venn diaqramı çəkir. Bütün fiqurlar dairələrdən kənarda yerləşdirilir. Bir neçə şagird növbə ilə lövhəyə yaxınlaşır, qırmızı rəngli fiqurları sol dairəyə, fəza fiqurlarını sağ dairəyə, qırmızı rəngli fəza fiqurlarını isə dairələrin kəsişən hissəsinə yerləşdirir. Şagirdlərə bütün fiqurların sayını tapmaq üçün hissələrdəki fiqurların sayı ilə bağlı üç toplananlı misal yazmaq tapşırıla bilər:

$$3 + 1 + 3 = 7.$$

8-ci BÖLMƏ

TOPLAMA (20-yə qədər)

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 32	Ədədlərin toplanması	2	14	10
Mövzu 33	10-a tamamlamaqla toplama	3	16	12
	Məsələ həlli	1	18	14
Mövzu 34	Toplamanın digər üssülları	3	19	16
	Ümumiləşdirici dərs	2	22	19
	CƏMİ	11		

Bölmənin qısa icmalı

20-yə qədər ədədlərin toplanması I yarımildə öyrədilən toplama bacarıqlarının (10-a qədər) daha da təkmilləşdirilməsi və genişləndirilməsinə xidmət edir. Bölmədə formalasdırılan bacarıqlar sonrakı illərdə ədədlər üzərində əməllərin daha tez və düzgün yerinə yetirilməsinə zəmin yaradır. 20 dairəsində ədədləri düzgün toplamağı bacaran şagirdlər daha böyük ədədlərin toplanmasını da rahat yerinə yetirə biləcəklər. Bu səbəbdən müəllim 20 dairəsində ədədləri toplama strategiyalarını tam mənimsətməyə çalışmalıdır.

Bölmədə öyrədilən ikirəqəmli ilə birrəqəmli (20-yə qədər), birrəqəmli ilə birrəqəmli ədədlərin toplanması, ədəd oxunda irəli sayma, birgə saymaqla cəmin tapılması, 10-a tamamlama, onluq və təkliyə ayırmaqla toplama, üç ədədin toplanması, böyük ədədin üzərinə kiçiyi əlavə etmə, məchulu irəli saymaqla tapma, ədədin ikiqatı və ikiqatından bir artıqdan istifadə strategiyaları birinci yarımildə öyrədilən toplama strategiyalarının daha da dərinləşdirilməsidir.

Nəyə diqqət yetirməli?

Məsələ və misal həllində toplamanın hansı strategiyasından istifadə edəcəyini şagird müstəqil olaraq özü müəyyən etməlidir. Məsələn, $1 + 9 + 9$ toplama əməlini yerinə yetirmək üçün uyğun əşyaları birgə saymaqla, böyük ədədin üzərinə kiçiyi əlavə etməklə, ədəd oxunda irəli saymaqla, ədədin ikiqatından bir artıqdan istifadə etməklə, cəmi 10 olan ədədləri ayırmaqla və s. strategiyalarından istifadə etmək olar. Şagirdlər bu strategiyalardan ən əlverişlisini seçmək vərdişlərinə daha çox məsələ və misallar həll etməklə, tədricən yiylənənməlidirlər.

Riyazi dilin inkişafı

Toplamanın komponent və strategiyalarının düzgün tələffüzü şagirdlərin riyazi terminlər bazasının formalasdırılması üçün çox əhəmiyyətlidir. Müzikirələrdə və məsələ həllində strategiyaların düzgün istifadəsi və bunun izahı şagirdlərdə riyazi dünyagörüşünün formalasdırılmasına xidmət edir.

Bölmədə mənimsədilən riyazi anlayış və terminlər: *irəli sayma, üç toplananlı ifadə, məchul toplanan, ədədin ikiqatı, ədədin ikiqatından 1 artıq, toplananların yerdəyişmə xassəsi, 10-a tamamlamaqla toplama.*

Öncədən vacib olan bilik və bacarıqlar:

- Ədəd oxunda toplama.
- Toplamanın yerdəyişmə xassəsi.
- 10 dairəsində ədədin ikiqatı və ikiqatından 1 artıq.
- Üç toplananlı ifadələr.
- 20-yə qədər sayma.

Fənlərarası integrasiya

Toplama, demək olar ki, bütün fənlərin öyrəndiyi obyekt və anlayışlarının izahında geniş istifadə olunur; məsələn, dilin tədrisində iki sözdə olan hərflərin, yaxud iki cümlədə olan sözlərin ümumi sayının tapılması, həyat bilgisi fənnində müxtəlif əlamətlərə görə ayrılmış iki qrupdakı varlıqların cəminin tapılması və s. hallar şagirdlərdə toplama vərdişlərinin təkmilləşdirilməsinə xidmət edir.

Mövzu 32

Ədədlərin toplanması

- Dərslik: səh. 14
- İş dəftəri: səh. 10

Təlim məqsədləri

- Müxtəlif manipulyativlərin köməyi ilə toplamını əşyaların birgə sayılması kimi modelləşdirir (1.2.1).
- Ədəd oxu üzərində toplamaya dair müxtəlif məsələlər həll edir (1.3.4).
- Toplamaya dair riyazi ifadələrin cavabını tapır (2.1.2).
- Toplamaya dair məsələləri riyazi ifadələr şəklində təsvir edir (2.1.3).

Köməkçi vasitələr: qələməqbı, karandaşlar, kiçik top, kağızdan kəsilmiş müxtəlif fiqurlar, düymələr, say çöpləri, üzərində ədədlər yazılmış kartlar.

Dərsin qısa planı

1. **Şəkil üzrə iş.** Bölmənin ilk səhifəsi üzrə sualların müzakirəsi.
2. **Araşdırma-müzakirə.** Qablardakı şirniyyatların sayının tapılması.
3. **Öyrənmə.** Cəmi 10-dan böyük olan iki ədədin toplanması.
4. **Bələdçi.** Verilmiş təsvirlərə əsasən toplama əməlinin yazılması və cəmin tapılması.
5. **Müstəqil iş.** Dərslik: tap.Nº1, 2. İD: tap.Nº1,2.
6. **Öyrənmə materialı.** Toplananın biri 10-dan böyük olduqda onu onluq və təkliklərə ayırmaqla cəmin tapılması.
7. **Müstəqil iş.** Dərslik: tap.Nº3. İD: tap.Nº3-8.
8. **Məsələ həlli.** Dərslik: tap.Nº4,5. İD: tap.Nº9,10.
9. **Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlərdə sayı 10 və 10-dan çox olan əşya qrupuna əşyaların artırılması ilə ümumi sayı tapılması, bu zaman birgə sayma, ədəd oxunda irəli sayma, 10-dan böyük toplananı onluq və təkliklərə ayırmaqla toplama kimi bacarıqlar formalasdırılır. Dərsdə I yarımdə formalasdırılan bacarıqlar 20 dairəsində daha da təkmilləşdirilərək inkişaf etdirilir.

Müəllimin nəzərinə! Şagirdlərdə formalasdırılan bacarıqlar onların II sinifdə 100 dairəsində ədədlərin toplanması zamanı lazımlı olacaqdır. 20 dairəsində ədədləri düzgün toplamağı bacaran şagirdlər daha böyük ədədlərin toplanmasını da rahat yerinə yetirə biləcəklər. Buna görə müəllim çalışmalıdır ki, şagirdlər 20 dairəsində ədədləri toplayarkən istifadə olunan üsulları daha dərindən mənimsəsinlər.

Mövzuya yönəltmə. Müəllim içində 10 karandaş olan qabı nümayiş etdirir və ora 4 karandaş da əlavə edərək sinfə müraciət edir:

– Qələməqbında 10 karandaş var idi. 4 karandaş da əlavə etdim. Qələməqbında neçə karandaş oldu? Bunu necə tapmaq olar?

Şagirdlər müxtəlif cavablar verə bilərlər:

– 10-dan sonra 1, 2, 3, 4 sayıqla; 1-dən 14-ə qədər sayıqla və s. Müəllim toplamını müxtəlif üsullarla yerinə yetirməyin mümkün olduğunu vurgulaya bilər.

ARAŞDIRMA-MÜZAKİRƏ Bu tapşırığı müxtəlif əşyalarla (düymələr, rəngli kağızlardan kəsilmiş fiqurlar, karandaşlar və s. ilə) cütlərlə yerinə yetirmək olar; məsələn, bunun üçün cütlər partanın üzərində sol tərəfə 10 düymə, sağ tərəfə isə 10 çöp qoyurlar. Düymə və çöplərə bir neçəsi də əlavə olunur. Sonra isə onların sayıları ayrı-ayrı tapılır. Müəllim bu zaman cütlərin bu işi necə yerinə yetirdiklərini müşahidə edir. Cavablar dinlənilir.


ÖYRƏNMƏ İki ədəddən biri 10-dan böyükdürsə, onların cəmini uyğun sayıda əşya qruplarını birgə sayıqla tapmaq olar.

Müəllimin nəzərinə! Bu mərhələdə “ikirəqəmli ədəd” anlayışı verilmədiyi üçün “10-dan böyük” ifadəsi işlədirilir. Bu mövzuda ikirəqəmli ədədlə birrəqəmli ədədlərin toplanması izah edilir.

Müəllim izahatı əyani şəkildə aparmaq üçün çöplərdən istifadə edə bilər. Cəmin tapılması ədəd oxunda irəli sayıqla da izah etmək mümkündür.

“Fikirləş” rubrikasındaki suala cavab vermək üçün 3-dən 12 addım irəli sayılır. Bu zaman “Böyük ədədin üzərinə kiçik ədədi əlavə etmək daha asandır” fikri təkrar olunur: 12-dən 3 addım irəli sayıqla daha asandır.

Bələdçi Tapşırıq toplamanın iki əşya qrupunun birgə sayılması kimi modelləşdirilməsinə əsaslanır. Prosesi tərsinə icra da etmək olar: 11 + 3 ifadəsi hesablanır, sonra isə birgə sayıqla cavab yoxlanılır. **Qruplarla iş.** Şagirdlər 4, yaxud daha çox qrupa bölünür. Hər qrupa bir, yaxud iki tapşırıq verilir; məsələn, “Misal yazmaqla cəmi tapın”.




MÜSTƏQEİL İŞ Oyun: “Kim tez və düzgün”. Şagirdlər dairə şəklində düzülürler. Müəllim dairənin ortasında durur. O, bir misal deyib topu şagirdlərdən birinə atır;

məsələn “10+7”. Şagird topu tutur, bacardığı qədər tez “17” söyləyib topu müəllimə atır. Müəllim növbəti misal deyib topu digər şagirdə atır. Oyun bu qayda ilə davam edir. Topu əlində daha çox saxlayan, yaxud səhv cavab verən şagird məglub olur. O, sıradan çıxıb yerinə keçir. Sona qalan şagird qalib olur. Belə oyunlar şagirdlərdə şifahi hesablama bacarıqlarının formallaşmasına yardım edir.

1. Onluq çərvivədəki göy dairələr bir onluğu, qırmızı dairələr isə təkliklərin sayını göstərir. Əvvəlcə cəm təsvirlərə əsasən dairələri sayımaqla şifahi tapılır, sonra isə dəftərdə misal yazılmışla hesablanır. Bu fəaliyyət ikirəqəmli ədədlərin təşkilini əyani olaraq nümayiş etdirir.

Öyrənmə materialı. Şagirdlər ikirəqəmli ədədləri onluq və təkliklərə ayırmayı bacarırlar. Buna görə müəllim 10-dan böyük bir neçə ədədi onluq və təkliklərə şifahi şəkildə ayırmayı tapşırır. Sonra isə şagirdlərə dərslikdə verilmiş məlumat çatdırılır. Yazı taxtasında “12 + 3 = ?” yazılır.



Bu üsulun mahiyyəti ikirəqəmli ədədin təkliklərini ayırmak, sonra isə təklikləri birgə toplamaqdır. Belə üsul gələcəkdə alt-alta toplamanın əsasını təşkil edir.

Məsələ həlli 4. Məsələdə səbətdə olan 12 alınanın üzərinə Samir ağacdan daha 4 alma dərib qoymuşda səbətdəki almaların cəmini tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim şagirdlərə qarşılara 12 say çöpü qoymağı tapşırır və belə bir tapşırıq verir:

– Çöpləri *onluq və təkliklərə ayırin. Çöplərə 4-nü də əlavə edin. 4 çöpü hansı hissəyə əlavə etdiniz?* Cəmi neçə çop oldu?

Məsələnin qısa şərti yazıla bilər:

- Var idi – 12 alma.

- Qoydu – 4 alma.

- Oldu - ? alma.

Məsələnin həlli:

- 12 alma ilə 4 almaının birlikdə sayı tapılır.
- Misal şəklində yazılır: $12 + 4 = 16$.

Cavab. Səbətdə cəmi 16 alma oldu.

Müzakirə. Məsələ birgə sayma, ədəd oxunda irəli sayma ilə də həll edilə bilər. Bu halda cavablar müqayisə edilərək doğru olub-olmadığı müəyyən edilir.

5. Məsələdə həyətdə 10 uşaq oynadığı, onlara əvvəlcə 3, sonra isə 4 uşaq qoşulduğunu bilərək, cəmi neçə uşağı olduğunu tapmaq tələb olunur.

Məsələnin qısa şərti yazılır:

- Oynayırdı – 10 uşaq.
- Qoşuldu: əvvəlcə – 3 uşaq; sonra – 4 uşaq.

- Oldu cəmi – ? uşaq.

Məsələnin həlli:

- Üç toplananlı ifadə yazılır: $10 + 3 + 4 = ?$
- Cavabı 2 üsulla tapmaq olar:

I üsul

- 1) $10 + 3 = 13$
- 2) $13 + 4 = 17$

II üsul

- 1) $3 + 4 = 7$
- 2) $10 + 7 = 17$.

Müəllimin nəzərinə! Çalışmaq lazımdır ki, şagirdlər məsələni hər iki üsulla həll etsinlər. Bu, onlarda məsələ həlli üçün daha əlverişli strategiyaları seçə bilmə vərdişlərini formalasdırır.

Cavab. Həyətdə 17 uşaq oldu.

Müzakirə. Hansı üsulun daha əlverişli olduğu müzakirə edilir. Cavab ədəd oxunda irəli sayma ilə yoxlanılır.

Diferensial təlim

Dəstək. $10 + 1$, $10 + 2$ və s. ifadələri şəklində həll olunan məsələlər təqdim edilə bilər.

Dərinləşdirmə. $14 + 4 + 2$ ifadələri şəklində həll olunan məsələlər təqdim edilə bilər.

Layihə. Şagirdlərə evdə sadə bir neçə misal yazılınca ona uyğun şəkillər çəkmək tapşırıla bilər. Məsələn, ağacda oturan quşların, müxtəlif rəngli topların, yaxud güllərin və s. cəmini əks etdirən şəkillər çəkmək olar.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
20 dairəsində toplamını ədəd oxu üzərində irəli sayımaqla təsvir edir.	Tapşırıq, misal, müşahidə, sual-cavab	Dərslik, İD
Say çöpləri, karandaşlar və s. vasitəsilə ikirəqəmli və birləşməli ədədlərin cəmini modelləşdirir.	Tapşırıq, sual-cavab	Say çöpləri, karandaşlar, dərslik, İD
Cəmi 20-ni aşmamaqla ikirəqəmli ədədlə birləşməli ədədin cəmini tapır.	Tapşırıq, misal	Dərslik, İD
20 dairəsində toplamaya dair məsələləri riyazi ifadələr şəklində təsvir edir və onları həll edir.	Məsələ həlli, oyun, tapşırıq, müşahidə	Oyun, dərslik, İD

Mövzu 33

10-a tamamlamaqla toplama

- Dərslik: səh. 16
- İş dəftəri: səh. 12

Təlim məqsədləri

- 10-a tamamlamaqla toplama üsulundan istifadə edir (1.3.3).
- Cəmi hesablayarkən müxtəlif strategiyalardan istifadə edir (2.1.2).
- Toplama və çıxmanın verilmiş iki komponentinə görə üçüncü məchul komponenti tapır (2.1.4).
- Toplama əməli ilə bağlı riyazi ifadələrdə gizlədilmiş komponenti tapır (2.2.2).
- Toplama və çıxmaya dair məsələləri riyazi ifadələr şəklində təsvir edir (2.1.3).

Köməkçi vasitələr: kağızdan kəsilmiş fiqurlar, rəngli karandaşlar, üzərində onluq çərçivələr çəkilmiş kartlar, müxtəlif sayma vasitələri: düymə, say çöpləri və s.

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Rəfdəki kitabların sayının tapılması.
- Öyrənmə.** Cəmin 10-a tamamlamaqla tapılması.
- Bələdçi.** 10-a tamamlamaqla cəmin tapın.
- Müstəqil iş.** Dərslik: tap.Nº1-3. İD: tap.Nº1-6.
- Məsələ həlli.** Dərslik: tap.Nº4-6. İD: tap.Nº7,8.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər 10-a tamamlamaqla toplama üsulunu öyrənirlər.

Müəllimin nəzərinə! Ədədi 10-a tamamlamaq bu ədədin üzərinə elə bir ədədi əlavə etmək deməkdir ki, onların cəmi 10-a bərabər olsun. Məsələn, 9-u 10-a tamamlamaq üçün onun üzərinə 1 əlavə etmək lazımdır. Yaxud 3-ü 10-a tamamlamaq üçün 3-ün üzərinə 7 əlavə etmək lazımdır.

Dərsdə şagirdlər 10-a tamamlamanı onluq çərçivələrdə boş xanaları doldurmaqla öyrənirlər. Bu fəaliyyəti maqnit lövhədə nümayiş etdirmək daha məqsədəyğündür.

10-a tamamlamaqla toplama strategiyası ədəd üçlüyü ilə six əlaqəlidir. Bu zaman toplananlardan biri digərini 10-a tamamlamaq üçün uyğun iki hissəyə ayrıılır. Strategiyani izah edərkən bu hissəyə ciddi diqqət yetirmək lazımdır.

Mövzuya yönəltmə. Cütłrlə oyun: “10-a tamamla”. Şagirdlər birinci yarıimdə 5-ə və 10-a tamamlama ilə tanış olmuşlar. Bu bacarıqları yada salmaq və inkişaf etdirmək üçün cütlərlə belə bir oyun keçirmək olar: oyuncularından biri əl barmaqlarını açaraq ixtiyarı bir ədədi təsvir edir. İkinci oyuncu isə əl barmaqlarını açaraq bu ədədi 10-a tamamlayır.

Ədədi düzgün təsvir edən oyuncu 1 xal qazanır. Sonra növbə ikinci oyuncuya keçir. Oyun bir neçə dəfə təkrarlana bilər.




I oyuncu



II oyuncu





I oyuncu




II oyuncu

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığın əyani yerinə yetirilməsi məqsədəyğündür. Bunun üçün 2 onluq çərçivə çəkilmiş vərəq və 15 dairə (düymə, lobya və s.) lazımdır. Müəllim şagirdlərə onluq çərçivələri rəflər, dairələri isə kitablar kimi qəbul etməyi tapşırır. Şagirdlər 15 dairəni onluq çərçivəyə yiğməqlə araşdırma aparırlar. Birinci çərçivə tam dolduqdan sonra ikinciə cəmi 5 dairə qoyulacaq.



ÖYRƏNMƏ

Müəllim araşdırmadakı tapşırığa uyğun olaraq 10-a tamamlamaqla toplamanı izah edir. $8 + 5 = 13$. İkinci toplanan elə hissələrə ayrıılır ki, bu hissədən biri 8 ədədini 10-a tamamlasın. Yəni 5 ədədi 2 və 3 ədədlərinə ayrıılır. Onluq çərçivədə bu, çox sada izah olunur.



BƏLƏDÇİ

Nümunədə verilmiş təsvir araşdırılır. Bu tapşırıq da əyanılışdırılara bilər. Dərslikdə verilmiş onluq çərçivə ilə yanaşı, əl barmaqlarından da istifadə oluna bilər. Növbəti tapşırıqlar müstəqil yerinə yetirilir. Bunun üçün iki şagird lövhə qarşısına çıxarırlar. Onlardan biri 1-ci, o biri isə 2-ci toplanan olur.

$$7 + 5 = 12$$



Birinci şagird barmaqlarını bir-bir açdıqca ikinci şagird bir-bir bağlayır. Birinci şagird bütün barmaqlarını açıldıqdan sonra ikinci şagirdin açıq qalmış barmaqları sayıılır.

MÜSTƏQİL İŞ 1. Tapşırıq uyğun üsulla toplamanı yerinə yetirmək üçün 10-a tamamlama bacarıqlarının möhkəmləndirilməsinə xidmət edir. Onluq çərçivədə boş qalmış xanaların sayı tapmaq lazım olan məchulu göstərir.

2. 10-a tamamlamaqla cəmi tapmaq üçün əsas diqqət II toplananın lazımi hissələrə ayrılmışdır. Bunun üçün şagirdlərə II toplananı hissələrinə düzgün ayırmaq tapşırıla bilər:

$$\begin{array}{lll} \text{a)} 9 + 4 = 13 & \text{b)} 6 + 5 = 11 & \text{c)} 5 + 8 = 13 \\ \begin{array}{c} \diagup \\ 1 \end{array} \quad \begin{array}{c} \diagup \\ 4 \end{array} \quad \begin{array}{c} \diagup \\ 5 \end{array} & \begin{array}{c} \diagdown \\ 3 \end{array} \quad \begin{array}{c} \diagdown \\ 1 \end{array} \quad \begin{array}{c} \diagdown \\ 3 \end{array} & \end{array}$$

3. Tapşırıq əvvəlki üsulla yerinə yetirilir.

Məsələ həlli 4. Məsələdə Gülsümün şarlarının ümumi sayının tapılması tələb olunur.

Cəlbetmə. Şagirdləri məsələyə cəlb etmək üçün onluq çərçivədən istifadə etmək məqsədə uyğun olardı. Onluq çərçivənin 5 xanasına dairə qoyulur. 9 dairə də əlavə olunur və ümumi say tapılır.



Məsələnin həlli:

- Uyğun misal yazib həll edilir: $5 + 9 = 14$

Cavab. Gülsümədə cəmi 14 şar oldu.

Müzakirə. Toplamani müxtəlif üsullarla yerinə yetirmək olar: birgə sayma, ədəd oxunda irəli sayma, 10-a tamamlama və s. Dərsin məqsədi toplamani 10-a tamamlamaqla yerinə yetirmək olduğu üçün digər üsullarla həll edib cavabları müqayisə etmək olar.

5. Məsələdə 8 vaqona daha 9 vaqon qoşulduğandan sonra qatarda cəmi neçə vaqonun olduğu soruşulur. *Cəlbetmə.* Müəllim şagirdlərə “qoşulmaq” sözünün hansı əməl ilə əlaqəli olduğunu xatırladır. Şərt diqqətlə oxunduğandan sonra qısa şəkildə yazılı bilər:

- Var – 8 vaqon.

- Qoşuldu – 9 vaqon.

- Oldu – ? vaqon.

Məsələnin həlli:


• Qatarda cəmi neçə vaqonun olduğunu tapmaq üçün misal yazılır: $8 + 9 = 17$.

Cavab. Qatarda cəmi 17 vaqon oldu.

Müzakirə. Cavab toplamanın müxtəlif üsulları ilə yoxlanıla bilər.

6. Məsələdə Lalənin 8, Samirin isə 7 alma dərdiyi verilir. Soruşular ki, Lalə almalarının neçəsini Samirə versə, Samirdə 10 alma olar və Lalənin özündə neçə alma qalar?

Cəlbetmə. Müəllim onluq çərçivədən istifadə etməklə məsələni təsvir edir:



Məsələnin həlli:

- Samirin almalarının sayını 10-a çatdırmaq üçün Lalənin almalarından 2 dənəsini götürmək lazımdır.
- Samirin almalarının sayı misal şəklində belə yazılır: $8 + 2 = 10$.

- Lalənin almalarının sayını tapmaq üçün misal yazılır: $7 - 2 = 5$.

Cavab: Lalə Samirə 2 alma versə, Samirin almalarının sayı 10 olar. Lalədə isə 5 alma qalar.

Müzakirə. Məsələni başqa üsullarla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Cavablar müqayisə edilərək yoxlanılır.

Layihə. Şagirdlər evdə 10 yerlik yumurta qablarında boşalmış yerlərə neçə yumurta yiğməqlə dolduğuunu təsvir edir və uyğun misallar yazır.

Formativ qiymətləndirmə


Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
İki birrəqəmlı ədədlərin toplanmasında 10-a tamamlama üsulundan istifadə edir.	Şifahi sual-cavab, oyun, tapşırıq	Oyun, dərslik, İD
İki ədədin cəminin 10-a tamamlama, birgə sayma, ədəd oxunda irəli sayma və s. strategiyalarından biri ilə hesablayır.	Oyun, məsələ həlli, tapşırıq	Dərslik, İD
Ədədin 10-a tamamlanması üçün məchul ədədi müəyyən edir.	Məsələ həlli, tapşırıq, misal, müşahidə	Dərslik, İD
Toplama əməli ilə bağlı riyazi ifadələrdə gizlədilmiş komponenti tapır.	Tapşırıq, misal, sual-cavab, məsələ həlli	Oyun, dərslik, İD
10-a tamamlamaqla toplamaya dair məsələləri riyazi ifadələr şəklində təsvir edir.	Tapşırıq, məsələ həlli, sual-cavab	Dərslik, İD

Məsələ həlli dərsi

- Dərslik: səh. 18
- İş dəftəri: səh. 14

Müəllimin nəzərinə! İkirəqəmli ədədlə birrəqəmli ədədin və iki birrəqəmli ədədin toplanmasına dair biliklər təkrarlanır. Müəllim ədədlərin toplanmasında şagirdlərin zəif mənimsədikləri strategiyalara bir daha qayıdır. Ədədlərin toplanmasında birləşmə, onluq çərçivələrdən istifadə, ədəd oxunda irəli sayma, 10-a tamamlama strategiyalarına dair bir neçə nümunə göstərmək məqsədəyəğundur.

1. Məsələdə Samirin 10 gilas və 3 ərik yedyini bilərək onun cəmi neçə meyvə yedyini tapmaq tələb olunur. Məsələdə cəm 10 və 3 dənə rəngli dairələr çəkilib birləşdirilmişdir. Sonra isə uyğun misal yazılır:



$$10 + 3 = 13$$

2. Məsələdə mağazada günortaya kimi 12, günortadan sonra isə 5 qutu çay satıldığını bilməklə, gün ərzində mağazada neçə qutu çay satıldığını tapmaq tələb olunur.

Məsələ satılan qutuların cəmini tapmaq üçün uyğun misal yazıla bilər. Bu zaman toplamanın müxtəlif strategiyalarından istifadə etmək olar; məsələn, onluq ayırmalı məsələni belə həll etmək olar:

$$\begin{array}{c} 12 + 5 = 10 + 2 + 5 \rightarrow 10 + 7 = 17 \\ \diagdown \quad \diagup \\ 10 \quad 2 \end{array}$$

3. Məsələdə Aynurun 8 sarı və 7 qırmızı muncuqdan düzəltmək istədiyi qolbağa cəmi neçə muncuq lazım olduğunu tapmaq tələb olunur. Müəllim şagirdlərdən məsələnin şərətini dənişməğli xahiş edə bilər. Sonra nəyi tapmaq tələb olunduğu bir daha soruşular.

Cəlbetmə. Döymələrdən istifadə etməklə məsələ modelləşdirilə bilər. Dərslikdəki məsələ bir daha oxunur və lövhədə onun qısa şərti yazılır:

- Sarı muncuq – 8
- Qırmızı muncuq – 7
- Cəmi – ? muncuq

Müəllim sual verir:

– *Qolbağa neçə muncuq lazım olduğunu hesablamaq üçün hansı misal yazmaq olar?*

Məsələnin həlli:

- Sarı və qırmızı düymələrlə modelləşdirmə aparılır və uyğun misal yazılır:

$$\begin{array}{c} 8 + 7 = 15 \\ \diagup \quad \diagdown \\ 2 \quad 5 \end{array}$$

Cavab. Qolbağa cəmi 15 muncuq lazım oldu.

Müzakirə. Məsələni fərqli yollarla həll edən şagirdlərin fikirləri dinlənilir. Cavabı yoxlamaq üçün toplamanın müxtəlif üsulları tətbiq edilə bilər.

4. Məsələdə soldakı səbətdə 8, sağdakı səbətdə isə bundan 4 dənə çox nar olduğunu bilərək sağdakı səbətdə olan narların sayı soruşular.


Cəlbetmə. Məsələnin şərti müzakirə edilir. "Dənə çox" anlayışının fərqlə əlaqədar olduğu xatırlanır.

Məsələnin qısa şərti:

- Soldakı səbətdə var – 8 nar
- Sağdakı səbətdə var – ondan 4 dənə çox
- Sağdakı səbətdə – ? nar

Məsələnin həlli:

- Məsələ müxtəlif cür modelləşdirilə bilər:



8 nardan
4 dənə çox

• Uyğun misal yazılır: $8 + 4 = 12$.

Müzakirə. Məsələni fərqli üsullarla həll edən şagirdlərin fikirləri müzakirə olunur və cavablar müqayisə edilir.

5. Məsələdə kitab rəfina 12 kitab yerləşdiyi qeyd edilir. Elxanın 8 dərsliyi, 5 nağıl və 7 heyvanlar haqqında kitabının olduğu verilir. Elxanın hansı kitabları rəfə tam yiğidığını tapmaq soruşular.

Cəlbetmə. Məsələni daha yaxşı izah etmək üçün rəngli dairələrlə modelləşdirmək olar.



12 ədəd

Məsələnin həlli:

- Kitabların ayrı-ayrılıqda sayı D (dərslik), H (heyvanlar haqqında) və N (nağıl) 12-dən kiçik olduğu üçün rəfə tam yerləşir. Ona görə də kitabların iki-iki cəmi nəzərdən keçirilir.

D və H: $8 + 7 = 15$.

D və N: $8 + 5 = 13$.

H və N: $7 + 5 = 12$.

- Üç variantdan yalnız heyvanlar haqqında və nağıl kitablarının cəmi 12-yə bərabərdir: $7 + 5 = 12$.

Cavab. Heyvanlar haqqında və nağıl kitabları tam olaraq rəfə yiğila bilər. Digər cəmlər 12-dən böyük olduğu üçün bu kitablar rəfə tam yiğila bilməz.

Müzakirə. Məsələni başqa üsullarla həll edən şagirdlərin fikri dinlənilir. Cavabı yoxlamaq üçün başqa mümkün variantlar (15 və 13) 12 ilə müqayisə edilir.

Mövzu 34

Toplamanın digər üsulları

- Dərslik: səh. 19
- İş dəftəri: səh. 16

Təlim məqsədləri

- Cəmi hesablayarkən müxtəlif strategiyalardan (ədədin ikiqatı, 10-a tamamlama, ədəd oxunda irəli sayma və s.) istifadə edir (2.1.2).
- Üç toplananlı ifadələri hesablamaq üçün əvvəlcə toplamaq daha asan olan ikisini toplayır, cəmin üzərinə üçüncü toplananı əlavə edir (1.3.3).
- İki toplananlı ifadənin qiymətini hesablamaq üçün yerdəyişmə qaydasından istifadə edərək daha böyük toplananın üzərinə kiçiyi əlavə edir (1.3.3).
- Şifahi toplamada ədədin ikiqatı və ikiqatından 1 artıq anlayışlarından istifadə edir (1.3.3).
- Məsələlərdə erkən cəbrin elementləri ilə tanış olur (2.1.4).
- Toplamanı “riyazi” tərəzi vasitəsilə modelləşdirərək toplananların birinin dəyişməsi ilə tərəzinin tərzliğinin necə dəyişdiyini izah edir (2.3.2).

Köməkçi vasitələr: üzərində toplama əməlinə uyğun misallar yazılmış didaktik kartlar, kiçik kublar, düymələr və s.

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Üç qabdakı almaların birlikdə sayının tapılması.
2. Öyrənmə. Üç ədədi toplayarkən əvvəlcə cəmi 10 olan iki ədədin toplanması, sonra isə 3-cü toplananın əlavə edilməsi.
3. Bələdçi. Misal yazımaqla cəmin tapılması.
4. Müstəqil iş. Dərslik: tap. №1, 2. İD: tap. №.1-3.
5. Öyrənmə materialı. Böyük ədədin üzərinə kiçik ədədin əlavə edilməsi.
6. Müstəqil iş. Dərslik: tap. №3. İD: tap. №4,5.
7. Öyrənmə materialı. Məchul toplananın tapılması.
8. Müstəqil iş. Dərslik: tap. №4,5. İD: tap. №.6-7.
9. Öyrənmə materialı. Ədədin ikiqatından istifadə etməklə cəmin daha asan tapılması.
10. Müstəqil iş. Dərslik: tap. №6, 7. İD: tap. №8-9.
11. Məsələ həlli. Dərslik: tap.№8-10. İD: tap. №10-12.
12. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər 20 dairəsində toplamanın bir neçə strategiyası ilə tanış olurlar:

1. Üç ədədi toplayarkən cəmi 10 olan varsa, əvvəlcə, iki ədədin toplanması (uyuşan ədədlər), alınan cəmin üzərinə üçüncü toplananın əlavə edilməsi.
2. Böyük ədədin üzərinə kiçik ədədi əlavə etməklə toplama.
3. Məchul toplananın ədəd oxunda irəli saymaqla tapılması.

4. Ədədin ikiqatı və ikiqatından 1 artıqdan istifadə etməklə cəmin tapılması.

Mövzuya yönəltmə. Oyun. “Sən neçəsən?”. Müəllim şagirdlərə belə kartlar paylayır:

1 4 + 4	8 3 + 6	9 8 + 2	10 11 + 5
16 5 + 12	17 4 + 14	18 2 + 12	14 0 + 1

Oyunda kartların sayı qədər şagird iştirak edir. Kartların sayını çoxaltmaq da olar. Hər kartda toplama əməli ilə bağlı ifadə yazılmışdır. Oyunu kartın üzərində “1” ədədi yazılmış oyunçu başlayır. O deyir:

– Mən “1”-əm, “4+4” kimdir?

Üzərində 8 yazılmış oyunçu cavab verir:

– “8” mənəm, “3+6” kimdir?

Bu qayda ilə oyun davam edir. Misalın cavabını səhv tapan oyunçuya yerlərində əyləşən şagirdlər kömək edir. Oyunu bütün siniflə də keçirmək mümkündür (20 dairəsində iki toplananlı ifadələrin sayı kifayət qədər çoxdur).

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda almaların sayını tapmaq üçün üç toplananlı ifadə yazılır. Tapşırıq bütün siniflə müzakirə olunur.

ÖYRƏNMƏ Şagirdlər cəmi 10 olan ədədləri tanıyırlar. Bu baxımdan üç toplanan arasında ikisinin cəminin 10-a bərabər olduğunu müəyyən etmək çətin deyil. Üçüncü toplanan isə 10 ədədi ilə toplanır.

“Yada sal” rubrikasında verilən sual I yarımdə qazanılan bilikləri yada salmaq üçündür: böyüyün üzərinə kiçiyi əlavə etməklə, ədəd oxunda irəli saymaqla, uyğun sayda əşyaları birgə saymaqla və s. Ədədləri yazılışı ardıcılıqla da toplamaq olar. Müəllim səslənən fikirləri müzakirə edir.

BƏLƏDÇİ Tapşırıqlar 10-a görə uyuşan ədədlərin müəyyən edilməsini tələb edir. Sonra isə üçüncü toplanan 10 ədədi ilə toplanır.

MÜSTƏQİL İŞ Üç toplananlı ifadələrin qiymətini hesablamaq üçün “Bələdçi” rubrikasında verilmiş tapşırıq, həmçinin 1 və 2-ci tapşırıqlar KTM (konkret-təsviri-müccərrəd) prinsipi ilə düzülmüşdür.

Öyrənmə materiallarının birində böyük ədədin üzərinə kiçik ədədi əlavə etməklə cəmin tapılması izah olunur. İkincidə isə məchul toplananı tapmaq üçün ədəd oxunda irəli sayma strategiyası aydınlaşdırılır.

Müəllimin nəzərinə! Ədəd oxunda irəli saymaqla məchulun tapılmasını şagirdlərə izah edərkən, başa salmaq lazımdır ki, saymanı birinci toplanandan sonrakı ədəddən başlamaq lazımdır. Bəzi hallarda şagirdlər saymanı birinci toplananın özündən başlayır. Şagirdlərə izah olunmalıdır ki, $11 + \square = 15$ nümunəsində ədəd oxunda irəli sayarkən 11 ədədinin özündən

deyil, 12-dən başlamaq lazımdır. 12-dən başlamaqla 15-ə qədər sayılırlar:

$$1 (12) \rightarrow 2 (13) \rightarrow 3 (14) \rightarrow 4 (15).$$

Deməli, məchul toplanan 4-dür.

4-cü tapşırıq əvvəlcə irəli sayımaqla, sonra isə misal yazımaqla həll edilir: $7 + \square = 13$. Burada əsas məqsəd məchullu ifadənin mənasını başa düşməkdir. Bu, ilkin cəbrin elementlərini daha asan qavramağa xidmət edir. **Öyrənmə materialı.** Cəmi asan hesablamağın digər yolu da ədədin ikiqatı, ədədin ikiqatından bir artıq olan ifadələrin hesablanmasıdır. $6 + 6 = 12$ misalını bilən şagird ($6 + 6 + 1$) cəmini tez hesablayacaq. Belə ki, o, 12-nin ($6 + 6$) üzərinə 1 əlavə edəcək. Bu bacarıq daha böyük olan ikirəqəmli, üçrəqəmli və s. ədədlərin şifahi toplanmasında çox vacib bacarıqdır.

6. Tapşırıq şifahi yerinə yetirilir. Müəllim bu tapşırıqa misallar əlavə etməklə də şagirdlərin şifahi hesablama bacarığını yoxlama bilər.

7. Tapşırığın həlliində ədədin ikiqatı, cəmi 10-a bərabər olan ədədlərin müəyyən edilməsi, böyük ədədin üzərinə kiçik ədədi əlavə etmək və s. üsullardan istifadə olunur. Misalların həllini bütün siniflə müzakirələr şəklində də təşkil etmək olar.

Məsələ Həlli 8. Tapşırıqda sudokunu həll etmək tələb olunur.

9. Məsələdə Elxanın bağda babası ilə səhər 6, günorta 6, axşamüstü isə 2 ağac əkdiyini bilərək onların cəmi neçə ağac əkdiyini tapmaq soruşulur.

Cəlbətmə. Məsələnin həlli ni düymələrlə, yaxud dairələr çəkilməklə əyanılışdırımkən olar.

Məsələnin qısa şərti yazılır.

• Əkdilər:

səhər – 6 ağac;
günorta – 6 ağac.
axşamüstü – 2 ağac.

2	7	6
9	5	1
4	3	8



- Cəmi – ? ağac.

Məsələnin həlli:

- Əkilən ağacların cəmini tapmaq üçün riyazi ifadə yazılırlar: $6 + 6 + 2$.

- 3 toplananlı ifadənin cavabını daha asan tapmaq üçün strategiya seçilir: 6-nın ikiqatına 2 əlavə olunur.

Cavab: Əkilən ağacların cəmi 14-dür.

Müzakirə. Məsələni fərqli üsullarla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Həllin düzgünlüyünü ədəd oxunda irəli sayımaqla, düymələri birləşdirərək saymaqla yoxlamaq olar.

10. Məsələdə “riyazi” tərəzinin gözlərinin bərabərlişdiyini nəzərə alaraq, dəsmalın altında kubların sayını tapmaq tələb olunur.

Cəlbətmə. Müəllim bir əlində 5 konfet tutub sual verir: – *O biri əlimə neçə konfet götürsəm, hər iki əlimdə eyni sayda konfet olar?*

Sonra müəllim sol əlində 6, sağ əlində isə 9 konfet götürüb sual verir:

– *Sol əlimə daha neçə konfet əlavə etsəm, hər iki əlimdə eyni sayda konfet olar?*

Məsələnin həlli:

a) Sol gözədəki kubların sayı qədər dəsmalın altında kub var. Uyğun misal yazılırlar: $6 + 2 + 5 = 13$.

Müxtəlif strategiyalarla cəm tapılır.

b) Sağ gözədə 13, sol gözədə isə 8 və əlavə olaraq dəsmalın altında naməlum sayıda kub var. Uyğun misal yazılırlar: $8 + \square = 13$. Müxtəlif strategiyalarla məchul tapılır.

c) Sağ gözədə 6-nın ikiqatı qədər kub var: 12. Sol gözədə isə dəsmalın altında naməlum sayıda və əlavə olaraq 7 kub var. Uyğun misal yazılırlar: $\square + 7 = 12$.

Cavab: a) Sağ gözədə 13 kub var.

b) Dəsmalın altında 5 kub var.

c) Dəsmalın altında 5 kub var.

Müzakirə. Məsələləri fərqli üsullarla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Məsələlər müxtəlif strategiyalarla həll olunur və cavablar yoxlanılır.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
20 dairəsində cəmi hesablayarkən müxtəlif strategiyalardan (ədədin ikiqatı, 10-a tamamlama, ədəd oxunda irəli sayıma və s.) istifadə edir.	Misal, tapşırıq, məsələ həlli	Birləşən kublar, düymələr, ədəd oxu çəkilmiş vərəqlər, dərslik, İD
Üç toplananlı ifadələri hesablamaq üçün əvvəlcə cəmi 10-a bərabər olan toplananlardan ikisini toplayır, cəmin üzərinə üçüncü toplananı əlavə edir.	Müşahidə, tapşırıq, misal	Dərslik, İD
İki toplananlı ifadənin qiymətini hesablamaq üçün böyük toplananın üzərinə kiçiyi əlavə edir.	Tapşırıq, misal	Dərslik, İD
Şifahi toplamada ədədin ikiqatı və ikiqatından 1 artıq anlayışlarından istifadə edir.	Şifahi sual-cavab, məsələ, praktik tapşırıq	Dərslik, İD
Uyğun misalları yazmaqla məchulu olan məsələləri həll edir.	Müşahidə, tapşırıq	Dərslik, İD, 10-luq çərçivə
Tərəzinin gözlərini bərabərəşdirmək üçün lazım olan kubların sayını misal yazmaqla tapır.	Məsələ həlli, nümunə	Məsələ, dərslik, İD

Ümumiləşdirici dərs

- Dərslik: səh. 22
- İş dəftəri: səh. 19

Köməkçi vasitələr: onluq kartlar, rəngli düymələr, müxtəlif əşyalar.

Dərsin məzmunu. Bölmə 10 dairəsində “Toplama” bölməsinin 20 dairəsinə genişlənməsidir. Cəmi tapmaq üçün müxtəlif strategiyalar – İkirəqəmli ilə birrəqəmli, birrəqəmli ilə birrəqəmli ədədlərin toplanması, ədəd oxunda irəli sayma, birləşdirilmiş saymaqla cəmin tapılması, 10-a tamamlama, onluq və təkliyə ayırmaqla toplama, üç ədədin toplanması, böyük ədədin üzərinə kiçiyi əlavə etmə, məchulu irəli saymaqla tapma, ədədin ikiqatı və ikiqatından bir artıqdan istifadə strategiyaları möhkəmləndirilir və təkmilləşdirilir.

Dərsin əsas məqsədi toplama bölməsi üzrə qazanılmış bilik və bacarıqları bir daha yoxlamaq və zəif cəhətləri aşkar edərək aradan qaldırmaqdır. Bu məqsədlə bölmədə öyrənilmiş anlayışlar ümumiləşdirilməli və bir-biri ilə əlaqələndirilərək daha da möhkəmləndirilməlidir.

Mövzuya yönəltmə. Bölmədəki mövzularda sözlər müəllim tərəfindən şagirdlərə xatırladılır. Hər anlayış səsləndikcə şagirdlərə onun məzmunu ilə bağlı izahlar verilir, nümunələrlə şərh edilir. Müəllim dərslikdə uyğun mövzuları vərəqləyərək şagirdlərə bu anlayışları bir daha xatırlada bilər.

Bölmə üzrə təkrarlanan anlayışlar: irəli sayma, ədəd oxu, üçtoplananlı ifadə, məchul toplanan, ədədin ikiqatı, ədədin ikiqatından 1 artıq, toplananların yerdayışma xassası, 10-a tamamlamaqla toplama.

TAPŞIRIQLARIN HƏLLİ

1. İki və üç toplananlı ifadələr yazılır, müxtəlif strategiyalardan istifadə etməklə cəm tapılır.
2. Şagirdlərə dəftərdə riyazi imla yazdırılır.

3. Cəm müxtəlif üsullarla tapılır.

4. İfadələrin hər iki tərəfi ayrıca hesablanır və uyğun müqayisə işarəsi yazılır.

$$\begin{array}{ccc} 13 & > & 12 \\ \curvearrowleft 11 + 2 & \bigcirc & 7 + 5 \end{array}$$

$$\begin{array}{ccc} 14 & < & 17 \\ \curvearrowleft 5 + 6 + 3 & \bigcirc & 17 \end{array}$$

5. Məsələdə bir yumurta qutusunda 7, o birində isə 4 yerin boş olduğu, Əsmər nənənin səbətdəki yumurtaları boş yerlərə qoyandan sonra 6 yumurta artıq qaldığını bilərək əvvəlcə səbətdə neçə yumurta olduğunu tapılması tələb olunur.

Cəlbetmə. Şagirdləri məsələyə cəlb etmək üçün tapşırığı cütlərlə əyani şəkildə həll etmək məqsədə uyğundur. Şagirdlərin qarşısında 2 onluq kart, 9 ədəd göy, 15 ədəd qırmızı düymə qoyulur. Müəllim göy rəngə düymələrdən birinci onluq karta 3, ikinciyə isə 6 dənəsini qoymağı tapşırır. Müəllim boş xanalara masanın üzərindəki qırmızı düyməyi tapşırır. O, sınıf müraciət edilir:

– *Boş xanaları doldurmaq üçün neçə qırmızı düymədən istifadə etdiniz? İstifadə olunan göy düymələrlə qalan göy düymələrin birgə sayı nə qədərdir?*

Məsələnin həlli:

- Birinci qutunun boş yerləri doldurulur.
- Sonra ikinci qutunun boş yerləri doldurulur.
- 1-ci və 2-ci qutuya qoylan yumurtaların sayı ilə səbətdə qalan yumurtaların sayını tapmaq üçün 3 toplananlı ifadə yazılır:

$$7 + 4 + 6 = 7 + 10 \rightarrow 10 + 7 = 17.$$

$\backslash \quad /$
10

Cavab: Səbətdə əvvəlcə 17 yumurta var idi.

Müzakirə. Şagirdlərdən soruşulur:

– *Məsələni daha hansı yolla həll etmək olar?*

Məsələni fərqli yolla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Cavabı yoxlamaq üçün məsələ müxtəlif üsullarla həll edilir və cavablar müqayisə olunur.

9-cu BÖLMƏ

ÇIXMA (20-yə qədər)

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 35	Ədədlərin çıxılması	3	23	21
Mövzu 36	10-a qədər azaltmaqla çıxma	3	26	24
	Məsələ həlli	2	29	27
Mövzu 37	Toplama və çıxmanın əlaqəsi	2	30	29
	Məsələ həlli: ikiaddımlı məsələlər	2	33	32
	Ümumiləşdirici dərs	2	34	33
	CƏMI	14		


Bölmənin qısa icmali

Şagirdlər I yarımildə 10 dairəsində bəzi çıxma strategiyaları ilə tanış olsalar da, 20 dairəsində çıxma nisbətən mürəkkəbliyi ilə fərqlənir. 20-yə qədər ədədlərin çıxılması ümumi halda $OT_1 - OT_2$ (OT – onluq-təklik ifadəsinin qısa yazılışı) kimi yazılsa, burada 3 hal mümkündür:

1) $OT_1 - T_2$ ($T_1 > T_2$); 2) $OT_1 - T_2$ ($T_1 < T_2$); 3) $OT_1 - OT_2$ ($T_1 > T_2$).

$OT_1 - OT_2$ variantı ədədin mərtəbə tərkibi ilə əlaqəli olduğuna görə bu hal 1-ci sinifdə deyil, 2-ci sinifdə 100-a qədər ədədlərin çıxılması bölməsində baxılacaqdır.

1-ci sinifdə 20-yə qədər ədədlərin çıxılması 4 mərhələdə öyrənilir: 1) $OT_1 - T_2$ ($T_1 > T_2$); 2) $OT_1 - T_2$ ($T_1 = T_2$); 3) $OT - O$; 4) $OT_1 - T_2$ ($T_1 < T_2$). 1-ci mövzuda 1) – 3) hallarına baxılır. 2-ci mövzuda isə azalanın təklikləri çıxılanın özündən kiçik, yəni $OT_1 - T_2$ ($T_1 < T_2$) halı 10-a qədər azaltma strategiyası ilə öyrənilir. Bu strategiya ilə yanaşı, 10-dan azaltma strategiyasından da istifadə etmək olar. Məsələn, $13 - 4$ ifadəsi onluq çərçivərlə sağdakı kimi təsvir olunur. Bu iki strategiyanın fərqi ondadır ki, 10-a qədər azaltmada çıxılan, 10-dan azaltmada isə azalan hissələrə ayrıılır. Bu strategiyaların tətbiqi müəllimin seçimində asılıdır. Bölmənin sonunda toplama və çıxmanın əlaqəsinə aid ikiaddımlı məsələlər həll edilir. Bu məsələlər bölmə üzrə bacarıqların təkmilləşdirilməsi üçün əhəmiyyətlidir.



Nəyə diqqət yetirməli?

Şagirdlərə, əsasən, “dənə az” və “dənə çox” sözlərinin olduğu məsələlərin həllində çətinlik çəkirər. Belə halda şagirdlərin məsələnin şərtini daha yaxşı anlamaları vacibdir.

Riyazi dilin inkişafı

Bölmədə “onluq”, “təklik”, “10-a qədər azaltma”, “ikiaddımlı məsələlər”, “dənə az”, “dənə çox”, “məchul azalan”, “məchul çıxılan”, “məchul toplanan” anlayışlarının mənasına görə düzgün istifadəsinə xüsusi fikir verilməlidir.

Bölmədə məniməsədilən riyazi anlayış və terminlər: *10-a qədər azaltma, 10-a qədər azaltmaqla fərqi tapmaq, dənə az, dənə çox, məchul azalan, məchul çıxılan, məchul toplanan, “riyazi tərəzi”nin gözlərinin bərabərləşdirilməsi.*

Öncədən vacib olan bilik və bacarıqlar:

- Ədəd və onun hissələrinin ədəd üçlüyündə təsviri.
- Məchulun tapılması.
- Çıxmanın komponentləri.
- Ədəd oxunda geri sayma.

Fənlərarası integrasiya

Demək olar ki, bütün fənlərdə *azaltmaq, ayırmaq, çıxmak* və s. sözləri ilə bağlı həyatı situasiyalarda çıxma əməlindən – riyazi bacarıqlardan geniş istifadə olunur.

Mövzu 35

Ədədlərin çıxılması

- Dərslik: səh. 23
- İş dəftəri: səh. 21

Təlim məqsədləri

- Ədəd oxunda irəli və geri sayımaqla 20 dairəsində toplama və çıxma əməllərini yerinə yetirir (1.3.3).
- Şifahi söylənilən, yaxud birlikdə oxuduğu hekayəyə aid məsələləri müxtəlif strategiyalardan istifadə etməklə həll edir (1.3.4).
- Toplama və çıxmaya dair riyazi ifadələrin cavabını tapır (2.1.2).
- 10-a qədər azaltmaqla çıxma üsulundan istifadə edir (1.3.3).

Köməkçi vasitələr: onluq kartlar, sayıma vasitələri (çöplər, düymələr, noxudlar, lobalar), rəngli karandaşlar, iş vərəqləri

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Qalan kubların sayının müyyən edilməsi.

2. Öyrənmə. $OT_1 - T_2$ ($T_1 > T_2$) halının öyrədilməsi.

3. Bələdçi. Təsvirlərə uyğun misalların yazılıması və həll edilməsi.

4. Müstəqil iş. Dərslik: tap. №1, 2. İD: tap. №1, 2.

5. Öyrənma materialı. $OT_1 - T_1$ və $OT - O$.

6. Müstəqil iş. Dərslik: tap. №3-6. İD: tap. №3-9.

7. Məsələ həlli. Dərslik: tap. №7-9. İD: tap. №10-12.

8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. 20-yə qədər ədədlərin çıxılması “onluq” və “təklik” anlayışları ilə birbaşa əlaqədar olduğu üçün çıxma bu ardıcılıqla tədris edilir:

- 1) $OT_1 - T_2$ ($T_1 > T_2$); 2) $OT_1 - T_2$ ($T_1 = T_2$);
- 3) $OT - O$; 4) $OT_1 - T_2$ ($T_1 < T_2$).

Bu dərsdə 1) – 3) hallarına baxılır.

Müəllimin nəzərinə! Çıxma əməli şagirdlərin əvvəl öyrəndikləri geri sayıma strategiyası ilə yada salınır. Çıxılan nisbətən kiçik ədəd olduqda bu strategiyadan istifadə etmək daha əlverişlidir. Dərsin ilk hissəsində $OT_1 - T_2$ ($T_1 > T_2$) hali aşağıdakı sxem üzrə öyrədirilir.

$$\begin{array}{c} OT_1 - T_2 = OT_3 \\ \quad \quad \quad T_1 - T_2 = T_3 \end{array}$$

Mövzuya yönəltmə. Müəllim lövhə qarşısına 2 şagird çıxarırlar. Onlardan birinə 16 karandaş verir. Karandaşlardan dördünü digər şagirdə verməsini tapşırır və şagirdlərə sual verir: “4 karandaşı götürdükdən sonra neçəsi qaldı? Bunu necə tapdırınız?” Karandaşları geri qaytarıb 5, sonra isə 6 karandaş götürməklə eyni sual bir neçə dəfə təkrar oluna bilər.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığı bütün siniflə əyani şəkildə də yerinə yetirmək olar. Müəllim ümumi və götürülən kubların sayını dəyişməklə tapşırığı bir neçə dəfə təkrarlaya bilər. Hər dəfə qalan kubların sayı soruşulur.

ÖYRƏNMƏ Öyrənməni praktik iş kimi təşkil etmək məqsədə uyğundur. Hər bir şagirdin qarşısına 20-yə qədər ədədlər yazılımış ədəd oxu qoyulur. Müəllim azalan və çıxılanı söyləyir, şagirdlər isə ədəd oxunda geri sayımaqla fərqi tapırlar. Bu tipli bir neçə misal yerinə yetirmək olar. Geri sayımaqla çıxmayı yerinə yetirdikdən sonra riyazi ifadə şəklində fərqnin tapılması izah edilir. Bu zaman azalandıktı təkliklərin sayı çıxıldandan böyük olan hala baxılır. Müəllim ədəd üçlüyü ilə yanaşı belə sxemlərdən də istifadə edə bilər:

$$\begin{array}{c} 16 - 4 = 12 \\ \quad \quad \quad 6 - 4 = 2 \end{array}$$

$$\begin{array}{c} 16 - 4 = 12 \\ \quad \quad \quad 6 - 4 = 2 \end{array}$$

BƏLƏDÇİ Tapşırıqda onluq kart üzərində çıxma əməli təsvir olunmuşdur. Şagirdlər azalan, çıxılan və fərqi təyin etməli, misal yazmalıdır. Bu məqsədlə onlar əvvəlcə neçə dairə olduğunu – azalanı, üstündən xətt çəkilən dairələrin sayını – çıxılanı və qalan dairələrin sayını – fərqi təyin edir və uyğun misallar yazırlar. Müəllim nümunədəki tapşırığı şagirdlərə izah etməklə digər misalları həll etməyi şagirdlərin özlərinə həvalə edir.

MÜSTƏQİL İŞ 1. Tapşırıqda ədəd oxunda geri sayımaqla çıxma yerinə yetirilir. Müəllim şagirdlərə istiqamətləndirici suallar verə bilər:

– Ədəd oxunda azalan, çıxılan və fərqnin yeri necə təyin olunur?

Müəllimin nəzərinə! Növbəti öyrənmə materialında şagirdlər 10-a qədər azaltmaq qaydası ilə tanış olur. 10-a qədər azaltma dedikdə fərqnin 10 olması üçün çıxılanın tapılması nəzərdə tutulur. Bunun üçün ədəddən onun təkliklərini çıxməq lazımdır. Eyni qayda ilə 20-yə qədər olan ikirəqəmli ədəddən 10 çıxlarsa, fərqnin təkliklərin sayına bərabərdir.

$$OT_1 - T_1 = 10, \quad OT_1 - 10 = T_1.$$


Öyrənme materialı. Şagirdlər sadə nümunələrlə 10-a qədər azaltmaq və ədəddən onun təkliklərini çıxmaya izah olunur. Belə bir sxemdən istifadə etmək olar:

$$\begin{array}{c} 16 - 6 = 10, \\ \quad \quad \quad 16 - 10 = 6. \end{array}$$

Bu qaydalar növbəti dərs üçün vacib olduğundan gruplarla iş təşkil edilə bilər.

Qruplarla iş. Müəllim “Karusel” üsulundan istifadə edə bilər. O, 4 qrup yaradır və hər bir qrupa şəkildəki kimi tapşırıqlar yazılmış iş vərəqləri paylaysırlar. Tapşırıq

belədir: "Ədəd üçlüğündə gizlədilmiş ədədi tapmaq üçün misal yazın".



Hər qrup öz nömrəsini yazır və tapşırığı yerinə yetirir. Sonra vərəqlər saat əqrəbi istiqamətində digər qrupa ötürülür. Vərəqi alan qrup növbəti tapşırığın qarşısına öz nömrəsini yazıb tapşırığı yerinə yetirir. Beləcə, bütün qruplar tapşırığı yerinə yetirdikdən sonra vərəqlər ilkin qrupa qaydır. Hər qrup aldığı vərəqdə yoldaşlarının yazdığı misalları yoxlayır və səhv olanları qeyd edir. Sonda ümumi müzakirə keçirilir.

4-6 nömrəli tapşırıqlar misal yazmaqla həll edilir.

Məsələ Həlli: 7. Məsələdə oxunmamış səhifələrin sayının tapılması tələb olunur.

Cəlbetmə. Lövhə qarşısına 2 şagird çıxarılır. Müəllim məsələni əyani olaraq izah etmək üçün səhifələrinin sayı 20-dən az olan sinifdən xaric oxu kitablarından birini nümayiş etdirirək sınıfə uyğun suallar verə bilər; məsələn:

– *Kitabın 18 səhifəsi var. 2 səhifə oxunarsa, neçəsi oxunmamış qalar?*

Sonra verilən məsələnin qısa şərti yazılır:

- Var – 16 səhifə.
- Oxudu – 5 səhifə.
- Əlavə oxumalıdır - ?

Məsələnin həlli:

• Oxunmayan səhifələrin sayını tapmaq üçün misal yazılır: $16 - 5 = 11$.

Cavab: 11 səhifə.


Müzakirə. Məsələni fərqli üsullarla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Cavabı yoxlamaq üçün toplamadan istifadə etmək olar: $11 + 5 = 16$.

Oyun. Oyunda 2 şagird iştirak edir. Hər oyunçuya 1 düymə və irəli getmək üçün ardıcıl xanalar çəkilmiş damalı vərəq verilir. Üzərinə 15-dən 19-a qədər ədədlər yazılmış qırmızı, 0-dan 5-ə qədər ədədlər yazılmış mavi kartlar masaya üzüaşa düzülür.

Azalan 15 16 17 18 19

Çıxılan 0 1 2 3 4 5

Əvvəl 1-ci oyunçu bir azalan, bir çıxılan kartı açıb fərqi tapmaq üçün misal yazır. Misali düz yazarsa, düymə bir addım irəli gedir. Sonra növbə 2-ci oyunçuya verilir. Finişə ilk çatan oyunçu qalib gəlir. Oyunu qruplarla da keçirmək olar.



8. Məsələdə çəmənlikdə qalan kəpənəklərin sayını tapmaq tələb olunur.

Məsələnin qısa yazılışı:

- Var idı – 18 kəpənək.
- Uçdu – 10 kəpənək.
- Qaldı – ? kəpənək.

Məsələnin həlli:

• Uyğun misal yazılır: $18 - 10 = 8$.

Cavab: 8 kəpənək.

Müzakirə. Cavab toplama ilə yoxlanılır: $10 + 8 = 18$.

9. Məsələdə istifadə olunmayan karandaşların sayını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim öz qələmqabısını nümayiş etdirir suallar verə bilər:

– *Qabda neçə qələm var? Onlardan ikisini götürsəm, neçəsi qalar?*

Məsələnin həlli:

• Şəklə əsasən istifadə olunan karandaşların sayı müəyyən edilir: 3.

• İstifadə olunmayan karandaşların sayını müəyyən etmək üçün misal yazılır: $14 - 3 = 11$.

Cavab: 11 karandaş.

Müzakirə. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Cavabı yoxlamaq üçün istifadə olunan və olunmayan karandaşların sayı toplanır.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
20 dairəsində fərqi tapmaq üçün ədəd oxunda azalandan çıxılan qədər geri sayırmışdır.	Tapşırıq, misal, praktik iş	İş vərəqləri, ədəd oxu çəkilmiş vərəqlər, dərslik, İD
Müxtəlif strategiyalardan istifadə etməklə çıxmaya aid məsələlər həll edir.	Məsələ həlli, tapşırıq	Manipulyativlər, dərslik, İD
Çıxmaya dair misalları həll edir.	Tapşırıq, məsələ həlli, qruplarda iş, oyun	İş vərəqləri, oyun üçün vərəqlər, dərslik, İD
10-dan 20-yə qədər verilmiş ədədi 10-a qədər azaltmaq üçün uyğun misal yazar.	Tapşırıq, misal, məsələ həlli	Dərslik, İD

Mövzu 36

10-a qədər azaltmaqla çıxma

- Dərslik: səh. 26
- İş dəftəri: səh. 24

Təlim məqsədləri

- 10-a qədər azaltmaqla çıxma üsulundan istifadə edir (1.3.3).
- Hekayədə qoyulan məsələni həll etmək üçün toplama, yaxud çıxma əməllərinin hansından istifadə edəcəyini müəyyənləşdirilir (1.3.4).
- Çıxmaya dair riyazi ifadələrin cavabını tapır (2.1.2).
- Fərqi hesablayarkən müxtəlif strategiyalardan istifadə edir (2.1.2).
- Toplama və çıxmanın verilmiş iki komponentinə görə üçüncü məchul komponenti tapır (2.1.4).

Köməkçi vasitələr: Onluq kartlar, kublar, çöplər.

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Yarışda qalan atlıların sayının təqibləsi.
2. Öyrənmə. 10-a qədər azaltmaqla çıxma.
3. Bələdçi. 10-a qədər azaltmaqla fərqi təqibləsi.
4. Müstəqil iş. Dərslik: tap. №1-4. İD: tap. №1-7.
5. Məsələ həlli. Dərslik: tap. №5-8. İD: tap. №8-10.
6. Formativ qiymətləndirmə.


Dərsin məzmunu. Şagirdlər əvvəlki dərsdə azalanın təkliklərinin sayının çıxılanın özündən çox olduğu hal-lara uyğun çıxmanın öyrəndilər. Bu dərsdə isə onlar azalanın təkliklərinin sayı çıxılardan az olduğu halı öyrənəcəklər: $OT_1 - T_2$ ($T_1 < T_2$). Bunun üçün 10-a qədər azaltma strategiyasından istifadə olunur.

Müəllimin nəzərinə! Şagirdlər dərsdə 10-a qədər azaltma strategiyasından istifadə etməklə misallar həll edirlər. Çıxma əməlini yerinə yetirərkən ədəd üçlüyündən istifadə olunur: çıxılan ədəd üçlüyü şəklində göstərilir. Bu zaman ədəd üçlüyündə hissələrdən biri azalan-dakı təkliyə bərabər olmalıdır. 10-a qədər azaltma ilə çıxma 3 mərhələdə yerinə yetirilir:


$$13 - 3 = 10,$$

$$10 - 1 = 9,$$

$$13 - 4 = 9.$$



10-a qədər azaltmaqla çıxma strategiyası ilə yanaşı, bəzən 10-dan azaltma strategiyasından da istifadə edilir. Məsələn, $13 - 4$ ifadəsinə kublarla belə təsvir etmək olar:



10-dan azaltmaqla çıxma da 3 mərhələdə yerinə yetirilir:

$$10 - 4 = 6,$$

$$3 + 6 = 9,$$

$$13 - 4 = 9.$$

Bu iki strategiyanın əsas fərqi ondadır ki, 10-a qədər azaltmada çıxılan, 10-dan azaltmada isə azalan hissələrə ayrıılır. Strategiyaların tətbiqi müəllimin seçimindən asılıdır.

Mövzuya yönəltmə. Müəllim 10 ədədinin xüsusiyyətləri ilə bağlı bəzi suallar verə bilər:


– 10 ədədi biza nəyi xatırladır? (10 barmağımız var, bəzi əşyalar on-on yiylir ki, saymaq asan olsun).

Toplamada 10-a tamamlamadan necə istifadə edilir?

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığı əyani şəkildə yerinə yetirmək daha məqsədə uyğundur. Belə ki, müəllim 11 şagirdi ayağa qaldırır. Əvvəlcə 1 şagirdə, sonra isə 2 şagirdə oturmağı tapşırır. Bu zaman ayaq üstə qalan şagirdlərin sayının necə dəyişdiyi müzakirə edilir.

ÖYRƏNMƏ Müəllim materialı izah etdikdən sonra praktik iş təşkil edə bilər. O, lövhə qarşısına 3 şagird çağırır. 10-a qədər azaltmaqla çıxmanın hər mərhələsini 1 şagird icra edir. Müəllim misal söyləyir,

şagirdlərdən biri çıxılanı ədəd üçlüyünə ayırrı. Bu zaman diqqət edilməlidir ki, şagird ədədi hissələrinə düzgün ayırsın. İkinci şagird 10-a qədər azaltmaq üçün misal yazır. Üçüncü şagird isə 10-dan ədəd üçlüyünün digər hissəsini çıxıb fərqi yazır. Müəllim geri saymaqla cavabı yoxlaya bilər. Müəllim ehtiyac bilərsə, 10-dan azaltma strategiyasını da izah edə bilər.




$$15 - 6 = 4 + 5.$$

10 6 5

BƏLƏDÇİ Tapşırıqda misal və onluq kart verilmişdir. Şagirdlər misala əsasən çıxılanı ədəd üçlüyünə ayırmalı və 10-a qədər azaltmaqla fərqi tapmalıdırılar.

Eyni misalları 10-dan azaltma strategiyası ilə belə həll etmək olar.



$$14 - 6 = 4 + 4.$$

10 6 4

MÜSTƏQİL İŞ 1-3 tapşırıqları 10-a qədər azaltmaqla çıxma strategiyasının möhkəmləndirilməsinə xidmət edir.

4. Tapşırıq məchulun tapılmasına həsr olunur. Bu tapşırıq əvvəlki dərslərdə öyrədilmiş strategiyaları da əhatə edir.

MƏSƏLƏ HƏLLİ 5. Məsələdə 10-a qədər azaltmaqla həll olunmuş misallardakı səhv'ləri aşkar etmək tələb olunur. Soldakı misallar doğrudur, ortadakı və sağdakı misallarda isə səhv'lər var.

6. Məsələdə musiqi dərnəyinə gedən şagirdlərin sayını müəyyən etmək tələb olunur.

Cəlbetmə. Müəllim şagirdlərə müxtəlif suallarla müraciət edə bilər:

– Neçə nəfər idmana gedir? Neçə nəfər musiqi dərnəyinə gedir? Neçə nəfər rəsm dərnəyində məşğul olur? və s.

Məsələyə uyğun situasiyalar yaradılır; məsələn, idмана və rəsm dərnəyinə gedən şagirdlər lövhə qarşısına çıxırlar. Uşaqlar dərnəklər üzrə ayrı qruplarda yiğilir və sınıfə bu iki qrup arasındaki fərqə aid suallar verir; məsələn:

– Idмана gedən uşaqların sayı musiqi dərnəyinə gedənlərdən neçə nəfər çoxdur?

Sonra isə eyni fikir tərsinə soruşular:

– Musiqi dərnəyinə gedən şagirdlərin sayı idманa gedənlərdən neçə nəfər azdır?

Məsələnin qısa yazılışı:

- Şahmat dərnəyinə gedən – 11 şagird.
- Musiqi dərnəyinə gedən – 6 nəfər azdır.
- Musiqi dərnəyinə gedənlər – ? şagird.

Məsələnin həlli:

- Musiqi dərnəyinə gedən şagirdlərin sayını tapmaq üçün misal yazılır: $11 - 6 = 5$.

Cavab: 5 şagird.

Müzakirə. Cavabı məsələnin şartını tərsinə qoymaqla yoxlamaq olar: Şahmat dərnəyinə gedənlər musiqi dərnəyinə gedənlərdən 6 nəfər çoxdur. Neçə nəfər musiqi dərnəyinə gedir?

7. Məsələ məchullu misal yazmaqla həll edilir:

$$14 - \blacksquare = 7.$$

9. Elxanın söylədiyi ədədi bilərək Aynurun söylədiyi ədədi tapmaq tələb olunur.

Məsələnin həlli:

- Elxanın söylədiyi ədəd 15-dir.
- Kimin söylədiyi ədədin böyük, kimin söylədiyinin kiçik olduğu müəyyən edilir.

Elxanın söylədiyi ədəd Aynurun söylədiyi ədəddən 7 vahid böyükdür. Buna görə də Aynurun söylədiyi ədədi tapmaq üçün 15-dən 7 çıxməq lazımdır: $15 - 7 = 8$.

Cavab: Aynurun söylədiyi ədəd 8-dir.

Müzakirə. Cavabı yoxlamaq üçün Elxanın söylədiyi ədəddən Aynurun söylədiyi ədəd çıxılır: $15 - 8 = 7$.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Məsələ və misalların həllində 10-a qədər azaltmaqla çıxma strategiyasından istifadə edir.	Müşahidə, məsələ həlli, misallar, şifahi sual-cavab	Əşyalar, dərslik, İD
Məsələni həll etmək üçün toplama, yaxud çıxma əməllərinin hansından istifadə edəcəyini müəyyən edir.	Məsələ həlli	Dərslik, İD
Çıxmaya dair verilmiş misalları həll edir.	Müşahidə, tapşırıq, misallar	Dərslik, İD
Fərqi hesablayarkən 10-a qədər azaltma strategiyasından istifadə edir.	Tapşırıq, misal, məsələ həlli	Dərslik, İD,
Məsələ və misalların həllində məchulu tapmaq üçün toplama və çıxmanın əlaqəsindən istifadə edir.	Məsələ həlli, misal, tapşırıq	Dərslik, İD

Məsələ həlli dərsi

- Dərslik: səh. 29
- İş dəftəri: səh. 27

Müəllimin nəzərinə! Əvvəlki iki mövzuda şagirdlər 20 dairəsində çıxma əməlini öyrəndilər. I sinifdə ikirəqəmli ədədlərin çıxılmasına toxunulmur. Bu mövzü 100 dairəsində ikirəqəmli ədədlərin çıxılmasında öyrəniləcəkdir.


Təcrübə göstərir ki, I sinif şagirdlərinin ən çox çətinlik çəkdikləri bacarıqlardan biri 20 dairəsində çıxmışdır. Bu, sonradan daha mürəkkəb bacarıqların əsasını təşkil etdiyi üçün ilkin mərhələdə bu bacarıqların formalasdırılmışına xüsusi diqqət yetirilməlidir. Müəllim müxtəlif tapşırıqlar vasitəsilə şagirdlərin zəif cəhətlərini müəyyən edir.

Çıxmaya dair məsələ həll edərkən ilk növbədə şagirdlərin məsələni tam təsəvvür etmələrinə çalışmaq lazımdır. Bunun üçün rollu oyunlardan da istifadə etmək olar. Belə oyunlarda bir neçə şagird məsələnin subyekti rolunda iştirak edə bilər.

Şagirdlərə məsələnin şərtini şifahi şərh etmək də tapşırıla bilər. Bu onlarda oxuyub-anlama, eşidib-anlama bacarıqlarının, həmçinin şifahi nitqin inkişaf etdirilməsi üçün çox əhəmiyyətlidir.

Dərsin məzmunu. Dərsdə şagirdlərdə 20 dairəsində çıxma bacarıqlarını daha da təkmilləşdirmək nəzərdə tutulur. Onlar 1-ci yarımlıdə “azaltmaq”, “ayırmaq”, “üstündən götürmək”, “fərq”, “qaldı” və s. sözləri ilə verilmiş məsələləri çıxma əməlinin köməyi ilə həll etmişlər. İndiki mərhələdə isə şagirdlərdə “dənə az” və “dənə çox” sözləri ilə verilmiş məsələlərdə toplama, yaxud çıxma əməlini düzgün tətbiq etmək və daha böyük ədədlərin çıxılması bacarıqları formalasdırılır.

Mövzuya yönəltmə. Cütlərlə oyun. Cütlərə belə bir sxem verilir.



Hər oyunçu bir yol seçir: I oyunçu mavi, II isə yaşıl ox üzrə hərəkət edir. Hər növbəti xanada çıxma əməlinin nəticəsi yazılmalıdır. Kəsişən qırmızı xanalarda isə eyni ədədlər (10 və 2) olmalıdır. Qırmızı xanalarda eyni ədədlər olmadıqda oyunçular kimin səhv etdiyini tapmalıdırlar. Nəticəsi düzgün olan şagird qalib olur. Hər iki oyunçu düzgün cavabı taparsa, oyun heç-heçə

ye Kunlaşır. Oyunu daha uzun yol ilə və oyunçuların sayını artırmaqla da keçirmək olar.

1. Məsələyə əsasən avtobusda qalan sərnişinlərin sayını tapmaq lazımdır.

Müəllim rollu oyun təşkil edə bilər. Belə ki, lövhənin qarşısına bir neçə stul qoyulur. Sayın 10-dan çox olmasına fikir vermək lazımdır. Hər stulda bir şagird əyləşir. Sonra şagirdlərdən bir neçəsi “avtobusdan düşmək” üçün stuldan durub öz yerlərinə keçir. Müəllim avtobusda neçə sərnişin qaldığını soruşur. Məsələnin cavabını müxtəlif çıxma strategiyalarından istifadə etməklə yoxlamaq olar.

Diferensial təlim

Dəstək. Məsələ onluq çərçivə vasitəsilə həll edilir.

Dərinlaşdırma. Müəllim məsələni bir neçə mərhələdə davam etdirə bilər. Məsələn, Avtobusda 13 sərnişin var idi. Növbəti dayanacaqda əvvəl 5, sonra isə 2 nəfər düşdü. Sonuncu dayanacaqda sərnişinlər düşdükdən sonra avtobusda neçə sərnişin qaldı?

2. Məsələyə əsasən qutudan kənarda qalan karandaşların sayını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim 6 karandaş yerləşən boş qutu götürür. O, şagirdlərdən birinə 9 karandaşı qutuya yiğməyi tapşırır. Qalan karandaşların sayı müəyyən olunur və uyğun misal yazılır.

Məsələnin qısa şərti yazılır:

- Masada var idi – 12 karandaş.
- Qutuya yiğildi – 8 karandaş.
- Yerdə qaldı – ? karandaş.

Çətinlik çəkən şagirdlər məsələni onluq çərçivələrdə təsvir edə bilər.

Məsələnin həlli:

- Masanın üstündəki karandaşlar sayılır.
- Qutunun neçə karandaş tutduğu müəyyən edilir.
- Qalan karandaşları tapmaq üçün misal yazılır:

$$12 - 8 = 4.$$

Cavab: 4 karandaş qaldı.

Müzakirə. Məsələni müxtəlif üsullarla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Cavabı yoxlamaq üçün qutuya yiğilan karandaşların sayı ilə artıq qalan karandaşların sayını toplamaq olar.

3. Məsələdə qarışq düşən alma səbətlərini tapmaq lazımdır. Bu zaman “dənə az” anlayışından düzgün istifadə edilməlidir: “dənə az”, “dənə çox” anlayışlarının fərqi bildirdiyi xatırlana bilər. Sonra isə kimdə çox, kimdə isə az alma olduğu müəyyən edilir.

Cəlbetmə. Müəllim 2 şagirdi lövhə qarşısına çağırır. Hər şagirdə bir neçə düymə (müxtəlif manipulyativlər) verir və soruşur:

- Muraddakı düymələr Könülüdəki düymələrindən neçə dənə çoxdur? Bəs, Könülün düymələri Muradda olan düymələrdən neçə dənə azdır?

3 dənə çox

3 dənə az

Məsələnin qısa şərti yazılır:

- Aynurda var – 11 alma.
- Elxanın almaları – Səbinədən 5 dənə azdır.
- Samirdə var – ? alma.

Məsələnin həlli:

- Aynurun səbəti müəyyən edilir.
- Bu sayı (11 alma) uyğun səbət sağdan birinci və ya soldan üçüncüdür.
- Elxanın almalarının sayı üçün uyğun misal yazılır:
 $11 - 5 = 6$.

Cavab: Elxanın 6 alması var. Aynurun alma səbəti sağdan birinci, Elxanın alma səbəti isə soldan birincidir.

Müzakirə. Məsələni müxtəlif üsullarla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Məsələnin cavabını uyğun sayda dairələr çəkib qarşılaşdırmaqla yoxlamaq olar.

4. Məsələdə bayram yumurtaları uşaqlara verildikdən sonra qalan yumurtaların sayını tapmaq tələb olunur.

Cəlbətmə. Müəllim oxşar situasiyani sinifdə yarada bilər. Belə ki, dərs Novruz bayramına yaxın zamana təsadüf etdiyindən o, sınıf bir neçə rəngli yumurta gətirməklə məsələni səhnələşdirə bilər.

Məsələnin qısa şərti yazılır:

- Var idi – 14 yumurta.
- Qaldı – 6 yumurta.
- Verildi – ? yumurta.

Məsələnin həlli:

- Məchhulu olan misal yazmaqla məsələ həll edilir:
 $6 + \square = 14; 14 - \square = 6; 14 - 6 = 8$.

Cavab: 8 uşağa yumurta verildi.

Müzakirə. Cavabı uyğun ədədlər arasında əlaqəni göstərən misallarla yoxlamaq olar:

$$6 + 8 = 14; 14 - 8 = 6.$$

5. Məsələdə Səbinənin oxuduğu nağıl kitablarının sayını tapmaq tələb olunur. Məsələ əvvəlki məsələyə oxşar olsa da, fərqli strategiyalarla (geriyə sayma, onluq çərçivə, misal yazma və s.) həll edilə bilər.

6. Məsələdə Samirin oyunaq maşınlarının sayını tapmaq tələb olunur.

Müəllimin nəzərinə! “Dənə az” və “dənə çox” ifadələrinin işləndiyi məsələlərin həlli zamanı məsələnin

şərtindən asılı olaraq toplama, yaxud çıxmadan istifadə olunur. Bu, $a - b = c$ ifadəsində azalanın, yaxud çıxılanın tapılması məsələsi ilə eynidir. Yazılan ifadədə a ədədi b -dən c qədər çox, b isə a -dan c qədər azdır. Bunun üçün əvvəlcə nəyin az və ya nəyin çox olduğunu müəyyən etmək lazımdır. Belə ki, şagirdlər axtarılan ədədin az və ya çox olduğunu müəyyən etməklə toplama və ya çıxmadan istifadə edəcəklərinə daha asan qərar verə biləcəklər.

Cəlbətmə. Sinfə suallar verilə bilər:

- *Elxanda nə qədər maşın var? Kimdə maşın daha çoxdur? Kimdə azdır?*


Məsələnin qısa şərtini belə yazmaq olar:

- Elxanda var – 13 maşın. Bu, Samirin maşınlarından 4 ədəd çoxdur.

- Samirdə var – ? maşın.

Məsələnin həlli:

- Məsələ müxtəlif cür modelləşdirilə bilər:



Elxan


Samir

- Uyğun misal yazılır: $13 - 4 = 9$.

Cavab: Samirin 9 oyunaq maşını var.

Müzakirə. Samirin oyunaq maşınlarını ilə Elxanın oyunaq maşınlarının sayı müqayisə edilir. Nə qədər çox və ya az olduğu göstərilir.

Layihə. Şagirdlər A4 vərəqlərdə fərqli sayıda Novruz şirniyyatlarının şəklini çəkirlər. “Dənə az”, “dənə çox” sözlərindən istifadə etməklə cümlələr qurur və uyğun misallar yazılırlar; məsələn:



- Şəkarburaya paxlavadan 2 dənə çoxdur: $7 - 5 = 2$.

- Qoğal şəkarburadan 3 dənə azdır: $4 + 3 = 7$.

Mövzu 37

Toplama və çıxmanın əlaqəsi

- Dərslik: səh. 30
- İş dəftəri: səh. 29

Təlim məqsədləri

- Çıxma əməli üçün əlaqəli toplama əməllərindən istifadə edir (1.2.6).
- Ədəd üçlüğündə ədədlər arasında əlaqəni toplama və çıxma vasitəsilə təsvir edir (1.2.6).
- Toplama və çıxmanın verilmiş iki komponentinə görə üçüncü məchul komponenti tapır (2.1.4).
- İfadələrin bərabərliyini tarazlıq kimi təsvir edir (2.1.4).
- Məsələlərdə erkən cəbrin elementləri ilə tanış olur (2.1.4).
- "Ədəd tərəzisi"nin gözlərini bərabərləşdirmək üçün məchulu olan misallar yazır və həll edir (2.2.2).

Köməkçi vasitələr: say çöpləri, birləşən kublar, rəngli karandaşlar, ədəd kartları

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Qırmızı və ağ güllerin sayının tapılması.
- Öyrənmə.** Toplama və çıxmanın əlaqəsinə aid 4 misalın yazılması.
- Bələdçi.** Dairələrin sayına əsasən toplama və çıxmanın əlaqəsinə aid misalların yazılması.
- Müstəqil iş.** Dərslik: tap. №1-3. İD: tap. №1-5.
- Öyrənmə materialı.** Tərəzinin gözlərinin bərabər ləşdirilməsi.
- Müstəqil iş.** Dərslik: tap. №4. İD: tap. №6.
- Məsələ həlli.** Dərslik: tap. №5-7. İD: tap. №8-10.
- Oyun.** "Ədəd üçlüğünü tamamla".
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlərin I yarımeldə öyrəndikləri toplama və çıxma arasında əlaqə 20 dairəsində ədədlər üçün genişləndirilir. Düz və tərs məsələlər bu əlaqəni daha dərindən anlamağa kömək edir. Toplama və çıxmanın əlaqəsi "riyazi tərəzi" də modeləşdirilir.

Müəllimin nəzərinə! Şagirdlər I yarımeldə ədəd üçlüyündəki ədədlər arasında toplama və çıxma əlaqələrini öyrənmişlər. Onlarda 20 dairəsində toplama və çıxma bacarıqlarını daha da təkmilləşdirmək üçün tam-hissə modelindən istifadə etmək faydalıdır. Bu məqsədlə toplama və çıxma əlaqəsi olan üç ədəddən ikisi verildiyi halda üçünün tapılmasına dair müxtəlif məsələlər həll oluna bilər. Mövzuda təqdim olunan tərəzi verilmiş iki ədədə əsasən üçüncü ədədin tapılmasını modelləşdirməyə yardım edir.

Mövzuya yönəltmə. Müəllim əlində 12 karandaş tutub sınıfə müraciət edir:

– Bu karandaşlar Anar və Lalənindir. Əgər karandaşlardan 4-ü Anarındırsa, neçəsi Lalənin olar? Neçə karandaş Lalənin olsa, Anarın 7 karandaşı olar? və s.

Texniki imkanı olan siniflərdə belə bir interaktiv oyundan istifadə etmək olar:

https://www.mathplayground.com/number_bonds_2_0.html

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda güllerin ümumi sayıni bilərək mümkün variantları araşdırmaq tələb olunur. Tapşırığı mövzuya yönəltmə üçün tövsiyə olunan nümunə üzərində də qurmaq olar. Məsələn, belə suallar verilə bilər:

– 14 karandaşdan neçəsi Anarın, neçəsi Lalənin ola bilər? Hər birinin neçə karandaşı olarsa, onların sayı bərabər olar? Sualı bir qədər də mürəkkəbləşdirmək olar: Anarın neçə karandaşı olarsa, Laləninkindən 2 dənə çox olar?

ÖYRƏNMƏ Şagirdlər ədəd üçlüğünə dair məlumatlarını 20 dairəsi üçün genişləndirirlər. Ayrıca olaraq ədəd üçlüğündə tam və hissələr arasındaki əlaqələri toplama və çıxma ilə müəyyənləşdirirlər.

BƏLƏDÇİ Tapşırıqda hər tam və onun iki hissəsinə dair 4 misal yazmaq tələb olunur.

MÜSTƏQİL İŞ 1. Şagirdlərin "Bələdçi" rubrikasında həll etdikləri misallara uyğundur.

2. Şagirdlər boş xanaların ədədləri müəyyən etməlidirlər. Bunun üçün toplama və çıxmanın qarşılıqlı əlaqəsindən istifadə edilir.

3. Verilən ədədlər içərisində ədəd üçlüyü əmələ gətirən 3 ədəd seçilir. Bu tapşırığı həll etmək üçün şagirdlər 20 dairəsində toplama və çıxmayı yaxşı bilməlidirlər. Tapşırığın həlli zamanı müəllim şagirdlərin 20 dairəsində hesablama aparmaq bacarıqlarını da yoxlaya bilər.

Diferensial təlim


Dəstək. Müəllim 20 dairəsində toplama ilə bağlı bir neçə riyazi ifadə yazılmış vərəqləri masanın üstünə üzüaşağı düzür. Şagird vərəqi çəkir, toplama və çıxmanın qarşılıqlı əlaqəsinə aid əlavə 3 misal da yazır.

Dərinləşdirmə: Müəllim 20 dairəsində iki ədəd yazılmış bir neçə vərəqi masanın üstünə üzüaşağı düzür. Şagird vərəqlərdən birini çəkir. Büyük ədədi tam, kiçik ədədi isə onun hissələrindən biri kimi qəbul edib toplama və çıxmanın qarşılıqlı əlaqəsinə aid 4 misal yazır.

Öyrənmə materialı. Tərəzi ilk baxışda kütlə ilə əlaqəli görünə bilər. "Ölçmə" bölməsində kütləni ölçmək üçün tərəzidən istifadəyə dair tapşırıqlar nəzərdə tutulur. Bu dərsdə isə tərəzi şagirdlərdə "bərabərlik" anlayışını formalasdırmağa xidmət edir. Ona görə də belə tərəzi şərti olaraq "riyazi tərəzi" adlandırılır. Tarazlıqda olmayan "riyazi tərəzi"nin sağ və sol gözlərində kublar təsvir olunur. Sağ və sol gözləri bərabərləşdirmək üçün neçə kub əlavə etmək, yaxud

götürmək lazımdır? Yəni tapşırıqlarda ədəd üçlüyünü tamamlamaq tələb olunur. Bu – ilkin cəbrdir. Bəzən şagirdlər toplama və çıxma əməllərində məchulun tapılmasında çətinlik çəkir. Tərəzi modeli bunun üçün çox səmərəli üsuldur.

4. Şəklə əsasən boş xanalara uyğun ədədləri müəyyən etmək lazımdır. Tərəziyə aid tapşırıqları həll edərkən ilkin olaraq tərəzinin sağ və sol gözlərindəki kubların sayı tapılır və tərəzinin uyğun gözünün altında yazılır. Məsələn, birinci tərəzinin sol gözündə 12, sağ gözündə isə 5 kub olduğundan həmin ədədlər onların altında yazılır. Sonra isə bərabərliyi təmin etmək üçün sağ, yaxud sol gözünə əlavə olunacaq, yaxud çıxılacaq ədəd tapılır.



Məsələ Həlli 5. Tapşırıq lövhədə yazılmışla da yerinə yetirilə bilər.

6. Məsələdə Lalənin dərdiyi çəçəklərin sayını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim 8 qırmızı və 4 göy kub götürüb şagirdlərə sual verir:

– Neçə qırmızı, neçə göy kub var? Kubların ümumi sayını neçə tapa bilərik?

Məsələnin qısa şərti:

- Aynurə verdi – 7 çicək.

- Güldana qoydu – 9 çicək.

- Əvvəl cəmi var idi – ? çicək.

Məsələnin həlli:

Məsələ 2 üsulla həll oluna bilər:

I üsul. Misal yazımaqla: $7 + 9 = 16$.

II üsul. Məsələni qırmızı və göy kublarla modelləşdirib birgə sayımaqla.

Cavab: 16 çicək.

Müzakirə. Məsələni fərqli üsullarla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Məsələ 10-luq kart, geri sayma və s. üsullarla da həll oluna bilər. Cavabın doğruluğunu yoxlamaq üçün Aynurə verilən güllərin sayını tapmaq olar: $16 - 9 = 7$.

7. Məsələdə satıcıının hesabladığı ədədin düzgünlünü yoxlamaq tələb olunur.

Cəlbetmə. Bu tapşırığı sınıfda rollu oyun şəklində həll etmək daha məqsədə uyğundur. Şagirdlərdən biri “satıcı”, digəri isə “alıcı” olur. Çay qutusunu isə dəftərlə əvəz etmək olar.

Məsələnin həlli:

- Məsələni həll etmək üçün adı qayda ilə misal yazıb cavabı yoxlamaq olar: $15 - 7 = 8$.

Digər üsüldən da istifadə edilə bilər. Bunun üçün satıcıının cavabı yoxlanılır: $9 + 7 = 16$. Deməli, satıcıının cavabı doğru deyil. Düzgün cavabı tapmaq üçün düz məsələ həll olunur. İkinci yanaşma ilə birincinin fərqi ondadır ki, ikinci dəvətəcə satıcıının cavabının doğruluğu yoxlanılır. Əgər doğrudursa, o zaman məsələni həll etməyə ehtiyac qalmır.

Layihə. Dərslikdə verilmiş oyun evə verilə bilər. Evdə valideyn, yaxud böyük bacı-qardaşla oyunun nəticəsi təqdim edilir.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Çıxma əməli ilə əlaqəli toplama əməlini yazır.	Tapşırıq, məsələ həlli, misal	Məktəb ləvazimatları, müxtəlif əşyalar, dərslik, İD
Ədəd üçlüyündə toplama və çıxmaya dair 4 misal yazır.	Tapşırıq, məsələ həlli, müşahidə	İş vərəqləri, dərslik, İD
Toplama və çıxma əməlində məchul komponenti tapır.	Tapşırıq, müşahidə,	Məktəb ləvazimatları, müxtəlif əşyalar, ədəd oxu, dərslik, İD
Bərabərliyin sağ və sol tərəflərini tərəzinin gözləri arasında tarazlıq kimi modelləşdirir.	Müşahidə, məsələ həlli, tapşırıq	Birləşən kublar, dərslik, İD
Tərəzinin gözlərini tarazlaşdırmaq üçün lazım olan kubların sayını məchulu olan ifadələr yazmaqla tapır.	Məsələ həlli, müşahidə, tapşırıq	Birləşən kublar, dərslik, İD

İkiaddımlı məsələlər

- Dərslik: səh. 33
- İş dəftəri: səh. 32

Müəllimin nəzərinə! İkiaddımlı məsələlərdə əsas məqsəd toplama və çıxma ilə bağlı məsələlərin iki mərhələdə – iki addımda həll edilməsidir. Bu məsələlər nisbətən mürəkkəbdir. Dərslikdə “ikiad-

dımlı məsələlər” başlığı ilə verilmiş məsələlərdə toplama və çıxmanın müxtəlif kombinasiyalarından istifadə edilmişdir. 20 dairəsində ikiaddımlı məsələlərin hər addımı toplama, yaxud çıxmaya aiddir. Bu addımlar aşağıdakı növlərə ayılır:

• Toplamaya aid: a) cəmin tapılması; b) məchul 2-ci toplananın tapılması; c) məchul 1-ci toplanın tapılması.

• Çıxmaya aid: a) fərquin tapılması; b) məchul çıxılanın tapılması; c) məchul azalanın tapılması.

Hər bir addımda toplama və çıxmanın yuxarıdakı komponentlərindən birinin tapılması tələb olunur.


“Dənə çox”, “dənə az” sözləri ilə verilmiş məsələlər isə daha mürəkkəb məsələlərdir. Bu növ məsələləri həll edərkən şagirdlərdən müəyyən təcrübə tələb olunur: toplama (azalanın tapılması), yaxud çıxma əməlinin (çıxılanın tapılması) düzgün tətbiq edilməsi üçün məsələ yaxşı dərk olunmalıdır. Dərslikdəki məsələlərdə addımları daha asan anlamaq üçün hər bir addım ayrıca sual kimi ayrılmışdır.

İkiaddımlı məsələlərdə məchulun tapılması üçün məhculla verilənlər arasında əlaqə aydın təsəvvür olunmalıdır. Bunun üçün müəllim konkret əşyaldan (kublar, düymələr və s.), yaxud təsviri modellərdən (sxem, bar-model, şəkil və s.) istifadə edə bilər. Bu, məchulun tapılması üçün toplama, yaxud çıxma əməllərinin hansından istifadə ediləcəyi qərarını verməkdə şagirdə çox yardım etmiş olur.

Dərsin məzmunu. İndiyə kimi şagirdlər 20 dairəsində çıxmaya aid müxtəlif məsələlər həll etmişlər. Dərsdə müxtəlif situasiyalı ikiaddımlı məsələlər həll ediləcəkdir. Bu zaman məsələnin birinci addımdında alınan cavab ikinci addım üçün istifadə edilir. İkiaddımlı məsələlərin ən sadə səviyyəsi cəmin, yaxud fərqlin tapılmasıdır. Dərslikdə verilmiş ikiaddımlı məsələlərdə hər bir addımda cəmin, yaxud fərqlin tapılması tələb olunur. Yuxarı siniflərdə isə daha mürəkkəb səviyyəli məsələlər veriləcəkdir.

Mövzuya yönəltmə. “Neçə düymə oldu” oyunu. Müəllim masaya 20-yə qədər düymə (say çöpləri, kublar və s.) düzür. Masaya ədəd və qarşısında toplama, yaxud çıxma yazılmış kartlar düzür.

+ 5	- 4
- 3	+ 3
+ 2	- 1



İki şagird “robot” seçilir və lövhənin yanına çıxırlar. Hər robot masadan bir vərəq və 5 düymə götürür. Vərəqləri hamının görəcəyi şəkildə qarşısına tutur, düymələri isə ovçunda saxlayır. Lövhə qarşısına bir şagird – oyunçu dəvət olunur. Oyunçu masadan ovçuna 10 düymə yiğib əvvəlcə 1-ci robota yaxınlaşır. Robotun vərəqində yazılmış əməli icra edir. Məsələn, “-5” yazılıbsa, robota 5 düymə verir. Robot soruşur: “Neçə düymən qaldı?” Oyunçu əlində qalan düymələrə baxmadan, cavabı şifahi deməlidir. Cavab: “5 düymə”. Sonra 2-ci robota yaxınlaşır. Yenə uyğun əməli yerinə yetirir. Məsələn, robotun vərəqində “+ 2” yazılıbsa, robotdan 2 düymə alır.

Robot soruşur: “Neçə düymən oldu?” Oyunçu əlindəki düymələrə baxmadan, cavabı şifahi deməlidir: “7 düymə”.

Sonda oyunçu əlindəki düymələri sayı. Əgər söylədiyi ədədlə əlindəki düymələrin sayı eynidirsə, oyunçu 1 xal qazanır. Sonra digər oyunçu dəvət olunur. Oyunda məqsəd ikiaddımlı məsələlərin mahiyyətini izah etməkdir. Dərslikdə verilmiş nümunə izah olunur. Hər addımda toplama və çıxmaya aid misal həll olunduğu nümayiş etdirilir.

1. Məsələdə 1-ci dayanacaqda avtobusa sərnişinlər mindikdən sonra neçə sərnişinin olduğunu və 2-ci dayanacaqda sərnişinlər düşdükdən sonra neçə sərnişinin qaldığını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim belə bir rollu oyun təşkil edə bilər: lövhənin qarşısına 6 stul qoyulur (bu, avtobusdakı oturacaqlardır). Stullardan beşində şagirdlər əyləşir. Sonra şagirdlərdən 3-ü “avtobusdan düşmək” üçün oturacaqdan durub öz partasında əyləşir. Müəllim neçə “sərnişin” qaldığını soruşur. Sonra 2 şagird “avtobusa minir” və stullarda əyləşir. Müəllim neçə “sərnişin” olduğunu soruşur.

Məsələnin qısa şərti yazılır:

- Var idi – 11 sərnişin.
- Mindi – 3 sərnişin.
- Oldu – ? sərnişin.
- Düşdü – 6 sərnişin.
- Qaldı – ? sərnişin.

Məsələni sxemlə belə təsvir etmək olar:

●	●	●	●	●	●	●						
●	●	●	●	●								



Məsələnin həlli:

- 1-ci dayanacaqdan sonra avtobusda neçə sərnişin olduğunu tapmaq üçün misal yazılır: $11 + 3 = 14$.
- 2-ci dayanacaqdan sonra avtobusda neçə sərnişin qaldığını tapmaq üçün misal yazılır: $14 - 6 = 8$.

●	●	●	●	●	●	●	X	X	X	X	X	X
●	●	●	●	●	X	X						

Cavab: Avtobusda 8 sərnişin qaldı.

Müzakirə. Məsələni fərqli üsullarla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Məsələni tərsinə həll etməklə cavabı yoxlamaq olar.

Digər məsələlər də eyni qayda ilə həll edilə bilər.

Müəllimin nəzərinə! Məsələlər bir çoxluğun elementlərinin artırılması və azaldılması üzərində qurulmuşdur. Bu tip məsələlər çətinlik dərəcəsinə görə daha sadədir. İki müxtəlif çoxluğun birgə sayılması, yaxud bir çoxluğun iki fərqli altçoxluqlara ayrılmasına aid məsələlər isə nisbətən çətin olduğundan sonra baxılacaqdır.

2-3. Məsələlər addımlar üzrə yerinə yetirilir.

Ümumiləşdirici dərs

- Dərslik: səh. 34
 - İş dəftəri: səh.33

Dərsin məzmunu. Ümumiləşdirici dərsin əsas məqsədi şagirdlərin çıxma bölməsi üzrə qazandıqları bilik və bacarıqları bir daha yoxlamaq və onların zəif cəhətlərini aşkar etməkdən ibarətdir. Bu məqsədlə bölmədə öyrənilmiş anlayışlar ümumiləşdirilir və bir-biri ilə əlaqələndirilərək daha da möhkəmləndirilir. Burada ədədlərin çıxılması, toplama və çıxmanın əlaqələndirmək bacarıqları, “dənə az” və “dənə çox” anlayışları ilə məsələ həlli bacarıqları formalaşdırılır. Məchul azaalan, çıxılan və toplananın tapılması bacarıqları inkişaf etdirilir. Dərsdə şagirdlər çıxma bölməsini əhatə edən müxtalif təpsirşirqləri yerinə yetirirlər.

Müəllimin nəzərinə! Müəllim şagirdlərin hansı mövzuları zəif bildiyini müəyyən etmək üçün ümumi sorğu keçirə bilər. Bunun üçün müəyyən tapşırıqlardan, yaxud sual-cavabdan istifadə oluna bilər. Adətən, şagirdlər 20 dairəsində çıxmaya aid misal və məsələlərin həllində çətinlik çəkirlər. Əsas çətinliklər məchul komponentin tapılması, "dənə az" və "dənə çox" anlayışı ilə verilmiş məsələlərin həlli ilə bağlıdır.

Bu sözler iki ədəd arasındaki fərqi bildirdiyi üçün, bu tip məsələlərdə azalan, yaxud çıxılanı tapmaq tələb olunur. Bunun üçün şagirdlər məsələ şərtini aydın dərk etməli və məchulu olan uyğun ifadəni yazmalıdır. Dərsdə hər bir tapşırıq əvvəlcə, şagirdlər tərəfindən müstəqil yerinə yetirilməli, sonra isə siniflə birlikdə müzakirə edilməlidir. Səhv'lərlə işin təşkilinə xüsusi diqqət verilməlidir. Hər hansı tapşırığın yerinə yetirilməsində çətinlik çəkən şagirdlərə müəllim istiqamətləndirici suallarla yardım edə bilər.

Bölmə üzrə təkrarlanan anlayışlar: 10-a qədər azaltma, 10-a qədər azaltmaqla fərqi tapmaq, dənə az, dənə çox, məchul azalan, məchul çıxılan, məchul toplanan, “riyazi tərəzi”nin gözlərinin bərabərləşdirilməsi

Mövzuya yöneltmə. Bölmə üzrə öyrənilən və istifadə edilən sözlər müəllim tərəfindən şagirdlərə xatırladılır. Hər anlayış səsləndikcə şagirdlər onun məzmununu nümunələrlə şərh edir. Müəllim dərslikdə uyğun mövzuları vərəqləyərək şagirdlərə bu anlayışları bir daha xatırlada bilər.

Cıxmaya dair videomaterial nümayis etdirilir:

<https://youtu.be/1shOsiXCvJM>

Müxtəlif interaktiv tapşırıqları da yerinə yetirmək olar:
<https://toytheater.com/subtraction-sumo/>
https://www.mathplayground.com/puzzle_pics_subtraction_facts_to_20.html

TAPSIRIQLARIN HƏLLİ

2-ci tapşırıqda verilmiş ədəd üçlüğünə əsasən toplama və çıxmanın əlaqəsinə aid misallar yazılır.

3. Tərəzinin gözlərini bərabərləşdirmək üçün neçə kub əlavə etmək və ya götürmək lazımlığı olduğunu müəyyən etmək tələb olunur.

Tərəzinin gözləri tarazlıqda deyilsə, onu 2 üsulla bərabərləşdirmək mümkün olduğunu şagirdlər artıq öyrənmişlər: 1) kub əlavə etməklə; 2) kub götürməklə. Şagirdlər toplama və çıxmanın əlaqəsi mövzusunda bu təsvirlərlə tanış olublar. Verilən təsvirə əsasən məchulu olan misallar yazılır. Hər misal yazıldıqdan sonra məchul tapılır. Məchulun nəyi ifadə etdiyi sorusulur.

4. Məsələdə masa arxasında neçə nəfərin əyləşdiyi sorusulur.

Cəlbetmə. Müəllim sinifdə lövhə qarşısına bir neçə stul düzəmkələ real situasiya yarada bilər.

Məsələnin qısa şərti yazılır:

- Düzülmüşdü – 12 stul.
 - Boş qaldı – 3 stul.
 - Əvləsmişdilər – ? stulda.


Masalanin halli:

- Masa arkasında neçə nəfərin əyləşdiyini müəyyən etmək üçün machulu olan misal væzir: $12 - \boxed{?} = 3$


Machul çıxılan tanımlı: $12 - 3 = 9$

Cavab: Masa arkasında 9 naşar aylasmışdı

Müzakirə. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Cavabı yoxlamaq üçün müvafiq şəxəm cəkmək olar:



5. Məsələdə Səbinənin neçə göbələk yiğdiğini tapmaq tələb olunur. Məsələ sxematik həll oluna bilər.



Məsələni həll etmək üçün artıq dairələrin üzərindən xətt çəkilir və qalan dairələr sayılır: $12 - 4 = 8$.

5. Məsələdə səbətdə qalan yumurtaların sayını tapmaq tələb olunur.

Məsələ iki addımda həll edilər bilər: 1) $17 - 4 =$

$$2) 13 - 5 = 8.$$

Məsələni fər

müzakirə edilir. Məsələn, şagirdlər əvvəlcə boş yerlərin ümumi sayını tapa bilirlər. Sonra isə səbatdəki yumurtaların sayından boş yerlərin sayını çıxıla bilər.

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 38	100-ə qədər sayma	2	36	34
Mövzu 39	Onluq və təklik	2	39	36
Mövzu 40	Qəpik, manat	2	41	38
Mövzu 41	Alış-veriş	2	43	40
	Ümumiləşdirici dərs	3	45	42
	CƏMI	11		

Bölmənin qısa icmalı

Bölmə şərti olaraq 2 hissəyə bölünür: 1) 100-ə qədər ədədlərlə tanışlıq; 2) pullar.

Şagirdlər 100-ə qədər ədədləri tanıyacaq, onların onluq və təklik tərkiblərini öyrənəcəklər. I sinifdə ədədlərlə tanışlıq bu mərhələdə yekunlaşır. 20 – 100 arasındaki ədədlərin müqayisəsi və onlar üzərində əməllər isə II sinifdə öyrədiləcək. Ədədlər üzərində riyazi əməlləri daha asan yerinə yetirmək üçün uşaqlar ədədləri daha yaxşı hiss etməlidirlər. 100 dairəsində ədədləri bir qədər tez öyrənmək bu ədədlər üzərində əməlləri daha rahat icra etməyə zəmin yaratır.

“Pullar” mövzusunun 100-ə qədər ədədlərlə tanışlıqdan sonra öyrədilməsi manat-qəpik münasibətinin izah edilməsi ilə bağlıdır: 1 manat = 100 qəpik. Alış-veriş məsələlərinin həlli ədədlər üzərində toplama və çıxma əməllərinin təkmilləşdirilməsi üçün çox faydalıdır. “Ədəd” özlüyündə mücərrəd anlayış olsa da, alış-veriş və ölçmə məsələləri mücərrəd anlayışların konkretləşməsini təmin edir.

Nəyə diqqət yetirməli?

Çox vaxt birrəqəmli ədədlərlə “rəqəm” anlayışı qarışdırılır. Ona görə də rəqəmlər haqqında məlumatın ikirəqəmli ədədlərdən danişılarkən verilməsi vacibdir. Alış-verişə aid ikimərhələli məsələləri həll edərkən hər bir mərhələnin ayrılmamasına və onların ayrı-ayrılıqda həll edilməsinə diqqət yetirilməlidir.

Riyazi dilin inkişafı

Ədədlərin yazılışı və oxunuşu zamanı hər bir rəqəmin yeri onun qiymətini müəyyən edir. İkirəqəmli ədədləri düzgün oxuyub-yazmaq üçün ilk növbədə onluqların adları öyrədilir. Azərbaycan dilinin quruşuna görə təkliklərin oxunuş qaydası onluqlardan asılı deyil. Məsələn, 11 və 21 ədədlərinin rusca və ingiliscə ifadəsi onluqlardan asılı olaraq dəyişdiyi halda (rusca: “одиннадцать, двадцать один”, ingiliscə: “eleven, twenty one”), dilimizdə eyni qayda saxlanılır: on bir, iyirmi bir və s. Buna görə də 20-dən böyük ədədlərin oxunuş və yazılış qaydası 20 dairəsində ədədlərdə olduğu kimi qalır.

Bölmədə məniməsədilən riyazi anlayış və terminlər: yüzlük kart, iki-iki sayma, beş-beş sayma, on-on sayma, rəqəm, ikirəqəmli ədəd, onluq, təklik, manat, qəpik, qiymət, alış-veriş, qalıq pul.

Öncədən vacib olan bilik və bacarıqlar:

- 20 dairəsində ədədlərin oxunuş və yazılış qaydaları.
- “Onluq” və “təklik” anlayışları.
- 20 dairəsində toplama-çıxma bacarıqları.

Fənlərarası integrasiya

100-ə qədər sayarkən ətraf aləmdə olan əşyalardan istifadə etmək olar. Həyat bilsisi fənnində çəmənlikdə olan gülləri, ağacdakı quşları, sinifdəki uşaqları və s.-ni saymaq olar. Azərbaycan dili fənnində mətnlərdə sözləri və hecaları, həmçinin hərfləri saymaq olar. Alış-veriş məsələləri isə texnologiya fənnində karton pullar hazırlamaqla, Azərbaycan dili və həyat bilsisi fənlərində isə pullarla bağlı mətnlərlə sıx integrasiya oluna bilər.

Mövzu 38

100-ə qədər sayma

- **Dərslik:** səh. 36
- **İş dəftəri:** səh. 34

Təlim məqsədləri

- Qrupda olan 100-ə qədər əşyanı bir-bir düzünə sayı (1.1.1*).
- 0-100 arasında verilmiş ədəddən əvvəl və sonra gələn bir neçə ədədi sayı (1.1.1*).
- 100 dairəsində ədədləri iki-iki, beş-beş, on-on ritmik sayı (1.1.2*).
- Müxtəlif əşyalardan istifadə etməklə ədədi model-ləşdirir (1.1.7).

Köməkçi vasitələr: 50-lük və 100-lük kartlar (kvadratlar), iki rəngli düymə, zər, say çöpləri, birləşən kublar, müxtəlif manipulyativlər.

Dərsin qısa planı

1. **Şəkil üzrə iş.** Bölmənin ilk səhifəsi üzrə sualların müzakirəsi.
2. Araşdırma-müzakirə. "Nərdivan" oyunu.
3. Öyrənmə. 100-lük kart.
4. **Bələdçi.** Hər hansı ədəddən 1 vahid, 10 vahid çox və az olan ədədlərin tapılması.
5. **Müstəqil iş.** Dərslik: tap. №1-2. İD: tap. №1-5.
6. **Öyrənmə materialı.** iki-iki və beş-beş sayıma.
7. **Müstəqil iş.** Dərslik: tap. №3-8. İD: tap. №6-8.
8. **Məsələ həlli.** Dərslik: tap. №9, 10. İD: tap. №9-12.
9. **Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə 100-ə qədər sayıma və ədədləri tanıma bacarıqları formalaşdırılır. Belə ki, onlar iki-iki, beş-beş, on-on sayımaq, 100-ə qədər ədədləri oxumaq və yazmaq bacarıqları əldə edirlər. Bu bacarıqlar növbəti dərsdə inkişaf etdiriləcəkdir. Şagirdlər 100-lük kartda ədədlərin yerini müəyyənləşdirməyi, sətir və sütun boyunca onların necə dəyişdiyini öyrənirlər.

Müəllimin nəzərinə! Şagirdlərin əksəriyyəti 100-ə qədər bir-bir, on-on sayımağı bacarrı. I yarımdə onlar 20-yə qədər sayımağı və ədəd oxunda ədədlərin yerləşməsini öyrənmişlər. Eyni qayda 100-ə qədər ədədlərə də tətbiq edilir. Uşaqlarda ədəd təsəvvürlerinin erkən formalaşdırılması çox vacibdir. Bu, ədədlər üzərində əməllərin yerinə yetirilməsi zamanı çox faydalıdır. 100-ə qədər ədədlər barədə təsəvvürlərin formalaşdırılması 100-lük kart və ədəd oxu üzərində aparılır.

Mövzuya yönəltmə. Bölmənin 1-ci səhifəsində olan şəkil üzrə iş təşkil edilir.

Müəllim şagirdlərin 20-dən böyük ədədləri necə təsəvvür etdiklərini yoxlamaq üçün onlara müxtəlif suallar verə bilər:

- Məktəbimizdə təxminən neçə sinif otağı (müəllim) ola bilər? Sinfinizdə neçə şagird var? Bir

ağacda neçə nar (alma, armud və s.) ola bilər? Təbii-dir ki, bu suallara dərhal dəqiq cavab vermək mümkün deyil. Belə sualların verilməsində əsas məqsəd şagirdlərin 100 dairəsində ədədlərlə nə dərəcədə tanış olduqlarını müəyyən etməkdir. Dərsin əvvəlini daha maraqlı təşkil etmək üçün loto oyununun sada və qısa variantını da keçirmək olar. Bu zaman texniki imkanları olan siniflərdə 100-ə qədər sayma ilə bağlı videomaterial nümayiş etdirilə bilər:

<https://www.youtube.com/watch?v=35nBr4IFH7c>

<https://www.youtube.com/watch?v=CyYh1raLGBs>

Bu zaman səsi azaldıb, müəllim özü izahatlar verə bilər.

ARAŞDIRMA-MÜZAKİRƏ Təqdim olunan oyun qədim Hind oyunu olan "İlan və nərdivan" (*Snakes and Ladders*) oyununun sadələşdirilmiş variantıdır. Birinci yarımdə müəllim üçün tövsiyələrda 10 və 20 dairəsində sayma dərslərində bu oyundan istifadə üzrə tövsiyələr verilmişdi. Müəllim oyunun onlayn variantından da istifadə edə bilər:

<https://m.twoplayergames.org/play/snakes-and-ladders.html>

Diferensial təlim

Dastak. 100-ə qədər saymaqda çətinlik çəkən şagirdlər on-on saymadan başlaya bilər. On-on saymanı uşaqlar daha asan mənimşəyirlər. Bu bacarığı formalasdırıldıqdan sonra 20-30, 30-40 və s. arasındaki ədədlər öyrənilir. Şagirdlərə 20 dairəsində olduğu kimi, 100 dairəsində də onluqlar arasında 1-9 ədədlərinin olduğu izah edilir.

Bu interaktiv resurslardan istifadə etmək olar:

https://www.mathplayground.com/hundreds_chart_patterns.html

<https://www.ixl.com/math/grade-1/hundred-chart>

https://www.khanacademy.org/math/early-math/cc-early-math-counting-topic/cc-early-math-numbers-120/e/count-to-100?utm_source=YT&utm_medium=Desc&utm_campaign=EarlyMath

<https://www.youtube.com/watch?v=9XZypM2Z3Ro&feature=youtu.be>

Dərinlaşdırma. Hazırlıqlı şagirdlərə iki-iki, üç-üç, dörd-dörd irəli, geri sayıma və bu kimi tapşırıqlar verilə bilər. Məsələn, "39-dan sonra növbəti 5 ədədi say. 67-dən əvvəlki 4 ədəd hansıdır?"

ÖYRƏNMƏ Şagirdlər 100-lük kart (kvadrat) nümayiş etdirilir. Hər şagirdin qarşısında 100-lük kartın olması məqsədəyənəqəd. Şagirdlərin diqqəti kartda ədədlərin sətirlər və sütunlar üzrə düzülüş ardıcılığına yönəldilir.

Oyun. Müəllim oyunun qaydasını izah edir: o, 100-ə qədər ədədlərdən birini söyləməklə əlindəki topu şagirdlərdən birinə atır. Əgər topu qız'a atırsa, həmin şagird o ədəddən 1 vahid böyüyünü söyləyib topu müəllimə qaytarır. Oğlana atırsa, o həmin ədəddən 1 vahid kiçiyini söyləyib topu müəllimə qaytarır. Bir neçə topatmadan sonra oyunun şərtləri dəyişdirilir.

Bu dəfə müəllim “10 vahid böyük”, “10 vahid kiçik” deməklə topu növbə ilə uşaqlara atır.

Oyunu başqa cür də təşkil etmək olar. Müəllim bir ədəd söyləyib, topu şagirdlərdən birinə atır. Həmin şagird növbəti ədədi (1 vahid çox) söyləyib topu yoldaşlarından birinə atır. Bu qayda ilə oyun davam edir və uşaqlar bir-bir sayır.

BƏLƏDÇİ Tapşırığı əvvəl təsvir olunan oyunla da yerinə yetirmək olar.

MÜSTƏQİL İŞ 1 və 2 nömrəli tapşırıqlar 100-lük kartdan istifadə edilməklə icra edilir.

1. Şagirdlər 100-lük kartın müxtəlif hissələrində gizlənmiş ədədləri müəyyən etməlidirlər. Bu tapşırıq qrup işi şəklində də yerinə yetirilə bilər. Şagirdlərin mənimsəmə səviyyəsindən asılı olaraq 100-lük kartda “gizlənmiş” ədədləri çoxaltmaq olar.

2. Tapşırıqda şagirdlər “əvvəl”, “sonra” anlayışları ilə rastlaşırlar. Əksər şagirdlər müəyyən zamanadək bu anlayışları qarışdırır. Ona görə tapşırıq 6 bənddən ibarət olsa da, müəllim yeni bəndlər əlavə etməklə bu tapşırığı genişləndirə bilər.

Öyrənmə materialı. İki-iki və beş-beş sayma izah edilir. Əyanılık üçün 100-lük kart və ədəd oxundan istifadə etmək məqsədə uyğundur. Dərsin “Öyrənmə” hissəsində 100-lük kartda seçilmiş hissə on-on saymaya xidmət etdiyi üçün əlavə öyrənmə materialında yalnız iki-iki və beş-beş sayma izah edilir. Şagirdlərin əksəriyyəti on-on saymazı əzbər bilir. Müəllim bu dərsdə çalışmalıdır ki, onlar əzbər bildikləri ədədləri təsəvvür edə bilsinlər və söylənilən ədədin mənasını (əşya sayını) başa düşünlər. Müəllim şagirdlərə sual verə bilər:

— Sizcə, 100-ə qədər əşyaları sayarkən bir-bir, iki-iki, yoxsa beş-beş saymaq daha asandır?

Bu interaktiv oyunlarla ritmik sayıma vərdişləri inkişaf etdirilə bilər:


<http://www.sheppardsoftware.com/mathgames/earlymath/BalloonPopSkip.htm>

<https://www.mathgames.com/skill/2.44-skip-counting-by-5-10-and-100>

<https://www.mathsisfun.com/numbers/skip-counting-game.html>

Növbəti tapşırıqlar konkret əşyaları sayımağa və ədəd oxunda ədədlərin təsvirinə əsaslanır. Əşyalar iki-iki, beş-beş və on-on sayılırlar, daha sonra isə ədəd oxunda ötürülmüş ədədlər müəyyən edilir.

MƏSƏLƏ HƏLLİ 9. Məsələdə Samirin 7 gündə neçə səhifə kitab oxuduğu soruşulur. Məsələni beş-beş saymaqla aşağıdakı sxem üzrə həll etmək olar.



Müzakirə. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Ədəd oxundan istifadə etməklə cavabı yoxlamaq olar.

10. Məsələdə peçeniyelərin ümumi sayını tapmaq tələb olunur. Məsələ on-on saymaqla sxematik, ya-xud da 100-lük kartdan istifadə etməklə həll edilə bilər.

Layihə. Şagirdlərə evdə valideynləri ilə birlikdə 100-lük kart düzəltmək və “İlan və nərdivan” oyununu oynamamaq tapşırıla bilər. Bu mənbədən istifadə etmək olar:

<https://www.youtube.com/watch?v=sNlWRJJkxcQ>

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
100-lük kartdan istifadə etməklə 100-ə qədər sayı.	Müşahidə, oyun, tapşırıq	Düymə, 100-lük kart, zər, loto daşları və kartları, dərslik, İD
100-lük kartda və ədəd oxunda buraxılmış ədədləri bərpa edir.	Tapşırıq, şifahi sual-cavab, praktik tapşırıq	100-lük kart, ədəd oxu, dərslik, İD
100 dairəsində verilən ədədləri iki-iki, beş-beş, on-on sayır.	Tapşırıq, məsələ həlli, sual-cavab	Dərslik, İD
Say çöpləri, birləşən kublar və digər manipulyativlər vasitəsilə 100-ə qədər ədədləri modelləşdirir.	Praktik tapşırıq, məsələ həlli	Say çöpləri, birləşən kublar, müxtəlif manipulyativlər, dərslik, İD

Mövzu 39

Onluq və təklik

- Dərslik: səh. 39
- İş dəftəri: səh. 36

Təlim məqsədləri

- 100-ə qədər ədədləri manipulyativlər, onluq dəstlər, onluq çərçivə, domino daşları, zərlər və s.-nin sayı ilə ifadə edir (1.1.7).
- Sayı 20-dən çox olan əşyalar qrupunu onluqlar və təkliklər şəklində qruplaşdırır (1.1.8).
- 20-dən böyük olan ədədi onluq çərçivədən istifadə etməklə onluq və təkliklər şəklində təsvir edir (1.1.8).
- Ədədin onluq və təkliklərinin sayını mərtəbə cədvəlində yazar (1.1.8).
- İkirəqəmli ədəddə rəqəmlərin onluq və təkliklərin sayını ifadə etdiyini izah edir (1.1.8).

Köməkçi vasitələr: rəngli muncuqlar, onluq çərçivələr, birləşən kublar, müxtəlif sayma vasitələri: say çöpləri, düymələr və s., müxtəlif manipulyativlər.

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. 34 muncuğu on-on ayırmalı qolbaq hazırlanması.
2. Öyrənmə. "Rəqəm" anlayışı, verilən ədədi onluq və təkliklərinə ayırmalı mərtəbə cədvəlinde təsviri.
3. Bələdçi. Dairələri on-on ayırmalı uyğun ədədin onluq və təkliklərinin yazılması.
4. Müstəqil iş. Dərslik: tap.Nö1-3. İD: tap.Nö1-7.
5. Məsələ həlli. Dərslik: tap. Nö4-6. İD: tap.Nö8-10.
6. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Şagirdlər 20 dairəsində ədədləri onluq və təkliklərə ayırmayı bacarırlar. Bu dərsdə 100-ə qədər ədədləri analoji qaydada onluq və təkliklərə ayırmayı öyrənəcəklər. Dərsdə "rəqəm" anlayışı izah edilir. 100-ə qədər ədədlər ədəd üçlüyündə onluq və təkliklərə ayıralaraq göstərilir.

Müəllimin nəzərinə! 100-ə qədər hər hansı bir ədədi onluq və təkliklərinə ayırmayı əyani şəkildə nümayiş etdirmək tövsiyə olunur. Sınıfdə müxtəlif sayma vasitələri (çöplər, birləşən kublar, karandaşlar və s.) nümayiş oluna bilər. Əşyalar on-on bağlanır. Onlar onluqları, artıq qalanlar isə təklikləri təşkil edir.

100-ə qədər ədədləri onluq və təkliklər şəklində modelləşdirmək üçün daha çox sayma vasitəsi tələb olunduğu üçün müəllim şagirdlərə izah edə bilər ki, onluğunu vərəqdə daha qalın xətt çəkməklə göstərmək də olar; məsələn, 46-nı belə göstərmək olar:



Dərsdə "rəqəm" anlayışı izah edilir. 0-10 ədədləri ni keçərkən rəqəmlərdən danışmaq çox zaman birləşən ədədlərlə rəqəmin özünü səhv salınmasına səbəb olur. Buna görə də rəqəmin məhz ikirəqəmli

ədədlərlə tanışlıq zamanı izah edilməsi daha məqədən uyğundur.

Mövzuya yönəltmə. Müəllim lövhə qarşısına 4 şagird çıxarır. Onlar üzü sinfə tərəf dayanmaqla barmaqlarını açırlar. Müəllim soruşur:

- 4 uşağın əllərində neçə barmağı var?

Şagirdlər "qırx" cavabını verirlər. Sonra daha bir şagird də irəli dəvət olunur. O, üç barmağını açır. Müəllim:

- İndi uşaqlar neçə barmaqlarını açıblar? Ümumi sayı neçə tapdırınız?

Şagirdlərin cavabları dinlənilir. Onlar ümumi sayı əvvəlcə on-on saymaqla, sonra da üç barmağın sayını da əlavə etməklə söyləyirlər. Şagirdlər ədədin onluq və təklik tərkibi barədə "20-yə qədər ədədlər" bölməsində keçmişlər. İndi isə bu fəaliyyət daha çox ədədlərlə aparılır.

ARAŞDIRMA-MÜZAKİRƏ Müəllim tapşırığı əyani şəkildə də nümayiş etdirə bilər.

ÖYRƏNMƏ İlkin olaraq "rəqəm" anlayışı izah olunur. Birrəqəmli və ikrəqəmli ədədlərin fərqi göstərilir. Sonra isə ikrəqəmli ədədlərdə təklik və onluq mərtəbəsindəki rəqəmlərin mənası izah olunur. Xüsusi olaraq qeyd edilir ki, ikrəqəmli ədədlərin onluq mərtəbəsində sıfır rəqəmi ola bilmez. Belə olduğu halda sıfır nəzərə alınmır. Yazı taxtasına "36" və "63" ədədləri yazılır. Onların eyni ədəd olub-olmadığı və bu ədədlərdə "3" və "6" rəqəmlərinin nəyi ifadə etdiyi sorulur.

BƏLƏDÇİ Nümunəsi verilmiş tapşırıqda dairələr on-on qruplaşdırılmışdır. Bu tapşırıqda diqqət yetirilməlidir ki, şagirdlər dairələri saymasınlar. Saymaqla ədədin yazılışı əvvəlki mövzuya aiddir. Bu mövzuda isə dairələr on-on qruplaşdırılır, onluq və təkliklərə ayrıılır. Onluğa qədər qruplaşdırıla bilməyən dairələr təklik təşkil edir. Nümunədə 2 onluq qrup tamamlanıb, 3 dairə isə ayrıca qalıb. Deməli, mərtəbə cədvəlinde onluqlar xanasına 2, təkliklər xanasına isə 3 yazılır. a və b tapşırıqları da eyni qayda ilə yerinə yetirilir.

MÜSTƏQİL İŞ 1. Tapşırıqda çöplərin ümumi sayını bildirən ədəd bütün çöplər sayılmadan yazılır. Yəni bağlanmış çöpləri 10 qəbul edib ümumi say təkliklər sayılmaqla yazılır: a) 31; b) 43.

2. Verilən ədədlər onluq və təkliklərinə ayrılır, dəftərdə ədəd üçlüyündə yazılır.


3-cü tapşırıqda rəqəmləri eyni olan ikrəqəmli ədədlər yazılır və onlarda neçə onluq, neçə təklik olduğu qeyd edilir. Məsələn, 22, 33, 44 və s. 22 ədədində 2 onluq və 2 təklik var.

MƏSƏLƏ HƏLLİ 4. Məsələdə Anarın 10 yerlik qutulara yumurtaları yiğması, 3 qutunun dolduğu, 8 yumurtanın artıq qaldığını bilərək yumurtaların ümumi sayını tapmaq tələb olunur. Məsələ yumurtaları saymadan həll edilməlidir.

Cəlbetmə. Oxşar məsələ əyani şəkildə on-on bağlanmış çöplərlə (karandaşlarla) nümayiş etdirilə bilər.

Məsələnin həlli:

- Məsələ onluq çərçivərlə sxematik həll edilə bilər.



- Uyğun mərtəbə cədvəli çəkilir:

Onluqlar	Təkkliklər
3	8

Cavab: Əvvəl səbətdə 38 yumurta vardı.

Müzakirə. Məsələni fərqli üsullarla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Məsələ çöplərlə də həll edilə bilər. Cavabı 38 ədədinin onluq və təkkliklərini ədəd üçlüyünə ayırmalı yoxlamaq olar.

5. Məsələdə 3 təkkiliyi və ondan 1 vahid çox onluğunu olan ikirəqəmli ədədin tapılması tələb olunur.

Cəlbetmə. Müəllim şagirdləri məsələyə cəlb etmək üçün mərtəbə cədvəlini çəkir və suallar verir:

– Cədvəllər hansı ədədləri təsvir edir? Uyğun ədədlərdə onluqların sayı təkkiliklərdən neçə vahid çoxdur?

Onluqlar	Təkkliklər	Onluqlar	Təkkliklər	Onluqlar	Təkkliklər
3	2	5	3	7	4

Məsələnin həlli:

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
100-ə qədər hər hansı ədədi konkret əşyaların (onluq dəstlər, çöplər, birləşmiş kublar və s.) sayı ilə ifadə edir.	Praktik tapşırıq	Birləşən kublar, çöplər, onluq çərçivə, dərslik, İD
Sayı 20-dən çox olan əşyaları onluqlar üzrə qruplaşdırır.	Praktik tapşırıq, məsələ həlli	Birləşən kublar, çöplər, onluq çərçivə, dərslik, İD
20-dən böyük ədədi onluq çərçivədən istifadə etməklə onluq və təkkiliklər şəklində təsvir edir.	Praktik tapşırıq, məsələ həlli	Dərslik, İD
20-dən böyük ədədin onluq və təkkiliklərini mərtəbə cədvəlinde yazır.	Tapşırıq, məsələ həlli, sual-cavab	Mərtəbə cədvəli, dərslik, İD
İkirəqəmli ədəddə mövqeyinə görə rəqəmin onluq, yaxud təkkiliklərin sayını ifadə etdiyini izah edir.	Tapşırıq, məsələ həlli	Dərslik, İD

Mövzu 40

Qəpik, manat

- Dərslik:** səh. 41
- İş dəftəri:** səh. 38

Təlim məqsədləri

- Qəpik və manatlari tanıyor (4.2.5).
- Pulun alış-veriş zamanı malin qiymətini ödəmə vasitəsi olduğunu izah edir (4.2.5).
- Cəmi 20-yə qədər olan bir neçə qəpik (yaxud kağız) pulun cəmini hesablayır (4.2.5).

- Uyğun mərtəbə cədvəli çəkilir. Misal yazılaraq mərtəbə cədvəli tamamlanır:

Onluqlar	Təkkliklər	Onluqlar	Təkkliklər
3	1	4	3

Cavab: 43

Müzakirə. Cavabı yoxlamaq üçün 43 ədədində onluqların sayından təkkilikləri çıxmaq olar.

6. Məsələdə Aynurun fikrində tutduğu ədəddəki rəqəmlərin cəminin 3-ə bərabər olduğunu bilərək bu ədədləri tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim uşaqlara belə bir sual verir:

- Hər hansı ikirəqəmli ədəd deyin və bu ədədin rəqəmlərinin cəmini hesablayın.

Bir neçə ikirəqəmli ədədin rəqəmlərinin cəmi hesablanır.

Məsələnin həlli:

- Cəmi 3 olan ədəd cütləri yazılır: 0 3; 3 0; 1 2; 2 1.

Bu rəqəmlərdən düzələn ikirəqəmli ədədlər yazılır: 03; 30; 12; 21.

- 03 ədədində onluqların sayı 0 olduğu üçün bu ədəd ikirəqəmli deyil.

Cavab: 30, 12, 21

Müzakirə. Cavabı yoxlamaq üçün bu ədədlərdəki rəqəmlərin cəmi hesablanır.

3. Bələdçi. Verilmiş məbləğin qəpikliklərlə ifadə olunan iki hissəyə ayrılması.

4. Müstəqil iş. Dərslik: tap. №1-3. İD: tap. №1-2.

5. Öyrənmə materialı. Cəmi bərabər olan pulların dəyərinin də eyni olduğunu izahı.

6. Müstəqil iş. Dərslik: tap. №4. İD: tap. №3-4.

7. Məsələ həlli. Dərslik: tap. №5,6. İD: tap. №5-9.

8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər milli pullarımızla tanış edilir. Milli pullarımızın hansı metal pullardan və əsginaslardan ibarət olduğu izah edilir. Şagirdlər pulun alış-veriş, yaxud xidmət haqqının ödənilməsi vasitəsi olduğunu öyrənirlər. Onlarda iri pulu ondan kiçik pullarla əvəz etmək, bir neçə qəpiklə və manatla saymaq üzrə bacarıqlar aşilanır. Müxtəlif dəyərdə olan qəpik və manatlar arasında müqayisə aparılır. Bu müqayisə “böyükdür”, “kiçikdir”, “bərabərdir” sözlərini işlətmək, sonra isə riyazi ifadələr yazmaqla aparılır.

Müəllimin nəzərinə! 1-ci sinifdə pulların öyrədilməsində əsas məqsəd şagirdlərdə ədədlər üzərində riyazi əməllərin praktik vərdişlərə çevriləsiminə, sayma və toplama-çoxma vərdişlərini real situasiyalara tətbiq etməklə mücərrəd anlayışların konkretləşdirilməsinə nail olmaqdır. Bu mövzu 1-ci sinifdə indiyə kimi öyrənilən bilik və bacarıqların möhkəmləndirilməsinə və dərinləşdirilməsinə xidmət edir.

Mövzuya yönəltmə. Müəllim çantasından pulqabını çıxarıb sınıfə müraciət edir:

– Bu nədir? Pulqabında nə olur? Puldan nə vaxt istifadə edilir?

Müəllim nümayiş etdirdiyi kağız və qəpik pullardan hansıların ən böyük, hansıların isə ən kiçik olduğunu soruşa bilər. Bununla da şagirdlərin pullar barədə bilikləri müəyyən edilir.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıq cütlərlə yerinə yetirilə bilər. Partalara kartondan kəsilmiş “qəpik pullar” qoyulur. Müəllimin göstərişi ilə cütlər pulları müxtəlif qaydada iki hissəyə ayırrı və hansı hissənin çox, hansının isə az olduğunu müəyyən edirlər. Müəllim pulların ümumi məbləğinin onların sayı ilə deyil, hər pulun üzərindəki dəyəri ilə müəyyən edildiyini vurğulanır.

ÖYRƏNMƏ Milli pullarımız nümayiş etdirilir. Bu məqsədlə texniki imkanı olan siniflərdə proyektorlardan istifadə etmək olar. Pulların alış-veriş zamanı, xidmət haqları ödənilərkən, əyləncə mərkəzlərinə bilet alanda və s. zamanı istifadə edildiyi qeyd olunur. Azərbaycan manatının dövlətimizin ərazisində işləndiyi anladılır. Qəpik pullardan ən kiçiyinin 1, ən böyüğünün isə 50 qəpiklik olduğu real olaraq nümayiş etdirilir. Kağız pullardan da ən kiçiyi və ən böyüyü dərslikdən istifadə etməklə, yaxud proyektor vasitəsilə nümayiş etdirilir. 1 manatın 100 qəpik

olduğu deyilir. Şagirdlər qəpik və manatın qısa yazılışı ilə tanış olurlar.

Bələdçi Müəllim əvvəlcə nümunədəki tapşırığı izah edir. Şagirdlərə aydın olduqdan sonra qalan iki tapşırıq əyani şəkildə cütlərlə icra olunur.

Müstəqil iş 1-ci tapşırıqda Samirin pulu beş-beş, Lalənin pulu isə on-on sayılr.

2. Şagirdlər iki və üç toplananlı ifadələr yazırlar.

3. Uyğun iki və üç toplananlı ifadələrin qiyməti müqayisə edilir, uyğun misallar yazırlar.

Öyrənmə materialı şagirdlərə izah olunmadan əvvəl müəllim belə bir sual verir:

– *Tutaq ki, 20 qəpiklik dəftər alırsınız. Sizin isə 20 qəpikliyiniz yoxdur. Dəftərin pulunu hansı qəpikliklərə ödəmək olar?* Şagirdlərin cavabları dinlənilir. Ümumiləşdirilərək izah olunur.

Məsələ həlli 5. Məsələdə 16 manatın hansı manatlıqdan təşkil edildiyini tapmaq tələb olunur. *Cəlbetmə.* Müəllim şagirdlərə müxtəlif suallar verə bilər:

– *Mənim 15 manat pulum var. Bunu hansı üç kağız pulla dəyişmək olar?* – *Əlimdə çəmi 5 qəpik olan üç dənə qəpik pul var. Bunlar hansı qəpikliklərdir?*

Məsələnin həlli:

- Məsələ iki mərhələdə həll olunur. Əvvəlcə 16 manatın yalnız biri 5 manatlıq olduğu üçün qalan pulun miqdarını tapmaq lazımdır: $16 - 5 = 11$.

- İkinci mərhələdə isə 11 manatın 1, 5 və 10 manatlıqların hansı kombinasiyasından alındığını tapmaq lazımdır. Bu mərhələ kartondan kəsilmiş kağız pullardan istifadə edilməklə həll oluna bilər. Şagirdlər kartondan kəsilmiş “kağız pulları” yanaşı qoymaqla 11 manatı almalıdır. Burada bir neçə variant vardır: $10\ 1; 5\ 5\ 1; 5\ 1\ 1\ 1\ 1\ 1$, yaxud on bir dənə manatlıq.

Cavab: Samirin qalan pulları $10\ 1; 5\ 5\ 1; 5\ 1\ 1\ 1\ 1\ 1$

1, yaxud on bir dənə manatlıq ola bilər.

Müzakirə. Cavabı yoxlamaq üçün 5 manatla digər manatlıqları toplamaq lazımdır; məsələn: $5 + 10 + 1 = 16$.

6. Məsələdə 3 dənə qəpik puldan 17 qəpik düzəltməyin mümkün olub-olmadığını yoxlamaq lazımdır. Məsələ nisbətən çətin olduğu üçün onun cəlbetmə mərhələsi kifayət qədər ətraflı təşkil olunmalıdır.

Cəlbetmə. Məsələni əyani şəkildə həll etmək daha məqsədə uyğundur. Bunun üçün real qəpiklərdən, yaxud kağızdan kəsilmiş qəpik nümunələrindən istifadə etmək olar. Müəllim şagirdlərə müxtəlif suallar verə bilər:

– *Üç dənə qəpik puldan 7 qəpiyi necə almaq olar?* ($5+1+1; 3+3+1$). *Üç dənə qəpik puldan 11 qəpiyi necə almaq olar?* ($5+5+1; 3+3+5$). *Üç dənə qəpik puldan 15 qəpiyi necə almaq olar?* ($5+5+5$). *İki dənə qəpik puldan 7 qəpik almaq olarmı?* Sonuncu sualın müzakirəsi məsələnin həlli üçün çox vacibdir.

Məsələnin həlli:

- Məsələni məntiqi mühakimələr və praktik təcrübə ilə həll etmək olar. 17 qəpiyi təşkil etmək üçün qəpiklərdən biri 10 qəpiklik olmalıdır. Əks təqdirdə, $5+5+5=15$. Bu isə 17-dən kiçikdir.

- Əgər pulun biri 10 qəpiklikdirsə, qalan iki dənə qəpikdən 7 qəpik pulu düzəltməyin mümkün olmadığı praktik yoxlamalarla müəyyən edilir.

Cavab: Üç dənə qəpik puldan 17 qəpik düzəltmək mümkün deyil.

Müzakirə. Məsələni fərqli üsullarla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Cavabı yoxlamaq üçün 10 və 5 qəpikliklər toplanır, $10+5=15$. Qalan iki qəpiyi isə yalnız iki dənə 1 qəpikliklə almaq olar. Deməli, 17 qəpiyi ən azı 4 dənə qəpikliklə almaq olar.

Layihə. Evdə kağızdan, yaxud kartondan manat və qəpik pul nümunələri düzəltmək tapşırılır.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Qəpik və manatlari üzərindəki rəqəmlərlə fərqləndirir.	Şifahi sual-cavab, praktik tapşırıq	Kartondan kəsilmiş qəpik və kağız pullar, real qəpik və manatlıqlar, dərslik, İD
Pulun alış-veriş zamanı mənasını izah edir.	Sual-cavab, tapşırıq	Dərslik, İD
Bir neçə kağız, yaxud qəpik pulların ümumi cəmini hesablayır.	Şifahi sual-cavab, tapşırıq, məsələ	Kartondan kəsilmiş qəpik və kağız "pullar", dərslik, İD
İki pul qabında olan pulların miqdarını müqayisə edir.	Tapşırıq, məsələ, rollu oyun	Kartondan kəsilmiş qəpik və kağız "pullar", dərslik, İD
Hər hansı məbləği müxtəlif pullarla əvəz edir.	Tapşırıq, müşahidə	Kartondan kəsilmiş qəpik və kağız pullar, dərslik, İD

Mövzu 41**Alış-veriş**

- Dərslik: səh. 43
- İş dəftəri: səh. 40

Təlim məqsədləri

- Pulun alış-veriş zamanı malın qiymətini ödəmə vasitəsi olduğunu izah edir (4.2.5).
- Cəmi 20-yə qədər olan bir neçə qəpik (yaxud kağız) pulun cəmini hesablayır (4.2.5).
- Verilən hər hansı bir məbləği müxtəlif qəpik (yaxud kağız) pullarla göstərir (4.2.5).
- Qəpik (manat) pulların iştirak etdiyi alış-veriş məsələlərində 20-yə qədər toplama-çıxma bacarıqlarını tətbiq edir (4.2.5).

Köməkçi vasitələr: kartondan kəsilmiş qəpik və kağız pullar, müxtəlif kiçik oyuncاقlar, üzərində qiymət yazılmış kiçik kağız parçaları.

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Pulqabındaki pullara hansı dondurmanı almağın mümkünüyünü araşdırmaq.
2. Öyrənmə. Alış-verisin mənasının izah edilməsi.
3. Bələdçi. Oyuncaqlar üçün ödəniləcək pulun tapılması.
4. Müstəqil iş. Dərslik: tap.Nö 1. İD: tap.Nö 1-4.
5. Öyrənmə materialı. Pulun qalığının tapılması.
6. Müstəqil iş. Dərslik: tap.Nö 2. İD: tap.Nö 5-6.
7. Məsələ həlli. Dərslik: tap.Nö3-5. İD, tap. № 7-9.
8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər alış-veriş zamanı toplama-çıxma bacarıqlarını təkmilləşdirirlər. Onlar bir neçə malın ümumi məbləğini taparkən toplamadan, pulun qalığını taparkən isə çıxmadan istifadə edildiyini öyrənirlər.

Müəllimin nəzərinə! Şagirdlər pullarla müxtəlif əməliyyatlar apararkən ədəd təsəvvürleri daha da möhkəmləndirilir. Pullarla əməliyyatlar nəticəsində mücərrəd olan “ədəd” anlayışı konkretləşdirilir. İndiyə kimi öyrənilən sayma bacarıqları konkret situasiyalara tətbiq edilir və alış-veriş prosesində toplama-çıxma vərdişləri daha da təkmilləşdirilir. Bu zaman ikiməhəlli məsələlərin həllinə xüsusi diqqət yetirilməlidir.

Mövzuya yönəltmə. Müəllim şagirdlərə hər hansı bir pulu (qəpik, yaxud kağız) nümayiş etdirib soruşur:

— *Bu pulu nələr almaq olar?*

Şagirdlərin fikirləri dinlənilir. Bununla müəllim şagirdlərinin pulun dəyəri barədə məlumatlarını müəyyən edir.

Rollu oyun. Şagirdlərdən biri satıcı, digərləri isə alıcı olur. Əvvəlcədən bəzi əşyalar piştaxtaya düzülür və üzərində qiymətlər asılır. Kağızdan kəsilmiş pullar vasitəsilə əşyalar alırlar. Bu zaman, müəllim alış-veriş zamanı şagirdlərin hesablamaları düzgün aparmalarına nəzarət edir.

ARAŞDIRMA-MÜZAKİRƏ Dərslikdə olan tapşırığı yerinə yetirərkən mərhələlər dəqiq müəyyən edilməlidir.

1. Pul qabında olan pulun miqdarı tapılır:
10 qəp + 5 qəp + 3 qəp = 18 qəp.
 2. Dondurmaların iki-iki qiymətləri toplanır:
8 qəp + 9 qəp = 17 qəp; 8 qəp + 10 qəp = 18 qəp;
9 qəp + 10 qəp = 19 qəp.
 3. Pul qabında olan pul dondurma məbləğləri ilə müqayisə edilir: $17 < 18$; $18 = 18$; $19 > 18$.
- Deməli, meyvəli və südlü, meyvəli və şokoladlı dondurmalar almaq olar. Şagirdlər “iki meyvəli və ya iki südlü dondurma” cavablarını da söyləyə bilərlər.

ÖYRƏNMƏ Şagirdlərin diqqətinə çatdırılır ki, alış-veriş mərkəzlərində nə isə almaq üçün malın qiyməti qədər pul ödənilir. Çok zaman malın qiyməti onun üzərində yazılır.

Oyun. Şagirdlər qruplara bölünür və onların partaları üzərində uşaqların evdən gətirdikləri kiçik oyuncاقlar düzülür. Hər qrupda bir nəfər “satıcı” seçilir (bu rola hesablaşmayışı daha yaxşı aparan şagirdin seçilmesi məqsədəyəgündür). O, oyuncاقların üzərinə qiymət yazır. Hər qrupda “kassir” roluna təyin olunan şagird vərəqdə qeydlər aparır. Vərəqdə satılan malların adları (ya şəkilləri), qiymətləri, ödənişlə bağlı cədvəl çəkilir. Cədvəl təxminən belə ola bilər:

Nö	Oyuncağın adı	Qiyməti	Verilən pul	Qaytarılan pul
1.	Dovşan	2 man		
2.	İt	3 man		
3.	Top	18 qəp		
4.	Maşın	1 man		
5.	Gəlincik	4 man		

Qrup üzvləri “satıcıya” yaxınlaşaraq alış-veriş aparır. Müəllim şagirdlərin pulla əməliyyatlarına müşahidəçi kimi nəzarət edir. Təyin olunan vaxt bitəndə satış dayandırılır. “Kassir”lər hesabat verirlər. Hər “kassir”in qeydiyyat cədvəli lövhəyə bərkidilir. Daha çox və düzgün satış aparan qrup qalib hesab olunur.

Bələdçi Tapşırıqda oyuncاقları almaq üçün lazımlı olan ümumi məbləği tapmaq tələb olunur. Uyğun misallar yazmaqla tapşırıq həll edilir.

MÜSTƏQEİL İŞ 1-ci tapşırıq üç toplananlı misal yazılmışaqla həll edilir:

$$6 \text{ qəp} + 6 \text{ qəp} + 7 \text{ qəp} = 19 \text{ qəp}$$

2 almanın qiyməti 1 armudun qiyməti Ödənilən pul

ÖYRƏNMƏ MATERIALI. “Pulun qalığı” anlayışı izah edilərkən onun verilən pulla malın qiymətinin fərqi olduğu vurğulanır.

2. Çıxma əməlini yazmaqla həll edilir.

Diferensial təlim

Dəstək. Şagirdlərə yalnız 1 mal almaq üçün suallar verilə bilər. Verilən pul və malın qiyməti elə seçilə bilər ki, qalıq 1, 5, 10 qəpiklərlə qaytarılsın. Məsələn:

– Anar qiyməti 9 qəpik olan konfet aldı. O, kassirə 10 qəpik verdi. Kassir Anara nə qədər pul qaytardı?
Dərinlaşdırma. “Lalə üç oyuncaq aldı. Oyuncaqlardan ikisinin qiyməti 4 manat, birininki isə 9 manatdır. O, kassirə 20 manat verdi. Kassir Laləyə nə qədər pul qaytarmalıdır?”

Bütün siniflə oyun. Şagirdlərin qarşısına kartondan kəsilmiş qəpik və kağız pullar qoyulur. Oyunun şərtləri belədir: müəllim bütün sinif üzərində qiymət yazılımış oyuncaq və kartondan kəsilmiş pul nümayiş etdirir. Pul malı almaq üçün çatmırsa, şagirdlər çatışmayan pulu göstərirler. Pul malın qiymətindən çoxdursa, qalıq pulu nümayiş etdirirlər. Daha tez və düzgün cavab verən şagird qalib hesab olunur. Oyun bir neçə dəfə təkrarlana bilər.

Məsələ həlli 3. Məsələdə Elxanın yiğdiği 6 manat pulu anasına verdiyini və anasının ona qiyməti 19 manat olan idman ayaqqabısı aldığı deyilir. Anasının Elxanın puluna neçə manat əlavə etdiyini tapmaq tələb olunur.

Məsələ məchulu olan ifadə yazılmışla həll edilə bilər.
 $6 + \square = 19$ ($19 - 6 = 13 \rightarrow \square = 13$)

Cavab: Anası Elxanın ona verdiyi pula 13 manat əlavə etdi.

4. Məsələdə Samir, Anar və Səbinənin qiyməti 8 manat olan kitab almaq istədikləri bildirilir. Samirlə Anarın hərəsinin 3 manat pulu olduğunu bilişək kitabı almaq üçün Səbinənin nə qədər pul əlavə etmədiyini tapmaq tələb olunur.

Cəlbətmə. Müəllim şagirdlərin məsələni daha yaxşı başa düşmələri üçün müxtəlif suallar verə bilər:

– Neçə uşaq kitab almaq istəyir?

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Mali alarkən onun qiyməti qədər pul ödəmək lazım olduğunu izah edir.	Oyun, tapşırıq, məsələ həlli	Kartondan kəsilmiş qəpik və kağız pullar, müxtəlif kiçik oyuncاقlar, dərslik, İD, iş vərəqləri
Pulqabında təsvir olunmuş pulların ümumi sayını toplamaqla cəmi tapır.	Oyun, tapşırıq, məsələ həlli	Kartondan kəsilmiş qəpik və kağız pullar, dərslik, İD, iş vərəqləri
Malın qiymətini qəpik, yaxud kağız pullarla göstərir.	Sual-cavab, məsələ həlli, oyun	Kartondan kəsilmiş qəpik və kağız pullar, müxtəlif kiçik oyuncاقlar, dərslik, İD
Müxtəlif malların ümumi qiymətini və verdiyi pulun qalığını hesablayır.	Oyun, tapşırıq, məsələ həlli	Kağızdan kəsilmiş ədədlər, ədəd kartları, dərslik, İD

– İki uşağın cəmi nə qədər pulu var?

– Kitab neçəyədir?

– Çatışmayan pulu necə tapa bilərik?

Məsələnin həlli:

- Məsələnin mərhələləri aydın müəyyən edilir. Əvvəlcə Anar və Samirin birlikdə nə qədər pulu olduğu tapılır: $3 \text{ man} + 3 \text{ man} = 6 \text{ man}$.
- Kitabın qiymətindən uşaqların pulu çıxılır: $8 \text{ man} - 6 \text{ man} = 2 \text{ man}$.
- Fərq Səbinənin əlavə edəcəyi pulu göstərir.

Cavab: Səbinə 2 manat əlavə etmalidir.

Müzakirə. Məsələni fərqli yolla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Cavabı yoxlamaq üçün uşağın pulları birgə hesablanır: $3 + 3 + 2 = 8$

5. Məsələdə Lalənin 16 qəpiyə məktəb ləvazimatı aldığı məlumudursa, a) onun hansı ləvazimatları ala biləcəyini; b) satıcıya 20 qəpik pul verərsə, ona nə qədər pul qaytarmalı olduğunu tapmaq lazımdır.

Cəlbətmə. Müəllim məsələnin şərtini daha aydın başa düşmək üçün şagirdlərə müraciət edir:

– İnsanlar nə isə alarkən almaq istədikləri malın qiyməti ilə öz pullarını nə üçün müqayisə edilər?

Məsələnin həlli:

- a) Uyğun misal yazılır: $20 - 16 = 4$.
- b) Məktəb ləvazimatları içərisində qiymətləri cəmi 16 qəpik olanları seçilir.
- Bütün mallar iki-iki toplanır: $7 + 11 = 18$; $7 + 9 = 16$; $7 + 5 = 12$; $11 + 9 = 20$; $11 + 5 = 16$; $9 + 4 = 13$.
- Cəmi 16 qəpik olan ləvazimatlar seçilir.

Cavab: a) 4 qəp.

b) Lalə qələm və dəftər, yaxud karandaşyonan və pozan aldı.

Müzakirə. Məsələni fərqli yolla həll edən şagirdlərin fikri müzakirə edilir.

Ümumiləşdirici dərs

- Dərslik: səh.45
- İş dəftəri: səh.42

Dərsin məzmunu. Müəllim bölmənin şagirdlər tərəfindən necə mənimsənilməsini ümumiləşdirici tapşırıqlar vasitəsilə müəyyən edir. Bu bölmədə şagirdlərdə 100-ə qədər ədədləri tanıma və yazma, həmçinin ədədlərin onluq və təklik tərkibinə ayırma bacarıqları formalasdırılır. Pullar və alış-veriş mövzuları isə 100-ə qədər ədədlər və sayma ilə pulları əlaqələndirməyə, 20 dairəsində toplama-çıxma bacarıqlarının təkmilləşdirilməsinə yardım edir.

Müəllimin nəzərinə! 100 dairəsində ədədləri tanıma, oxuma və yazma, onluqlar və təkliklərə ayırma, həmçinin pulun tanidlılması, pulla əməliyyatlara dair məsələləri həll etməyi bacarmaları gələcəkdə 100 dairəsində ədədlər üzərində əməllərin yerinə yetirilməsində mühüm əhəmiyyət kəsb edir.

Mövzuya yönəltmə. Bölmə üzrə öyrənilən sözlər şagirdlərə xatırladılır, hər anlayış səsləndikcə onun məzmunu ilə bağlı izahlar verilir, nümunələr göstərilir. Dərslikdə uyğun mövzuları vərəqləyərkən şagirdlərə bu anlayışları bir daha xatırlatmaq olar. Ədədləri səsləndirərkən şagirdlər barmaqları ilə müvafiq ədədi təsvir edə bilərlər.

Bölmə üzrə təkrarlanan anlayışlar: yüzlük kart, iki-iki, beş-beş, on-on sayma, rəqəm, ikirəqəmli ədəd, onluq, təklik, manat, qəpik, qiymət, alış-veriş, qalıq pul.

TAPŞIRIQLARIN HƏLLİ

1. Tapşırıqda yüzlük kartın hissələrindəki xanalardan ədədlər tapılır.

2. Bu tapşırıqda keçməzdən əvvəl şagirdlərə şifahi olaraq hər hansı bir ədəddən başlayaraq iki-iki, beş-beş, on-on saymaq tapşırıla bilər. b) bəndində verilmiş təsvir çöplərinin beş-beş qruplaşdırılmasıdır. Qruplaşdırılmış belə çöplərdən sonuncu bölmədə, məlumatların təsvirində istifadə ediləcəkdir.

3. Tapşırığı interaktiv olaraq buradan da yerinə yetirmək olar:

<https://www.mathsisfun.com/numbers/skip-counting-game.html>

4. Lalənin cavabını beş-beş qruplaşdırılmış xətlər çəkməklə, ədəd oxu, 100-lük kart, yaxud müxtəlif üsullardan istifadə etməklə yoxlamaq olar.


Tapşırığın başqa yolla həlli daha faydalıdır. Sıfırdan başlayaraq beş-beş sayarkən son rəqəmlərin dəyişmə qanuna uyğunluğunu soruşmaq olar.

5. Məsələ onluq və təkliklərə əsasən ədədin tapılmasına əsaslanır. Ad günündə uşaqlara hərəsində 10 dənə olmaqla 2 qutu və 3 dənə əlavə pirojna paylanması. Pirojnaların sayına əsasən, uşaqların sayı soruşulur. Məsələ ilk baxışdan toplamaya aid görünsə də, onun onluq və təkliklərlə həll edilməsi vacibdir. Həll zamanı mərtəbə cədvəlindən istifadə edilə bilər.

Onluqlar	Təkliklər
2	3

Cavab: Ad günündə 23 uşaq var idi.

Müzakirə. Cavabı yoxlamaq üçün onluq çərçivələrdən istifadə etmək olar. Pirojnaları dairələr kimi təsvir edib ümumi sayı yoxlamaq olar.



9. Məsələ iki mərhələli olduğu üçün hər mərhələ ayrı ayrılıqda həll edilməlidir.

• Əvvəlcə, şəkildə göstərilən ərzaqların ümumi qiymətini tapılır. Bunun üçün şifahi toplama üsullarından istifadə etmək olar. Müəllim müvafiq suallarla 4 ərzağın ümumi qiymətini soruşa bilər:

– Süd, qatıq və yağ üçün ümumi nə qədər pul ödəmək lazımdır? ($1 + 1 + 3 = 5$). Toyuq da əlavə olunarsa, ümumi məbləğ nə qədər olar? ($5 + 4 = 9$)

• İkinci mərhələdə isə çıxmadan istifadə olunur:
 $20 - 9 = 11$.

Cavab: Ərzaqların ümumi qiyməti 9 manat, satıcının qaytaracağı pul isə 11 manatdır.

Müzakirə. Hər mərhələni ayrı ayrıda yoxlamaq olar.

• Ərzağın ümumi məbləğini müxtəlif üsullarla yoxlamaq olar: $4 + 3 = 7 \rightarrow 7 + 1 + 1 = 9$;

$4 + 1 = 5$, $3 + 1 = 4 \rightarrow 4 + 5 = 9$.

• 11 manat + 9 manat = 20 manat.

11. Məsələdə Elxanın 3 manat, Anar və Lalənin isə hərəsinin 4 manat pulu olduğu verilir. Qiyməti 9 manat olan pitsa aldıqdan sonra uşaqların neçə manat pulları qaldığı soruşulur. Məsələdə bir sual verilsə də o, ikimərhələlidir.

Məsələnin həlli:

• Uşaqların pullarının cəmi tapılır:

$3 \text{ manat} + 4 \text{ manat} + 4 \text{ manat} = 11 \text{ manat}$.

• Qalıq pulu tapmaq üçün isə misal yazırlı:

$11 \text{ manat} - 9 \text{ manat} = 2 \text{ manat}$.

Cavab: Uşaqların 2 manat pulu qalar.

Müzakirə. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Məsələ fərqli üsulla da həll etməklə cavabı yoxlamaq olar. Məsələn, Anar və Lalənin birlikdə 8 manat pulu var. Elxan 1 manat da əlavə edib pitsa aldılar. Elxanda 2 manat pul artıq qalır.

11-ci BÖLMƏ

ÖLÇMƏ

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 42	Uzun, qısa	2	48	44
Mövzu 43	Santimetr	2	51	47
Mövzu 44	Ağır, yüngül	1	53	50
Mövzu 45	Tutum	1	55	52
	Məsələ həlli dərsi	2	57	54
Mövzu 46	Gün, həftə, ay	2	58	56
Mövzu 47	Saat	2	61	58
	Ümumiləşdirici dərs	2	63	61
	CƏMI	14		

Bölmənin qısa icmali

Gündəlik həyatda ölçmə bacarıqlarından və ölçmə alətlərindən geniş istifadə olunur. Ölçmə riyaziyyatın müxtəlif sahələri arasında əlaqəni təmin edir. Məsələn, ölçmə zamanı ədəd təsəvvürləri ilə fəza anlayışları arasında çox sıx əlaqə mövcuddur. Bu baxımdan 1-ci sinifdə “Ölçmə” bölməsində ədədlər, ədədlər üzərində toplama-çıxma əməllərinin geniş tətbiqi nəzərdə tutulur. Bölmədə uzunluq, kütlə, tutum və zaman kimi kəmiyyətlərin ölçülməsi və bunlarla bağlı müxtəlif məsələlər verilir. Bu məsələlərin həlli ilə ərzində öyrədilən bacarıqların möhkəmlənməsinə, həmçinin ilkin cəbrlə əlaqəli vərdişlərin (məch-hulun tapılması, nə qədər uzun, nə qədər qısa, ağır-yüngül, tərəzi modeli və s.) təkmilləşdirilməsinə xidmət edir. Şagirdlərdə ölçmə bacarıqlarının formalasdırılması, əsasən, 5 mərhələdə həyata keçirilir:

1. Ölçüləcək kəmiyyətin müəyyən edilməsi.
2. Müqayisə və sıralanma (ölçüləcək obyektlərin başqaları ilə müqayisəsi).
3. Qeyri-standart (şərti) vahidlərlə ölçmə.
4. Standart vahidlərlə ölçmə.
5. Tətbiq.

Dərslikdə ölçmə ilə bağlı mövzular bu ardıcılıqla tədris olunur.

Nəyə diqqət yetirməli?

Müxtəlif kəmiyyətləri ölçməzdən əvvəl bu kəmiyyətlərin özünün müəyyən xüsusiyyətləri ilə tanışlıq vacibdir; məsələn, uşaq bilməlidir ki, karandaşı çantadan çıxarıb parta üzərində qoyanda onun uzunluğu dəyişmir. Yaxud səbətdən almalar götürdükdə səbətin kütləsi azalır. Qabın nə qədər maye tutduğu onun tutumu ilə ölçülür və fərqli qabların eyni tutumu ola bilər. Həmçinin yaşıdırğın şəhərdə saat hər yerdə – evdə və məktəbdə eyni vaxtı göstərir: evdəki saat 1 tamamı göstərisə, məktəbdə də saat 1 tamamdır. Bu məqsədlə kəmiyyətlərin xüsusiyyətlərini daha yaxşı bilmək üçün şagirdlərə müxtəlif xarakterli tapşırıqlar verilməlidir.

Riyazi dilin inkişafı

“Uzunluq”, “uzundur-qısadır”, “eyni uzunluqdadır”, “ağırlıq”, “ağırdır-yüngüldür”, “tutum”, “genişdir-dardır”, “vaxt”, “əvvəl-sonra” kimi anlayışların, həmçinin onların 1-ci sinifdə öyrədilən standart ölçü vahidlərinin (santimetr, kilogram, litr və saat) düzgün ifadə edilməsinə diqqət yetirilməlidir.

Bölmədə mənimsədilən riyazi anlayış və terminlər: *uzun, qısa, hündür, alçaq, ölçü vahidi, qarış, addım, santimetr, xatkeş, ağır, yüngül, kilogram, dolu, boş, tutum, litr, gün, həftə, ay, il, fasil, saat, saat tamamdır, 2 saat əvvəl, 2 saat sonra.*

Öncədən vacib olan bilik və bacarıqlar:

- Ədəd oxunda ədədlərin təsviri.
- 20-yə qədər toplama-çıxma bacarıqları.

Fənlərarası integrasiya

Ölçmə müxtəlif fənlər arasında əlaqəni təmin edir. Ölçmə və dəyərləndirmədən müxtəlif fənlərdə, o cümlədən bədən tərbiyəsi, təsviri incəsənət, texnologiya, musiqi və həyat bilgisi fənlərində istifadə edilir.

Mövzu 42

Uzun, qısa

- Dərslik: səh. 48
- İş dəftəri: səh. 44

Təlim məqsədləri

- Ölçmədən istifadə etmədən verilmiş iki və daha çox obyektdən hansının uzun, yaxud qısa olduğunu təxmin edir (4.1.2).
- Verilmiş obyektləri uzunluqlarına görə “uzundur”, “qısadır”, “hündürür”, “alçaqdır”, “təxminən eyni uzunluqdadır” və s. sözlərlə müqayisə edir (4.1.2).
- Əşyanın uzunluğunu ölçmək üçün əlverişli şərti ölçü vahidini (qısqac, birləşən kub, qarış, ayaq, addım və s.) seçir (4.2.1).
- Əşyaların uzunluğunu şərti ölçü vahidlərindən istifadə etməklə müqayisə edir (4.1.2).
- Ölçmədən verilmiş əşyalardan hansının uzun-qısa, ağır-yüngül, geniş-dar olduğunu təxmin edir (1.3.5).

Köməkçi vasitələr: kiçik lentlər, kağızdan kəsilmiş sari, qırmızı və göy zolaqlar, müxtəlif uzunluqlu ip, kəndir, qısqac, kub və s.

Dərsin qısa planı

- Şəkil üzrə iş.** Bölmənin ilk səhifəsi üzrə sualların müzakirəsi.
- Araşdırma-müzakirə.** İki şərfin uzunluqlarına görə müqayisəsi.
- Öyrənmə.** “Uzunluq”, “uzun-qısa”, “ölçü vahidi” anlayışları ilə tanışlıq.
- Bələdçi.** Zolaqların uzunluqlarına görə müqayisə edilməsi.
- Müstəqil iş.** Dərslik: tap. №1,2. İD: tap. №1-4.
- Öyrənmə materialı.** Uzunluğun şərti ölçü vahidləri.
- Müstəqil iş.** Dərslik: tap. № 3. İD: tap. №5,6
- Məsələ həlli.** Dərslik: tap. №4-6. İD: tap. №7-12.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər “uzunluq” anlayışı ilə tanış olur, əşyaların uzunluqlarını müqayisə etmək bacarıqların əldə edirlər. Müqayisə zamanı “uzundur”, “qısadır”, “eynidir” ifadələrindən istifadə olunur.

Müəllimin nəzərinə! Ölçmə bacarıqlarının mənim-sənilməsi üçün, ilkin olaraq, kəmiyyətləri müqayisə etmək bacarıqları formalaşdırılmalıdır. Bu məqsədlə “Uzunluq nədir?”, “Hansı uzundur?”, “Hansı qıсадır?”, “Hansı əşyalar eyni uzunluqdadır?” sualları aydınlaşdırılır. Sualları arasından zaman belə ardıcılığın gözlənilməsi çox vacibdir.

Müxtəlif şərti ölçü vahidlərindən istifadə məqsədilə dərsdən əvvəl qısqac, kub və ölçmək üçün digər müxtəlif vasitələr hazırlanmalıdır.

Mövzuya yönəltmə. Müəllim dərsi sinifdəki müxtəlif əşyaların uzunluqlarını müqayisə etməklə başlaya-

bilər. Məsələn, qələm və kitab, parta və lövhə və s. Şagirdlər arasında da müqayisə aparmaq olar, məsələn: uzun və qısa saçlı qızları, hündür və alçaq boylu oğlanları müqayisə etmək olar. Dərsdə əvvəlcədən hazırlanmış müxtəlif uzunluqlu rəngli zolaqları cütlərə paylayıb onların uzunluqlarını müqayisə etmək tapşırılır.

ARAŞDIRMA-MÜZAKİRƏ Bu tapşırığı müxtəlif əşyalar vəsitəsi ilə də (kiçik lentlər, rəngli kağızlardan kəsilmiş zolaqlar, karandaşlar və s.) bütün siniflə yerinə yetirmək olar. Araşdırma üçün nəzərdə tutulan tapşırıqda şərflər zolaqların sayına görə müqayisə edilə bilər.

Praktik tapşırıq. Masanın üstünə 2-3 ədəd müxtəlif uzunluqda karandaş qoyulur. Lövhənin qarşısına bir şagird çıxarılib gözləri dəsmalla bağlanır. Şagird bir neçə karandaşı əli ilə uzunluğuna görə masanın üstündə sıralayır. Şagirdin gözləri açılır və sıralamanın doğruluğu yoxlanılır.

ÖYRƏNMƏ Əşyaları uzunluğuna görə müqayisə etmək, onların uzunluğunu ölçmək qaydası izah edilir. Ölçmək üçün ölçü vahidləndən istifadə olunduğu qeyd edilir.

BƏLƏDÇİ Tapşırıq əvvəlcə gözəyari (təxminini) icra edilə bilər. Müqayisənin təsdiqi kimi onların uzunluqlarını göstərən ədədlər müqayisə olunur.

MÜSTƏQİL İŞ Bu tapşırıqlarda əsas məqsəd təxminetmə bacarıqlarının formalaşdırılmasıdır. Tapşırıqların yerinə yetirilmə ardıcılığına diqqət vermək lazımdır.

1. Uzunluqlar əvvəlcə təxminini müəyyən edilir, sonra isə uzundan qısa doğru sıralanır.

2. Bu tapşırıqda isə şagirdlər əvvəlcə uzunluğu təxmin edir, sonra yoxlayırlar.

ÖYRƏNMƏ MATERIALI. Şərti ölçü vahidləri izah edilir.

MÜƏLLİMİN NƏZƏRİNƏ! Ölçmədə şərti ölçü vahidləndən istifadə edilməsi gündəlik həyatda lazım olan mühüm bacarıqlardandır. Məsələn, biz çox vaxt qapının enini qarşıla ölçüb hər hansı bir əşyanın keçib-keçməyəcəyi, yaxud boyumuza görə soyuducunun yerini müəyyən edirik. Şərti ölçü vahidləndən istifadə standart ölçü vahidlərindən istifadə üçün ilkin mərhələdir. Bu baxımdan, ardıcılığın gözlənilməsinə diqqət yetirilməlidir.

3. Tapşırığı sınıf otağında əyani şəkildə icra etmək olar.

MƏSƏLƏ HƏLLİ 4. Məsələni həll etmək üçün ardıcılığın riayət edilməsi çox vacibdir. Əvvəlcə şagirdlər özləri lentin uzunluğunu təxmin edirlər. Sonra cavab variantlarını nəzərdən keçirir və öz variantlarına yaxın variantı qeyd edirlər (məsələn Anar). Sonuncu mərhələdə isə qısqacın uzunluğuna bərabər bir vasitə ilə (məsələn, barmağın eni, yaxud qələmin ucu və s.) öz cavablarını yoxlayırlar.

5. Məsələdə diş fırçasının təxminini uzunluğunu 6 kubla müqayisə etmək tələb olunur. Məsələ iki yolla həll edilə bilər: 1. Fırçanın uzunluğu kublarla təxmin edilir (məsələn: 7 kub). Sonra isə bu ədəd 6 ilə müqayisə olunur. 2. Mavi xəttin üzərində uzunluğu təxminən 6 kuba bərabər gözəyari nişan qoyulur. Fırça nişanı keçərsə deməli, o, qaba yerləşmir. Əgər fırça bu nişandan kiçikdirsə, deməli, o, qaba yerləşər. Məsələni bir üsulla həll edib digəri ilə yoxlamaq daha məqsədəyğundur.

6. Hər bir qələmin uzunluğu təxmin edilir və dəftərdə yazılır. 5-ə yaxın variant seçilir.

Oyun “Kim düz tapar?”. Dərslikdə verilmiş oyunu sinifdə, yaxud dərsdən sonrakı vaxtda oynamaq olar.

Layihə. Şagirdlərə belə bir tapşırıq verilə bilər: evdə 4-5 obyekt seçilir. Sonra vərəq göstərilən qaydada doldurulur. Şagirdlər onu növbəti dərs sinfə gətirirlər.

Adı: _____

Şərti ölçü vahidi: _____

Təxminini uzunluğu: _____

Ölçmədən sonrakı uzunluğu: _____

Fənlərarası integrasiya

Ölcmə bacarıqları bədən tərbiyəsi, texnologiya, təsviri incəsənət fənlərində geniş istifadə olunur. Əşyanın əlamətlərini söyləyərkən “uzun-qısa”, “hündür-alçaq” və s. sözlərindən istifadə edilir.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
İki və daha çox əşyanı ölçmədən onların uzun və ya qısa olduğunu təxmin edir.	Şifahi sual-cavab, oyun, tapşırıq	Kağızdan kəsilmiş zolaqlar, dərslik, İD
İki əşyanı uzunluqlarına görə “uzundur”, “qıсадır”, “hündürdür”, “alçaqdır” sözləri ilə müqayisə edir.	Müşahidə, şifahi sual-cavab, məsələ həlli, tapşırıq	Lentlər, karandaşlar, müxtəlif əşyalar, dərslik, İD
Əşyanın uzunluğunu ölçmək üçün əlverişli şərti ölçü vahidi (qısqac, birləşən kub, qarış, ayaq, addım və s.) seçir.	Tapşırıq, müşahidə, məsələ həlli	Müxtəlif əşyalar, dərslik, İD
Əşyanın uzunluğunu əlverişli şərti ölçü vahidi (qısqac, birləşən kub, qarış, ayaq, addım və s.) ilə ölçür.	Tapşırıq, oyun	Dərslik, İş vərəqləri
Əşyaların uzunluğunu əvvəl təxmin edir, sonra isə ölçməklə qiymətləndirir.	Məsələ, sual-cavab, layihə, oyun	Dərslik, İD, iş vərəqləri

Mövzu 43

Santimetr

- **Dərslik:** səh. 51
- **İş dəftəri:** səh. 47

Təlim məqsədləri

- Xətkəşdən uzunluğu ölçmək və xətt çəkmək üçün istifadə olunduğunu izah edir (4.2.2).
- Xətkəşlə verilmiş parçanın uzunluğunu ölçür (4.2.2).
- Xətkəşdən istifadə etməklə verilmiş uzunluqda xətt çəkir (4.2.3).
- Toplama və çıxmaya dair məsələləri riyazi ifadələr şəklində təsvir edir (2.1.3).
- Sadə məsələlərdə uzunluğu tapmaq üçün 20 dairəsində toplama və çıxma bacarıqlarını tətbiq edir (4.2.1).

Köməkçi vasitələr: xətkəş, rəngli lent və zolaqlar, rəngli karandaşlar, ölçmək üçün müxtəlif əşyalar.

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Lentin uzunluğunun müxtəlif şərti vahidlərlə ölçüləsi.

2. Öyrənmə. Xətkəş və “santimetr” anlayışı ilə tanışlıq.

3. Bələdçi. Verilmiş əşyaların uzunluğunun ölçülməsi.

4. Müstəqil iş. Dərslik: tap. №1-2. İD: tap. №1-3.

5. Öyrənmə materialı. Xətkəşlə verilmiş uzunluqda parçanın çəkilməsi.

6. Müstəqil iş. Dərslik: tap. №3. İD: tap. №4-6.

7. Məsələ həlli. Dərslik: tap. №4-6. İD: tap. №7-11.

8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər standart uzunluq vahidi kimi santimetrlə tanış olur. Xətkəşdən istifadə edərək ölçmələr aparır, verilmiş uzunluqda parça çəkir, parçaların uzunluğunu ölçməklə müqayisə edir, toplama-çıxma bacarıqlarının təkmilləşdirilməsi üçün uzunluqla bağlı müxtəlif məsələlər həll edir.

Müəllimin nəzərinə! Ölçü alətlərindən düzgün istifadə etmək mühüm ölçmə bacarıqlarından biridir.

Şagirdlərin qarşılaşdıqları ən sadə ölçmə aləti xətkeşdir. Bu baxımdan şagirdlər ilkin olaraq santimetrlə tanış olurlar. Standart ölçü vahidləri müəyyən vahidlər sistemində istifadə edilən vahidlərdir (santimetr, kilogram, litr, saat). Şərti vahidlər isə müəyyən şəraitdən asılı olaraq istifadəçi üçün rahat olan hər hansı bir vahiddir (məsələn: uzunluğu ölçmək üçün qarış, addım; ağırlığı ölçmək üçün kublar; həcmi ölçmək üçün suqabı, stakan).

Mövzuya yönəltmə. Praktik tapşırıq. Müəllim masanın kənarını qarşıla ölçüüb nəticəni lövhəyə yazar. Sonra şagirdlərdən biri masanın uzunluğunu öz qarşı ilə ölçür və ölçmənin nəticəsi yenə lövhəyə yazılır. Müəllim iki ədədin nə üçün fərqli olduğunu soruşur.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqdakı suallar ətrafında müzakirə təşkil edilir. Müxtəlif suallarla standart ölçü vahidlərinin mənası izah olunur.

ÖYRƏNMƏ Xətkeşin əşyaların uzunluğunu ölçmək üçün alət olduğu izah edilir. Şagirdlərə xətkeşdən ilkin istifadə etmək bacarıqları aşilanır.

BƏLƏDÇİ Nümunədə verilmiş şəkilləri xətkeşlə ölçmək tələb olunur. Bu tapşırıq da əyanıləşdirilə bilər. Üfüqi, şaquli və maili vəziyyətdə verilmiş əşyaları xətkeşlə ölçmək bacarıqları formalaşdırılır.

MÜSTƏQİL İŞ 1-2-ci tapşırıqlar xətkeşlə uzunluğun ölçülməsinə aididir.

Öyrənmə materialı verilmiş uzunluqda parçanın çəkilməsinin izahına aididir. Bu bacarıq 1-ci sinif şagirdlərinin ən çox çətinlik çəkdikləri bacarıqlardan

biridir. Bunu bir neçə mərhələdə formalasdırmaq daha məqsədə uyğundur: 1) əvvəlcə, düz xətt çəkmək bacarığı formalasdırılmalıdır. Bunun üçün müxtəlif karandaşlardan istifadə etməklə rəngli xətlər çəkmək kimi əyləncəli tapşırıqlar verilə bilər; 2) sonra isə müəyyən məsafədə olan iki nöqtəni qeyd etmək tapşırılır. Bunu da əyləncəli şəkildə vermek olar; məsələn: “Əvvəlcə, göy karandaşla nöqtə qoy. 3 santimetr ölçün və qırmızı karandaşla nöqtə qoy”; 3) sonuncu mərhələdə isə bu iki nöqtə birləşdirilir. Hər bir mərhələ bir neçə dəfə təkrarlanır.

MƏSƏLƏ HƏLLİ Məsələlər ölçmə bacarıqları ilə riyazi əməllər arasında əlaqələrin yaradılmasına aididir. 4-6-a məsələlərinin əyani şəkildə həll edilməsi daha məqsədə uyğundur.

Diferensial təlim

Dəstək. Verilmiş uzunluqda parça çəkmək üçün fəaliyyət mərhələlərinin hər biri ayrı-ayrılıqda bir neçə dəfə təkrarlanıb bilər.

Dərinlaşdırma. Bir neçə hissədən ibarət parça çəkmək tapşırıla bilər; məsələn, “Uzunluğu 2 santimetr olan qırmızı rəngli parça, onun ucundan isə uzunluğu 4 santimetr olan göy rəngli parça çəkin. Bu parçaların ümumi uzunluğu nə qədərdir?”

Layihə. Şagirdlərə evdə müxtəlif uzunluqlu rəngli zolaqlar kəsmək tapşırılır. Kəsilmiş zolaqlar damalı dəftər vərəqinə yapışdırılır. Altından isə santimetrlə uzunluqları yazılır.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Əşyaların uzunluğunun standart ölçü vahidi olan santimetrlə ölçmək üçün xətkeşdən necə istifadə edildiyini nümunələrlə göstərir.	Şifahi sual-cavab, müşahidə, praktik tapşırıq	Dərslik, İD
Verilmiş parçanı xətkeşlə ölçür və uzunluğunu santimetrlə ifadə edir.	Şifahi sual-cavab, müşahidə, tapşırıq	Dərslik, İD
Xətkeş vasitəsilə uzunluğu santimetrlərlə verilmiş parçanı çəkir.	Tapşırıq, məsələ həlli, layihə	Dərslik, İD, iş vərəqləri
Müəyyən uzunluqlu parçalardan istifadə etməklə toplama-çıxma əməllərini yerinə yetirir.	Tapşırıq, məsələ həlli, layihə	Dərslik, İD

Mövzu 44

Ağır, yüngül

- **Dərslik:** səh. 53
- **İş dəftəri:** səh. 50

Təlim məqsədləri

- Ölçmədən istifadə etmədən verilmiş iki və daha çox obyektdən hansının ağır, yaxud yüngül olduğunu təxmin edir (4.1.3).
 - Tərəzinin əşyanın kütləsini ölçmək, yaxud iki əşyanın kütləsini müqayisə etmək üçün istifadə edildiyini izah edir (4.1.3).
 - Kiloqramın ümumi kütlə vahidi olduğu barədə biliklərini sadə nümunələrlə nümayış etdirir (4.2.6).
 - Tərəzi şəkilləri ilə verilmiş sadə məsələlərdə əşyaların kütləsini tapmaq üçün 20 dairəsində toplama və çıxma bacarıqlarını tətbiq edir (4.2.6).

Köməkçi vasitələr: konfetlər, alma, birləşən kublar, şərlər, lələk, çəki daşları (real, yaxud maket), müxtəlif tərəzilər, meyvələr və s.

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Eyni əşyanın ağırlığı ilə bağlı ifadə olunmuş müxtəlif fikirlər.
- Öyrənmə.** “Ağırıdır” və “yüngüldür” anlayışlarının izahı. Tərəzi.
- Bələdçi.** Tərəzinin gözlərinin vəziyyətinə görə əşyaların ağırlığının müqayisəsi.
- Müstəqil iş.** Dərslik: tap. №1. İD: tap. №1-5.
- Öyrənmə materialı.** Kiloqram kütlə vahididir.
- Müstəqil iş.** Dərslik: tap. №2. İD: tap. №6-8.
- Məsələ həlli.** Dərslik: tap. №3, 4. İD: tap. №9-11.
- Formativ qiymatləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər “ağır-yüngül” anlayışları ilə tanış olur, tərəzidə əşyaların kütləsini ölçməyi öyrənir, qollu tərəzidə çəkilən iki əşyadan hansının ağır olduğunu müəyyən edirlər. Kütləni əvvəlcə şərti ölçü vahidləri ilə ölçür (kublarla), sonra isə standart kütlə vahidi – kiloqramla tanış olurlar.

Müəllimin nəzərinə! “Kütlə”, “ağırlıq”, “çəki” fərqli anlayışlar olduğundan onlardan kiçikyاشlı məktəblilər üçün geniş istifadə etmək məqsədə uyğun deyil. Sadəcə, izah etmək olar ki, əşyanın kütləsi nə qədər böyük olarsa, bu əşya bir o qədər ağırdır.

Mövzuya yönəltmə. Müəllim sinfə bəzi suallarla müraciət edə bilər:

– Çantanız ağırdır mı? Çantadan nələri çıxarsanız, o daha yüngül olar? Kitab ağırdır, yoxsa qələm?

Müəllim bəzi çox da ağır olmayan əşyaları uşaqlara verib hansının ağır, hansının yüngül olduğunu soruşa bilər. Bu zaman “Böyük əşyalar ağır olur” fikrinin səhv olduğu nümunələrlə izah oluna bilər.

Oyun “Daha ağır olanı söylə”. **Aukcion.** Müəllim bir əşyanın adını söyləyir, uşaqlar bir-bir ayağa qalxıb ondan daha ağır olan əşyanın adını söyləyirlər;

məsələn: qələm – kitab – çanta – parta – şkaf – maşın – bina və s. Sonuncu deyən uşaq qalib gəlir. Oyunu əksinə, ağırdan yüngülə doğru da keçirmək olar.

Bu interaktiv oyundan istifadə etmək olar:

<http://www.lcfclubs.com/lcf-maths/flash04/z04-games/z04-heavier-and-lighter.asp>

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığı müxtəlif əşyalarla (kiçik toplar, düymələr, meyvələr, kublar və s.) əyani şəkildə yerinə yetirmək olar.

ÖYRƏNMƏ Müəllim müxtəlif tərəzilər nümayiş etdirə bilər. Qollu tərəzi daha məqsədə uyğundur. Müəllim əvvəlcə 1 ədəd alma və kağız parçasını göstərib hansının daha ağır olduğunu soruşa bilər. Sonra hər ikisini tərəzinin gözlərinə qoyub şagirdlərin təxminlərini yoxlayır.

– *Tərəzinin alma olan gözü aşağıdadırsa, deməli, alma ağırdır.*

Sonra müəllim kağız parçasını götürüb yerinə bir neçə kub qoyaraq gözləri bərabərləşdirir.

– Tərəzinin gözləri bərabərdirsə, əşyaların ağırlıqları da eynidir.

BƏLƏDÇİ Tapşırıqda oyuncاقların ağırlığı şərti ölçü vahidi olan kublarla ölçülür. Kubların sayına görə hansı oyuncağın ağır olduğu müəyyən edilir.

Bu materialdan istifadə etmək olar:

https://pbskids.org/sid/fablab_panbalance.html

MÜSTƏQİL İŞ 1. Tapşırıq əvvəlki tapşırıqla analoji üsulla həll edilir.

Öyrənmə materialı. “Kütlə” və “kiloqram” anlayışları izah edilir. Müəllim uzunluğun santimetrlə ölçüldüyü-nü xatırladıb kütlənin də kiloqramla ölçüldüğünü izah edə bilər. Bu zaman xətkeşlə uzunluğun, tərəzi ilə isə kütlənin ölçüldüyü qeyd olunur.

MƏSƏLƏ HƏLLİ 3. Məsələ iki sualdan ibarət olsa da, suallar bir-birindən asılı deyil.

4. Bu məsələdə tərəzilərin gözlərini bərbərləşdirmək üçün neçə kq daş əlavə edilməsini tapmaq tələb olunur. Məsələ “Çıxma” bölməsində tərəzilərlə bağlı məsələlərə çox yaxındır. Hər bir bənddəki məsələ iki mərhələdə həll edilir.

Çalbetmə. Müəllim kərpicin kütləsi ilə bağlı suallar verə bilər. Məsələn:

– Kərpicin kütləsi nə qədərdir? Soldakı tərəzinin sağ gözündəki 2 kq-lıq daşı götürək və 1 kq-lıq daş qoyaq. O zaman tərəzinin gözü necə dəyişər? Bu halda tarazlıq üçün sağ gözə neçə kq-lıq daş da əlavə olunmalı idi?

Məsələnin həlli:

a) • Bir kərpicin kütləsi 2 kq-dırsa, iki kərpicin kütləsini hesablamak üçün misal yazılır: $2 \text{ kq} + 2 \text{ kq} = 4 \text{ kq}$.

• Sağ tərəfdə 4 kq-lıq daş olmalıdır ki, gözlər bərabərləşsin. Əlavə daşın kütləsini tapmaq üçün misal yazmaq olar: $4 \text{ kq} - 3 \text{ kq} = 1 \text{ kq}$.

Cavab. 1 kq.

Müzakirə. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikri müzakirə olunur. Cavabı toplama ilə yoxlamaq olar: $3 \text{ kq} + 1 \text{ kq} = 4 \text{ kq}$.

Məsələnin **b** bəndi də analoji üsulla həll olunur.

Diferensial təlim

Dəstək. Məsələnin **a** bəndini sadələşdirmək olar. Tərəzinin sağ gözündə heç bir çəki daşı olmur. Bu zaman 2 kərpicin kütləsi tapılır.

Dərinləşdirmə. Məsələni mürəkkəbləşdirmək üçün tərəzinin sağ gözünə 1 dənə də 2 kq-lıq daş əlavə olunur. Bu zaman sağ gözündə 5 kq olur və neçə kq artıq olduğu soruşulur.

Əyləncəli sual. Şagirdlərə belə bir sual verilir:

—Tərəzinin sol gözünə kütləsi 1 kq olan kərpic, sağ gözünə isə kütləsi 1 kq olan pambıq qoyulur. Tərəzinin hansı gözü yuxarı qalxar?

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
İki əşyanı əlinə almaqla onların kütlələrinin ağır, yaxud yüngül olduğunu təxmin edir.	Praktik tapşırıq, layihə	Müxtəlif əşyalar, iş vərəqləri
Sada (oyuncaq) tərəzidə əşyaların kütləsini ölçür və müqayisə edir.	Praktik tapşırıq, məsələ həlli	Oyuncaq tərəzi, müxtəlif əşyalar, kublar, dərslik, İD
Əşyaların kütləsini tərəzidə ölçərkən nəticənin kilogramla ifadə edildiyini nümunələrlə izah edir.	Sual-cavab, tapşırıq, məsələ həlli	Oyuncaq tərəzi, dərslik, İD
Tərəzinin gözlərini bərabərləşdirməklə bağlı müxtəlif məsələlər həll edir.	Tapşırıq, məsələ həlli	Dərslik, iş vərəqləri, İD

Mövzu 45

Tutum


- **Dərslik:** səh. 55
- **İş dəftəri:** səh. 52

Təlim məqsədləri

- Verilmiş qabların tutumuna görə “daha çox tutur”, “daha az tutur”, “təxminən eyni qədər tutur” və s. sözləri vasitəsilə müqayisə edir (4.1.4).
- Qabların tutumunu şərti ölçü vahidlərindən istifadə etməklə ölçür və “iki stəkan”, “üç suqabı”, “bir vedrə” və bu kimi sözlərlə ifadə edir (4.2.7).
- Litrin ümumi tutum vahidi olduğu barədə biliklərini sadə nümunələrlə nümayiş etdirir (4.2.7).
- Tutumu tam ədədlərlə ifadə olunan qabların tutumlarını riyazi ifadələr yazmaqla müqayisə edir (4.2.7).
- Sadə məsələrdə qabların tutumunu tapmaq üçün 20 dairəsində toplama və çıxma bacarıqlarını tətbiq edir (4.2.7).

Köməkçi vasitələr: müxtəlif tutumlu qablar (stəkanlar, 1 litrlik banka, fincan, 1 litrlik butulkə, kiçik qazan, suqabı), düyü, su.

Layihə. Şagirdlər soyuducudan və mətbəxdəki masa-dan müxtəlif ərzaqları ələ götürməklə, onların kütlələrini müqayisə edirlər. Bu zaman ərzaqların real kütlələri (yəni hazırda soyuducuda olan yağı və pendir, düyü və makaron və s.) müqayisə olunur. Nəticə belə bir vərəqdə təqdim oluna bilər. Bu zaman tərəzinin gözlərinin istiqaməti oxlarla göstərilir.



Hər evdə bu ərzaqların miqdarı fərqli olduğundan nəticələr də fərqlənəcək.

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** İki stəkanın tutumunun müqayisə edilməsi.
- Öyrənmə.** Qabların tutumunu ölçmək üçün şərti ölçü vahidlərindən istifadə edilməsi.
- Bələdçi.** Qazanların tutumlarının müəyyən edilməsi.
- Müstəqil iş.** Dərslik: tap. №1. İD: tap. №1-4.
- Öyrənmə materialı.** Litrin tutum vahidi olduğu izah edilir.
- Müstəqil iş.** Dərslik: tap. №2. İD: tap. №5-6.
- Məsələ həlli.** Dərslik: tap. №3, 4. İD: tap. №7-9.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər “tutum”, “dolu”, “yarı dolu”, “boş” ifadələri ilə tanış olurlar. Şərti ölçü vahidi kimi stəkan, suqabı, standart tutum vahidi kimi litrlə tanış olurlar.

Müəllimin nəzərinə! Şagirdlərə “tutum” anlayışı əyani olaraq təqdim edilməlidir. Bunun üçün dərsə müxtəlif tutumlu qablar gətirmək olar; məsələn, kiçik fincan, butulkə, banka, qaşıq, stəkan və s. Tutumun bir qabın tuta biləcəyi maksimum miqdardı olduğu izah edilir. Uşaqlar qabın tutumunu müəyyən etmək üçün su, düyü, qum və s. vasitələrdən istifadə edə bilər. Şagirdlərin səhv etdikləri əsas yanaşmalardan biri odur ki, uzun (hündür) qabların tutumları da çox olur.

Bu məqsədlə müəllimin fərqli formalı, lakin eyni tutumlu qabları nümayiş etdirməsi çox faydalıdır.

Mövzuya yönəltmə. Praktik tapşırıq. Masaya müxtəlif tutumu olan 3 qab (məsələn: kiçik fincan, yarımlitrlilik butulka və 1 litrlik banka) qoyulur. Banka düyü ilə doldurulur. Sonra bankadakı düyüni əvvəlcə butulkaya, sonra isə fincana töküb onların tutumunu bankanın tutumu ilə müqayisə edirlər. Şagirdlərdən hansı qabın daha çox düyü tutduğu soruşular.

ARAŞDIRMA-MÜZAKİRƏ Bu tapşırığı əyani şəkildə nümayiş etdirmək olar.

ÖYRƏNMƏ Mövzunun izahını əyanıləşdirmək üçün müxtəlif tutumlu qabları nümayiş etdirmək olar. Müxtəlif qablara tökülmüş düyüni (düyü əvəzinə sudan da istifadə etmək olar) miqdarına görə onların tutumunun da fərqli olduğu izah olunur.

BƏLƏDÇİ Nümunədə verilmiş şəkil araşdırılır. Hansı qazanın təxminən nə qədər su tutduğu müəyyən edilir.

Praktik tapşırıq. Müəllim kiçik boş qazan və suqabı nümayiş edib sinfə sualla müraciət edir:

– *Qazan neçə suqabı su tutar?*

Müəllim lövhədə bir neçə şagirdin adını yazır və onların qarşısında təxmin etdikləri sayı qeyd edir. Sonra suqabını bir neçə dəfə su ilə doldurub tam dolana qədər qazana tökür. Qazananın suqabı ilə tutumunu lövhədə qeyd edir və şagirdlərin təxmin etdikləri ədədlərlə müqayisə aparır.

MÜSTƏQİL İŞ 1. Tapşırıq əyani olaraq da icra edilə bilər.

Öyrənmə materialı. Müəllim standart tutum vahidi barədə danışarkən izah edə bilər ki, “böyük qab” və “kiçik qab” deyəndə onları hər hansı bir qaba nəzərən söyləmiş oluruq. Lakin elə vahid olmalıdır ki, hər qabın tutumu bu vahidlə ölçülsün. Bu vahid litrdır. Müəllimin 1 litrlik butulka, süd qabı və s. nümayiş etdirməsi məqsədə uyğundur.

Praktik məsələ. Müəllim qazanı su ilə doldurur. Oradan suqabını ilə 1 litr su götürür və sual verir:

– *Qazan 3 litr su tutur, oradan 1 litr su götürsəm neçə litr su qalar?*

Sonra məsələni bir qədər mürəkkəbləşdirir:

– *Bir qazanda 4 litr, o birində isə 2 litr su var. 1 litrlik bankadan istifadə etməklə qazanlardakı suyun miqdərini bərabərəşdirmək lazımdır. Bunu necə etmək olar?*

Bu cür məsələləri artırmaq da olar.

MƏSƏLƏ HƏLLİ 3. Məsələ adı çıxmaya aiddir.

4. Məsələnin şərtinə görə, tutumu $5l$ olan vedrəni iki dəfə su ilə doldurub tutumu $12l$ olan samovara tökdülər. Samovarın dolması üçün neçə litr su lazımdır?

Cəlbetmə. Şagirdləri məsələyə cəlb etmək üçün tapşırığı əyani şəkildə nümayiş etdirmək daha məqsədə uyğun olardı. Bunun üçün tutumu 3 litr olan balona iki dəfə 1 litrlik banka ilə su töküllür. Balonun dolması üçün nə qədər su lazım olduğu soruşular. Bu məsələni həll etmək üçün lövhədə hər mərhələ üçün ayrıca misal yazmaq məqsədə uyğundur:

$$3l - 1l = 2l, 2l - 1l = 1l.$$

Məsələ iki mərhələdə həll edilir:

- Əvvəl vedrə 1 dəfə doldurulub samovara töküldə samovarda neçə litr boş yer qalır: $12l - 5l = 7l$.
- Eyni qayda ilə ikinci dəfə üçün misal yazılır:

$$7l - 5l = 2l.$$

Cavab: Samovarın dolması üçün $2l$ su lazımdır.

Diferensial təlim.

Dəstək. Məsələ daha sadə variantda təqdim edilə bilər: vedrəni bir dəfə doldurub samovara tökdükə onun dolması üçün neçə litr su lazımdır?

Dərinləşdirmə. Məsələni bir qədər mürəkkəbləşdirmək üçün şərti belə dəyişmək olar: vedrəni 3 dəfə doldurub samovara tökdülər. Vedrədə neçə litr su qaldı?

Layihə. Şagirdlərə belə bir tapşırıq verilir. Evdə 1 litrlik butulka və bir neçə qazan götürün. Valideynlərinizin köməyi ilə bu qazanlara 1 litrlik butulka ilə su tökməklə onların tutumunu müəyyən edin. Ən böyük və ən kiçik qazanın tutumunu yazın.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
İki qabın tutumunu “daha çox tutur”, “daha az tutur”, “təxminən eyni qədər tutur” və s. sözlərindən istifadə etməklə müqayisə edir.	Şifahi sual-cavab, praktik tapşırıq	Müxtəlif tutumlu qablar, dərslik, İD
Qabların tutumunu şərti ölçü vahidlərindən istifadə etməklə ölçür və “2 suqabı”, “3 stəkan” kimi sözlərlə ifadə edir.	Müşahidə, şifahi sual-cavab, məsələ həlli	Ev layihəsi üçün iş vərəqi, dərslik, İD
Litrin tutumun standart ölçü vahid olduğunu nümunələrlə nümayiş etdirir.	Tapşırıq, müşahidə, məsələ həlli	Dərslik, İD
İki qabın tutumunu litrlərlə ifadə etməklə müqayisə edir.	Praktik tapşırıq, sual-cavab	Müxtəlif tutumlu qablar, dərslik, İD
Sadə məsələlərdə qabların tutumunu tapmaq üçün toplama və çıxma əməllərindən istifadə edir.	Praktik tapşırıq, sual-cavab, məsələ həlli	Dərslik, İD

Məsələ həlli dərsi

- Dərslik: səh. 57
- İş dəftəri: səh. 54

Müəllimin nəzərinə! Müəllim şagirdlərin "Uzun, qısa", "Santimetri", "Ağır, yüngül", "Tutum" mövzuları ilə bağlı zəif mənimsədikləri bilik və bacarıqlar; formativ qiymətləndirmə zamanı, yaxud sual-cavabla müəyyən edə bilər. Bu zaman şagirdlərə fərdi tapşırıqlar verməklə müvafiq boşluqları aradan qaldırmaq mümkündür.

Dərsin məzmunu. Dərsdə ölçməyə dair müxtəlif məsələlər həll edilir. Bu dərslər toplama-çıxma bacarıqlarının tətbiqinə geniş imkan yaradır. Məsələləri həll edərkən, ilk növbədə? şagirdlərin məsələlərin şərtini necə qarvadıqlarına nəzarət edilməlidir. Bunun üçün müxtəlif manipulyativlərdən və əyani vəsitələrdən geniş istifadə edilməsi tövsiyə olunur.

Mövzuya yönəltmə. Uyğun anlayışları xatırlatmaq üçün dərsi oyunla da başlamaq olar.

Oyun. Auksion. Müəllim hər hansı bir əşyanın adını söyləyir. Şagirdlər bu əşyadan daha uzun olan digər əşyanın adını söyləyirlər. Sonuncu şagirddən sonra müəllim 3-ə qədər sayıb oyunu bitirir. Əşya adını sonuncu söyləyən şagird qalib gəlir.

Bu oyunu "Ağır-yüngül", "Tutum" mövzuları üzrə də keçirmək olar.

1. Məsələdə verilmiş zolaqların ümumi uzunluğunu tapmaq tələb olunur. Əvvəlcə xətkeşin köməyi ilə zolağın hissələri ayrı-ayrılıqda ölçülür, sonra isə üçtoplananlı misal yazmaqla cavab tapılır.

2. Məsələ iki mərhələdə həll edilir:

- misal yazımaqla tələb olunan lentin uzunluğunu tapılır;
- hər üç lentin uzunluğunu ölçməklə uyğun uzunluqlu lent müəyyən edilir.

3. Yemişin kütləsini tapmaq üçün misal yazılır. Birbaşa çıxmaya aid misal yazmaqdə çətinlik çəkən şagirdlər əvvəlcə məchul toplananlı misal yaza bilərlər.

Onun həlli üçün isə çıxmadan istifadə edəcəklər. Qarpızın kütləsi iki mərhələdə tapılır: 1) tərəzinin sağ gözündə olan çəki daşlarının ümumi kütləsi tapılır; 2) sol gözündəki çəki daşının kütləsi ondan çıxılır.

Məsələni bir qədər də mürəkkəbləşdirmək üçün qarpızın yemişdən neçə kiloqram ağır olduğunu soruşmaq olar.

4. Məsələ üç toplananlı misal yazmaqla həll edilir:

$$5l + 5l + 4l = 14l.$$

5. Məsələdə bidon dolduqdan sonra vedrədə qalan südün tutumunu tapmaq tələb olunur.

Cəlbətmə. Məsələni daha sadə hal üçün nümayiş etdirmək olar: tutumu 2 litr olan qabı iki dəfə doldurub 3 litrlik balona tökmək olar. Bu zaman qabda qalan suyun tutumunu soruşulur.


Məsələnin həlli:

Məsələ iki mərhələdə həll olunur:

- $6l + 6l = 12l$,
- $12l - 10l = 2l$.

Cavab: 2 l.

Müzakirə. Məsələni fərqli üsullarla həll edib cavabları yoxlamaq olar: məsələn, sxematik olaraq belə təsvir etmək olar:



$$1) 10l - 6l = 4l$$

$$2) 6l - 4l = 2l$$

Mövzu 46

Gün, həftə, ay

- **Dərslik:** səh. 58
- **İş dəftəri:** səh. 56

Təlim məqsədləri

- Hadisələrin ardıcılılığını “əvvəl” və “sonra” sözləri ilə ifadə edir (4.1.1).
- Günün vaxtlarını ardıcıl olaraq söyləyir (4.1.1).
- Həftənin 7 gündən, ilin 12 aydan təşkil olunduğunu söyləyir (4.1.1).
- İlin aylarını ardıcıl olaraq söyləyir (4.1.1).

Köməkçi vasitələr: əvvəl və sonrakı vəziyyətlər təsvir olunmuş kartlar, kiçik düymə (lobya, noxud), məsələdə uşaqların adlarının baş hərfərini yazmaq üçün kiçik kvadrat kartlar, həftənin günləri yazılmış kartlar, aylar yazılmış kartlar.

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Şəklə əsasən ilin fəslini və günün vaxtının təyin edilməsi.
- Öyrənmə.** Günün vaxtlarını ifadə edən sözlərlə tanışlıq.
- Bələdçi.** Hadisələrin vaxtının müəyyən edilməsi.
- Müstəqil iş.** Dərslik: tap. №1-2. İD: tap. №1-3.
- Öyrənmə materialı.** Həftənin günləri.
- Müstəqil iş.** Dərslik: tap. №3-4. İD: tap. №4-5.
- Öyrənmə materialı.** İlin fəsilləri və ayları.
- Müstəqil iş.** Dərslik: tap. №5. İD: tap. №6-7.
- Məsələ həlli.** Dərslik: tap. №6-8. İD: tap. №8-10.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər günün vaxtlarını fərqləndirməyi və onları düzgün adlandırmayı öyrənlərlər. Həmçinin “gün-həftə-ay-fəsil-il” əlaqəsi izah edilir.

Müəllimin nəzərinə! “Vaxt” anlayışı ilə “əvvəl-sensora” anlayışları birbaşa əlaqəlidir, çünkü obyektin əvvəlki və sonrakı vəziyyəti arasında müəyyən vaxt keçir. Bu vaxt müxtəlif vahidlərlə ölçülür: saat, gün, həftə, ay, fəsil, il və s. Ona görə də mövzu ardıcılığına görə vaxtin ölçü vahidlərinin (gün, həftə, ay, fəsil və il) izahından başlayır. Vaxt vahidi olan saat növbəti dərsdə öyrəniləcək.

Mövzuya yönəltmə. Müəllim lövhəyə yanaşı 2 cümlə yazar: “Anar səhər qayğanaq yedi. Anar günorta kotlet yedi.” Müəllim uşaqlara sual verir. Sizcə Anar əvvəl nəyi, sonra nəyi yedi? Günün vaxtları ilə bağlı video material nümayiş oluna bilər:

https://www.youtube.com/watch?v=GqNaVXycr_o

ARAŞDIRMA-MÜZAKIRƏ Araşdırma tapşırığı olaraq şagirdlər şəkildəki vaxtı təyin etməlidir. Müəllim istiqamətləndirici suallar verə bilər (mövzunun tədris vaxtına uyğun olaraq yaz fəsli təsvir olunmuşdur); məsələn: “Qiş fəslində nə baş verir?”

– Havalarda soyuq olur. Qar yağır. Yollar buz bağlayır. Uşaqlar qartopu oynayır, xızıkda sürüsür.

ÖYRƏNMƏ Şagirdlər şəkillərə əsasən günün vaxtlarını öyrənirlər.

BƏLƏDÇİ Tapşırıqda hadisələrin təxmini vaxtı müəyyən edilməlidir. Nümunədə səhər vaxtına uyğun şəkil verilmişdir. Digər şəkillərə əsasən şagirdlər sonrakı vaxtları müəyyən edirlər.

Oyun. “Günün hansı vaxtıdır?”. Oyunu qruplara arasında yarış kimi təşkil etmək olar. Lövhədə “Səhər”, “Günorta”, “Axşam” və “Gecə” sözləri yazılır. Müəllim hadisələri söyləyir, qruplar isə bu hadisənin günün hansı vaxtında baş verə biləcəyini söyləyirlər. Məsələn, “Göydə çoxlu ulduzlar var” – gecə; “Hava yavaş-yavaş qaralır” – axşam, “Anar yuxudan oyandı” – səhər. Bu zaman “günorta” da söylənilə bilər. Bu, oyunun qaydasını pozmur. Əsas məqsəd uşaqların günün vaxtlarını tanımalarıdır. Düzgün cavab verən qrup 1 xal qazanır.

MÜSTƏQİL İŞ 1. Tapşırıq əvvəl və sonra baş verən hadisələr təsvir olunmuş kartlarla icra oluna bilər. Bu zaman kartlar qarışdırılır və masanın üzərinə açıq şəkildə düzülür. Əvvəlcə şagird bir kartı seçir, qalan kartlar arasında bu obyektin əvvəl, yaxud sonrakı vəziyyətini əks etdirən kartı yanaşı qoyur. Beləcə, bütün kartlar “əvvəl-sensora” ardıcılılığı ilə düzülür.



2. Şəkillərə əsasən hadisələrin günün hansı vaxtı baş verdiyi müəyyən edilir. Sonra ardıcıl olaraq sıralanır.

Öyrənmə materialı. Bir həftə yeddi gündən ibarətdir. Müəllim bazar günü uşaqların məktəbə gəlmədiklərini, gəzməyə getdiklərini misal kimi göstərib digər günlərdən fərqli olduğunu izah edə bilər.

Müəllimin nəzərinə! Şagirdlər ilk vaxtlar həftənin günlərini qarışdırırlar. Bunun üçün vaxtaşırı olaraq həftənin günlərinin təkrarlanması məqsədə uyğundur.

3. Tapşırıq həftənin günlərini və onların ardıcılığını yadda saxlamağa xidmət edir.

4. Şagirdlər tapşırığı gündəlik əsasında yerinə yetirirlər.

Diferensial təlim

Dastək. Müəllim şagirdlərdən konkret bir fənnin hansı günlərdə keçildiyini soruşa bilər.


Dərinləşdirmə. Müəllim həftədə 2 və ya 3 dəfə olan fənlərdən birini seçib şagirdlərə belə sual verə bilər; məsələn:

– Biz hansı fənni həftənin yalnız çərşənbə axşamı və cümə axşamı keçirik?

Kiçik qruplarda oyun. Müəllim hər qrupa əvvəlcədən həftənin adları yazılmış 7 kart paylayır. Kartlar qarışdırılır və üzüsağı hər qrupun qarşısına düzülür. Müəllimin “Başla” komandası ilə qruplar kartları açır və həftənin günlərini ardıcıl düzürlər. Tapşırığı tez və düzgün yerinə yetirən komanda qalib gəlir.



Öyrənmə materialı. Ay-fasil-il izah olunur. Həftənin günləri ilə bağlı oyunu aylarla da keçirmək olar.



5. Tapşırıq dərslikdə verilmiş dairəvi sxem üzrə ayları saymaqla yerinə yetirilə bilər.

Məsələ həlli 6. Məsələdə Aynurun həftənin neçə günü rəsm dərnəyinə getdiyi soruşulur. Həftənin günləri ilə bağlı məsələləri dərsliyin 59-cu səhifəsində öyrənmə materialında olan sxemdən, yaxud gündəlikdən istifadə etməklə həll etmək daha məqsədəyündür. Bu zaman həftənin günləri vizual olaraq əks olunur və saymaqla məsələlər həll edilə bilər.

7. Məsələdə Anarın yayda və ilboyu oxuduğu kitabların sayını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim şagirdlər arasında sorğu apara bilər:

– Kim kitab oxuyur. Yayda kitab oxuyursunuzmu? Neçə kitab oxumusunuz? Qiş fəslində neçə kitab oxumusunuz?

Məsələnin həlli:

- Məsələ dərslikdə verilmiş dairəvi sxemdən və kiçik düymələrdən (lobya, noxud) istifadə etməklə əyani şəkildə həll edilə bilər. Anarın oxuduğu kitabların sayı qədər düymələri uyğun ayların (fəsillərin) üzərinə qoymaqla sonda birgə sayılır.

8. Tapşırıqda uşaqların məktəbə gəlmə ardıcılığını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim məsələni sadələşdirib izah etmək üçün lövhəyə 3 boş xana çəkir. Xanalara uşaqların adlarının baş hərfəri yazılıcağını söyləyir. 3 şagird növbə ilə lövhə qarşısına çağırılır. Onlar qarşıya çıxdıqca, adlarının baş hərfəri ardıcıl olaraq xanalara yazılır.

A S E

Müəllim sinfə sualla müraciət edə bilər:

– Səbinədən əvvəl və sonra lövhəyə kim çıxdı? Elxan kimdən sonra gəldi? və s.

Məsələnin qısa şartını belə yazmaq olar:

Məktəbə gəldilər

- Elxan – Lalədən əvvəl.
- Samir – Lalədən sonra, Aynurdan əvvəl.
- Birinci və sonuncu kim gəldi – ?

Məsələnin həlli:

• Üzərndə uşaqların baş hərfəri yazılmış (A, L, S, E) 4 kart (kiçik kağız parçası) hazırlanır. Bu kartlar hər şagirdin qarşısında olur. Müəllim özü də analoji kartları düzəldib maqnitlə lövhədən asa bilər.

A L S E

Məsələnin şartını oxuduqca şagirdlər adlar yazılmış kartları ardıcıl olaraq düzürlər.

Cavab: Elxan, Lalə, Samir, Aynur

Müzakirə. Məsələni başqa üsulla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Cavabı əyani olaraq sinifdə 4 şagird seçməklə nümayiş etdirmək olar.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Verilmiş sadə hadisələrin hansının əvvəl, hansının sonra baş verdiyini müəyyən edir.	Praktik tapşırıq, sual-cavab, məsələ həlli	Kartlar, dərslik, İD
Konkret nümunələr göstərməklə günün vaxtlarını fərqləndirir.	Müşahidə, tapşırıq, oyun	Dərslik, İD
Həftənin günlərini ardıcıl sıralayır.	Oyun, tapşırıq, məsələ həlli	Həftənin günləri yazılmış kartlar, tapşırıq, dərslik, İD
Ayların adlarının düzgün ardıcılığını müəyyən edir.	Oyun, tapşırıq, məsələ həlli	Ay adları yazılmış kartlar, tapşırıq, dərslik, İD

Mövzu 47 Saat

- Dərslik: səh. 61
- İş dəftəri: səh. 58

Təlim məqsədləri

- Saatin vaxtı göstərdiyini izah edir (4.2.4).
- Gün ərzində əqrəbli saatın qısa əqrəbinin iki dəfə dövr etdiyini təsvir edir (4.2.4).
- Gün ərzində baş verən hadisələrin vaxtını təxmin olaraq saatla söyləyir (4.2.4).
- Əqrəbli saatın göstəricisinə əsasən tam saatları söyləyir (4.2.4).
- Hadisənin başvermə müddətini saatlarla söyləyir (4.2.4).

Köməkçi vasitələr: kağızdan əqrəbli saat düzəltmək üçün lazım olan ləvazimat, iş vərəqləri

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Samir və Anarın nə üçün görüşə bilmədikləri araşdırılır.
2. Öyrənmə. Saat.
3. Bələdçi. Saat neçədir?
4. Müstəqil iş. Dərslik: tap. №1-3. İD: tap. №1-4.
5. Məsələ həlli. Dərslik: tap. №4-6. İD: tap. №5-11.
6. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə saatın zaman vahidi olduğu bildirilir, bir günün (gecə-gündüzün) 24 saat olduğu və tam saatları müəyyən etmə qaydaları izah edilir.

Mövzuya yönəltmə. Müəllim şagirdlərə suallar verir:
– Siz gün ərzində hansı işləri görürsünüz? Nə zaman yemək yeyirsiniz? Dərslərinizi nə zaman yerinə yetirirsiniz? Nə zaman yatırsınız? “Səhər”, “günorta”, “axşam” və “gecə” sözləri ilə bu suallara dəqiqlik cavab vermək olarmı?

Müəllimin nəzərinə! Saatin öyrədilməsi 1-ci sinif programına daxil edilsə də, kiçikyaşlı məktəblilər saatı çox çətinliklə qavrayırlar. Şagirdlər saatı öyrətməzdən önce onlara saatın əhəmiyyəti izah olunmalıdır. Gün ərzində baş verən hadisələr arasında zaman müddəti saat, dəqiqliq və saniyələrlə ölçülür. Bu yanaşmanın özü də uşaqlara çox anlaşılan deyil. Çünkü onlar zamanın cihaz vasitəsilə ölçülməsinin mənasını anlamırlar. Yəni onlara vaxtin dəqiqliğinin ölçüməsinin vacibliyini başa salmaq çətindir. Bunu izah etmək üçün müxtəlif situasiyalardan istifadə etmək olar. “Araşdırma-müzakirə” rubrikasında olan tapşırıqdan, yaxud ona bənzər başqa nümunələrdən istifadə etmək məqsədəyendumur.

ARAŞDIRMA-MÜZAKIRƏ Samir və Anarın nəyə görə görüşə bilmədiklərini müzakirə etməklə vaxtin dəqiqliğinin ölçüməsinin əhəmiyyəti izah olunur.

Müəllimin nəzərinə! Saati öyrədərkən şagirdlərin çətin qavradıqları ən mürəkkəb hissə saatın göstə-

ricisinin təkrarlanması (dövrü) ilə əlaqəlidir. Əqrəbələrin eyni vəziyyətini gün ərzində iki dəfə – səhər (günorta) və axşam (gecə) görürük. Ümumiyyətlə, təkrarlanma iki səviyyədə baş verir: 1-12 (saatlar) və 1-59 (dəqiqliq və saniyələr). Qeyd edək ki, birinci sinifda yalnız tam saatlar öyrənildiyindən ancaq 1-12 təkrarlanmalarına baxılır.

Dövrlərin izah olunması kifayət qədər çətinliklə yaratsa da, ən əhəmiyyətli üsullardan biri saat modelindən istifadə etməkdir. Modeli şagirdin özünün hazırlaması çox vacibdir. Şagird saat əqrəbinin necə dövr etməsini və 12-dən sonra necə təkrarlanmasını saat əqrəbini irəli-geri çəkməklə müşahidə edir. Mövzuya 2 saat nəzərdə tutulduğundan model sinifdə müəllimin köməyi ilə şagirdlərlə birlikdə düzəldilə bilər. Əqrəbli saat modelini öyrənmə materialının izahından dərhal sonra hazırlanmaq məqsədəyendumur.

ÖYRƏNMƏ Yalnız tam saatlar izah olunduğu dəqiqələr barədə məlumat verməyə ehtiyac yoxdur. Gün-saat münasibəti izah olunur: 1 gün 24 saatdır.

Praktik məşğələ. “Gəlin saat düzəldək”. Müəllim şagirdlərlə birlikdə əvvəlcədən hazırladığı hissələrdən əqrəbli saat düzədir. Saatin düzəldilməsinin müxtəlif üsullarını bu videomateriallardan izləmək olar:
<https://www.youtube.com/watch?v=758oCA0z6W0>
<https://www.youtube.com/watch?v=uLD9I5rzVQU>
https://www.youtube.com/watch?v=S_WYeILQakw
Sonrakı tapşırıq və məsələlərin həllində bu modellərdən istifadə etmək məqsədəyendumur.

Bələdçi Tapşırıqda şagirdlər verilən şəkillərdə saatın neçə olduğunu müəyyən edir.

MÜSTƏQİL İŞ 1.Tapşırıq saat haqqında ilkin biliklərə əsaslanır.

2 və 3. “Əvvəl-sensor” anlayışları bir daha təkrarlanıb.

“Sonra” anlayışı toplama, “əvvəl” anlayışının isə çıxmama əməli ilə əlaqəli olduğu izah olunur. Bu zaman toplama və çıxmada irəli və geri sayma bacarıqlarından istifadə olunur.

Diferensial təlim

Dəstək. Müəllim 1 və 2 saatdan sonra və əvvəlki saatları soruşa bilər.

Bu materiallardan da istifadə oluna bilər:

http://www.sheppardsoftware.com/mathgames/earlymath/on_time_game1.htm


<http://www.teacherled.com/iresources/time/justaclock/>

<https://mathsframe.co.uk/en/resources/resource/116/telling-the-time>

Dərinlaşmə: Müəllim saat 12-ni keçən tapşırıqlar verə bilər; məsələn, saat 10-dur. 3 saatdan sonra neçə olacaq? Yaxud: Saat 2-dir. 4 saat əvvəl saat neçə olub?

Müəllimin nəzərinə! Dərsdə 12-ni keçən vaxtlarla bağlı hallara baxılmır. Lakin gündəlik həyatda uşaqlar 12-ni keçən hallarla da rastlaşırlar. Ona görə də müəllimin

uyğun nümunələr verməsi məqsədə uyğundur; məsələn, indi saat 11-dir. 3 saatdan sonra saat neçəni göstərər? Indi saat 2-dir. 4 saat əvvəl saat neçə idi?



MƏSƏLƏ HƏLLİ 4. Tapşırıqda 2 şəkil verilmişdir. Şəkildəki hadisələrin hansının əvvəl, hansının sonra baş verdiyini tapmaq tələb olunur.

Cəlbetmə. “Əvvəl-sonra” anlayışları bir daha təkrar olunur. Məsələni həll etmək üçün iki şəkil arasında fərqlər sadalanır:

- 1-ci şəkildə içərisində gül olan güldən masanın üstündədir, 2-ci şəkildə isə güldən aşib və güllər dağılıb.
- 1-ci şəkildə pəncərə bağlıdır, 2-ci şəkildə isə pəncərə açıqdır.
- 1-ci şəkildə alma yeyilmişdir, 2-ci şəkildə alma bütövdür.
- 1-ci şəkildə masanın üzərində su ləkəsi var.

Bu fərqləri sadaladıqdan sonra diqqət saata yönəldilir və göstəricilərdəki fərq diqqətə çatdırılır.

- 1-ci şəkildə saat 7, 2-ci şəkildə saat 5 tamam olduğu görünür.

Deməli, 2-ci şəkildəki hadisələr 1-ci şəkildəki hadisələrdən 2 saat əvvəl baş verib.

1-ci şəkildəki hadisələr isə 2-ci şəkildəki hadisələrdən 2 saat sonra baş verib.

Qruplarla oyun. Müəllim sinfi qruplara bölür və onlara tapşırıq verir. Tapşırıqda hər fikrin qarşısına uyğun saatın nömrəsini yazmaq tələb olunur. Tapşırığı tez və düz həll edən qrup qalib gəlir.

Saatı tap.

İndi saat 7-dir.

3 saat əvvəl saat 4 tamam idi.

3 saat əvvəl saat 3 tamamdır.

2 saat sonra saat 9 olacaq.

3 saat əvvəl saat 12 idi.

2 saatdan sonra saat 1 tamam olacaq.

4 saatdan sonra saat 3 tamam olacaq.

6. Məsələdə Elxanın həftədə neçə saat şahmat dərnəyində məşğul olduğunu müəyyən etmək tələb olunur. Məsələ iki mərhələdə həll edilir:

- Əvvəlcə, hər məşğələnin müddəti müəyyən olunur: $7 \text{ saat} - 5 \text{ saat} = 2 \text{ saat}$.
- Sonra isə həftədə 2 dəfə məşğul olduğundan: $2 \text{ saat} + 2 \text{ saat} = 4 \text{ saat}$.

Müəllim məsələni bir qədər mürəkkəbləşdirə bilər:

Elxan həftənin bütün günləri şahmat dərnəyinə gedərsə, o, həftədə neçə saat məşğul olar?

Bu zaman həm həftədə günlərin sayı, həm də iki-iki sayma bacarıqlarından istifadə olunur.

Layihə. Sinifdə saat modeli düzəltmək imkanı olmayan şagirdlər onu evdə düzəldirlər.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Saatın gün ərzində vaxtı göstərdiyini nümunələrlə izah edir.	Tapşırıq, məsələ həlli	Darslik, İD
Saat modelində bir gündə saatın qısa əqrəbinin iki dəfə dövr etdiyini nümayiş etdirir.	Müşahidə, praktik tapşırıq, məsələ həlli	Saat modeli, darslik, İD
Səhər yuxudan qalxmak, günorta nahar etmək, axşam yatmaq vaxtlarını saat modelində göstərir.	Müşahidə, praktik tapşırıq, məsələ həlli	Saat modeli, darslik, İD
Söylənilən tam saatları saat modelində göstərir, saat modelində göstərilən tam saatları isə söyləyir.	Müşahidə, oyun, məsələ həlli	Saat modeli, iş vərəqləri, darslik, İD
Verilmiş vaxtdan ... saat sonra və ... saat əvvəlki vaxtları söyləyir.	Sual-cavab, oyun, məsələ həlli	Saat modeli, iş vərəqləri, darslik, İD

Ümumiləşdirici dərs

- Dərslik: səh. 63
- İş dəftəri: səh. 61

Köməkçi vasitələr: xətkeş, saat modeli, müxtəlif əşyalar.

Dərsin məzmunu. Dərsin əsas məqsədi “Ölçmə” bölməsində formalasdırılan bacarıqların möhkəmləndirilməsidir.

Mövzuya yönəltmə. Bölmə üzrə öyrənilən sözlər müəllim tərəfindən şagirdlərə xatırladılır. Hər anlayış səsləndikcə şagirdlər onun məzmununu izah edir, nümunələr göstərir. Müəllim dərslikdə uyğun mövzuları vərəqləyərək şagirdlərə bu anlayışları bir daha xatırlada bilər.

Bölmə üzrə tekrarlanan anlayışlar: *uzun, qısa, hündür, alçaq, ölçü vahidi, qarış, addim, santimet, xətkeş, ağır, yüngül, kilogram, dolu, boş, litr, tutum, gün, hafta, ay, il, fasil, saat, saat tamamdır, 2 saat əvvəl, 2 saat sonra.*

TAPŞIRQLARIN HƏLLİ

1. Verilən hissələr xətkeşlə ölçülür və ümumi uzunluğu hesablamaq üçün üç toplananlı ifadə yazılır.
2. Tərəzinin gözlərini bərabərləşdirmək üçün neçə kiloqramlıq daş əlavə edildiyini müəyyən etmək lazımdır. Məsələni həll etmək üçün misal yazıllır:

$$1 \text{ kq} + 2 \text{ kq} + 1 \text{ kq} = 4 \text{ kq}.$$

3. Məsələ iki mərhələdə həll edilir.

• $6 \text{ l} + 6 \text{ l} = 12 \text{ l}$,

• $15 \text{ l} - 12 \text{ l} = 3 \text{ l}$.

Cavab: 3 litr

4. Şərtə görə, anası Elxana məktəbdən evə gələrkən hər gün 1 qoğal alır. Lakin Elxan şənbə və bazar günləri məktəbə getmir. Əvvəlcə, Elxanın neçə gün məktəbə getdiyini tapmaq lazımdır. Bunun üçün misal yazmaq olar: $7 - 2 = 5$.

Deməli, anası Elxana həftədə 5 qoğal alır.

Müzakirə. Cavabı məsələni fərqli üsulla həll etməklə də yoxlamaq olar. Həftənin günləri sxemdə təsvir

olunur, şənbə və bazar günlərinin üstündən xətt çəkməklə qalan günlərin sayı tapılır.

5. Məsələdə Lalənin musiqi dərslərinin hansı saatda başladığını təyin etmək tələb olunur.

Məsələnin həlli:

• Şəkillərdəki vaxtlar müəyyən olunur:


1. Saat 1 tamamdır.

2. Saat 9 tamamdır.

3. Saat 7 tamamdır.

4. Saat 4 tamamdır.

Bu saatlardan hansının 2 və 5 arasında olduğu müəyyən edilir. Bunun üçün ədəd oxundan istifadə etmək olar:



Bu ədəd 4-dür.

Cavab: Lalənin musiqi dərsləri saat 4 tamamda başlayır.

Müzakirə. Məsələni fərqli üsulla həll etməklə yoxlamaq olar. Saat modelinin üzərində nöqtələr qoyub 2 və 5 intervali işarələnir. Saatların göstəriciləri isə fərqli rəngli nöqtələrlə qeyd olunur.



6. Məsələdə qatarın neçə saat yolda olduğunu müəyyən etmək tələb olunur.

Çalbetmə. Müəllim saat modeli üzərində bəzi əlavə suallar verə bilər:

– *Saat 9 tamamdır. Neçə saatdan sonra 11 olacaq?*

Məsələnin həlli:

• Məsələ saat modeli üzərində həll edilir: irəli bir-bir saymaqla saat 12-yə qədər neçə saat keçdiyi müəyyən olunur.

Cavab: Qatar 4 saat yolda oldu.

Müzakirə. Məsələni fərqli yolla həll edən şagirdlərin fikri müzakirə olunur. Cavabı çıxma ilə yoxlamaq olar:

$$12 \text{ saat} - 8 \text{ saat} = 4 \text{ saat}.$$

12-ci BÖLMƏ

MƏLUMATLARIN TƏSVİRİ

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 48	Cədvəl, piktoqram	2	64	63
	Məsələ həlli dərsi	1	67	65
Mövzu 49	Diaqram	2	68	67
	Ümumiləşdirici dərs	2	70	70
	CƏMI	7		

Bölmənin qısa icmalı

Ədədi məlumatların təsviri və onları təhliletmə bacarıqlarının formalasdırılması məqsədilə bölmədə iki mövzu – “Cədvəl, piktoqram” və “Diaqram” mövzuları nəzərdə tutulur. Ədədi məlumatların təsviri üsulları siyahı-cədvəl-piktoqram-diaqram ardıcılılığı ilə verilir. Siyahılar daha asan qavranıldığı üçün onlar əvvəlcə öyrədilir. Siyahıya cədvəlin bir sütunu kimi baxılsa, siyahıdan sonra cədvəlin öyrədilməsi daha məntiqlidir. Piktoqrama əşya sayılarının şəkillərlə təsvir olunduğu cədvəl kimi də baxmaq olar. Bu biliklərin möhkəmləndirilməsi üçün xüsusi olaraq ayrıca məsələ həlli dərsi nəzərdə tutulur. Sonra isə diaqramlar barədə sadə məlumat verilir.

Nəyə diqqət yetirməli?

Statistika və verilənlərin emalının məktəbdə tədrisi şagirdlərdə məlumatların toplanması, təşkili, onların təqdim edilməsi və təhlili bacarıqlarının formalasdırılmasına imkan verir. Həyatımızın bir çox sahələrində tələb olunan bu bacarıqlar aşağıdakı ardıcılıqla tədris edilir:

- Araşdırılacaq məsələnin düzgün qoyuluşu.
- Məlumatların toplanması.
- Toplanmış məlumatların ümumiləşdirilməsi və onların müxtəlif formalarda təqdim olunması.
- Təqdim olunmuş məlumatların interpretasiyası, təhlili, proqnozların verilməsi, nəticələrin çıxarılması.

Tapşırıqları yerinə yetirən zaman sadalanan mərhələlərin sona qədər aparılmasına diqqət yetirmək lazımdır. Müxtəlif formalarda təqdim olunmuş məlumatlara dair suallara cavab verməklə kifayətlənmək olmaz. Burada əsas məqsəd təhlili etmək və müxtəlif nəticələr çıxarmaqdır.

Riyazi dilin inkişafı

Məlumatların müxtəlif formalarda təsviri ədədlərin özünün təsviri ilə əlaqəlidir. İlkin səviyyədə diskret verilənlərdən danışıldığı üçün “sayı”, “miqdari”, “neçə dənədir?”, “neçə dənə çoxdur?”, “birlikdə nə qədərdir?” və s. ifadələrin yerində işlədilməsinə fikir verilməlidir. Təqdimolunma formalarının elementlərinin (sətir, sütun, simvol, rənglənmiş düzbucaqlılar və s.) düzgün istifadə edilməsi riyazi dilin inkişafı üçün əhəmiyyətlidir.

Bölmədə mənimsədilən riyazi anlayış və terminlər: ədədi məlumat, siyahı, cədvəl, sütun, sətir, piktoqram, diaqram

Öncədən vacib olan bilik və bacarıqlar:

- 100-ə qədər sayma.
- 20-yə qədər toplama-çıxma.

Fənlərarası integrasiya

Verilənlərin təqdim olunması və onların emali, demək olar ki, bütün fənlərlə əlaqəlidir. Siyahı və cədvəllərə həyatımızın bütün sahələrində rast gəlmək olar: qaliblərin siyahısı, filmlərin siyahısı, dərs cədvəli, təqvim, marketlərdə malların qiymətləri, avtobus, qatar və təyyarələrin hərəkət cədvəlləri və s. Müxtəlif formalarda təqdim olunmuş məlumatların emali, təhlili bütün fənlər və gündəlik həyatımızla sıx bağlıdır. Hər bir fənn üzrə statistik emala aid çoxlu nümunələr göstərmək mümkündür. Bu baxımdan bölmədə mənimsədilən bacarıqların əhəmiyyəti çox böyükdür.

Mövzu 48

Cədvəl, piktoqram

- Dərslik: səh. 64
- İş dəftəri: səh. 63

Təlim məqsədləri

- Siyahı və cədvələ dair sadə nümunələr göstərir (5.1.2).
- Sadə siyahılar tərtib edir (5.1.2).
- Sadə cədvəllər qurur (5.1.2).
- Yoldaşları arasında müxtəlif sadə sorğular keçirir və nəticəni piktoqram şəklində təqdim edir (5.1.2).
- Qrafik formada təsvir olunmuş məlumatlara aid suallar verir (5.1.1).

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Cədvəllə ilk tanışlıq.
2. Öyrənmə. Siyahı və cədvəl.
3. Bələdçi. Cədvəlin tamamlanması.
4. Müstəqil iş. Dərslik: tap.Nö 1-4. İD: tap. №1-2.
5. Öyrənmə materialı. Piktoqram.
6. Müstəqil iş. Dərslik: tap.Nö 5. İD: tap. №3-4.
7. Məsələ həlli. Dərslik: tap.Nö 6. İD: tap.Nö.5
8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər sadə siyahı, cədvəl və piktoqramla tanış olurlar. Mövzu siyahı və cədvəl şəklində verilmiş məlumatın izahı ilə başlayır. Siyahı və cədvələ aid bilikləri möhkəmləndirdikdən sonra şagirdlər piktoqramla tanış olurlar.

Müəllimin nəzərinə! Mövzunun izahında siyahı–cədvəl–piktoqram ardıcılığının gözlənilməsinin ciddi əsasları vardır. Siyahı, əsasən, eyni əlamətə malik obyektlərin (verilənlərin) bir sütun (bəzən də bir sətir) üzrə nizamlanmış təsviridir. Cədvəl isə obyektlərin həm sətir, həm də sütun üzrə nizamlanmış təsviridir. Deməli, siyahıya bir sütunlu (yaxud sətirli) cədvəl kimi də baxmaq olar. Piktoqram verilənlərin müəyyən simvol və şəkillərlə təsviridir. Bu baxımdan, sadədən-mürəkkəbə prinsipi əsasında ilkin olaraq siyahı və cədvəl, sonra isə piktoqram öyrədirilir.

Mövzuya yönəltmə. Praktik tapşırıq. “Ovqat cədvəlli”. Müəllim dərsə başlamaq üçün əvvəlcə ovqat cədvəlini doldurmağın lazım olduğunu elan edir. Bunun üçün sinfə sual verilir:

- *Kimin ahval ruhiyyəsi əladır, əl jestini şəkildəki kimi tutub yuxarı qaldırsın.*

Müəllim yuxarı qaldırılan əlləri sayıb uyğun ədədi şəklin (yaxud, “əla” yazılmış sözün) qarşısına yazar. Sonra əhvalı orta olanlar, daha sonra isə əhvalı pis olanların sayı yazılır. Təxminən belə bir cədvəl doldurulur. Müəllim

	19
	2
	3

cədvəldəki məlumatla bağlı uşaqlara suallar verir və qeyd edir ki, şagirdlərin oxunun ovqatı əla olduğu üçün dərsə başlamaq olar.


ARAŞDIRMA-MÜZAKİRƏ Müəllim sinfə müraciət edir:

- Satıcı satdığı dondurmaların sayını kağızda necə qeyd edə bilər?

Sonra müəllim dərslikdəki cədvəli lövhəyə çəkib onun doldurulmasını nümayiş etdirir. Dondurmalar satıldıqca ikinci sütündə bir xətt əlavə olunur.

ÖYRƏNMƏ Müəllim öyrənmə materialını uşaqlarla praktik tapşırıq şəklində də izah edə bilər.

Müəllimin nəzərinə! Cədvəl tərtib edərkən ən əlverişli strategiyalardan biri şəxsi xətlərdən istifadə etməkdir. Bu, ingilis dilində “tally” (rusca – “счет”, “единица счета”, türkçə – “hesap; skor”) kimi ifadə olunur. Dilimizdə bu sözün mənası hesab vahidi kimi də işlənir. “Tally”-ni saygıcada (çötkədə) istifadə olunan aşıqlarla müqayisə etmək olar. Hər ikisi eyni funksiyani daşıyır. Sadəcə, saygıcadi millər üzrə aşıqlar on-on qruplaşdırıldığı halda, “tally” beş-beş qruplaşdırılır.



Sadə cədvəlin yaradılmasını öyrədərkən 3 mərhələli strategiyadan istifadə etmək məqsədə uyğundur:

1. Sayılacaq obyektlərin siyahısı yazılır.

Dondurmalar
Vanilli
Qaymaqlı
Şokoladlı
Çiyələkli

2. Obyektlər sayıldıqca II sütunda uyğun xətlər qoyulur.

Dondurmalar	Neçə stəkan satıldı
Vanilli	
Qaymaqlı	
Şokoladlı	
Çiyələkli	

3. Sayma bitdikdən sonra xətlərin ümumi sayı III sütunda yazılır.

Dondurmalar	Neçə stəkan satıldı	Sayı
Vanilli		4
Qaymaqlı		5
Şokoladlı		8
Çiyələkli		0

Bu materiallardan istifadə etmək olar:

http://www.learnalberta.ca/content/memg/division_01/tally/index.html

<https://www.turtlediary.com/game/tally-marks.html>

<https://www.nctm.org/Classroom-Resources/Illuminations/Interactives/Grouping-and-Grazing/>

Praktik tapşırıq. Şagirdlərə belə bir sual verilir:

– Siz hansı dondurmaları tanıyırsınız?

Şagirdlər müxtəlif cavablar verdikcə müəllim onların adını lövhədə alt-alta, siyahı şəklində qeyd edib uşaqlara dondurmaların siyahısını yazdığını bildirir. Sonra müəllim bu dondurma adlarını başqa bir cədvələ köçürür və dərsliyin “Öyrənmə” rubrika-sındakı cədvələ oxşar ücsütunlu cədvəl çəkir. I sütunda dondurmaların adı yazılır, II və III sütunlar isə boş qalır. O, sinfə müraciət edir:

– İndi də “Sevimli dondurma” adlı cədvəl tərtib edək.

Müəllim şagirdlərin hər birindən siyahıda olan dondurmalardan ən çox sevdiyi birinin adını söyləməyi xahiş edir. Şagirdlər dondurmanın adını söylədikcə müəllim II sütunun müvafiq sətrində bir xətt qoyur. Xətlərin beş-beş qruplaşdırıldığı qeyd edilir. Sorğunu qurtardıqdan sonra hər sətir üzrə xətlərin sayı III sütündə yazılmışla cədvəl tamamlanır. Cədvəli tərtib edib bitirdikdən sonra sinfə müxtəlif suallar verilə bilər. Məsələn, “Ən çox hansı dondurmani sevirsiniz? Ən az sevilən dondurma hansıdır?” və s.

Bələdçi

Tapşırıqda təsvir olunmuş çiçəklərin rənginə görə sayına dair məlumatın cədvələ köçürülməsi nümayiş etdirilir.

Diferensial təlim

Dəstək. Cədvəli damalı dəftərdə daha asan bu şəkildə də çəkmək olar.

Tapşırığın bütün siniflə icra edilməsi məqsədə uyğundur. Çiçəklər sayılır, cədvəldə qeyd olunur. Çiçəklərin sayı ilə bağlı cədvəlin hazır varianti belə olacaq:

– Ən çox qırmızı, eyni rəngdə isə sarı və mavi rəngli çiçəklərdir.

MÜSTƏQİL iş

1. Tapşırıq fərdi şəkildə yerinə yetirilir. Müəllim sonra sinifdə “Ən çox sevdiyiniz meyvə hansıdır?” suali əsasında sorğu keçirir.

2-ci tapşırığı bütün siniflə də icra etmək olar. Bunun üçün müəllim cədvəli lövhəyə çəkir və onu uşaqlara suallar verməklə birləşdirir.

Cədvəli tərtib edərkən ən çətin mərhələ onun quruluşunu müəyyən etməkdir. Yəni məlumatın sətir və sütunlar üzrə necə sistemləşdiriləcəyini müəyyən

Çiçəklər	Sayı
Sarı	
Ağ	
Mavi	
Qırmızı	

Çiçəklər	Sayı
Sarı	6
Ağ	12
Mavi	6
Qırmızı	18

etməkdir. 2-ci tapşırıqda cədvəl hazır verildiyindən onun boş xanalarını doldurmaq daha asandır.

3. Əvvəlki tapşırıqlardan fərqli olaraq bu tapşırıqda şagirdlər cədvəldə verilmiş məlumatlara əsasən suallara cavab verməlidirlər. Müəllim 3-cü tapşırığı bir qədər də genişləndirə bilər. Şagirdlərə cədvələ aid suallar verməyi tapşira bilər; məsələn:

- Zolaqlı balıqlar sarı balıqlardan nə qədər çoxdur?
- Zolaqlı balıqlar qırmızı balıqlardan nə qədər azdır?
- Zolaqlı balıqlarla qırmızı balıqlar birlikdə nə qədərdir? və s.

Tapşırığın icrasından sonra şagirdlər cədvəldəki məlumatlara və suallara verdikləri cavablara əsasən “Lalənin balıqları” mövzusunda kiçik mətn yaza bilərlər.

Lalə balıqları çox sevir. Lalənin balıqları rəngbərəngdir: sarı, qırmızı, zolaqlı. Onun akvariumda 3 sarı, 8 qırmızı, 7 zolaqlı balıq vardır. Balıqların ümumi sayı 18-dir. Sarı balıqlar qırmızı balıqlardan 5 dənə azdır. Sarı və qırmızı balıqlar birlikdə zolaqlı balıqdan 4 dənə çoxdur.

Tapşırıq ev layihəsi kimi də verilə bilər.

4. Tapşırıqda şəkərə əsasən cədvəli təmamlamaq tələb olunur. Cədvəl təmamlandıqdan sonra şagirdlər “Anarın oyunaqları” adlı kiçik mətn də qura bilərlər.

Kiçik qruplarla oyun. “Kim daha çox...”. Lövhədə belə bir cədvəl qurulur:

Qruplar	Neçə dənə	Əşya sayı
I qrup		
II qrup		
III qrup		
IV qrup		

Müəllim hər hansı bir fiqur adı söyləyir, məsələn: düz-bucaqlı. Qruplar növbə ilə bu fiqura bənzəyən əşya adını söyləyirlər. Qruplar növbə ilə əşya adını söylədikcə onların qarşısında xətt qoyulur. Son əşya adı söyləndikdən sonra yekun vurulur. Xətlər sayılır və hər sətrin son sütununda yazılır. Sonra müəllim hansı qrupun qalib gəldiğini – daha çox əşya adı söylədiyini soruşur.

Öyrənmə materialı. Məlumatın təqdimedilmə formalarından biri də piktoqramdır. Piktoqramda əşyalıların sayı simvol və şəkillərlə təsvir edildiyi üçün onları sayıca müqayisə etmək daha asandır. Əşyaların sayı çox olduqda piktoqramda bir şəkil bir neçəsinə əvəz edə bilər. Yəni 2, 3, 5, yaxud 10 və s. sayı ifadə etmək üçün vahid olaraq 1 şəkil təsvir oluna bilər. Bu halda piktoqramın altında 1 şəkin nə qədər sayı ifadə

etdiyi qeyd olunur. Lakin 1-ci sinifdə 1 şəklin yalnız 1 dənə əşyani ifadə etdiyi hala baxılır.

MÜSTƏQİL İŞ 5-ci tapşırıq sual-cavab yolu ilə yerinə yetirilə bilər.

Bütün siniflə praktik iş. "Azərbaycan dili" dərsliyində verilən 3 nağılin adı cədvəldə qeyd edilir. Sınıfdə şagirdlərdən onların hansını daha çox sevdikləri barədə sorğu keçirilir.

Nağıllar	Şagirdlərin sayı
AĞCA və CİRTDANLAR	
SEHRLİ FIRÇA	
BİLƏNDƏR və VƏZİR	

MƏSƏLƏ HƏLLİ 6. Məsələdə piktoqrama əsasən suallara cavab vermək tələb olunur.

Müəllimin nəzərinə! Təsvir olunmuş qrafik infomasiyanı düzgün oxumaq və ondan düzgün nəticələr çıxarmaq üçün təqdim olunmuş məlumatlar əsasında müxtəlif suallara cavab verməyi bacarmaq lazımdır. Bunun üçün təsvir olunmuş məlumatlara aid müxtəlif sualların verilməsi çox vacib bacarıqlıdır. Düzgün nəticələrin çıxarılması sualların düzgün qoyuluşundan asılıdır. Ona görə də şagirdlərdə uyğun bacarıqları formalasdırmaq üçün onlara cədvəl, piktoqram və diaqramlarda təsvir olunmuş məlumatlara dair daha çox suallar verməyi tapşırmaq faydalıdır. Bu zaman yalnız sual verməklə kifayətlənmək olmaz. Şagirddən verdiyi suala cavab tapmağı da tapşırmaq lazımdır. Bu bacarıq məntiqi təfəkkürün inkişafı üçün çox vacibdir.

Layihə. Müəllim evə şagirdlərə müxtəlif tapşırıqlardan birini icra etməyi tapşırır.

1. Üçsütunlu cədvəl çəkin. Sonra dostlarınız, valideynləriniz, böyük bacı-qardaşlarınız arasında sevimli şirniyyatlar barədə sorğu keçirin. Cədvəlin I sütununda şirniyyatların adını, II sütunda onların sayını xətlər çəkməklə, III sütunda isə sayının ədədini qeyd edin. Belə bir cədvəl tərtib edin, müxtəlif suallar verin, bu sualları cavablandırın.

Sevimli şirniyyatlar	Neçə nəfər	Sayı
Pirojna		
Milli pax lava		
Türk paxlavası		
Şəkərbura		
Şəkərçörəyi		
Kətə		

2. Dostlarınız, valideynləriniz, böyük bacı-qardaşlarınız arasında sevimli idman növü barədə sorğu keçirin. Nəticəni piktoqramda təsvir edin. Müxtəlif suallar tərtib edin.

Sevimli idman növü	
Futbol	
Üzgüçülük	
Güləş	
Gimnastika	
Boks	
Velosiped	

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
"Dostlarım", "Sevdiyim yeməklər", "Kitablarım" və s. adlı sadə siyahılar tərtib edir.	Tapşırıq, məsələ həlli, praktik tapşırıq, layihə	İş vərəqləri, dərslik, İD
"Sevimli nağıl", "Dayanacaqdakı qırmızı, ağ və qara maşınların sayı", "Dondurmaların qiyməti" və bu kimi sadə cədvəllər qurur.	Praktik tapşırıq, məsələ həlli	İş vərəqləri, dərslik, İD, dərslik
Sadə sorğular ("Hansi meyvəni sevirsən?", "Ad günün hansi aydadır?", "Hansi idmani sevirsən?" və s.) keçirir və nəticəni piktoqram şəklində təqdim edir.	Praktik tapşırıq, məsələ həlli, layihə	İş vərəqləri, dərslik, İD, dərslik
Qrafik formada təsvir olunmuş verilənlərə aid "neçə dənə", "ən çox", "ən az", "cəmi neçə dənə" və bu kimi sözlərdən istifadə etməklə suallar verir.	Praktik tapşırıq, məsələ həlli, layihə	İş vərəqləri, dərslik, İD, dərslik

Məsələ həlli dərsi

- Dərslik: səh. 67
- İş dəftəri: səh. 65

Müəllimin nəzərinə! Şagirdlər həyatla sıx bağlı məsələlərə çox maraq göstəirlər. Onlar qrup təqdimatı edəndə özlərinə qarşı inam hissi formalaşır, problemin həlli üçün lazım olan məlumatları toplayıb onları qrafik şəkildə təsvir etmək və s. bacarıqları inkişaf edir, fənnə maraqları artır. Bu baxımdan məlumatların toplanması və təqdim edilməsi kimi tapşırıqları cütlər və qruplarla iş şəklində tapşırmaq daha məqsədə uyğundur. Məlumatlara dair sadəcə sualların verilməsi ilə kifayətlənməyib şagirdləri müvafiq nəticələr çıxarmağa sövg edən müxtəlif suallar vermək olar; məsələn:

– Sizcə, bunun səbəbi nədir? Necə etmək olar ki, onların sayı bərabər olsun? Siz hansının daha çox olmasını istərdiniz? Bunun üçün nə etmək olar? və s.

Dərsin məzmunu. Şagirdlər məlumatların müxtəlif formada təsviri ilə bağlı məsələləri siyahı, cədvəl, piktoqram üzərində yerinə yetirirlər.

Mövzuya yönəltmə. Qruplarla oyun. Müəllim masa-ya qrupların sayının bir neçə misli qədər toplama və çıxmaya aid misallar yazılmış kartlar qoyur. Lövhədə aşağıdakı cədvəl çəkilir.

Qruplar	Düzgün həll etdi	Ümumi xallar
I qrup		
II qrup		
III qrup		
IV qrup		

Qrup üzvləri növbə ilə masaya yaxınlaşır, bir kart açı və uyğun misalı lövhədə həll edir. Düzgün həll edən qrupun qarşısına 1 xətt qoyulur. Beləcə, bütün qruplar eyni sayda misal həll etdikdən sonra yekun vurulur: hər qrupun qarşısındaki xətlər sayılıb III sütündə yazılır. Daha çox bal toplayan komanda qalib gəlir.

1. Məsələdə Lalənin sinif yoldaşlarından ən çox sevdikləri fəslin adını öyrənərək aldığı cavabları cədvəldə yazdığı bildirilir. Cədvələ əsasən suallara cavab vermək tələb olunur. Məsələni bütün siniflə analoji sorğu keçirməklə də həll etmək olar. Sorğunun sonunda hansı fəslin daha çox, hansının isə daha az

sevildiyi müəyyən olunur. Müəllim əlavə suallar da verə bilər:

– Cədvəldən görünür ki, şagirdlər ən az payız fəslini sevirlər. Sizcə, bunun səbəbi nədir?

– Niyə yay və qış fəsillərini daha çox uşaqq sevir?

2. Məsələdə Anarın 4 həftə ərzində günəşli günlərin sayını piktoqramda qeyd etdiyi bildirilir. Piktoqrama əsasən suallara cavab verilməsi soruşulur. Cavablardan müxtəlif nəticələr çıxarmaq üçün başqa suallar verilə bilər:

– Ən az və ən çox günəşli günlər hansı həftələrdə olub?

– Günəşli günlərin sayı həftələr üzrə necə dəyişir?

– Sizcə, günəşli günlərin sayı getdikcə artırısa, qarşıda gələn fəsil hansı olacaq?

3. Məsələdə dərnəklərə gedən şagirdlərin sayının təsvir olunduğu piktoqrama əsasən suallara cavab vermək tələb olunur.

Cəlbetmə. Müəllim şagirdlərə aşağıdakı suallarla müraciət edir:

– Dərsdən sonra kim və hansı dərnəklərə gedir?

– Bu dərnəklərdə nə öyrənirsiniz?

– Dərnəklərə getmək xoşunuza gəlirmi? Nə üçün?

Tapşırıqdakı suallara cavab verdikdən sonra müəllim əlavə suallar verə bilər:

– Sizcə, nə üçün idmanı daha çox uşaqq gedir?

– Siz idmanı sevirsinizmi?

4. Məsələnin şərtinə görə, Anar 16 yoldaşından hansı idman növünü daha çox sevdiyini soruşur. Onlardan 3 nəfər üzgüçülüyü, 5 nəfər şahmatı, qalan uşaqlar isə futbolu sevdiklərini söyləyirlər. Bu cavablarla görə hansı piktoqramın düzgün tərtib edildiyini tapmaq tələb olunur.

Məsələni 2 mərhələdə həll etmək olar:

• Əvvəlcə cədvəl qurulur və futbolu sevən uşaqların sayı tapılır.

İdman növü	Uşaqların sayı
Üzgüçülük	3
Şahmat	5
Futbol	?

$$3 + 5 + ? = 16.$$

Futbolu sevən uşaqların sayı 8 nəfərdir.

• Cədvəli tamamlayıb dərslikdə verilmiş piktoqramlarla müqayisə etmək olar.

Cavab: b).

Mövzu 49

Diaqram

- **Dərslik:** səh. 68
- **İş dəftəri:** səh. 67

- Siyahı, cədvəl, piktoqram və sütunlu diaqramları fərqləndirir (5.1.2).
- Sadə diaqamlardakı məlumatlara əsasən suallara cavab verir (5.1.2).
- Verilmiş sadə piktoqramları sütunlu diaqram şəklində təqdim edir və diaqrama əsasən suallara cavab verir (5.1.2).

Köməkçi vasitələr: kiçik top, kağız tullamaq üçün səbət (başqa qab da ola bilər), rəngli kublar, iş vərəqləri və s.


Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Basketbol səbətinə atılan topların sayı ilə bağlı suallar.
- Öyrənmə.** Əşyaların sayının sütunlu diaqramla təsviri.
- Bələdçi.** Lalənin yoldaşları arasında keçirdiyi sorğunun nəticəsi.
- Müstəqil iş.** Dərslik: tap. №1. İD: tap. №1.
- Öyrənmə materialı.** Eninə çəkilmiş diaqram.
- Məsələ həlli.** Dərslik: tap. №2,3. İD: tap. №2-5.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər məlumatın diaqramlar vasitəsilə təqdim olunmasını öyrənirlər. Diaqramlara aid suallara cavab verirlər.

Müəllimin nəzərinə! Diaqram məlumatların təqdim olunmasının bir formasıdır. Adətən, diaqamlarda diskret verilənlər təsvir olunur. Diaqamlarda verilənlər aydın şəkildə müqayisə olunur. Yanaşı düzülmüş sütunların uzunluğu verilənləri bir-birinə görə daha asan müqayisə etmək imkanı verir. Yuxarı siniflərdə diaqramların digər növləri barədə də məlumatlar veriləcəkdir.

Mövzuya yönəltmə. Qruplarla oyun. Müəllim “Araşdırma-müzakirə” rubrikasındaki tapşırığa bənzər oyun təşkil edir. Sınıf 4 qrupa bölündür. Hər qrup yerə qoyulmuş qaba (bu, kağız səbəti də ola bilər) bir neçə dəfə top atır. Top səbətə düşdükdə müəllim lövhədə hər qrupa aid sütunda bir kvadrat çəkir.



Sonda müəllim hansı qrupun qalib gəldiyini soruşur.

ARAŞDIRMA-MÜZAKİRƏ Müəllim dərslikdəki təsvirə əsasən verilmiş sualları müzakirə edir.

ÖYRƏNMƏ Şagirdlər sütunlu diaqramla bağlı məlumat verilir. Belə diaqamlarda əşyaların sayı rənglənmiş xanaların sayı ilə göstərilir. Müxtəlif əşyaların sayını göstərən düzbucaqlıların rəngini də fərqli göstərmək data məqsədə uyğundur. Müəllim diaqram qurmağı nümayiş edə bilər. Bunun üçün o, bir şagirdin çantasındaki ləvazimatların əvvəlcə siyahısını tərtib edir, sonra hər birinin sayını göstərməklə cədvəl, daha sonra piktoqram, yekunda isə diaqram qurur.

Müəllimin nəzərinə! Diaqramı qurarkən onun elementlərinin düzgün qeyd olunmasına nəzarət etmək lazımdır. Hər bir diaqramın adı olur. Üfüqi və şəqli oxların adları qeyd edilir. Sayı göstərilən əşyaların ya adları, ya da onların simvolları qeyd edilir. Sayı bildirən oxda isə ədədlər yazılır.

BƏLƏDÇİ Təsvir olunan diaqramda soldan 1-dən 10-a qədər ədədlər sütun boyunca qeyd olunub. Aşağıda üfüqi xətt boyunca uşaqların sevdikləri meyva şəkilləri verilib. Suallar diaqrama əsasən cavablandırılır: a) 6, b) $5 + 6 = 11$; c) banan.


Müəllim özü də diaqramla bağlı müxtəlif əlavə suallar verə bilər:

– *Bananı sevənlər almaları sevənlərdən neçə nəfər çoxdur? Alma sevənlərə neçə nəfər də qoşulsarsa, banan sevənlərin sayına çata bilər?*

MÜSTƏQİL İŞ 1. Təqdim olunan sütunlu diaqramda Elxanın zooparkda gördüyü bəzi heyvanların sayı ilə bağlı məlumat təsvir olunmuşdur. Şagirdlər diaqrama əsasən sualları cavablandırırlar.

ÖYRƏNMƏ MATERIALI. Diaqamlarda sayı göstərən düzbucaqlıları yanaşı qoymaqla da təsvir etmək olar. Şagirdlər dərsin əvvəlində məktəb ləvazimatları və ya kublarla əyani nümayiş etdirdikləri diaqramı eninə düzəmkələ də diaqram yarada bilərlər.

Praktik tapşırıq. Qruplarla iş. Hər qrupa iş vərəqləri paylanılır. Bütün qruplara eyni tapşırıq verilir: “*Ailədə neçə bacı və qardaşın var*” mövzusunda sorğu keçirin. Nəticəni sütunlu diaqram şəklində təqdim edin.



Sonra işlər təqdim olunur. Müəllim hər qrupun işi ilə bağlı müxtəlif suallar verə və yekunda qrup üzvlərinin bacı və qardaşlarının ümumi sayını çıxara bilər.

Bunun üçün 4 toplananlı ifadə yazmağa ehtiyac yoxdur. Rənglənmiş düzbucaqlıları ardıcıl saymaqla bacı və qardaşların ümumi sayını müəyyən etmək olar.

Məsələ həlli 2. Məsələdə diaqram qurmaq tələb olunur.

Müəllimin nəzərinə! Diaqram qurmaq tələb olunan məsələlərdə diaqramı ayrıca çəkməyə ehtiyac yoxdur. Sadəcə şagirdlər damalı dəftərdə müvafiq sayıda damaları rəngləməklə diaqramı təsvir edə bilərlər.

Cəlbetmə. Müəllim şagirdlərdən keçən yayda hara getdiklərini soruşa bilər (məsələn: kəndə, başqa rayonlara, xarici ölkəyə və s.). Lövhədə analogi diaqram qurula bilər. Şagirdlərin cavablarından sonra ən çox gedilən yerlərin adı və ora getmiş uşaqların sayı yazılır.

Məsələnin həlli:

- Məsələdə uşaqların 3 yerə getdiyini nəzərə alıb 3 rəngli karandaşdan istifadə etməklə diaqramı dəftərdə tamamlamaq olar.
- 5 nəfər muzeysi getdiyi üçün “muzey” sözünün qarşısından 5 xana rənglənilir.

- 8 nəfər zooparka getdiyi üçün “zoopark” sözünün qarşısından 8 xana rənglənilir.
- 10 nəfər kitabxanaya getdiyi üçün “kitabxana” sözünün qarşısından 10 xana rənglənilir.

3. Məsələdə cədvələ əsasən qurulmuş diaqramdakı səhvləri tapmaq tələb olunur. Müəllim şagirdlərə cədvəl əsasında dəftərdə diaqram qurmağı tapşırıbılır. Şagirdlər qurduları diaqramla dərslikdəki diaqramı müqayisə edirlər.

Müzakirə. Şagirdlərin qurdüğü diaqramlar əsasında Aynurun qurdüğü diaqramdakı səhvlər müəyyən edilir.

Layihə. Şagirdlərə aşağıdakı mövzularda diaqramlar qurmaq tapşırılır.

- a) “Sevimli kitablarım”. Nağıllar, heyvanlar haqqında, avtomobilər və s. kitablardan neçə dənə olduğu diaqramda təsvir edilir.
- b) Həyətdə (dayanacaqda, küçədə və s.) dayanmış maşınların rənginə görə sayıları.
- c) Mətbəxdəki qaşıq, çəngəl, bıçaqların sayı.
- d) Bağçada olan çıçəklərin rənginə görə sayıları.

Diaqrama aid müxtəlif suallar tərtib olunur və bu suallara cavablar yazılır.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Verilənləri təsvir etmək üçün sadə diaqram qurur.	Tapşırıq, praktik iş, qrup işi, layihə	İş vərəqləri, İD, dərslik
Sadə diaqramlardakı məlumatlara əsasən “neçə dənədir”, “hansi daha çoxdur”, “cəmi neçə dənədir”, “neçə dənə çoxdur”, “neçə dənə azdır” və bu kimi suallara cavab verir.	Tapşırıq, praktik iş, qrup işi, məsələ həlli	İş vərəqləri, İD
Verilmiş sadə piktoqramları sütunlu diaqram şəklində təqdim edir, diaqrama suallar verir və bu sualları cavablandırır.	Tapşırıq, praktik iş, məsələ həlli, layihə	İş vərəqləri, İD, dərslik

Ümumiləşdirici dərs

- Dərslik: səh. 70
- İş dəftəri: səh. 70

Dərsin məzmunu. Ümumiləşdirici tapşırıqlar vasitəsi-lə şagirdlərin bu bölmədə əldə etdikləri bacarıqları möhkəmləndirmək, zəif mənimşənilən bilik və bacarıqları müəyyənləşdirib onları aradan qaldırmaq üçün tapşırıqlar yerinə yetirmək nəzərdə tutulur. Bölmədə məlumatların müxtəlif formalarda – siyahı, cədvəl, piktoqram, diaqram şəklində təqdimedilmə bacarıqları inkişaf etdirilir.

Müəllimin nəzərinə! Dərsdə şagirdlər bu bölmədə qazandıqları bacarıqları təkmilləşdirməklə yanaşı, 20-yə qədər toplama-çixma bacarıqlarını da möhkəmləndirirlər.

Mövzuya yönəltmə. Bölmədəki mövzularda rast gəlinən yeni sözlər müəllim tərəfindən şagirdlərə xatırladılır. Hər anlayış səsləndikcə şagirdlər onun məzmununu izah edirlər.

Bölmə üzrə təkrarlanan anlayışlar: siyahı, cədvəl, sətir, sütun, piktoqram, diaqram

TAPŞIRIQLARIN HƏLLİ

1. Məsələdə velosiped, skuter və diyircəkli konki sürən uşaqların cədvəldəki sayına əsasən sualları cavablandırmaq tələb olunur. Cədvələ əsasən müəllim müxtəlif suallar da verə bilər:

- *Ən az sayda uşaq nəyi sürür?*
- *Siz bu 3 vasitədən hansını sürərdiniz?*

Sonuncu sualın əvəzinə belə bir sual da vermak olar:

- *Parka 4 uşaq düşdü və bütün vasitələri sürənlərin sayı bərabər oldu. Gələn uşaqlar nəyi sürürdülər?*

2. Məsələdə uşaqların sevdikləri dondurmaların sa-

yını əks etdirən cədvəl tərtib etmək tələb olunur. Məsələni xətlər çəkməklə həll etmək daha məqsədə uyğundur. Əvvəlcə birinci uşaq qaymaqlı və

şokoladlı dondurmaları sevdiyi uyğun dondurmaların karşısındaki xanaya 1 xətt qoyulur. Sonra ikinci uşağın sevdiyi dondurmaların karşısına 1 xətt əlavə olunur. Beləcə, üçüncü və dördüncü uşağın sevdiyi dondurmaların karşısına 1 xətt qoyulur. Sonda xətlər sayılır və “Uşaqların sayı” yazılın sütunda qeyd olunur.

Dondurma	Neçə nəfər	Uşaqların sayı
Şokoladlı		3
Qaymaqlı		3
Meyvəli		1


3. Məsələ cədvəllə iş bacarıqlarının möhkəmləndirilməsinə aididir. Belə növ məsələlər cədvəldəki məlumatlardan düzgün istifadə etmək bacarıqlarının təkmilləşdirilməsi üçün çox vacibdir.

Məsələ iki mərhələdə həll olunur:

- Köynək və kəmər üçün ödənilən pul: $7 + 2 = 9$.
- Qalan pul: $15 - 9 = 6$.

4. Məsələdə satılan tortların ümumi sayına və iki tortun sayına əsasən satılan ballı tortların sayını tapmaq tələb olunur.

Məsələ sxematik həll oluna bilər:



$$6 + 4 + ? = 16.$$

Cavab: Piktoqramda 6 ballı tort şəkli olmalıdır.

5. Məsələdə rənglənmiş xanaların sayı ilə çəkilmiş xətlərin sayı müqayisə olunur.

Cavab: Lalə səhv edib.

6. Diaqramı düzgün oxumaq və suallar tərtib etmək tələb olunur. Tərtib olunan suallara şagirdlərin öz-lərinin cavab verməsinə diqqət yetirilməlidir. Sadəcə sual verməklə kifayətlənmək olmaz. Sualın düzgün qoynuluşunu yoxlamaq üçün suallar cavablandırılmalıdır.

BURAXILIŞ MƏLUMATI

*Ümumtəhsil məktəblərinin 1-ci sinfi üçün
riyaziyyat fənni üzrə dərsliyin (qrif nömrəsi: 2020-003)
metodik vəsaiti*

Tərtibçi heyət:

Müəlliflər:

Günay Hüseynzadə
Solmaz Abdullayeva
İlahə Rüstəmova

Layihə rəhbəri

Zaur İsayev

Redaktor
İxtisas redaktoru
Bədii redaktor
Texniki redaktor
Dizayner
Rəssamlar
Korrektor

Ayhan Kürşət Erbaş
Rasim Abdurazaqov
Taleh Məlikov
Zeynal İsayev
Taleh Məlikov
Elmir Məmmədov
Aqşin Abdallı

© Azərbaycan Respublikası Təhsil Nazirliyi

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

ISBN 978 -9952-8386-5-7

Hesab-nəşriyyat həcmi: 19,6. Fiziki çap vərəqi: 22.
Səhifə sayı 176. Formatı: 57x82 1/8. Kəsimdən sonra ölçüsü: 195x275.
Şriftin adı və ölçüsü: Times new roman 10-11 pt. Ofset kağızı. Ofset çapı.
Sifariş _____ Tirajı 8530. Pulsuz. Bakı – 2020.

Əlyazmanı yığıma verildiyi və çapa imzalandığı tarix: 24.07.2020

Çap məhsulunu hazırlayan:
Azərbaycan Respublikasının Təhsil İnstitutu (Bakı ş. A.Cəlilov küç., 86).

Çap məhsulunu istehsal edən:
“Radius” MMC mətbəəsi (Bakı ş., Binəqədi şəhəsi, 53)

Pulsuz